

Aydın QARABAĞLI

QARABAĞ



ONUN QƏDİM TAYFALARI
VƏ TOPONİMLƏRİ

Aydın Qarabağlı

6495

QARABAĞ, ONUN QƏDİM TAYFALARI VƏ TOPOONİMLƏRİ

Azərbaycan Respublikası Prezidentinin
İstifadəsi

Bakı - Mütərcim - 2008-ci

Rəyçilər: Qasim Hacıyev

AMEA-nın A.Bakıxanov ad. Tarix İnstitutunun «Qarabağın tarixi» şöbəsinin müdürü, tarix elmləri doktoru

Kəmal Əliyev

AMEA-nın A.Bakıxanov ad. Tarix İnstitutunun böyük elmi işçisi, tarix elmləri doktoru

İldirim Mərdanov

AMEA-nın H.Əliyev adına Coğrafiya İnstitutunun «Xəritəçilik və informasiya» şöbəsinin müdürü, coğrafiya elmləri namizədi

Elmi redaktor: Qəzənfər Kazimov

AMEA-nın Nəsimi ad. Dilçilik İnstitutunun «Dialektologiya» şöbəsinin müdürü, filologiya elmləri doktoru, professor

Redaktor: Elçin Kamal

yazıcı-publisist

A.B.Məmmədov. Qarabağ, onun qədim tayfaları və toponimləri.

- Bakı: Mütərcim, 2008, - 480 səh.

Diqqətinizə töqdim olunan kitab qeyri-adi mövzuya – Qarabağın keçmişinə, onun qədim türk mənşəli tayfalarına və bu boyların bizə torpaqlarımız qədər qədim, son dərəcə mənəvi deyəri olan yaddaş-yadigar qoymuşları coğrafi adlara (toponim, etnonim, oronim...) həsr olunmuşdur.

Kitabda eyni zamanda ərməni-hay millətçilərinin Türkiye ərazisində «öz dövləti» qurmaq – uydurma «böyük Ərməniyə»ni bərpa etmək cəhdlerinin boşça çıxmazı reallaşdıqda qondarma «ərməni-hay soyqırımı»nın ortaya atılması, bu əssəsiz mübarizənin Azərbaycan torpaqları müstəvisinə çıxartılması (şübhəsiz, havadarların köməyilə), Qərbi Azərbaycanda və Qarabağın dağlıq hissəsində zorakılıqla etnik təmizləmə siyaseti həyata keçirərək Azərbaycanın 20% ərazisini işgal etməsi tarixi faktlar əsasında açıqlanır. Kitaba əlavə olunmuş izahlı toponimik lügətlər də əski dövrlərdən adıçəkilən ərazilərdə türk mənşəli tayfaların məskunlaşmasına dəlalat edir.

Nəhayətdə Azərbaycanın işgal olunmuş torpaqlarının gec-tez, nəyin bahasına olursa-olsun, azad ediləcək ümidi inamla səsləndirilir.

Kitabda verilmiş xəritələr, şəkillər «Azərbaycan tarixi atlası» və «Qarabağ» top-lusundan, «Azərbaycanın tarixi», Q.Kazimovun «Azərbaycan dilinin tarixi» kitablarından və digər etibarlı mənbələrdən götürülmüşdür.

Kitabın üz qabığında verilmiş Qarabağın xərləsi Respublikanın əməkdar rəssamı İsmayıllı Məmmədovundur.

Q 0508000000
026 45-08

© A.Qarabağlı, 2008





MÜƏLLİFİN ÖN SÖZÜ

Ərsəyə çatdırduğım «Qarabağ, onun qədim tayfaları və toponimləri» kitabı etnomənəvi bir mövzuya: füsunkar təbiətli Qarabağın keçmişinə, əski dövrlərdən bu diyarın qoynunda yurd-yuva salmış, ömrünü burada başa vurmuş neçə-neçə türk mənşəli aborigen tayfalara, boylara – bizim doğma əcdadlarımıza, onların bizə miras qoyub getdikləri torpaqlarımız qədər qədim və son dərəcə etnomənəvi dəyəri, çəkisi olan coğrafi adlara (etnonim, toponim, oronim, hidronim...) həsr olunmuşdur.

Fəqət, coğrafi adlar maddi mədəniyyət nümunələri – abidələr qədər dərin milli məna və əhəmiyyət kəsb edərək etnomənəvi amil kimi bir daha ona dəlalət edir ki, hələ miladdan da çox-çox öncə Qarabağda onunla genetik bağlı olan tarixi Qərbi Azərbaycanda (indiki Ərmənistanda)ancaq vəancaq türk mənşəli tayfalar, boylar, nəsillər yaşamış və tarixi mövcudluğu, gerçəkliliyi haqqında toponimiya aləmində silinməz izlər qoymuşlar.

Qədim qarabaqlılar yüzilliklər boyu Azərbaycan xalqının etnomənəvi sərvətinin yaradılmasında bilavasitə iştirak etmiş, maddi-mədəniyyət nümunələrilə yanaşı, yüzlərlə, minlərlə türk mənşəli toponimləri onlar yaratmış, milli mənəviyyatımızı zənginləşdirmişlər.

Avropada ən qədim – ilk ibtidai insan məskənləri Azıx və Tağlar buradadır.

Dünyada tanınmış Quruçay mədəniyyəti (m.ö. 5-4 minillik) və Xocalı-Gədəbəy mədəniyyəti (m.ö. 17-13-cü yüzilliklər) Qarabağdadır.

Digər amillərlə yanaşı, azər türklerinin Qarabağda əzəldən yaşamları, bu torpaqların ilkin sakinləri və sahibləri olması faktı elmi əsasla, toponimlərin dili ilə də təsdiq olunur. Miladın 8-ci yüzilliyinə qədər, yəni Qafqaz Albaniyasının ərəblər tərəfindən işğalına qədər Qarabağda ərməni-hay adlı etnos, tayfa, qəbilə olmamış, yaşamamışdır.

Xalqımızın ən qədim dövrlərdən Güney və Quzey Azərbaycan hüdudlarında minilliklər boyu sabit oturaq heyat tərzi yaşa-

yaraq əkinçilik, maldarlıq mədəniyyəti yaratması və tarixi xronologiyası pozulmadan ərməni-hay təcavüzünə qədər (1988-1993) burada mövcudluğunu, özünəməxsusluğunu, etnomənəvi dəyərlərini qoruyub saxlaması təqdim olunan kitabda öz əksini tapmışdır. Məhz əkinçilik, maldarlıq mədəniyyətinin təzahürüdür ki, əedadlarımız bir coğrafi obyekti, digərindən seçmək, fərqləndirmək üçün onlara öz doğma dilində ad vermiş və bu adqoyma təbii olaraq sonralar milli etnomənəvi amillərin yaranmasına – ənənəvi adqoyma, toponomik ənənəyə çevrilmişdir. Hansı ki, belə bir toponimik ənənə ərməni-haylarda yoxdur və heç vaxt olmamışdır. Bunun səbəbi onunla izah olunur ki, onların öz torpaqları – Vətəni olmamış, «bragi» («səllimə itləri») həyatı sürdükləri üçün ancaq sənətkarlıqla, ticarətlə məşğul olmuş, torpaqla, yer-yurdla bağlılıqları olmadıqdan onlarda coğrafi adqoyma, toponim, etnonim.. yaratma ənənəsi də yarana bilməzdı!

Kitabda eyni zamanda ərməni-hay millətçi müəlliflərinin Tarixi saxtakarlaşdırmaq cəhdleri, Türkiyədə uydurma soyqırımı və ərməni-hay xislətinin digər bəd əməlləri ifşa olunur.

Çoxillik tədqiqatın nəticəsi olaraq kitabə əlavə olunmuş qısa tarixi arayışlar, xəritələr, cədvəllər, diaqramlar, izahlı toponimik lügətlər qarşıya qoyulan məqsədin əsaslı olmasına dəlalət edir.

Kitabın yazılımasında dəyərli tövsiyələr vermiş ağsaqqalımız akademik Budaq Budaqova, tarix elmləri doktoru, Milli Elmlər Akademiyası Tarix İnstitutunun «Qarabağın tarixi» şöbəsinin müdürü Qasim Hacıyev, baş elmi işçi, tarix elmləri doktoru Kəmal Əliyev, dilşunas alim, professor Qəzənfər Kazımova və Əjdər Tağıogluna, Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun xəritəcilik və informasiya şöbəsinin rəhbərliyinə və əməkdaşlarına, Azərbaycan Respublikasının dövlət Torpaq və Xəritəçəkmək Komitəsinin şöbə müdürü Rafiq Hüseynova, jurnalist Hafiz Həsənova və Cahid Kərimə minnətdarlığımı bildirirəm. Eyni zamanda, kitabı ilkin bölmələrini silsilə şəklində dərc edərək geniş oxucu kütüsünə çatdırmış «Qarabağ», «Qarabağa aparan yol» və «Kredo» qəzetlərinin rəhbərliyinə, təssübəş əməkdaşlarına təşəkkürüm bildirirəm.

I BÖLME

*“Heç bir ölkədə türk adət-ənənələri
Azərbaycanda olduğu qədər güclü deyil”
Murad ACİ*

QARABAĞA SÖZ ÇƏLƏNGİ

Ulu Tanrıının xeyir-duası ilə yoğrulmuş bərəkətli Aran torpağı və onun vəhdətində duraraq uca göylərə söykənən məğrur Dağ Qarabağ! Könül sevindirən, ovunduran, göz oxşayan sərin yaylaqlar yurdu, qədirbilən əedadlarımızın qüdrətli əllərilə ucaldılan qalalar, qəsrələr, tarixi adidələr məskəni, neçə-neçə istedadlı xanəndələr və müğənnilər, yazarlar və memarlar diyarı!

Xalqımızın qəhrəmanlıq dastanı, onun əbədi və zəngin tarixi olan, hələ qədim zamanlardan Savir (indiki Sibir), Altay (Ulu Tanrı dağı), Orta Asiya və Şimali Qafqazdan Azərbaycana geri dönmüş neçə-neçə türkdilli tayfalara, nəsillərə sığınacaq yeri, yenidən vətən olmuş, öz doğma övladları ilə qovuşdurmuş, özünüñküleşdirmiş geniş, bəşəri qəlbli, qədim türk dünyasının beşiyi Qarabağ!

El-obamızın əski keçmişindən, neçə-neçə yerli-gelmə türk tayfalardan xəber verən, soraq gətirən yurd, yaylaq, qala, dağ, çay, göl... adları - toponimlər aləmi Aran və Dağ Qarabağ! (Toponim yunan sözüdür: “Topos” - yer, məkan, “onom” “onim” isə ad deməkdir. Yəni, yer adları, coğrafi adlar).

«Dünya bizimdir» deyən yaşılar zaman-zaman basın üstündən tufan kimi əsib-coşmuş, amma sənin qırurun, məgrurluğun pozulmamış, əksinə, Ulu Tanrıının və sənin əzəmətinə tapınaraq nicat tapmış qarabaqlılar xalqımızın milli məxsusluğunu, zəngin etnomənəviyyatını, namus-qeyrətini, onun neçə-neçə dəyərli adət və ənənələrini, qonaqpərvərliyini qoruyub saxlaya bilmiş, nəsillərdən-nəsillərə ötürmüş, bu günə qədər yaşatmışdır.

Mənim də ulu əedadlarım qarabağlıdır. Onlar indi də Qarabağ torpağındadır...

Qarabağın Aran və Dağ sinəsindən, köksündən süzülüüb gələn, bəzən həzin-həzin, bəzən yaniqli fəryad qoparan, bəzən də cəngi çağırın muğam sədaları indi də içimzdədir. Möhtəşəm qədim qalalar, doğma yer, yurd adları yaddaşımızdadır.

Yaşa dolduqca özümüzlə yaşatdığınız o gözəl diyar bütün füsunkarlığı ilə daha da doğmalaşır, əzizlənir, dəyərlənir. Dəyərləndikcə də vətən həsrəti, torpaq istəyi - Qarabağ dərdi də böyüyür, dözülməz olur...

Fəqət, qarı düşmən bu gün Dağ Qarabağı Aran Qarabağın vəhdətindən yüz min məkrələ, zorla qoparmış, Qarabağ camaatını, elini, obasını pərən-pərən salmışdır.

Lakin qarabağlılar, nə qədər ağır olsa da öz nikbinliyini, ümidiyi nəinki itirməmiş, əksinə, illər ötdükcə onların düşmən ərmənilərə-haylara qarşı kin-nifrəti daha da artmış, qanlı-qadalı savaşla doğma yurdumuza qayıtməq inamı getdikcə güclənmişdir. İndi onlar əzəli torpaqlarımızda qurub-yaratmaq eşqilə yaşıyırlar.

Ulu Tanrı bu ağır sınaqda bizə yar olsun!

İndi isə uzun düşüncələrdən sonra qələmə alındığım, bədnəm ərməni-hay qonşularımızın xəyanət və saxtakarlığını, nankorluğunu müəyyən qədər açıqlamağı, qədim türk mənşəli toponimlərin vasitəsilə Yuxarı (dağlıq) Qarabağ torpaqlarında miladdan da öncə azər türklərinin aborigen, avtoxton olmasına bir daha vurgulamağı qarşısına məqsəd qoyan "Qarabağ, onun qədim tayfaları və toponimləri" səlnaməsini Sizin öhdənizə verirəm.


Latinlar demiş: "deyilən söz uçur, yazılılan qalır".

QARABAĞIN QƏDIM ƏYALƏTLƏRİ VƏ TAYFALARI

Qısa tarixi arayış. Qarabağın qədim dövrü-tarixi Qarabağ anlamı bu gün bütün dünyada dərin maraq doğurur. Doğrudan da, uzaq keçmişdə Qarabağ necə adlanmış, onun hüdudları necə olmuş, torpaqlarında hansı tayfalar məskunlaşmış, onlar hansı dildə damşmış və hansı dinə itaət etmişlər? Və bunların arasında ərməni-hay adında tayfa olubmu? Və bu gün xalqımızın başına olmanın müsibətləri getiren ərməni-hay qəsbkarlarının Azərbaycan torpaqlarına iddiaları nə dərəcədə əsaslıdır?

Bu və bu səpkidən olan sualları çalışaq elmi ədəbiyyatda, qədim qaynaqlarda mövcud dəlillərlə cavablandırıq. Ondan başla-yaq ki, tarixi Qarabağ hələ əski vaxtlardan Quzey Azərbaycanda yaranmış ilk dövlət qurumu - Qafqaz Albaniyasının (m.ö.4-cü yü-zillikdən 8-ci yüzilliynə qədər) tərkibində olmuşdur. Yunan, latin, alban, ərəb, bizans, çin, gürcü, ərməni-hay, şiryanı və s. mənbələrinə görə, bu məmləkət Kür və Araz çayları arasında yerləşib,

Qafqaz Albaniyası antik dövrdə



bütün Aran və dağlıq ərazini əhatə edirdi. Qüdrətli Albaniya dövləti isə əksəri əski türk ləhcəsində danışan 26 (son məlumatlara görə, 28) tayfanı birləşdirərək onların vahid ittifaqından yaranmışdır.

Məşhur alban tarixçisi bərdəli Musa Kalankatuklu "Albaniya tarixi" əsərində göstərir ki, albanlar əfsanəvi Nuhun oğlu Yafətdən törəmələrdir. Onlar o dövrdə əlibası, yazılışı olan 15 mədəni xalqdan biri sayılırdı. Albanların birinci hökmədarı da məlumdur - Aran.

Qafqaz Albaniyasının ərazisi 170 milyonluq yaşı olan Böyük Qafqaz dağlarının şimal-şərq ətəklərindən (Çola, Dərbənd daxil olmaqla) kiçik Qafqaz dağları, Araz çayına, Qabırı (İori) çayından Xəzər dənizinə qədər uzamrdı. Mil-Muğan düzənləri də onun tərkibində idi. Tarixçi alimlərimizdən Tofiq Məmmədov, Kəmal Əliyev, Qasım Hacıyev, Vaqif Piriyev və başqaları göstərlər ki, sözü gedən qüdrətli Albaniya dövləti 12 əyalətdən və iki vilayətdən (nahang və havar) ibarət idi. Kaspiana, Arsak, (Ərsak), Utı, Girdiman, Kambisena, Sakasena (bəzən Şakaşena), Sünik (Sisikan), Kabalaka (Qəbələ), Şəki, Əcəri (Eceri, Heceri-Ucar), Lpina, Çola. Onlardan ilk 6 əyalət Kür çayının sağ sahilində digər 6 əyalət isə onun sol sahilində yerləşirdi. Sadalanan əyalətlərdən Kaspiananın bir hissəsi, Arsak, Utı, Sakasena, Sunik və Girdiman tarixi Qarabağın torpaqlarında qərar tutmuşdu.

Beləliklə, Aran və Dağ Qarabağ vahid şəkildə hələ çox-çox qədim zamanlardan Qafqaz Albaniyasının tərkib hissəsi olmuşdur.

Təbiət Qafqaz Albaniyasına, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Qarabağ torpaqlarına öz səxavətini əsirgəməmişdir; yumşaq, müləyim iqlimi, zəngin təbii sərvətləri, gur meşələri, bol sulu çayları, məhsuldar və suvarılan aran, dağətəyi bağlı-bağlı torpaqları, göz oxşayan yaylaqlar və qışlaqlar bu füsunkar təbiətli diyarda iqtisadiyyatın, təsərrüfatın erkən inkişafına geniş imkanlar yaratmışdı.

Qarabağda çoxsahəli təsərrüfatın tərəqqisi sənətkarlığın da erkən meydana gəlməsinə və inkişafına təkan vermişdir. Əsas xammal sayılan yun, ipək, pambıq toxuma istehsalına geniş meydən açmışdır.

Mənbələr xəbər verir ki, bu diyar hələ qədim vaxtlardan həm də metalluriya və metal əşyaları istehsalı üzrə mərkəzlərən sayılırdı (Aran Qarabağ, Gədəbəy).

Musa Kalankatuklu yazır ki, burda dəmir, mis, qızıl, gümüş hasılatı inkişaf etmişdi. Mahir peşəkar ustalar dəmirdən silah, əmək alətləri (qılınc, xəncər, balta, oraq, biçaq və s.) qiymətli metaldan isə zinət və möişət əşyaları (sırğa, üzük, qolbağı, boyunbağı, kəmər, diadema, piyalə, boşqab, vaza, qənd qabı və s.) düzəldirdilər.

Qarabağlılar dulusçuluqla da məşğul olurdular (Amaras-Ağoğlan, Ağdam zonasında müvafiq sobalar aşkar edilmişdir).

Qarabağda aparılmış arxeoloji qazıntılar və tapıntılar sənətkarlığın bu diyarda hələ erkən-orta yüzilliklərdən (3-cü) başlayaraq yüksək inkişafa çatdığını göstərir.

* * *

Beləliklə, Qarabağın təbii coğrafi şəraiti bu diyarda ən qədim insan beşiklərinin (Azix və Tağlar mağarası) yaranmasına səbəb olmuş, o, bütün dünyada tanınmış Quruçay (m.ö. 5-4 min illiklər) və Xocalı-Gədəbəy (m.ö. 17-13-cü yüzilliklər) mədəniyyətini yaşamışdır. Onu qeyd etmək kifayətdir ki, Ağdam şəhərinin yaxınlığında Üzərliktəpə adlanan qədim yaşayış məskənində m.ö. 2-ci minilliyyin sonundan başlayaraq əcdadlarımı burda arası kəsilmədən 2 min ilə yaxın ölüm sürmüşlər.

Təbii olaraq meydana sual çıxır: bəs bütün bu təsərrüfat sahələrini ərsəyə çatdırıb əhali-el, oba etnik tərkibcə, mənşəcə kimlər olmuş, bu tayfalar, nəsillər necə adlanmışlar?

Qarabağın (yalnız Qarabağının?) qədim camaatının tərkibi, onların məşğuliyyəti, dili, dini, mədəniyyəti haqqında mövcud qaynaqlarda məlumatlar yeterince deyil və bu məlumatlar əsasən eramızın ilk çağlarından və sonrakı dövrlərdən xəbər verir.

Odur ki, Qarabağ torpaqlarında yeni eradan bəri yüzilliklərda yaşmış yerli etnoslardan daha çox danışmağa lüzum var. Daha doğrusu, bu, əsasən eramızın 1-ci miniliyindəki etnik tərkibi əhatə edir.

Elə Azərbaycan xalqının yaranması və formalaşması prosesi - etnogenezi də bu zaman kəsiyində başa çatmışdır.

Beləliklə, eramızm 1-ci minilliyyine və ondan əvvəlki yüzilliklərə aid tarixi mənbələrdə Kür çayından cənubdakı ərazidə Kaspiana, Arsak (Arsax da yazılır), Sünik, Uti, Sakasena və s. vilayətlər, əyalətlər) yalnız alban, kəspi, sak, qarqar, uti, soda (savdey) və s. tayfalarının adlarına rast gəlinir. Bu tayfalar əsas etibarilə qədim Qarabağ torpaqlarında məskunlaşmışdır.

Sadalanan əyalətlərdən: Kaspiananın bir hissəsi, Arsak, Uti, Sakasena, Sünik və Girdiman indiki Qarabağın torpaqlarında qərar tutmuşdu.

Beləliklə, Aran və Dağ Qarabağ vahid məkanda hələ çox qədim zamanlardan Qafqaz Albaniyasının tərkib hissəsi olmuşdur.

İndi isə qədim Qarabağın bəzi əyalətləri və həmin əyalətlərdə yaşamış qədim Qarabağ tayfları, ulusları haqqında olan tarixi və elmi məlumatları qısa da olsa, nəzərdən keçirək.

Tarixi xronologiyani gözləyərək söhbətimizi Kaspianadan və orada məskunlaşmış tayfalardan, önce kəspilərdən başlayaqq.

*"Tayfa yox olmuş, onun adını daşıyan
dəniz isə qalmışdır..."*

Strabon,
Yunan coğrafiyaşunası

Kaspiana əyaləti, kəspilər

Bu yer, məkan adı yunan dilindədir - "kəspilər ölkəsi" deməkdir və Qafqaz Albaniyası dövlətindən çox-çox öncə elmə məlumdur. Belə ki, onun adını ilk dəfə qədim yunan tarixçisi Ktesi Knidski miladdan öncə 9-cu yüzilliyin əvvəllərində baş vermiş hadisələrlə əlaqədar çəkir.

Aşşur padşahı Nintonun (arvadı əfsanəvi Semiramida) fəth etdiyi ölkələr arasında Kaspiananın da adı göstərilir.


Çox-çox sonralar, miladın ilk çağlarında məşhur Strabon yazacaqdır: «Kaspiana da albanların ölkəsinə mənsubdur».

Tarixi, coğrafi mənbələrdən, elmi tədqiqat sənədlərindən məlum olur ki, Kaspiananın hüdudları Simalda "Kəspi keçidi"ndən (kəspilərin şərəfinə Dərbənd qapıları qədimdə belə adlandırılmışdır) başlayaraq şimalı-qərbdə Dəryal dərəsi (indi Gürcüstan ərazisi), cənubda Elbrus dağ-

larınadək uzanması onu göstərir ki, kəspilər Xəzər dənizinin cənub-qərb və cənub sahilində, Kür çayının düzənlik ərazisində olan Qarabağın bir hissəsində məskunlaşmışdır.

Gürcü səlnaməsi "Kartlis Sxobreva"da ("Gürcü - kartlı həyat") Kəspi adlı şəhər-qalanın adı çəkilir və onun buntürklər ("nizəli, nizə ilə silahlansı, nizə ilə vuruşan türklər", Nizami Gəncəvi) tərəfindən salındığı göstərilir. İndiki Borçalı torpaqlarının əzələsakinləri olmuş bun türklər öz cəngavərliklərile tanılmış və dəfələrlə qonşu gürcü tayfa birliklərinin köməyinə gəlmişlər. Onların əli ilə Sarkine-Sərkin adlı qala-şəhər də salınmışdır. Buntürklər Makedoniyalı İskəndərin qoşunu ilə döyüslərdə iştirak etmişlər. Mənbələrin verdiyi məlumatə görə, buntürklərin bir qismi - 28 min ailəsi miladdan öncə 6-cı yüzillikdə İverianın qədim paytaxtı Msxetidən qərbə keçərək bu torpaqlarda məskunlaşmış, zaman ötdükcə adı da dəyişib mesxeti türkləri olmuşdur. Çar Rusiyası və Stalin repressiyalarına məruz qalmış mesxeti türkləri kütləvi şəkildə Özbəkistana, Fərqanə vadisinə sürgün edilmişdir.

Kəspi tayfasının məskunlaşma xəritəsi



Kür çayı boyundan ayrı düşmüş qədim azər türkleri – kaspilərin bir qolu-mesxeti türklerinin bir qismi uzun qərinələrdən sonra öz doğma el-obalarına qayıtmış və onlardan olan ailələr indi Azərbaycanın Saatlı, Sabirabad, Beyləqan və başqa bölgələrində yenidən sakin olmuşlar.

Digər qədim mənbələrdən məlum olur ki, kaspilərin bir hissəsi - Qafqaz Albaniyası və Atropatena arasında olan ərazidə məskunlaşmış Azərbaycan xalqının bu ölkələrdəki iki qədim soykökünü birləşdirən yeganə tayfa idi.

“Tarixin atası” sayılan Herodotun yazdığını görə m.ö. 7-ci yüzillikdə kaspilər Şimali Qafqaz çöllərindən axın etmiş Sak tayfları tərəfindən sixışdırılmış, indiki Qarabağ və Gəncə-Qazax düzənliklərində qalmışlar. Sonrakı yüzilliklərdə Şərqi Gürçüstan da yaşıyan kaspilər əsas əhali kütlesindən təcrid olunaraq tədrīcən assimiliyasiyaya məruz qalmış, özü haqqında orada, “abidə” olaraq Kaspi adlı şəhər qoyub, tarixin səhnəsindən çıxmışdır (Xəzər dənizinin, bəlkə də birinci adı - Kaspi də bu tayfadan bize yadigardır. Strabon demiş: “Tayfa yox olmuş, onun adı isə qalmışdır”).

Dağıstan ərazisində indi də qalmaqdə olan Kaspiysk şəhərinin adı da kaspilərdən xəbər vermirmi?

Daimi təqiblərə, əzab-əziyyətli həyat tərzinə baxmayaraq düzümlü, təmkinli kaspilər tarixdə özlərinə layiqli iz qoymuşlar. Belə ki, m.ö. 525-ci ildə İran padşahı Kəmbiz Misir ölkəsini feth etdikdə o, kaspilərdən hərbi yürüsdə, gəmiqayırma işində və sərhəd qoşunlarında istifadə etmişdir. Antik müəllif Kurtsi Ruf yazır ki, m.ö. 331-ci ildə məşhur Qavqamel döyüşündə Makedoniyalı İsgəndərə qarşı midiyalı sərkərdə Fradatın başçılığı altında kaspilər başqa adla (Topur, Tapır) vuruşmuşlar (Dağıstan ərazisində Tabasaran necə də bu istilahla səsləşir).

Gurgana hökmədar təyin olunmuş, vaxtilə Makedoniyalı İşgəndərin yaxın sərkərdələrindən biri - Patrokl, böyük Fatehin ölümündən sonra Kaspi dənizinin qərb sahilləri boyu hərbi ekspedisiyası zamanı gurgan, mərd, kadusilərlə bərabər anariaklar (yəni iranlı olmayanlar), o cümlədən, kaspilər də qeydə alınmışdır.

Tarix boyu ölüm-dirim çarpışmalarına məruz qalmış kaspilər, bununla belə, öz mübarizliyini, zəhmətsevərliyini itirməmişlər. Çox ehtimal ki, Mil-Muğan düzündə yaşadıqları vaxt kəsiyində məşhur “Gavur arx” adlı suvarma sistemini onlar inşa etmişlər (tarixçi T.S.Passek).

Makedoniyalı İskəndəri müşayiət edən müəllif Aminta kaspili torpaqlarında çoxlu öküz sürüleri, at ilxları olmasını qələmə almışdır.

3000 ildən çox tarixi olan kaspilər əkinçilik, maldarlıq və balıqçılıqla da məşğul olmuşlar. Qədim zamanlardan Muğan çöllərində (indiki Beyləqan) məskunlaşmış kaspilər son dəfə monqolların işgalinə məruz qalaraq onların torpaqları mal-qara üçün qışlaqlara çevrilmiş, özləri isə torpaqsız qalaraq pərən-pərən düşmüş, sonrakı yüzilliklərdə isə tam assimlyasiya olmuşlar.

Vaxtilə kaspilərə məxsus, bu gün isə Beyləqan kimi tanımız bölgə tarixi mənbələrdə müxtəlif adlar almışdır; Kaspiana, (yunan-roma mənbələrində), Kasp, Kazbk (ərməni-hay dilli mənbələrdə), Paytakaran-Balasakan (Musa Kalankatuklu və bəzi ermənidilli mənbələrdə), Balasakan (fars və ərəbdilli mənbələrdə).

Beyləqanın ilk adlarından biri Balasakan olmuşdur və bu adla mənbələrdə 3-cü yüzillikdən məlumdur.

Əhalisi əsasən “bala saklardan” ibarət olsa da burada balasıçılar, albanlar, kaspilər, hunlar, xəzərlər, hellər və digər türk mənşəli tayflar da yaşamışlar. 5-ci yüzilliyin ərməni-hay müəllifi Favst Buzand “bala sakanları” massagetlərin (maskut, maskat da yazılır, Abşeronda Maştığa etnonimi onların adından yaranmışdır) ordusuna daxil olan köçəri tayfa kimi səciyyələndirir və qeyd edir ki, onların skiflərə (saklara müəllif) qohumluğu çatırdı. Mənbələrdə bu tayflar “balasiç” də adlandırılır. Şübhəsiz ki, “balasiç” - “balasak” etnoniminin təhrifidir, onların adıyla məskunlaşmışları ölkə də Balasakan adlandırılmışdır. Balasakan adlı ölkə və eyniadlı şəhər Mərkəzi Asiyada hələ qədim vaxtlarda qeydə alınmışdır ki, burada saklara mənsub “Pal” (“bal”) tayfası yaşıyirdı.

Beləliklə, *Balasakanın məskənlərinin “bal” tayfları milad-dan önce 7-ci yüzillikdə Cənubi Qafqaza axın edərkən bu əraziyə*

gələrək məskunlaşmış və yaşadıqları yerə öz adlarını vermişlər. Bal tayfaları və onlara qonşu olan kaspilər hələ Herodota (m.ö. V yüzillik) saklar kimi məlum idi. Bu əyalət Əhəmənilərin dövründə onların imperiyasının 15-ci satrapına (inzibati bölgü) daxil edilmişdir.

Yazılı mənbələrdə Balasakanla Kaspiana əyalətlərinin eyni bir ölkənin müxtəlif adları olması yuxarıdakı fikri bir daha təsdiq edir. Saklara məxsus bal tayfalarının m.ö. 7-ci yüzillikdə Cənubi Qafqaza axın etməsini sakların və kuti tayfalarının padşahı Tuq-dammi və onun oğlu Sandakşatrunun qədim şərq kitabələrindəki mətnlər də sübut edir. (m.ö. 7-ci yüzilliyin ortaları). Buna bir daha Qarabağ düzündə arxeoloji qazıntı aparıllarkən aşkar edilmiş saklara məxsus kiçik kurqanlar dəlalət edir.

(Kurqan - türkçə gor evi, m.ö 7-ci yüzilliyə aiddir). Əcnəbi alimlərdən A.A.İessen, M.N.Poqrevoy və b. bu fikrə gəlmışlər ki, saklardan olan bal tayfalarının tarixi Yuxarı (dağlıq) Qarabağla six əlaqələri olmuşdur. Bunu sözügedən ərazidə tapılan saklara məxsus silah növləri də, digər əşyalar da təsdiq edir.

4-cü yüzilliyin 30-cu illərində massaget (maskut) çarının 3 oğlu - Musa, Danil və İlya alban xristianlığını qəbul edərək Arsakda (Amaras yaxınlığında) yaşamışlar...

Yerli türk tayfaları ilə əlaqələrin möhkəmləndirilməsi namənə bal tayfalarının çarı **Mamkan** öz qız nəvəsini Arsakın hakimi Həsən Calala (1266-cı il) ərə verir, qohum olur. Gənc ailənin ilk övladı oğlan olur, onun adını Atabəy qoyurlar. Atasının ölümündən sonra Arsaka hakimlik irsən Atabəyə keçir (Ülvıyyə Hacıyeva, jurnalist).

Paytakaran toponiminin açıımına gəldikdə onu demək olar ki, əslində bu oykonim Beyləqan adminin qədim ərməni-hay dilində tələffüz formasıdır. Beyləqan yerli Biləqan toponiminin ərəbcə yazılışı və ifadə tərzidir. Azər türkçəsində Beyləqan olmalıdır.

Ucar bölgəsinin Bayat kəndinin bir məhəlləsi "Biləqanlı" adlanır.

Q.Qeybullayevin tədqiqatlarından məlum olur ki, Biləqan qədim Altay türk dillerindəki, "pile" - "açıq yer, düzən" sözündən və "qan" şəkilçisindən yaranmışdır. Belə çıxır ki, bu şəhər

yarandıqda öz adını Biləqan düzünün adından götürmüştür. Aydın olsun deyə qeyd edək ki, şəhərə Paytakaran adı İran şahı I Xosrov Ənuşirəvanın dövründə (531-579-cu illər) yaradılmış inzibati ərazi bölgüsündən sonra verilmişdir. Çünkü həmin vaxt Ərməniyə, Albaniya və Atropatena vahid inzibati əraziyə çevrilərək İrana tabe idi...

Biləqan əyalətində torpaqlar münbit olduğundan burada aqrar mədəniyyət hələ qədimdən inkişaf etmiş, yüksək səviyyəyə çatmışdır. Ərazidə, Mil-Muğan düzündə, qeyd olunduğu kimi, suvarma sisteminin - möhtəşəm Gavur arxinin (qədim adı Barlas) izləri aşkarlanmışdır.

Qarabağlı Rzaqulu bəy Mirzə Camal oğlu bu mövzuya toxunaraq yazar ki, Qarabağ xanı Pənahəli xanın dövründə Biləqan ərazisində qədimdə salınmış suvarma arxları: Kürək arxi, Luvar arxi, Meymənə arxi, Gəmiçi arxi, Sarı arx, Ayaz arxi, Qaşqay arxi, Xan arxi daha da abadlaşdırılaraq istifadə olunurdu...

Biləqan adıyla tanınan şəhər orta yüzilliklərdə Azərbaycanın iri mədəni və iqtisadi mərkəzlərindən birinə çevrilir. Şərqi ölkələrini Qərb ölkələrlə bağlayan böyük karvan yolunun üstündə yerləşən Biləqan, hətta bir müddət Aranın paytaxtı olur və möhtəşəm eyniadlı qalaya çevrilir.

Monqolların hərbi yürüşündən sonra, dediyim kimi, Biləqan süqut edir, keçmiş şöhrətindən nişanə, iz olaraq "Aran qala" - "Örən qala" adını saxlamışdır. (mənası; "insani sevincdən, şadıyalıqdan uzaq düşən, uzaqlaşan" deməkdir).

Azərbaycanda məşhur ocaqlardan biri, sitayış yeri kimi tanınan dini məbədlərdən biri - Həzrət Cərciz Peyğəmbərin məbədi, indiki Beyləqanın ərazisində qalmaqdadır (memar təbrizli usta Həsən kişi, 14-cü yüzillik).

Beləliklə, Paytakaranın mövcud müxtəlif səpkili izahı onu göstərir ki, bu etnonim haqqında yekdil fikir yoxdur, onun dəqiq, doğru-dürüst, elmi açımı gələcək tədqiqatçıların öhdəsinə düşür. Bununla belə bu etnonimin türk mənşəli olması danılmazdır, tarixi həqiqətdir.

Arsak əyaləti, qarqarlar

M.ö. 4-1-ci yüzilliklərdə də tarixi Qarabağın torpaqları Ərməniyə adlanan dövlətin tərkibində olmamış və məlum tarixi hadnisələrlə bağlı ola da bilməzdi. Belə ki, Qavqamel döyüşündə Makedoniyalı İsgəndərə qarşı albanlar öz sərkərdələri olan Orosun başçılığı altında vuruşmuş və albanlar həmin savaşda Atropatin (Midiya süvarilerinə) sərkərdəlik etdiyi midiyalıların olsa-olsa müttəfiqi kimi çıxış etmişlər.

Arsak antik mənbələrdə, elmi ədəbiyyatda "Orxistena" adlanır. Qədim Qarabağın qərb hissəsi Urartu mənbələrində "Urtexen-Urtexini" kimi qeyde alınmışdır.

Tarixi Qarabağın dağlıq hissəsi miladın 3-cü yüzülliyyindən Arsak adlanır və o Qafqaz Albaniyasının iqtisadiyyası, mədəni həyatında feal iştirakına, ehemiyətinə görə ən qüdrətli əyalətlərindən biri sayılırdı. Onun ərazisi



m.ö. 3-cü yüzillikdə Qafqaz Albaniyası



V-VII-ci yüzilliklərdə Qafqaz Albaniyası

indiki Qarabağın dağlıq ərazisini (Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan bölgələrinin bir hissəsi) və etraf dağ bölgələrini, Mil, Qarqar düzənlərini, Qarqar çayınn müəyyən hövzəsini əhatə edirdi.

Yüzilliklər, minilliklər ötsə də, ölkəmizin coğrafi yer adlarının, eləcə də çay, qala adları qorunub saxlanmış, tarixin yaddaşına əbədi həkk olumuşdur.

Belə dəyərli coğrafi adlardan biri də ərməni-hay müəllifləri tərefindən mübahisə "obyekt" inə çevrilmiş Arsak (bəzi mənbələrdə Arsaq) xoronimidir (xoronim-yununcadır; mahal, əyalət, diyar, ölkə... mənasmdadır). Onun haqqında ilk məlumat yunan mənbələrində, o cümlədən antik tarixçi və sərkərdə Arrianın yazılarında qeyd olunur. O, göstərir ki, türk mənşəli Arsaq adlı şəxs Asiyadan çıxmışdır.


Antik müəlliflərdən Strabon, Selevk, Yustini, Pombey Troq, bəzi ərməni-hay tarixçiləri, bizanslı Georgi Sinqal, azər türk alimi Mirəli Seyidov və başqaları birmənalı şəkildə göstərirlər ki, Arsaq (Ərsaq) "Türk saq tayfasından çıxmış qüdrətli dövlət başçısı-sərkərdə olmuşdur".

Rəşid Gøyüşov yazar ki, Arsak Cində Tanrı dağı etəyində yaşamış türk Ağhun tayfalarından bir qolun adıdır.

Məlumdur ki, qədim dövrün müəyyən bir zaman kəsiyində Qarabağın Arsak adlanan bölgəsində Ağhun tayfası yaşamışdır. Bu gün Arsaqın yer, şəxs adı kimi işlənməsi etrafında müxtəlif mülahizələr, fikirlər mövcuddur. Arsaqın bəzi ərməni-hay mənbələrində təhrif olunaraq Arşaq formasında işlənməsinə də rast gəlinir.



Albaniya 5-8-ci əsrin əvvəllərində



E.ə. IV – b.e. III əsrlərdə Atropatena Böyük Midiyadan qərbdə və şimalda yerləşirdi. Cənubda Atropatena Hirkan dənizi ilə Matiana arasındaki ətazini əhatə edirdi (Strabon IX cild, 13-cü fəsil, sah 2).

Strabonun məlumatına görə, albanlar (e.ə. I əsr – b.e. I əsr) iberlər ilə Kaspi dənizi arasındakı ajrazidə yaşayırırdılar. Albaniya ərazisi şimalda Qafqaz dağlarına çatırırdı (Strabon, XI cild, 4-cü fəsil, sah 1). Kaspiyana da Albaniya ərazisindən daxil idi (Strabon, XI cild, 4-cü fəsil, sah. 5).

5-ci yüzilliyin ərməni-hay tarixçisi Movses Xorenatsi Arşaqın nəslİ, yəni onun oğlu Artaşes və nəvəsi Arşaqın hökmdarlıq etdiyi illəri qeyd edir və Arsaqı ərməniləşdirməyə - “özünükü-ləşdirməyə” çalışır. Lakin tarixi araşdırmaclar göstərir ki, (Polibi) Arsaq adı ilk əvvəl Orta Asiyada meydana gəlmiş, çox sonralar bu ad ərmənilər-haylara keçmişdir. M. Xorenatsi tarixi gerçəkliyi saxtalasdıraraq ərməni-hay çarı (İşxani) Arsaqı tarixi Quşan (Kuşan – qıpçaq türkləri) Xaqqanı olmuş Arsaqla qarışdırmağa çalışır və öz məlumatında “bizim Arsaq” ifadəsini əlavə edərək qəsdən işlədir. Arsaq sözünün açımı əslində belədir: onun birinci komponenti “ar” (ər) - türk dünyasında qəbul olunmuş və geniş yayılmış “igid, ərən, kişi” deməkdir.

İkinci komponent - “saq” (sak) isə türk tayfaları birliyinin adını daşıyır. Beləliklə, Arsaq mənşəcə türk olub “saq igid, saq ərəni, saq kişi” anlamım verir.

Görünür, bu türk sülaləsi yaşadığı və yayıldığı yerləri, o cümlədən gəlib məskunlaşdıığı tarixi Qarabağın bir hissəsini öz adı ilə - Arsaq (yaxud Arsak) adlandırmışdır.

Arsak (Artsak) toponiminin başqa bir izahı da mövcuddur. Belə ki, qədim türk dillərində “art” - “dağlıq ərazi”, “dağlıq yer” və “dak”dan ibarətdir. Xoronimin ilk forması guya Ardak (m.ö.6-cı yüzillikdə “Artaban”) olmuş, sonralar türk tayfası bu adı özünə götürərək dəyişdirmiş və Artsak etmişdir.

Arsak adminin mənşeyini tarixi romanlar müəllifi İsa Hüseynov isə öz dəsti-xəttinə xas səpkidə izah edir. Arsak “ödər” sözüdür, “Ər əs Ağ”dan əmələ gəlmışdır. Mənası: “ər” - işiq, “əs” - danişan, sözlə döyüşən və “Ağ” - saf, Ağ insan olmaqla “danişan Saf Ağ insan işığı” mənasını daşıyır. Arsak anlamını, istilahını “Ağvan”la əlaqədə gərən İ.Hüseynov fikrini belə açıqlayıb: “Ağvan” isə “Saf Ağ insan məkanı” deməkdir.

Azərbaycan ərazisində bu gün də saq (sak) tərkibli yer adları mövcuddur. (Şəki, Öncə: Saki, Şakkan... Şakasena və s.).

Yuxarıda deyilənlərdən belə nəticə çıxır ki, Arsaq sözünün ərməni-hay dilinə, ərməni xalqına qəti aidiyiyatı yoxdur. Və o, vaxtilə qüdrətli dövlət yaratmış türk ərəni Arsaqm adını Qaraba-

ğın tarixi yaddaşında indi də yaşıatmaqdadır. Neçə-neçə yüzilliklər yaşamış Arsaq xoronimini Qarabağ adı əvəz etmişdir.

Öncə Qarabağ - etnoxoronimidir, yəni bu diyar, bölgə, ölkə öz adını eyniadlı etnosdan almışdır. Yuxarıda qeyd olunduğu kimi Qara - böyük, baq (bəzən bak) - tayfa, soy, el mənasındadır. Böyük el-oba deməkdir.

Mənbələrdə Qarabağ mahalı, Qarabağ vilayəti, Qarabağ əyaləti, Qarabağ düzənliyi, Qarabağ şəhəri və nəhayət, Qarabağ xanlığı qeyd olunur.

Miladın 7-ci yüzilliyində indiki Füzuli bölgəsinin Horadız dəmiryolu stansiyasından Şərqdə Qarasu çayının Arazla qovuşan yerin yaxınlığında Qarabağ adlı iri ticaret şəhəri mövcud idi. Şərq ölkələrindən başlanan karvan yolu Qarabağ şəhərindən keçərək kiçik Qafqaz dağlarının Şimal şəhərlərinə qədər uzanırdı. Şəhər min il yaşayaraq, 17-ci yüzillikdə baş vermiş güclü zəlzələ nəticəsində dağıdılmışdır. Bu məlumatı 17-ci yüzilliyin 1-ci yarısında İrandan Azərbaycana səyahət etmiş alman səyyahı Adam Oleari tərtib etdiyi xəritədə açıqlamışdır.

Xəritədə Qarabağ şəhərinin yeri 39 dərəcə şimal eni, 82 dərəcə 21 dəq. şərq uzunluğunda göstərilir.

Qarabağ əyaləti orta yüzilliklərdə Arranın daxilində dağlıq və dağətəyi sahələri birləşdirən vahid ərazidən ibarət olmuşdur. Onun ərazisi Araz çayından başlayaraq, şimal-qərbdə Beyləqandan Zəqəmçaya qədər olan əraziləri əhatə etmişdir. Şərq sərhədləri Kür və Araz çay qovşağından nisbətən qərbə idi. Qərb hüdudları isə Hərəkə çayına çatırdı. Qarabağın torpaqlarında Bərdə, Gəncə, Şəmkir, Ağdam, Beyləqan kimi iri şəhərlər, Zəqəm, Xanagah-Sutur, Qarxun, Dih-İsfahan, Yasub, Curbuq, Xeyrək Kanqlı kəndləri, Bazarcıq, Ləmbəran, Yunan, Xaçın-darbatlı, Kənizədağ, Bərkavad, Xar, Sərcabil, Dolanlar, Şuşa və s. kimi iri yaşayış məskənləri, Çerek, Əkna, Crabert, Mattis, İzz, Xaçın, Zaris, Xeyran və s. qalalar var idi. Təsadüfi deyil ki, Qarabağ "Aranın qəlb"ı" adlanırdı.

Qədim Qarabağın Arsak əyalətində Amaras və Anariaka toponimləri arasında oxşarlıq diqqəti cəlb etməyə bilməz. Araşdırımlardan məlum olur ki, parsılrlə yanaşı anariakların (iranlı ol-

mayanlar) bir hissəsi keçmişdə Arsak torpaqlarına gəlib məskunlaşmış (indiki Xocavənd bölgəsi) və Amaras toponimində iz qoymuşlar.

"Amaras" yerli adm qədim ərmənicə-hayca tələffüz formasıdır ki, o da amar (anar, yaxud anariak etnonimindəki "n" səsi-nin "m" səsilə əvəzlənmişdir) və "as" şəkilcisinən ibarətdir.

Bu gəlmə tayfalar azlıq təşkil etdiyindən yerli əhali ilə qaynayıb qarışmış və onlarla digər tayfalar kimi, tarixin səhnəsindən çıxmışlar. Onların dilinə mənsub adlar isə Qarabağ ərazisində qalmışdır. Belə ki, Kiş (ərmənilər-haylar ona "qiş" deyir) - "səcdə", kult, Dizak - "qala", Dizapayt (indi Ziyarət dağı - "qala" və "abad" sözləri) fars dilindədir. Dizak (ərmənicə-hayca isə Dozak) 18-ci yüzilə kimi Yuxarı (dağlıq) Qarabağda bir mahalın adı olub (indi Xocavənd bölgəsi). Ərməni-hay müəllifləri bu toponimi izah etməyə çalışırlar. Halbuki, hələ Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasında bu toponim "Diznak" formasında işlənmişdir. Bu ərazi Bərdə hakimi Mehinbanuya məxsus idi. Dozak orta fars (Pəhləvi) dilindəki "dizak" - "qala" sözündən yaransa da onun məhz alban dilindən toponimə keçməsi şübhə oyatmır.

Arsak (sonra da Qarabağ) əyalətində məskunlaşmış əhalinin tərkibi müxtəlif türk mənşəli tayfalardan: qarqarlar, utilər, albanlar, savdeylər, saklar və qismən də kaspilərdən ibarət idi.

Tarixi Arsakda məskunlaşmış "ən qədim tayfalarından biri" (Strabon) - qarqarlar, əsasən üç ərazidə; Alaniyada (onun Arsak və digər bölgələrində), Urmiya ətrafında və Şimali Qafqazda yaşayırdılar. Qafqaz dağları (A.A.Bakıxanovun təbrincə desək), qoynunda "mələk və divlər" yaşayan əfsanəvi Qaf dağıdır) Alaniyani şimalda Sarmat düzənliyində ayıırıldı. Sarmatda yaşayan döyüşkən tayfalar sarmatlar - amazonkalar adlamırdı.

«...Onlar (amazonkalar- müəllif) elə rəşadətlə vuruşurdular ki, hindlilərdən heç kim onların yanında döyüşdən qaçmağa cüret etməzdii, cynki onlar qaçanları öldürdürlər...

Ox və yayla silahlanmış bu qadınlardan hər biri on hindliyə bərabərdir» (Monax Yaspadre Karvahala, 1539-cu il).

Amazonkaları öz gözlərilə görmüş Fransisko de Olerjane Amerikada ən böyük çayı kəşf etdiyi üçün çay onun adı ilə Rio-

Olerjane adlandırılır. Lakin bu adın ömrü qısa olur, o tezliklə unudulur və çay yerli-aborigen sakinlərin (amazonkaların) adını daşıyır. O, bu gün də həmin adla (Amazonka) mövcuddur.

Amazonka toponimi mənşəcə yunan sözü olub «döşsüz» mənasındadır. Uzaq keçmişdə, bir qayda olaraq amazonkaların sağ döşünün uşaqlıq çağlarında sıxıb bağlamaqla inkişafdan dayandırılırdı ki, böyükəndə döyüş zamanı yaydan ox atarkən mane olmasın.

Bu məlumatlar Amerika amazonkalarına aiddir. Əslində «amazonkalar məmlekəti», «sənəmlər səltəneti» müxtəlif zaman kəsiyində dünyanın müxtəlif regionlarında mövcud olmuşdur. Onlar haqqında antik müəlliflərdən Esxil və Herodot, Plutarx və Strabon, tarixçi Pavel Diaxon və şair Dolimil, ərəb səyyahi Əbu-Übeyd Əl-Bərki, monarch Fransisko Alvareş və başqaları yazımışlar.

Bəzi müəlliflərin qeydlərinə görə amazonkalar Avropanın Şərqində, Qafqaz dağlarında (yuxarıda qeyd etdiyimiz kimi), in-diki Türkiyə ərazisində, Kiçik Asiyada yaşamışlar.

Tarixi Qərbi Azərbaycanda (İndiki Ərmənistanda) Amasiya (rayon və şəhər adı) – Amaziya, çox ehtimal ki, amazonkaların adı ilə bağlıdır (C.Məmmədov «Dünyanın sərr və müəmmalari ensiklopediyası»).

Onların amazonka (cəngavər qadın) adlanması onunla əlaqədardır ki, qızları ərə gedənə qədər kişilərlə ova çıxar, at çapar, ox atar (oxatma zamanı mane olmasın deyə hətta onların sağ döşü erkən yaşlarında ləğv olunardı), hərbi yürüşlərdə belə cəsarətlə, qeyrətlə iştirak edərdilər (Herodot, Psevdo Hippokrat, 5-4-cü yüzilliklər). Bəlkə də “aslanın erkəyi, dişisi olmaz” məsəli o vaxtlarda yaranmışdır.

Antik mənbələrin məlumatlarına görə sarmatlar türk mənşəli tayfa birliyinə daxildirlər ki, onların tərkiblərində qarqar adlı tayfa da var idi. Bunu Şimali Qafqazda indiyə qədər mövcud etnomimlər də təsdiq edir.

Əslində qarqarların tarixi daha uzaq üfüqlərə gedib çıxır, çox qədimdir.

M.ö. 22-21 yüzilliklərə aid qaynaqlarda III Ur sülaləsinin çarları işgal etdikləri yaşayış məskənlərin sırasında Karkarın da

adi çəkilir. İ.M.Dyakonov yazır ki, qarqarlar qutı boyalarından biridir. Göstərilən minilliklərdə bəzi qarqar boyları Kiçik Asiyənin batı və Güney-batı (qərb və cənub-qərb) ərazilərində yaşamışlar. Qarqarların bir hissəsi Livan ölkəsinin quzeyindəki Oront çayı hövzəsində Karkar adlı yeni yurd salmışlar.

III Salmanasın m.ö. 853-cü il hərbi yürüşü, mənbələrdə “Karkar döyüşü” adı altında tarixə düşmüştür.

Şumer və assur qaynaqlarında göstərilir ki, Qarqar tayflarının dədə yurdı Urmu gölü hövzəsi olmuş, sonralar isə Avrasiyanın müxtəlif ərazilərində görünmüştərlər.

Bəzi tədqiqatçılar qarqarların etnik mənsubiyyətini araşdıraraq Azərbaycan ərazisindəki qarqarların, müasir indusların, digərləri isə rutul - saxurların ulu babaları olmasını ehtimal edirlər. Tarix elmləri doktoru K.Əliyev qarqarların türkdilli olmasını qeyd edir. Bu, qarqarların yaşıdlıları məkanda yaratdıqları ilk qədim toponimlərin sərf türk mənşəli olmasına da təsdiqlənir.

Qazaxstanın Qaraqışlaq əyalətində yaşayan qıpçaq-qarqarlardan bəhs edən “Məcmu-ət-təvarix” dastanında Manasın soy başçısı Karkarın nəvəsi olduğu və Manas soyunun “Karkar qıpçağı” adlanması da qeyd olunur.

Qədim Şumeri idarə edən qutilərin son elbəyi Tirikan qarqar boyuna mənsub idi.

Strabon yazır ki, Qafqaz dağlarının şimal etəklərində yaşayan qarqar tayfa birliyinin qonşuluğunda amazonkalar - cəngavər qadınlar məskunlaşmışdı. Herodota görə, kişisəvməz bu amazonkalar yalnız sak (skif) ərənlərlə nigah əlaqəsinə girməyə razılıq vermiş və bu izdivacdən gələcək cəsur, qorxmaz savromat nəslini törəmişdir.

Sarmatlar haqqında tarixi arayış. İndiki Qara dənizin (antik ədəbiyyatda Pont dənizi) şimalındaki geniş çöllərdə once Kimmerlər (Qamerlər), sonra isə saqlar (Skif tayfları) və başqa türk mənşəli tayflarla yanaşı mədəniyyət və sosial-iqtisadi inkişaf sahələrində onlara yaxın olan oturaq həyat tərzi keçirən və əkinçiliklə məşğul olan meot tayfları (meotidlər) da yaşayırdılar. Bu tayfanın adı ilə, hətta bir müddət indiki Azov dənizi – Meotida adlanırdı. Krim dağlarında isə sərt təbiətli Tavr tayfatarı məs-

kunlaşmışdılar. Onların şerəfmə indiki Krim-Tavrida, Tavrika adlanırdı (Çar Rusiyası dövründə burada ucaldılmış bir saray da Tavrida adlandırılmış, eyni adlı quberniya olmuşdur).

Sayca çoxluğu təşkil edən və saqlarla qohumluq əlaqələrində bulunan bu tayflar sarmatlar adlanırdı.

Sarmat tayflarının yaranması alban və qarqar tayflarılık münasibətləri, genetik bağlılığı barədə yazımsıq. İndi isə sarmatlar (savromatlar da yazılır) haqqında əlavə məlumatları oxuculara çatdırmaq istərdim.

Sarmatlar əsas etibarilə heyvandarlıqla məşğul olan köçəri turk tayfları idilər. Once onlar Ural çöllərində və İtil (Volqa) çayı hövzəsində yaşamışlar. M.ö. 4-cü yüzillikdə tədricən Qerbə tərəf irəliləməye başlamışlar. İki yüzillikdən sonra onların nəsil davamçıları Qara dənizin Şimal çöllərini və Şimali Qafqazı öz təsir dairəsinə qatmışlar (saqa və meotların bir hissəsini özlərinə tabe etmişlər). Qədim Tanais şəhərinin mövcudluğu dövründə (m.ö. 3-cü yüzillikdə) Don çayının aşağı hövzəsi torpaqlarında sarmatlar hakim qüvvəyə malik idilər. Bu güclü və basılmaz turk tayfları iri tayfa ittifaqları yaratsalar da öz dövləti olmamışdır. Lakin onların süvari qoşunları olmuş, iri ev heyvanları sürürlərini özləri ilə köçdükləri yeni torpaqlara aparmışlar. Saqlardan fərqli olaraq Sarmat hərbiciləri ağır silah daşıyırıdlar (cida, zirehli dəmir geyim, dəbilqə-dəmir papaq və s.). Onların sarsıcı zərbələri qarşı-



Tarixi Saqa (Skiflər) ölkəsində qədim Tanais şəhərinin xarabalıqlarında tapılmış mərmər üzərində silahlı sarmat süvarisi

sında, hətta romalı legionları aciz idilər və sarmat döyüşçülərindən çəkinirdilər, qorxurdular.

Tanais şəhərinin xarabalıqlarında tapılmış mərmər lövhədə herbi libasda sərkərdə Trifonun şəkli həkk olunmuşdur. Əldə edilən tapıntı sarmatlar haqqında mövcud bilgiləri bir az da artırır, zənginləşdirir (bax səh. 24).

Başqa bir məxəzdə göstərilir ki, amazonkalar ən çox xoşadıqları yazın ilk ayında qonşu dağlara, qarqarlar yaşayan el-oba-mn yaylaqlarına gəzintiyə, eylənməyə gələrmişlər. Qarqarların kişiləri də çox qədimdən yaranmış adət-ənənələrinə sadıq qalaraq onlar da həmin yaylaqlara üz tutarmışlar.

Yazılanlara görə, qarqarlarla amazonka qadınları gündüzləri ova-şikara çıxarmış, ovladıqları çöl heyvanlarından yeməklər hazırlayırlar, gecə-gündüz kef-işrətlə, vaxtlarını şən-xuraman keçirirmişlər.

Azərbaycan türk alimi B.Şahsoylu "Harun amazonkaları - Bərdə sənəmləri" yazısında qeyd edir ki, "mənbələrdə amazonkaların Qafqaz dağlarının Keravniya hissəsində qarqarlarla görüşdükleri göstərilir" ("Elm və həyat" jurnalı, 2. 1986).

Hər üç halda (və digər qaynaqlarda da) bizi maraqlandıran bir tarixi həqiqət var: Qafqazın şimal yamaclarında yaşayan qədim türklərdən: qarqarların, sakların (skiflərin) mövcudluğu və onların şücaətinə vurulmuş qonşu cəngavər qadınlarla konuşması, qohumlaşması!

Azərbaycanın görkəmli dilşünas alimi professor Qəzənfər Kazımovun "Kitabi Dədə Qorqud" və Homerin "İlliada" dastanları üzərində apardığı müqayisəli, elmi araşdırmlarından aşkar olur ki, qarqarlar miladdan çox-çox öncə Balkan yarımadasında da məskunlaşmışlar və onlar Homerə də məlum idi. Büyyük sənətkar adı çəkilən bəşəri əsərində Yunanistanda qarqarları cəsur, cəngavər, döyüşkən ərənlər kimi təsvir edir və onların adı ilə bağlı neçə-neçə etnonimlərin adını qeyd edir. Balkanda qarqarlardan savayı başqa bir qüdrətli turk boyunun izi qalmışdır. Belə ki, məşhur Troyanın müdafiəsində şücaət göstərmiş turk mənşəli etruskların (yəni turkler-müəllif) adı ehtiram və hörmətlə çəkilir...

* * *

Qarqarların Albaniya ölkəsində hələ qədim zamanlardan yaması haqqında 5-ci yüzilliyin ərməni-hay tarixçisi M.Xorenatsi də məlumat verir. Özündən 2 yüz il önce baş vermiş hadisərlərə bağlı o, Albaniyada “Qarqar düzü”, “Qarqar knyazlığı” ifadəsini işlədir. Albaniya tarixçisi M.Kalankatuklu isə qarqarların Albaniyada məskunlaşmasını miladdan əvvəl 4-cü yüzilliyə aid edir. Hər iki tarixçi Alban çarı Aranın qarqarların nəsil davamçılarından hesab edirlər.

Qarqarlar Albaniya ölkəsində indiki Mil düzünün şimal hissəsində, Qarabağ düzündə və Qarqar çayının hövzəsində yaşamışlar.

Tarixi mənbələrdə göstərilir ki, Beyləqandan bir az aralıda Karkar adlı şəhər mövcud idi.

19-cu yüzillikdə bu qədim türk tayfasının adını daşıyan 5 yaşayış məntəqəsi var idi. Onlardan biri Xocavənd bölgəsində Herher, 2-si Gədəbəy bölgəsində Gərgər və Xarxar şəklində qalmışdır. Geyir çayının bir qolu indi də Xarxarçay adlanır, hansı ki, 19-cu yüzilliyə aid xəritələrdə bu çayın adı Qarqarçaydır.

Deyilənlərdən belə bir nəticə hasil olur ki, qarqarlar Qarabağın həm düzən (aran), həm də dağlıq hissəsində yaşamışlar. Bu fikri Yuxarı (dağlıq) Qarabağda bir dağın Qarqardağ adlanması bir daha təsdiq edir. 14-cü yüzilliyin müəllifi Kirakos Gəncəli qeyd edir ki, Yuxarı (dağlıq) Qarabağın ərazisində Qarqar adlı qala vardır ki, onun xarabaliqları, indiki Gədəbəy bölgəsində Gərgər kəndinin yaxınlığında yerləşir.

Qarqar və Karkar adlı yaşayış məskənləri Güney Azərbaycanda və Türkiyə ərazisində də vardır.

Tanınmış ərəb coğrafiyaçısı İbn Xordadbeh (9-cu yüzilik) yazar ki, Aranın (tarixi Albaniyanın-müəllif) şimal-şərq hissəsində Karkarə adında şəhər vardır. A.A.Bakıxanovun verdiyi məlumat da maraqlıdır. O, yazar ki, həmin şəhər Şabran mahalında (Şabran şəhərinin xarabaliqları Dəvəçi bölgəsi Kəndab kəndində, Xaçmaza gedən şose yolunun solunda yerləşir) idi. Deməli, “qarqarların qədim dövrlərdə Albaniyanın şimal-şərqində də məskunlaşmışdılar” fikri bir daha təsdiqlənir. Qeyd etdiyim qarqarlar türkdilli ol-

muşlar. Bu fikri ilk dəfə tarixçi alim K.Əliyev söyləmiş və Q.Qeybullayev tərəfindən əsaslandırılmışdır.

Orta Asiyada türkdilli Kimak (Kaymak) tayfasına mənsub Qarqar adlı əyaletin 10-cu yüzilliyə aid mənbədə adı çəkilir. V.V.Bartoldun əsərlərində Orta Asiyada Karkarçay və Karkar toponimləri haqqında məlumat verilir.

Qırqızların “Manas” dastanında Manasm babasının adı Karkar kimi göstərilir.

Bələliklə, Yuxarı (dağlıq) Qarabağın aborigen əhalisinin etnik tərkibində qarqarların da özünəməxsus yeri olmuş, qarqarların və alban dialekt danışışı əsasında miladın 1-ci yüzilliyində çox səsli ilk alban əlifbası yaradılmış, dörd yüzillikdən sonra alban ziyalıları, maarifçiləri tərəfindən təkmilləşdirilmişdir.

1	alt	ə	19	čar	ə	37	xəm	İ
2	odet	t	20	zəx	ɛ	38	zaj	τ
3	zim	ç	21	kar	ɛ	39	čam	ʒ
4	qat	ɔ	22	lit	ɪ	40	pən	ə
5	əb	ə	23	hēt	ɯ	41	pes	J
6	zarı	ɔ	24	haj	ɸ	42	xat	ʌ
7	en	ç	25	ap	ɛ	43	cēk	χ
8	žil	F	26	coj	v	44	wēz	H
9	tas	ə	27	ci	ɸ	45	tiwə	ʒʒ
10	ča	w	28	čai	ɛ	46	coj	ə
11	jud	ɾ	29	mak	ɔ	47	pəll	ɛ
12	ža	T	30	kar	ɯ	48	čan	ʊ
13	irb	ə	31	nuc	ɸ	49	cain	T
14	ša	b	32	žai	ɹ	50	iajd	γ
15	lan	ə	33	šək	ʃ	51	piwr	χ
16	ina	ɣ	34	žajn	χ	52	kiw	ɸ
17	xən	d	35	vn	ʌ			
18	dən	p	36	taj	ʒ			

Alban əlifbası

Arealı bu qədər geniş ərazini əhatə edən türk mənşəli qar-qar etnoniminin bəs açımı, mənası nədir?

Araşdırmalardan məlum olur ki, "Qarqar" qədim türk dillə-rində "qırğı ər, şimşek kimi çaxan, şığıyan ərən" deməkdir.

Önce "qırğı ər" sonralar dəyişikliklərə uğraya-uğraya indiki şəklə düşmüşdür. Xocavənd bölgəsində yerləşən Ağağlan məbə-dinin künclərində daşdan ustalıqla yonulmuş quş qırğı "heykəlcik-ləri" yerləşdirilmişdir. Yəni Qarqarın - ersarın - ərsarın kökü olan "qırğı ər"lə bağlılığına dəlalət edir. Qarqar - qırğı ərdidir.

Odur ki, ərməni-hay tədqiqatçılarının Qarqarı Karkar edib bu adı daşıyan etnonimin ərməni-hay dilində "daş yığımı" sözündən yaranması haqqındaki fikirləri olsa-olsa növbəti uydurmadan savayı bir şey deyildir! Sual olunur ki, bu qədər Qarqar və Kar-kar etnonimi ərməni-hay yaşamayan ərazilərdə, ölkələrdə yerli əhali nəyə görə öz doğma və zəngin dilini qoyub əcnəbi-ərməni-hay dilinə müraciət etməli idi?

Elmə o da çoxdan məlumdur ki, bu və ya digər ərazidə olan toponimlər, etnonimlər... həmin ərazidə yaşayan yerli, köklü et-nosun dilinə aid sözlərdən yaranır və təbii ki, (şəkk-şübhəsiz) hə-min aborigen tayfaların, xalqların etno mənəvi sərvətinə çevrilir.

Xeyalən səyahətimizə davam edək. Bu yerlərdə Qarqar çayı-nın sağ sahil boyu dağ əteyində bağlı-bağatlı, yaşıllığa bürünmüs kənd diqqəti cəlb edir. Adı - Həsənabaddır. Bu kəndin salınma tarixçəsi də maraqdır. Məlumata görə, 1795-ci ildə İran şahı Ağa Məhəmməd şah Qacar Qarabağ xanlığına hücum edərkən Əsgəran qalasının qalabəyi Həsənqulu bəy şah qoşunlarına sarsıcı zərbə-lər vurdugu-na görə İbrahim Xəlil xan ona mükafat olaraq Qarqar çayı-nın sağ sahil boyu Ağ çayın (Qarqarın qolu) mənbəsindən başlayaraq Əsgəran qalasının qarşı tərəfində dağ əteyindək uzanan, əkinə -biçinə yararlı torpaqları qalabəyi Həsənqulu bəyə bağışlamışdı. Çox ehtimal ki, bu ərazi once qalabəyinin adıyla Hə-sənqulu adlandırılmış, sonra burada kənd salınaraq ixtisarla Həsən-abad deyilmişdir. Yeni salınmış kənd Ağçayın Qarqara qovuşduğu yerde qərar tutmuş və bu gün də qalmaqdadır. Həsənabad kəndindən sonra Aşağı Xanbağına çatmamış Qarqarın sağ sahilində (Malibeyli kəndinə gedən yolun sağında) Xankəndi dəmiryolu stansiyası

tikilmişdir. Bu ərazinin adı bizim çoxlarımıza indi də məlum olmayan, qədimdən "Qullar yurdu" demişlər (indi passiv etnonimdir).

Bura vaxtilə zarılışların bağ və bostan yerləri imiş (Ehtimal ki, Qullar yurdu türk mənşəli Qul, Kul tayfasının adını özündə yaşadır).

Xankəndinə çatmamış növbənöv tut ağacları ilə zəngin Yu-xarı Xanbağıının qurtaracağında Qarqar çayının hündür, səfali sol sahilində bütün Qarabağda tanınan Tanrıverdi kişisinin qonaqlı-qaralı karvan sarayı yerləşirdi.

Albaniya, albanlar

«Alban tayfası güclü etnik-mədəni dəyərlər sisteminin yaradıcısı kimi, təkcə Azərbaycan türklərinin deyil, Turkmən, Qazax, Qırğız və s. turk xalqlarının etnogenezində iştirak etmişdir»

**Xəliyəddin Xəlilli,
etnoqraf alim**

Quzey Azərbaycanın ərazisində yaranmış ilk qədim dövlət qurumu - Qafqaz Albaniyasının hüdudları, bir də təkrar edirəm, Şimalda Dərbənd-Çolam əhatə etmiş, cənubda Araz çayına, qərb-də İveriya və Şərqdə Xəzər dənizinə qədər uzanırdı. Onun sər-hədləri "ömrünün" sonunadək yüzilliklər boyu qorunaraq, əsasən dəyişməz - sabit qalmışdır. İlk paytaxtı, 600 il ərzində Qəbelə (inənbələrdə Kabalaka) olmuşdur. Antik müəlliflərən Herodot, Strabon, Büyük Plini, Pentarx, Pomponi Mela, Ptolomey və ərməni-haydilli mənbələr Qafqaz Albaniyası və onun ana şəhəri Kabalakanın tarixi, coğrafiyası, əhalisinin etnik tərkibi, məşguliy-yəti, təbiəti, sərvəti və mədəniyyəti haqqında kifayət qədər də-yərli məlumatlar verirlər. Onların zəngin tarixi ırsinə, müxtəlif tədqiqatçı alımlarımızın əldə etdikləri təkzib olunmaz dəllillərə əsaslanaraq deyə bilərik ki, paytaxt Kabalakanın ən qədim hissəsi once Qaraçayla Qocalançay arasında qərar tutmuş, sonra yadel-lilərin hərbi müdaxiləsindən daha etibarlı müdafiə olunması üçün o miladın 1-ci yüzilliyindən (18-ci yüzilliyin ortalarına qədər) Qaraçay və Gövurluçay arasındaki hündür təpədə yerləşdirilmiş-

dir. Şəhərin şimal hissəsi Səlbir, cənub hissəsi Qala adlanaraq vahid şəkildə 25 hektar ərazini əhatə edirdi. Qala alınmaz müdafiə divarları ilə “qurşaqlanmışdı”. Elə bu əlamətinə görə paytaxta Kabalaka adı verilmişdir.

Kabalaka türk mənşəli söz olub - “qapalı, möhtəşəm, alınmaz” mənasındadır. Sonralar dəyişikliyə uğrayaraq indiki şəklə (Qəbələ) düşmüştür.

Qəbələ orta yüzilliklərdə Qutqaşen adlandırılmışdır. O mənbələrdə ilk dəfə 705-ci il hadisələrile bağlı Koqt formasında (Qəbələ yaxınlığında) qeyd olunmuşdur. Türk mənşəli “Şen” sözü (“yaşayış məkanı, el, oba”...) əlavə olunaraq Koqtaşen, daha sonralar Kotqaşen, Qutqaşen şəklinə düşmüştür.

Qutqaşen toponimi tarixən Qəbələnin adından yaranmışdır. Bəs Qəbələnin - ana şəhəri olduğu ölkənin - Albaniya istilahı nə məna yükü daşıyır?

Bəzi alımlar Albaniyanı “dağlar ölkəsi, dağlar diyarı” kimi izah etmək isteyirlər. Belə olduğu halda Azərbaycanın digər bölgələrində, Dağıstanda, Gürcüstanda “alban” etnoniminin mövcudluğu nədən xəbər verir? Axı toponimik qanuna uyğunluqlara görə ölkənin coğrafi relyefini əks etdirən onun adı həmin ölkənin toponimiyasında iştirak edə bilməz. Odur ki, “Albaniya” sözü etnonim sayılır - o adını alban tayfasından almışdır. Bunu öncə alban etnosunun arealı (yayılma məkanı) da təsdiq edir.

Qədim dövrde Albaniya ölkəsində “Alban” adlı şəhər ve çay var idi. (Böyük Plini, Klavdi Ptolomey). Dərbənd ətrafında Alpan adlı şəhər (“Tarixi-Dərbəndname”), Dağıstanın Aqul bölgəsində Alpan kəndinin xarabaliqları, Qusar bölgəsinin dağlıq ərazisində Alpan adlı kəndin xarabaliqları, Quba bölgəsində Alpana və Yardımlı bölgəsində Alpan kəndləri, Gürcüstanda Alpan və iki Alpani kəndləri indi də durur.

Türkmenistanda Alban adlı iki toponim vardır. Bu siyahını davam etdirərək onu da qeyd edim ki, Murov dağında qədim Aqvan (yəni Alban - müəllif) müdafiə istehkamları, Alban çayı (Laçın, Qubadlı bölgələri ərazisində), Yuxarı (dağlıq) Qarabağda Şuşa bölgəsi Malibeyli kəndi yaxınlığında Qarqar çayının sağ qolu Aqvanın (Albanın) sahilində Aqvan (Alban) xarabaliqları, Qax bölgəsi

gəsinin Ləkit kəndi ərazisində “Alban qapısı”, Qəbələdə – “Alvan dərə”, Gürcüstanın Batumi vilayətində Türkiyə ilə həmsərhəd zonasında “Olvan qala” xarabaliqları və nəhayət Şəki şəhərində qədim bir məhellənin adı Aqvanlar (Albanlar- müəllif) adlandırılmışdır.

Məlumdur ki, qədim Gürcüstan mənbələrində Alban və ya Alpan adlı etnonim qeydə alınmamışdır. Bu etnonim “Rani” kimi işlənir və Aran (Alban- müəllif) demekdir.

Azərbaycandan xeyli uzaqda yerləşən İngiltərənin paytaxtı London yaxınlığındaki Sent-Albansda (Sent-Albants) indi də yaşayan və Ulu Tenqriyə (Tanrıya) səcdə edən icma qədim dövrə buraya miqrasiya etmiş Qafqazın alban türklərindən məgər xəbər vermir?

Deməli, “alban” sözü həmin məkanda yaşamış aborigen ilk sakinlərin, tayfaların adını daşıyır. Yəni burada alban adlı tayfaların mövcudluğuna dəlalət edir. Təessüf ki, albanların dil və etnik mənsubiyyyəti barədə fikirlər mübahisə doğurur və haçalanır. Belə ki, alban etnoniünün qafqazdilli söz olmasına dair fikrin tərəfdarları albanları qafqazdilli etnos sayırlar.

Q.A.Qeybullayev bu fikri rədd edir və göstərir ki, özünüdüşünmə, dərkətme nöqtəyi-nəzərincə Dağıstan xalqları və Azərbaycanın qafqazdilli etnik qrupları arasında alban etnonimi məlum deyil. Sonra qədim qafqazdilli əhaliyə aid toponimlər Kür çayından şimalda yerləşirdi, onun cənubunda - Güney Azərbaycanda, bir alban etnonimi belə qeydə alınmamışdır.

Alban etnosunun irandilli olması fikri də qəti istisna olunur. Eyni zamanda miladdan əvvəl 4-cü yüzilliyin sonundan başlayaraq miladin 8-ci yüzilliyinə qədər zaman kəsiyində mövcud olmuş Qafqaz Albaniyası dövləti çərçivəsində özünəməxsusluğunu ifadə edən mədəniyyəti, abidələri və yazılısı olan qüdrətli alban tayfasının iz qoymadan, səssiz-soraqsız tarixin səhnəsində çıxmazı da mümkün deyildir. Odur ki, azər türk alimi alban tayfasını türkdilli etnik birliyi kimi qəbul edir və onun Albaniya əhalisinin gələcək vahid bir xalq və dil çərçivəsində formallaşmasında aparıcı rolunu göstərir.

Doğrudan da sonraki tarixi mərhələdə albanlarm ölkədə fəal aparıcı tayfa olmasını həyat özü sübuta yetirdi; Albaniya ərazisinə müxtəlif vaxtlarda, erkən orta yüzilliklərdə axın etmiş ya-

rımköçeri türk tayflarından: bulqarlar, suvarlar (savir, sonra da Sibir olmuşdur), xəzərlər, peçeneqlər, qırqaqlar mədəni səviyyədə aşağı olduqları üçün köklü-yerli əhalinin (öncə də albanların, utilerin, savdəy və qardmanların və başqalarının) vasitəsilə birləşməseydi, gələcəkdə azər türklerinin 11-12-ci yüzilliklərdə vahid br xalq kimi - vahid etnik, dil və ərazi çərçivəsində formallaşması da baş tutmadı. Bir tarixi həqiqəti də qeyd etmək vacibdir. Məlumdur ki, qədim albanlar öz görkəmi və xeyirxahlığı ilə antik müəlliflərin də diqqətini cəlb etmişlər. Strabon "Coğrafiya" kitabında yazır: "Orada (Albaniyada - müəllif) adamlar gözəlliyi və hündür boyu ilə seçilirlər, eyni zamanda onlar ürəyiaçıqdırlar, xırdaçı deyillər". "Onların hökmətləri da çox gözəldir".

"Albanlar qocalığa, nəinki valideynlərinə, həm də yad (qoca) adamlara həddindən artıq hörmət edirlər..."

Albanların döyükən, məhərətlə hərbçi olduqlarını digər müəlliflər də qələmə almışlar. Yulia Solian yazır: "Sahildə yaşayan albanlar isə anadan ağısaçı doğulur, kül rəngli saçları onlar xüsusi üstünlük hesab edirlər. Albanlarmız gözleri boz olduğundan, onlar gecə daha yaxşı görürlər, nəinki gündüz".

Dionisi Perieget, onları "hərbçi albanlar", Yevstrafi "hərbçi alban xalqı", Pristian "hərbçi albanlar", Rufi Fest "Sərt alban" adlandırmışlar.

Albanlarda sadalanan bu keyfiyyətlər təbii olaraq türk xalqlarının eposlarında; müdrik, pəhləvan, sərrast atıcı, ovçu, güclü, igid kimi də təsvir olunur.

M.ö. 331-ildə Qavqamel savaşı ilə bağlı olaraq albanların da vuruşmasını Flavi Arrian qeydə almışdır. Albanlar türk mənşəlidir. Ümumiyyətlə ölkədə yaşayanlarmız əksəriyyəti də türk mənşəli tayfalardan ibaret olub, ümumi anlaşma, ünsiyyət vasitəsi olan türk dilində danışındılar. Odur ki, Albaniyanı idarə edən həkimlərin - çarların adları da türk mənşəlidir. Tarixdən bize məlum olan Oris (bəzi mənbələrdə Oraz) romali Dion Kassinin yazdığını görə "Oris Kürdən şimalda yaşayan albanların çarıdır". A.A.Bakıxanov bu çarın adını Oriz göstərir. Pompeyə qarşı döyüşən 70 minlik alban ordusuna sərkərdə Oroys başçılıq edirdi.

M.ö. 1-ci yüzillikdə alban çarı olmuş Zoberin, miladın 1-ci yüzilliyində isə Albaniyada çarhq etmiş Aranın adları da türk mənşəlidir.

Üzeyir bəy adlı türk ərəni Orta Asiyada 13-cü yüzillikdə qeydə alınmışdır. Salur Qazanın oğlunun adı Uruz bəydir ("Kitabi Dədə-Qorqud"). Qırqaqların bir tayfası Oruz oba adlanırdı.

Alban tarixçisi M.Kalankatuklu 5-ci yüzillikdə yaşamış alban hakimi Esvagenin adını çəkir. O da türk mənşəlidir.

Aquendə (indiki Ağdam bölgəsində) 488-ci ildə keçirilən alban kilsəsinin məclisində iştirak edən nümayəndələrin adları da; Abukaz, Asay, Araten, Urbator, Bakur, Asparakos, Mide, Toma, Xurs, Qermanosan, Xosqen, habelə "Alban tarixin"də - Qazan, Abas, Qor, Viro, Sato, Andok, Manas, Sanasan, Babik, Davdak, Uxtanes və başqalarının adları türk dillərinə mensub adlardır.

Abukaz - atanın kiçik qardaşı - deməkdir.

Asay, rus dilinə keçərək Asayev, Aseyev soyadları əmələ gəlmışdır. Volqa (İtil) boyu türk xalqları arasında Asay, Osay adları geniş yayılmışdır. Azərbaycanlılarda da Asay adı vardır.

- Aratan, Girdiman əyalətinin dini başçısı. Çox ehtimal ki, türk dillerində "yarat" (yaratmaq, yaranan, quran) sözündən və "dan" şəkilcisindən ibarətdir.

- Mide, m.ö. 2-ci yüzillikdə hunların başçısı Modenin adı ilə səslənir. "Alban tarixi"ndə 2 nəfər Mate adını daşıyır; biri Bərdənin ruhanisi, digəri isə Taraqos kəndinin.

- Bakur, biqir, baqur (qırmızı mis) sözü ilə əlaqələndirmək olar.

- Manas, xristianlıqda Manase, ərməni-haylarda Minasyan soyadı buradandır. Qırğız eposu "Manas" dastanının qəhrəmanı Manas, "oğuz" eposunda Alp Manas şəxs adları müqayisə oluna bilər.

- Urnayr - əslində Urnər sözündəndir. Qədim türk dillərində birində "Uren" - "yaraşan", "uyğun gelən" və "ər" - kişi sözündən əmələ gəlmışdır.

Strabon qeyd edir ki, albanların sitayış etdikləri ay məbədi Gürcüstan sərhədində yerləşmişdir. Büyük ehtimalla Qazax bölgəsi ərazisindəki Avey dağında olan məbəd nəzərdə tutulur. Ay evi təhrif olunaraq Avey olmuşdur. Məlumdur ki, Albaniyada xristian dini yayılana qədər Aya sitayış mövcud olmuş və Ay evi dini məbədlərdən biri sayılırdı: xristian dini bu ölkədə yayılan


zaman məbəd xristian məbədinə çevrilmişdir. Başqa bir ay məbədi - Mahmaras, indiki Gədəbəy bölgəsində yerləşirdi. Burada da aya sitayış 4-cü yüzilliğin əvvəllərində öz yerini alban xristian dininə vermiş və onun yerində alban kilsəsi tikilmişdir. Albaniya tarixində bu yer qədim ərməni-hay dilində "Astxablur" - "Ulduz təpəsi" kimi vərildiyindən ərməni-hay tarixçiləri bu toponimdən öz maraqları üçün istifadə etmək isteyirlər. Guya bu ərazidə onların əcdadları yaşamış və bu torpaqlar Hayk tayfalarına (ərmənilərə) məxsusdur. Halbuki, Mahrasa fars sözüdür və "mah" - "may" - "ay" və "rous" - "təpə", yəni "Ay təpəsi" deməkdir.

Əslində Astxablur fars dilində olan Maharsa adının təhrif edilmiş formasıdır.

Bələliklə, albanlar həm Kür çayından şimalda, həm də Kür-Araz ovalığında əzəldən məskunlaşmış vahid türkəlli etnik birlik olmuşdur. Albanlar müasir Azərbaycan türklerinin əcdadlarından biri, qarqar-alban dili isə azər türklerinin ilk ulu rəsmi dili olmuşdur. 6-7-ci və 11-12-ci yüzilliklərdə bu ərazilərdə məskunlaşmış səlcuq-oğuz türk tayfalarının dilləri və alban-aran dilinin konsolidasiyası əsasında müasir azər türkcəsi yaranmışdır.

Məlumdur ki, Qafqaz Albaniyasında yayılmış və təkallahlığı təbliğ edən ilk rəsmi din xristian dini olmuşdur.

Mənbələrin verdiyi məlumatə görə, Fəlestindən gəlmis yeraselimalı Faddey Ərməniyə adlanan ərazidən yan keçərək, önce təkallahlığı Albaniyanın şimal-şərqində - Çorada (Dərbənd yaxı-



Albaniyada xristianlığın yayılması

lığında) təbliğ etməyə başlamışdır. Lakin xristian dini burada formalaşmamış, möhkəmlənə bilməmişdir. Miladın 4-cü yüzilliyinin əvvəllerində burada xristian dininin yayılmasında ikinci dövr başlayır. Alban çarı Urnayr birinci olaraq yeni dini qəbul edir və 313-cü ildə onu ölkəsində dövlət dini elan edir (M.Kalankatuklu).

Qafqaz ölkələrində xristianlıq gənc Qoriqorisin (sonra o Georgi kimi qələmə verilir) adı ilə bağlıdır. O, dövrünün tanınmış maarifçi, mənşəcə parfiyalı olan Qorinorinin nəvəsidir. Baba Qriqorinin atası ərmənilərə-haylara çarlıq edən parfiyalı Xosrovu qətlə yetirdiyinə görə ölkədən, qıpçaqların hökmənlilik etdiyi Dərbəndə göndərilir. Qriqori 14 il Dərbənd qalasında qıpçaq türklərin arasında sürgün həyatı yaşayır, onların Səma Allahına-Tenqriyə inam gətirir və dünyanın harmoniya rəmzi olan Günəş şüalarının kəsişməsindən yaranan türk xaçını Ərməniyəyə getirir. Altay dağlarındakı məbədlərin eyni olaraq burada üzü şərqə - "qibləyə" Altaya tuşlanmış, xaç şəkilli təməl üzərində ilk kilsələr tikilir. Türklerin iştirakilə inşa olunan kilsələrin başında xaç ucaldır (Murad A.) Xaç-xoruq, qoruq sözündən olub qədim türk dilində "Tanrı qorusun" mənasındadır (O. Süleymanov).

Görkəmli tarixçi alimlərdən: Z.M.Bünyadov və K.K.Kutsiyanın fikrincə, miladın 7-ci yüzilliyində ərəblərin Qafqaz Albaniyasına hərbi yürüşü və islamın qələbəsiyle bağlı alban tayfaları, o cümlədən Arsakın əhalisi tədricən iki qismə bölünmüş: bir hissəsi islamı qəbul etmiş və müsəlmanlar arasında assimiliyasiyaya məruz qalmışdır. İslami qəbul etməyən albanlar isə öz növbəsində iki yerə ayrılmışlar: Onların bir hissəsi ərməni-hay kilsəsinin təsiri altına düşərək ərmənilərə-haylara, digər hissəsi isə gürcülərə meyl edərək zaman ötdükçə onlar tədricən ərməniləşmiş-hallaşmış və ya gürcüləşmişdir. İndiki Yuxarı (dağlıq) Qarabğda yaşayan avtoxton əhalinin - Köklü albanların bir qisminin özlərini ərməni kimi tanımları bu tarixi prosesin acı nəticəsidir.

Alban xristian məbədləri

Qarabağ ərazilərində dağidlılmış və mövcud alban xristian məbədləri


1. Kənizədağ məbədi (mənbələrdə Qansasar, Ağdərə bölgəsi)
2. Amaras (Ağoğlan) məbədi (Xocavənd bölgəsi)

3. Qiş kəndində məbəd (Xocavənd bölgəsi)
4. Bərdə şəhərində məbəd (dağıdılmışdır)

Qeyd: Qafqaz Albaniyasının xristian məbədləri Qəbələdə, Dərbənddə, Mingəçevirdə (Sudaqlan kilsəsi, 6-7 yüzilliklərdə), Qum kəndində 2 məbəd (Qax bölgəsi, 6-ci yüzillik), Ləkid kəndi yaxınlığında dairəvi məbəd (Qax bölgəsi, 7-ci yüzillik), Qardman qalasında kilsə (Ağsu bölgəsi, 7-ci yüzillik), Kiş kəndində məbəd (Şəki bölgəsi, 1-ci yüzillik) və s. yerlərdə vaxtilə inşa olunmuş alban kilsə və məbədlərinin əksəriyyəti ərəb işğalı zamanı məhv edilmiş, bir neçəsinin isə xarabaliqları qalmışdır.

Sakasena əyaləti, saklar

Öncə tarixi arayış. Müxtəlif mənbələrdən əldə olunan məlumatlara görə, saqa türk tayfları (antik müəlliflərdə skiflər) əsas etibarilə iki böyük ərazidə, daha doğrusu önce Orta Asiyada, sonra münaqişələr nəticəsində onların böyük bir qismi Qara dənizin şimalındaki torpaqlara köç etmişlər (Herodot, Strabon, F.Ağası oğlu, D.V.Şolov, M.B.Aqbunov və b.).



Skif (saqa, sak) ölkəsi (A.İ.Terenoşkin və V.A.İlinskiniyə görə)


Qara dənizin (Pont) şimalında böyük ərazidə yaşayan saqlar (skiflər) məşguliyyət və təsərrüfat işlərində fərqləndikləri üçün müxtəlif adlarla da qədim xəritələrə düşmüşlər. Rus tədqiqatçıları A.İ.Terenoşkin və V.A.İlinskinin tərtib etdikləri bir xəritəni diqqətinizə təqdim edirəm (bax səh. 36).

Xəritədən göründüyü kimi İstr (Dnepr), Tanais (Don), Pora-ta (Prut), Tiras (Dnestr), Günanis (Cənub Buq) və Borisfen (Dnepr) çaylarının orta ve aşağı axarları boyu (hövzələrdə) məskunlaşmış saqa tayfları müxtəlif adlarla, Aqafırlar, Kallipidlər, cütçülər, nevrər, androfaqlar, melanxlenlər, budinlər, əkinçilər, köçərilər, meotlar, şahzadələr və s. adlanmışlar.

Saqaların meydana gəlməsi, mənşə tapması haqqında “tarixin atası” Heredot iki əfsanəni qələmə almışdır. Bu əfsanələrdən biri saqların özlərinə məxsus əfsanədir ki, orada deyilir; guya saqlar tayfası bütün mövcud türk tayfları içərisində on cavanıdır və o kimsəsiz sərt təbiətli ucsuz-bucaqsız çöl, səhra-torpaqlarında Torqatay adlı ilk saq adamı meydana gəlmişdir. Torqatayın valideynləri, guya atası Zevs, anası isə Borisfena çayının qızı olmuşdur.

Saqa Torqatayın 3 oğlu doğulur; Lipoksay, Arpoksay və son beşiyi Kolaksay. Onların dövründə göydən üç qızıl əşya düşür; xış, iki ağızlı balta (sekira) və fincan (kasa). Bunları birinci görən böyük qardaş yaxınlaşır ki, götürsün. Gözlenilmədən qızıl əşyalar alovlanır. Lipoksay dərhal geri çəkilir. İkinci qardaş Arpoksay irəli duranda əşyalar yenə də alov saçır. O, da geri çəkilməyə məcbur olur. Bunu görən kiçik qardaş Kolaksay da özünü sınamaq istəyir və qızıl əşyalara yaxınlaşanda alov sönməyə başlayır. Kolaksay

Skiflərin (sakların) əfsanədən
köklənən şəcərə ağacı



Səmadan göndərilmiş “hədiyyələri” - qızıl xiş, ikibaşlı baltanı və fincanı götürüb özü ilə aparır.

Saqa qardaşları evlənəndə; Lipoksaydan törəyən nəslə avxatlar, ortancı qardaş Arpoksaydan olanlar – katiarlar və traspilər, üçüncü qardaş Kolaksaydan mənşə tapanlar şahzadələr (paralatlar) adlanırdı. Bütün saqa tayflarına bir adla - skolot (skit) deyilirdi.

Bu əfsanəni danişan Saqa türkləri həmişə və hər yerdə məhz bu cürə yaranmalarını təsdiq edir və bu fikrə sadıq qalmışlar, yeni saqların yaşadığı torpaqlar birinci çar Torqataydan başlamış İran şahı Daranın Skifiya ölkəsinə (antik ədəbiyyatda saqların vətəni belə adlanır) 700 minlik qoşunla hərbi səfərinə qədər (m.ö. 6-ci yüzillik) zaman kəsiyindən min il qabaq da mövcud idi.

Saqların məskunlaşlığı ərazilər çox geniş olduğundan hər bir saqa at üstündə bir günlük yol getdiyi qədər ona torpaq sahəsi ayrıldı. Ölkəni bacarıqla idarə etmək üçün Kolaksayıñ oğlanları arasında üç yerə bölünmüdüdür...

Saqa türklərinin mənşə tapması haqqında ikinci əfsanə yunan cənəvəri Heraklin adı ilə bağlıdır ki, onu qabartmağa lüzum görmürəm.

Heredot saqların yaranmasına dair tarixi olayları da qələmə almışdır. O yazır: “Mövcud olan başqa bir hekayətə mən daha çox etibar edirəm. Massaget türkləri tərəfindən sixisdirilmiş Asiyada yaşayan köçəri skiflər (saqlar - müəllif) Araz çayını keçərək kimmerlərin (qamerlərin) torpağına getdilər. Məhz, hələ qədimdən kimmerlərə məxsus həmin torpaqlarda indi skiflər yaşıyır”. Qardaş qanı tökülməsin deyə kimmerlər məskunlaşdıqları torpaqları tərk etməyə məcbur olmuşlar. Bu barədə irəlide yazmışıq.

Hələ əski vaxtlarda, başqa türk tayflarında məşhur sərkərdə, hakim, müdrik adamlar olduğu kimi saqların da öz mütəfəkkirləri, filosofları olmuş, məxsus olduqları türk tayflarını, onların mədəniyyətini, adət-ənənələrini dünyaya tanıtmış fəlsəfi fikir tarixində silinməz izlər qoymuşlar. Onların sırasında önce Anaxarsın (yunan mənbələrində Anaxarsis) adını fəxrli çəkmək olar. Anaxars Saqa elinin ən ləyaqətli, zəngin, ensiklopedik bilgilərə malik nümayəndəsi, aqil insan, şəxsiyyət idi. Doğma dilini və yunan dilini mükəmməl bilir, gözəl nitqə malik idi. Odur ki, onun müəsirleri, antik müəlliflər də Anaxars haqqında çox maraqlı və dəyərli

məlumatlar yazımışlar. Saqa filosofunun bioqrafik bilgiləri, müxtəlif ellin ölkələrinə səyahətləri barədə hekayətləri, dərin fəlsəfi fikirləri, müdrik kəlamları, üstündən min illiklər keçsə də indi də diqqəti çəkir, düşündürür. Bu, heç də təsadüfi deyil. Anaxarsın bu zirvəyə çatması - antik dövrün “yeddi müdrik” adamından biri kimi tanınması, öz qabiliyyəti, yüksək savadı və zəkası, müdrikliyi sayesində olmuşdur.

Onun həyatı parlaq, sonu isə faciə ilə qurtarmışdır.

Ellin ölkələrinə səyahətdən vətəninə qayıdarkən saqa dün-yagörüşünə, onun böyükliyünə zidd olan yad xalqların əxlaqmı, adət-ənənələrini dəstəklədiyinə görə qardaşı şahzadə Savlinin (başqa bir mənbədə Kaduid) əlilə lələkli oxla sinəsindən vurula-raq öldürülmüşdür - saf türk mənəviyyatının qurbam olmuşdur.

Saqa türkü Anaxars tarixi şəxsiyyətdir. Onun, dövrünün görkəmli filosofu olmasına Diogen Laertski “Fələsəfədə məşhur adamların həyatı və təlimi” kitabında xüsusi bölümə “Skif (saq-müəllif) Anaxarsis” həsr etmişdir.

Diogen yazar: “Skif Anaxarsis Qnurun oğlu, çar Kaduidin qardaşı idi. Anası yunanlı olduğundan hər iki dili mükəmməl biliirdi. O, skif və ellinlərin adət-ənənələri haqqında yazmış... hərbi işə 800 şeir qoşmuşdur. Sərbəst nitqi sayesində yaşadığı dövrdə “skif nitq tərzi” deyiminin yaranmasına o səbəb olmuşdur”.

Diogen sonra qeyd edir ki, Anaxars hələ gənc yaşlarında, təxminən m.ö. 594-cü ildə Afinaya gəlmiş və məşhur filosof Solonla, hazircavablılığı sayesində görüşməyə müvəffəq olmuş, onun tələbəsi qismində arxont Evkratın dövründə qırx yeddinci olimpiadada iştirak etmişdir.

Yaşlı vaxtında fitri istedadılı müəllimi Solonu da ötmüş, dövrünün sayılan aqsaqqal, aqil filosoflarından biri olmuşdur. Onun yüksək mənəviyyatı haqqında Sisiyalı Diador xüsusi hörmətlə “Kitabxana” əsərində yazmışdır. Anaxarsla Lidiya şahı Krez arasında olan söhbəti ətraflı təsvir etmişdir.

“Ümumdünya tarixi”nin müəllifi Efər isə saqa türkü Anaxarsı yüksək dəyərləndirərək gəmidə ikidişli lövbəri, yanar qovu və dulusçu çarxının kəsfini onun adıyla bağlayır.

Tanınmış yunanlı Fales yazır ki, “Anaxarsis sağlam düşün-cəli və dünyagörmüş adamdır...”.

Korinf tiranı Periandın (m.ö. 677-585) keçirdiyi ziyafət məclisi zaman ev, ailə mövzusundakı mübahisələrdə məşhur yunan məzhekeçisi Ezopun atmacalarına ağıllı, son dərəcə biçimli cavablar verən Anaxarsm şərhərini və aqilin ruh haqqında, ruhun Ulu Tanrı ilə insanlar arasında vasite olmasına dair felsəfi görüşlərini, fikirlərini Plutarx da yazıya almışdır. ("Tanrı öz iradəsini od, su, külək, bulud, yağış kimi vasitələrlə gerçekləşdirirsə, birini xilas edib, doydurur, digərini məhv edirse, onda digər canlıların mövcudluğunu, onun iradəsindən kənar təsəvvür edilməsi qəribə olardı. Ən gerçeyi isə onların Tanrı qüdrətindən asılı olub ona xidmət etdiyini... düşünmək olar...", Anaxars).

Etiraf edək ki, saqa türk tayfları Anaxarsdan önce və sonra da bir neçə müdrik adamlar, filosoflar yetirmişdir. Bu səpgidən Ellin dünyasında tanınmış, ad çıxmış Toksar və Abarın (Abaris, yunanca) adlarını çəkmək olar.

İndi isə keçək əsas mətləbə.

İndiki Gəncə-Qazax bölgəsi qədim qaynaqlarda: yunanlarda – Sakasena, sonra ərməni-hay dilli mənbələrdə Şakaşena adlandırılmışdır.

Antik dövrde bu ərazidə məskunlaşmış türk-sak (qədim mənbələrdə Skif də yazılır, əsində Saqa, Saka olmalıdır) tayfa birliyinin adıyla belə adlanmışdır.

Miladdan əvvəl 8-7-ci yüzilliklərdə Altaydan qərbə doğru – önce Orta Asiyaya, oradan da Qara dənizin şimal sahillərinə, sonra da bir qismi Xəzərin cənubuna, Ön Asiyaya və o cümlədən, miladdan önce, 673-cü ildə Azerbaycana axın etmişlər. Onların böyük bir qismi Gəncə-Qazax bölgəsində mərkəzi dövlət qurumından ibarət bir çarlıq yaratmışlar.



Bu məlumat alban səlnaməcisi M.Kalankatuklunun "Gəncə Şakaşenada meydana gəlmişdir" ifadəsində də təsdiq olunur. İ.Dayaknova görə bu Sak çarlığı sonralar Güney Azərbaycanın da xeyli ərazisini əhatə edirdi. Saklar öz çarlığının hüdudlarını genişləndirərək Arsak əyalətində, Kür-Araz ovalığında (Balasakan) həkim rola malik idilər.

Qədim türk tayflarından bize mənəvi ərs qalmış etnonim-ünvanlar buna əyani sübutdur: Qanqara (2-ci yüzillik, qədim türk dilində "sanar, sanqar" - burun, bucaq), Aran (3-cü yüzillik, qədim türk dilində "isti yer, düzənlik"), Xunan, Çöl, Kul, Qarqar, Kandar, (5-ci yüzillik, türk tayfları: Hun, Çol, Kul, Qarqar, Kandar adından), Tərtər, Pazkank, Kazax (7-ci yüzillik, türk tayfları: "Tərtər - dördər, igid", Pazkank-Paçanak-peçeneq və Qazax) Tovuz (8-ci yüzillik, türk tayfası "Toqus-oğus, oğuz"), Ağstafa (Oğuz tayfa) və qədim ərməni-hay dilli mənbələrdən "Albaniya tarixi"nə düşmüş və Albaniyada mövcudluğunu bildiren Kolmank, Urekan, Karieç, Kri, Urdi, Clax, Tri və onlarca başqları.

Yuxarıda adı çəkilən etnonimlərin tarixi nisbidir, onların ar-tıq mövcudluğunun qeydə alınma tarixidir. Sakların tərkibində olan Gəncək adlı türk tayfası miladdan önce 5-ci yüzillikdə Sak çarlığının ana şəhərinin (mərkəzinin) əsasını qoyur, inşa edir və onu öz adı ilə Gəncək adlandırır. İndiki Gəncə şəhərinin adı Gəncək türk tayfasından bize qalmış əziz yadigarıdır.

Tarixi arayış. Bir sıra pars mənbələrinə görə m.ö. 2-ci yüzillikdə türk ölkəsi Atropatenanın ana şəhəri-paytaxtı, Qanzak idi. Antik müəlliflər (Strabon, Plinii, Ptolomey və s.) isə bu şəhəri Qazaka kimi qeydə almışlar. Ərməni-hay tərixçiləri də öz növbəsində bu məlumatlardan köklənərək çəkilən şəhər adını öz dillerinə uyğunlaşdırıb Qandzak adlandırmışlar.

Tarixi və elmi həqiqətlərə əsaslanaraq deyə bilerik ki, müxtəlif şəkildə deyilən, yazılın bu adlar Gəncə və ya Gəncək etnoniminin təhrif formasıdır.

Məlumdur ki, məşhur Urmiya gölünün cənub-şərqində Maraghanın 6 fırseqliyində (bir fırseq təxminən 7 km-ə bərabərdir) yerləşən Gəncə şəhərində azər türklərinin Od məbədi (atəşgah) yer-

ləşirdi. Yazılı mənbələrə görə Taxt-taca çıxmazdan önce ölkənin hökməndəri piyada buraya gələr, Od məbədini ziyarət edərmişlər.

9-cu yüzillikdə yaşamış anonim əreb coğrafiyaçısı həmin şəhəri Cəznək, iki yüz il ondan sonra digər bir əreb səyyahı Yaqut Xəməvi onu Cəznək (Gənəzin tehrifidir) kimi göstərirler.

Bu türk mənşəli etnonimi pars dilinə aid edib ona «xəzinə» kimi açma verənlər də olmuşdur ki, sonrakı yüzilliklərdə bu ad Azərbaycan ədəbiyyatında, elmində uzun müddət (Sovet dövrü) səhvən belə də izah olunmuşdur.

Lakin Tarixi həqiqətlər tez-gec üzə çıxır və öz yerini tutur. Faktlara, dəllillərə müraciət edək.

Mahmud Qaşqay yazır ki, çox-çox qədimdə Orta Asiyada sakların yaşadığı ərazidə çoxsaylı türk tayfalarından birinin adı Gəncək idi (məhz Gəncək!). «Gəncək» sözünün ikinci komponenti olan «Cək» türk dillərində metatezaya uğrayaraq «s»-nin «c» ilə əvəzlənməsinə görə o məhz «sak» etnonimini eks etdirir.

Qədim mənbələrdə Güneyli-Quzeyli bütöv Azərbaycanda iki Gəncənin Qanzak adlanması da bununla izah olunur.

Orta Asiya torpaqlarında erkən orta yüzilliklərdə bir neçə Gəncək adlı şəhərin mövcudluğu bu fikrin doğruluğuna dəlalet edir.

Çağdaş dövrümüzdə Güney Azərbaycanda yerləşən Gəncəbad, Gəncə, Gəncərud kəndlərin adları Gəncək türk tayfasının adını bugün də yaşıdır.

Orta Asiyada yaşayan saklar ilə genetik bağlı olan qazaxlarda, qırğızlarda, özbəklərdə və türkmənlərdə indi də «kəncə, qəncə» adlı türkler və onların adlarını daşıyan xeyli Gəncə adlı yaşayış məskənləri vardır.

19-cu yüzilliklərdə Qafqazın şimalında Gəncə-Aul, Gəncəçay, Gəncə və s. kənd adları mənbələrdə qeyd olunur ki, bütün bunların hamısı qondarma «Xəzinə» anlamı ilə uyuşmur, məhz Gəncək türk tayfasının adı ilə bağlıdır.

Qədim pəhləvi dilində mövcud bir mənbədə göstərilir ki, Aturpatakanda (Cüney Azərbaycanın qədim adlarından biri) Gəncə şəhərinin təməlini turanlı Əfrasiyab qoymuş və onu inşa etmişdir. Bu həmin tarixi şəxsiyyətdir ki, (Əfrasiyab) «Avesta»da

iranlıların (parsların), qatı düşməni sayılan qüdrətli Turan türk ölkəsinin hökməndəri Fraqrəsian adını daşıyırırdı.

Sak çarlığı ərazi hüdudlarını genişləndirərək tarixi Zəngəzur torpaqlarım da zəbt edir və saklar burada məskunlaşır. Sonralar bu əyalətin böyük bir hissəsi erməni-hay dilli mənbələrdə Siyunik (Sünük), fars və əreb mənbələrində Sisakan (Sisakan da yazılır) kimi qeyd olunmuşdur. Siyunik əyaləti dövründə (Miladın 1-2-ci yüzillikləri) onun mərkəzi Naxçıvan şəhəri idi və o yunan mənbələrində - Bosaroped, ərəblərdə - Basfurcan, erməni-haylarda - Vaspuracan kimi işlənmişdir.

Siyunik istilahahindəki “uni” kompanenti qədim urartu dilində “nəsil, sülale”, “K” herfi isə erməni-hayda qeyd etdiyim kimi, cəm bildirir (yada salaq: hay-hayk). Belə çıxır ki, “Syunik” - Si tayfası (nəsil, sülaləsi) mənasındadır. Farslarda Sisakan adı “Sisak” və “an” şəkilcisinən əmələ gələrək “Si sakları, Si sakların yeri, məkanı” deməkdir. Türk tarixçisi Kırı oğlu M.Fəxrəddin və erməni-hay tarixçisi K.Patkanov da bu fikirdəirlər.

6-cı yüzilliye aid Suriya mənbəyində (Z.Ritor) o Sisakan şəklində də işlənmişdir. Bu əyalət Sisakan ərazisini və Göycə gölü ətrafinı da əhatə edirdi. Sonralar Sisakan xoronimi qisaldılmış şəkildə - Sisak, Sisyan sözü ilə əvəz olunmuşdur. İndi Sisakan torpaqları bolşeviklərin əlilə “Ərmənistana” qatılmış Sisyan rayonu adında qalır. Hansı ki, bu ərazi sovet hökumətinə qədər Qarakilsə adlanmış və burada qədim türkdilli, türkmenşəli tayflar yaşamış və azər türklərindən ibarət “Şəki” adlı kənd orta yüzilliklərdə mövcud olmuş Şəki qalasının adını eks etdirir. Sisyan mahali “Ərmənistana” a qatılana qədər Qarabağ xanlığına məxsus “Şəki kəndi” İbrahim Xəlil xan tərəfindən Gövhər ağanın anası-na-gürcü knyazı Abaşidzenin qızına (arvadlarından biri) bağışlanır. Gövhər ağanın anası isə öz yaxın qohumlarından bir qismini Şəki kəndinə köçürmiş və burada yaşayan knyazlar özlərinə “Knyaz Şekinski” ləqəbini göstərmişlər.

Gövhər ağanın nəvəsi, Azərbaycan Teatrının məşhur aktrisası Barat xanım Şekinskaya ləqəbəni özünə ömürlük götürmüştür.

Sonra Qarabağ əyalətinə, 19-cu yüzillikdə isə Azərbaycanın Zəngəzur qəzasıma daxil idi.

Musa Kalankatukluya görə və digər mənbələrdən də məlum olur ki, Yafətin nəslindən (Nuh peyğəmbərən oğlanlarından biri) olan Sisakan qolunun nümayəndəsi hökmər Aran Eraxs (Araz – müəllif) çayından Göyçə gölü ətrafi daxil olmaqla Xnarakert (qədim Xunan, Hun sözündən) qalasınınadək (indiki Xramı çayının Kürə qovuşduğu yerdə) uzanan ərazi - dağlar və düzənliliklər, varis kimi ona çatmışdır (M.Kalankatuklu)...

Deməli, hökmər Aran - albanların eponimi (ulu babası) Sisak sülaləsinə hakim olmuşdur. Həmin mənbələrdə, sonra göstərilir ki, çar Arandan başlayaraq... Cəsur I Vaqaqan, I Vaçe, Uranur (Urnayır da yazılır), II Vaçe, ondan sonra da mömin III Vaqaqan Albaniya dövlətinin çarları olaraq uzun yüzilliklər boyu ölkəni idarə etmişlər.

Bu tarixi reallıqlar, elmi dəlillər albanların erməni-hay mənşəli olmaları haqqında, hələ 1949-cu ildən Xankəndində orta səviyyəli yazıçı kimi tanıdığım B.A.Ulubabyanın - Qarabağ hadisələrində qatı şovinist, separatçı “Krunk” (“Dağlıq Qarabağın inqilabi idarə komitəsi”) təşkilatının sabiq sədri və ona züy tutan digər erməni-hay müəlliflərinin irəli sürdükləri əsassız mülahizələri tamamilə alt-üst edir.

Dünya tarixindən də məlumdur ki, ermənilər-haylar köklü qafqazlı deyil, onlar Balkan yarımadasından Dəclə, Fərat və Araz çaylarının mənbə götürdüyü dağlıq əraziyə gəlmə adsız tayflardır (öncə Ərmən və Hayasa əyalətinə).

Ərməni-hay tarixçisi Sevosun məlumatına görə, 571-ci ildə Sünik hökmərə İran şahı Xosrova (Sasanilər sülaləsi) ünvanlaşdırığı müraciətində bildirir ki, “onun (Sünikin-müəllif) mərkəzini Atropatena sərhəddinə gətirsin. Ölkənin arxivini Dəbil şəhərindən Beyləqan şəhərinə köçürülsün və erməni sözünün Sünik hökmərliğinin üzərində götürsün”. Türkülük, türk rəhu ərməni-hay zoraklığını rədd etdiyindən süniklərin haqlı xahişi dəstəklənir və həyata keçirilir. Həmin dövrde bu əyalətin öz bayraqı, gerbi və onun 20 minlik süvari qoşun saxlaması əyalətin iqtisadi, hərbi və siyasi cəhətdən qüdrətinə dəlalət edir. Albaniyanın şimal “qapılalarının” (“Kaspı”, “Sisan”... sonralar Bab-al-abvab, Dərbənd) qorunması sünik süvarilərinə etibar olunmuşdur.

“7-ci yüzillikdə erməni coğrafiyası” əsərində göstərilir ki, Syunik əyaləti 12 vilayetdən ibarət olub, o etnik, mədəni və siyasi cəhətdən Albaniya və Atropatena ilə daha yaxın bağlıdır, nəinki Ərməniyə ilə. X.Xyubşman və İ.Markart isə Syunik ümumiyyətlə alban əyaləti sayırlar. 8-ci yüzilliyin müəllifi Stefan Syunik yazar ki, Syunik və Arsakanda (Arsak-müəllif) yaşayan əhalisi syunik və arsak dillerində damşırlar.

M.Kalankatuklu Albaniyanın miladın 1-2-yüzilliklərindəki sərhədlərinə toxunaraq göstərir ki, ölkənin ərazisi cənubda Araz çayından Xnarakert (Xunan da yazılır) qalasına, şimalda isə Dərbənd-Çolaya qədər uzanırdı. Deməli, Naxçıvan, Qoxtan (indiki Ordubad müəllif) və Syuni (Sünik) əyalətləri hansı ki, Araz çayının sol sahilərində yerləşirdi, Albaniyanın tərkibinə daxil idi...

Tarixə o da məlumdur ki, 4-cü yüzilliyin başlangıcından etibarən xristianlığı qəbul edən albanların hakim dairənin nümayəndələri, dini xadimlər alban dilinə tərcümə olunmuş Bibliyadan götürülmə adları daşımağa başladılar.

Deyilənlərdən birmənalı şəkildə nəticə çıxır ki, qədim sak türk tayfları Albaniyanın Aran və dağlıq hissəsində yaşamışlar. Odur ki, düzən və dağlıq ərazi də məskunlaşmış saklar müvafiq olaraq Balasakan - “düzən sakları” və Artsak - “dağ sakları” adlanmışlar (mövcud izahatlardan biri belədir).

Tarixi reallıqların, həqiqətlərin varlığına baxmayaraq, sovet tarixşünaslığında türk mənşəli saklar “səhvən” (bəlkə də qəsdən) irandilli tayfa hesab edilirdi. Sovet tarixşünashığının bu “səhv” mövqeyindən ərməni-hay müəllifləri dərhal sui-istifadə edərək Kür-Araz ovalığında əhalinin artıq 4-cü yüzillikdə ərməni-hay olması fikrini ortaya atırlar. Son vaxtlara qədər sakların irandilli olmasına dəstək verən bəzi azər türk “alımları” də ərmənilərin hayların dəyirmanma su tökürdü.

Belə çıxır ki, Gəncə şəhəri və onun ətrafında yaşayan əhalisi irandilli olmuş, sonra türkleşmişdir?

Bütün bunlar əsassızdır, fərziyyədir, tarixi həqiqətlərlə heç bir əlaqəsi yoxdur. Kumik türk coğrafıyaçısı Murad Açı yazdığı kitabında bunların elmdən uzaq müddəə olmasına yetərincə və inan-

dirici surətdə açıqladığından deylenlərlə kifayətlənməyə üstünlük verirəm ("Avropa, Ulu Çöl və türklər", Moskva 1998-ci il).


İkinci nəticə, albanlar Qafqaz Albaniyasının torpaqlarında ezeləndə yaşamış aborigen, avtoxton tayfa olub ölkənin həyatında, dövlətin idarə olunmasında aparıcı rola malik idi.

Üçüncü nəticə ondan ibarətdir ki, erməni-hay müəlliflərinin yuxarıda deyildiyi kimi, albanlarm, sakların mənşəyi, etnik mənsubiyyəti haqqında ireli sürdükləri iddialar tamamilə əsassızdır, elmi prinsiplərə, tarixi gerçəkliliklərə ziddir.

Sak tayfları atasپerestlərin müqəddəs kitabı "Avesta"da (miladdan əvvəl 7-ci yüzillik) "tur" adı ilə məlumdur. Tur-türk mənasmdadır, Turan etnonimi isə "türklərin yaşadığı ölkə, məkan" deməkdir. Türk sözü isə «səma ruhlu» adam mənasındadır.

Uti əyaləti, utilər

Azərbaycan (IV-VII əsrlər)



Qafqaz Albaniyasının tarixi Qarabağ bölgəsində yaşayan qədim aborigen tayflarından biri də utilər idi. Onların məskunlaşdığı Uti əyaləti (qədim yunan mənbələrində Otena), Kür çayının sağ sahilində yerləşərək şərqdə Balasakanla (sonra Paytakaran, Bileqan və nəhayət Beyləqan şeklinde gəlib biza çatmışdır), cənubda Ar-sakla – indiki Yuxarı (dağlıq) Qarabağ bölgəsi – (qədim yunan mənbələrində Orxistena), qərbdə Albaniyanın İveriya (Gürcüstan) ilə sərhədlərinə qədər uzanırdı. Onun ərazisində an-

tik dövrə aid şəhərlərdən: Ayniana, Xani, Anariaka, elecə də Xal-xal, Sorari və indi də mövcud olan Bərdə şəhəri, 551-ci ildən alban katalikosunun, 630-cu ildən - Qafqaz Albaniyasının paytaxtı, Qəbələnin süqtundan sonra Mehranilər sülaləsindən çıxmış böyük alban knyazlarının qərəgahına çevirilir.

Uti əyalətində məskunlaşmış qədim tayfalardan əfsanəvi alban çarı Aranın nəslindən olan utilər, qarqarlar, savdeylər, qismən də kaspilər və sonrakı yüzilliklərdə buraya axın etmiş türk-dilli saklar, hunlar, kəngərlər, xəzərler onun əhalisinin etnik tərkibini təşkil edirdi. Antik mənbələrdə də Albaniya dövləti ərazisində yaşayan uti və udin adlı tayflar haqqında məlumatlara rast gəlinir. Bu tayfların adları zahidən oxşar olsalar da, eyni köklü etnos deyil. Herodot (eradan əvvəl 5-ci yüzillik) Midiyada (indiki Güney Azərbaycanda) məskunlaşmış uti tayfların adını iki dəfə çəkir və göstərir ki, utilər Kaspi dənizinin cənubi-qərb sahillərini əhatə etmişlər. Antik tarixçi Strabon da (Miladm 1-ci yüzilliyi) utilərin Kaspi dənizinin cənubi-qərbində yaşamalarını təsdiq edir.

Alban tarixçisi M.Kalankatuklu öz dəyərli səlnaməsində xəbər verir ki, 1-ci yüzillikdə yaşamış qarqarlar, girdimanlar və utilər alban çarı Aranın nəslindəndirlər. Sonra o, Albaniyada bir neçə Uti əyalətinin adını çəkir. Onlardan biri "Böyük Bərdə" şəhəri yaxınlığında Uti əyalətidir. Bu məlumat "7-ci yüzillikdə erməni coğrafiyası" əsərində də təsdiq olunur.

M.Kalankatuklu fikrini davam etdirərək daha sonra qeyd edir ki, digər Uti əyaləti Albaniyanın şimal-şərqində (indiki Şəki-Oğuz-Qəbələ bölgələri) yerləşir.

Təkrar da olsa qeyd edim ki, Miladm əvvəllerində Yerusəlimdən Albaniya ölkəsinə təkallahlığı (xristianlığı) yaymağa gəlmiş Yelisey, önce maskatların (massagetlərin) torpağına - Quzey Azərbaycana (Dərbənd-Çola bölgəsi) təşrif buyurmuş, burada ilk dini məktəb yaratmış, "oradan Uti əyalətinə, oranın Srxarn şəhərinə, oradan da Kiş (Şəki bölgəsindəki Kiş kəndi-müəllif, Azərbaycanın tanınmış türkşünas alimi Aydin Məmmədov burada doğulmuşdur) gəlib kilsə tikmişdir". Adı çəkilən Srxarn Qəbələ bölgəsində xarabalıqları qalmaqdə olan Srxov qala ilə eynilik təşkil etdiyinə görə Uti əyaləti də həmin ərazidə, hazırda udinlər

yaşadıqları yerlərə (Oğuz-Qəbələ bölgələrinin) Nic kəndləri lokalizə oluna bilər.

Daha sonra 5-ci yüzilliyə aid başqa bir sənəddə Göyçə mahalı Utı adı altında Arsak əyalətinə mənsub olduğu göstərilir. Qazax-Ağstafa bölgəsindəki məşhur Xalxal şəhəri də “Utilərin əyalətində” yerləşmişdi. Həqiqətən də indiki Kirzan kəndində (Tovuz bölgəsi) qədim vaxtlarda utilərin yaşamasını təsdiqləyən 19-cu yüzilliyə aid tarixi ədəbiyyat mövcuddur.

8-ci yüzilliyin tarixi hadisələrindən sonra (ərəblərin Albaniya-hərbi müdaxiləsi və işgali) yüzilliklər boyu ərəblərdən dəstək alan ərməni-hayların mənəvi və ilk növbədə dini zorakılığma məruz qalsalar da özünəməxsusluğunu, etno mədəniyyətini qoruyub saxlamış utilər, nəhayət 18-ci yüzilliyin ortalarında ərməni-hay qırıqorian kilsəsinin güclü təzyiqinə dözməyərək mənşəcə alban olduqlarını Rusiya çarı I Pyotra göndərdikləri məktubda da təsdiq edirlər: "...Biz aqvaniq (albaniq - müəllif) və milliyətcə utilərik".

Tarixçi İ.H.Əliyevin fikrincə, hələ antik dövrdə Güney Azərbaycanın tarixi torpaqlarından - Xəzərin cənub-qərbindən utilərin bir hissəsi Arazdan şimala - Quzey Azərbaycana keçərək Albaniyada məskunlaşmışlar. Utilərin Kür çayı ətrafında yaşadıqları ərazi Ptolomeydə Otena kimi göstərilmişdir. Buradan aydın olur ki, Kuti etnonimi xoronim funksiyasını daşıyaraq uti tayfasının adını özündə ehtiva edir.

Digər mənbələr xəbər verir ki, Utıqur adlı türk tayfası Ulu Çöldə (Deşti Qıpçaq sonralar Cənub Rus Çölləri adlandırılmışdır - müəllif), utidor adlı başqa bir türk tayfası isə Şimali Qafqazda yaşamışdır. Odur ki, adı çəkilən tayfaların Albaniyada yaşayan uti tayfalarla genetik münasibətlərinin öyrənilməsi öz tədqiqatçılarını gözləyir.

Uti əyalətinin geniş ərazisində Sakasena, (yunan və ərməni-hay dilli mənbələrdə), "Şakaşena" və Qardman vilayətləri qərar tutmaqla onların torpaqlarında utilərlə yanaşı saklar, hunlar (savırlar) əsas etibarilə əkinçiliklə, bağçılıqla, tərəvəzçiliklə, pambıqçılıqla... məşğul olurdular. Əyalətin Girdiman bölgəsi isə öz dəmir və mis mədənlərlələ şöhrət tapmışdır.

Girdiman vilayəti Kür çayının sağ sahilində yerləşirdi. Qədim ərməni-haydilli mənbələrdə Qardman, İranda - Girdiman,

gürcülərdə - Qardabani şəklində işlənməklə vilayətin lokalizasiyası haqqında fikirlər haçalanır.

Tarixçi F.Məmmədova yazar ki, Girdiman vilayəti ölkənin (Albaniyanın- müəllif) şimal-qərbində, Kür çayının sağ sahilində gürcü torpaqlarıyla həmsərhəd olmuşdur. Sonraki yüzilliklərdə Mehraniler sülaləsi vilayətin hüdudları genişləndirərək Kürün sol sahilinə (indiki İsləmli, Ağsu bölgəlerinin böyük hissəsi) irəliləmiş və Göyçay, Girdiman çayları hövzələrini əhatə etmişdir.

Qafqaz Albaniyasının süqutundan sonra bu torpaqlar Arran (Aran) adlı əraziyə daxil edildi.

5-ci yüzillikdə irandilli tayfalar (o cümlədən Lahic tayfasına mənsub çoxsaylı ailələr) buraya köç etmiş, Lahic kəndini onlar salmışlar.

Girdiman (Qardman, Qardabani deyimlərində asılı olmayaraq) göründüyü kimi heç vaxt nə ərməni-hay, nə də gürcü torpaqları olmamışdır!

TARİXİ QARABAĞIN DİGƏR TÜRK MƏNŞƏLİ TAYFALARI

Sode və sodaklar

Qədim Qarabağın etnik tərkibinə Sode və Sodaklar adlı türk mənşəli tayfalar da daxildir. Hətta ərməni-hay tarixçisi M.Xorenatasi Miladin I yüzilliyinin ortalarında Arsak əyalətində, Kür çayının cənubundakı ərazilərin alban hakimi Aran haqqında danışanda yazar ki, utilər, qarqarlar qardmanlar və sodelər (əslində sodeyler) Aranın nəslindəndilər. Bu məzmunda məlumatata M.Kalankatuklunun salnaməsində də rast gəlinir. Lakin alban tarixçisi Sode tayfasının adını bir qədər başqa formada Savdey kimi işlədir.

1727-ci ilə aid bir sənəddə Qarabağ ərazisində Sadak-Tor yaşayış nahiyyəsinin adı çəkilir. Sodak, beləliklə, etnonimdir, tor-türk dillərində dağ örüsü mənasındadır (dağ örüşündə yaşayan sadaklar). Tarixi mənbələrdən də məlumdur ki, Sadaklar Albaniya-

nın və Qərbi Azərbaycanın (indiki Ərmənistan) yaylaq yurdlarında məskun idilər.

Maraqlıdır, 18-ci yüzilliyin 1-ci yarsına aid digər bir sənəd - Sadak adlı nahiyyənin Azərbaycanla Gürcüstanın həmsərhəd zonasında yerləşdiyi göstərilir.

Sadak etnonimi Tovuz və Qazax bölgələrində Sadiqlı və Borçalı qəzasında üç Adaxlo kəndi, Axalkələk qəzasında Sadıxlı, tarixi Qərbi Azərbaycanda Sadaxlı kənd xarabaliqları və bir sıra başqa etnonimlər eyni mənşəlidir.

Ərməni-hay tarixçisi S.T.Yerimyan qədim ərməni-hay mənbələrinə isnad edərək yazar ki, Sodak, yaxud Sotk adlı mahal Ərmənistan adlanan ərazidə Basarkeçər bölgəsini əhatə edirdi. Sodk, yaxud sotk - etnonim olub Albaniyada yaşamış Savdey tayfasının adından götürülmüşdür. (Hərşənd bu tayfanın adı M.Xorenatsının əsərində Sode formasında işlənir). Deməli, Ərmənistana qatılmış (sovət dövründə) Sotk, yaxud sodk mahalı öncə -tarixən Albaniya torpaqları imiş. Cox ehtimal ki, miladdan əvvəl 2-ci yüzillikdə bu mahal işgal olunmuş və Ərməniyə tərkibinə qatılmışdır. Sonrakı yüzilliklərdə Ərməniyənin süqutundan sonra bu mahal öz əzəl sahiblərinə - albanlara qaytarılmışdır. M.Kalankatukluya məxsus salnamədə Albaniyada Sodeik mahalının adı çəkilir.

Beləliklə, məlum olur ki, qədim albanlara məxsus sadak türk ailələri Arsakda Albaniyanın Gürcüstanla sərhəd bölgələrində, həm də qərbi Azərbaycanda yaşamışlar. Qədim azər türkçəsində danişan sadaklar Güney Azərbaycanda Sadaklı kəndləri salaraq orada da məskunlaşmışlar.

Sat, Sadak, Satak adlı türk tayfalarının adını yaşıdan etnonimlər türk dünyasında geniş yayılmışdır. Sataklar adlı türklər Orta Asiyada və Altayda indi də yaşayırlar.

Aranlar

Tarixi Qarabağın torpaqlarında hələ qədim dövrlərdə məskunlaşmış türk tayfalarından biri də Aran adlanırdı. Antik mənbələrdə, miladdan əvvəl 23-cü il və Miladın 79-cu illəri arasında Aran Oran formasında işlənmişdir. Türk dünyasında arealı geniş

olan etnonim sayılır. Qaraqalpaqlarda Arançı (arançı), türkmənlər - Aranje tayfaları vardır. («şı, je» azər türkçəsində “çı” şəkilçisini əvəz edir) Qazançı, Quşçu, Danaçı kəndlərimizin adları Kazan, Kuş, Tana adlı qədim türk ellərinə mənşəlili bildirir. Qarabağda, vaxtıllə Aranrot adlı mahal olmuşdur.

O Araz çayı ilə Arsak arasında, təxminən Qubadlı, Zəngəzur bölgəsində yerləşmişdir.

Aranrot sözü Aran etnonimindən və “rot” çay (fars dilində) sözündən ibarət olub - “Aran çayı” deməkdir. 9-11-ci yüzilliklərin ərəb müəllifləri Arranda (Aranda) Araz çayına “Arran (Aranrot) adlı çay töküldüyü” yazırlar. Ərməni-hay tarixçiləri “Aran” sözünü «Aqvan»la əvəz edərək həmin çayı “Aqvançay” kimi göstəirlər.

Aran türk tayfasının adı Azərbaycanda indiyədək bir neçə etnonimdə qalmışdır. Aran kəndi (Lerik bölgəsi), Aran kəndi və Aran dağı (Tovuz bölgəsi), Arançı təpələri (Ağstafa bölgəsi).

Göründüyü kimi, Aran etnoniminin arealı genişdir. Bunu bir daha aşağıdakı nümunələr də təsdiq edir.

Aran etnonimi Şimali Qafqazda, Güney Azərbaycanda və Gürcüstanda (Kok Uran, Ak-Uran, Uran-Qutan), tarixi Qərbi Azərbaycanda (bir dağ və iki kənd: Eranos-Aran etnonimindən və ərməni-hay dilində yunan mənşəli “os” şəkilçisindən, Göyçə mahalında Eranis və Ayranlı-Aranlı kənd adları) mövcuddur. Aran indiyədək Yuxarı (dağlıq) Qarabağda Əskəran adında da qalmaqdadır: Əski Aran, yəni qədim Aran, Ulu Aran, Aran elinin adı Xocalı bölgəsinin ərazisində Aranzəmin kədinin adında eks olunmuşdur. «Zəmin» fars sözüdür - yer, məkan, məskən» mənasındadır.

Beləliklə, Aranzəmin aranların yeri, məskunlaşdıqları ərazi, məkan deməkdir. Orta yüzilliyin mənbələrində Aranın ana şəhəri sayılan Bərdə bölgəsində yerli əhalinin aran dilində danişmaları göstərilir (Q.Hacıyev “Bərdə şəhərinin tarixi”, Bakı, 2000-ci il).

Dondarlar

Söztigedən bölgənin qədim elatlarından biri də dondar türkləridir. Onlar haqqında ilk məlumatı yunanlı müəllif Hekatey (miladdan əvvəl 5-ci yüzillik) verir. Miladın ilk çağlarında yaşamış

Strabon, Plini, Tatsit və Pentarx da dondarlar haqqında maraqlı məlumatlar qeydə almışlar. Onların yazdıqlarından bu qənaətə gəlmək olar ki, dondarlar təxminən miladdan əvvəl 5-ci yüzillikdə Şimali Qafqazda və Azov dənizi sahilində məskun olmuşlar.

V.V. Latışev qeyd edir ki, onlar (dondarlar-müəllif) indiki Kuban çöllərində yaşamışlar. Dondarlar mənşəcə ən qədim türk mənşəli tayflardan sayılır və onların Albaniyada, o cümlədən Qarabağda məskun olmalarına bu ərazidə mövcud toponimlər də dəlalet edir. Qubadlı və Tovuz bölgələrində Dondarlı adlı kəndlər vardır. Onların əhalisi azər türklərindən ibarətdir. Qazax bölgəsində Dondardağ adlı dağ var. Dəvəçi bölgəsində Qala-Dondarın (qala) xarabaliqları indi də qalmaqdadır. Həmin bölgənin Baş Əmirxanlı kəndində bulaq indi də durur və "Dəndər bulaq" adlanır.

Diqqəti çekən cəhət budur ki, "Şuşa" toponiminin açımı məhz dondarlarla bağlıdır. Bəs "Şuşa" sözü Qarabağda nə vaxdan işlənir, o nəyi ifadə edir?

Bu suala cavabı antik müəllif Tatsitin əsərlərində tapırıq. Şimali Qafqazda yaşayan dondarların mərkəzi şəhəri Şoşu adlanırdı. Miladın 3-4 cü yüzilliklərində hunların tərkibində olan tayflar, o cümlədən dondarlar məcburi olaraq hunlarla bərabər Qafqaz Albaniyasına edilən hərbi yürüslərdə iştirak etmişlər.

Çox ehtimal ki, bu səfər zamanı dendarlar Qarabağa da gəlmış, məskunlaşmış və yaşıdları məkanlardan birinin adını Şoşu adlandırmışlar.

Sonralar fonetik dəyişikliyə uğramış Şoşu indiki formaya-Şuşa formasına düşmüdü. Bu fikri Qarabağda məskunlaşmış türk mənşəli tayflardan; sak, tərtər, peşeneq, kəngər, berendey və baş-qalarının gəlişi və onların adları ilə çoxsaylı etonimlər, toponimlər təsdiq edir.

Maraqlıdır, 1727-ci ilin dövlət sənədlərində Şushi adlı kənd Qarabağ düzündə (Ağcabədi bölgəsi), Şoşu isə Qarabağın Çulundur mahalında (Mehri bölgəsində) və indiki Dondarlı (Quba bölgəsi) qeydə alılmışdır.

Beləliklə, vaxtilə Şimali Qafqazda məskunlaşmış, sonra Albaniya torpaqlarına, o cümlədən Qarabağ bölgəsinə axın etmiş sak, dondar, peçeneq, kəngər, tərtər tayflarının adları-ünvanı on-

ların yaşıdlıları ərazinin coğrafi adlarında-toponimyاسında öz əksini tapmışdır. Hunların adı ilə bağlı Xonaşen (Hunaşen-müəllif) etnonimi də Qarabağda (Xocavənd bölgəsi) məlumdur. Dəstιm Qıpçaq çölündə Suqnak şəhərin adı ilə Yuxarı (dağlıq) Qarabağda Sıqnak toponimi (Xocalı bölgəsi), İdil-İtil şəhərinin adı ilə əla-qədar Ədilli toponimi (Xocavənd bölgəsi) yaranmışdır.

Peçeneqlər

Tarixi qaynaqlarda Arsak əyalətində Pazkank (Panskank) nayihəsinin adı çəkilir (yunanlarda – Patsinak, Suriyada – pastina-ye, farslarda – paçana...) Alban tarixçisi M.Kalankatuklu xatırladır ki, Albaniyada Pazkank vilayəti var.

Ərməni-haydilli mənbədə (7-ci yüzillik) Panskank yazılib. Bütün bunlar paçana (peçeneq) etnoniminin təhrifidir. Daha sonra, 12-ci yüzilliyə aid mənbədə Qarabağın dağlıq hissəsində Bçens (Paçan etnonimindən) toponimin adı çəkilir. (Şahbuz bölgəsində Biçənek adlı kənd var). Digər bir ərməni-haydilli mənbədə Albaniyada Rot-Patsian adlı vilayətin varlığı göstərilir. (Rot-fars dilində çay deməkdir.) Paçanak peçeneqin təhrif formasıdır.

Deyilənlər peçeneqlərin Qafqazda hələ Miladdan da önce yaşamalarına dəlalət edir. Bundan əlavə, peçeneq tayfası ilə bağlı Strabonun da verdiyi məlumat maraq doğurur. O, yazar ki, Meotda ilə Kaspi dənizi arasında köçəri tayflardan biri də paksandır. Y.B.Yusifov "panstan"ın fonetik formasını belə verir: paçanak-paçank-pankçan (qədim yunan dilində «ç» hərfi olmadığından etnonim belə oxunmalıdır) və onun fikri Gürcüstan, Qərbi Azərbaycanda kəngərlər haqqında 5-8-ci yülliklərə aid məlumatlarla təsdiq olunur. Bir gürcü mənbəyində deyilir ki, Miladdan önce 3-2-ci yüzilliklərdə peçeneqlər (paçanıklar kimi də yazılır) Gürcüstanın ərazisində tədricən gəlmışlər...

Peçeneqlrin üç tayfa birliyi-kəngərlər, Azərbaycanda iki bölgədə; Qafqaz Albaniyasının qərbində (Gürcüstan və Qərbi Azərbaycanla sərhəd hissəsində), həm də Naxçıvanda məskunlaşmışlar.

542-ci ilə aid mənbədə Albaniyada kəngərlərin farslarla vuruşması qeyd olunur. Bu kəngər türk tayfası indiki Qazax-Ağstafa bölgəsində məskun idilər.

Nadir şah tərəfindən Gürcüstana verilmiş Qazax və Borçalı mahallalarındaki kəngər elatlarının bir hissəsi sonralar gürcü knyazlarına baş əyməyərək Cinli, Dəmirli, Həsənli, Boyəhmədli, Qızıl Hacılı və başqa türk mənşəli tayfalarla 1795-ci ildə Qarabağa köçmüş və yerli türk əhalisi ilə qaynayıb qarışmışlar.

Qazax bölgəsindəki Qarabağ dağının adı həmin kəngərləre məxsus Qarabağ tayfasının adını əks etdirir. Azərbaycanın bəzi Qarabağ adlı etnonimləri həmin tayfanın adı ilə bağlıdır.

Qarabağ xanı Pənah Əli xan mübariz, döyüşkən elat kimi tanınan kəngərlərin bir hissəsini Naxçıvandan Qarabağa köçürübüdü. Kəngərlərin böyük bir qismi Naxçıvan ərazisində yaşamaqda davam etmiş və orada-Şerur bölgəsindəki Qarabağlar kəndi, Qarabağlar abidəsi (türbə) Qarabağ tayfasının, Şahbuz bölgəsində Biçənək isə Bəcənə tayfasının adını əks etdirir.

Arsakda peçeneqlərlə bağlı həm qədim, həm də müasir etnonimlər Qarabağ tayfasının burada hələ qədim vaxtlardan yaşamasına dəlalət edir.

10-cu yüzyilliyin müəllifi K.Baqryanorodnu cənubi rus (qədim türk çölləri – Deşti-Qıpçaq, Ulu çöl) çöllərində kəngər-peçeneqlərin bir tayfasının adı Qarabay olmasını göstərir. Məlumdur ki, kəngərlər Albaniyada, o cümlədən Qarabağ ərazisində miladın əvvələrində məskunlaşmışlar.

Qarabağ etnonimi iki sözdən yaranmışdır: «qara» və «baq, boq»dan. Qara sözlü toponimlər Türk dünyasında çox geniş yayılmış və çox mənalıdır-böyük, əzəmətli, hündür, ucsuz-bucaqsız və s. (Qaradağ-hündür dağ, Qarayazı-geniş çöl...) Bizim ehtimala görə Qarabağ-böyük Baq tayfası, güclü, qüdrətli Baq tayfası deməkdir.

Qarabağ tayfası önce Arsak ərazisinin düzən hissəsində (Qarabağ düzü, Qarabağ şəhəri, 7-17-ci yüzyilliklərdə), sonra isə onun dağlıq yerlərində məskunlaşmış, yaşıdlıqları əraziyə də məxsus olduqları tayfanın adını vermişlər. Qarabağ adı sabitləşdikcə, əhali arasında özünə "vəsiqə" aldıqdan sonra Artsak etnonimi də tədricən öz mövqeyini, məkanını ona ötürməli olmuşdur.

Vaxt keçdikcə Qarabağ etnoniminin arealı-yayılma məkanı da genişlənmişdir. Güney Azərbaycanda, Türkiyədə (Qars əyaləti), Stavropol əyalətində, Volqa çayı boyunda, (Rusiya Federasiyası) Orta Asiyada, qədim türk-oğuz əlləri-Qərbi Azərbaycanda Qarabağ tayfasının adını daşıyan etnonimlər mövcuddur. (kitaba əlavə olunan izahlı toponimik lüğətdə bunu yazmışq).

Kəngərlər

Qarabağ xanlığının söhrətini artırılmış qədim türk soylarından biri də kəngərlər idi. Pənah Əli xan Sarıcallı Cavanşir idarə etdiyi feodal dövlətinin müstəqilliyini, müdafiəsini daha da möhkəmləndirmək məqsədilə (təkrar edirəm) əlavə olaraq Naxçıvan ərazisində yaşayan kəngərlilərin bir qismini Qarabağa köçürübüdü. Kəngərlərin tarixdə səsi-sorağı isə çox uzaqlardan gelir.

Onlar haqqında son elmi-tədqiqat işlərində aşkarlanan sensasion xarakterli bir kəşf-tarixi həqiqəti də nəzərə çatdırmaq məraqlı olar.

Azərbaycan Milli Akademiyasında, Nəsimi adına dilçilik institutunda Təbrizli soydaşımız Rəhman Pirəkbər Möhsüm oğlu Xeyavi müdafiə etdiyi dissertasiyasında elmi əsaslarla sübut etdi ki, Cənubi (Güney) Azərbaycan ərazilərində və ikiçayarası (Dəclə və Fərat çayları nəzərdə tutulur - müəllif) bölgələrdə Şumer-türk əlaqələrini göstərən yüzlərlə kənd, dağ, çay adları vardır. "Azərbaycan ölkəsi doludur ən əski adları. Bu adların hər birisi öz yerində bizim keçmişimizə aid bir möhkəm və mötəbər sənəd və vəsiqədir" (R.P.Xeyavi).

Təbrizli alim Kəngər sözünün məntiqi şəkildə Şumerlərin Kİ-EH-Gİ (R) sözü ilə əlaqələndirir və göstərir ki, şumerlər müəyyən zaman kəsiyində özlərini bu sözlə adlandırmışlar. Bu sözün izahı birmənalı deyil, onu "knyaz yeri" (Romer, şumerşünas), günəşə sitayış edən xalq (R.P.Xeyavi). "Allahın geldiyi torpaq" (Q.Kazimov) kimi izah edirlər. "Ki-torpaq", "En-An" (şumerlərin göy Allahının adı), "gi(r) - gəlmək" mənasındadır. "Şumer" sözü isə etnik ad-etnonim deyil. Akkadlara görə, Kİ-EH-Gİ(r)lərə verilən addır, ya da Kİ-EH-Gİ-nin dialekt variantıdır. Şumer

sadəcə olaraq coğrafi addır və mənbələrdə “Şumer ölkəsinin xalqı” ifadəsinin izləri kimi qalmışdır.

Beləliklə, R.P.Xeyavinin əsəri qədim türklerin (xüsusilə də kengərlərin) şumerlərin varisi olduğunu üzə çıxarmasında irəliyə atılmış böyük addimdır, kəşfdir.

Elm sübut edir ki, şumerlər m.ö. 6-ci minilliyyin ortalarında indiki Cənubi Azərbaycanın Zaqros bölgəsindən İkiçayara-sına enmişlər (Q.Kazımov). Bunu R.P.Xeyavi də təsdiq edərək yazar: “*Şomerlər başqa ölkədə baş qaldırıb yaşayıb-yaradıblar və sonra Mezopotamiya ölkəsinə köçüb'lər*”.

Minilliklərlə ölçülən zaman pərdəsinin arxasından boyanan türk boyalarından biri kengərlərlə əski sivil dünyasının yaradıcıları baniləri, şumerlər arasında genetik bağlılıq qohumluğun mövcudluğu göz önündədir və onlar öz aralarındaki münasibətləri (mədəni, iqtisadi və.s) müəyyən mənada ortaqtürk dili vasitəsilə qurmuş və konuşmuşlar.

Bu fəvqəladə tarixi hadisə qədim türk məskəni beşiyi cənubi Azərbaycanın, onun xalqımn şanlı keçmişinə nur salır və hələ çox vacib və sehrli türk dünyasının zəngin tarixinin yeni-yeni səhifələrinin açılması, diqqətlə öyrənilməsi özüdüüsünən, səbrlə, dözümlə araşdırıcılarını, yazıb-yaradan və dünya ictimaiyyətinə çatdırıa bilən tədqiqatçılarım gözləyir.

Hunlar

1-7-ci yüzilliklərin tarixi qaynaqlarında Albaniyada məskunlaşmış ən qədim türk məşəli tayfların (sakların, ijmaxların, kengərlərin və s.) sırasında hunların da adı çəkilir.

O da məlumdur ki, hunlar miladin 2-ci yüzilliyində Mərkəzi Asiyadan hərəkət edərək Avropanın cənub-şərqi və Şimali Qafqaza doğru irəliləmişlər. Dionisi Periegetin hunlar haqqında verdiyi ilk məlumat Miladm 160-cı ilinə aiddir. D.Periegetdən bir müddət sonra məşhur Klavdi Ptolemydən başlayaraq (3-cü yüzillikdən) 10-cu yüzilliyə qədər Avropanın bütün tarixçi və coğrafiyasınları hunlardan bəhs edir. Onlardan 3-nün: Marsellinin, İordanın və Priskin məlumatları əhatə və dəyər cəhətdən diqqəti

cəlb edir. Marsellin döyülib qayıdan əsgərlərin, sərkərdələrin dediklərini qələmə alıb, böyük Prisk gördüklerini, şahidi olduğu olayları, İordan isə keçmiş - olub keçənləri yazır...

“Hunların bir dəstəsi qardaşlarından ayrılib cənub tərəfə dön-dü və 8 yüz il əvvəl skiflərin etdiyi kimi siklən süretilə Qafqaza, ordan da Ərməniyəyə, Gürcüstana, Azərbaycana, ta Suriyaya qədər keçib getdilər (Əlisa Nicat ‘Nağıllara dönen tarix’, Bakı).

Bir sıra elmi tədqiqatlar bu məlumatlara əsaslanaraq hunların Albaniyada meydana gəlməsini həmin dövrə aid edirlər. Hansı ki, bu tarix hunların burada artıq yaşamاسını bildirir. Dionisi Perieget yazar ki, Şimaldan başlayaraq Kaspi dənizi sahili boyu skiflər (saklar), hunlar, kaspiler və albanlar məskunlaşırlar. Lakin Şimali Qafqazda hunların albanlarla qonşuluqdə nə vaxtdan yaşamaları hələlik dəqiq müəyyən edilməmişdir.

Digər tarixi mənbələrdən o da məlumdur ki, hunlar İveriya, Albaniya və Qərbi Azərbaycan sərhədlərində - Utı əyalətində “alban çarlarının qış iqamətgahı” (M.Kalankatuklu) - Xalkal şəhəri yaxınlığında yerləşən Hunan qalasından Qafqaz ölkələrinə, o cümlədən, Albaniyanın Arsax əyalətinə hərbi yürüşlər etmişlər.

Hunların Albaniyanın digər torpaqlarına (Mil, Muğan və Şirvan) qəfleti hücumlarının qarşısını almaq üçün İran şahı Kavad 503-cü ildə sərkərdə Şapurun başçılığı altında 12 min atlı göndərir. Beşilik qanlı vuruşmalardan sonra hunların Sabir (Savir) tayfları, Qafqazın hər iki keçidindən (Dəryal və Dərbənd) çıxarsalar da 10 ildən sonra yene də Albaniya hüdudlarına soxulurlar (Y.Cəfərov, “Hunlar və Azərbaycan”, Bakı, 1993).

Albaniyanın şimal-şərqində (Dərbənd-Çola) yerləşmiş maskutlarm (massagetlərin) arasında hunların da olması qədim ərməni-haydilli mənbələrdə də qeydə alınmışdır.

Belə ki, maskutlarm çarı, eyni zamanda hunlara da hökm-darlıq etmişdir (Favst Buzand). Alban səlnaməcisi M.Kalankatuklu və gəncəli Mxitar Qoş yazarlar ki, Albaniyanın Çola şəhərinin patriarxi İoan, həm də hunların episkopu (yunanca “dini nəzarətçi”) idi. Odur ki, Azərbaycan xalqının etnogenezində iştirak etmiş hun türkərinin adı Xunan (ərəb, gürcü), Xunarakert (ərməni-hay-

dilli mənbələrdə), Xunaşin - Yuxarı (dağlıq) Qarabağda (Xocavənd bölgəsi) etnonim şəklində qalmaqdadır.

Əsgəran rayonunda, Vərəndə adlı kəndin xarabalıqları indi də qalmaqdadır. Onun yerləşdiyi ərazi “Vərəndə dərəsi” adlanır. Vərəndə etnonimi oğuz türk mənşəli Qıpçaq tayfası olmuş “Bərendey”in təhrif formasıdır.

Yuxarı (dağlıq) Qarabağın toponimiya xəritəsində qeyd etdiyim kimi, hunlarla bağlı etnonim də iz qoynuştur. Əhali azər türklərindən ibarət olan Xındırıstan kəndinin 19-cu yüzilliyin 30-cu illərində buraya köç etmiş ərməni-hay ailələri tərəfindən təhrif edilərək Xunzirək adlandırılmışdır. Hərcəndi yerli camaat onu sovet dövründə və indi də ilkin formasında - Xındırıstan işlədir.

Yaxşı yadimdadır, Büyük Vətən Müharibəsi illərində (1941-1945) anamla bu kəndə qonaq gəlməmişdir. Yol gedərkən avtobusda da, mənzilbaşına çatanda da, hamı bu kəndə Xındırıstan deyirdi və o vaxtdan bu etnonimin mənasını bilməsəm də o öz ahengdar səslenməsilə əbədi olaraq mənim usaq təfəkkürüm də həkk olundu. İndi də Xındırıstan kəndindən söhbət düşəndə gözlərim önündə bağlı-bağışlı, hündür həyət ağaclarına sarılmış qara, sarı üzüm sortlarının tənəkləri, günəş şüalarında bərq vuran dolu salxımlar canlanır...

Çox-çox sonralar öyrəndim ki, bu etnonim “hun” türk etnosunun adından köklənmiş yadigarıdır.

Ağdərənin ilkin adı da hunlarla bağlı olub Xunaşin adlandırılmışdır. 19-cu yüzillikdə Qarabağ düzünün 36 min desyatın torpaqları Xonaşen adlanırdı. Bu etnoxoronim “hun” və “şin, şen” sözlərindən yaranaraq türk tayfası olan “hun” adından və “şin, şen” isə qədim türk dillərində “yer, kənd, məskən, məkan” mənasını verir. Çox-çox sonralar “şen” sözü qıpçaqlardan ərməni-hay dilinə keçmişdir (ərməni-hay din xadimlərinin miladın 3-cü yüzilliyində Dərbəndə qıpçaqların yanına uzun müddətli səfərlərini yada salın (Murad Aci “Avropa, Ulu Çöl, Türklər”, Moskva, 1999). Onun qıpçaq dilində tam və geniş açımı belədir: “məskun, əhali yaşayan, əhalisi sıx olan yer məkan”.

Xəzərlər

Aparılmış toponimik, linqvistik, tarixi tədqiqatlar Albaniya torpaqlarında, o cümlədən, Qarabağda vaxtilə bir qüdrətli türk tayfası-xəzərlərin bir sıra elatlarının yaşadıqlarını aşkarlamışdır. Tarixdə özünəməxsus izlər qoymuş xəzər türk birləşmələri Qafqazın şimalında Qara və Xəzər dənizləri arasındaki ərazidə (650-965-ci illər arasında, yəni 300 ildən çox zaman kəsiyində) möhtəşəm, basılmaz imperatorluq yaratmışlar. Onlarmız ayrı-ayrı tayflarının ən çox da hərbi yürüs etdikləri ölkə, bəlkə də Azərbaycanın qədim dövlətlərindən biri, ərazi etibarilə onlara daha yaxın olan - Qafqaz Albaniyası olmuşdur. Belə ki, hələ imperiya yaradımdan da xeyli önce, onların ilk hərbi səfəri Miladın 193-213-cü illərinə təsadüf edir (Xorenatsi). Sonrakı, bizim eramızın yüzilliklərində, xəzərlər Albaniya torpaqlarına dönə-döne hücumlar etmişlər (339 350... 705, 714, 730, 733, 755, 799-cu illər və s.).

Xəzərlərin tərkibində çoxsaylı müxtəlif türkdilli tayfalar olmasının yuxarıda qeyd etmişik. Onlardan biri - Zığlar (ziqlər də yazılır). Abşeron yarımadasının qərb sahilində Zığ kəndinin sahinkərli, Gəncə quberniyası dövründə Qazax qəzasındaki qazaxlar da xəzərlərə aid edilir.

A.A.Bakıxanov Zığ kəndinin adını Strabon, Plini və Arrian Qafqaz dağlarının cənub-qərb yamaclarında yerləşdiklərini, qədim ziqların, yaxud jiqlərin adından törədiyini yazırlar.

Sonrakı yüzilliklərdə onlardan bir qismi ayrılaraq Abşeronə gəlmİŞ, onun münbüt torpaqlarında məskunlaşaraq Zığ adlı kənd salmışlar.

Qarabağın qədim el-obalarından sayılan kəbirlilər (mənşəcə onlar xəzərlərin kebər tayfasına mənsubdur) onun dağlıq hissəsində Miladın 7-ci yüzilliyində məskun idilər. O da tarixdən məlumdur ki, Qarabağ xanlığının yaranmasında, güclənməsində və təşəkkülündə kəbirlilərin də rolü inkaredilməzdir.

Qərvəndlİ, Ulubablı, Qızıl Məhəmmədli, Arix Məhəmmədli tırələrindən ibarət bu el-oba Qarabağda neçə-neçə yurd salmış, heyvandarlıqla, əkinçiliklə, atçılıqla inəşgül olunuşlar.

Xəzər tayflarının Albaniyaya dəfələrlə hərbi yürüşü, xəzər ailəlerinin və əsir düşənlərin Qarabağ ərazisində yerləşdirilməsi bu bölgənin toponimiyyasında da silinməz izlər qoymuşdur. Belə ki, xəzər etnonimi indiyə qədər Xəzər dənizi, Xəzəryaylaq (Lerik bölgəsi), Xəzər-yurd (Ordubad bölgəsi) adlarında qalmışdır. Xocəvənd bölgəsi ərazisində - Xəzərdağ, Füzulidə - Xəzərdağ oronimləri xəzərlərdən xəber verir. Xocavənd bölgəsində yerləşən Ədilli kəndinin adı xəzərlərə bağlı etnonimidir. Onların Şimali Qafqazda İdil - İtil adlı şəhəri olnuşdu (indiki Volqa çayı da İtil adlanırdı). İdil-Adil-Ədil formalarında bu tayfa qaraqlapqlarda və noqaylarda indi də vardır.

Alman səyyahı Adam Oleari (17-ci yüzillik) Talış bölgəsinde Səngər-Xəzər kəndinin adını çəkir. Laçın bölgəsinin Büluldüz kəndində Xəzəllər (əslində xəzərlər - müəllif) adlı məhəllə var. Goranboy bölgəsində Xəzər - Əhmədli adlı oykonim və b. vardır.

Xəzərlərin İtil (Atil), Biləncər (Bakıda indiki Biləcəri də mənşəcə bu səpkidəndir) və Taqru adlı şəhərləri olmuşdur. Zəngilanda Biləcəri yaylağı, Gürcüstanda Adıgen bölgəsində Baladjanrı yer adı da xəzərlərin adilə bağlıdır. Məşhur səyyah Tabari yazar ki, Biləcəri etnonimi Miladın 6-ci yüzilliyində bu əraziyə köçürülmüş balancar tayfa adından yaranmışdır.

Xəzərlərin uzaq keçmişdə Qarabağda məskunlaşması digər mənbələrdə də təsdiq olunur.

Belə ki, 8-ci yüzilliyə aid mənbədə qeyd olunur ki, "Sisakm nəslü müəyyən vaxtdan sonra arşakid pəhləvi və bəzən də xəzərlərlə qarşılaşmışdır".

Ərəb coğrafiyaçısı və səyyahı ibn Xordadbeh (9-cu yüzillik) isə yazar: "Aran, Curcan (Gurqan - müəllif) və Sisakan (Sisakan) əyalətləri ərəblərə qədər xəzərlərə aid idi". 10-cu yüzilliyin mənbəyində xəzərlərin tayfa adları: Abas (abaz), Tarna, Kulas, Bizal, Yanur, Tilmas (Talmis), Tavris, Kabar (Kəbirli) və başqaları qeyd olunmuşdur.

Beləliklə, hələ qədim vaxtlardan Albaniyada (o cümlədən Qarabağda) məskunlaşmış türk mənşəli xəzər tayfları zaman keçidkə Azərbaycan xalqının etnik tərkibinə daxil olmuş, "qaynayıb-qarışmış" - özləri assimiliyasiya olsalar da, toponimiyyada izlər qoymuşlar.

Xurslar

Tarixi ədəbiyyatda göstərilir ki, xurslar (xorslar), savirlər (Sibir etnonimi ondan yaranmadır) türk mənşəli tayfalardır və onlar Miladın 3-cü yüzilliyinin əvvəllerində indiki Şabran xarabalıqları (Dəvəçi bölgəsi) ilə Xızı arasındakı ərazidə yaşamış və bu məkan onlarm adı ilə Xursan adlanırdı (Sasanilər dövründə burada Xursan şahlığı, sonra çarlığı olmuşdur, 9-cu yüzillikdə Şirvanşahlığı birləşdirilmişdir).

Əslində xursların adı Qoros, Xorosdur. Musa Kalankatuklu-nun məlum səlnaməsində Arsakda Qaroz adlı qalamn adı çəkilir.

Akademik Z.M.Bünyadova görə Qoroz etnonimi Albaniyanın sonrakı Qoris (indiki "Ermənistan"dakı Gorus şəhəri) mahalının adından qalmışdır. Qoros adı zaman-zaman dəyişikliyə uğramış: Xurs, Xorus, Xoros, Qors, Gerus, Gorus formalarında işlənmişdir.

1727-ci ilin rəsmi məlumatında Qarabağda Xorus adlı kənd göstərilir. Bu etnonim 19-cu yüzilliyin ədəbiyyatında Xorus, Xoruz kimi qeyd olunmuşdur.

Həmin dövrdə eyniadlı mahalda məskunlaşmış kəngərlər, kəbirlilər də "xoruzlu kəngərlisi" və "Xoruzlu kəbirliyi" adlanırdı. Bu ad Tərtər bölgəsində Xoruzlu kəndinin adında qalmışdır.

Qazax-Ağstafa bölgələri ərazisində Xorus (Gorus) adlı dağ mövcuddur. 5-ci yüzilliyə aid bir sənəddə göstərilir ki, bu məkan Albaniyanın Girdman əyalətinə daxil idi və onun hakimi də Xurs adlanırdı.

Laçın bölgəsində Qorcu, Qorçubulaq, Şərurda - Qorçulu kəndi - bu etnonimin yayılmasına dəlalet edir. Gürcüstanda Axalkələk qəzasında Xorasdağ, Axalsik qəzasında Qoros-xaraba (xaraba kənd yeri), Kutaisi qəzasında Xorosdağ etnonimləri qeydə alınmışdır.

Stavropol quberniyasında Geros, Dağıstanın Qaytaq-Tabasaran mahalında Surus, Xursan - qala yaşayış məntəqələrinin adları 19-cu yüzillikdə tərtib olunmuş xəritəyə salınmışdır.

Oğuzlar

Tarixin səhiflərində məlumdur ki, Miladın 11-12-ci yüzilliklərində Azərbaycan məmləkəti türk mənşəli səlcuqlar tərəfindən fəth olunmuşdur. Səlcuq türkləri Orta Asiyada məskunlaşmış oğuz-türk tayfaları birliyinin bir qoludur. Görkəmli türk tədqiqatçısı Mahmud Qaşariyə görə (11-ci yüzillik) oğuzlar 22 tayfadan ibarət idi. Onların Azərbaycana hərbi yürüşündə uyqur, kanqlı (sonra kanqar-kəngər, kanq tayfasının “ər, igid, - kişi əsgərləri” mənasında), qıpçaq, karluk, xalac, peçeneq, iqdır... və akaceri tayfaları yaxından iştirak etmişlər. Adı çəkilən oğuz türk tayfalarından 17-si; avşar, kayı, karik, iva, cuvaldar, bayondur, bekdili, duker, bayat, qaçar, xalac, kanqli... Azərbaycanın, o cümlədən Qarabağın toponimiyyə xəritəsində silinməz izlər qoymuşlar.

Bayondur tayfasının adı Bayandurlu oykonunində (Tərtər bölgəsi), Babandurçay hidronimində (Xanlar bölgəsi) saxlanılmışdır.

Avşarlar qaçar tayfası ilə monqolların tərkibində Orta Asiyadan İran ərazisinə gəlmış, Əmir Teymurun vaxtında onlardan bir hissəsi Azərbaycana, eləcə də Qarabağa keçmişlər. Tanınmış toponimiyyə tədqiqatçı-alimi rehmətlik Rəmzi Yüzbaşov və alim A. Hüseynzadəyə görə Avşar adı Avşar kənd adında (Ağcəbədi bölgəsi, indiki Üzeyirbəy kəndi), Abşeron yarmadasının adında əks olunmuşdur. Bayat tayfası da hələ 13-cü yüzillikdə monqolların tərkibində öncə İrana hərbi yürüsdə iştirak etmiş, sonra Ağ-qoyunlu türk tayfaları birliyinə daxil olmuş, Səfəvilər hakimiyyət uğrunda mübarizəyə başlayanda 40 min bayat ailəsi onların tərəfinə keçərək qızılbaş olmuşlar Qızılbaşlardan bir hissəsi tarixi Albaniyanın şimal-şərqi, Şabran və Dərbəndə köçmüştür.

Bayat, qeyd etdiyim kimi, oğuz türk tayfalarından birinin adıdır (Şamaxı, Ucar bölgələrində eyniadlı kəndlər indi də vardır). Tarixin səhifələrinə düşmüş Bayat adlı digər bir kənd Ağcəbədi, Ağdam bölgələri arasında yerləşir.

Qarabağ xanlığının ilk hərbi-müdafıə qalası (Bayat) Pənah Əli xan Sarıcallı Cavanşir tərəfindən məhz burada tikilmiş və onun düşmənlərinə ilk layiqli cavab - sarsıcı zərbə Bayat qalasında vurulmuşdur...

Mənbələrdən o da məlumdur ki, Bayat tayfası Azərbaycan xalqının ədəbi klassikləri Məhəmməd Füzulinin, M.F.Axundovun ulu ecdadlarıdır.

Bayat adı ilə bir sıra məşhur ecazkar müğamlar bağlıdır: “Bayati-Şiraz”, “Bayati-İsfahan”, “Bayati-Kürd”, “Bayati-Eqam”, “Bayati-Qaçar” və sair.

Qacarlar Əmir Teymurun və onun varisi - oğlu Miran şahın dövründə Azərbaycanın əsasən Gəncə və Yuxarı (dağlıq) Qarabağ bölgələrinə köçürülmüşlər. Adlı-sanlı Gəncə xanı Cavad xan Qaçar nəslindən çıxmışdır. Yaxın Şərqi tarixində dərin və kədərlə izlər qoymuş İran şahı Qaçar da bu nəsildəndir.

Bərdə bölgəsində yerləşən “Otuz ikilər”, “İyirmi dörtlər” kəndlərinin əhalisi əsasən Qaçar türklərinin nəsil davamçılarıdır.

Baharlı, qaraman (əslində Qara imanlı, böyük imanlı), Al-poud, Hacılı, Bayramlı və digər qıpçaq türk tayfaları da Qaraqoyunu lu türk tayfalarının tərkibinə daxil olmuş, Qarabağ bölgəsinin müxtəlif etnonimlərində iz qoymuşlar.

Baharlı səlcuq türk tayfası Qarabağa Xorasandan gəlmişdir. Onun əsas kütləsi Səfəvi şahlarının iradəsi ilə Azərbaycanın Qərb torpaqlarında (indiki Ərmənistan) yerləşdirilmişdir. 18-ci yüzillikdə Baharlıların bir qisminin Zəngəzur və Şuşa bölgələrində məskunlaşması qeydə alınmışdır.

Burada Baharlı adlı kənd də salınmışdır. Bu tayfadan çıxan məşhur diplomat Baharlı Qarabağ xanlığının eşik ağası (xarici işlər üzrə müşavir) rütbəsində fəaliyyət göstərmiş, qonşu xanlıqlarla, dövlətlərlə əlaqələrin, münasibətlərin xanlığın maraqlarına uyğun qurulmasında, yaradılmasında və tənzimlənməsində müstəsna rol oynamış, nüfuz qazanmış, el-obada isə öz xeyirxahlığı, hazırlıca və ilə tanınmışdır. Onun nəvəsi Məhəmməd Həsən Vəliyev (Baharlı) Azərbaycanın, o cümlədən Qarabağın tarixinə, coğrafiyasına, etnoqrafiyasına dair maraqlı kitabın müəllifi, babası İran şahlığının qəzəbinin qurbanı, özü isə sovet dövründə şəxsiyyət pərəstlişliyin qurbanı olmuşdur (1937-1938).

Beləliklə, Yuxarı (dağlıq) Qarabağda mövcud etnonimlərin, toponimlərin, bir qismi səlcuq oğuz tayfalarının adları ilə bağlıdır. Digər tərəfdən onların Azərbaycana etnik axını ilə azərtürk

dilinin (Türkçəsinin) xüsusilə də yazılı ədəbi dilinin sonrakı təşəkkülünə hərtərəfli zəmin yarandı.

Abdallar

Şuşa-Laçın şose yolunun üstündə yerləşən Abdal kəndi xalqımızın qan yaddaşında iki hadisə ilə həkk olunmuşdur; onlardan biri bizim vaxtimızda - Qarabağ savaşı zamanı separatçı-faşist ərməni-hay silahlı quldur dəstələri 1992-ci ilin yazında Şuşadan Laçma yola düşən hərbi avtomaşında xalqımızın qeyrətli qızı, jurnalist Salatın Əsgərovanının, rus zabiti ilə bərabər güləbaran edilməsi faciəsidir. Digəri 1918-ci ilde Abdal kənd camaatinin Soltan bəyin silahlı dəstəsi ilə Qarabağın türk əhalisini qırmağa gəlmış tayqulaq general Andranik Uzanyanın nizami qoşununu tərksiləh etmişdir ki, bunun nəticəsində “ərməni-hay başkəsənlərinin” tövəmələri Qarabağa ayaq basa bilməmiş, azər türklərinin yeni soyqırımının qarşısı müdrikliklə və qətiyyətə alılmışdır.

Bəs qəhrəmancasına doğma el-obasını qoruyan azər türklərinin yaşadığı Abdal kəndi adının açımı nədən xəbər verir, abdalların ulu babaları kim olmuş? Sualın cavabını əcnəbi müəlliflərinin əsərlərində axtarmaq lazımlı gəlir. Belə ki, Suriyadan olan tarixçi Zaxari Ritor (6-cı yüzillik) Şimali Qafqazda “Hun əyalətində” yaşayan müxtəlif tayfalar arasında türk mənşəli Abdal tayfasının da adını qeyd edir.

Digər mənbələrdən məlum olur ki, Şimali Qafqaz çöllərində - Qara və Xəzər dənizləri arasındaki ərazidə, Ulu çöldə 300 ildən artıq böyük, qüdrətli imperatorluq yaratmış xəzərlerin tərkibində amansız savaşlarda mərdliklə döyüşən, cəsaretlə hərbi fəndlərilə seçilən, fərqlənən abdal qövmlərin də adları çəkilir.

Tarixə o da məlumdur ki, xəzərlerin Qafqaz Albaniyasına dəfələrlə hərbi yürüşü olmuş və onlarla birlikdə abdal nəsilli türklərin də Qarabağ bölgəsinə gəlib çıxmazı və onun füsunkar təbiətli torpaqlarında məskunlaşması inkarolunmaz reallıqdır. Yaşadıqları məskənə, kəndə də öz tayfasının adını verməklə eyniadlı etnonimlər yaratmışlar. Abdal etnonimi geniş areala malikdir. Belə coğrafi adlara tarixi Qərbi Azərbaycanda və Gürcüstanda da rast gəlinir.

Akademik V.V.Bartold da Abdal tayfasını Hun tayfası hesab edir. Bu tayfa mənbə məlumatlarına görə Türkiyə, Qazaxistan, Türkmenistan və Başqordistan ölkələrində də məskun olmuşdur. Abdal etnonimi müxtəlif formalarda: heftal, heptal, eftal kimi də işlənmişdir.

M.Kalankatuklunun məlum səlnaməsində Albaniyada yaşayış tayfa və tayfa birlikləri arasında Abdal tayfasının da adını çəkir. Onun verdiyi məlumatə görə, heptallar (abdallar - müəllif) Makedoniyalı İsgəndər dövründə (miladdan əvvəl 4-cü yüzillik) buraya köçürülmüşlər.

Ağdam bölgəsində yerləşən Abdal kənd adı - etnonim də həmin tayfanın adını özündə əks etdirir. Bu kəndin də aqsaqqalları öz müdrikliyi, cavamları isə qeyrəti və comərdliyi ilə həmişə fərqlənmişlər, ad çıxarmışlar.

Abdal adında Ordubad bölgəsində dağ, Tovuz bölgəsində kənd, çay və qala vardır.

Samux bölgəsində adı tarixə düşmüş Kürəkçayın sahilində Çobanabdallı kəndi yerləşir. Mənbələrə görə, bu yaşayış məntəqəsi türk mənşəli çoban tayfasının Abdallar tırəsinin məskunlaşması nəticəsində yaranmışdır.

Çobanlar qədim türk tayfalarından biri sayılır. Onlar ədəbiyyatda, tarixdə, incəsənətdə Xançobanı, Xoşçobanı və Çobanabdallı adları ilə məlumdur.

Mənbələrdə daha sonra deyilir ki, çoban tayfasının qədim adı sulduz olmuşdur. Bu tayfa Elxaniler dövründə əhəmiyyətli rol oynamış Əmir Çobanın (1289-1328) adı ilə çobanilər adlanmışdır. Dövlət qarşısında xidmətlərinə görə, hətta bu sülalənin başçılara, görkəmli adamlaruna Azərbaycanda mükafat olaraq, torpaq sahələri ayrılmışdır.

Çoban tayfasının, o cümlədən abdalların Azərbaycan toponomiyasında izi də bununla bağlıdır.

Qazaxlar

Azərbaycanın Şimal-Qərb bölgəsində qıpçaq türklərinin böyük bir qolu sayılan qazaxlar məskunlaşmışlar. Bu türk mənşəli tayfa ağ hunların tərkibində aran, tərtər, tuq berindəylərle Azə-

baycana hərbi yürüşlərdə, etnik axında yaxından iştirak etmiş və onlarm adı ilə bağlı etnonimlər meydana gəlmışdır.

Keçmiş Xankəndi bölgəsində Sıqnak adlı kənd var idi. Ulu Çöldə qıpçaqların bir şəhəri Sıqnak adlanırdı (10-12-ci yüzilliklər). Bu şəhərdən gəlmiş qıpçaq ailələri Yuxarı (dağlıq) Qarabağda məskunlaşmışları kəndə həmin Sıqnak şəhərinin adını vermişlər.

Xocavənd bölgəsi ərazisində Çıraquz adlı kənd var. Bu ad 19-cu yüzilliyin sənədlərində Çıraq-Uz şeklinde qeydə alınmışdır. K.Baqryanorodnı yazır ki, Cənubi Rus (Dəşt-i-Qıpçaq - müəllif) çöllərində Uz adlı türk tayfası yaşayırdı. Uz adlı kənd keçmişdə Yuxarı (dağlıq) Qarabağın Ağdərə bölgəsində yerləşən Maqavuz (əslində Magov - Uz- müəllif) kəndinin adında qalmışdır.

Qarabağ əyaletində Arbaduz, Zəngəzur bölgəsində - Şixa-Uz kənd adları da bu səpkidəndir və onlar indiyədək tam öyrənilməmiş, öz gələcək tədqiqatını gözləyir.

Qaramanlı

Böyük Səlcuq oğuz türk tayfasının bir qolunun adı Qaramanlıdır. Yazılı mənbəyə görə, Toğrul bəyin vaxtında 20 min ocaq (ev nəzərdə tutulur) olan qaramanlılar öncə Anadoluya köçmüşlər.

Bu adda, hətta knyazlıq olmuş və adını bu tayfadan götürmüşdür. Qaramanlılar (Qara imanlılar - böyük imanlılar mənasında) Türkiyədə Anadolu sultanlığının süqutundan sonra, 147-ci ilde Azərbaycana, o cümlədən, tarixi Qarabağa gəlmiş və onun ərazisində məskunlaşmışlar.

Buradan da müxtəlif səbəblərə görə başqa ölkələrə səpələnmişlər.

Başqa bir məlumatda deyilir ki, Xəzər dövləti süquta uğradıqdan sonra qıpçaqlarla toqquşmuş və bundan sonra qaramanlıların bir qismi Azərbaycana göndərilmişdir.

Qaramanlılar 14-cü yüzillikdə Bərdə və Gəncənin torpaqlarında (tarixi Cavanşir və Cavad uyezdlerində - indiki Cəbrayıł və Salyan-Neftçala bölgələri) məskunlaşmış, sonrakı yüzilliklərdə tarixin səhnəsində çıxsalar da onların adları etnonimlərdə; Aşağı Qaramanlı, Yuxarı Qaramanlı (Neftçala bölgəsi), Qaramanlı

(Göyçay bölgəsi) və Qaramanlı (Qubadlı bölgəsi) kəndlərin və Hacı Qaraman piri (Cəbrayıł bölgəsi) adında qalmışdır.

Ayrımlar

Tarixi Qarabağın ərazisində vaxtile məskunlaşmış türk mənşəli tayfalardan biri də ayrımlardı (bu böyük nəslin davamçıları indi də durur).

Onlar Daşkəsən bölgəsi daxil olmaqla Ağstafa çayının hövzəsinə qədər ərazidə yaşamışlar. Ayrımların əcdadları Kiçik Asiya türkləri olmuşlar.

Ayrı-ayrı məkanlarda məskunlaşmışlarına görə onlara ayrı demişlər (Q.Qaraqaşlı). Qazax bölgəsində Qoşqar və Kəpəzdağ etəklərinə köçən ayrımların nəsil davamçıları indi də yaşayırlar.

16-cı yüzillikdə ayrımlar iki hissəyə bölünmüşlər; bir qismi Güney Azərbaycana köçmüş və burada Şah Abbası dəstəklədiyi üçün "Şahsevər" adlandırılmışdır.

Digər qismi köhnə yerində qalıb onlardan yeni nəsillər törəmişdir; ayrımlar, saatlı, qazaxlı və yaxud çolaxlı.

Rusiya imperiyası dövründə Gəncə bölgəsi Yelizavetpol adlandırılan vaxtda burada 6 mahalda azər türklərə yanaşı, ayrımlar da yaşayırdılar.

Cavanşir uyezdində Ayrım və Saatlı, Qazaxda - Boyanis - Ayrım, Şinik Ayrım, Cavad uyezdində Çolaxlı adlı kəndlərdə ayrımlar yaşayırdılar.

Ayrımlar tərəfindən Əmirvar, Acı, Birkəz, Dəstəfur, Damcılı, Zaha dərəsi, Güneydam kəndləri salınmışdır.

Tərtərlər, tuğlar

Tarixi mənbələrdən və O.Süleymenovun məşhur "Az və ya" əsərindən məlumdur ki, Ulu Cölün (Desti-Qıpçaq) cənubunda yaşamış qıpçaq türklərinin qüdrətli tayfalarından biri Tərtər adlanırdı. Rus ədəbiyyatında bu tayfa Tərtər-oba kimi göstərilir (yəni tərtərlərin eli, obası, yurdı, məkanı). Həmin tayfanın bir hissəsinin Qarabağ bölgəsində məskunlaşması nəticəsində orada

axan çay, salınmış yaşayış məskəni onun adı ilə Tərtər adlanmışdır (mənası - "dörd ər, igid" deməkdir). 2-ci yüzillikdə yaşamış antik müəllif Pentarx qeyd edir ki, Qafqazda Tərtər adlı tayfa yaşayır. Cox ehtimal ki, adı çəkilən tayfanın bir hissəsi Miladin əvvəllerində Hun türklerinin tərkibində Albaniyaya gəlmiş, o cümlədən, münbit Qarabağ torpaqlarında yurd salmışlar.

Alban tarixçisi M.Kalankatuklu yazır ki, bu tayfanın əlilə Tartuakan (Tərtərakan - müəllif) adlı məskun yeri salınmışdır.

Qıpçaqların Arsak əyalətində qədim vaxtlardan məskunlaşması Xocavənd bölgəsində salınmış Tuq kədinin adı ilə də təsdiq olunur. Məlumdur ki, Ulu Çöldəki qıpçaqların digər bir tayfa birliyi Tuq adlanırdı. Ümumiyyətlə, Tuq etnonimi tarixi Albaniyada yayılmış adlardandır. Belə ki, Quba qəzasında Tuq kəndi, Şuşa qəzasında Tuq kəndi, Tuq dağı, Tuq çayı, Tuq məşesi, Zəngəzur qəzasmada Tuqyurd dağı və b. vardır.

Bütün bu coğrafi adlar Qarabağda yaşamış maldarlıqla, əkinçiliklə, ovçuluqla məşğul olmuş türk mənşəli tuq elinin məskunlaşması nəticəsində yaranmışdır.

Tuq kəndi və onun yaxılığında qeyd etdiyim kimi "Tuq dağı", "Tuq çayı", "Tuq meşesi", "Tuq bulağı" - yəni makro və mikro etnonimlər bizim günədək öz mövcudluğunu saxlamışdır.

Bir daha Tuq (Türk-Tuq-Tuq) etnoniminin açıımına gəldikdə onu deyə bilərəm ki, o əslində Tuy sözündə yaranıb qədim türk dillərində "bayraq" - müqəddəs tilsim mənasındadır (mənbələrdə başqa izahı da vardır).

Ərməni-hayların Qarabağın bu şəfali yerlərinə gətirilib yerləşdirilməsi tarixən məlumdur ki, 19-cu yüzilliyə təsadüf edir və bu etnonimin dəyişdirilərək lügəti mənəsi məlum olmayan "Doq" kimi işlətmələri, onun ərməni-hay mənşəli olmasına göstərilən boş-boşuna cəhdələr, belə seylər ərməniləri-hayları ancaq cəfəngiyata gətirib çıxarırlar (burada da ərməni-hay saxtakarlığı).

Müxtəlif, rəngarəng türk tayfları adlarından ağ hunlar (qacar, avşar, çoban, padar, ustacallı, lək, xəllili, sor-sor, şemiya, (şaqqaq da yazılır), osallı, zengənə, türkmenlər (qaraqoyunlu, ağqoyunlu), bayandur, noqaylar (bucaqlar da yazılır), bayat və başqları zamanın müəyyən kəsiyində Azərbaycana, o cümlədən, tarixi Qa-

rabağa gəlmiş, məskunlaşmış; kənd, şəhər salmış, kənd təsərrüfatı; heyvandarlıqla, pambıqçılıqla, meyvəçiliklə, əkin-biçinlə məşğul olmuşlar. Onların adlarını tarix bu gün etnonimlərdə yaşadır.

Belə etnonimlərdən biri də, qeyd etdiyim kimi, Ağcabədi - Ağdam bölgəsi arasında Bayat kəndinin adıdır. Qarabağ xanlığının banisi Pənahəli xan Cavanşir öz ilk hərbi qalasını burada tikdirmiş, Qarabağa hücum edən ilk düşmənlərini burada qarşılıraq qələbə qazanmışdır.

Tarixi Qarabağda yaşamış qədim türk mənşəli tayfları haqqında yazılarına yekun ərefəsində məni çoxdan düşündürən bir tebii sual - əski Büyük Türk dünyasının besiyi harada olmuş, onu yaradan, ucaldan və yaşıdan türkler, onların dili, mədəniyyəti, adət-ənənələri, geyimləri, həyat tərzi və digər milli ünsurlar barədə mənbələrdən alduğum bilgilər, bir türk kimi məni tam qane etmir, qədim türkərin - bizim şanlı, ulu əcdadlarımızın məhz həradan təşəkkül və yüksəliş tapması, miqrasiya coğrafiyasına doğru-dürüst və dəqiq cavabın olmaması mənə rahatlıq vermir, hey düşündürdü. Türklerin Altayda mənşə tapması daxilən məni qane etmirdi, inanmirdim bu müddeəlara.

Nəhayət, axtarışlar məni Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının zəngin kitabxanasından onun çağdaş görkəmli alimləri ilə; Coğrafiya İnstitutunun direktoru, akademik Budaq Budaqov, Tarix İnstitutunda Qarabağın tarixi şöbəsinin müdürü, tarix elmləri doktoru Qasim Hacıyev, tarix elmləri doktoru, albanşunas Tofiq Məmmədov, Dil İnstitutunun professoru, filologiya elmləri doktoru Qəzənfər Kazınnov, Coğrafiya İnstitutunun Xəritəcilik və İnformasiya şöbəsinin müdürü, toponimiya tədqiqatçısı, alim İlđırım Mərdanov və digər elmi işçilərlə görüşüb, onlarla dəfələrlə apardığım dərin elmi səhbətlər, mübahisələr çoxdan axtardığım tarixi həqiqətlərin üzə çıxarılmasında mənə böyük yardımçı oldu, buna görə alımlarımıza minnətdarlıq hissimi bildirirəm.

Beləliklə, Qafqaz Albaniyasında, onun Kür çayından cənubda olan ərazi, xüsusilə də tarixi Qarabağ bölgəsi, onun vahid hüdudlarında qərar tutmuş aran və dağlıq hissəsinin hələ Miladdan da çox-çox önce yerli avtohton-aborigen etnoslar, türk mənşəli tayflardan ibarət olmuş və heç vaxt öz etnik simasını, mənsubiy-

yətini dəyişməmiş, əcnəbi (ilk növbədə fars və erməni-hay) - yad tayfaların, xalqlarının təsiri altına düşməmiş, sabitliyini, özü-nəməxsusluğunu, etnomənəviyyatını qoruyub saxlamışdır.

Azərbaycanın Güney (Cənub) hissəsində Miladdan önce III minillikdə əgər aborigen tayfalar: kutilər, lullular, sular, turukkılər, kassilər, hurrilərdən və digərlərdən ibarət idilərsə, Quzey (Şimal) Azərbaycanda (tarixi Qafqaz Albaniyası) Miladdan önce VIII yüzilliklərdən bəri yerli-köklü etnoslardan mük, uti, qarqar, udin, ud, sovde (savdey), kaspi, qel, leq, lupeni, sila və digər türk mənşəli tayfaların tarixin yaddaşında silinməz izləri qeyd olunmuşdur.

Güney və Quzey Azərbaycanın, hələ çox erkən, qədim zamanlarda onun torpaqlarında yaşmış aborigen tayfalar - türklər sürtələ artaraq məskunlaşdıqları əraziləri getdikcə genişləndirirdilər.

Qədim türklərin ulu əcdadları məhz Ön Asiyada, İraqın şimalında, İranda, Güneyli, Quzeyli və Qərbi Azərbaycanda təşəkkül taparaq buradan III minilliyin sonunda Şərqə, Qərbə, Şimala hərəkət etmişlər. Bununla belə, onlarm əksəri - «əsas özəyi» öz ilkin məkanını, yurdlarını, o cümlədən, Azərbaycan torpaqlarını - Güneyli-Quzeyli və Qərbi Azərbaycanı (indiki Ərmənistani), Şimali İraqı və Şimali İrani heç vaxt tərk etməmiş, məskunlaşdıqları Vətən torpaqlarını özlərindən sonraki nəsil davamçılarına ırs olaraq ötürmüşlər. “Dünya elminin arxalandığı arxeoloji materiallar göstərir ki, türklərin ilkin vətəni Sayan-Altay əraziləri deyil, Ön Asiya olmuş, ilkin miqrasiyalar məhz buradan başlamış, türklər buradan Mərkəzi Asiyaya köç etmiş, min illərlə o yerlərdə artıb-çoxalaraq yeni əlverişli yaşayış sahələri axtarışında yenidən geriyə - öz ilkin (ulu əcdadlarının - müəllif) yurdlarına dönmüşlər” (Q.Kazimov, “Azərbaycan dilinin tarixi”, Bakı, 2005).

Bu tarixi gerçəklilik, həqiqətlər, görkəmli azər-türk alimlərinin uzun illər elmi tədqiqat araşdırılmalarının bəhrəli yekunudur.

Beləliklə, tarixin sonrakı zaman kəsiyində Qafqaz Albaniyasına axın etmiş çoxsaylı türk mənşəli tayfaların ulu əcdadları vaxtıla Ön Asiyadan, eləcə də, tarixi Azərbaycan torpaqlarından köçüb getmiş türklər idi. Onların nəsil-genetik davamçılarından önce Azərbaycan torpaqlarına kimmerlər (qamərlər) və sonra skiflər (Mil-Qarabağ düzündə, Abşeron yarımadasının Pirallahı qəsəbə-

sində onların 2,5-3 metrlik qəbirləri aşkar edilmişdir), sak tayfalarının m.e. VIII-VII yüzilliklərde və Miladin I-V və sonrakı yüzilliklərində isə hunların, xəzərlərin, digər qıpçaq tayfalarının, XI-XII yüzilliklərdə isə səlcuq-oğuz türk-tayfa birliklərinin ulu əcdadlarının yolu ilə geriyə - tarixi vətənə - ezel torpaqlara qayıdışı, avtoxton türk tayfalarla dil, adət-ənənə yaxınlığı və digər türkə xas ünsürlər (geyim, həyat tərzi, məşguliyəti və s.) əsasında onların asancasına qaynayıb-qarışması göstərir ki, bu türk mənşəli tayfalar - bir soykökdən olmuş, Güney, Quzey və tarixi Qərbi Azərbaycan ərazilərində geniş məskunlaşmaqla Azərbaycan xalqının etnogenezində, vahid Azer-türk dilinin formalaşmasında və təşəkkül tapmasında yaxından və birbaşa iştirak etmişlər.

Elmə çoxdan məlum olan bir həqiqəti qeyd etmək istərdim. Tarixi Albaniyamın hakim süləsini təmsil edən ən böyük və aparıcı tayfası - albanlarla yanaşı, onlarla ciyin-ciyinə yaşayan abant, qarqar, quqar, kaspi, sodey, kəmər, saq, uti, maskut, satak, çul, şarvan, şamaq (ijmaq), kanqar, dondar, tərtər, hun, savar, macar, bolqar, şirak tayfaların (aparılmış tədqiqatlar nəticəsində) da türk mənşəli olduğu artıq dəqiqləşdirilmişdir. Adı çəkilən tayfalardan; alban, qarqar, sak, kaspi, uti, savdey tayfaları Albaniyada, o cümlədən, tarixi Qarabağda ezeləndə məskunlaşmış, geniş yayılmış tayfalar ölkənin əsas əhalisini təşkil edirdilər.

Albaniyada qafqazdilli və irandilli etnosların üstünlük təşkil etməsi haqqında irəli sürülmüş müddeələlərə gelincə etiraf etməliyəm ki, bu barədə tarixin səhifələrində nə tutarlı elmi əsas, nə də heç bir yaddaşqalan məntiqi iz yoxdur.

Coxsaylı mənbələrin məlumatlarından, mövcud tarixi, arxeoloji maddi mədəniyyət, etnoqrafik və coğrafi bilgilərdən yeganə və düzgün bir nəticə hasil olur; Ön Asiya qədim türklərin beşiyi sayılırsa, onun qoynunda qərar tutmuş Azərbaycan isə Qərb və Şərq türk dünyasının “qızıl körpüsüdür” deyimi, ifadəsi bu gün daha inandırıcı səslənir.

Qədim qaynaqlarda çəkilən türk mənşəli mahal, qala, məkan, çay, kənd adları - etnonimlər əsasında da tarixi Qarabağın ərazisində miladdan əvvəl və Miladin erkən orta yüzilliklərində


aborigen və gəlmə (daha doğrusu, geri qayıtma) tayfaların əksəriyyətinin türkler olması çoxdan sübutunu tapmışdır.

Antik mənbələrdə adı çəkilməyən bir sıra türk mənşəli tayfalar da Qarabağda yaşamışlar (bu barədə yuxarıda deyilmişdir).

Qeyd etdiyim kimi, hələ qədim dövrlərdə Aran və Yuxarı (dağlıq) Qarabağı özündə ehtiva edən, burada yaşamış və gəlib məskunlaşmış bu türk elləri sonralar Azərbaycan xalqının formalasması prosesində yerli, köklü türk mənşəli tayfaları ilə qaynayıb qarışmış olsa da, onlarm türk ruhunu yaşıdan coğrafi adlar ən etibarlı abidə kimi etnonimlərdə qalmaqdadır.

Azər türklerinin aborigen olmasını, onların istifadə etdiyi dil faktoru da təsdiq edir. Görkəmli dilşünas alim Q.Kazımov və təmənmiş türküşnas alımlərdən V.İ.Aslanov, F.Cəlilov və digərlərinin apardıqları elmi linqvistik tədqiqat işlərində bir daha sübut olunmuşdur ki, azər türkləri gəlmə yox, yerlidirlər və onların danışığı dil qədim türk dillərindən biri olaraq eyniadlı ölkədə çoxdan mövcud idi. A.Barta demiş: "Dil, bir ünsiyyət vasitəsi kimi bu və ya digər etnosun əsas meyari" olduğu kimi", azər türkcəsi də azər türklerinin əsas dilidir.

Buna bir daha əmin olmaq üçün yenə də tarixə nəzər salaq.



8-5 il əvvəl Şərqi yarımkürəsində əhalinin məskunlaşması
Q.Kazımovun "Azərbaycan dilinin tarixi" kitabından götürülmüşdür.

Bu gün bütün bəşəriyyətə sərr deyil ki, dünyamın ilk böyük sivilizasiyası Cənubi-Şərqi Avropa, Şimali Afrika, Qərbi Asiya və onların əhatəsində qərar tutmuş Ön Asiyada təşəkkül tapmışdır (bax xəritəyə).

"İnsan məskənlərinin sonradan genişlənməsi irqi ayrılığa səbəb olmuş; Avropada - avropoid, Afrikada - neqroid, Asiyada - monqoloid irqlər yaranmışdır" (Q.Kazımov).

Heç də təsadüfi deyil ki, Azərbaycan torpaqları da ibtidai insanların məskəni sayılır. Burada bu gün də mövcud ilk insan məskənləri: məşhur Azix, Tağlar (Yuxarı – dağlıq Qarabağ), Damcılı, Daş Salaklı, Qazma və Buzeyir mağaraları elm aləminə çoxdan məlumdur.

Azərbaycanda meydana gəlmiş monqoloid ırqınə mənsub adamlar - qədim türklərin əcdadları zaman ödükcə qəbilə həyat tərzindən tədricən tayfalarda cəmlənmiş və öz aralarında ünsiyyət vasitəsi olan qədim türk dillərində konuşmuşlar.

"...Alımlərin əksəriyyəti belə hesab edir ki, azərbaycanlılarının azər türklərin - müəllif) əcdadları min il, on min il bundan önce də öz aralarında türk dilində danışmışlar". (Q.N.Hümbətov "Unudulmuş kurqanlar" Bakı, 1998). Hazırda bu dildə - azər türkçəsində 40 milyondan çox adam danışır.

Rus alimi Y.Y.Viktorovanın hesablamalarına görə ("Monqollar" əsəri) türk dilləri 100 min il önce formalaşmışdır. Ümumtürk dilinin qollara ayrılması Q.N.Hümbətov eradan əvvəl 2-ci minilliyyə aid edir. Hələ çox-çox qədim dövrlərdə türk dillərində yaranmış yüzlərlə, minlərlə köklü sözlər bu gün də azər türkçəsində işlənməkdədir. Belə ki, alımların fikrincə müasir türk dillerindən məhz azər türkçəsində daha çox qədim türk dilinin etnik xüsusiyyətləri qorunub saxlanılmışdır. V.N.Aslanovun müqayisəli təhllinə görə (M.Kaşqarinin lüğəti üzrə) 8000 qədim türk sözündən 5000-i indi də dilimizdə öz ilkin mənasında işlənir.

Müəllifin götürdüyü bazis leksikasına aid 500 sözdə leksik-statistik təhlil apararaq bu nəticəyə gəlmişdir ki, 1000 il ərzində say, fel, şəxs əvəzliyi, insan və heyvan bədən üzvləri, qohumluq, astronomiyaya, landşaft, coğrafiya terminləri və s. türk, türkmən, özbək, uyqur, kumık, başqır, tatar, qazax, qaqaуз dillərində ən çox

qədim köklü türk sözləri yalnız azər türkcəsində qorunub saxlanılmışdır. Atçılığa aid - at, ayğır, day, qulun, qısrak, ilxi, yəhər, üzəngi, yüyən, qamçı; ev heyvanları - öküz, buğa, qoç, inək, dəvə, qoyun, it; vəhşi heyvanlar - aslan, porsuq, qunduz, sıçan, tülü, ilan; quş adları - quzğun, qarğı, qaz, ördək, durna, torağay; əkinçiliklə bağlı - oraq, kürək, dirmix, əkin, dəyirman; bitki aləmi - ağac, yarpaq, qamış, ot, başak; mədəni bitkilər - alma, üzüm, arpa, dari, buğda, sarımsaq; ev əşyaları - bəzək və silah terminləri: bəşik, yorğan, yastıq, döşək, iynə, biçaq, balta, qalxan, qilmec, yay, ox, nizə, süngü, kiriş bilərzik, üzük, sırga və s. və i.a. müqayisəli təhlil aparılmış türk dilləri ailəsinə aid 20 dildən ən çox qədim köklü türk sözləri şəffaf haldaancaq azər türkcəsində, qalan türk dillərində həmin terminlər cüzi surətdə şivə və dialekt təsirinə məruz qalsalar da, prinsip etibarilə, eyni mezmunu ifadə edir.

Heç də təsadüfi deyil ki, Azərbaycan türk dilinin imkanlarını, zənginliyini yüksək qiymətləndirən görkəmli rus tarixçisi Müller yazır ki, “əgər dünya dilçilərini toplayıb təpsiriq versələr ki, tam mükəmməl bəşəri vahid bir dil yaratsınlar, mən deyərdim ki, buna ehtiyac yoxdur. Belə bir dil var, bu, Azərbaycan dilidir”.

Bu tarixi gerçəkliliklərdən, həqiqətlərdən kifayət qədər məlumatı olan erməni-hay müəllifləri - “ideoloqları” görəsən, daha nəyə əsaslanaraq bütün dünyaya car çəkirlər ki, Qarabağın əzəl əhalisi - hayklar (ermənilər-haylar nəzərdə tutulur) olmuşdur. Bu əsassız iddia nə sağlam düşüncəyə, nə də adı məntiq normalarına sığır. Hələ məsələnin elmi cəhətini kənara qoyuram. Axi yuxarıda çəkilən tarixi Qarabağın ərazisində, damazlıq üçün də olsa, bir erməni-hay mənşəli tayfa yaşamamış və onun adı mənbələrdə çəkilməmişdir!

Düzdür, hazırda Yuxarı (dağlıq) Qarabağın ərazisində 12 faizədək erməni-hay dili ilə izah olunan toponimlər də vardır. Lakin söhbət ondan gedir ki, (elmi baxımdan) bu toponimlər nə vaxtdan meydana gəlmiş, yaranmışdır? Sualın cavabı tarixən də qəti və birmənalıdır; əsasən 19-cu yüzəlliin birinci yarısından, yəni rusların, erməni-hay başbilenləri və Qriqoryan dini ruhanilərinin fəal köməyilə İran və Türkiyə ərazilərindən erməni-hay ailələrinin kütləvi şəkildə - on minlərlə, özü də “xüsusi bir uzaq-

görənliklə”, rus imperiyasının müstəmləkələri olan Zaqafqaziya ölkələrinə, o cümlədən, Qarabağın dağlıq bölgələrinə köçürülməsindən sonrakı illərə təsadüf edir.

Beləliklə, müxtəlif dövrlərin mənbələrinə tarixi, arxeoloji, maddi materiallara, mədəniyyət abidələrinə, dil-linqvistik, toponimik araşdırımlara, elmi-tədqiqat nəticələrinə və analitik təhlillərə əsaslanaraq, müasir yüksək ixtisaslı təəssübkeş, türk mövqeli alimlərimizin əsərlərindən çıxış edərək cəsarətlə, birmənalı şəkil-də demək olar ki, qədim tarixi Kaspiana, Balasakan (Paytakaran), Sakasena (Şakaşena), Sisakan, Arsak, Uti - bir sözlə, tarixi Qarabağın Aran və Dağlıq ərazilərində albanlar, kaspilər, utilər, saklar, qarqarlar, savdeylər, qardman və digər yerli-köklü avtoxton tayflar, miladdan çox-çox önce və sonra bu cazibədar yerlərə axın etmiş, qədim kimmer, sak, skif davamçıları, peçeneqlər, kəngərlər, hunlar, çullar, tərtərlər, quşçular, baharlılar və onlarla digər türk mənşəli tayflar əcdadlarının tarixi vətəninə qayıtmalaqla yerli əhalini daha da güclü və qüdrətli etmişlər.

Burada qeyri-ixtiyari üzümü saxtakar erməni-hay tarixçilərinin törəməsi və davamçısı “Ocaq” kitabımın müəllifi, on-yüz minlərlə soydaşlarının beynini şovinizm ideyaları ilə zəhərləyən “ideoloq” Zori Balayana tutub demək istəyirəm: “Ay türkün çörəyini yeyib üzüdüňük çıxan, nankor, zatiqriq “şortvats” (tərcüməsi-dönmə) erməni-hay! İndi başa düşürsənmi sənin “qaraçı tayflar”ı adlandırdığın Azərbaycan xalqı kimdir, kimlərdən yaranmışdır? Anlamaq iqtidarından asanız zaman-zaman Azərbaycana, o cümlədən sən də, baban da yaşadığınız Qarabağa dənən, geri qayıdan türk tayfları vaxtılı neçə-neçə minilliklər önce vətəni - Azərbaycanı müvəqqəti tərk etmiş Ulu Türk əcdadlarının genetik mənsubu, varisi, davamçılarıdır!

Sən istəsən də, istəməsən də bu, artıq təkzib olunmaz tarixi faktdır - həqiqətdir! Görürsən, yalanın, iftiranın axırı yoxdur! Yادına salım, 2 yüz ildən önce gürcü şairi, publisist İ.Cavçavadze sənin kimilərinə xəbərdarlıq etmişdir ki, çirkin əməllərdən əl çəkin, abır-həyanız olsun, axı biz qonşuyuq! Nəticə çıxarmadığınıza görə onun sözlərini olduğu kimi yazıram: “...pozmaq, ləkələ-

mək... onların (ərməni-hayların - müəllif) sənəti, peşəsidir"..." ("Ərməni alımları və feryad qoparan daşlar", Tiflis, 1902).

Etiraf edək ki, Azərbaycana, o cümlədən, tarixi Qarabağ torpaqlarına türk mənşəli tayfaların istər hərbi yürüşü, istərsə də geriyə, dədə-baba yurduna etnik axını heç də təsadüfi olmamış, bu konuşmada dərin bir fəlsəfə - qədim vahid türk soyköküne mənsubluq, vahid etnik yaxınlıq, genetik bağlılıq, qohumluq – qanuna uyğunluq mövcuddur.

Belə ki, Büyük Türk dünyasına məxsus çoxsaylı tayfalar bir soykökdən ucalaraq zaman və məkandan asılı olmayıaraq, xırda-para şivə və dialekt fərqi olmasma baxmayaraq, asanlıqla qayna'yıb qarışıldır.

Odur ki, tarixi Qarabağın aborigen türk mənşəli tayfaları vahid Azərbaycan xalqına hələ qədim dövrlərdən genetik bağlıdır və onun soykökündən qaynaqlanıb. Heç də təsadüfi deyil ki, hələ 7-ci yüzilliyin ərəb qaynaqlarında "Azərbaycan türk ölkəsi" adlanır. Bu fikri yuxarıda qeyd etdiyim ölkəmizin ərazisində mövcud olan qədim türk ruhunu - ulu əcdadlarımızın ünvanını yaşıdan türk mənşəli çoxsaylı etnonimlər, toponimlər, xoronimlər, hidronimlər də təsdiq edir.

TARİXİ HƏQİQƏTLƏRİ YAŞADAN TOPONİMLƏR

Gəlmə ərməni-hayların Qarabağ elində saldıqları kəndlərdən birinin adı haqqında ətraflı danışmağı labüb hesab edirəm – Qazançı haqqında!

M.Kalankatuklu yazır ki, türk hun tayfalarma mənsub Qor və Qazan adlı iki elbəyi öz tayfaları ilə Syuni əyalətinə (tarixi Zəngəzur) gəlmiş, yerli hakim Babek onları öz tayfaları ilə birlikdə Xat və Şaqat göylərində (ərazisində) yerləşdirmişdir. Qorun saldığı kənd - qala Qorus (sonra Gorus adlandırılmışdır - müəllif) 20-ci yüzilliyin 1-ci yarısında bolşeviklərin köməyilə Ərmənistannı ərazisinə qatılmışdır.

Tatarıstanın paytaxtı Kazan şəhəri, Rusyanın Kursk və Nikolayev vilayətlərində Kazanka etnonimləri Azərbaycan və «Ərmənist»anda mövcud Qazançı etnonimləri ilə eyni mənşəlidir.

Tədqiqatçı İ.Cəfəroğlu qeyd edir ki, "Kazan" şəhəri eyniadlı qəbile ilə bağlıdır... Kazan (Xaqan) adlı qəbile Tatarıstanın qonşuluğunda yerləşən Başqordistanda da yaşayırırdı...

Geniş areala malik Qazançı etnonimi Miladın hələ üfiqlərində Altaydan enərək Ulu Çöle (Deşti-Qıpçaq - Cənubi Rus çölli) Qafqaza, Avropaya yayılmış qıpçaq türklərinin səsi-sorağıdır, izidir. Tarixi Qarabağın toponimiyası "xəzinəsində" qədim ərməni-hay mənşəli toponimlərin müəyyən edilməməsi, yoxluğu bir daha açıq-aydın göstərir ki, adı çəkilən ərazinin avtoxton – aborigen əhalisi əsasən yerli türk mənşəli tayfalar birliyində ibarət olmuşdur. Bu, öz təsdiqini aşağıdakı tarixi toponimik faktlarda bir daha bürüzə verir.

Ağdərə bölgəsinin ərazisində yerləşən Marağa (sonra gələnə ərməni-haylar onu Leninavan adlandırmışlar - müəllif) kəndində 1978-ci ildə Güney Azərbaycanın Marağa mahalından vaxtilə köçürülüüb buraya gətirilmiş ərməni-hay ailələrinin Yuxarı (dağlıq) Qarabağa gelişinin 150 illiyi münasibətə onlar öz əllərlə abidə ucaltmışdır. Qarabağda qiyam qaldıran, ixtişaş yaradan həmin ərməni-haylar 10 il sonra - 1988-ci ildə ucaldıqları abidəni yerlə-yeksan edib havadarlarının köməyilə bütün dünyaya car çəkib "inandırmağa çalışırlar" ki, Qarabağ Ərməniyanın əzəl torpaqlarıdır və onlar burada (Qarabağda) qədimdən yaşamış haykərlər (yəni ərmənilərin-hayların - müəllif) davamçılarıdır.

Bu həyasiqliğın, cəfəngiyatın müqabilində nə cavab verəsən? Sualın yeganə cavabı - təmkinlə, səbrlə sivil yolu tutub yalmız əsaslandırılmış elmi cavab verilməlidir. Madam söhbət Ağdərə bölgəsindən gedir, onun ərazisində yerləşən alban abidəsi Kənizədağ monastırı ilə bağlı olayların üstündən sükutla keçmək olmaz. Bu dini məbəd Alban hökməri Həsən Calal və onun oğlu tərəfindən 1216-1265-ci illerdə Kənizədağ adlı dağın etəyində tikildiyinə görə belə adlanmışdır.

Kənizədağ məbədi



Dağın adı ərəb mənşəli olub “kənizə - məbəd” və azər türkçəsində “dağ” sözündəndir. O dövrə alban dilli ərməni-hay kilsəsi tərəfindən sixışdırıldıqından Kənisədağ toponimi ərməni-haydilli fonetikasına uyğunlaşdırılırlaraq “Qanzasar” kimi işlənmiş və mənbələrə bu şəkildə düşmüştür. Ona görə də Kənisədağ toponimi azər türkçəsində Kənizədağ, ərmənicə-hayca isə Qanzasar (Qanz - xəzine, sar - isə “dağ”) deyilir. Deməli, dağ adını ifadə edən Kənizədağ (İsmayıllı bölgəsində) Kənizəçay (Ordubad bölgəsində) və digər toponimlərdə qalmışdır.

Burada qısa arayış verilməsi yerinə düşər. Bəzi ərməni-hay mənbələrində göstərilir ki, Qarabağın dağlıq hissəsi 12-ci yüzilliyin ortaları, 13-cü yüzilliyin əvvəllerində Ərməniyənin tərkibində olmuşdur. Sırf uydurma və yalan məlumatdır. Bu da növbəti ərməni-hay saxtakarlığıdır! Tarixi gerçəklilik isə eksini deyir.

1136-1225-ci illərdə Azərbaycan Atabəylər dövləti dövründə Yuxarı (dağlıq) Qarabağın ərazisi heç vaxt, heç cürə Ərməniyənin tərkibində ola bilməzdi. Atabəylər hökmдарı Eldənizin hakimiyyətinə tabe olan ərazilərə;

“...Azərbaycan, Arran, Şirvan (tarixi Albaniya - müəllif) Həmədan, Gilyan, Mazandaran, İsfahan, Reye iyiyələnmişdir”... Digər tərəfdən Ərməniyə özü Eldənizlərin dövründə onun torpaqlarına - hüdudlarına qatılmışdır. 13-cü yüzillikdə Azərbaycan ərazisi Xərəmşah Məmmədin oğlu Sultan Cəlaləddin tərəfindən tutulmuşdu. Onun səlnaməcisi Şihabəddin Məhəmməd ən-Nəsəvi Yuxarı (dağlıq) Qarabağın ərazisini “Aran” kimi yazır: “Aran hündürlərində Caraberd qalası var”. Qalanın başçısının adını Salxan Saluq bəy kimi göstərir və onu “Qoca türk” adlandırır. O, burada Zaris qalasının adını da çekir. Əhalisi azər türklərindən ibarət olmuşdur. Zarılı kəndinin ailələri məhz qalanın ilkin əhalisinin sonrakı nəslidir.

Zaris qalası zarılılar tərəfindən tikilmiş və o Atabəylər dövründə möhkəm, alınmaz hərbi istehkama çevrilmişdir. Zarılılar geniş ərazidə məskunlaşmışdır: Saribaba, Çarıq bulaq, Turşsu, Koroğlunun daş qalası, Zaris qalasının həndəvəri – Böyük Kirsin şəfali yerləri; Ağ qaya, Maralqaçan, Yurd daşı, Mərzili dərəsi, Ələm Ağacının ətrafı yerləri...

Zarılı qalasının xarabalıqları Şuşa bölgəsində qalmaqdadır. Zarılı sözü Zarılı qalasının adı ilə üzvü surətdə bağlıdır. M.Kallankatuklu məlum salnaməsində qeyd edir ki, Qarabağda barsilləri barslı adıyla tanıyırlar. Onlar türk qəbiləsinə mənsubdur və inди ki zarılıların əcdadları hesab edilir. Assimiliyasiya nəticəsində “Barslı” dəyişərək “Zarılı” olmuşdur. Bu etnonim Albaniyada xristianlıqdan xeyli qabaq (3-cü yüzillikdən önce) yaranmış və onun mənşəyi aya inamlı bağlılığı ehtimal olunur (Gədəbəy və Qazax bölgələrində dağlarda tikilmiş ay məbədlərini yada salın). Burada “Zar” - “ay”, “ina-ənə-anə” kimi anlamı ifadə edir.

O da elmə çıxdan məlumdur ki, barsillər - iskitlər, saklara söykənən Zarish-Saris abidəsi hələ qədim dövrlərdən Qarabağ torpağında azər türklərinin bir qolu - ağ hunların yaşadıqlarını bir daha sübut edir.

QARABAĞDA BƏYLƏRBƏYLİK, MƏLİKLİK VƏ XANLIQ DÖVRÜ

SƏFƏVİLƏR DÖVRÜ

Öncə qısa tarixi arayış. Səfəvilərin hakimiyyəti dövründə məlumdur ki, Azərbaycanın hüdudları genişləndirilərək 400 min kv, km-dən artıq ərazini əhatə edirdi. Borçalı, Göyçə mahalları, İrəvan xanlığı, İran, İraq və Əfqanistanın bir hissəsi Böyük Azərbaycanın tərkibinə daxil edilmişdi. Səfəvi dövlətinin banisi I Şah İsmayıll Xətai, sonra görkəmli türk hökmətləri I Təhmasib, I Şah Abbas dövründə Səfəvi dövlətinin hüdudları Güney, Quzey və Qərbi Azərbaycanı, Şərqi Gürcüstanı (öncə də Borçalı mahali), İram, İraqı və Cənubi Türküstani əhatə etməklə vahid bir dövlətdə birləşdirmişdilər.

Qeyd edək ki, Azərbaycan torpaqları Səfəvilərin dövründə bəylərbəyliklərə bölünmüdü. Bu inzibati bölgü 18-ci yüzilliyin ortalarına qədər davam etmişdir. Bəylərbəyliklərdən ərazi etibarilə ən böyüyü və iqtisadi cəhətdən qüdrətliyi Qarabağ (Gəncə) adlanırdı. Bu bəylərbəylik Kür-Araz çayları arasında yerləşən geniş ərazini (Aran və dağlıq Qarabağın vəhdətində) əhatə edirdi. Onun şimal sərhəddi Gürcüstanın Samxet dağlarına çatırıldı. Mərkəzi də qədim Gəncə şəhəri idi.

1736-cı ildə Nadir şah Əfşar ona tabe olmayan Gəncə xan süلالəsini təmsil edən Ziyadoğlu neslindən qisas almaq üçün onların səlahiyyətlərini əlindən aldı, Qazax və Borçalı mahallarını Qarabağ-Gəncə bəylərbəyliyindən ayırib Gürcüstanaya verdi. Qarabağ (Gəncə) bəylərbəyliyinin dağlıq hissəsində - Yuxarı (dağlıq) Qarabağda hələ 17-18-ci yüzilliklərdə, mərkəzi hakimiyyətdə yaranmış boşluqdan istifadə edilərək bir sıra məliklər yaranmışdı. Onların başçıları tarixi Qarabağın irsi feodal hakimləri olmamışlar. Əksər hallarda başqa vilayət və ölkələrdən gəlmə xristianlar idilər. Nadir şah Əfşar həmin məliklərə də tam sərbəstlik, müstəqillik vermişdir.

Ərməni-hay saxtakar tarixçiləri bu "məliklər amilinə" əsaslanaraq Yuxarı (dağlıq) Qarabağın əzəldən ərməni-hay torpaqları olmasına israr edir, "özünükü ləşdirməyə" çan atırlar. Özgələrin torpaqlarında həmişə hərisliklə, tamahla gözü olan ərməni-hay ideo-

loqlarının bu torpaq iddiasının da həqiqətlə-tarixi gerçekliklə heç bir əlaqəsi yoxdur və ola da bilməz. Bu, ancaq və ancaq olsa-olsa ərmənilərin-hayların növbəti saxtakarlıq addımı və xülyasıdır.

Azərbaycan Səfəvi dövləti (1501-1514-cü illər)



*Şah İsmayıll dövrdə.
Divar şəhəri, XVII əsr.*

- 1490-1504-cı illerde Şah İsmayıllın markazlaşdırılmış Azərbaycan dövləti yaradıq və ığundu məhrizasi
- 1507-1508-ci illerde Şah İsmayıllın Erəb İraqına yürüyəri
- 1510-cu ildə Şah İsmayıllın Xorasane yürüyəri
- 1514-cü ildə Sultan Selimin Azərbaycanaya yürüyəri

İsmayıll rəhbərliyi altında qızılbaşlar 15500-cü ildə Şirvanshah Fərrux Yassarı Coban döyüşündə, 1501-ci ildə isə Ağqoyunlu Sultan Əliyəndi Şərif döyüşlərinə möğlüb etdilər. Təbrizə daxil olan İsmayıll şah elan olundu və Azərbaycan Səfəvilər dövləti yaradı. Şah İsmayıll 1503-cü ilin iyundan Almaqulağı döyüşündə Sultan Muradın ordusunu möğlüb etdi və Səfəvilər tarafından İranın Kirmanı kimi əksər vilayətləri ala keçirildi. 1506-1508-ci illərdə Ərəb İraqı, 1510-cu ildə isə Mərv döyüşündə Məhmənd Şeybani üzərində qələbədən sonra Xorasan vilayəti Səfəvi dövlətinə birləşdirildi. Azərbaycan Səfəvi imperiyası şərqi Şeybanilər, qərbdə isə Osmanlı imperiyası ilə həmsərhəd oldu. Dövlətin sərhədləri sənədli Dərbənd şəhərindən canubə doğru -Fars körfəzinə, qərbdə Fərat çayından, şərqi Amudərya çayına kimi uzanırdı.


1514-cü il Çaldırın döyüşündən sonra Şərqi Anadolu və Şimali İraq əraziləri Osmanlı dövlətinə verildi.

Tarixi faktlara müraciət edək. Qeyd etdik ki, qədimdə Azərbaycanın, o cümlədən Qarabağ torpaqlarının qonşu dövlətlərlə sərhədləri bağlı deyildi, mühafizə olunmurdur, qorunmurdu, yəni onun sərhədləri nəzarət altında deyildi. Əcnəbi tayfalar, nə-

Qarabağ, onun qədim tayfları və toponimləri

sillər, ailələr maneəsiz vaxtaşırı Qarabağ bölgəsinə köç edirdilər. Hətta son yüzilliklərdə belə köçetmələr davam etmişdir. Belə ki, 18-ci yüzilliyin ortalarında Yuxarı (dağlıq) Qarabağda bu minvalalla beş məliklik yaranmışdır: Vərəndə, Çiləbörd, Taliş, Dizəq və Xaçın. Qısa da olsa onların yaranma tarixinə nəzər salaq.

Qarabağ xanlığı (XVII əsrin II yarısı)



Nadir şah Əfşarın imperiyasının 1747-ci ildə dağılmamasından sonra Azərbaycanda yaranmış xanlıqların ən böyüyü və güclülərinən biri Qarabağ xanlığı olmuşdur. Xanlığın əsasını Otuziki tayfa birləşəsindən Cavanşir tayfasının Saricəli oymağından çıxmış Pənahəli xan İbrahim Xəlil ağa oğlu qoymuşdur.

1763-cü ildə onun oğlu İbrahim Xəlil xan taxta çıxmışdır. 1806-ci ildə o, ruslar tərəfindən qızıl yetirildikdən sonra hakimiyyətə oğlu Mehdiqulu xan gəlməyidir. 1805-ci il mayın 14 (26)-da Qarabağ xanının Rusiya himayəsini qəbul etməsi haqqında Kürsökçay müqaviləsi bağlanmışdır.

Xanlıq 1822-ci ildə ləğv edilərək Rusyanın bir əyalətinə çevrilmişdir.

Vərəndə məlikliyi

Xatırladım ki, 1603-cü ildə Ərməniyə adlanan ərazidən Qəqarkuni əyaletindən gəlmis Mirzə bəy rəiyyəti ilə Vərəndə bölgəsinə köç etmiş, lakin məlikliyin əsasını Şahnəzər qoymuşdur.

Məlik Şahnəzər müdafiə olummaq üçün Çanaxçı kəndində qalaca tikdirib ətrafına divar çəkdirmişdi.

Mirzə Yusif Qarabağının "Tarixi-safi" əsərində isə göstərilir ki, məliklər buraya "Göycə və Zivə kəndlərindən gelib Çanaxçı kəndində məskən salmışlar". Bu məlumatı "Qarabağnamə"lərdən birinin müəllifi Mirzə Adığözəl bəy də təsdiq edib yazar ki, "Vərəndə məliklərin əsilləri Göycə mahalında yaşayırdılar. Sonra oradan qaçaraq gəlib Qarabağda Vərəndə mahalının məliklik camından sərxoş olmuşlar".

Vərəndə məlikliyi Kirs dağından başlayaraq Əlibaba deyilən düzənliliklə qədər uzanırdı. Onun eni isə Kirs dağından Şuşakend çayına və Xəlifəliyə (kənd yeri) qədər ərazini əhatə edirdi.

Məlikliyin torpaqları çox gəlirli və məhsuldalar olmuşdur. Torpaqlarında ekilən buğda, digər dənli bitkilər yaxşı məhsul verirdi.

Məlik Şahnəzər Qarabağ xanlığına xidmət göstərmiş saraya yaxın adam sayılırdı. *

Ciləbörd məlikliyi

Zəngəzur əyalətində Sünik xanını qətlə yetirmiş, 1687-ci ildə rəiyyəti ilə Qarabağ'a qaçıb sığınacaq tapmış, məlikliyin əsasını qoymuşdur. Mirzə Adığözəl bəy yazar ki, Ciləbörd məlikliyinin əsilləri Zəngəzurdakı Maqovuzdan gəlmişlər.

Onun ərazisi Qırxız dağlarından başlayıb, Bərdənin Bayat meşəsinin kənarında qurtarırdı. Eni isə Xaçın və Qabartı çayından Tərtər çayına qədər idi. Torpaqlarında toxumluq buğda və digər dənli bitkilər yetişdirilirdi.

Nadir şah Əfşarın sarayına yaxın olan məlik Allahqulu Çarmıx adlı məşhur hərbi qala tikdirmişdi.

Talış məlikliyi

Onun əsasını, əsli Qəbələ mahalından “Qara yüzbaşı” ləqəbi olan Abov adlı şəxs qoymuşdur. O da rəiyyəti ilə bərabər Qarabağın Talış kəndinə (indiki Ağdərə rayonu ərazisində) köçmüştür.

Mirzə Adigözəl bəy qeyd edir ki, Talış mahalının məlikləri “bir müddət Talış kəndində sakin olmuşlar... Sonralar məlik Usub Gülüstan qalasını zəbt edib orada sakin olmuşdur”.

Məlikliyin ərazisi Murov və Gülüstani-İrəm dağından başlayaraq Kür çayının sahilinə qədər uzanır. Torpaqları münbit olduğundan burada taxıl və digər mədəni bitkilərdən yaxşı məhsul hasil olurdu. Talış məlikləri Bəylərovlar adı ilə tanınmışlar.

Dizaq məlikliyi

Bir məlumatda göstərilir ki, 18-ci yüzilliyin əvvəllerində İrandan, digər mənbədə isə Gürcüstandan gəlmış məlik Yeqan adlı şəxs indiki Xocavənd bölgəsi ərazisində (keçmiş Hadrut, Haderut) Dizaq məlikliyini yaratmışdır.

Onun ərazisi Əkərə çayı və Kültəpədən başlayaraq Maltəpəyə qədər, eni isə Araz çayından Xurat dağına qədər uzanır.

Torpaqları münbit və məhsuldar idi. Burada pambıq, çəltik, ipəkqurd və taxıl yetişdirilirdi. “Araz çayı boyunca bir neçə böyük şəhər var idi. Həmin şəhərlər dağlıdılmış və indi onların ancaq xarabalıqları qalmışdır” (Mirzə Yusif Qarabağı).

Dizaq məlikləri qədim Rumdan (indiki Türkiyə) gəlmişlər.

Məlik Yeqan deyilənə görə, Nadir şah Əfşara yaxın adam olmuşdur.

Xaçm məlikliyi

Yuxarıda adı çəkilən məliklərdən fərqli olaraq bu məliklik yerli əhali hesabına yaradılmışdır. Onun əsasını qoyanlar özlərini Xaçm knyazlığının banisi alban çarı Həsən Calalın varisləri – övladları hesab edirlər. Bunu Mirzə Adigözəl bəy də təsdiq edir.

Məlikliyin eni Qarqar çayından başlamış Qabartıda qurtarır. Uzunluğu Qırıqız və Mixtökən dağından Bayat meşəsinə qədər imiş. Torpaqlarında bol arpa, buğda yetişərdi. Məlikliyin ərazisi əsasən meşəlik və cəngəllikdir. Burada qədimdə hərbli qala olmuş. Adı da məlumdur; Hetrak qalası. İndi kiçik kənd halında qalmışdadır.

Pənah xanın dövründə xanlıq göstərdiyi xidmət və sədaqətinə görə məlik Mirzə onun tərefindən Xaçma məlik təyin olunmuşdur...

Nadir şah Əfşar Quzey Azərbaycanı da işgal etdikdən sonra Qarabağ (Gəncə) bəylərbəyliyinə yeni-yeni təzyiqlər göstərirdi. Belə ki, onun fərməni əsasında Qarabağın sayılan nəsillərindən Otuzikiləri, Kəbirliləri Xorasana köçürüdü. Əsasən Yuxarı (dağlıq) Qarabağda yerləşmiş “Xəmsə” (bu beş məliklərə elmi ədəbiyyatda “Xəmsə”də deyilir) mahalındaki Vərəndə, Ciləbörd, Talış, Xaçın və Dizaq məliklərinə ərmənilər-haylardan ibarət məliklər təyin etdi və onlara əmr verdi ki, heç vaxt, heç kəsə (özündən başqa) tabe olmasına, özlərinin şikayətlərini birbaşa padşaha yetirsinlər” (Mirzə Yusif Qarabağı “Tarixi-Safi”, Bakı, 1991).


Odur ki, Nadir şahın ölümündən sonra Yuxarı (dağlıq) Qarabağın bəzi məlikləri Qarabağ xanlığını tanımaq istəmir, ona təbe olmaqdan imtina edirdilər. Məsələ çox hallarda silah gücünə həll olunurdu. Nehayət ki, bir neçə ildən sonra məliklərin tutduqları torpaqlar vahid Qarabağ xanlığının tərkibinə qaytarıldı, tarixi həqiqət bərpa olundu.

Beləliklə, Yuxarı (dağlıq) Qarabağın dağlıq hissəsində meydana gəlmiş məliklərdən 4-ü gəlmə olmuşdur. Onların məskunlaşdıqları kəndlər: Vərəndə, Dizaq, Talış, Ciləbörd və Xaçm onlardan xeyli önce mövcud olmuş azər türklərinin kəndləri idi. Talış kəndi isə 16-ci yüzillikdə səfəvilərin Talış adlı Qızılbaş tayfasına mənsub ailələr tərefindən salınmışdır. Talış tayfasının adı ilə Murovdagın şimalında İnce çayın sahilindəki dağın başında xarabalıqları qalmış qədim qala olmuşdur.

Xatırladım bu tarixi dəlillər də bir daha onu təsdiq edir ki, ərmənilər-haylar Qarabağa gəlmədirlər və yerli əhali olan azər türklərlə müqayisə olunmaz dərəcədə azlıq təşkil edirdilər. O

dövrdə qeyd olunduğu kimi, Yuxarı (dağlıq) Qarabağın yerli əhalisinin bir qismi artıq ərməniləşmiş xristian albanlardan ibarət idi.

Ərməni-hay müəllifi B.İşxanyan da yazır ki, «Dağlıq Qarabağda yaşayan ərmənilərin (hayların müəllif) bir hissəsi qədim albanların nəslindəndir... digər hissəsi Türkiyədən, İrandan gəlmış qaçqınlardır. Azərbaycan torpaqları onlar üçün təqiblərdən sığınacaq olmuşdur». Tanınmış ərməni-hay akademikləri: İ.A.Orbeli, Ş.T.Yeremyan və başqaları da bu tarixi gerçəkliliyi dəstekləyirlər.



Ərməni-hay əhalisinin çar Rusiyası tərəfindən türk oğuz torpaqlarında yerləşdirilməsi və Qafqaza köçürülməsinin əsas istiqamətləri (1828-1831-ci illər)

Daha sonrakı araştırmalar gösterdi ki, "Məlik" istilahı tarixi Qarabağda hələ ilk orta yüzilliklərdən məlum idi. Bu, bütün albanlarla birlikdə Sisakan əhalisinin xristian dinini qəbul edən vaxta təsadüf edir. Sisak sülaləsinin nümayəndələri "Saklı" (ərəb mənbələrində "Səhl") ləqəbini daşıyırlılar. Onların ən məşhur nümayəndəsi Səhl ibn Sunbat idi. Babəki tutub ərəblərə təhvil verən Cunbat! Onun qərargahı - oturduğu qala⁺ Şəki adlanırdı.

Yuxarı Qarabağdakı Dızak qalasını da Sisak nəslə ucaltmışdır (S.Orbelian).

Azərbaycan ərəb işgalina məruz qaldıqdan sonra Sisakan əyalətinin xristian hakimlərinə "məlik" deyilməyə başlandı. Səhl ibn Sunbat da məlik oldu. "Kitabi – Dədə Qorqud" dastanında Şöklü Məlik ("Şəkili Məlik" adının təhrifi) ona aiddir. Təsadüfi deyil ki, Bəzz qalasının hakimi, xürrəmilerin başçısı Cavidan da ərəb qaynaqlarında Cavidan ibn Səhlək adlanmışdır.

Sunbat türk dillərində "Sun" - "gözətçi, keşikçi, nəzaretçi" və "bat" isə "mətin, bahadır" sözlərindən yaranmışdır.

Beleliklə, Si sülaləsinin hakimləri etnik baxımdan türklərə mənsub idilər. Siyunini ərməni-hay əyaləti, türk əhalisini isə ərməni-hay hesab etmək ərməni-hay tarixçiləri bir daha öz saxtakarlığını göstərirler.

Si sülaləsinin Sisavanda hakimiyyəti min ildən çox zaman kəsiyində davam etmişdir. Sonra bu sülaləni türk cinslər, onları isə orbelianlar süləlesi əvəz etmişdir. Cinslər həm indiki "Ərmənistən"da, həm de Gürcüstanda 3-4-cü yüzilliklərdən məskun idilər. "Ərməniyə"də yaşayan Cinli türkləri xristianlığı qəbul etmiş və 8-ci yüzilliyə qədər ərməni-hay qoşunlarının sərkərdələrinin hamısı türk tayfasından - cinslərdən ibarət idi. Cinslərin əcdadlarından biri Mamikunun adı ilə ərməni-hay Momikonyan – Momikunlar adını daşıyırlılar. Cinslərin yaşadığı Kür çayının sahilində (Gürcüstanda) ucaldıqları qala, indi gürcü dilində "Şamşvilde" adlanır. Türkçə "üç ox" deməkdir ("ami-üç", "şvilde-ox" deməkdir).

Yuxarı (dağlıq) Qarabağ ərazisində 17-18-ci yüzilliklərdə meydana gəlmiş "Xəmsə" (beşlik) məlikləri haqqında düşüncələrimi tamamlamaq üçün "məlik" sözünün yaranma tarixinə və onun etimologiyasına işiq salan bir neçə məqamı da qeyd etmək zorundayam.

Mövcud mənbələrin məlumatlarından bu qənaətə gelmək olur ki, "məlik" məfhumu ilə "mamlük" sözü arasında bir "qohumluq" əlaqəsi vardır.

Məlumdur ki, qədim türk ordusu sıralarında mamlüklərdən ibarət xüsusi döyüşkən, zərbəci bölmə saxlanırdı ki, onun əsgərləri xidmət etdikləri ölkəyə, önce də onun hökmdarına ən sadıq,

Qarabağ, onun qədim tayfaları və toponomisləri

etibarlı sayılırdılar. Savaş zamanı cəbhənin bu və ya digər cina-hinda yaranmış təhlükəni dəf etmək üçün döyüşkən məmlükələri dərhal oraya atarmışlar...

Belə zərbəci bölmələr qədim vaxtlarda ərəb ölkələrində, o cümlədən Misirdə, sonrakı zaman kəsiyində Osmanlı Türkiyə imperiyasında orduda mövcud olmuşdur.

Mamlükələr uşaqlıqdan götürülüb hərbi düşərgələrdə ciddi həyat tərzi şəraitində - cəmiyyətdən təcrid halda saxlanaraq (bir növ qapalı hərbi məktəb kimi) onları ancaq hökmədərə sədaqət ruhunda tərbiyə edir, hərbçiliyin bütün sirlərini onlara öyrədir - bir sözlə, ömrü-günü hərbçilik sənətinə bağlı idi. Savaşlarda fərqlə-nən mamlükələri daha da ruhlandırmak, orduda saxlamaq üçün hökmədarın fərmanı əsasında onlara "torpaq payı" ayrılrırdı.

Qədim türk dilində mamlükün mənası da elə "malik olmaq" deməkdir. Sonralar bu söz cüzi fonetik dəyişikliyə uğrayaraq "məlik" şəklində düşmüştür.

Güman edirəm Yuxarı (dağlıq) Qarabağda meydana gəlmiş məliklərin qədim "mamlükərlə" heç bir genetik bağlılığı, əlaqəsi yoxdur. Adicə olaraq, yuxarıda qeyd etdiyim kimi, mərkəzi hökumətdə yaranmış müvəqqəti boşluqdan sui-istifadə edərək bir neçə zəngin xristian şəxslər Qarabağın dağlıq hissəsində torpaq sahələ-rini özbaşma zəbt edərək özlərini məlik elan etmişlər.

Mərkəzi hakimiyyət gücləndikdən sonra (öncə Şah Nadir Əfşar, sonra da Qarabağ xani Pənah Əli xan, oğlu İbrahim Xəlil xan) məlikliyin ölkə həyatında (siyasi, iqtisadi və mədəni) rolunu nəzərə alaraq onlara başçı - məliklər yalnız rəsmi fərmanla təyin olunur və məlik "statusu" verilirdi.

Məliklərin müəyyən torpaq sahələrinə malik olduqları və onu idarə etmək hüquqları ancaq rəsmi fərmanla tənzimlənirdi.

Bu məliklərin arasında, dönmə alban-xristianlar da (bu on-ların türk mənşəli adları ilə də təsdiq olunur) vardır. Buna aşa-ğidakı tarixi amil də dəlalət edir.

Önce tarixi xronologiyani arxada buraxıb bir az irəli gedə-rək maraqlı bir məqamın diqqəti çəkdiyini qeyd etmək istərdim. Belə ki, 1836-cı ildə erməni-hay qriqoryan xristianlığının mərkəzi olan Eçmiadzin Müqəddəs Sinodu (Rusiya Ali Kilsə Şurası)

ələ alaraq onun vasitəsilə, fəaliyyətini bərpa etmiş minillik tarixi olan alban kilsəsinin patriarxatını ləğv edərək onun bültün torpaqlarına, əmlakına sahib durdu, albanların xələfləri arasında qriqoryan xristianlığının zorla yayılmasına başlandı! Artıq bizə məlumdur ki, alban türk mənşəli olanların bir qismi qriqoryan xristianlığı yox, İslami qəbul etmişdi. Bu ikiləşmə özünü ancaq Qarabağ bölgəsinə xas olan "məlik" sözü ilə başlayan ikili soykökündə bürüzə verir: Məlik - Ağacanovlar, Məlik - Abbasovlar, Məlik - Şahnazarovlar, Məlik - Aslanovlar, Məlik - Paşayevlər, Məlik - Yeqanovlar və başqaları qeyd olunan tarixi prosesin damgası, möhürüdür.

İndi isə əvvəlki söhbətimizi davam etdirək.

16-17-ci yüzilliklərə aid qaynaqlarda Yuxarı (dağlıq) Qarabağın əhalisi artıq "aqvan" adlanırdı. Bunu bir daha alban çarı Yesay Həsən Calalin yazdığı "Aqvan ölkəsinin qısa tarixi" adlı əsəri də təsdiqləyir.

1723-cü ildə Yuxarı (dağlıq) Qarabağın dörd xristian məlik-yi rus çarı I Pyotra yazdıqları məktubda da gəlib məskunlaşdıqları ərazinin yerli əhalisini "aqvan" adlandırmışlar.

1781-ci ildə məlik Adam və məlik Beylər özlərini "alban çar taxtının övladları" adlandıraq II Yekaterinaya və sərkərdə A.B.Suvorova gizlincə məktub göndərərək Qarabağ xanı İbrahim xana qarşı ordu göndərilməsini onlardan xahiş etmişler.

Ərməniləşmiş bu "zavallı albanlar" heç təsəvvürlərinə belə gətirə bilməzdilər ki, onlar genetik bağlı olduqları öz soydaşlarına qarşı çıxmışlar, xəyanət etmişlər və onları bu günə ərməni-hay qriqoryan kilsəsi salmışdır. Kim bilir, bəlkə bu da ərmənilərin-hayların növbəti fitvası imiş.

Beləliklə, tarixi və indiki Yuxarı (dağlıq) Qarabağın ərazisi lap əzəldən Miladdan da çox-çox öncə başlayaraq Miladın 20-ci yüzilliyinin sonlarında Yuxarı (dağlıq) Qarabağ və onun ətrafında yerleşən 7 rayonun (Ağdam, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıllı və Füzuli) işgalına qədər öncə Albaniya, sonra isə Azərbaycanın tərkibində qalması tarixi həqiqət, gerçeklikdir. Buna bax-mayaraq, bəzi ərməni-hay saxtakar tarixçilərinin və onların fanatik davamçıları - "Böyük Ərməniyə" yaratmaq, yaxud bərpa etmək,

“xəstəliyinə” tutulmuş digər ərməni-hay “siyasetçiləri” ilə birlikdə ürəklərindən keçənlərə, istək və arzularına “gerçəklilik donu” geyindirməyə, fövqəladə bir canfəşanlıqla çalışdıqları göz önungündədir.

Ərməniləri-hayları vaxtılıq “başkəsən” adlandıran Strabon dan iki min il sonra, 19-cu yüzilliyin rus tarixçisi V.G.Veliçko həmin yüzilliyin əvvəllərində Azərbaycana köçürülmüş ərməniləri-haylar haqqında yazırkı ki, “onlar (ərməniləri-haylar - müəllif) ölkənin (Albanianın - müəllif) müsəlman əhalisinin əsasən də (azər türklərinin - müəllif) adını, şöhrətini korlamaq siyaseti yürüdürlər ki, gələcəkdə onların torpaqlarından istifadə etsinlər...”. Çox yumşaq deyilsə də, amma bu tarixi həqiqətdir!

İndi açıq-aşkar ərməni-hay işgalçları iki min il önce dağılımış, sonrakı yüzilliklərdə ancaq xəyallarında yaşatdıqları ölü “Böyük Ərməniyə” dövlətini Azərbaycan, Türkiye, Gürcüstan, Dağıstan və Rusiya torpaqları hesabına yenidən “diriltmək” xəstəliyinə tutulmuşlar, onların bu niyyəti tarixin müəyyən zaman kəsiyində “Böyük Ərməniyə”nin mövcudluğuna da ciddi şübhə oyadır. Belə ki, beynəlxalq aləmdə “Böyük Ərməniyə” imperiyası fikri (ərmənilərin-hayların güclü təbliğatına baxmayaraq) 18-ci yüzillikdən indiyədək qəbul olunmamışdı. Buna əsas səbəb “ərmənilərin-hayların tarix yazarları var, tarixi isə yoxdur” amilidir.

Qarabağ camaatinin ağsaqqal kişiləri, ziyalıları və sənətkarlarına məxsus maddi-mədəniyyət abidəleri, adət-ənənələri bütün rəngarəngliyi və çalarları ilə ümumi, vahid Azərbaycan xalqının etno-mənəvi dəyərlərinə - mənəviyyatına uyğun vəhdətdə yaradılır və zaman-zaman inkişaf etdirilərək nəsillərdən-nəsillərə ötürünlüdü. Qarabağlıların özünəməxsus təsərrüfat mədəniyyəti formalaşmışdı və dünyada tanındı: yüksək əkinçilik və suvarma mədəniyyəti, maldarlıq mədəniyyəti: Qarabağ atları, Qarabağ qoyunu, Qarabağ inəyi, camışı - onların nailiyyəti idi.

Tanınmış rus alimi S.P.Petruşevski, ərməni-hay müəllifi Q.M.Ter-Sarkisyanla Yuxarı (dağlıq) Qarabağda və Zəngəzurda sovet dövründə etnoqrafik səfərdən sonra bu qənaətə gəlirlər ki, “Qarabağ heç vaxt ərməni-hay mədəniyyətinin mərkəzi olmamışdır. Qarabağ mədəniyyəti vahid mədəniyyət olub Azərbaycan xalqına məxsusdur”.

Təsadüfi deyil ki, ərməni-hay müəllifi B.İşxanyan da Yuxarı (dağlıq) Qarabağı haqlı olaraq ərməni-hayların “həqiqi vətəni”, yaxud “əzəli ərazisi” hesab etmir.

Qarabağ son orta yüzilliklərdə Arranın (Aranın) tərkibində onun dağlıq və dağətəyi sahələri birləşdirən vahid tarixi, mədəni, iqtisadi məkandan ibarət olmuşdur.

Iqtisadi cəhətdən tərəqqi etmiş Bərdə, Ağdam şəhərləri onun tərkibində qaldı. “Arranın anası”, “Arranın paytaxtı” kimi tanınan Bərdə Arranın mərkəzində Tərtər çayının hər iki sahilində qərar tutmuşdur. O Azərbaycan məmlekətinin ən qədim şəhərlərindən biridir. Mirzə Camal Cavanşir Qarabağı yazır: “Qarabağ vilayətində salıman birinci şəhər... Bərdə şəhəri və qalasıdır”. Bu üzünömürlü şəhər orta yüzilliklərdə Arranın dini, mədəni və dövlət mərkəzi olmuş, çoxsaylı səyyahların, şairlərin diqqətini öz təkrarsız gözəlliyi, memarlıq abidəleri, ticaret mərkəzləri, ümumən görkəmi, əzəmetlə özünə cəlb etmiş, heyran qoymuşdur.

Onun ərazisində bir sıra tarixi və mədəni abidələr saxlanılmışdır: Axsadan baba mavzoleyi (1322), Nüşabə qülləsi (12-13-cü yüzilliklər), Şeyx İbrahimin sərdabəsi üzərində tikilmiş səkkiz guşəli mavzoley (18 yüzillik), dörd minarəli İmamzadə məscidi (memar Kərbəlayi Səfixan Qarabağı). Bu dini abidənin başlıca qayəsi: kümbəz, üstü göy (və ya Zümrüd) rəngli kaşı örtüyü yelə göyün, insanla Allah arasındaki əlaqənin nə qədər möhkəmlənməsinə xidmət edir.



Bərdə şəhərində mavzoley (1322-ci il)

Qısa tarixi arayış. Bəzi mənbələrdə Bərdənin eramızdan xeyli öncə bünövrə edilməsi xəbər verilir. Qədim şəhər xarabaliqları indiki Bərdənin mərkəzi hissəsində yerləşirdi. Ərazisindən və xarici ölkələrdən: Kiyevdən, Estoniyadan, İsveçin Medolnaqe vilayətindən olan nümayəndələrin apardıqları arxeoloji qazıntılar zamanı tapılan qədim dövrlərə aid (m.ö. 3-1-ci yüzilliklər) qızıl, gümüş, mis pul sikkələri Bərdənin qədimliyinə, yüksək iqtisadi inkişafa çatmasına və Ellin ölkələrlə ticarət əlaqələri yaratmasına dəlalət edir.

Bərdə şəhərinin yaranması haqqında müxtəlif dövrlərdə; ai-ban tarixçisi M.Kalankatuklu, ərəb tarixçisi Belazuri və başqaları məlumat verirlər. Hətta qədim “Kitabi -Dədəm Qorqud”da onun adı çəkilir.

Sasani şahı I Kavadın vaxtında (488-531) indiki Bərdənin yerində möhtəşəm qala - şəhər sürətlə inkişaf edir və qısa zaman kəsiyində Albaniyanın paytaxtı Qəbeləni də ötür. Goğrafiyasunas Əl-İstəxrinin təsviri Bərdə üçün çox maraqlı və səciyyəlidir: şəhərin uzunluğu 7, eni 6 km ərazini tutur, şəhəri hər tərəfdən meynə bağları əhatə edirdi. Əməvi xəlifəsi Müaviyə dövründə Bərdə şəhərində 100 min əhali yaşayırırdı.

Ərəb Mukaddasi Bərdəni bu diyarın “Bağdadi”, İbn Haqval isə “bu ölkənin ən yaxşı şəhəri və Arranın anası” adlandırır.

Ərəblərin Azərbaycana herbi yürüşündən öncə Albaniyanın çarı və istedadlı sərkərdəsi Cavanşir başçılıq etdiyi dövlətin müstəqilliyini Şimali Qafqazdan xəzərlərin ardi-arası kəsilməyən hücumlarından qorumaq məqsədilə hun xaqanı Alp İluterin qızına evlənir və isteyinə nail olur. Onun ölümündən sonra qardaşı Varaz - Tiridat taxt-taca sahib durur. Ərəblər Arranı işgal etdikdən sonra Bərdəyə gəlir və “ölkeyə böyük nüfuza malik I Varaz Tiridati” xəlifə I Yezid (680-683) “şərq vilayətinin canişini, alban məmlekətinin və Utı nahiyyesinin hökmədəri təyin edir...”.

9-cu yüzilliyin sonlarında ərəb xilafəti zəifləməyə başladı və az sonra parçalandı. Azərbaycanda Sacilər dövləti yarandı. Yeni dövlətə türk mənşəli sacilər sülaləsindən adlı-sanlı sərkərdə Məhəmməd ibn Əbu Sac başçılıq etməyə başladı. Bərdə inzibati mərkəzə çevrildi. Təbriz, Urmu, Xuvey (Xoy), Səlmas, Mərənd,

Beyləqan Sacilərin təsiri altına düşdü. Hökmdar Sacdan sonra hakimiyyətə onun qardaşı Yusif ibn Əbu Sac gəlir və dövlətin ərazilərini xeyli genişləndirməyə nail olur. 913-cü ildə Qəribi Azərbaycanda (indiki Ərmənistan) - qədim türk torpaqlarını Azərbaycan torpaqlarına qatır. Sacilər Ani və Dvindən Xəzər dənizindək, Zəncandan Dərbəndə qədər olan böyük ərazini özlərinə tabe etdilər.

Azərbaycan torpaqlarını ilk dəfə vahid dövlət hüdudlarında birləşdirən Yusif ibn Əbu Sac olmuşdu (901-927). Bərdə şəhərinin tarixi keçmiş haqqında tarix elmləri doktoru Qasim Hacıyevin dəyərli kitabını nəzərə alaraq onu daha geniş şərh etməyə lüzum görmürəm.

İndi isə Bərdə toponiminin etimologiyasına qayıdaq. Bu şəhər çox yüzillik, minilliklər həyatı boyu müxtəlif və rəngarəng adlar daşımışdı.

Bardos, Bərdaa, Bərdədar, Partav, Füruzabad. Xarum və nehayet, Bərdə (“Xarum” - əhalisi, guya, amazonkalardan ibarət şəhər - qala, Nizami Gəncəvinin “İskəndərnəməsində”, Firdovsinin “Şahnaməsində” də bu ad çəkilir). Şəhərin ilk adlarından sayılan “Xarum” başqa şəkildə də “Şəhri-Xarum” - “Qız şəhəri” kimi işlənmişdir, yəni “alınmaz, toxunulmaz” mənasında. Bəzi mənbələrdən deyilən fikrin tam ziddinə bu şəhər “Eberdəh” - “on ərenlərin evi” adı ilə də işlənmişdir.

Azərbaycan alimlərindən R.M.Yusifov Bərdə toponimini tayfa adı ilə, Q.Qeybullayev onu qədim Güney Azərbaycanda (Atropatena dövrü) Parda və ya Bərdə şəhərinin adı ilə bağlılığını qeyd edir. T.Rəsul oğlu (Əliyev) Bərdə adının Əhmənəi hökməndə Kirin (m.ö. 6-cı yüzillik) Bardiya adlı oğlunun adı ilə əlaqəli olmasını söyləyir və bu toponimin açımı “nəhəng, qamətli”, “bahadır” olduğunu bildirir.

Məlumdur ki, m.ö. 8-7-ci yüzilliklərdə türk mənşəli saklar Kür-Araz ovalığına da gəlmış və onlardan bir qismi burada məskunlaşmış çarlıq yaratmışdır.

Saklar arasında Bərdor adlı tayfa olması əski qaynaqlarda və tədqiqat əsərlərində də göstərilir. Başqa bir qədim mənbədə xəbər verilir ki, Bərdə adlı şəhər Güney Azərbaycanda (Atropate-

nada) Urmiya gölünün cənubunda mövcud idi. Maraqlı burasıdır ki, m.ö. 8-ci yüzilliyin axırına aid mənbədə ilk türk dövləti Mana (Manna) dövlətində Parda şəhəri də Urmiya gölü ətrafında lokalizə edilir. Çox ehtimal ki, Güney Azərbaycandakı Bərdə adı da miqrasiya edən türklər tərəfindən Quzey Azərbaycana gətirilmişdir. Q.A.Melikaşvilinin Bərdə şəhəri haqqında fikirləri bu ehtimalla üst-üstə düşür, onu təsdiqleyir.

Beləliklə, Bərdə toponiminin türk tayfa adı ilə izah olunması ehtimalına üstünlük vermək olar.

Bərdə haqqında bu kiçik səlnaməni qüdrətli söz ustası, Azərbaycanın fəxri, iftixarı - Nizami Gəncəvinin dili ilə bitirmək istərdim.

*"Bərdə nə gözəldir, necə qəşəngdir,
Yazı da, qış da güldür - çiçəkdir.
İyulda dağları laləzar səpər,
Qişını baharın nəsimi öpər.
O yaşıl meşəsi cənnətə bənzər,
Şən ətəklərinə bağlanmış kövsər..."*


*Səssizlik içində dincəlir gülşən.
Torpağı silinmiş qayğı, kədərdən.
Reyhəni yaşıldır, illər uzunu,
Hər çeşid naz-nemət bürüümüş onu..."*

Aran Qarabağım ikinci möhtəşəm şəhəri Ağdam sayılırdı. Tarixi mənbələrdə onun adı 12-ci yüzillikdə çəkilir. Ağdamın ətraf ərazilərində hələ qədim zamanlardan: Herodot, Strabon və digər antik müəlliflərin məlumatlarına görə, həmçinin tarixi Mada ölkəsində on minlərlə cins at ilxiləri saxlanırdı.

Ağdam, Bərdə, Füzuli və digər bölgələrdə aparılmış arxeoloji qazıntılar da bunu bir daha təsdiq edir ki, Azərbaycan ərazilərində yaranmış ilk dövlətlər: Mana (Manna), Mada (Maday, Midiya və s.) dövründə, ondan da öncə Nisey atları yetişdirilirdi. Orta yüzilliklərdə onlar Qarabağ atları kimi şöhrət tapmışdır.

Mənbələrin verdiyi məlumatda görə, çağdaş zəmanəmizin az sayda qalmış Qarabağ atları qədim Mada və Alban (Aran) ölkələrində (Nisey çöllerində) yetişdirilən cins atların nəslindəndir.

QARABAĞ ATLARI



Dünyada mövcud 150 cins atdan 40-i
Azərbaycanda yetişdirilir

Bu fikri 20-ci yüzilliyin atçılıq üzrə alım, professor V.S.Vitt də təsdiq edir. O, yazar ki, məşhur Qarabağ atlarının «əcdadları» Miladdan önce 2-ci və 1-ci minilliklərdə «nisey» («nisay») adlanırmış və onların savaşlara qatılmasına üstünlük verilirdi.

Qeyd etdiyim kimi, Mada süvari (atlı) qoşunlarının sərkərdəsi Atropat Makedoniyalı İsgəndərlə konuşaraq yunanlarla qohumluq münasibəti yaratmış, bununla da başçılıq etdiyi Madanın (Midiyənin) müstəqilliyini təmin etmişdir. Bu barədə ətraflı danışmağa dəyər.

Makedoniyalı İsgəndər yaxşı təlim görmüş böyük ordusu ilə İran sərhədlərinə yaxınlaşanda kəşfiyyat ona doğru-dürüst məlumat çatdırır ki, düşmən cəbhəsinin sağ cinahmda Qarabağ atlarından ibarət süvari qoşuna təcrübəli və döyüşkən türk ərəni, sərkərdə Atropat başçılıq edir. Onunla savaşa qatılmaq müharibəni uduzmağa bərabərdir.

Böyük Fateh də arif adam idi, parslarla savaşda məğlub olmaq istəmirdi, o, dərhal döyük taktikasını dəyişir və əsas zərbəsini şah ordusunun sol cinahına yönəldir. İran ordusu güclü düşmən axınına, zərbələrinə davam gətirmeyib, geri çekilməyə məcbur olur. Şah I Dara Orta Asiya səmtində təqib olunur. Makedoniyalı İskəndər düşünür ki, qələbə qazanıb geri - İrana qayıdanda Atropatla da haqq-hesab çekər. Lakin türk oğlu Atropat öz müdrikliyilə onu qabaqlayır. Böyük triumfla İrana dönən Böyük Fatehə Midiya (Mada) çaparı məktub çatdırır. Atropat onu, saray əyyanlarını Madaya - öz ölkəsinə qonaq çağırır və qızını onun tanmış sərkərdəsi Perdikkə ərə verərək qohum olur.

Beləliklə, müdrik sərkərdə Atropat Bəybars oğlu (tercüməsi «igid xilaskar») süvari ordusunu qırğından xilas edir və ölkəsinin müstəqilliyini qoruyub saxlayır. Bax, türk oğlu türk, Atropat Bəybars oğlu belə ərən idi.

Tarixi arayış. Burada böyük Maday ölkəsi və onun qüdrətli Mada tayfası (Güney Azərbaycan soydaşlarıımız ulu əedadları) haqqında məlumat yerinə düşər.

Məlumdur ki, qədim dövrdə Quzey Azərbaycanda – Albaniyada aparıcı türk tayfası albanlar sayıldığı kimi Güney Azərbaycan ərazisində m.ö. 8-7-ci yüzilliklərdə çoxsaylı tayfalar içində Madaylar (antik mənbələrdə midiyalılar – müəllif) tanınırdı.

Türk mənşəli cengavər Mada tayfası təcavüzkar Assuriya ilə bir neçə yüzillik zaman kəsiyində qanlı-qadəl Müharibələrdən sonra nəhayət ki, m.ö. 673-cü ildə öz müstəqil dövlətini yaratmağa nail olmuşdur. M.ö. 612-ci ildə isə car Kiaksarnın hakimiyyəti dövryндə Maday dövləti etnik qardaşı türk sakların (antik mənbələrdə skiflər – müəllif) köməyiylə işgalçı Asur dövlətinə son qoymuş ərazisini özünə qatmış və bu əlamətdar tarixi olay münasibə-

tilə bəşər tarixində ilk dəfə olaraq ikibaşlı qortal emblemini (simvolu) yaratmışdır. Təxminən 20 yüzillikdən sonra ikibaş qortal rəsmi-simvolu Bizansda yenidən meydana çıxmış və car III İvanın hakimiyyəti illərində Rusiyaya keçmiş və burda dövlət rəmzi kimi indiyədək işlənir.

Böyük Madanın (Midiyanın) ana şəhəri – paytaxtı isə Akbatan (Həmədan) olmuşdur.

M.ö. 624-cü ildə parsların ölkəsini işgal etmiş qəsbkar Assuriya və Urartu dövlətləri məğlub edilərək, onların hakimiyyətinə son qoyulmuş və qüdrətli Mada imperiyaya çevrilmişdir. 74 il fəaliyyət göstərdikdən sonra imperiya süquta uğradı və hakimiyyət parsların elinə keçdi. İndiki Rusiya Federasiyasının dövlət bayrağında (və digər dövlət attributlarında) diqqəti çəkən ikibaşlı qortal emblemasının tarixi belədir; yəni onun ilk yaradıcısı və daşıyıcısı türk Mada tayfası olmuşdur.

Qədim mənbələrdən məlum olur ki, Miladdan dörd min il önce Orta Asiyadan çıxmış sonrakı minilliklərdə ulu əedadlarının yolu ile geri dönmüş və bütün Qafqazı gəzərək, nəhayət, tarixi vətəninin bir guşəsi olan Qarabağda məskunlaşmış ilk türk mənşəli tayfalardan biri Kürrilər (Hürrilər), alman filosofu E.Forerin göstərdiyi kimi, atçılığa böyük marağından doğan əhəmiyyət verirdilər.

Türklərin uzaq keçmişinə aid kitablari vərəqlədikcə özündən asılı olmayaraq, xəyalən də olsa nə vaxtsa Ön Asiyadan Al-tay (Tanrı dağı) bölgələrinə axın etmiş qədim, çox qədim türklərin yeni vətəninə gedib çıxırdım. O dövrde baş verən olaylara az da olsa xristianların əski müqəddəs ilahiyyət kitablari işiq salır. Belə ki, İohannın “kəşflər”ində atlilar haqqında dəfələrlə belə qeydlər mövcuddur: “Budur ağ at belində üstündə yay, ox olan adam (türk - müəllif) gördüm. Ona çələng verilmiş, o qalibdir və qələbə çalmağa gəlmışdır!”

“..Və başqa kürən at çıxdı, onun belindəkinə dünyani almaq və bir-birini öldürmək üçün böyük qılinc verilmişdir (Attila - müəllif). Sonrakı sətirlər daha maraqlıdır. “Mən baxdım, budur, yorgun at gördüm. Belindəkinin adı “ölüm” idi. Cəhənnəm onun ardınca gedirdi və ona dünyanın dördə birinə hakim olmaq verilmişdir...» (A.Murad “Avropa, Ulu Göl və türklər”, Moskva, 1999).

Bax, İsa Peyğəmbər uzaqgörənliklə səma - Tenqri elçilərini (Türkləri - müəllif) xəbər gətirənləri belə gördü və yazıya almış bu görüm, düşüncələr sonralar gerçəkləşdi. At belində adamlar, üstündə yay, ox və qılinc qıpçaq, hun türklər, onçə Orta Asiya, oradan da Ulu Çölə (Desti-Qıpçaq - Cənub Rus çölləri), oradan isə uzaq Avropa ölkələrinə böyük axın etdilər, dumana bürünmiş İngiltərəyə qədər gəlib çıxdılar. Tapdalayıb keçdikləri bütün ölkələri fəth etdilər. Bunlar, bizim ulu əcdadlarımız - qədim türklər idi!

Onların bir qismi əsas türk ordusundan ayrılaraq əcdadlarının tarixi vətəninə - Qərbi Azərbaycana, Anadolu bölgələrinə, Atropatena, Naxçıvana, İberiyaya yönəlmış, Naxçıvanı forpost seçmiş, güclü hərbi düşərgə yaratmış, onların neçə-neçə ərən tayfaları tarixi Qarabağda, indi "Ərmənistan" adlanan torpaqlarda yerli-köklü əhalisilə qaynayıb-qarışmışlar. Elə bil nə vaxtsa parçalanmış Ulu Türk dünyası, onun ayrı düşmüş övladları yenidən qovuşur, konuşur və vahid bir məkanda - imperiyada birləşirdilər. Fəqət, bu möhtəşəm konuşma, katılma ittifaklar uzun sürmədi, heç nə dünyada əbədi olmadığı kimi, türk dünyası da böyük türk sərkərdəsi, ərəni Attiladan sonra onun yaratdığı əzəmetli Şərq-Qərb türk imperiyası büdrədi, zəiflədi, bir neçə yüz ildən sonra isə süquta uğradı...

İran tarixçisi P.Parniya qeyd edir ki, Qarabağ atlarının əcdadlarından olan Mada atları gözəllikdə, döyünlükdə, qaçışda dünyada özünə tay-bərabəri yox idi. Qarabağın qızıl-kürən, ağ və kəhər atlarının ünvanına alımlərdən D.Dubinski, S.P.Urusov və başqları tərəfindən xeyli təriflər deyilmişdir. Tamnmiş rus rəssamı V.Vereşagin 1865-ci ildə Qarabağ xanı Cəfərqulu xanın qonağı olarkən Şahbulaq atçılıq zavodunda yetişdirilən "Qırat", "Dürat", "Bozat", "Xan", "Ceyran" və qeyrilərini görüb heyratə və ilhamla gəlmış, onların şəkillərini çəkmüşdir.

1867-ci ildə Parisdə keçirilən beynəlxalq sərgidə fransız kübar xanımları qızılı rəngə çalan oynaq, şux "Xan" adlı atı görəndə heyranlığını, vurğunluğunu gizlədə bilməmiş: "Qarabağın atları belə gözəl və əzəmətlidirsə, təsəvvür etmək olar onun kişiləri (igidləri) və qadınları (xanımları) necə də yaraşıqlı və biçimlidirlər" - demişlər.

Məşhur sovet sərkərdəsi, süvari qoşunların komandanı S.M.Budyonnu Qarabağ atlarının döyünlüyüňə, qaçma keyfiyyətinə yüksək qiymət vermişdir. Ağdam atçılıq zavodunda ərsəyə çatdırılmış "Soltan", "Xan", "Kür", "Timur", "Peyvəndi", "Şəkil" və başqları beynəlxalq sərgilərdə, yarışlarda fəxri yer tutub, qızıl və gümüş medallara layiq görülmüşdür.

Qarabağın yetirməsi "Zaman" adlı at 19-cu yüzillikdə ingilis şahzadəsinə hədiyyə ediləndə onun tərifi bütün Avropanı bürüdü.

Tarix elmləri doktoru, professor T.Bunyatov yazır ki, Qarabağda atçılığın Türkiyə, İran, Gürcüstan, Şimali Qafqaz, eləcə də Rusiya və Qərbi Avropanın bir sıra ölkələrinə olan təsiri elmdə çoxdan sübut olunmuşdur. Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadə "Zaman" atına həsr etdiyi şeirdə belə deyir: "Keçmişdən bu günümə al qanatım".

Haqqında el-oba arasında nağıllar dolaşan, aşıqların dillərində dastana çevrilmiş xalq qəhrəmanları Koroğlunun Qur atı və Dür atı, qıpçaq Nəbinin Bozati Qarabağ atlarının törəmələri idi (Qur at qədim türk-oğuz dilində "qırmızı at - qızıl at", Dürat isə gümüşü "su atı" mənasındadır). Qarabağ atları Qarabağın xanlarına: Pənah Əli xana, İbrahim Xəlil xana, Mehdiqulu xana, eləcə də onun qızı, şairə Xurşud banu Natəvan xanımı da sevinc, qürur hissi getirmiştir.

Hazırda dünyada mövcud 150 cins atların 40-i Azərbaycanda yetişdirilir.

Qarabağın atları haqqında yazımı yekun vurandan az sonra hörmət bəslədiyim alim Teymur bəy Albanın (Hacıyev) mənə verdiyi ailə səcərəsi xatırasındəki Qarabağın son cins atlarından biri baredə məlumatmoxucular üçün də maraqlı olacağımı nəzərə alaraq onu da kitaba salmağa qərarlandım.

Teymur bəy Alban səcərə xatırasındə yazır ki, Qarabağın məşhur cins atlarından biri - "Ala paşa" Əbdürəhim bəy Haqverdiyevin kiçik qardaşı (yəni mənim atam) Zeynalabdin bəyə əmim Abbas bəy tərəfindən bağışlanmışdı. O, həmin Abbas bəydir ki, Şux qaməti, gözəlliyi və qeyrəti ilə Qarabağda tanınmaqla yanaşı Rusiya-Almaniya müharibəsində göstərdiyi qəhrəmanlıqla görə imperatorluğun Georgi xaçı ilə təltif olunmuşdu. Onun bu igidliyi

qardaşları; Saleh bəy və Zeynalabdin bəyi də ruhlandırır və onlarda könüllü olaraq müharibəyə qatılırlar Haqverdiyevlər ailəsinə, Qarabağa şan-şöhrət gətirirlər. Hər ikisi müharibədə şücaətlərinə görə yüksək hərbi mükafatla - Georgi xaçı ilə təltif olunurlar. Bu, necə deyərlər, düşüncə üçün informasiyadır.

Qayıdaq səhbətimiz:

“Ala paşa” at Zeynalabdin bəyin məhərəti təlimi, və məşqləri nəticəsində üç dəfə Rusiya çempionu olur (2 dəfə qızıl, bir dəfə bürünc mükafata layiq görülmüşdür).

“Ala paşa”nın Rusiyamın çempionu statusu alması sayəsində mövcud qaydaya görə, çar II Nikolaym vaxtında Şuşanın Cıdır düzü dövlət hesabına bərpa olunmuş və burada iki dəfə böyük Rusiya cıdır yarışı keçirilmişdir...

Zeynalabdin bəyin Qarabağ atlarının cıdırə hazırlanmasında yüksək ustalığı, peşəkarlığı Şura hökumətinin ilk illərində də deyərləndirilir və o, 1926-ci ildə Bakıda Cıdırə rəhbərlik etmişdir. Tamaşa yarışlarının birində Qarabağ cins atlarının yadigarı, iti qazmaqdə, gözəl durumda bərabəri olmayan “Ala paşa” respublikanın rəhbər işçilərindən birinin xoşuna gəlir. Dərhal onu tələb edir. Lakin Zeynalabdin bəy bunu qüruruna siğdırmayıb rədd cavabı verir. Bununla da dövlət məmərunun qəzəbinə düşər olur. Ertəsi günü başı üzərində ölüm təhlükəsi yaranmasını (onun “xalq düşməni” kimi ittiham olunması haqqında fərman layihəsi hazırlanmasını) eşidib qardaşı Əbdürrəhman bəyin məsləhəti ilə İrana getməli olur...

Teymur bəy Alban sonra, mənimlə səhbətində danışdı ki, “Ala paşa”dan doğulmuş, qızılı çalan - kürən “Sarı tel” adlı atı cavanlıqda öz gözlərilə görmüşdü. “Sarı tel”, haraya aparsayırlar, hamı onun tamaşasına toplaşardı. Fəqət onun taleyi faciəli olur.

Son dəfə onu 2-ci dünya müharibəsi başlayanda Qarabağın 16 bölgəsində Ağdama gətirilmiş atların arasında görüblər. Ləçəndən Ağdama gətirilməsinin xəbərini Teymur bəyə çatdıranda o dərhal atlar toplanılan yerə (bazar həndəvərində) yollanmış və “Sarı tel”ə tamaşa edən adamları güclə yarış Qarabağın atları məhəribəyə aparan kazak generala yaxınlaşır, onu başa salmağa çalışıb ki, vaxtilə Rusiyada cıdır yarışlarında 3 dəfə çempion olmuş, nəslə uzaq keçmişdə, qədim Qarabağ atların nəslindən olan “Ala

paşa”nın “oğludur”, onu saxlamaq, qorumaq lazımdır. Faydası olmur, kazak general bildirir ki, ölkənin ağır vaxtında adamlarla bərabər atların da səfərbərliyi mühüm əhəmiyyət kəsb edir. General vəd edir ki, atı özü üçün götürüb, ona özü göz-qulaq olacaqdır.

Beləliklə, “Sarı tel”i də hərbçilərin laqeydliyi nəticəsində məhəribəyə apardılar və onun sonrakı taleyi bu gün də bizə məlum deyil. Bizə məlum olan acı həqiqət isə ondan ibarətdir ki, Qarabağın məşhur cins atlarından biri sayılan “Ala paşa”nın nəslə bununla kesilmiş oldu.

Ağdam yalnız Qarabağ atları ilə yox, tarixi və mədəniyyət abidələri ilə də tanınır; Qutlu Musa oğlunun mavzoleyi (17 yüzillik), Papravənd kəndində iki türbə (mavzoley), Ağdamın özündə iki minarəli məscid kompleksi (1870-ci il, memar Kərbələyi Səfiyan Qarabağı, Şuşa memarlıq məktəbinin banisi), Qarabağ xanı Pənah Əli xanın imarəti və türbəsi (mavzoleyi), karvansara və s.

Qarabağ xanlığını xarici işgalçılardan qorumaq məqsədilə Pənah Əli xan tərəfindən ucaldılan Bayat və Şahbulaq (Təməqut) qalalarının xarabaliqları Ağdam bölgəsinin ərazisindədir. Bu abidələr arasında Bozdağın şimal yamacında yerləşən qədim yerli albanlara məxsus mağara - abidə xüsusi maraq doğurur. Burada sal qayalıq çapılıraq uzunluğu 8 m, eni 3,5 m və hündürlüyü isə 4,7 m olan Albaniya xristianlıq memarlıq məktəbinə məxsus mağara açılmışdır. Mağara güman edilir ki, alban dini funksiyasını daşımışdır.

1958-ci ildə Ağdam bölgəsinin Sofulu kəndi ərazisində, sahəsi 60-70 ha olan qədim şəhər xarabaliqları aşkar edilmişdir. Şəhərin mərkəzi - narinqala, yerli əhali arasında “qavurqala” adlanır ki, burada ictimai və dini binaların xarabaliqları ilə zəngindir. Albaniyanın orta yüzilliklərdəki ən böyük məbədlərindən birinin xarabaliqları da burada yerləşir. Əldə edilmiş arxeoloji qazıntı və tədqiqat materialları bu şəhərin ilk orta yüzillikdə alban dini mərkəzlərindən biri və eyni zamanda alban çarlarının yay iqamətgahlarından sayılan Aluen (Aquen da yazılır) şəhərinin xarabaliqları olmasına dəlalət edir. Xatırladaq ki, 488-ci ildə burada çar III Vaçaqan başda olmaqla alban kilsəsinin Dərbənddən, Qəbələdən, Şamaxıdan, Bərdədən, Arsakdan, Göyçədən olan görkəmli kilsə xadimlərinin, saray əyanlarının iştirakı ilə keçirilmiş böyük top-

lantida ölkədə dini hərc-mərcliyə son qoyulması, kilsənin maliyyə durumunun möhkəmləndirilməsi və sairə taleyüklü, dövlət əhəmiyyətli məsələlər üzrə ciddi qərarlar qəbul edilmişdir.


Bəzi mənbələrdə Aluen xarabaliqlarına "Gavurqala"da deyilməsi görünür bu istilah ərəblərin Azərbaycanı işgal etməsi, islamın yayılması ilə bağlıdır. "Gavurqala"nın yaxınlığında olan bir ərazi indi də "Əlvənd dərəsi" adlanır ki, bu da zənnimizcə, Aluen toponiminin qismən dəyişilmiş formasıdır. Kəlbəcər bölgəsində yerləşən Xotavənd məbədində olan yazılı daş öyrənilərkən məlum olmuşdur ki, həmin daş Aluendən gətirilmişdir. Daşın növü "Gavurqala" yaxınlığındakı Bozdağ daş karxanasındandır...

Ağdam ərazisində əkinçilik mədəniyyətinin çox qədim vaxtlardan inkişafını göstərən bir amili də yada salaq. Afətli kənddində miladdan əvvəl 7-ci yüzilliyə aid seçmə buğda anbarı tapılmışdır ki, bu da ulu babalarımızın kənd təsərrüfatında qazandığı nailiyyəti göstərir.

Güney Azərbaycanda da və ümumən Türk dünyasında (Qırğızistan, Qazaxistan və s.) geniş yayılmış Ağdam toponiminin bəs açımı nədir?

Xalq arasında bu gün də dolaşan deyimə görə Qarabağ xanı Penah Əli xanın bu şəhərdə ağ daşdan tikirdiyi ilk imarətlə bağlıdır. Əgər biz bunu əsas götürsek, bəs Ağdamın qədimliyi necə olsun?

"Qədim türk lügəti" və Mahmud Qaşqarının "Divani-lügət-it-türk tərcüməyi" kitabında göstərilir ki, Ağdam "ağ" və "dam" (qə-



Albaniya və Adurbadağ (Atropatena) erkən orta əsrlərdə

dim türkçəsində "Ak-Tam") komponentlərindən ibarət olub "kiçik qala" mənasını verir. Məlumdur ki, uzaq keçmişdə yerli əhali özünü yadelli işgalçılardan, düşmənlərdən qorumaq üçün əksər hallarda məskunlaşdıqları ərazini hasara alar, yaxud daşdan barı ucaldar - kiçik qalalar tıkər və beləliklə də öz təhlükəsizliyini, müeyyən mənada təmin edərdilər. Ağdam, əcdadlarımız tərəfindən bu məqsədlə salınmış ilk kiçik qalalardan biri olmuşdur.

...Başqa bir xalq etimologiyasına görə, çox qədim zamanlarda yerli türklər soyuqdan, qardan, yağışdan, eləcə də gecə saatlarında yırtıcı heyvanlardan qorunmaq üçün dam ("ev" mənasında) - ilk sığmacaq tikməyə başlayırlar. Beləliklə, evtikmə mədəniyyətinin təməli qoyulur.

Sonrakı dövrlərdə əhəng keşf olunanda damların divarlarına əhəng vurub ağırtmışlar. Dam dönüb olur Ağdam.

Xalq arasında bu deyim indi də mövcuddur: yolda rastlaşanda iki nəfər:

- Hara gedirsən? - soruşanda - Ağdama.
- Hardan gelirsən? - Ağdamdan - deyərdilər.

Xalq etimologiyası göründüyü kimi, Ağdamın yaranma tarixini çox uzaq vaxtlara - əski dövrlərə aid edir. Bəlkə də bu həqiqətdir! Axi, türk mənşəli "dam" istilahı hələ miladın ön çağlarında hun türkləri tərəfindən "Böyük axın" zamanı Avropaya aparılmış, digər türk mənşəli sözlər kimi neçə-neçə əcnəbi millətlərin dilinə, onların söz fonduna keçmişdir. Hollandiyanın indiki paytaxtı Amsterdam (dam), Parisdəki məşhur Notrdam (dam) məbədi, Riqada möhtəşəm arqanlı Dam kilsəsi... Məgər bu adlardakı "dam" sözü qədim türk dilinin tarixi izlərindən xəbər vermirmi? Nəhayət, alim Teymur Albanm elmi araşdırımları bu ehtimalların doğruluğuna, gerəkliliyinə dəlalət edir.

Ağdam Yuxarı (dağlıq) Qarabağın bölgələrinə el-obalarına, onun yaylaq yurdlarına gedən yolların kəsiyindədir, bura yol ayriçıdır; şimal səmtdə Ağdərəyə, cənub-qərbi səmtdə - Xocavənd, Füzuli, Cəbrayıł, Zəngilan, Qubalıya; qərb səmtdə - Əsgəran, Xankəndi, Şuşa və Laçına gedən yollar buradan baş alır.

Yaylaq yurdalar Yuxarı (dağlıq) Qarabağın hələ qədim zamanlardan onun elat dünyası, elat beşiyidir. 19-cu yüzilliyin 80-ci

illərində bu yaylaqları qarış-qarış gəzib dolaşan və onun coğrafi adlarını öyrənən rus tədqiqatçısı M.S.Skibinski qeydə aldığı 567 yaylaq və yurd adlarından ancaq bir topominin rus dilində, cəmi 2 topomin isə erməni-hay dilinə mənsub olduğunu ehtimal edir və ondan da biri "lal"dir, etimologiyası açılmamışdır. Yerdə qalan topominlərdən 557 yaylaq və yurd adları şəffaf azər türkcəsindədir. Göstərilən rəqəmdən bəlli olur ki, hələ əski dövrlərdə maldarlıq mədəniyyətində məşğul olan türk soyköklü əcdadlarımız bu səfəli yaylaqlardan yetərinçə istifadə etmiş və ona öz ana dilində adlar vermişlər. Elə bircə bu obyektiv aparılmış topominik təhlil-amil qədim vaxtlardan bu yer-yurddə azər türklərinin yaşamasına, avtoxton olmasına əsaslı sübutdur. Onlardan bir qismini əyani olaraq nəzərdən keçirək.

Tarixi Sünik (Sisikan, sonara Sisyan) bölgəsində yaylaq yurdları belə adlanmışdır;

- Ərikli yurd, Ərikli gədik, Sisiyan çay, Salvarti, Qalax yurd, Daşkəsən, Qurucu dağ, Taxta körpü, Qapalı, Ağlar yurd, ... cəmi 59 yaylaq, yurd adı.

Qapan (Qafan) bölgəsində; Miski, Aramlı, Göysu gözəl, Gök yal, Sarımsaklı, El dərə, Qırxbulaq, Əyriməz, Çuxur yataq, Qala qaya, Arpalı... cəmi 108 yaylaq, yurd adı.

Müəllif tərəfindən aparılmış bölgüye əsasən:

Birinci Qırqxız bölgəsində: Çiçəkli, Meydan, Qırqxız, Əlipənah, Dəlik daş, Mamırlı yal, ... cəmi 34 yaylaq, yurd adı.

İkinci Qırqxız bölgəsində olan 2 yaylaq yurdun adları da şəffafdır.

Kirs Saribaba səmti: Altuntaxta, Saribaba, Dəvəboynu, Qızıl daş, Gorus. Göründüyü kimi, bu coğrafi adları şərh etməyə ehtiyac yoxdur. Və nəhayət, Kirs Ziyarətdə: Kirs, Bala Kirs, Hacı bulağı, Səkinə yurdı, Ziyarət, İmirlı, Qatırxana, Çəmən, Göllüçə, Görüş... cəmi 24 yaylaq, yurd adı, hamısı da azər türk mənşəli.

Yuxarı (dağlıq) Qarabağın yaylaq yurdlarına köç yolları bunlardır:

- Xəlfəli - Şırlan - Qırqxız;
- Meydan - Sağsağan meşəsi - Bədirə - Qırqxız;
- Kiçik Kirs, Kirs-Ziyarət-Çanaxçı meşəsi - Ellidağ.

Məlumatın oxucu üçün də maraqlı olacağını nəzərə alıb diqqətinizə çatdırıram ki, Azərbaycanın otlaklarında bitən 600 növ bitkidən 540-i mal-qaraya yem üçün yararlıdır. Ölkəmizin bitki aleminin - florاسının zəngin olmasına dəlalət edən bu rəqəmin şərhə ehtiyacı yoxdur. Görünür, dünyada 11 iqlim növündən 9-nun Azərbaycanda mövcudluğu burada da özünü bürüzə verir.

Təbiətimizin zəngin florası hələ çox qədim dövrlərdən xalq yaradıcılığında, xüsusile də xalçaçılıq məktəbinin nümunələrində öz rəngarəng əksini tapmış, istehsal olunan xalçalara xaricdə maraq və tələbat həmişə durmadan artmış, Qarabağ azər türklərinin əzəli məskəni kimi tanıtmışdır. Qarabağ xalçaçılıq məktəbinə daxil olan Şuşa, Bərdə, Ağcabədi, Cəbrayıł, Qubadlı məntəqələrində (1990-ci ilə qədər) xovlu və xovsuz xalçalar, kilim, palaz, xurcun, məfrəs, cuval, çul, sicim, heybə və s. və i.a. toxunmuşdur (Qarabağ torpaqlarının erməni-hay işğalı ilə əlaqədar Şuşa, Cəbrayıł və Qubadlı bölgə məntəqələri öz fəaliyyətini müvəqqəti dayandırmalı olmuşdur).

Bu xalça məməlatlarının bədii tərtibatı (nəbatı naxışlar, rəmzi rəsmlər, müxtəlif kompozisiyalar, fraqmentlər və sair) diqqət cəlbedicidir. Asmayumma, "Aran", "Bağçada güllər", "Balıq", "Buynuz", "Bərdə", "Bəhmənli", "Qarabağ", "Qoca", "Qasımışağı", "Ləmbərəni", "Malibəyli", "Muğan", "Xanqərvəndi", "Xanlıq", "Xantirmə", "Çələbi", "Şabalıd buta" və sair və i.a. çeşməli xalçalar Qarabağ məktəbinin klassik nümunələridir. Vaxtilə Paris, Berlin, Vyana, Sank-Peterburq və Moskvada açılmış incəsənət sərgilərində nümayiş etdirilən Qarabağ xalçaları qızıl, gümüş və bürünc medallara layiq görülmüşdür, Qarabağ xalçalarının ən gözəl nümunələri dünyamız məşhur muzeylərini bəzəyir.

YUXARI (DAĞLIQ) QARABAĞA, ONUN KEÇMİŞİNƏ SƏYAHƏT

Qeyd edək ki, Ağdamdan şimal səmtə burulan şose yolu Ağdərə bölgəsinə aparır.

1939-cu ilin sentyabr ayına kimi onun adı Crabert olmuş (qədim adı Ağdərə olduğu halda), sonra vilayətin vəsadəti əsasında Azərbaycan Respublikası hökumətinin fərmanı ilə Mardakert adlandırılmışdır.

Mardakert toponimi nə deməkdir?

Tarixi qaynaqlar və Yuxarı (dağlıq) Qarabağın ərazisindəki toponimlərin tədqiqatçısı, alim Arifə xanım İsmayılovanın gəldiyi qənaətə görə "Mard" - Xəzər dənizinin cənub-qərbində yaşamış qədim tayfa adıdır.

Bu adda qədim türk mənşəli tayfa Orta Asiyada da yaşamışdır. "Kert" isə ərməni-hay dilinə mənsub olub "şəhər" mənasındadır. Beləliklə, Mardakert - "mərdlər şəhəri" kimi tərcüme olunur.

Ərməni-hay müəllifi N.Q.Adons yazar ki, indiki Ərmənistanda Mardastan, Mardpatena adlı qədim toponimlər bu tayfanın adını əks etdirir. Bu alımlər Mard tayfasının keçmiş zamanlarda orta Asiyadan tarixi Qərbi Azərbaycana "Ərməniyə"yə də axın etməsini və orada məskunlaşdığını göstərir.

Mardakert şəhərinin qədim adı Ağdərə olduğundan 1992-ci ildə Azərbaycan hökumətinin fərmanı ilə onun əski adı özünə qaytarılmışdır.

Ağdərə Qarabağ düzünü onun dağlıq hissəsilə birləşdirən keçidin qədim adıdır. Göründüyü kimi, onun etimologiyası coğrafi mövqeyi ilə bilavasitə bağlıdır. Keçmiş muxtar vilayətin ərmənilər-lə-haylarla da məskunlaşmış bölgələrində olduğu kimi, bu bölgənin ərazisində mövcud coğrafi adların çoxu azər türk mənşəlidir.

Ağdam şəhərindən cənuba burulan şosse yolu digər bir bölgə mərkəzi – Xocavəndə aparır, onun adı bir neçə dəfə dəyişdirilmişdir. 1828-ci ilədək Qaranlıq adlanmış və burada ancaq azər türkləri yaşayırırdılar. 1828-ci ildə Türkiyədən və Qərbi Azərbaycan ərazisindən (Baqrevandan) düşüñülmüş şəkildə 40 ərməni-hay ailəsi buraya köçürülmüş və məskunlaşdırılmışdır. Gelmə ərməni-haylar «Qaranlıq» adını dəyişərək ona «Karaqlux» (ərmənicə «Daş başı») demişlər. Sonra bir müddət onu Aşağı Qaranluq, Cüməbazarı, hətta Xonaşen adlandırmışlar. 19-cu yüzyilliyin 80-ci illərinədək bu yaşayış məskəni Xonaşen formasında adlandırılmışdır.

Tarixi ədəbiyyatda da ona Xonaşen formasında rast gəlinir ki, bu da Xan Uşun adından xəbər verir («Kitabi-Dədə Qorqud»da antroponimdir)...

1952-ci ilin oktyabr ayına qədər bölgənin mərkəzi Aşağı Qaranlıq kəndi olmuşdur. Sonra Muxtar vilayətin vəsadəti əsasın-

da Respublika Ali Sovetinin fərmani ilə Martuni adlandırılmışdır. Eyni adlı kənd Qərbi Azərbaycan (indiki «Ərmənistən») ərazisində mövcuddur. İngilabçı olmuş bolşevik Aleksandr Myasnikyan həmin kənddən çıxmışdır.

Onun inqilabçı təxəllüsü «Martuni» olduğundan Xonaşenin adı dəyişdirilərək həmin inqilabçının təxəllüsü ilə Martuni adlandırılmışdır. 1992-ci ildə Azərbaycan Respublikası hökumətinin qərarı ilə bölge mərkəzine Xocavənd adı verilmişdir.

Xocavənd bölgəsində mövcud toponimlərdən biri – Qarakənd haqqında xüsusi danişmaq istəyindəyəm. Əvvəla, Qarakənd antroponimdir. Kəndin ilk sakinlərinin başçısı olmuş Qara kişinin (böyük, hündür) adı ilə bağlıdır.

Yəqin biz bu gün Qarakənd deyəndə 1991-ci ilin noyabr ayında onun səmasında Qarabağ uğrunda gedən qanlı savaş zamanı ən faciəli günlərdən biri - içərisində Azərbaycanın görkəmli dövlət xadiməri, peşəkar telejurnalist və yüksək rütbeli hərbiçilər olan vertolyotun ərməni-hay faşistləri tərəfindən vurulması yadımıza düşür və həmin kənd faciə sinonimi kimi bizim qan yaddaşımızda qara taleli bir kənd kimi həkk olunmuşdur...

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bölgə mərkəzlərindən biri də Hadrut olmuşdur (onu bəzən "Haderut" da yazardırlar). Bu hidronim İran mənşəlidir: "İki çay arası" mənasında izah olunur.

1939-cu ilin oktyabr ayınınadək alban məliklərindən birinə məxsus qədim adını - "Dizaq"ı yaşadırdı.

Muxtar vilayətin vəsadəti əsasında respublika hökumətinin fərmanı ilə Hadrut adlandırılmışdır.

Ərməni-hay müəllifi Q.A.Koçaryana görə, "ərməni mənşəli" Hadrutun ilk adı Amaras olmuş və onun xarabalıqları bölgənin ərazisindədir. Hansı ki, Amaras ("Ağoğlan") Xocavənd bölgəsinin hüdudlarında yerləşir, həmişə də orada olmuş və yerini "dəyişməmişdir". Hadrutun etimologiyasının bir izahı yuxarıda verilsə də, əslində Hadrut hidroniminin elmi açımı, elmi izahı in-diyyədək aydınlaşdırılmamış və öz tədqiqini gözləyir.

Diger bir ərməni-hay müəllifi M.Barxudaryan qeyd edir ki, kiçik yaşayış məntəqəsi Hadrutun əhalisi Bərgüşad, Qaradağ, Lor

kendlərindən, Tiflisdən köçüb gələn ailələrin hesabına çoxalmışdır, yəni çoxu gəlmə ərmənilərdən-haylardan ibarətdir...

Avropada ikinci ibtidai insan məskəni sayılan məşhur Azix (türkçə Ayı) inağarası, qonşu Füzuli bölgəsinin ərazisində yerləşir. Menzərəli, gözoxşayan bu ərazidə hər şey: hava, su, torpaq, meşələr, dağlar ele bir təmasda, əlaqədə - harmoniyada yaradılmışdır ki, bu diyarin çatışmayan cəhəti sahibsizlik idi. Onu da - bizim ulu əcdadlarımız: "Az" ("As") tayfalarını Qadir Allah özü yaratdı. Bəlkə də Ulu Türklerin bir qolu buradan "rişələnniş", böyük dünyaya buradan çıxmış, meydana gəlmışdır. Bəlkə də Uzaq Şərqdə "Az" ("As") şəhərinin əsasını 100 min illər bundan öncə buradan Şərq səmtinə axm etmiş bizim ulu əcdadlarımız qoymuşlar? Kim bilir?..

Türk dünyasının görkəmli şəxsiyyətlərindən Mahmud Kaşqarlı Çində Uygur Muxtar vilayətində yerləşən, bizim Azix inağaramızın adı ilə səslenən, eynilik təşkil edən, Aziq kəndində anadan olmuşdur:

Ağdam şəhərindən qərbə - Qarabağın dağlıq ərazilərinə; Xankəndi, Şuşa qalası, Laçına, ulu dədə-baba yaylaq yurdlarına gedən şəhər yolu Aran Qarabağla dağlıq Qarabağın qovuşduğu yerden - bölge mərkəzi Əsgəranın düz ortasından keçib gedir. Əsgəran keçmişimizin əzəmətli hərbi qalası Qarabağ xanlığının ana şəhəri - Şuşa qalasının və onun ətraf kendləri ni neinki qəfləti düşmən hücumlarından qorumaq, hətta onların həmlələrini dəf etmək üçün Pənahəli xanın ortancı oğlu Mehrəli xan tərəfindən 1758-



Qarabağ memarlıq məktəbinin qədim və orta yüzyilliklərdəki abidələri

1760-cı illərdə keçilməz dağların qədim türk tayfasının adım yadədan Qarqar çayına endiyi yerdə - yamacda tikilmişdir.

Bəs keçmişisi, yaranma tarixi bu qədər şəffaf olan Əsgəran qalası haqqında nankor ərmənilər-haylar nə yazır, görəsən yenə hansı uydurma fikirləri ortaya atmağa çalışırlar?

Saxtakar ərməni-hay tarixçiləri məktəbinin yetirmələrindən Xankəndindən olan muzey işçisi Şahin Mkrtçyan (bu zavallının daşıdığı adın türkçədən - şahin sözündən menşə tapmasından görəsən xəbəri varmı?) və ona züy tutan nasir Serqo Xanzadyan yazarları ki, Əsgəran qalası Miladın əvvəllerində ərməni-hay çarı Tigran tərəfindən inşa olunmuşdur. Bu cəfəngiyata necə inanmaq olar ki, Parfiya mənşəli çar Tigran tarixi Qarabağda olmamış və o dövrə artıq sağ deyildi. O, miladdan önce yaşamış, qeyd olunan vaxtda dünyasını çoxdan dəyişmişdi. Odur ki, bu, sadəcə olaraq "ərməni xəstəliyinə" tutulmuş S.Mkrtçyan və S.Xanzadyanın sərsəm sayaqlamalarıdır, məqsədləri qəsdən yanlış fikir yaratmaqdır, - necə deyərlər "tutar qatıq, tutmaz ayran!".

Ərməni-hay şovinizminin Qarabağdakı davamçıları 1988-ci il fevral ayının 13-də Xankəndində qaldırıqları məlum qiyamın qarşısı nə yerli, nə respublika, nə də mərkəzi (Moskva) hökumət tərefindən alınmadığından, əksinə, üstüortülü dəstəkləndiyindən onlar daha da azgınlaşdırılar, az sonra Əsgəranın da adını dəyişib, önce Bedravan ("qala qəsəbə"), sonra da Mayrabert ("Ana qala") adlandıraraq çar Tigranla bağlamağa çalışılar.

Azər türk tarixçisi Əhməd bəy Cavanşirin hələ 19-cu yüzillikdə yazdığı "Qarabağ xanlığının siyasi vəziyyətinə dair" əsərindəki dəlillər əsasında ərmənilərin-hayların bu növbəti cəhdlerinin də boş xəyal, uydurma olması aşkarlanır. Ərməni-hay saxtakarlığı türk mənşəli Əsgəran toponiminin etimologiyasından da aydın olur. Belə ki, qalanın adı türk dillərindəki "askar" sözü və cəmlük, yaxud məkan bildirən "an" formatından ibarətdir (Y.V.Yusifov, G.K.Kərimov) ilk nəzərdə belədir və o, qalanın hərbi missiyası ilə də uzlaşıır. Lakin Əsgəranı türk mənşəli tayfa adı ilə bağlayan amiller də vardır. C.İ.Cəfərova, V.T.Tomson, V.V.Bartold, L.N.Qumilyovun və nəhayət, çağdaş azər türk alimi F.Cəlilovun apardıqları araşdırılardan bu nəticəyə gəlmək olur

ki, “as” (“az”) türk tayfasının adıdır, “gəran” sözü “kəbran”ın dəyişdirilmiş forması olub “atəşpərəst” deməkdir. (Necə ki, Qobustanın bir forması da “Gebristan” olub - “atəşpərəst as (aslar) məkməni” anlamını verir).

Miladdan da çox-çox önce Azərbaycan ərazisində meydana gəlib formalışan “az” (“as”) boyların bir qismi Kiçik Asiyaya, Avropa qitəsinə, orada artaraq İslandiyaya qədər gedib çıxmış, digər bir qismi Quzey Qafqaz və Türküstana köç etmişlər (F.Cəlilov).

Ata yurda qalan aslar (azlar) isə artıb törədikcə Azərbaycanın müxtəlif bölgələrinə, o cümlədən çox ehtimal ki, boyların bir qolu Azix (Az-oq) və Əsgəran (“az-as-əs”) bölgələrinə yönələrək məskunlaşmış, özləri haqqında etnonimlərdə iz qoymuşlar.

Bu, Əsgəranın növbəti ehtimal - izahıdır. Mövcud diğər fikirləri də nəzərdən keçirək.

Əsgərana el arasında “Əski Aran” da deyildirdi. Qarabağın dağlıq və aran hissəsinin qovuşduğu yerde qədim binadan əcdadlarımız möhtəşəm qala tikmiş və ona “Əski Aran”, “Ulu Aran” demişlər.

Göründüyü kimi, Əsgəran toponimi haqqında fikirlər haçalanır və onun dəqiq elmi izahı öz tədqiqatçılarını gözleyir.

Əsgəran qalası necə-neçə qanlı-qadəli savaşların, qırğımların şahidi olub. İran şahı Ağa Məhəmməd şah Qacarın Qarabağ xanlığına birinci hərbi yürüşü zamanı qeyrət, ığidlik rəmzi olan Şuşa qalası və Əsgəran cəngavərlərinin əks hücumları nəticəsində İran tərəfi burada böyük itkilərə məruz qalmışdır.

1806-ci ildə Qarabağa yeridilmiş rus qoşunları (Kürəkçay müqaviləsindən sonra) ilə İran ordusu arasında, Əsgəran qalası yaxınlığında qanlı vuruşmalar olmuşdur.

1920-ci ildə Novruz (Bahar) bayramı günlərində silahlı erməni-hay daşnakları gecə yarısı qəflətən Əsgərana hücum edib azər türklərini güllebaran etmiş, qalanı ələ keçirməyə müvəffəq olmuş, nəticədə Şuşa qalasına gedən yol kəsilmişdir. Məqsəd Qarabağın dağlıq hissəsini Azərbaycandan ayırmak, onu Ararat Respublikasına birləşdirmək idi. Top və pulemyotlarla silahlanmış erməni-hay qiyamçılarına İrvəndan göndərilmiş “Daşnakşüyün” partiyasının hərbi rəhbəri general Dro Kanayan komandanlıq edirdi.

Əsgəran qalası ərməni-hay başkəsənlərindən geri almaq, Qarabağda yaşayan azər türklərinin təhlükəsizliyini təmin etmək üçün yeni yaradılmış Azərbaycan Demokratik Cumhuriyyəti general Həbib Səlimovun komandanlığı altında milli ordunun bir hissəsini Qarabağa göndərir. İki gün davam edən qanlı savaşdan sonra Əsgəran qalası və onun ətraf kəndləri ərməni-hay vandallarından təmizləndi, daşnakların başçısı Dəli Qazar məhv edildi. İgid əsgər və zabitlərimiz Xankəndinə və Şuşaya daxil oldular...

Həmin ağır günlərin, ayların canlı şahidi olmuş 91 yaşlı rəhmətlik anam - 20 nəvə, nəticə sahibi Ağca nənə və mərhumə Züleyxa xalam bizə hələ uşaq yaşlarında Əsgəran qalasında Malbəyli və ata-baba yurdu - Canhəsən kəndlərində ərməni-hay qəddarlarının törədikləri vəhşiliklərdən (azər türklərinin belinə qaynar samovar bağladırib dağ yuxarı yönəltməsi, dillərini, qulaqlarını doğraması, qadm döşlərini kəsməsi, kişiləri eybəcər hala salması, odda diri-dirisi arvad-uşaqların yandırılması...) Aman Allah, bu zalim ərməni-hay digələrinə niyə körk eləmirsən?! xəlvəti (kənar adam eşitməsin deyə) hey danışır, bizi aiyq-sayıq olmağa çağırırlar. “Ərmənilər-haylar tarixən biz – türklərin əbədi düşmənləridir, bunu heç vaxt unutmayın!” - deyərdilər. Qarabağ elinin bu müdrik və mögrur bacılarının söhbətləri bize bir nağıl təsiri bağışlayırdı. Qan yaddaşımızın zəifliyi, bəlkə də yoxluğu (bu barədə - ərmənilərin -hayların türkə qarşı barışmazlığı, qəddarlığı haqqında nə məktəbdə, nə mətbuatda, nə də oxuduğumuz kitablarda heç bir məlumat verilməməsi, əksinə yasaq olunması) üzündən doğmalarımız da acı xatirələrini sovet ideologiyası tezliklə unutdururdu...

1988-1993-cü illərdə xəbis ərmənilərin-hayların Yuxarı (dağlıq) Qarabağda və onun ətraf rayonlarında həyata keçirdikləri təcavüz, ağılaşımaz qırğınlar, yanğınlar Ağca nənəmin, Züleyxa xalamın necə də haqlı, uzaqgörən olduqlarını bir daha təsdiq etdi. Biz - azər türkləri isə hələ də sovet hökumətinin qüdrətinə, basılmazlığına, “qardaşlıq ailesinin sarsılmazlığına”, “beynəlmilelçiliyinə” inanır və ona tapınıb bel bağlayırdıq.

İndi hər dəfə erkən uşaqlığımızdan ahil vaxtına “körpü” salanda anam və xalamın danışdıqları xatirələr, əhvalatlar gözlə-

rim öündə yenidən çözələnir, bir-bir yadına düşür. Amma indi bambaşqa rəngdə tarixi həqiqətlərə uyğun - tünd, etürpədici, nifrət doğuran, intiqama çağıran çalarlarla...

1920-ci ilin mart ayında Bahar bayramı (Novruz) ərefəsində qonşu kəndlərdə: Ballica, Bədərə və Xənəzəkde məskunlaşmış gəlmə ərmənilər-haylar Xankəndində yuva salmış daşnaklar tərəfindən silahlandırılaq qəflətən, ana tərəfdən baba yurdum Canhəsən kəndinə basqın edirlər.

Novruz bayramına tədarük görmüş camaat hər şeyi evdə qoyub, ancaq özlərini yaxınlıqdakı meşəyə çatdırırlar. Qarabağda sayılan kişilərdən olan Məşədi Museyib babam kiçik yaşılı anamı qucağına alıb sağ əlindeki beşəçilan tüfəngdən atəş aça-aça özünü salır Rus dərəsinə (Kürəkçay müqaviləsinə əsasən Qarabağ torpaqları Rusiya imperiyasının ərazisinə qatıldıqdan sonra bu meşəli dərədə ilk rus əsgərləri peyda olanda yerli əhali buranı Rus dərəsi adlandırmışdır).

Bu gün biz - nəvəli-nəticəli varlığımıza görə, rəhmətlik Museyib babama borcluyuq. Azər türkləri məskunlaşmış Kosalar, Cavadlar kəndlərinin comərd kişiləri köməyə gələndə Canhəsən kəndinin yuxarı məhəlləsində ev-eşiyini tərk edə bilməyən yaşı Məşədi Zeynalabdinlə arvadının vəhşi ərmənilər-haylar tərəfinən eybəcər hala salınaraq həyət ağacından lüt asıldıqlarını görünər. Kənd camaatının bütün varidati, mal-qarası, o cümlədən, Məşədi Museyib babamın zəngin “top atsan dağıtmaz” mülkü tamamilə talan edilib aparılmışdır. Eləcə də Xorasandan gətirdiyi yadigar cib saatı və digər zinət əşyaları...

Bax, beləcə qarı düşmən elimizdə-evimizdə oturduğu kifayət deyil, üstəlik bizdən “torpaq payı” da istəyir və bizə qarşı etnik təmizləmə siyasetini həyata keçirir. Bütün bunlardan məlumatı olan respublika rəhbərliyi necə oldu ki, bolşeviklərin yalan təbliğinə uyaraq ərməni-hay separatçılarına muxtarıyyət də verdi, hələ üstəlik Zəngəzur, Basarkeçər və Dilican torpaqlarını da “hədiyyə”?!?

Gör nə dərəcədə bizi müti, manqurd ediblər, İlahi! Bəlkə də bu tarixin bizə verdiyi növbəti sınaqdır, yatmış türk ruhunu, türk qanını oyatmaq istəyir? Belədirse, yatmış nəhəngin oyanma-

sı, yağılardan qisas alması dəhşətli olur! Görünür, o savaş günü, haqqın, ədalətin zəfər günü uzaqda deyil, qaçılmazdır.

Xankəndində yaşadığım illərlə bağlı xatirələrim az deyil. Onlardan bir qismi gəlmə ərmənilərlə-haylarla əlaqədardır. Onlardan birini də danışmaq zorunda olmayı onunla izah edirəm ki, torpaqlarımızda sığınacaq tapmış, bağ-bostanla, üzümçülük, heyvandarlıqla, bir sözlə, dinc əməklə məşğul olmuş, özlərinə yer etdikdən sonra ata-babalardan bizə irs qalmış torpaqlarımıza da sahib durmaq iddiasına düşmüş bu gəlmə ərmənilərin-hayların iç üzünü açmaqdə əlavə yardımçıdır.

... Yaşadımla uşaq bağçasına gedirdim. 1940-ci il avqust ayının axırları idi. Günlərin bir günü milisdə işləyən zabit uzundraz, yekəpər Sumbat İşxanyanı birinci sınıf gedəcək ərməni-hay uşaqlarını başına toplayıb (məlum Zori Balayan da onların arasında idi) bağçamızın həndəvərindən hündür dağ başında qərar tutmuş Qarabağın tacı - Şuşa qalasını göstərək ərmənicə-hayca deyirdi: “Ora sizin babalarınızın, nənələrinizin şəhəridir. Torklar onları qırıb tökdülər, evlərini xarabazara çevirdilər. Büyüyəndə babalarınızın, nənələrinizin aqibətini unutmayın, onların qisasını torklardan alın!?” (tork, yəni türk).

Onda mən təbii ki, uşaq təfəkkürlü (düşüncəli) olduğundan gördükərimin, eşitdiklərimin əksəriyyətini başa düşmək, dərk etmək iqtidarında deyildim. Sonralar məktəb illərində “tork” sözü, Xankəndinin Çuxur məhəlləsində yaşayan əmim uşaqları (Əhəd, Tahir, Əhməd, İdris, Tofiq, Cahid və s.) ilə oynamağa gedəndə bizə qatılan ərməni-hay diğərlərindən (uşaqlarından) mənə ünvanlananda, düzü onlardan inciyirdim, özümü bir növ təhqir olunmuş sayırdım. O vaxt mən nə biləydim ki, soyköküm türkdür, özüm də türksoyluyam. Axı bu barədə heç yerde yazılmırkı, deyilmirdi - bizim bilgilərimiz haradan yarana bilərdi?

Sovet ideoloji maşım bizi həqiqi keçmişimizdən - doğru-dürüst tariximizdən tam təcrid etmişdi. Etnomənəviyyatımızın çox sahələrinə yasaq qoyulmuşdu. Ulu Türk dünyasından, onun tarixi və coğrafiyasından, böyük dünyaşöhrətli şəxsiyyətlərindən, bəşəri yürüşlərindən, Qərbə, Avropa ölkələrinə ilk mədəniyyət və

sivilizasiya aparmasından, cahanşumul qələbələrindən xəbərsiz böyümüşük.

İndi ulu keçmişimizə, soykökümüzə kövrək, lakin inamlı addımlarla qədəm basarkən qaynaqlardan öyrəndik ki, “tork” istilahı hələ qədim vaxtlarda Rusiya udel knyazları qırçıq türk şahzadə qızları ilə evlənər, köçəri türk hökmədarlarının hərbi köməyinə arxalanaraq öz ərazilərini genişləndirərdilər. Arvadın qohumlarına “torkin” deyə müraciət edərdilər və bu torkinlər xüsusi imtiyazlara, hüquqlara malik idilər. Torkin istilahı ilə bağlı tarixi gerçəklilik, həqiqət bundan ibarətdir.

Təbii olaraq sual olunur - bəs bunun ərmənilərə-haylara nə dəxli?

Sualı cavablandırmaq üçün uzağa yox, ərməni-hay dilli mənbəyə istinad etmək kifayətdir. Ərməni-hay tarixçisi M.Xorenatsi I yüzilliyin hadisələrindən yazarkən qeyd edir ki, “kobud cizgili, hündürboylu... yasti burunlu, batıq gözlü, dəhşətli baxışlı, nəhəng bədənlı və qüvvətli Tork (Türk - müəllif) adlı hakim ölkəni idarə edirdi”.

Bəlkə həmin “tork” hökmədarın zəhmi ərmənilərin-hayların canına, qanına, yaddaşına elə nüfuz etmiş, hopmuşdur ki, iki on yüzillik ötməsinə baxmayaraq, nəsillərdən-nəsillərə ötürülərək həmin qorxu, xof hissi hələ də onların yaddaşından silinmir, çıxmır, unudulmur. Əksinə, Xankəndində sözə baxmayan, zır-zır ağlayan ərməni-hay dığalarının səsini kəsmek üçün nankor məhəllə qonşularımız onları “tork”la qorxudurdular: “sözümə baxmasan, torku çağıraram, gəlib sənin canını alar ha!” - deyərdilər. Başqa bir xatire - xəbərdarlıq, uşaqlarını maşın yolundan tez keçirmək, maşından qorumaq istədikdə “maşın gəldi, tez keç” demək əvezinə həyəcan və qorxu ilə “torku gama, paxer!” (tərcüməsi “Türk gəldi, qaç!”). Uşaqlarda bax belə, hər addım türkə qarşı əsassız olaraq qorxu dolu nifrət yaradırdılar.

Hətta indi bu ahil yaşimdə ərməni-hay millətçilərinin türkə qarşı 100 illiklər boyu fasıləsiz belə antitürk təbliğat aparmaları məndə təəccüb və təəssüf hissi doğurur. Axi öz xalqını tarixi həqiqətlərdən uzaqlaşdırıb azdırmağın, sapdırmağın gələcəyi yoxdur. Haqq, ədalət gec-tez yerini tutur. Türkdən qorxu, xof hissini

öz içində yaşatmaqm, özünü qəsdən bütün dünyada məzlam, gözüyaşlı millət kimi tamtmaqdə davam etdirməyin mənası yoxdur. Bəs ərmənilərin-hayların qarşıya qoyduğu məqsəd nədir?

Məqsəd böyük təcavüzlə bağlıdır. Özləri haqqında bədbəxt, məzlam, yüzilliklər boyu türkər tərəfindən təqib olunan, döyüllən, qırılan millət təsəvvürü yaratmaq, əslində isə addım-addım türk torpaqlarına sahib durmaq, işgal etmək, “Dənizdən dənizə” Ərməniyə imperiyasını yaratmaq! Qarabağın işğalı isə ərməni-hay hərbi müdaxiləsinin, təcavüzünün ilkin planı, ilkin mərhələsidir.

Bunu mən də, digər azər türksoylu müəlliflər kimi beynəlxalq aləmdə ərmənilərə-hayları “dəstəkləyənlər”ə ünvanlayıram və onu da yada salmaq istəyindəyəm ki, biz həqiqətən türksoylu yuq, türk olmayımla fəxr etməyə kifayət qədər əsasımız var. Qaldı ki, ərməni-hay millətçilərinə və onların yedəyində gedənlərə onların soy kökü tarixən çox şübhəlidir. Vətəni, öz torpağı olmayan, dili, dini özgələrdən götürən - “özünüküleşdirən”, tarix səhifələrində səsi-sədası gah Balkandan, gah Frigiyadan, gah Arme, Hayasa (indiki Şərqi Anadolu bölgəsində) gah Macaristandan, gah da Yunanistandan (burada onlara möhürlü ad “bragi”, “işkil” - “səllimə itləri” ad verilmişdir), Orta Asiyadan, gah da Hindistandan, ... daha haralardan gələn, əslində soykökü, mənşəyi indi də dürüst bilinməyen, ciddi və şübhəli mübahisələr doğuran, həm də bu gün ərməni-hay milləti kimi tanınan toplumu tarix boyu uçuruma sürükləyən mürtəce mövqeli qriqorian kilsəsi və onun söykəndiyi ərazi varlı-zəngin ərməni-hayların itaeti altında duruş götərən sıravi ərməni-haylar özlərini bu gün də adı çəkilən əyalətlərin adı ilə gah “ərmən” (Arme, Arman, Ərman və s.), gah da “hay” adlandıran zati məlum olmayanlar, adsız tayfalar toplumu! Budur, əslində Frigiya tayfalarının tərkibində adsız-sansız bulunmuş, elmdə dəqiq adı olmayan sonrakı yüzilliklərdə formalaşmış ərməni-hay milleti!

XOCALI DÜNYASI

Qarabağda azər türklerinin əzəldən yaşamasına sübut, daha bir sanballı, elmle əsaslandırılmış dəlil - Əsgəranla Şuşa yolu üstə yerləşən Xocalı bölgəsi, onun mədəniyyəti dünya xalqları tərəfindən tanınmış, sayı 100-dən çox qədim türk kurqanlarıdır.

Miladdan əvvəl 17-13-cü yüzilliklərə aid bu möhtəşəm türk kurqan (türkçə "gor evi" deməkdir) abidələrlə alman Emil Resler, rus şərqşünası M.Xanikov, ingilis F.Bayer, fransız A.Berje və başqaları yaxından tanış olmuş, tədqiqat işləri aparmış, topladıqları, dəyəri-qiyəməti pulla ölçülülməyən əşyaları, eksponatları öz ölkələrinə aparmış, muzeylərini bu tapıntılarla zənginləşdirmişlər...

Qədim Xocalı abidələri (yaşayış yerleri, daş qutu qəbirler, kurqanlar, siklop – (iri daştikililər), kromlekler – (dairəvi iri daşlardan ibarət tikililər); menhirlər – (torpağa basdırılmış nəhəng daşlardan ibarət uzun tikililər) növ və xarakterinə, zənginliyinə görə elmi ədəbiyyatda, Xocalı əski dünyamızın mədəni mərkəzi sayılır. Elmi tədqiqatlar göstərir ki, Qarabağın bu bölgəsində yaşayan yerli aborigen sakinləri dulusçuluqla, metal işləmə sənətinə məşğul olmuşlar. Onlar tuncun sirlərinə dörd min beş yüz il, dəmir istehsalının sirlərinə isə üç min il bundan önce bələd idilər. Maraqlı burasıdır ki, Altay türkləri - qıpçaqlar da tuncun, dəmirin emalı sirlərinə elə həmin dövrlərdə bələd idilər. Bu nə deməkdir? Təsadüf, yoxsa qədim türk dünyasının vahid fəaliyyət dairəsində mövcudluğu? Bu məsələnin dəqiq aydınlaşdırılması qalsın gələcək tədqiqatçılarımızın öhdəsinə. Bununla belə, cəsarətlə qeyd edim ki, qədim Azərbaycanla Altay türkləri arasında genetik bağlılığın mövcudluğu bu gün inkaredilməzdır. Məlumudur ki, qədim türklər Ön Asiyada (o cümlədən Cənubi Azərbaycanda) təşəkkül tapmış, artmış, çoxalmış, sonra da on minlərlə şərq - gündoğan, şimal və qərb - günbatan səmtlərə böyük köçlər etmişlər. Yəni, Ön Asiya, o cümlədən Cənubi Azərbaycan ərazisi də ulu əcdadlarımızın "beşiyi" olmuşdur. Qədim türklər yeni yaşayış məkanlarına köç edərkən onlar özlərilə mənsub olduqları türk mədəniyyətini, sivilizasiyasını da aparmış və məskunlaşdıqları yerlərdə işlətmiş, yaşatmış, yaymışlar.

Onu da qeyd edim ki, Azərbaycanda ən qədim yazı məhz burada - Qarabağın Xocalı bölgəsində tədqiq olunan kurqanlarda mixi yazısı olan aqat muncuqda aşkar edilmişdir. Akademik Y.Y.Meşşanina göstərir ki, həmin muncuqda miladdan əvvəl 8-ci yüzillikdə yaşamış Assuriya çarı Adadnirarinin (bəzi mənbələrdə Adadnerari) adı yazılmışdır...



*Yüzilliklər boyu təbiət faktoru məhtəşəm Xocalı kurqanlarını
kiçik təpəciklərə çevirmişdir.*

Qarabağın qədim abidələrinin inşa olunmasını tanınmış alim-arxeoloq Rəşid Göyüşov üç dövrə böllür: ilk orta yüzilliklər; bu dövrdə möhtəşəm Bərdə, Amaras ("Ağoğlan"), Vatçar, Aluen, Cababert və başqaları, ikinci dövr; 9-10-cu yüzilliklərə, feodal qəsrləri; Laçınqaya, Oğlanqala, Qarqar şəhər - qalaları və nəhayət, üçüncü dövr; 13-cü yüzillikdə və sonrakı dövrlərdə, xüsusilə Qarabağın dağlıq hissəsində alban kilsə memarlığının ən əzəmetli, diqqəti çəkən abidələri: Xəzinə dağ (Kənizə dağ, sonra ərməni-haylar onu Qanzasar adlandırmışlar), Amaras, Xotavənd, Müqəddəs Yelisey və başqa məbəd, monastr kompleksləri tikilmişdir.

Xocalı etnoniminin açıımına gəldikdə, o patronomik oykonimdir, eyniadlı nəslin adını özündə əks etdirir.

Qədim Xocalının coğrafi adını, mədəniyyətini yaşıdan Xocalı şəhəri məlum olduğu kimi, 25 fevralda 1992-ci il tarixdə ərməni-hay işgalçılari - barbarları tərəfindən yerlə-yeysan edilmiş,

yer üzündən silinmişdir (ərməni-hay qəsbkarlarının Xocalıda tövətdikləri soyqırım haqqında ətraflı məlumat irəlidə veriləcəkdir).

İndi söhbətimizə qayıdaraq qeyd edim ki, "Xocalı" yaxınlığındakı "sahibsiz qalmış" dağ çayı Qarqar da öz sularını buradan keçəndə dərdli-dərdli, sakit-sakit axıdır.

Başlanğıcını Qarabağ silsiləsindəki bulaqlardan alan Zarılı, Xəlfəli çaylarının "Ağa" köpüsü həndəvərində qovuşmasından Qarqar çayı yaranır. Uzunluğu 115 km-dir. Onun əsas qolları Xocalı çay, Balıca, Bədərə, Dağdağan və s.

Qarqar yazılı ədəbiyyatda adı çəkilən ən qədim etnonimlərdən biridir.

Bu "uzunömürlü" etnonimin areali da genişdir. Belə ki, yuxarıda qeyd etdiyimdən əlavə, onun Ön ve Kiçik Asiyada, Balkan yarımadasında yayılmasından başqa Balxaş gölünün ətrafında da məskunlaşması (yaxınlığında Akmolinsk-Karkarlınsk adlı xəttə dəvədir) qaynaqlarda göstərilir.

19-cu yüzillikdə Dağlıstanda (Teymurxan Şura vilayəti) Qarqar dağ adı qeyde alınmışdır. Həmin yüzillikdə Qarqar çayı, Qarqarıç dağı, Qarqar meydan, Qarqar-Qutan Tiflis quberniyasının Tioneti və Axalsix uyezdlerində mövcud idi.

Qarqarların Orta Asiyada da yaşamları haqqında mənbələrdə çoxlu məlumat vardır. Onu da qeyd edim ki, Qarqar etnonimə aid fikirlər birmənalı deyil, haçalanır.

Onların burada şərhinə ehtiyac görmürəm. Ən inandırıcı variantı və elmi izahı bu adın türk mənşəli etnosla bilavasitə bağlı olmasınaidir. Bunu bir daha türk alimi Ənvar Qanoqçu təsdiq edir.

Qarqar boyu başqa çoxsaylı türk tayfları kimi (kaspi, xəzər, tərtər, hun...) tarix səhnəsində çıxsa da onların adı etnonimlərdə qalmaqdır və yaşamaqdadır.

Arxeoloq, tədqiqatçı alim R. Götüşov "Qarabağın keçmişinə səyahət" kitabçasında qeyd edir ki, Albaniyadakı küp qəbir mədəniyyətinin sahibləri qarqarlardır.

Tarixi-elmi ədəbiyyatdan bilirik kit, ersari adlı türk tayfasının bir qolu qarqar adlanırdı. Ersari və ərsari məfhumları da eyni köklü sözlərdir. Təkrar da olsa qeyd edək ki, "ər" - "igid kişi, əren" deməkdir. "Sar" sözü turkdilli tayfalarda "şahin -

şonqar -çalğan - çalağan", tərlan, qırğı və nəhayət, qartal mənasını ifadə edən anlamdır.

Beləliklə, qarqar - ersar, sar tayfasına mənsub "sar adamları" mənasını verir (Sarov, Sarev, Sarovlu, Sarelli kənd adlarını yada salmaq kifayətdir). Qarqar etnonimi, indiki - müasir formaya düşməsi üçün uzunmüddətli evolyusiya yolu keçmişdir.

Öncə o "qırğı ər" olmuş, sonralar deyişikliklərə məruz qallaraq indiki şəklə düşmüşdür. Xocavənd bölgəsində yerləşən Ağoğlan məbədinin bayır künclərində daşdan ustalıqla yonulmuş quş-qırğı "heykəlciklər" i yerləşdirilmişdir. Yeni Qarqarın - ərsarin - ərsarin kökü olan "qırğı ər"lə bağlılığına dəlalet edir. Qarqar - qırğı ərdir...

Bəs əfsanəvi Troya şəhər-qalanı müdafiə edənlərin arasında etrusklar (türklərin - müəllif) olması nədən xəbər verir?

Qısa desəm, bu məlumatlar, qədim türk soylarının, tayfların Ön Asiyadan - o cümlədən Cənubi Azərbaycan ərazisindən Qərb ölkələrinə (Balkana, Yunanistana...) köç etmələri və burada münasib yer, məkan bəyənərək məskunlaşmalarını bir daha təsdiq edir...

Yolumuza davam edək. Bu yerlərdə Qarqar çayının sağ sahilə boyu dağ ətəyində bağlı-bağaklı, yaşıllığa bürünmüş kənd diqqəti cəlb edir. Adı - Həsənabaddır. Bu kəndin salınma tarixçəsi də maraqlıdır. Məlumata görə 1795-ci ildə İran şahı Ağa Məhəmməd şah Qacar Qarabağ xanlığına hücum edərkən Əsgəran qalasının qalabəyi Həsənqulu bəy şah qoşunlarına sarsıcı zərbələr vurduğuna görə İbrahim Xəlil xan ona mükafat olaraq Qarqar çayının çağ sahilə boyu Ağ çayın (Qarqarın qolu) mənsəbindən başlayaraq Əsgəran qalasının qarşı tərəfində dağ ətəyinədək uzanan, əkinə-biçinə yararlı torpaqları qalabəyi Həsənqulu bəyə bağışlamışdı. Cox ehtimal ki, bu ərazi önce qalabəyinin adıyla Həsənqulu adlandırılmış, sonra burada kənd salınaraq ixtisarla Həsənabad deyilmişdir. Yeni salınmış kənd Ağçayın Qarqara qovuşduğu yerdə qərar tutmuş və bu gün də qalmaqdadır.

Həsənabad kəndindən sonra Aşağı Xanbağına çatmamış Qarqarın sağ sahilində (Malibəyli kəndinə gedən yoluñ sağında) Xankəndi dəmiryolu stansiyası tikilmişdir. Bu ərazinin adı bizim

çoxlarımıza indi də məlum olmayan, qədimdən “Qullar yurdu” deyərmişlər (indi passiv toponimdir). Bura vaxtilə zarışlıların bağ və bostan yerləri imiş (Ehtimal ki, Qullar yurdu türk mənşəli Qul, Kul tayfasının adını özündə yaşıdadır). Adını çəkdiyimiz Xanbağı, sonra Xankəndi və Xanbulağı Qarabağ xanı Pənah Əli xanın nəvəsi Mehdiqulu xana məxsus idi (Yeri gəlmışkən, İrəvanda o vaxtlar Xanbağı adlı meydan var idi - İ.Şopen, 19-cu yüzillik).

TANRIVERDİ KİŞİNİN SARAYI VƏ MUĞAM ALƏMİ

Xankəndinə çatmamış növbənöv tut ağacları ilə zəngin Yuxarı Xanbağının qurtaracağında Qarqar çayının hündür, səfali sol sahilində bütün Qarabağda tanınan Tanrıverdi kişinin qonaqlı-qaralı karvan sarayı yerləşirdi (uşaqlıqda onun xarabalığını öz gözlərimlə görmüşəm). Yay ayları onun yaxınlığında olan Qarqarın Deyirmən altı, Qızbatıran bizim əmərlik yerlərimiz idi...

1897-ci ilin iyun ayında görkəmli müğənnimiz, professor, SSRİ Xalq artisti Bülbül Məmmədov burada - karvansarada ana-dan olmuşdur. Malibəyli kəndindən gətirilən mamaçanm köməyi-lə doğulmuş körpəyə Aydınlıq adı verilir (Aylı gecədə doğulduğuna görə).

Yeniyetmə yaşlarında fitri istedada malik Aydınlığa məlahətli səslə oxuması Tiflisdə ona ikinci ad - Bülbül adı gətirdi və bu ad onda ömürlük qaldı.

Qayıdaq Aydınlığın (sonra Murtuz) doğulduğu məkana - Tanrıverdi kişinin karvansarasına, onun keçmiş qaynar həyatına.

Bu “mehmanxana” Qarabağın musiqi aləmində tanınmış adamlarını; xanəndə və müğənnilərini özünə cəlb edirdi; burada rahat yataq otaqları, yeməkxana, çayxana, ayrıca musiqi salonu, bərbərxana və s. məişət otaqları gələn qonaqların ixtiyarına verilərdi. Özünə - türkə xas olan müdrikliyi, Qarabağ qonaqpərvərliyi və mehrivanlığı, xalq adət-ənənələrinin ləyaqətli davamçısı ev sahibi Tanrıverdi kişiyyə ad-san gətirmiş, bütün Qafqaza səs-soraq salmışdı. Bakıya, Tiflisə, Gəncəyə, Bərdəyə, Şuşa-Laçına, oradan da İrəvan quberniyasına (xanlığına) faytonlar, qazalaklar və

karetalar səfərə yollananlar burada mütləq dayanar, istirahət edər, sonra yollarına davam edərdilər.

Tanrıverdi kişinin karvansarasında Bahar bayramı - Novruz şənlikləri xüsusi şadyanalıqla qeyd olunardı. Gecə-gündüz burada türk və şərq musiqisi, azər türk xalq mahnıları, müğamlar səslənirdi. Qarabağın el-obasından dəvət olunmuş məşhur xanəndələrin rəngarəng ifasında klassik-kamil etnomənəviyyatımızın ifadesi “Qarabağ şikəstəsi”, “Mənsuriyyə”, müğam dəstgah, zərb müğamlarının sədaları ətrafa, çox-çox uzaqlara yayıldı.

Tanrıverdi kişinin karvansarasında oxunan müğamları ətraflı qələmə almaqdə məqsədim heç də musiqi, müğam beşiyi - Şuşanın adına, şöhrətinə kölgə salmaq deyil. Əksinə, qarabağlıları, xüssəsilə də Şaşa, Malibəyli... xanəndələrini, sənətçilərini harada olmasından asılı olmayaraq özlərini istedadlı ifaçılar kimi göstərib-lər, yeni musiqi, incəsənət və xüssəsilə də insanı heyrətə, ehtiza-zə, cuşa gətirən müğam ruhu onların canında, qanında idi.

Müğam sənətinin tarixi çox qədim, arealı isə genişdir. Belə ki, “... müğam sənəti hələ m.ö. 10-9-cu yüzilliklərdə müğlər tə-rəfindən (qədim Muğanda yaşayan atəşpərest müğlər - kahinlər - müəllif) yaşadılar” (R.İmrani).

Azərbaycanda - müğam, Dağıstanda - müğam, Gürcüstanda və Qərbi Azərbaycanda (indiki Ərmənistən) - müğam, Kərkükde (Irəq) - makam şəklində yayılmışdır.

Müğam İraqda - dəstgah, Tacikistanda - makom, Misirdə - makam, uyğurlarda - mukam, türkmənlərdə - makam, Əlcəzairdə - makam («nuba») adlanır.

Bədnəm qonşularımızın saxtakar ərməni-hay ziyalıları heç bir yazılı mənbəyə, məxəzə isnad etmədən sərf şərq müğamına şərik çıxır və dünyada müğam sənətinin inkişafında onların böyük xidmətləri olduğunu iddia edirlər. Lakin beynəlxalq aləm ərmənilərin-hayların, tarixdə olduğu kimi bu sahədə də uydurma iddialarını qəbul etmir, rədd edir.

Tarixi mənbələrdən məlumdur ki, Güney (cənub), Quzey (Şimal) və Batı (Qərbi) Azərbaycan (indiki Ərmənistən) əraziləri 100-dən 95 halda türk mənşəli hökmdarların tabeliyində olmuşdur. Ərmənilər-haylar uzun yüzilliklər boyu İran, türk xalqlarının

kölələri olmuşlar. Əsarətdə, köləlikdə bulunan bir xalqın hansı mədəniyyətindən, incəsənətindən, nailiyyətindən danışmaq olar?!

“Örməni rəqsleri sırf türk və Naxçıvan rəqs məktəbinin ənənələri əsasında inkişaf etmişdir. Xalq mahnları isə Sayat Novanın əsərlərinin bir hissəsini çıxmaq şərtilə 90 faizi Azərbaycan xalq mahnlarından götürülmüşdür” (R. İmranı).

Ərmənilərin-hayların istifadə etdikləri musiqi alətlərinin adları da türkçədir; saz, sentur, kaman, yaxud kamança, bağlama və s.

Beleliklə, muğam sənəti çox qədim dövrlərdən türk, sonrakı mərhələlərdə isə fars.. 7-ci yüzillikdən bəri ancaq müsəlman aləmi ile bağlı olmuşdur.

Dünya, ərməni-hay muğamı admında muğam tanımır. Bu iddia da “Böyük Ərməniyə” kimi ancaq mifdən köklənmişdir. “2-13-cü yüzilliklərdə Ərməni muğam sənətinin möişətdə mövcud olması əsassızdır” deməklə, X. Kuşnaryov da bunu təsdiq edir.

İndiki Ərmənistanda yalnız Azərbaycan muğam məktəbinə xas instrumental muğam var. Vokal instrumental muğam isə ərmənilər-haylar üçün xülya olaraq qalır. Ona görə ki, bu muğamlar qəzellə (əruzla) bağlıdır ki, bu da ancaq Azərbaycan türklərinə və türkdilli xalqlara, fars, ərəb dünyasına məxsusdur. Qədim Şərqi dünyagörüşündə xeyirxahlıq, gözəllik və həqiqətdən bəhrələnmiş, köklənmiş muğam Ulu Tanrı payıdır, sağlam, saf, şəfali! Muğam insanın kainatla, təbiətlə ruhi-mənəvi vəhdəti, birliyi – harmoniyasıdır. Sənətkarlarımızmuğam haqqında dəyərli bilgilərini sizə mən də çatdırmağı özümə borc bilirəm. Belə ki;

- “Mahur”, ən qədim muğamlarımızdan olub ümumbeşəri sevgini və inamı ifadə edir.

- “Nəva” - doğum və ölümün musiqi ifadəsi, ruhanılıyə, paklığa, mənəviyyata, özünüdərkə çəgirişidir. Bu çəgiriş isə dünyanın özü qeder əbədidir.

- “Düğah” - sakit melodiyalı bu musiqi Günəşin qıruba getməsini və sırkı, əzəmetli bir gecənin yaxınlaşmasını xatırladır. Tənhalıq keçirən insanın sükutu, dərin düşüncələrə, kədərə, qəm-qüssəyə qapılmasının ifadəsidir!

- “Şur” - lirik əhval-ruhiyyə, insanın öz-özünü həqiqət kimi tanımاسının böyük sevinci və təntənəsidir.

- “Segah” - (“Zəbul segah”, “Yetim segah”...) beşeri eşqin tərənnümü, ruhi əzablara insanın daimi canatımı ifadə edilir.

- “Rast” - daxili ruhi qüvvənin dərkindən və insanın özünü mütləq şəxsiyyət kimi tanımاسından doğan təntənədir. Mütləq rəhatlığın daşıyıcısı olan ‘Rast’, həm də həqiqəti görən və dərk edənlərin musiqi salnaməsidir.

- “Rahab” - özündələr, düşünmə, dərkətmənin, mənəvi kamilləşmənin rəmzi olub, həqiqətə, gözəlliyyə, xeyirxahlıq aparan yoldur. “Rahab” dərin bir sükütu və rəhatlığı ifadə edir.

- “Çahargah” - mühəribə, savaş, cəng, qəhrəmanlıq səlnaməsidir. Yadelli işgalçılara qarşı səfərbərliyə, mühəribəyə çəgirişdir, sonda qələbənin ifadəsi, təntənəsidir!

- “Əraq” - qəhrəmanlıq, şücaət, qorxmazlıq muğamıdır. Həyat və ölüm qarşısında mərdlikdir, dəyanətdir.

- “Hüməyin” - ölməzliyə, əbədiyyətə inamdır. Bu, insanın kamilliyə çatması, nurlanmasıdır.

- “Bayati-Qacar” - sağlam mənəviyyata qovuşan insanın mərhəməti, xeyirxahlığının ifadəsidir.

- “Bayati-İsfahan” - Bu muğamda təmənnasız xeyirxahlıq, yaxşılıq, mərhəmət insan həyatının başlıca qayəsi kimi təsdiq olunur.

“Orta Mahur”, “Şüstər”, “Bayati-Şiraz” “Heyrati”, “Ovsarı”, “Kurd Şahnaz”, “Mənsuriyyə”, “Simayı-Şəms”, “Kərəmi”... heyrət doğuran, məftunedici muğamlarımızı sadalamaqla qurtaran deyil.

İndi insanı ehtizaza götirən, Ulu Səmaya - ali paklığa qaldıran muğamları dinlədikcə elə bılırəm Qarabağdayam, Qarabağın aran və dağ sinəsindən, köksündən süzülüb gəlir bu muğamlar, bəzən həzin-həzin, bəzən yanğılı, fəryad qoparan, bəzən də cəngi çəgirişli - hamısı Qarabağın zəngin etnomənəvi dünyasından köklənib üzə çıxır və düşünəndə ki, bu - bizim əvəzsiz dünyamız əsir düşüb, düşmən tapdağındadır, adam havalanır. Necə olur ki, biz - vaxtile bütün dünyayı lərzəyə salan qədim türklərin nəsil davamçıları bu rüsvayçılığa, xəcalətə dözürük, davam gətiririk,

səbirlə nəyi gözləyirik? Vaxt deyilmə, türk cəngavəri, qalx, haqqını tələb et!..

Bəli, 19-cu yüzilliyyin 2-ci yarışında özünün çiçəklənmə dövrünü yaşayan Tanrıverdi kişinin karvansarasında oxuyan neçəneçə istedadlı xanəndələr, müğənnilər, sənətçilər xalq musiqisinin təməli və sütunu olan muğam mədəniyyətini - muğam xəzinəsini zənginləşdirə-zənginləşdirə, yaşada-yaşada indiki nəslimi-zə çatdırılmış, musiqi mədəniyyətimizin daha da inkişaf etməsinə təkan vermişlər.

Muğamın ecazkar, sehirləndirici sədaları neçə-neçə sadə adamları beləcə ehtizaza gətirmiş, musiqi aləminə bağlamışdır. Elə okeanın o tayından - amerikalı “yeznəmiz” Ceffri Verbax azər türk muğamı ilk dəfə xalçalarımızdan “oxuyub”, 16 il onun dərin felsəfəsini öyrəndikdən sonra muğamı özünə səcdəgah seçmişdir. “Muğam mənim imanım, dinimdir”, - deyir Ceffri.

Yuxarı Xanbağının “musiqi məbədi”nin repertuarı yalmz muğamlı məhdudlaşmırıldı. Burada odlu-alovlu musiqi sədaları altında rəqqaslar da öz məharətini, temperamentini, biçimli oyunlarını nümayiş etdirirdilər.

Xalq oyunlarının da tarixi çox qədim dövrlərə gedib çıxır. Rəngarəng rəqsler haqqında ilk məlumatı, Qobustan qaya yazılarından oxuyuruq. Bu rəqsler ritual xarakter daşıyaraq od, alov, balıqtutma və qədim insanların digər peşələrinə həsr olunmuşdur.

Rəqsler bizim ulu əcdadlarımız arasında ən çox yayılmış incəsənət növü idi. Onlardan: “Yalli”, “Cəngi”, “Asta Qarabağı”, “Gəncə”, “Vağzali”, “Qızlar bulağı”, “Alay”, “Səməni”, “Tərəkəmə”, “Novruz”, “Uzun dərə”, “Mirzeyi”, “Yüzler” və onlarca başqaları indi də böyük maraqla qarşılanı.

Camaatımız yüzilliklər boyu yaratdığı muğamlar, mahnilar və rəqsler el-oba toylarında vahid bir mərasimdə birləşərək böyük bir təntənəyə çevrilir, insanı valeh edir, onun qəlbini fərəh və iftixarla doldurur - bu ecazkar mənzərə.

Keçmişdə milli toylarımız müddətinə görə də seçilirdi: 3, 7, 14, 21 və bəzən 40 gün də toy büsəti qurulardı. Əsas muğamlar səslənərdi, yeddi günlük toylarda; birinci günü - “Rast”, ikinci günü - “Cahargah”, üçüncü günü - “Şur”, dördüncü günü - “Segah”,

beşinci günü - “Bayati Şiraz”, altıncı günü - “Rahab”, yekun yedinci günü - “Şüstər” müğamları oxunardı. Belə bir toy Naxçıvanda 1891-ci ildə xan qızı Qönçə xanımın toyu qeydə alınmışdır.

Museyib babamm bəy qızı Bəyim nənəmle toyu 1905-ci ildə Canhəsən kəndində 7 gün davam etmişdir. Babamın atası Məşədi İsləgendər kişi (İsləgendərov) Qarabağın tanınmış xanəndələrini və aşiq dəstəsi dəvet etmiş və bu toya bir mürçü dolu qızıl xərcləmişdir.

7 günlük toy Şuşada 1936-ci ildə böyük müğənnimiz, oxumağında millətimizin səsi-sorağı, nəfəsi duyulan Xan əmi Şuşinskiyin (İbrahim xanın nəticəsi) iştirak ilə qəssab Şəmşirin Fatma adlı qızına caldırılmışdı. 1879-cu ildə Gəncənin Xoşbulaq yaylağında Dəli Ali adlı birisinin toyu 14 gün davam etmişdir. Aşiq Ələsgər bu 14 gün ərzində neçə-neçə dastanı birləşdirən “Vücudnamə”ni sazin dililə danişmiş, toy əhlini feyziyab etmişdir.

Saire Nətəvan xanim oğlu Mehdiqulu ya 40 gün toy eləmişdi. Aşiq Nəcəfqulu, Aşiq Gülbələ, xanəndə Hacı Hüsnü, tarzən Sadiqcan və digərləri belə toylarda iştirak etmişdilər. Adətən belə toylarda bu aşıqlar 30-dan 45-ə kimi dastan danişardılar. Bir qayda olaraq belə toyların bütün xərcləri ancaq və ancaq toy sahibinin üzərinə düşürdü.

Qarabağ toylarından söz saldım, bu bölgədə yerləşən vaxtı-lə bütün Şərqi aləmində tanınan Təxtitavusda qurulan möhtəşəm toy büsətlərindən, şənliliklərindən, onun hərbi həyatından da danişmaq yerine düşər.

Təxtitavus Qarabağın axarlı-baxarlı guşələrindən birində - indiki Füzuli şəhərinin şimal-qərb girəcəyində Quruçayın sağ sahilində yerləşir. Bu gün düşmən tapdağında qalan bu yer vaxt var idi, qaynar həyat yaşayırdı.

Əhali buranı uzaq keçmişdəki adı ilə, Qara Köpək kimi tanır və o qədim türk dilində “böyük, əzəmətli təpə” mənasındadır.

Qaynaqlardan məlumdur ki, Nadir şah Avşar Hindistam işgal edəndə baburlular ona yüksək hörmət rəmzi olaraq “Təxtitavus” adlı çox orijinal, şaha yaraşan təxt bağışlamışlar. Deyilənə görə, onun bəzəyində bir milyonluq cəvahirat işlənmişdir.

Əmir Teymurun oğlu Şahrux Mirzə Barlas 1421-ci il aprel ayının 3-də burada qışlayanda Şirvanşah Xəlilullah İbrahimini q-

bul etmiş, Şirvanşah oğlu, Qara Yusif Bazanlı - Qaraqoyunlunun dul qadını, Əhbubəkr Miranşah Mirzə oğlu Barlasın qızı ilə evlənməsi üçün ondan xeyir-dua verməsini xahiş etmişdir. Bu izdivac teymurlularla şirvanlıların arasındaki münasibətləri daha da möhkəmləndirdi...

İran şahı Ağa Məhəmməd şah Qacar 1795-ci ildə Şuşa qarasına hücum edərkən, 1805-ci ildə İranın digər bir şahı - Fətəli şah Qovanlı-Qacar, rus feldmarşalı İ.F.Paskevič Dizəq mahalının bu dilbər guşəsində hərbi düşərgələr salmışdır. Təxətitavus nəçə-neçə tarixi hadisələrin hökmardaların, sərkərdələrin, eyni zamanda təntənəli toy-düyünlərin şahidi olmuşdur.

Bax beləcə, bizdən qabaqkı Qarabağın azər türk nəslə xalq adət və ənənələrini bu yönəmdə davam etdirmiş, yaşatmış və bizim indiki - çağdaş nəslimizə ötürmüşlər.

XANKƏNDİ - XAN YURDUNUN SALNAMƏSİ

Yuxarı Xanbağından, daha doğrusu, Tanrıverdi kişinin keçmiş karvan sarayından Xan yurdu - Xan kəndinə kəsmə yolla olar-olmaz, bir km məsafə var. Qarşidakı hündür təpəliyə çıqlıqla qalxanda Xankəndinin aşağı hissəsi açıq-aşkar görünür. Öten son 200 ildən artıq zaman kəsiyində Qarabağın bu dilbər guşəsi necə tanınmaz dərəcədə dəyişmişdir. Öncə bu ərazidə, Qarabağda ilk xanlıq yaradılana qədər, Zarılı camatının taxil zəmiləri yerləşirdi. On, yüz illər boyu bu bərəkətli torpaqlarımızda arpa, buğda, dari əkilir, biçilir, toplanan məhsulun bir qismi Qarqar çayının sol sahilində Yuxarı və Aşağı Xanbağı arasında və Xocalıda köhnə su deyirmanlarında üyüdüldərdi.

Uşaqlıq dostum, tanınmış jurnalist, yazıçı, keçmiş vilayət radio qurumunda azər türkcəsində verilişlerin 26 il baş redaktoru işləmiş, yaşadığı diyarın tarixi keçmişini dərindən öyrənmiş Cahid Kerim mənə danışındı ki, onun atası Novruz kişi (ruhu şad olsun) zarılırlara məxsus həmin zəmilərdən dövrümüzə qalmış sahələrə mövsüm ərzində biçinə gedərmiş, uşaq Cahid isə at be-

lində atasma nahar yeməyi, bardağda içməli su apararmış. Bu, hardasa keçən yüzilliyin 30-cu illərin ortasına təsadüf edir.

Mən isə başqa bir uşaqlıq dostum, yaxın qonşumuz rəhmətlik Bəndalı Xudiyevlə Böyük Vətən müharibəsi (1941-1945) illərində erkən əməyə qatlaşaraq, ailəmizin böyük oğlu kimi, sərt Qarabağ qışının soyuq günlərini, aylarım, yaşamaq üçün bu taxıl zəmilərini nə vaxtsa üzük qaşitek əhatə etmiş six meşələrindən son nişanə, əsər-əlamət qalmış çoxdan qurumuş ağaç kötüklərini çıxardar, çır-çırçı toplayıb evə gətirir və beləliklə payızdan qısa tədarük görərdik. O vaxt heç deyən belə yox idi ki, yaşadığımız yer-yurd Xan yurdu olub, özü də Qarabağ xanı Mehdiqulu xana (şairə Natəvan xanının atası) məxsus idi. Xankəndi və Xanbulağı onun adıyla bağlıdır. Xankəndini özü saldırmış, gur sulu Xanbulağını da o çəkdirmişdi. Atası İbrahimxəlil xanın Qarqar çayı boyu Aşağı və Yuxarı Xanbağında əkdirdiyi növbənöv tut ağacları (şah tut, bedana tut, xar tut, qara tut ağacları) bizim günlərədək qalmış, onun barından uşaqlıqda biz də bəhrələnmişik.

Xankəndinin ilk evləri kəndin yerində olan qədim meşələrən qırılıb tikilmişdi.

Bizim ailəmiz və Züleyxa xalanın ailəsi yaşayan mülk çar Rusiyası dövründə Xankəndində yerləşən hərbi hissədə qulluğuunu başa vurmuş, lakin vətənине dönməkdən intina edərək buraların gözəlliyinə, bərəkətli torpağına vurulmuş kazak Pyotr Stepanoviç Stepanyuka məxsus idi. (Bunu Şuşa uyezdinin notariusu tərəfindən 08 may 1918-ci il tarixli 331 sayılı reyestri üzrə verilmiş akt kağızı - kupca təsdiq edir).

Xan yurdu - Xankəndi salınanda, onun strateji mövqeyi və perspektivi nəzərə alınaraq, vaxtılı Aşağı Xanbağında və Xocalı bölgəsində yerləşdirilmiş Sinja rus alayı, buraya - kəndin yuxarı məhəlləsində, daş hasara alınmış "hərbi şəhərciyə" köçürüldü. Onun yaxınlığında ucaldılmış ilk ikimərtəbəli binada hərbi qərarğah - "stab" yerləşdirildi.

Bununla əlaqədar yerli əhalisi bir müddət Xankəndini öz adı lə yox, "stab" adlandırırdı.

19-cu yüzilliyin ortalarında rus hərbi hissəsinin komandanlığının təşəbbüsü ilə Qarabağda ilk hərbi yunker məktəbi Xan-


kendində fəaliyyətə başladı və ora ancaq bəyzadə uşaqları qəbul olunurdu, külli Qarabağda tanınmış şair, ictimai xadim, M.M.Nevvabın təşkil etdiyi "Məclisi-üns"ün fəal üzvü, el-obanın adət-ənənələrini yaşıdan, toy məclislerində "padşahlıq" edən mirzə Ələsgər Novres bu hərbi məktəbi bitirmişdi.

"Hərbi şəhərciyə" yaxın onun qərbində hərbi contingentin ət, yağ məhsullarını saxlamaq üçün iri anbar otaqları olan buz-xana tikildi... Xankəndinin intensiv tikilən evlərini kərpicə təmin etmək üçün şimal tərəfdə kərpic zavodu inşa olundu. Onun ətrafindakı yaşayış sahəsi "kərpicxana" adlandırıldı.

Xankəndinin ilk yaşayış evləri, yardımçı tikililər, indiki "Qarabağ" mehmanxanasının qarşısındaki sahədə, lavaşçı İsmayıllı kişinin (Məmmədov), Qulu kişinin (lavaşçı İsmayılin qudası, oğlunun qaynatası), lavaşçı Mürsəl kişinin (arvadı Reyhan; oğlanları – Süleyman, Hüseyn, Bəşir, Yaqub, qızı Rəfiqə), Məmmədov Dadaş kişinin (arvadı Xanım nənə), Xasay kişinin və digər azər türklərinin mülkləri də daxil olmaqla sonrakı illərdə isə kəndin mərkəzi indiki "Oktyabr" kinoteatrının yerində və onun ətrafında salınmağa başlayır. Şirniyyat alverçisi Aslan kişinin, Usub Sadixovun, Qasim Şirinbəyovun ailələri üçün tikilmiş mülklər, özlərinə alban mənşəli təqdim edən Anuş və onun oğlu Calalm (qonşuluqda yaşayan Aytəkin Hüseynovanın xatirəsindən) yaşadıqları ev və başqa mülklər Xankəndinin ilk yaşayış binalarından sayılırdı.

"Hərbi şəhərcik"də 25 illik qullığunu başa vuran Don kazakları vətənlərinə dönmür, Qarabağın abu-havasını, misilsiz gözəl təbiətini xoşlayaraq burada qalmağa üstünlük verir və yaşamaq üçün özlərinə ev tikir, bura axın etmiş malakanlarla ailə qururdular. Beləliklə, Xankəndi bir tərəfdən ətraf azər türk əhalisi olan kəndlərdən buraya miqrasiya edənlərin və hərbi xidmətdən tərtix olunan kazakların hesabına böyüür, inkişaf edir və abadlaşdırırdı.

Bunlardan başqa, Bakıda neft sahibkarı Krasilnikov qardaşları da Xankəndində Məşədi Şükür Hacıyevə məxsus mülkün arxasında iki mərtəbəli iri, çoxmənzilli yaşayış binası inşa etdirmişdi.



Əslən şuşalı, Xankəndinin ilk sakinlərindən biri – Tağı kişidən yaranmış nəslin natamam şəcərə ağacı.
Onu Ulduza Tağıyeva (Tağı kişinin kötücəsi) tərtib və təqdim etmişdir.

Sonrakı onilliklərdə, vaxtilə Türkkiyədə qırğınlar töretnmiş və buna görə cəza alacaqlarından yaxa qurtarmaq üçün Qərbi Azərbaycana (Sisiyan, Zəngəzur və s.) qaçmış və siğinacaq tapmış, türklərin qatı düşməni cani daşnakların bir qismi Xankəndində yerləşdirildi. Onlar özlərinə yer etdikdən sonra yerli Azərbaycan türklərini təqib etməyə və zorakılığa məruz qoymağa başladılar. Bu zalim dığalardan ikisinin adı yaşlı nəslin nümayəndəsi əslən Xəlfeli kəndindən, uzun müddət Şuşa-



*1914-ci il, Kərgicahan kəndi
Məhəmməd ağa, birinci arvadı Ziba bəyim
Behbud ağa qızı və övladları arasında*

da yaşamış Qarabağda tanınan BVM iştirakçısı, 93 yaşlı Səttar Məhərrəmov Səməd oğlunun hafızəsində həkk olunmuşdur. Birincisi, quduz daşnak (bolşevik dərisinə girmiş) Tarxan, ikincisi - vilayət üzrə daxili işlər komissarlığının rəisi Qrişa Petrosyan. Bu, əlleri nahaq qana batmış, "ərməni-hay bolşeviklər"inin vəsitəsilə sovet dövrünün ilk illərində Qarabağın etnomənəvi dəyərlərini yaşıdan tanınmış adamları: bəylər, tacirlər, mülkədarlar,

habelə ziyalılar “xalq düşməni”, “qolçomaq” adlandırılaraq həbsə alınır, Sibirə sürgün olunurdular.

Külli Qarabağda müdhiş bir kabus - cinayətkar sovet-bolşevik donu geymiş zalim ərməni-hay daşnak kabusları dolaşırdılar. Qarabağın onlarla, yüzlərlə dəyərli kişiləri onların caynağına keçmişdi. Zərərçəkenlərin sırasında ancaq milyonçu, xeyirxah insan Mehəmməd Ağa Əbrəxanov qızılları hesabına Sibirə yox, təhsili nəzərə alınaraq Şamaxiya baş aqronom göndərildi və orada ömrünü başa vurdu. Sibirə göndərilən günahsız Qarabağ türklərindən çoxlarının isə taleyi indi də məlum deyil.

Bu dövrə Qarabağda sovet hökumətinə qarşı qalxmış mülkədar və qaçaqlarla mübarizə komissiyasına başçılıq etmiş Mir Cəfər Bağırov olmasayı bu itgilerin sayı daha ağır olardı.

Doğma elindən – yurdundan didərgin düşmüş görkəmli azər türk şairi Almaz Yıldırım (Bakıda doğulmasına baxmayaraq) Türkiyənin Elazığ bölgəsində ruhən bağlı olduğu Qarabağ Xankəndinin adını yaşatmaq xatirine burada salılmış (1920-ci ildən sonra) Xankəndində ömrünü başa vurmuşdu. Goru nurla dolmuş həradan biləydi ki, ölümündən 37 il sonra iki Xankəndindən birincisi nankor qonşularımız - ərməni-haylar tərəfindən xəyanət yolu ilə işğal olunacaqdır.

Sovet hökumətinin yeritdiyi sinfi mübarizə siyasetindən velayətin ərməni-hay rəhbərləri məharətlə sui-istifadə edərək bir müddət sonra vilayətin mərkəzini Şuşa şəhərindən Xankəndinə köçürməyə nail oldular və onun adını dəyişib Azərbaycan xalqının amansız düşməni - Stepan Şəumyanın adını qoydular. Həmin vaxtdan Xankəndinin yerli-köklü türk əhalisinə qarşı “etnik təmizləmə əməliyyatı” planlı və qapalı şəkildə həyata keçirilməyə başlandı. Belə ki, önce Xankəndinin mərkəzində və onun zəngin ailelər yaşayan mülkləri “plan”a salınaraq, ardıcıl surətdə sökülməyə məruz qaldı. Hökumətdən dəstək ala bilməyən Azərbaycan türkləri vilayətdən çıxb Ağdama, Gəncəyə və Azərbaycanın digər bölgələrinə üz tutdular. Atalar buna deyiblər: “yersiz gəldi, yerli qaç!”

Sökülmüş evlərin yerində çoxmərtəbəli yaşayış binaları tikilərək oraya ancaq ərməni-hay ailələri köçürüldü. Uzaqgörənliliklə həyata keçirilən etnik təmizləmə siyaseti nəticəsində Xankəndinin, ümumiyyətə, muxtar vilayətin demografik vəziyyəti gelecekdə gəlmə ərməni-hayların xeyrinə dəyişdi. Xankəndinin neçəneçə qeyrətli kişiləri bu zoraklıqla davam getirməyərək dünyasını dəyişdi.

Xırda ticarətlə məşğul olan Hacı Mehdi də bu diskriminasiyanın qurbanı oldu. Onun həyat yoldaşı qeyrətli Məşədi Sənəm nənə başsız qalmış ailəni saxlamaq üçün qohum-əqrəbadan qız və gəlinləri başına toplayaraq Xankəndində həna qurub milli ruhda naxışlı, butalı xalça, kilim, palaz toxumaqla məşğul oldu. Boyabaşa çatmış böyük oğlu Hüseynqulu da ailəyə kömək edirdi. Hüseynqulu, kiçik qardaşı Abbas və bacısı Xanım da ailə qurub ömürlərinin axırına kimi burada yaşamışlar.

Hüseynqulu (arvadı Sitarə) iki qız – (Qüdrət və Şövkət) və 3 oğul (Qarakıși, Qəzənfər və Müzəffər) atası olmuşdur.

Oğlanları Qarakıși və Müzəffər də Xankəndində ailə qurmuş, uzun ömür sürmüş və burada vəfat etmişlər. Şövkət nənə Qarabağ savaşında son 16 il məcburi köçküñ həyatını Bakıda yaşamış, 102 yaşında dünyasını dəyişmişdir.

Qəzənfər müəllim Mehdiyev isə elmə dərin bağlı olduğuna görə, ilk təhsilini Şuşada başa vurmuş, sonra Moskvada ali təhsil alaraq Bakıya dönmüş, uzun müddət Bakı Dövlət Universitetində tarix fakültəsinə rəhbərlik etmiş, tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. Onun bacısı (Qüdrət) oğlu Azər Hüseynov (əslində Zeynalov) da dayısının (elmi) yolunu davam etdirərək Moskvada oxumuş, filoloji elmlər namizədi alimlik dərəcəsi almış, 1948-ci ildən Azərbaycan Dövlət Pedaqoji İnstututunda müəllim işleyir, dosentdir.

Qarabağ klassik musiqi məktəbinin istedadlı yetirməsi tarzən Məşədi Zeynal Haqverdiyev Azər Hüseynovun (Zeynalovun) ata tərəfdən doğma babasıdır. Baba Zeynal 19-cu yüzilliyin 50-ci illərində Kərkicahan kəndində (hazırda Xankəndinin 26-ci məhəllə-

ləsider) anadan olmuş, ailəsi sonra Şuşaya, oradan da Xankəndinə köçmüdüdür.

Məşədi Zeynal Azərbaycanın görkəmli yazıçısı Əbdürrəhim bəy Haqverdiyevlə yaxın qohum – əmioğlu idi. 85 yaşlı Azər müəllim və onun 80 yaşlı bacısı Aytəkin xanım danışırlar ki, Ə.Haqverdiyev subay illəri yay aylarında Şuşadakı mülkü müsadi-rə olunduğundan Xankəndinə, məhz Məşədi Zeynal kişisinin evinə düşərdi (Məşədi el-obada həm də müdrik, ağsaqqal, xeyirxah in-san olmaqla muğam sənətini dərindən bilir və onu yaşıadırdı). Bu-rada, ona xüsusi Qarabağ sayağı - xalça, kilimlə bəzədilmiş bir otaq ayrılmışdı.

Məşədi Zeynal Haqverdiyev ilkin təhsilini Şuşada realni məktəbdə almış, dövrünün görkəmli mədəniyyət xadimlərinin mühitində (F.Köçərli, K.Mehmandarov, Y.Haqnəzərov, N.Vəzirov, A.Əmirov, Ə.Haqverdiyev, Cabbar Qaryağdı, Sadıqcan və b.) boy-a-başa çatmış Azərbaycanın vokal, çalğı və teatr sənətinin in-kişafında müstəsna xidmətləri olmuşdur. Onun istedadına bələd olan Üzeyir Hacıbəyli 1911-ci il noyabr ayının 4-də Nikitin qar-daşlarının teatrında səhnəyə qoyulan “Leyli və Məcnun” opera-sında Məşədi Zeynalı ustad tarzən kimi dəvət etmişdir.

Azər Hüseynovun (Zeynalov) atası Əliş kişi guya “Musavat” partiyasının üzvü olduğuna görə sovet rejiminin ilk günlərində tə-qib və təzyiqlərə məruz qaldığından ailənin uşaqlarını zoraklıqlıdan qorumaq məqsədilə soyadları Zeynalovu deyişdirərək Hüseynov yazmışlar. Azər müəllim uşaqlıqda məktəbə ilk dəfə gedəndə soyadı Zeynalov, 2-ci sinifdə onun soyadı sinif jurnalında artıq Hü-seynov yazılırdı. Köklü Xankəndili Zeynalov ailəsinə bu məcburi addımı atmağa dövrün, mühitin durumu, amansız sovet dövlət rejimi və el-qol açmış ərməni daşnakları vadə etmişdir...

Respublikada Xankəndini tanıtdıran nəsillərdən biri də Ta-ğıyevlər ailəsi idi. Qocaman sakinlərdən, bu nəslin nümayəndəsi, Məhəmməd və onun xammı Müləyimin ailə üzvlərindən 3 qız (Zümrüd, Mirvari və Tavuz) və 2 oğul (Kərim və Rəsul) doğul-

muşdur ki, bu övladlardan Mirvari xanım peşəkar cərrah, tibb elmləri doktoru olmuş, Bakıda dünyasını dəyişmişdir.

Məhəmməd kişinin böyük qardaşı Teymur Tağıyevin ailə-sində 7 uşaq olmuşdur (Raxşəndə, Razəndə, İsgəndər, Osman, İsrəfil, Tofiq, Lətif) ki, bunlar da boy-a-başa çatıldıqdan sonra ailə qurmuş və Tağıyevlər nəslini davam etdirmişlər.

Burada Baba Tağının təxmini nəsil şəcərə ağacını diqqətinizə təqdim edirəm (bax əlavəyə).

Xankəndinin köklü sakinlərindən Abış babanın 8 övladı (7 oğul: Şirin, Əyyub, Bəbir, Dadaş, Bəkir, Mürsəl, Bəhmən və bir qızı Şamama) olmuşdur. Bu qardaşların ailələri Abış babaya nə az, nə çox düz 25 oğul, qız nəvəsi bağışlamışlar. Onlardan Məşə-di Bəbirin ailə qurduğu Tavat xanımdan oğlu Tələt sovet dövrün-də müvafiq təhsil almış, ömrünün axırına kimi dəmiryolu sistemində işləmiş, məsul vəzifələr tutmuş, istedadı, əzmkarlığı sayə-sində general rütbəsinə qədər yüksəlmişdir.

Bəbir kişinin bacısı Şamama xanım və eri Məşədi Şükür Hacıyev də Xankəndinin ilk və zəngin sakinlərindən sayılırdı. Onların 5 otaqlı mülkü, adı çəkilən kinoteatrın sol tərəfində (Şmavon küçəsində) yerləşirdi, həyətində də möhtəşəm şah tut ağacı. 20-ci yüzilliyn ikinci onilliyində həmin mülkün 3/5 hissə-sini Züleyxa xalamin qaynatası Dadaş kişi və qaynanası Xanım nənə almış və orada uzun müddət yaşamışlar. 1930-cu illərdə hə-min mülkün qalan 2/5 hissəsini isə atam Babaş Məmmədov almış və bizim ailə oraya köçmüdüdür.

Qeyd edim ki, Dadaş baba və onun ömür-gün yoldaşı Xa-nım nənə Xankəndində doğulmuş və onların valideynləri də kök-lü xankəndili olmuşlar. Onların yeganə oğlu Rəşid kişi Züleyxa xanımla evlənmiş və bu nigahdan 4 oğlan və 1 qız dünyaya gel-mişdir. Böyük oğul Oqtay Məmmədov respublikada tanınmış hə-kim-stomatoloq işləmiş, tibb elmləri namizədi alimlik dərəcəsi al-mış, bacısı Roza xanım onun sənət davamçısı, peşəkar stomato-loqdur. Ailənin Altay və Elbrus qardaşları isə uzun müddət res-publika ticarət sistemində qüsursuz fəaliyyət göstərmişlər.

Haqverdiyevlər ailəsinə bir daha qayıdaraq qeyd edim ki, Əliş kişinin xalası Səltənət xanım da Xankəndindəndir. Onun oğlu lavaşçı Mürsəl və gəlini Canhəsənli Əbdürəhim babanın (o, 137 il yaşamışdır) qızı Fizzə xanımın nikahından 3 oğul nəvəsi (Səttar, Sədrəddin və Sabir) və 2 qız nəvəsi (Tavat və Zərifə) olmuşdur. Onların əksəriyyəti ömürlerinin axırına kimi Xan yurdunda yaşamışlar.

Yuxarıda qeyd etdiyim kimi, Mehdiqulu xan ona məxsus torpaqlarda kənd salarken mövcud ətraf kəndlərdən – Malibəyli, Kərkicahan, Kosalar, Canhəsən, Qaybah, Zarıslı və başqa azər türk əhalinin bir qismini könüllü qaydada buraya - Xankəndinə köçürmüştür. Bu, xanlıq çərçivəsində baş verən miqrasiya on illərlə davam etmiş və yeni kəndin böyüməsinə, inkişaf etməsinə səbəb olmuş, xanlığın iqtisadi qüdrətini də artırmışdır.

Belə kəndlərin sırasında Kosaların da adı çəkilir. Hələ Rusiyada dövlət çevrilişindən (1917) də xeyli qabaq Kosalar kəndindən Xan yurduna gəlmış Hüseyinov Kərim kişi burada ailə qurmuş (Saçlı nənə ilə) və 4 oğul (Cəlil, Novruz, Yunis və Musa) və 2 qız (Mələk və Qönçə) atası olmuşdur. Övladlarının hamısı öz növbəsində böyükərək özləri də ailə qurmuş və böyük nəsil davamçıları olmuşlar.

Novruz kişinin qayınları (Natevan xanımın qardaşları); Ağəli və Məhəmməd də Xankəndili olub burada evlənmiş, nəsil yaratmışlar. Ağalı kişinin (arvadı Maya xanım) 3 qızı (Qumru, Qəmər və Zərifə) və 2 oğlu (Xəlil və Asif) Xankəndində doğulmuş, 1988-ci ilin sentyabr ayına - ərməni-hay işgalinə qədər burada yaşamışlar.

Məhəmməd kişinin (arvadı Mahizər xanım), oğlanları – Rəsim, Rəşid və Mehman da əmiuşaqlarının taleyini yaşamışlar.

Novruz kişinin qardaşı Yunis (arvadı Zümrüt xanım) də Xankəndində yaşayan zaman ailə qurmuş və onlarm 2 oğlu (Xosrov və Arif) və 3 qızı (Tamara, Səfurə və Simuzər) olmuşdur.

N.Kərimovun anası - Saçlı nənə (134 il yaşamışdır) yerli əhali arasında xalq təbabətinin bilicisi kimi tanınmış, onlarla, yüzlərlə xəstəyə şəfa vermişdir. Öz zəngin həyat təcrübəsini, bil-

gilərini oğul nəvələri – Tapdıq və Cahidə, qız nəvələri – Zərqələm, Qərənfil, Tavuz və Ağcaya ötürmüştür.

Xankəndinin azər türk əhalisini artırın nəsillərdən biri də Miralı kişinin nəslə olmuştur. Onun bir oğlu, önce arabaçı, sonra ilk avtomobil sürücüsü Mürsəlin (arvadı Xədicə xanım) övladları Eldar, Tofiq, Saleh, Adilə və Nuridə xanım da Xankəndində doğulmuş, orta təhsil almış və uzun müddət burada yaşamışlar.

Miralı kişinin Adil, Əliməmməd, Humay və Göycək adlı övladları da Xan yurdunda boy-a-başa çataraq ailə qurmuş, ata-ana olmuş, yeni nəsil yaratmışlar.

Haqqında, yuxarıda xeyli maraqlı məlumat verdiyim qədim Zarıslı kəndindən camaatın bir qismi ailəvi yeni salınmış Xan yurdyu - Xan kəndinə köçmüş, onun böyüməsində, inkişafında yaxından iştirak etmişlər. Babaları Muxtar kişi (onun atası Xudu, babası da məlum - Xəlil kişi olmuşdur) dövrünün tanınmış ziyalisi, Gəncə qubernatoru Rəfibəylinin Şuşa qəzasında nümayəndəsi, el-oba ağsaqqalı olmuş, Cəlil və İlyas Xudiyev qardaşları (onlar 7 qardaş olmuşlar) da Xankəndinə miqrasiya etmiş, birincinin (arvadı Samaya xanım) 8 övladı olmuş, bunlardan ailədə böyük qardaş Əkbər müəllim uzun müddət Xankəndinin Nizami adına 4 sayılı məktəbində maarifçilik fəaliyyətile məşğul olmuşdur. Kamal Xudiyev isə Respublikanın tikinti sahəsində məsul vəzifələrdə çalışmış, “əməkdar mühəndis” fəxri ad almış, sonrakı bacı, qardaşlar xalq təsərrüfatının müxtəlif sahələrdə fəaliyyət göstərmişlər. İlyas və Səriyyə xanım Xudiyevlər ailəsində 5 uşaq doğulmuş, hamisi uzun müddət Xankəndində yaşamışlar. Ərməni-hay milletçiləri 1988-ci ilin sentyabrında birinci olaraq Cəmil Xudiyevin bazaraltı sahəsindəki evinə od vurub yandırmış, özünü isə qətlə yetirərək şəhid olmuşdur.

Zarılıdan Xudiyevlər nəslinin davamçıları İbrahim və Təməmin ailəsi də çoxuşaqlı olmuş (3 qız, 4 oğlan), onlardan böyük oğul Xəlil Xudiyev (həyat yoldaşı Fəridə xanım) sovet dövründə partiya orqanlarında rəhbər vəzifələrdə işləmiş, sonra maarif sahəsinə işə keçmişdir.

Xankəndinin qocaman sakinlərindən Qaybalı kəndindən çıxmış, el-oba aqsaqqalı, öz müdrikliyilə seçilən Mikayıl baba İbrahimovu da qeyd etmək yerinə düşər. O, 19-cu yüzilliyin sonunda ailəsilə Xan yurduna gəlmış və burada məskunlaşmışdır. Onun böyük oğlu Teymur (arvadı Fiməngiz xanım) 5 qız, 5 oğul atası olmuşdur. Ailənin böyük qızı Suqramn ərə getdiyi Şükürün 5 qardaşı, bir bacısı da Xankəndində yaşayırıdlar.

Suqrəninin əmisi Cəmil kişinin arvadı Səltənətdən 3 oğlan (Əli, Xanlar və Yelmar) və 1 qızı Ofelya (oğlu Yelmar Bakıda Şəhidlər Xiyabanında uyuyur) Xan yurdundan dünyaya gəlmış, orta təhsilini bitirdikdən sonra ailəvi Ağdama köçməli olmuşlar.

Xankəndinin sayılan ailələrindən biri də Malibəyli kəndindən, hələ Rusiyada dövlət çəvrilişindən də (1917) xeyli öncekə köçüb gəlmış Bağırova Nənəqız nənenin ailəsi idi. Onun oğlanları Əlfi, İspəndiyar və Əfrasiyab, qızı Xaver də ömürləri boyu Xankəndində yaşamışlar, hamısı da ailəli, oğullu, qızlı.

Nənəqız nənə 106 yaşında məcburi köçkünlə olaraq ömrünü Şuşada başa vurmusdur.

Babam Məmmədov Süleyman kişi, onun qohumları – Şirinovlar ailəsi, İmanova Dursun ailələrilə, təxminən oktyabr inqilabına qədər Laçın bölgəsindən köçüb gəlmişlər. Süleyman babanın 3 oğlu (Bəbiş, Babaş və Əbdülrahim), Dursun xanımın (əri Taliş kəsidən) bir oğlu (Zahid), 3 qızı (Müskülət, Sevil və Validə) olmuşdur. İmanova Müskülət müəllimənin qızı Ramella xanım Allahverdiyeva Bakıda ali hüquqi təhsil alaraq hazırda Respublika Ağır cinayətlərə dair işlər üzrə Respublika Məhkəməsində haqq-eidalətin, qanunçuluğun bərqərar olmasına həsr etdiyi hakimlik fəaliyyətini davam etdirir.

Qaytaran və Ötürək Şirinovlar qardaşlarının babası Şahpələng kişi də ilk vaxtlarda Laçın bölgəsindən Xankəndinə köçmüvə burada Çuxur məhlədə ailə qurmuşdur.

Xankəndinə köçənlərin arasında Şirənlə dağ kəndindən çıxmış ailələrin də adı çəkilir. Tanınmış ziyalı, şair-publisist Əyyub Şirənlənin verdiyi məlumatata görə Mikayıl kişi ailəsilə, Musa kişi (105 il özür sürmüş arvadı Mina ilə), İslı kişi (Əhmədov, arvadı

Alagöz ilə), Misir kişi Allahverdiyev (arvadı Güllərə ilə), Şəfahət Əbdüləzimov və Daşdəmir kişi oktyabr inqilabından xeyli once, Şura hökuməti dövründə Qamboy Məmmədov (arvadı Fatma ilə) və onlarla digər ailələr Xan yurdunun böyüyüb genişlənməsində, onun iqtisadiyyatının, mədəniyyətinin inkişafında yaxından iştirak etmişlər. Bura köçənlərin əksəriyyəti «bazaraltı», «kərpiçxana» yaşayış sahəsində və Çuxur məhəllədə məskunlaşmışlar.

Uzunömürlü Xankəndilərlə apardığım söhbətdən məlum oldu ki, ətraf kəndlərdən buraya yaşamağa köçüb gəlmiş azər türklərinin arasında peşəsinin ustası, sənətkar adamları da az olmamışdır; sallaqxana (qəssabxana) başçısı Allahverdi Qulu oğlu, qəssablar - Əvəz, Qədir, Bəbiş, Abbas kişiler, Məşədi Musa, Miralikişi, dükançı Umut, Həsən, çörəkçi Aslan, Zülfüqar, Əsgər, Mirzə Cavad həkim - cərrah, tanınmış seyidlər: Ənvər, Novruz, Bəhmən ağalar, mahir kamança çalan ustad İmran Məhəmmədəga oğlu, Kərimbəy Qarabəyov və s. və i.a.

Xankəndindən çıxmış, onu tanıdan və adını ucaldan çağdaş Azərbaycan türklərindən maarifçi “Respublikanın əməkdar müəllimi” Prezident təqaüdçüsü Qaçay Məmmədov, Yusif Əliyev, qocaman müəllimlərdən əslən şuşalı, Lenin, Qırmızı Əmək Bayrağı və “Şərəf nişanı” ordeni ilə təltif olunmuş “Respublikanın əməkdar müəllimi” fəxri adı almış uzun müddət Nizami adına məktəbin direktoru işləmiş Abdulla Qədirov, sonra Qasim İsgəndərov, Seyran Əliyeva, İbrahim və İdris Məhərrəmov qardaşları, Əkbər Xuduyev, Baxış Cahangirov, Sabir Əliyev, ... fizika-riyaziyyat elmlər doktoru, professor Vidiadi Əliyev, jurnalistlər: Cahid Kərim və bu sətirlərin müəllifi, tibb sahəsində uzun illər səmərəli fəaliyyət göstərən Elmira və kardioqraf, “əmək veterani” Sima Bünyatova bacıları, peşə ustaları: Əhəd, Tahir, Əhməd, İdris Məmmədovlar, İslam, Əfqan, Rasim və Ayaz Əliyevlər qardaşları, Aydin, Hamlet, Qəhrəman, Firdovsi Əsgərov qardaşları, bu siyahımız uzatmağa lüzum yoxdur.

**XANKƏNDİNİ TANIDANLARDAN
BİR QISMİNİN ŞƏKİLLƏRİ**



Züleyxa xanım
Məmmədova



Bacısı Ağca nənə



Qardaşı
Qasim İsgəndərov



Oğlu Oqtay Məmmədov
tibb elmləri namizədi



Mirvari xanum Tağıyeva
tibb elmləri doktoru




Vüdat Əliyev fizika-riyaziyyat
elmləri doktoru, professor



Qəzənfər Mehdiyev
tarix elmləri namizədi



Azər Hüseynov
filologiya elmləri namizədi




Cahid Kərim
jurnalist



Sabir Əliyev
Xankəndini sonuncu tərk
etmiş, onun Nizami adına
orta məktəbinin sabiq
direktoru



Cəlil Xudiyev və onun ömür-gün yoldaşı Səmaya Xudiyeva



*Kamil Cəlil oğlu Xudiyev,
Azərbaycan Respublikasının
əməkdar mühəndisi*




*Şəkildə: soldan bacım Elmira xanım, müəllif, Maqbet Bünyadov (yubilyar) və
kiçik bacım Sima xanım (onun ömrü-gün yoldaşı) nəvəsi ilə*

Evimizin qərbində Usub Sadixovun, cənubunda Qasim Şirinbəyovun, şimal cəhətində Krasilnikovların mülkləri yerləşirdi. Ərmənilər-haylar Krasilnikov sözünü təhrif edərək “Kerasinko həyəti” deyirdilər. Bizim və adı çəkilən qonşuların mülkləri, həyətimizdə geniş gövdəli, boylu-buxunlu, başı göylərə ucalan məğrur şah tut ağacı bəlkə də Qarabağ xanlığından bizə qalmış yadigar idi. Xankəndində ondan möhtəşəm, şaxlı-budaqlı ikinci tut ağacı yadına gəlmir.

Yaxından isə onu bir az gec - 7, ya 8 yaşında, onun budaqlarından, iri-iri qızılı çalan şirəli tutlarını özüm öz əlimlə dərəndə tanıdım və sevdim. Öncə ona görə ki, kiçik qardaşım Firdovsi (ruhu şad olsun) və xalam uşaqları: Oqtay, Altay, Zavurla Şah tutun öz aramızda böldüyüümüz qanadlarına dırmaşanda o məni yüksəkliyə, göyə qaldırırdı, əlçatmaz səmada hiss edirdim özümü, qədim əcdadlarımımız türklerin inam gətirdiyi Tenqriyə (Ulu Səma Tanrısi) yaxınlaşdırıqca bundan həyəcanlanırdım, izah olunmaz iftixar hissi dolardı kövrək qəlbime.

Sonra bu qürur hissi ilə bulduğum zaman qeybdən gəlib ruhumu oxşayan həzin və müləyim, ecazkar bir musiqi sədası eşidərdim. Diqqət kəsilərdim. Onu dinlədikcə sehrlənir, ovsunnanırdım. Mənə elə gəlirdi ki, bu musiqi sədalarını Şah Tut ağacının qanadları, qol-budaqları özündə yaşıdır və yaradır, çözələyir-bəstələyirdi. Onu yalnız mən eşidirdim, o mənim payım idi. Onu dinlədikcə yüngülləşirdim, ruhum temizlənirdi, təzelənirdi, sanki mavi səmaya uçmağa yalnız qanadlarım çatmırıdı. Bu anlarda Şah tut mənə daha doğmalaşırıdı, onun səmaya baş vurmuş qanadını mehbəbəcəsinə bağrıma basırdım, ondan ayrılməq belə istəmirdim... Özümü dünyanın ən xoşbəxt adamı sanırdım. İlahi, bu möcüzə idi, mən yaşayırdım.

Çox illər keçəndən sonra Şah tut ağacının mənə bağışladığı möcüzənin, sırrın açımı-muğam musiqisini eşidəndə yenidən ehtizaza gəldim, anladım ki, uşaqlıqda eşitdiyim musiqi sədaları muğam imiş. Bu sehri, ecazkar musiqini mənə ilk dəfə Şah tut ağacı bağışlamışdı. Sən demə insanları ovunduran, düşüncələr aləminə aparan, bəzən kövrəldən qədim zamanlardan türk dünyasında ya-



*Kamil Cəlil oğlu Xudiyev,
Azərbaycan Respublikasının
əməkdar mühəndisi*



*Şəkildə: soldan bacım Elmira xanım, müəllif, Maqbet Bünyadov (yubilyar) və
kiçik bacım Sima xanım (onun ömür-gün yoldaşı) nəvəsi ilə*

Evimizin qərbində Usub Sadıxovun, cənubunda Qasım Şirənbəyovun, şimal cəhətində Krasilnikovların mülkləri yerləşirdi. Ərmenilər-haylar Krasilnikov sözünü təhrif edərək "Kerasinko aleyəti" deyirdilər. Bizim və adı çəkilən qonşuların mülkləri, həyatımızdə geniş gövdəli, boylu-buxunlu, başı göylərə ucalan nəğrur şah tut ağacı bəlkə də Qarabağ xanlığından bize qalmış vədigar idi. Xankəndində ondan möhtəşəm, şaxlı-budaqlı ikinci tut ağacı yadına gəlmir.

Yaxından isə onu bir az gec - 7, ya 8 yaşında, onun budaqlarından, iri-iri qızılı çalan şirəli tutlarını özüm öz əlimlə dərəndə tanıdım və sevdim. Önce ona görə ki, kiçik qardaşım Firdovsi (ruhu şad olsun) və xalam uşaqları: Oqtay, Altay, Zavurla Şah tutun öz aramızda böldüyüümüz qanadlarına dirmaşanda o məni yüksəkliyə, göyə qaldırırdı, əlçatmaz səmada hiss edirdim özümü, qədim əcdadlarımımız türklərin inam gətirdiyi Tenqriyə (Ulu Səma Tanrısı) yaxınlaşdırıqca bundan həyəcanlanırdım, izah olunmaz iftixar hissi dolardı kövrək qəlbime.

Sonra bu qürur hissi ilə bulduğum zaman qeybdən gəlib ruhumu oxşayan həzin və mülayim, ecazkar bir musiqi sədası eşidərdim. Diqqət kəsilərdim. Onu dinişdikcə sehrlənir, ovsunnlarındım. Mənə elə gəlirdi ki, bu musiqi sədalarımı Şah Tut ağacının qanadları, qol-budaqları özündə yaşıdır və yaradır, çözələyir-bəstələyirdi. Onu yalnız mən eşidirdim, o mənim payım idi. Onu dinişdikcə yüngülləşirdim, ruhum təmizlənirdi, təzələnirdi, sanki mavi səmaya uçmağa yalnız qanadlarım çatmırıdı. Bu anlarda Şah tut mənə daha doğmalaşırıdı, onun səmaya baş vurmuş qanadını mehribancasına bağrıma basırdım, ondan ayrılməq belə istəmirdim... Özümü dünyanın ən xoşbəxt adamı sanırdım. İlahi, bu möcüzə idi, mən yaşayırdım.

Çox illər keçəndən sonra Şah tut ağacının mənə bağışladığı möcüzənin, sırrın açımı-muğam musiqisini eşidəndə yenidən ehtizaza gəldim, anladım ki, uşaqlıqda eşitdiyim musiqi sədaları muğam imiş. Bu sehri, ecazkar musiqini mənə ilk dəfə Şah tut ağacı bağışlamışdı. Sən demə insanları ovunduran, düşüncələr aləminə aparan, bəzən kövrəldən qədim zamanlardan türk dünyasında ya-

ranmış muğam musiqisinin ifa aləti – tar, qeyri ağaclarдан yox, məhz tut ağacından hazırlanmış.

Bu da İlahinin, ulu Rəbbimizin bir sirri-aləmidir ki, bu gözəl musiqini türk əcdadlarımıza bağışlayıb ki, onun qüdrəti, ərənliyi, cəngavərliyi daha çəkili olsun, milli mənəviyyatı daha zəngin və mənalı olsun!

Sonra onu da dərk etməyə başladım ki, bəhrələndiyimiz bu əzəmətli Şah tutun qanadları nə qədər hündürə qalxsa da, qalın, sarsılmaz gövdəyə bağlıdır və onları göylərə ucaldan da bu qüdrətlə gövdədir. Qulaclarımıza siğışmayan iri gövdə baş vurmuşdu torpaqm dərinliklərinə, mehbərbancasına möhkəm-möhkəm, doğmacasına siğinmişdi, tapılmışdı o torpağa...

Ağlim kəsəndən Şah tutu ailəmizlə müqayisə etməyə başladım. Onun budaqları biz - uşaqlar, gövdəsi isə valideynlərimiz, Şah tut necə ki, "qurşağacan" torpağa girmişdi, ona bağlanmışdı, biz də ata-anamızı - valideynlərimizə, onlar isə torpağa, Vətən deyilən torpağa! Ulu Tanrıının xeyir-duası ilə, başa gəlmış barlı-bəhərli, bərəkətli Qarabağ torpağımıza!

Bu qədim türk torpağı neçə-neçə nəsillər yetirmiş, ərsəyə çatdırılmış, dar günlərində yağırla savaşlarda onların zoruna tapılmış... nəticədə əbədi olaraq onları öz doğma ağuşuna – bağrina basmışdı. İndi bu torpaqda babalarımız, nənələrimiz, babalarımızınbabaları, nənələri uyuyur. Xankəndini tikənlər də, salanlar da bu torpaqda uyuyur. Təəssüflər olsun ki, bunu biz çox gec bilmışik. Çox gec öyrənmişik ki, Xankəndinin salınması gedışatında Mehdiqulu xan ona tabe olan ətraf, azər türklərile məskunlaşmış kəndlərin müəyyən qism əhalisini buraya köçürmiş, təsərrüfatını genişləndirmiş, xanlığın iqtisadiyyatını gücləndirməklə ona həm də əlavə arxa və dayaq yaratmışdır.

Çox təəssüflər ki, Mehdiqulu xanın Xankəndindəki evi qurunub saxlanmamış, (yəqin ki, düşmənlərimiz tərəfindən qəsdən dağıdılmışdır), zaman isə onun izini itirmişdir.

Xankəndi ilə bağlı xatirələri, olayları bir daha qələmə almaqda, qabartmaqda niyyətim bioqafik oçerk yazmaq deyil. Bir şahid, yerli-köklü sakın kimi təsdiq etmək zorundayam ki, Qarabağın bu axarlı-baxarlı qoynunda əzəldən, hələ çox qədim vaxtlardan

halal süd əmmiş, onun torpağından, suyundan, təbiətindən bəhrələnmiş azər türklər (qarqar, alban, uti, savdey və s. türk mənşəli tayfalar) yaşmış və bu ərazilər yüzilliklər, minilliklər boyu nəsil-lərdən-nəsillərə emanət ötürülmüşdür. Bəli, bax bunları - tarixi həqiqətləri, bu gün daha inamlı bir daha qabartmağa elmi, tarixi əsasımız var! Ərməni-hay deyilən millətin törəmələri bizim diyara, ümumiyyətlə, Qafqaz bölgəsinə çox-çox sonralar gəlmədirler. Bu da elm aləmində çoxdan sübut olunmuş həqiqətdir, gerçəklilikdir və bu barədə yetərinçə yazınlara əlavələr etməyə lüzum görmürəm.

İndi isə qayıdaq söhbətimizin davamına. Söyügedən torpaqlar - ərazi o zaman maraqlı bir adla - Vərəndə (əslində "Berendey") - türk-qıpçaq tayfasının bir qolunun adı daşıyan vilayetin tərkibinə daxil edilmişdir. Rus mənbələrindən məlum olur ki, berendeylər - oğuz qrupunun bir qolu 18-ci yüziliyin əvvəllerində monqol istilasından sonra dağlaşaraq bir qismi Şimali Qafqaza, oradan da "Dəmir qapı" Dərbənddən keçərək Azərbaycana gəlmiş, o cümlədən Qarabağda Xocavənd bölgəsində məskunlaşmışdır. Qarabağ xanlığı dövründə onların adı ilə, lakin təhrif olunmamış halda - Vərəndə adlı vilayət belə meydana gəlmişdir. 1805-ci ildə, Qarabağ xanlığı Rusiya imperiyasının ərazisinə qatıldığı dövrdə rus hərbiçilərinin Sinja polku önce Xocalı bölgəsində, sonra isə Xankəndində artıq "yuva" salmış ərməni-hay "başbilənləri"nin təkidilə ("Xaçpərəst - xaçpərəstə kömək durmalı, onu dəstəkləməlidir" prinsipi əsasında) Xankəndinin yuxarı məhəlləsində - qərbində yerləşdirildi. Rus hərbi kontingentinin Xankəndinə köçürülməsile əlaqədar burada hərbi kazarmalar, xəstəxana, səhra kilsəsi, inzibati binalar tikilməyə başladı və bölgənin hərbi qərargahı buraya köçürüldü. Bundan sonra Xankəndinə ərməni-hay kökü daha da artmağa başladı...

Sonrakı illərdə müstəmləkəçilik siyasətinə uyğun olaraq rus imperiyası Qafqazda mövqeyini daha da möhkəmləndirmək məqsədilə Zəngəzur və başqa, türklərə məxsus torpaqlarda siğinacaq tapmış ərməni-hay ailələri buraya - Xankəndinə köçməkdə yardımçı olaraq ərmənilərin-hayların sayını artırdı.

Anonim ərməni-hay müəllifi bu məsələyə toxunaraq çox düzgün qeyd edir ki, 1847-ci ildə Zəngəzurdan - Xankəndinə kö-

çürülmüş ərməni-hay ailelərinin burada yerləşdirilməsi onun etnik təkibini də dəyişdi. Bu etnik dəyişmənin sonrakı onilliklərdə Ağdərə, Xocavənd bölgələrində də fəal və ardıcıl həyata keçirilməsi gündəmə gətirildi və davam etdirildi.

Şura hökumətinin illərində gəlmə ərməni-hay əhalisini işlə təmin etmək, onların Qarabağda qalıb yaşaması, doğub-törəməsi-artması üçün Xankəndində ipək kombinatı, şərab zavodu, ət və süd kombinatları, ayaqqabı və tikiş fabrikları, asfalt-beton zavodları, mebel fabriki, iri elektrik şəbəkəsi, təhsil ocaqları, sənaye və tikinti materialları istehsalçı, tədris-istehsalat və pedaqoji institut, müəllimləri təkmilləşdirmə institutu, sovxozi-texnikum, tibb, muziqi, orta-texniki peşə məktəbləri, mədəniyyət və incəsənət sahəsində dram teatr, konsert zalı, vilayət kitabxanası, xəstəxanalar, dispanser, feldşer-mama məntəqəsi və s. və i.a. binalar inşa olundu və fəaliyyətə başladı.

Üstündən neçə onilliklər keçəndən sonra 1988-ci ilin ilk aylarında Yuxarı (dağlıq) Qarabağda sovet donu geymiş ərməni-hay kabusu yenidən baş qaldırdı. Ali hökumət qurumlarında yuva salmış ərməni-hay millətçilərinin və ərmənipərəst vəzifəli rusların köməyiyle Xankəndində qondarma (mən deyərdim satqın) dövlət qurumu - Təşkilat Komitəsi yaradıldı. Həmin ilin 18-i sentyabrda komitənin gözləri qabağında Xankəndinin yerli-köklü əhalisi - 14 min Azərbaycan türkünü ərməni-hay separatçıları sovet-rus hərbçilərlə sövdələşərək zorakılıqla dədə-baba evlərində çıxarıb qovdular (Təşkilat Komitəsinin sədri ərmənipərəst Arkadi Volski, bəlkə də bu "xidmətlər"inə görə, sonralar Rusiya hərbi sənaye kompleksinin rəhbəri vəzifəsinə irəli çəkildi).

...1923-cü ildə Şura hökumətinin rəhbər vəzifələrində oturan "nüfuzlu" ərmənilərin-hayların və onlara dəstək verən ərmənipərəst qüvvələrin köməyi ilə Yuxarı (dağlıq) Qarabağ Aran Qarabağın vəhdətindən qopardılaraq qondarma Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı və onun mərkəzi - Xankəndinin doğma adı da dəyişdirilərək azər türklərinin qəddar düşməni olan Stepan Şaumyanın adı ilə Stepanakert adlandırıldı...

Azərbaycan xalqı öz müstəqilliyinə nail olduqdan sonra (oktyabr 1992-ci il) əski Xankəndinin adı özünə qaytarıldı...

Qiyabi səfərimizə davam edək. Xan məkanı, xan yurdunu Xankəndini Şuşa şəhəri ilə dağların daşlı-qayalı sinəsilə dolanbachı 12 km şose yolu bağlayır. Eyniadlı bölgənin ərazisi rəngarəng türk mənşəli toponimlərlə (etnonimlərlə) - dağ, qala, çay, bulaq adları ilə zəngindir: Laçınlılar, Malibeyli, Qaybalı, Zarıslı, Məmişlər, Mirzələr, Səfixanlar kəndləri, Boğurxan, Buğadaş, Sarıbaba, Kirs, Qırıqız dağları, sorağı uzaq keçmişdən gələn Zaris qalası, Ağışay, Qayaaltı çay, Turşsu, Uzundərə çayları, məşhur İsa bulağı, Saxsı bulaq, Qırıq bulaq, Yüz bulaq, İslı bulaq, Sotyuq bulaq, Çarix bulaq... hamısı da şəffaf azər türk adları - ulu babalarımız yadigarı, amanatı. Bütün bu coğrafi adların önündə Qarabağın taxt-tacı Şuşa durur. Gəlin indi də bu şəhərin tarixi-keçmiş, memarlıq abidələri, əsilzadə adamları, nəsilləri haqqında qısa da olsa bəzi bilgilərilə tanış olaq.

QARABAĞIN TAXT-TACI ŞUŞA QALASI

Tarixi arayış. Ötən yüzilliklərin mövcud qaynaqlarında Şuşa qalasının yaranma tarixi daha uzaq keçmişə aid edilir. Təəssüf ki, bu gün onun zəngin keçmiş mədəniyyəti, məşğulliyəti, etnomənəvi sərvətlərlə bağlı mənbə məlumatları hələ ki, tam, bütöv, qənaətbəxş deyil - azdır və olanlar da qala-şəhərin yaranmasını 13-14-cü yüzilliklərə aid edir.

Belə ki, görkəmli Azərbaycan tarixçisi, akademik Z.M.Bünyadov qalanın ilk adını Novruz kimi göstərir və onun monqollar tərəfindən dağdırılması yazır. Bir müddət durğunluqdan sonra qalalılar - yerli türk tayfları onu yenidən ucaltmışlar.

Akademikin professor Y.B.Yusifovla birlikdə yazdıqları "Azərbaycan" tarixi dərslik kitabında (1994) da göstərilir ki, 14-cü yüzilliyyə aid xatirə yazılarında qala 1428-ci ildə türk tayfları tərəfindən inşa olunmuşdur. Pənahəli xan isə onun mühüm, fövqəladə əhəmiyyətini nəzərə alaraq, sadəcə olaraq "bərpa etdirilmiş, möhkəmləndirmiş və abadlaşdırılmışdır".

Bu deyimlər Azərbaycan xalqının etnomənəviyyatının zənginləşdirilməsi üçün böyük işlər görmüş A.A.Bakıxanovun Şuşa haqqında dəyərli fikirləri ilə üst-üstə düşür. O, vurğulayır ki,

"Şuşa Azərbaycanın Təbriz kimi qədim şəhərlərindən biridir, ilk adı da Novruz olmuşdur".

Şuşa qalasının yaranma tarixilə yaxından məşğul olan şuşalı, çağdaş tarixçi alim Y.Hüseynov isə uzun düşüncələrdən sonra bu qənaətə gəlmışdır: "...son tədqiqatlar sübut edir ki, əvvəller qalanın yerində türk tayfları tərəfindən bina olunmuş yaşayış məntəqəsi olmuşdur. Qarabağ xanı Pənahəli xan Cavanşir həmin yaşayış məntəqəsinin yanında hərbi strateji mövqedə yerləşən Pənahabad qalası tikdirmişdir...".

Sadalanan bu tarixi olayların həqiqət olmasını təsdiq edən başqa mənbə məlumatları da vardır. Onların içərisində birinin üzərində dayanaq.

Məlumdur ki, Azərbaycanın zəngin təbieti, mədəniyyəti, abidələri, etnomənəvi dəyərləri hələ qədim dövrlərdən əcnəbi səyyahların, ziyanlıların, tacirlərin diqqətini özünə çəkmiş, burada tədqiqat işləri aparmış, xeyli ədəbiyyat yaratmışlar. Naməlum Venesiyalı tarixçi (həm də tacir) 10 il zaman kəsiyində Azərbaycana səyahətə çıxmış, xüsusilə də Qarabağın iqtisadiyyatı, onun tərəqqi etmiş ipəkçilik mədəniyyətile yaxından tanış olmuş və Avropa bazarları ilə ticarət əlaqələrinin genişlənməsinə təsir etmişdir. Vətənə qayıdan tarixçi "Səfərnamə" adlı yazdığı maraqlı əsərində Yuxarı (dağlıq) Qarabağı təsvir edərək göstərir ki, sildirim qayalarla əhatə olunmuş bir yerdə Kənar adında qala-şəhər vardır. Onun əhalisi turkdillidir və camaatin əsas məşguliyyəti yaxın kəndlərdə hazırlanan ipəyi Avropa bazarlarına çıxarmaqdır. Xarici ölkələrə ixrac olunan ipək parçalar yüksək keyfiyyətli olduğuna görə, hətta qala-şəhərin adıyla "kənar" adlanırdı.

Venesiyali tarixçi-səyyahın yazdığını görə Səfəvilərin şahı I İsmayıllı Xətai 1501-1524-cü illər arasında bir neçə gün qala-şəhərdə qalmalı olmuşdur.

"Şah İsmayıllı Xətainin ölüm yolundan səhifələr" məqaləsinin müəllifi şair-publisist Əyyub Şirənlə qeyd edir ki, "mənim fikrimcə Dağ Qarabağdakı bu qala-şəhər, sonra Qarabağ xanlığı dövründə önce Pənahabad və Şuşa adlanmışdır" ("Qarabağ apanan yol" qəzeti, 31 avqust 2007-ci il, 15).


Doğrudan da, Yuxarı (dağlıq) Qarabağda sildirilmiş, heyret və heyranlıq doğuran, qayalarla əhatə olunmuş tarixdə ikinci qala-şəhər olmamış və yoxdur. Tarixçi-səyyahın bu ifadəli təsviri ancaq və ancaq Şuşaya şamil oluna bilər və yalnız ona aiddir! "Səfərnamə"də ipəkçilik mədəniyyətinin mövcudluğu və inkişafı (baraşa qurğunun yetişdirilməsi, yemlənməsi üçün qalanın ətraf kəndlərində çoxlu tut bağları olmuşdur və bu diyarda tut bağlarının salınması, qorunması və mövcudluğu ardıcıl və davamlı ənənəyə çevrilmişdir), deyilən fikri bir daha təsdiq edir.

Bələliklə, buradan iki tarixi, məntiqi nəticəyə gəlmək olur; birinci, Şuşa qalasının tarixi keçmişdən daha uzaq dövrlərə gedib çıxır və onun daha dərindən hərtərəfi tədqiq olunması, öyrənilməsi davam etdirilməlidir. İkincisi, bu möhtəşəm və əzəmətli qala-şəhəri yerli-köklü əhali-avtoxton türk tayfları inşa etmiş və orada yaşamışlar...

Qarabağın taxt-tacı – Şuşa şəhəri ərməni-hay separatçılarının işgalinə qəder (may 1992-ci il) 170 bina - memarlıq abidəsi, 160 incəsənət abidəsini qoruyub saxlamışdır. Onların sırasında "Gəncə darvazaları", Qala qapıları və Qala bürcləri, İbrahim Xəlil xanın və onun qızı Qara Böyük xanım qəsrleri, Qarabağ xanlığının imarəti, dövrünün görkəmli me-



Pənahabad qalası



Gövhər ağa məscidi

marı Kərbəlayı Səfi xan Qarabağının inşa etdiyi Yuxarı Gövhər Ağa məscidi, Aşağı Gövhər Ağa məscidi, məhəllə məscidləri, sayı 20-dən çox karvansara və 20-ə yaxın Şərqi üslubunda tikilmiş hamam binaları - onun yaratdıqlarının tam siyahısı deyil.

Xan qızı - Xurşudbanu Natəvanın ev-muzeyi, görkəmli hərbi xadim, artilleriya general-leytenantı S.A.Mehmandarovun (1857-1931) evi, istedadlı şair, rəssam, ensiklopedik bilgili Mir Möhsün Nəvvabın, Hacıqulular sarayı, karvansaray, "Şirin su" qədim Şərqi üslublu hamamları, coğrafi mövqeyinə görə bənzəri olmayan Cıdır düzü, hələ sağlığında özlərinə əbdilik, ölməzlik qazanmış sənətkarlarımızdan Azərbaycan milli klassik musiqisinin banisi, dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəylinin (1885-1948) ev-muzeyi, SSRİ Xalq artisti, fitri istedada malik müğənni Bülbül Məmmədovun (1897-1961) ev-muzeyi, xalqımızın musiqi mədəniyyətinin görkəmli nümayəndələri, xanəndə Cabbar Qaryagdıcıoğlu (1861-1944), Seyid Şuşinski (1889-1665) və Xan Əmi Şuşinski (1901-1979), tarzən Qurban Pirimov (1880-1965), tanılmış xanəndə və müğənnilərdən Məcid Behbudov (Rəşid Behbudovun atası, 1873-1945), Səttar, Hacı Hüsnü, Sadıqcan, Mirzə Muxtar, Bülbülcan, Əbdülbağı, Məşədi İslahi, Keçəli oğlu Məhəmməd, xanlıq Şükür, İslam Abdullayev, Məşədi Cəmil, İsfəndiyar Aslan, Aşıq Abbasqulu, Nəcəfqulu, tarzən Mirzə Fərəc, Məlibəyliyidən Həmid Mirzə Mansur, qarmonçalan Kərbəlayı Lətif və başqaları, istedadlı bəstəkar Zülfüqar Hacıbəyov (Üzeyir Hacıbəylinin qardaşı, 1884-1950), onların qardaşı oğlu Soltan Hacıbəyov (1919-1974), böyük bəstəkar - dirijor Niyazi Hacıbəyov - Tağızadə (1912-1984), Ə.Əmirov (1885-1948) və onun dünya şöhrətli oğlu Fikrət Əmirov (1920-1985), Süleyman Ələsgərov (1924-2000) və onlarla xarici ölkələrdə də məşhurlaşmış digər sənətkarların parlaq musiqi istedadi Şuşaya "Şərqi konservatoriyası" fəxri ad qazandırmış, Azərbaycanı bütün dünyaya tanıtmışlar.



Xanəndə Khan Şuşinski, tarzən Bəhram Mansurov və kamançaçalan Tələt Bakıxanov



Keçəçi oğlu Məhəmməd öz ansamblı ilə

marı Kərbəlayı Səfi xan Qarabağının inşa etdiyi Yuxarı Gövhər Ağa məscidi, Aşağı Gövhər Ağa məscidi, məhəllə məscidləri, sayı 20-dən çox karvansara və 20-ə yaxın Şərqi üslubunda tikilmiş hamam binaları - onun yaratdıqlarının tam siyahısı deyil.

Xan qızı - Xurşudbanu Natəvanın ev-muzeyi, görkəmli hərbi xadim, artilleriya general-leytenantı S.A.Mehmandarovun (1857-1931) evi, istedadlı şair, rəssam, ensiklopedik bilgili Mıx Möhsün Nəvvabın, Hacıqulular sarayı, karvansaray, "Şirin su" qədim Şərqi üslublu hamamları, coğrafi mövqeyinə görə bənzəri olmayan Cıdır düzü, hələ sağlığında özlərinə əbədilik, ölməzlik qazanmış sənətkarlarımızdan Azərbaycan milli klassik musiqisinin banisi, dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəylinin (1885-1948) ev-muzeyi, SSRİ Xalq artisti, fitri istedadada malik müğənni Bülbül Məmmədovun (1897-1961) ev-muzeyi, xalqımızın musiqi mədəniyyətinin görkəmli nümayəndələri, xanəndə Cabbar Qaryagdioglu (1861-1944), Seyid Şuşinski (1889-1965) və Xan əmi Şuşinski (1901-1979), tarzən Qurban Pirimov (1880-1965), tanınmış xanəndə və müğənnilərdən Məcid Behbudov (Rəşid Behbudovun atası, 1873-1945), Səttar, Hacı Hüsnü, Sadıqcan, Mirzə Muxtar, Bülbülcan, Əbdüldülbəği, Məşədi İsi, Keçəli oğlu Məhəmməd, xanlıq Şükür, İsləm Abdullayev, Məşədi Cəmil, İsfəndiyar Aslan, Aşıq Abbasqulu, Nəcəfqulu, tarzən Mirzə Fərəc, Malibəylidən Həmid Mirzə Mansur, qarmonçalan Kərbəlayı Lətif və başqaları, istedadlı bəstəkar Zülfüqar Hacıbəyov (Üzeyir Hacıbəylinin qardaşı, 1884-1950), onların qardaşı oğlu Soltan Hacıbəyov (1919-1974), böyük bəstəkar - dirijor Niyazi Hacıbəyov - Tağızadə (1912-1984), Ə.Əmirov (1885-1948) və onun dünya şöhrətli oğlu Fikrət Əmirov (1920-1985), Süleyman Ələsgərov (1924-2000) və onlarla xarici ölkələrdə də məşhurlaşmış digər sənətkarların parlaq musiqi istedadı Şuşaya "Şərqi konservatoriyası" fəxri ad qazandırmış, Azərbaycanı bütün dünyaya tanıtmışlar.



Xanəndə Xan Şuşinski, tarzən Bəhram Mansurov və
kamançaçaları Tələt Bakşanov



Keçəçi oğlu Məhəmməd öz ansamblı ilə



Cabbar Qaryağdıoğlu öz ansamblı ilə



Niyazi, Rəşid Behbudov və Fikrət Əmirov

Heç də təsadüfi deyil ki, Şuşada onun ərməni-hay işgalinə qədər musiqi aləminə canımızla, qanımızla bağlılığımızı tamamlayan Şərq musiqi alətləri: tar, kamança, nağara, qaval, balaban və s. hazırlayan fabrika burada fəaliyyət göstərirdi.

Şuşanın ədəbi həyatı klassik, satirik şair Qasım bəy Zakırsız (1784-1857), lirik şairə Xurşid banu Natəvansız (1852-1891), yaziçi N.V. Vəzirovuz (1854-1926), Ə.B.Haqverdiyevsiz (1870-1933), S.S.Axundovuz (1875-1939), Y.V. Çəmənəzəminlisiz (1887-1943), Əhməd bəy Ağayevsiz, Haşim bəy Vəzirovuz, Fərhad Ağazadəsiz... təsəvvür olunmur.

Şuşadan çıxmış görkəmlı alim və tarixçilərdən; Firudun bəy Köçərlini, Həmidə xanım Cavanşiri, Bədəl bəy Bədəlbeylini, H.Qarabağını, M.Xəzənini, M.C.Yusifzadəni, K.Mehmandarovun, onun oğlu Rusiya M.E.A. müxbir üzvü M.Tuşinski (əslində Şuşinski), məşhur elm xadimi Azərbaycanın ilk alim qadını Tutayuk Validə xanımı tənmiş teatrşunas istedadlı artist Mehdi Məmmədovu göstərmək olar.

Milli Elmlər Akademiyasının ədəbiyyat institutunun məlumatına görə 19-cu yüzillikdə Şuşada 95 şair, 22 musiqişünas, 38 xanəndə, 19 xəttat, 16 nəqqəş 12 nüsxəbənd, 5 astronom, 18 memar, 16 həkim, 42 müəllim və s. və i.a. qeydə alınmışdır.

Memar, heykəltəraş və rəssamlardan K.Səfixan (19-cu yüzillik), L.Kərimov (1906-1991), C.Qaryağdı (1915-1972), T.Nərimanbəyov (1930) və başqaları zəngin yaradıcılığı ilə Şuşaya bağlıdır. Xalqımız onları sevir və yaşadır.

Böyük Vətən müharibəsində rəşadət, igidlik göstərmiş Sovet İttifaqı qəhrəmanlarından; general-major X.M.Məmmədov (1916-1989) və Y.Quliyev (1900-1942) və başqa millət nümayəndələri Şuşanın hərbi şəhərətini ucaltmışlar. Şuşanın hərbi məktəbi isə onun şanlı keçmiş - Qarabağ xanlığının hərbi qüdrətələ köklənmiş və bəhrələnmişdir...

Şuşa qalasının hərbi səlnaməsi haqqında bu qısa söhbəti Azərbaycan türkünə xas olan bir neçə nümunə ilə tamamlamaq istərdim.

Dünya şöhrətli sərkərdə Napoleonun yavəri, onunla neçə-neçə tarixi döyünlərdə hünər göstərmiş Rüstəm bəy Qarabağlı Şuşada doğulub boy-a-başa çatmışdır (1781-1845). O, Napoleonun Misiş, İspaniya və Rusiyaya qarşı hərblərində iştirak etmiş, Vardam

döyüslərində şücaətinə görə imperatorun şəxsən əlindən “Fəxri legion” xaçı almışdır... Ömrünün son illərini Vətənə dönerək Şuşada və Xankəndində yaşamış, 1845-ci ildə 64 yaşında Xan yurdunda vəfat etmişdir. Cənazəsi Şuşaya aparılırlaraq hərbi alayın müşayiətilə Mirzə Həsən qəbiristanlığında urvatla dəfn edilmişdir.

Port-Arturda Amur-kazak süvari polkunun komandiri general Əmir Kazım Mirzə 1853-cü ildə Şuşada doğulmuşdur. Apardığı döyüdə şücaətinə görə polkovnik rütbəsi almış, 1910-cu ildə isə general-major adı alaraq Qafqaz Müsəlmanları Xeyriyyə Cəmiyyətinin fəxri üzvü seçilmişdir. Gənc Azərbaycan Demokratik Cumhuriyyətinə hərbi xidmətini əsirgəməyən general 1920-ci ildə daşnak-bolşevik ordusuna qarşı savaşda əsir düşmüş və Gəncə Fövqəladə Komissiyasının sədri Tuxareli tərəfindən qilməla qətlə yetirilmişdir. Şuşalı general-major Feyzulla Mirzə Qacar (1872-1920), onun əmləri: generallar – Rzaqulu Mirzə, Bəhmən Mirzə oğlu, Əmir Kazım Mirzə, Əmənullaxan Mirzə, Məhəmməd Mirzə də şuşalı idilər.

Feyzulla Mirzə Qacar 1918-ci ildə Azərbaycamın milli ordusunda Baş Artilleriya İdarəsinin rəisi kimi fəaliyyət göstərmiş, xidmətlərinə görə 1919-cu ildə ona general-major rütbəsi verilmiş, 1920-ci ildə Gəncədə daşnak-bolşeviklərlə savaşda həlak olmuşdur.


Ümumiyyətlə, 1920-ci il aprel dövlət çevrilişinə qədər rus imperiyası və müsavat ordusunda 66 azər türk generalı olmuşdur ki, onların tərkibində Şuşadan çıxan ali zabitlər ata-babalarının şanlı hərbi yolunu davam etdirmişlər. Öncə də Qarabağ xanlığının hərbi şöhrəti onlar üçün örnək olmuşdur.

Lakin bu xanlığın yaranma tarixindən, gördüyü böyük dövlət quruculuğu işlərində söhbət açmazdan önce ona qədər ziddiyətli dövrdə hökm sürən siyasi-ictimai vəziyyəti, durumu xatırlamaq, yada salmaq vacibdir.


Milli Elmlər Akademiyasının Tarix İnstitutu “Qarabağın tarixi” şöbəsinin müdürü, tarix elmləri doktoru Qasim Hacıyev yazır ki, Qarabağ ərazisi 9-cu yüzillikdən etibarən müxtəlif sülalələrin qurduğu dövlətlərin – Sacılər, Salarılər, Şəddadilər, Rəvvadilər, 12-ci yüzillikdə Atabəylər, 13-14-cü yüzilliklərdə Elxanilər, Monqollar, Teymurilər, Hülakülər, Çobanilər və Cəlalilərin hakimiyyəti altında olmuşdur. Qarabağ 15-ci yüzillikdən sonra Azə-

baycanda yaranmış dövlət qurumları Qaraqoyunlular, Ağqoyunlular, 16-cı yüzilliyin başlangıcında isə Səfəvilərin tərkibində mühüm yer tutmuşdur. Son orta yüzilliklərdə bu bölgə Osmanlıların böyük əyalətlərindən birinə çevrilmiş, sonra isə Qarabağ-Gəncə

Azərbaycan (IX əsrin II yarısı X əsr)



Azərbaycan (X əsrin sonu – XI əsrin I yarısı)



bəylərbəyliyinin tərkibinə daxil edilmişdir. Qarabağın geniş aran və dağlıq ərazisində cavanşirlər, kəbirliyər, otuz ikililər, iyirmi dördələr adlı türk mənşəli tayfaların görkəmli adamları olmasına baxmayaraq, Qarabağ bəylərbəyliyinə bir qayda olaraq başçı İran-da qərar tutmuş Qacar nəslindən təyin olunurdu. Bu isə qarabağ-

lılar arasında narazılıq yaradırdı. 16-18-ci yüzilliklərdə Qarabağın həyatı ardi-arası kəsilməyən çekişmələrlə İran-Türkiyə arasında başlanan müharibədə qarabağlıların da yaxından iştirak etməsi ilə səciyyələnir. Nadir şahın dövründə isə Qarabağ el-obasını daha ağır faciələr gözləyirdi. Qarabağ-Gəncə bəylərbəyliyinə Gəncə, Şəmkir, Zəyəm, Tovuz, Şəmsəddinqulu, Qazax, Borçalı, Ağdam, Bərdə, Beyləqan, Yevlax şəhərləri və başqa ərazilər daxil idi.

İran-Türkiyə müharibəsində İran şahı Birinci Şah Abbas 1606-cı ilin iyun ayında Gəncə şəhərini türk orduşundan geri aldı, bəylərbəylik bərpa olundu. Məhəmməd xan Ziyadoğlu onun hakimi oldu.

Məğlubiyyətlə barışmayan Osmanlı Türkiyəsinin Azərbaycana herbi yürüşlərinin arası kəsilmirdi. 1725-ci ildə Azərbaycانın bir sıra şəhərlərilə yanaşı, Gəncə şəhəri də türk əsgərləri tərəfindən yenidən tutuldu.

İranda hakimiyyətə gəlmış sərkərdə Nadir Qulu xan Əfşar qısa vaxt kəsiyində ordu toplayaraq Güney Azərbaycanı türklərden geri alıb Quzey Azərbaycana hərəkət etdi.

Özünü şah elan etmək niyyətilə Muğanda böyük qurultay çağırıldı. Lakin Gəncədə oturmuş mollabası və Qacar nəslindən olan feodallar Nadir Qulu xanın şah olmasına qarşı çıxdılar. Nadir Qulu xan məqsədinə nail olduqdan dərhal sonra əleyhdarlarından qisas almağa başladı. Qarabağ-Gəncə bəylərbəyliyinə tabe olan Borçalı və Qazax mahallarının idarə edilməsini Kartli (gürçü) hakimi I Teymuraza tapşırıldı. Qarabağda onun tərəfini saxlayan beş məlikliyi isə bəylərbəyin tabeliyindən azad edib onlara müstəqillik verdi və birbaşa özünün tabeliyinə keçirdi.

Beləliklə, Qarabağ-Gəncə bəylərbəyliyi inzibati qurum kimi ləğv olundu.

18-ci yüzilliyin 1-ci yarısında Nadir şahın fərmani əsasında Qarabağ ellərindən olan Cavanşirlilər, Otuzkililər və Kəbirililərin çoxu Xorasana köçürüldü. Xəmsəyə daxil olan; Çiləbörd, Xaçın, Talış, Vərəndə və Dizak mahallarına kənardan (Xaçından başqa) məliklər təyin edildi. Eyni zamanda Güney və Quzey Azərbaycan torpaqlarını özündə birləşdirən vahid Azərbaycan vilayəti yaradıldı.


1747-ci ildə Nadir Qulu Əfşarın öldürülməsilə əlaqədar mərkəzi İran hökuməti zəiflədi və Azərbaycanda bu tarixi situasiyadan istifadə olunaraq 15-dən çox xırda müstəqil feodal dövlət qurumları meydana gəldi. Onlardan ərazi etibarilə ən böyüyü və qüdrətlisi Qarabağ xanlığı idi. Yeni yaradılmış xanlıq cənub-şərqdən Kür-Araz çaylarının qovşağı, cənubdan Araz çayı (Xudafərin körpüsü), qərbdən Qarabağ dağları (Koşbək, Salvartı, Ərikli) ilə Göyçə gölünə qədər uzanmış, şimaldan Goran-Kür çayı ilə sərhədlənmişdir. Qarabağ xanlığı 17 mahaldan ibarət idi: Sisian (indiki Ərmənistən adlanan respublikaya qatılmışdır), Dəmirçi-Aslanlı, Güqora, Bərgüşad, Vahabyurd, Kəbirli, Taliş, Cavanşir, Xaçın, Çiləbörd, Xirdapara Dizak, Otuziki, İyirmi dörd, Qaraçorlu, Vərəndə, Dizak və Acan-türk. 12 mahalın əhalisi bir neçə kənd istisna olmaqla azər türklərindən ibarət idi. Dizak, Vərəndə, Çiləbörd, Xaçın, Taliş məlikliyi qeyd olunduğu kimi, Xəmsə adlanırdı və onların əhalisinin bir qismi xristian idi.

Qarabağ xanlarının əslİ Cavanşir oymağından olan Sarıcalı tayfasından çıxmışdı (Sarıcalı kəndi indiki Ağdam bölgəsinin ərazisində yerləşir).

Sarıcalı - Sarıca Əli (Pənahəli xanın babası sarı, kürən olduğuna görə) mal-dövlətinin çoxluğundan ətrafına xeyli qeyrətli, ığid adamlar toplamış və onlarm məskunlaşdırı el-oba Sarıca Əli adını daşıyırdı.

Mirzə Yusif Qarabağının yazdığını görə, Nadir şah vaxtile Cavanşir elindən qoşun toplayarkən İbrahim Xəlilin böyük oğlu Fərzəli bəyi (Pənahəli xanın qardaşı) yanına aparıb onu eşik ağası təyin etmişdir. Fərzəli bəyavaşların birində qəhrəmancasına həlak olmuş və Cavanşir elinə ehtiram, etibar və inam ifadəsi olaraq Nadir şah mərhumun kiçik qardaşı Pənahəli bəyi saraya dəvət edir və ona məsul vəzifə verir. Lakin şah ətrafında yaranmış fitnə-fəsadlı vəziyyət Pənahəli bəyi öz doğma elinə-obasına qayıtmağa vadar edir.

Qeyd etdiyim kimi, 1747-ci ildə Nadir şah saray xəyanətinin qurbəni olur və bundan istifadə edən Pənahəli bəy Cavanşir Qarabağın iri əllerindən (Cavanşir, Otuziki və Kəbirllilər) öz ətrafına toplayır, xanlıq yaradır.



18-ci yüzilliyə aid (Azərbaycanda feodal dövlət qurumlarının – xanlıqların yaranmasına dair) xəritəni təqdim etmiş Əminə xanım Mustafayevaya müəllif minnətdarlığını bildirir. Xəritədə Qarabağ xanlığının Məhəmmədhəsən xan Qacarin, Fətəli xan Əfşarin və Şəki xanlığının hərbi səfərləri oxlarla göstərilmişdir.

Başqalarından qorunmaq üçün 1748-ci ildə Ağcabədi və Ağdam arasımda yerləşən Bayat kəndində (kənd bayat türk tayfasının adını yaşadır) səngər və qala tikdirir. O, ilk savaşı da burada qəbul edir. İran şahlığının təhribi və təzyiqi altında Şəki və Şirvan xanları qoşunla Bayat üzərinə yerişir, onu mühasirəyə alırlar. Lakin Pənahəli bəy onların hücumlarını uğurla dəf edir, geri otuzdurur. Şəki və Şirvan xanları Qarabağın ərən sərkərdəsi Pənahəli bəyi “xan edib” öz torpaqlarına qayıdır. İran şahı Adil şah fitvasının boş çıxdığını görüb siyasetə əl atır, öz fərmanı ilə Pənahəli bəyə “xan” titulunu təsdiq edir...

Qarabağ xanlığının gələcəkdə təhlükəsizliyini təmin etmək üçün bir il sonra xan Ağdam yaxınlığında, dağ ətəyində Tərnəqut (Şahbulaq) adlı yeni bir hərbi qala inşa etdirir (Eyni adlı bulaq yanında tikildiyinə görə qala Şahbulaq adlanır). Və nəhayət, yaratdığı xanlığı düşmənlərin qəfləti hücumlarından daha etibarlı qorumaq məqsədile üç tərəfdən təbii sildirim qayalarla əhatə olunmuş bir məkanda 1750-ci ildə möhtəşəm, əzəmətli qalanın təməli qoyulur. Qala struktur etibarilə Ordubad və Lahicdə olduğu kimi, mərkəzi meydandan başlanan məhəllələri bir nöqtədən yayılan şüalar prinsipi əsasında salınmışdır. Qalam əhatə edən hündür və qalın barılardan dörd darvaza; Şuşa kənd darvazası, İrəvan, Gəncə və Çilebörd darvazaları inşa olundu ki, onlar vasitəsilə Şuşanın ətrafla, elatlarla daimi əlaqəsi kəsilməsin.

Pənahəli xan Şahbulaq qalasının camaatını, savaşlarda fərqlənmiş qarabağlıları ailesilə yeni qalaya cəmlədi. Az bir zaman keşiyində qalanın yuxarı başında; Saatlı, Köçərli, Mamayı, Xoca, Mərcanlı, Dəmirçi, Hamam qabağı, Təzə məhəllə, aşağı hissəsində; Qurdalar, Seyidli, Merdinli, Culfalar, Toylu (Quyuluq), Dördlər, Hacı Yusifli, Dörd çinar və Çöl qala adlı məhəllələr, sal çay daşlarından ibarət küçələr salmışdır.


Qarabağın tarixini qələmə alan müəlliflərdən Mirzə Adığözəl bəy öz əsərində yazar ki, Şuşanın ilk adı Qarabağ xanlığının banisi Pənahəli xanın adı ilə - Pənahabad adlandırılmış, sonralar qala böyüdükdə onun 6 versliyində yerləşən Şuşulu adlı kəndin adı ilə Şuşa qalası deyildi. Çünkü Şuşa qalasının yerleşdiyi ərazi həmin kəndin meşə ilə əhatə olunmuş əkin və otlaq yeri idi.

Pənahəli xan Qarabağ hakimlərindən Mehdi, Güney mahallarını Bərgüşada qədər, Naxçıvan hakimindən Tatef və Sisyan mahallarını, Tərtər çayı sahilində Kolanların məskəni olan Göyçə sərhəddinə qədər, İrəvan hakimindən alıb Qarabağ xanlığına birləşdirdi. 1755-1757-ci illərdə vaxtile Qarabağ-Gəncə bəylər-bəyliyinə tabe olan Xudafərin körpülərindən Kürək çayına qədər ərazini öz torpaqlarına qataraq Gəncə, Naxçıvan hakimlərini və xanları özünə itaetə getirdi.

1763-cü ildə qüdrətli Qarabağ xani Pənahəli xan İranda “qonaq” (əslində “saray dustağı”) olarkən müəmmalı şəkildə dünəyini dəyişdi. Cənazəsi Vətənə - Qarabağa götirilərək Ağdamda torpağa tapşırıldı. Babasının adını daşıyan onun böyük oğlu İbrahim Xəlil xan atasını əvəz etdi. Onun dövründə Qarabağ xanlığı daha da gücləndi.

1795-ci ildə İran şahı Qacar nəslindən olan Ağa Məhəmməd Qacar yüz minlik qoşunla Qarabağa hücum çekəndə Şuşa ətrafinda (Əsgəran qalasında, Şuşa yaxınlığında) gözləmədiyi halda qarabağlıların güclü müqaviməti ilə qarşılaşdı. Şuşa qalasını mühasirəyə alan şah ordusu onu şərqdəki dağda yerləşdirilmiş toplardan atəşə tutdu (sonralar bu yerə qala camaati Topxana adı verdi və bu ad indiyə qədər yaşamaqdadır). Onu da qeyd edim ki, təbiətin qarabağlılara bağlılığı möcüzələrdən biri də dünyamızın nadir gülü - Xarı bülbül məhz burada açır, onu görənləri öz təbii gözəl görkəmilə heyran edir).

Qala bir ay mühasirədə qalsa da Şah Qacarın əli boşça çıxır.



O, Göyçənin, Qarabağın rəmziidir,
SİNƏMİZDƏ OLAN DAĞIN RƏMZİIDİR.
HƏR BOYÜYÜN, HƏR UŞAGIN RƏMZİIDİR,
XARI BÜLBÜL ADI CİCƏK DEYİL Kİ...

Xarı bülbül

*Şimali Azərbaycanın Rusiya imperiyası tərəfindən işğalının başlanması
(1801-1813-cü illər)*



1813-cü illər Azərbaycanın tarixində ən ağır dövrlərindən biridir. 1801-ci ildə Qazax, Şəmsəddil və Borçalı sultanlıqlarının zabt olunması ilə Azərbaycanın çar Rusiyası tərəfindən işğalına başlandı. Çox keçmədən Car-Balakən, Göncə, Qarabağ, Şəki, Şirvan Rusiya imperiyasının təcavütünə tab gatırılmışdır.

Rus ordusunun yürüyüşleri
Qacarlar ordusunun yürüyüşü
Azərbaycanın 20-dən çox kiçik dövlətlərə parçalanması, güclü vahid dövlətin olmaması, elcə də Rusiyadan müstəmləkəçilik siyaseti tarixin bu istiqamətdə inkişafını bir növ şərtləndirirdi. Rusiyadan hücumları davam etdirib Araz çayını keçməsi və cənuba doğru yürüşü şah hökumətini rüsvayçı Gülistan müqaviləsinə inzalanağa məcbur etdi. İrəvan və Naxcivan xanlıqları istisna olmaqla Araz çayından şimalda yerləşən bütün Azərbaycan torpaqları habelə Lənkəran xanlığı Rusiyaya qatıldı. Azərbaycan Rusiya və Iran arasında iki yerə böldü. Xalqımız ən faciəli tarixini yaşamağa başladı. Həmin dövrə tarix xalq qohraman Cavad xanın igidiyyinin, İrəvan galasının qəhrəmanasına müdafiəsinin, Sisiyanov və Qulyakov kimi çar cəlladlarının cəzalarına qatdırılmalarının və xalqının işğala qarşı hər yerdə ciddi müqavimət göstərməsinin şahidi oldu.


Bir il sonra şah daha böyük qoşunla yenidən Qarabağa yerişir. Şuşa qalasını alandan bir müddət sonra öz sarayına yaxın adamları Səfərəli bəy və Abbas bəy (şahın qəzəbinə keçmiş və ondan qorxu keçirənlər) tərəfindən gecə vaxtı qətle yetirilir. Başsız qalmış İran qoşunu pərakəndə halda geriyə - öz ölkəsinə döñərkən qarabağlıların ciddi təqibinə məruz qalır. Qarabağ xanlığı bundan sonra daha da möhkəmlənir. Azərbaycanda nüfuzu artır.

Lakin İran şahlığı onun qoşunlarının Qarabağdakı aqibətələ barışmaq istəmir, bu rüsvayçılığın hayifini almaq, zəngin Qarabağ torpaqlarını zəbt etmək, İran ərazisinə qatmaq fikrində dönməz və israrlı olur. Odur ki, şah sarayında Qarabağ xanlığına qarşı hərbi hazırlıq səngimir, əksinə getdikcə güclənirdi.

İbrahimxəlil xanın İran şah sarayında baş verənlərdən xəbəri olduğundan uzaqgörənlik edərək hakimiyətə gəlmış yeni İran şahı Fətəli şahla qohumluq əlaqəsi yaratmaq qərarına gəlir və bu məqsədlə qızı Ağabeyim xanımı (yada salaq; nisgilli şeirlər müəllifi) oğlu Əbülfət şahın sarayına göndərir.

İran şahlığından narahatlılıq keçirən Gürcüstan valisi isə üzünü Rusiya məmələkətinə çevirdi. Rusiya gürcü valisinin müraaciətine dərhal dəstək verərək başda Gürcüstənən olan general-leytenant, knyaz Sisianov olmaqla rus hərbi kontingenti Şimali Qafqaza, oradan da Gürcüstana gəldi. Çar Rusiyasının imperiya - müstəmləkəçilik siyasetinə xidmət edən knyaz Sisianov az sonra, 1805-cü ildə Gəncəyə qoşun yeritdi. Möhkəmləndirilmiş qala açarının ruslara təhvil verilməsi təklifini rədd edən Cavad xan qanlı savaşa qatılmalı olur, güclü müqavimət göstərsə də, qüvvələrin qeyri-bərabərliyində keçən döyüsdə ərən Cavad xan oğlu ilə şərəfle həlak olur. Qüdretli Gəncə xanlığı ruslar tərəfindən işğal olunur. Bu müharibədən sonra Qarabağ xanlığı real təhlükə altına düşür. İki böyük imperiya; şimaldan Rusiya, cənubdan İran imperiyası arasında qalan Qarabağ xanlığının başçısı İbrahimxəlil, nəhayət çox götür-qoydan sonra 1805-ci ilin mayında Sisianovla Kürəkçay sazişi bağlamağa üstünlük verdi.

Şimali Azərbaycanın Rusiya imperiyası tərəfindən işgalinin başa çatdırılması (1826-1828-ci illər)



Azərbaycanın tarixində çox qısa olan bu dövər öz qaynarlığı, hadisələrin sürəti inkişafı təyaddüd qalır. 1826-cı ildə Gəncədə, eləcə də Azərbaycanın digər bölgələrində bas verən ışyanlar, işgalçılardan ölkədən qovulması, xalqın zülümə barışmaması un bariz nümunəsidir. Lakin ölkənin bütün qıvvələrinin birləşməsinin mümkün olmaması, düşmənin gicçünün düzgün quymatlaşdırılmənəsi, 1826-cı ilin payızında rusların əks hircumları ölkənin yenidən işğala məruz qalmasına səbəb oldu. 1827-ci ildə Naxçıvan və İrəvan xanlıqlarının işğali, Tehrana doğru yürüşün başlanması 1828-ci il fevralın 10-da Türkmençay müqaviləsinin başlanması tətbiq edildi. Qacarlar dövləti Canubi Qafqazı əla keçirmək ümidiyi itirdi. Rusiya isə Araz çayı sərhəd olmaqla yeni ərazilərin işğalını rəsmiləşdirdi. Xalqımızın uzun müddət üçün iki yərə bölünməsi və müxtəlif rejsimlərin əsərətinə düşməsinin əsası qoyuldu. Türkmençay müqaviləsinin XV maddəsinə asasən ermənilərin kütləvi suradı Şimalı Azərbaycana köçürülməsinə başlandı.

Suşa qalasında yerləşdirilmiş rus hərbçilərinin komendantı mayor Lisaneviç (nankor) ermənilərin-hayların fitvasına uyaraq 1806-ci ilin iyun ayında qalanın dörd kilometrliyində, Qara qaya adlı yerdə qərar tutmuş İbrahimxəlil xanı və çadırda olan 17 nəfər yaxınlarını gecə yarısı qəflətən hücum edib qötü yetirdi.

Beləliklə, Qarabağ xanhının banisi Pənahəli xan İranda, onun adlı-sanlı davamçısı İbrahimxəlil xan isə qala ətrafında yaratdığı xanlığın müstəqilliyi və qüdrətinin qurbanı oldular. İbrahimxəlil xanın cənəzəsi Ağdamə gətirilərək atası Pənahəli xanın məzəri yanmda - Xan imarətinin həyətində torpağa tapşırıldı.

Rus generalı Sisianov Qarabağda mövqeyini möhkəmlətmək üçün rus müstəmləkəçilik siyasetini daha uğurla həyata keçirmək məqsədilə dərhal Qafqazın müxtəlif əyaletlərində xeyli xristian, onçə də erməni-hay ailələrini buraya köçürməyə başladı ki, bu da Qarabağın etnik tərkibini kəskin suretdə dəyişdi. Belə ki, bu baxımdan həmin dövrə aid Qarabağ əhalisinin etnik tərkibinə işiq salan ruslar tərəfindən hazırlanmış bir sənəd maraq doğurur.

1823-cü ildə rus memurları Yermolov və Magilyovskinin tərtib etdikləri vergi dəftərinə görə Qarabağda yaşayan əhalinin milli tərkibi belə səciyyələndirilir:

- azərbaycan-türk ailələrin sayı - 15729, erməni-hay ailələri - 4366 olur. Onlardan, 1111-i azərbaycan-türk ailəsi, 421-i erməni-hay ailəsi - şəhərdə; 14618 azərbaycan-türk ailəsi, ermənilərin-haylarm isə 3945 ailəsi kənddə yaşayırı.

1825-1826-cı illər ərzində Rus-İran müharibəsinin gedişində minlərlə erməni-hay ailəsi Quzey Azərbaycanın ərazisində, o cümlədən Qarabağın səfali dağlıq hissəsinə köç etmiş və köçürülmüşdür ki, (Ağdərə bölgəsində Marağalı, Canyataq, Yuxarı Çaylı, Aşağı Çaylı və digər kəndlər salmışlar) gələcəkdə millətçi erməni-hay cəmiyyətlərinin, partiyalarının, onçə də daşnakların güclü anti-türk təbliğatı nəticəsində bu gəlmə ermənilər-haylar də yerli-köklü azər türklərinə qarşı düşmən kəsildilər...

A.Y.Xan-Aqov adlı erməni-hay müellifi qeyd edir ki, 1826-1828-ci illərdə İrandan Qafqaza köçürülmüş 18 min erməni-hay ailəsinin Cavanşir (Qarabağ) qəzasında yerləşdirilmiş bir hissəsi azər türklərinin yaşadıqları kəndlərdə özlərinə yer edəndən də-

hal sonra, yerli əhalini incidir, alçaldır, sonra da qovur (atalar düz deyiblər: "arxalı köpək qurd basar") və kəndlərin adlarını (toponimləri) dəyişdirirdilər. Belə ki, indiki Gülsər, Eravənd, Qarnakar, Trombon kəndlərinin əsl, doğma adları Yengicə, Mənəkli, Bazarkənd, Qozanlı və Heyvalı olmuşdur.

1828-ci ildə Rusiya ilə İran arasında Türkmençayda bağlanmış müqaviləyə görə çar hökuməti düşünülmüş, ölçülüb-biçilmiş qaydada İran (40 min) və Türkiyədən (84 min) ərmənini-hayı köçürüb öz imperiya sərhədləri daxilinə - Qafqaza gətirdi və yerləşdirdi.

Ərməniləri-hayları məskunlaşdırıldı torpaqlara daha möhkəm bağlamaq üçün çar I Nikolay 1828-ci il martın 21-də (Türklərin bahar bayramı - Novruz bayramı günü) Azərbaycan torpaqları hesabına "Ərməni vilayətinin yaradılması haqqında" fərman imzaladı. Həmin fərmanda belə yazılıb: "İranla bağlanan müqaviləyə görə, İrandan ayrıilib Rusyanın tərkibinə birləşdirilən İrəvan, Naxçıvan xanlıqları bu gündən etibarən bütün sənədlərdə erməni vilayəti adlandırılın və həmin ünvan bizə şamil edilsin".

İrəvan vilayəti yaradıldıqdan sonra, xüsusilə Türkiyədən buraya ərməni-hay törəmələrinin axını artıd... .

Yeni yaradılmış ərməni-hay vilayətinin inzibati mərkəzi, əsası hələ 16-ci yüzilliyin əvvəllərində Şah İsmayıllı Xətainin vəziri olmuş (İrəvan xanlığının başçısı) Rəvan Qulu xan tərəfindən qoyulmuş, əhalisi azər türklərindən ibarət İrəvan hesab olundu. Burada qısa tarixi arayış vermək yerinə düşər.

Tarixi arayış. Əslində bu yaşayış məskəninin bünövrəsi 1407-ci ildə Əmir Teymurun tacirlərindən biri - Xacə xan Ləhicanlı (yəni Lahic əyalətindən) tərəfindən qoyulmuşdur. O, torpağın münbitliyini nəzəre alıb ailəsilə burada məskunlaşır və düyü əkib becərmeklə məşğul olur. Çoxlu gəlir əldə edir, varlanır. Az sonra bol məhsul verən çəltiyin hesabma kənd salınır. Bu yerləri I Şah İsmayıllı Xətai özünə tabe etdikdən sonra vəziri Rəvanqulu xanı 1509-cu ildə Zəngi çayının sahilində hərbi qala tikmək məqsədilə buraya göndərir. 7 ilə tikilən qalaya da Rəvan adı verilir və o xanlığın mərkəzi olur.

Vaxtilə İrəvan xanlığına başılıq edən Rəvan Qulu xanın şaha ünvanladığı tarixi bir məktubun üstündə sükutla keçmək mümkün deyil və onun bu gün də daha çox aktuallıq kəsb etdiyi ni nəzərə alıb, olduğu kimi nəzərinizə çatdırıram.

Təcavüz xislətlə ərməni-hay millətçilərinə yaxşı bələd olan Dvin qalabəyi və Qərbi Azərbaycan bəylərbəliyini təmsil edən Rəvan Qulu xan gəlmə - köç etmiş ərmənilərin-hayların gelecek türk nəslinə qarşı töredəcəyi fitnə-fəsadları, qırğınıları - böyük xalq faciəsini dahiyanə bir uzaqgörənliliklə hiss edərək tabe olduğunu I Şah İsmayıllı Xətaiyə yazdığı məktubda göstərir ki, "...Van gölü sahillərinə, oradan da beş-beş, on-on Qafa (Qafqaza - müəllif) oğuz-türk torpaqlarına gələn ərmənilər, saziş şərtlərinə görə ancaq sənətkarlıqla məşğul olmaq əvəzinə tabeliyindəki torpaqlarda yerləşdirmə vurnuxmalarına başlamış, geniş oturaq həyat iddialarına qapılmışlar... Katalikos öz soydaşlarının türk kəndləri ənarətində iki-üç ailə olmaqla oturaq məskunlaşmasını maliyyələşdirir, onlara ufacıq kilsələr tikdirir, beləliklə, bu tayfanın Qafda (Qafqazda - müəllif) qədim mövcudiyyyəti təsəvvürü yaradır ki, bu da istiqbalda nəsillərimizə başqarışı verəcək..."

Mənə səlahiyyət ver... on beş min gəlməni (ərməniləri-hayları - müəllif) qaytarım Vətənin dışarma".


Müdrikcəsinə, son dərəcə aydın-açıq və həssaslıqla yazılmış bu məktubun heç bir şərhə, izahata ehtiyacı belə yoxdur. Üstündən 500 il vaxt ötsə də, ərmənilər-haylar, gözleri qonşuların torpaqlarında olan son dərəcə tamahkar, nəfisli elə həmin ərmənilərdir-haylardır ki, bu gün də əqidələrində, iddialarında dəyişməz qalmış, əsassız, keçmiş xülyalarla yaşıyırlar.

Rəvan Qulu xan necə də vətən, xalq təessübkeşi olmuşdur. Allah sənə rəhmət eləsin, Xan Baba!

Onu da qeyd edim ki, ərmənilərin-hayların Qafqaza gəlmə, gətirilmə xalq olmasına rus N.I.Şavrov da təsdiq edir. O yazır: "Zaqafqaziyada yaşayan bir milyon 300 min nəfər ərmənin-hayın bir milyonu yerli deyildir və onlar bizim tərəfimizdən köçürülb vilayətə (İrəvan - müəllif) gətirilmişdir".

N.I.Şavrov səhvən qalan 300 min yerli xristian olan albanları "ərməniləşdirib" qələmə vermişdir.

Beləliklə, yazdığım kitabda göstərilən toponimlər və kitaba əlavə olunan toponimik izahlı lügətdən də məlum olur ki, Yuxarı (dağlıq) Qarabağın ərazisində hələ antik dövrdən yaşamış yerli türk mənşəli alban, qarqar, uti, aran, savdey, hurri, qardman, kassi və s. tayfalar və geri əcdadlarının tarixi vətəninə dönən, axın edən digər türk tayfaları; hunlar, tərtərlər, berendeylər, tuqlar, dondarlar, peçeneqlər və digər qıpçaq tayfalarının, qollarının adlarından yaranmış coğrafi adlar bu gün də dilimizdə işlənməkdədir. Aparılmış toponimik tədqiqatlar sübut edir ki, Sovet hakimiyyəti illərində ərmənilər-haylar inzibati rəhbərlikdən məhərətlə istifadə edərək toponimlərin qismən dəyişdirilməsinə nail olsalar da, Yuxarı (dağlıq) Qarabağdakı ümumi toponimlərin (407 vahid) 309-u, yəni 78 faizi şəffaf qalmışdır və onlardan 67,3 faizi sırf milli - azər türk mənşəli olub azər türkçəsinə mənsubdur. Bunları əyani olaraq alim Arife xanım İsmayılovanın Yuxarı (dağlıq) Qarabağı kəndbəkənd, qarış-qarış gəzdikdən sonra tərtib etdiyi diaqramlarında da izləmək mümkündür.



Lakin bu diaqramlara nəzər salmazdan öncə ədalət naminə qeyd edim ki, alim A.İsmayılovanın apardığı tədqiqat nəticəsində o da məlum olmuşdur ki, Yuxarı (dağlıq) Qarabağın toponimiya fondunda 63 ərməni-hay mənşəli coğrafi ad vardır (bax cədvələ). Təbii olaraq meydana sual çıxır: bu ərməni-hay mənşəli toponimlər nə vaxt yaranmış və onların etimologiyası nədən xəbər verir?

Sualı dürüst, elmi cavab vermək üçün yenə də tarixi mənbələrə müraciət etmək zərurəti yaranır.

Məlumdur ki, Miladın 8-ci yüzilliyyində ərməni-hay katolikosu İlyanın təxribat xarakterli fealiyyəti nəticəsində alban kilsəsi Azərbaycanı işgal etmiş ərəb xəlifəsinin vasitəsilə Qriqorian kilsəsinə tabe edilmiş, yerli-köklü əhalinin müəyyən hissəsi – alban tayfaları “ərməniləşməyə” məruz qalmışdır. Digər tərəfdən, xüsusilə də Albaniyanın qərb sərhədlərinə, tarixi Arsak əyalətinə ərməni-hay keşşələrinin köməyilə ərməni-hay ailələri köçürülmüş və gəlmə ərmənilər-haylar bizim torpaqlarda özlərinə yaşayış məskənləri salaraq onlara öz dillərinə uyğun adlar vermişlər. Beləliklə, Yuxarı (dağlıq) Qarabağda ilk ərməni-hay mənşəli toponimlər meydana gəlir. Belə ki, “Alban tarixi”ndə (M.Kalankatulu) onlardan bir qisminin adı çəkilir: Ayrmanus, Astablur, Qlxavank, Kataravank, Çeraberd, Berdzor, Şikakar və başqaları (“oyr” - ərmənicə-hayca “mağara”, “berd” - “qala”, “qlux” - “zirvə”, “blur” - “təpə”, “kar” - “daş, qaya”, “dzor” - “dərə”) əslində bu coğrafi adlar ərməni-hay dilinə daxil edilmiş, dəyişdirilmiş albanların coğrafi adlarıdır. Cox ehtimal ki, adları çəkilən bu kəndlədə ərməni-hay dilli əhalinin bir qismi məskunlaşmışdır.

Yuxarı (dağlıq) Qarabağın 12-ci yüzilliyyə aid bir sıra epigrafik abidələrində də ərməni-hay mənşəli toponimlər xatırlanır: Xaterk, Xatdaberd, Xaçenaberd, Xavqaxaqats, Apake, Exnarnots, Kanaçovor, Dovateq, Çadçorans, Çavebekants, Saqunants, Ekeqnts, Xozenak, Dzaqunants, Bçans, Çarberd, Berdakar və başqaları. Belə ki, çəkilən toponimlərdə ərməni-hay sözləri işlənmişdir: “berd” - “qala”, “get” - “çay”, “kanaç” - “yaşıl”, “taq” - “məhəllə” deməkdir. Bu adlardan bəziləri indi də mövcuddur. “Xatravank - Xoravank, Xavqaxaqan” - Yevkala, “Dzaqunants - Dizak”...

Ərməni-hay müəllifi K.S.Davtyanın yazdığını görə, Yuxarı (dağlıq) Qarabağın Qazançı, Dəmirli, Qışlak, U mudlu, Ulubaba, Şuşakənd, Çıldırın kəndlərinə ərməni-hay əhalisi 15-19-cu yüzil-lıklarda köçmüşlər.

1828-ci ilin üç ayı ərzində Azərbaycana ərməni-hay kökü da-ha fəal olmuşdur; Araz çayını keçən 8 249 ərməni-hay ailəsi İrəvan əyalətində, Qarabağ və Şamaxı uyezdlerində yerləşdirilmişdir.

İrəlidə qeyd etdiyim ərməni-hay müəllifi A.E.Xan-Aqov yazar ki, 1826-1828-ci illərdə İrəvan (Urmiya vilayətindən) köç edən ərmənilər-haylar Ağdərə bölgəsində marağa, Canyataq, Yu-xarı və Aşağı Çaylı kəndlərini salmışlar.

İranın Xoy vilayətindən gələn ərməni-hay ailələri (1828) Ağdərə ərazisində Ağkənd adlı kənddə məskunlaşaraq onu Spitakaşen (tərcüməsidir), Daşkəndi isə Daşuşen (tərcüməsidir) ad-landırmışlar.

Xocavənd ərazisinin yuxarı - dağlıq hissəsində məskunlaşmış ərmənilər-haylar Bergüşad, Naxçıvan və Tbilisidən gəlmədirler.

Qədim türk dillərində işlənən “şin, şen” - “kənd, məskən yeri” mənasını verən sözlər sonralar ərməni-hay dilinə keçirilərək “ərməniləşdirilmişdir”: “Daşuşen”, “Mırüşen”, “Sardarşen”, “Sa-ruşen”...

Bu gün ərməni-hay dilində işlənən “kert” - “şəhər”, “guğ” isə “kənd” mənasındadır (keçmiş Stepanakert, Mardakert, Qarmir-guğ, Noraguğ və s.).

Yuxarı (dağlıq) Qarabağda bir sıra ərməni-hay mənşəli toponimləri təhrif olunduğundan onların elmi izahı mümkün deyil: Vauquaz, Donraz, Trombon, Qaqardzi, Mavas, Xantsk, Rev, Traxtik və başqları. (Hərçəndi “Vaqnaz” və “Dəhlez” toponimlərində ikinci komponent - “az” (“as”) qədimdə bir türk tayfasının adı olmuşdur).

Toponimik qanuna uyğunluq və yuxarıda çəkilən (az sayıda ərməni-hay mənşəli toponimlər) coğrafi adlar bir daha ona də-lalət edir ki, hər hansı bir ərazidə mövcud yaşayış məntəqələrinə aid toponimlərin etimologiyası orada yaşayan əhalinin dili baza-sında izah olunmursa, deməli, həmin toponimlər çoxluğu təşkil edən və köklü əhali tərəfindən verilmişdir, azlığı təşkil edənlər isə, deməli gəlmədir.

Beləliklə, tarixi Arsak ərazisində (texminən indiki Yuxarı (dağlıq) Qarabağ) erkən orta yüzilliklərdə və hətta ondan da öncə ərməni-hay mənşəli toponimlər, oronim və hidronimlər heç bir mənbədə, arxiv sənədlərinde qeyde alınmamışdır. Bu isə bir daha yerli, köklü əhalininancaq azər türklərindən ibarət olmasına də-lalət edir. O ki qaldı “7-ci yüzilliyin ərməni-hay coğrafiyasında” adı çəkilən Berdadzor vilayətinə (Albaniya ərazisində) cəsarətlə demək olar ki, bu hibrid toponimdir və onun əsas hissəsi, kök sö-zü Bərdə sözünün təhrif formasıdır. “Berd” ərməni-hay dilində qeyd etdiyim kimi, “qala”, “dzor” - “dərə” mənasındadır.

Yuxarı (dağlıq) Qarabağ ərazisində mövcud toponimlərin tədqiqi Azərbaycan Respublikasının ərazi bütövlüyü və mövcudluğunu, onun dağları, gölləri və çaylarını... flora və fauna sərvətlərini dərindən dərk etdirmək və onun əzəli Azərbaycan torpaqları olmasını elmi surətdə sübuta yetirmək işində ən etibarlı yardımçıdır və dəstəkdir.

TARİXİ QƏRBİ AZƏRBAYCANIN TOPONİMLƏRİ

Yuxarı (dağlıq) Qarabağla “genetik” bağlı, yüzillər boyu va-hid türk məkanında durum gətirən qədim türk el-obaları sayılan Cuxur Səd, oğuz torpaqları (tarixi Qərbi Azərbay-can, indiki qondarma “Ermənistən”) ərazisində də mövcud türk mənşəli toponimlər sax-takar ərməni-hay ziyali-ları tərəfindən kütlevi ad dəyişməyə - “soyqırı-m”a məruz qalmışdır.

Qərbi Azərbaycan (Ərmənistən)



Özü də dövlət səviyyəsində, beynəlxalq normalara zidd olaraq daha geniş ölçüdə. Bu gün rəsmi olaraq sözügedən ərazidə Miladdan da çox-çox qabaq onun ilk sakinləri olmuş ulu türk əcdadlarımızdan, onların etno-mənəvi dəyərlərindən soraq verən, dəyişdirilmiş coğrafi adların sayı 5 (beş) mini ötmüşdür. Beş min şəhər, qəsəbə, kənd, dağ, çay, göl... adları türk mənşəli toponimlər artıq "erməniləşdirilmişdir".

Qaynaqlarda bir qayda olaraq göstərilir ki, erməni-hay adlı əhali təcavüz təbiətinə, xisətinə, riyakarlığına görə hələ qədim dövrlərdə gəlib məskunlaşdıqları yerlərdən də qovulmuş, didərgin salınmışlar. Onların ilk etnos adı olmadığını (Heredot m.ö. 5-ci yüzillikdə onları «braqi» erməni-hayca – «ışkil» azər türkcəsində «səllimə itləri, köpəkləri» adlandırmışdı) kimi, torpaqları – Vətəni də olmamışdır. Odur ki, onlar həyatı boyu sənətkarlıqla və ticarətlə məşğul olmuş şəhərdə cəmləşmiş, torpağa bağlanmamışlar.

Məlumdur ki, elmi toponimik qanuna uyğunluğa görə coğrafi adlar əsasən əkinçiliklə, maldarlıqla (tərəkəmə – köçəri həyat tərzi) məşğul olan aborigen əhali tərəfindən yaradılmışdır. Belə ki, əzəldən Azərbaycan xalqını təşkil edən türk mənşəli tayfalar, boyalar məhz bu yönündə fəaliyyət göstərmiş, əkinçilik, maldarlıq mədəniyyətini onlar yaratmış, yaşıdları ərazilərdə bir coğrafi yeri, dağı, çayı, əyaləti... digərindən seçmək, fərqləndirmək üçün öz doğma türkcəsində ünvan vermişlər. Bu ad qoyma sonralar, qədim dövrlərdən milli-mənəvi ənənəyə ənənəyə ənənəyə çevrilmişdir. Etiraf edək ki, belə elmi toponimik, ənənə – adqoyma bədnəm qonşularımızda – erməni-haylarda əzəldən olmamış və yaranmamışdır!

İndiki «Ərmənistən» adlanan məkan bütün mədəni bəşəriyyətə məlumdur ki, m.ö. də türk mənşəli tayfalara, orta yüzelliliklərdə isə azər türkərinə məxsus olmuşdur (bu barədə ətraflı irəlidə). Bu torpaqlarda və Qarabağda mövcud eyni yer, dağ, çay, mahal, kənd adları bir daha ona dəlalət edir ki, mövcud vahid məkanda eyni türk mənşəli tayfalar yaşmış, qız alıb, oğlan evləndirmiş, qohumlaşmış və ənənəvi gediş-geliş nəsillərdən-nəsillərə keçmiş, xalqımızın vahid etnomənəvi dəyərləri, adət-ənənələri davam etdirilmişdir. Bunu coğrafi adlardan başqa yerli türkərin yaratdıqları maddi-mədəniyyət nümunələri, abidələr də sübut edir. 1828-ci ilə qədər məhz belə olmuşdur. Sonra irticaçı Çar Rusiyası müstəmlə-

kəçilik siyasetini həyata keçirərək Qərbi Azərbaycan ərazisində – İrəvan xanlığının torpaqları hesabına qondarma «Ərməni vilayəti» yaratmış, az sonra buranı quberniya çevirmişdir. Elə bu dövrden də bu qədim türk əllerində mövcud toponimlərin «soyqırımı» başlamışdır. Özü də əksər coğrafi adlar sadəcə olaraq ərməni-hay dilinə tərcümə olunaraq türk ünsürlərinin, izlərinin xəritələrdən, sənədlərdən silinməsi gündəmə gətirilmişdir.

Tariximizin bu acı, faciəli səhifələrile gəlin sizinlə birlikdə yaxından tanış olaq.

Öncə onu qeyd edək ki, aparılmış elmi tədqiqat materiallarının məlum olur ki, sözügedən qədim türkler diyarında (indiki "Ərmənistən"da) sovetlərin ilk vaxtlarında yaradılmış 33 inzibati rayon adından 30-u, 24 şəhərdən 10-u, 33 şəhər tipli qəsəbədən 12-i, yüzlərə kənd adları təbii olaraq sırf türk mənşəli toponimlərdir. Bu gerçeklikləri hələ sovet dövrünün erməni-hay müəllifləri də gizlətmir. Belə ki, Z.Korkodyan (Dədə Qorqud adından götürülmüş təhrif forması) 1932-ci ildə çap etdirdiyi "Sovet Ərmənistənin əhalisi 1831-1931" adlı statistik kitabında göstərir ki, 2310 kənddən iki minə qədərində Azərbaycan türkəri yaşayır və onların məskunlaşdığı kəndlərin adları - toponimlər bütünlükə türk mənşəlidir.

Xalqımızın hələ qədim dövrlərdə yaşadığı yer-yurd, eloba, mahal adlarını əks etdirən bu coğrafi adlar - milli etnomənəvi dəyərlərimiz, məhz sovet dövründən başlayaraq mərhələ-mərhələ kütłəvi şəkildə "soyqırım" a məruz qalmışdır.

Neçə-neçə türk mənşəli mahal, nahiyyə, şəhər, kənd, dağ, çay, göl, yaylaq, yurd, bulaq və s. və i.a. adlarını hələ demirəm.

Qədim türk yurduna, əsasən Türkiyədən məlum hadisələrlə bağlı rusların köməyilə köçürülüb götürülmüş ərmənilər-haylar öncə də onların "başbilən" milletçiləri "yersiz geldi, yerli qaç" deyimini əsas götürərək aborigen Azərbaycan türkərini öz doğma yurdlarından didərgin salmağa başladılar. Bu tədbirlər zoraklıq, antihumanist aksiyalar sovetlər dövründə də "beynəlmiləlçilik" pərdəsi altında deportasiya adıyla davam etdirildi.

Dediklərimizin acı həqiqət olmasını aşağıda qələmə aldığım tarixi gerçeklikləri yaşıdan toponimlərin aqibəti, arxeoloji tapıntılar da sübut edir.

Hələ antik dövr müəllifləri (Herodot, Pompey, Sisiyalı Diidor və başqları) Miladdan önce 16-15-ci yüzillikdə Ön Asiya torpaqlarında Araz çayı hövzəsində saqalar (skiflər) və onlara etnik baxımdan bağlı olan qamərlər (mənbələrdə kimmerlər də yazılır) məskun olduqlarını qeydə almışlar.

Sonrakı tədqiqatlar saqa (skit, skif) və qamər adlarının sinonim olduğunu göstərdi. məşhur Arxeoloq A.M. Yeskov qazıntı materialları əsasında maraqlı bir nəticəyə gəlir: "Skitlər və qamərlər kultur və etnik baxımdan eyni xalqdır".

Türk mənşəli qamərlər (kimmerlər), saqalar haqqında ilk məlumat verən Homerin deyimləri də canlı maraq doğurur. O, bu türk tayfalarını "at südü sağanlar", "keçə çadırda yaşayanlar" adlandırmışdır ki, bu da ancaq qədim türklər xas olan xüsusiyyətdir - məisət atributudur.

Şərqi Anadoluda Karasu və Kızıl İrmak çayları arasındaki ərazi Qamirk (əslində Qamar, çox sonralar Qamark adlandırmışdır. Burada "k" səsi erməni-hayca cəm şəkilçisidir) adlanır (F.Buzand).

Miladdan önce 8-ci yüzillikdə bu bölgədə məskunlaşmış kimmerlərə qarşı Urartu çarı I Rus müharibə başlamış və 715-ci ildə Kuriani (indiki Axuryan, qədim türk məskəni - Düzkənd) deyilən yerdə, çay sahilində qanlı savaşda kimmerlərə məğlub olmuşdur.

Qamərlər (kimmerlər) zəferli hərbi yürüşünü davam etdirərək "Kiçik Asiyaya hərəkət etdilər və oradakı Frigiya dövlətini yıxdılar". Bu dövlətin tabeliyində olan "friqlər" və adsız tayfalar (ermənilər-haylar, Herodot onları "braqi" - erməni-hayca "işkil" - azər türkcəsində "Səllimə itlər" i adlandırmışdır) qaçmağa üz qoldular: "bir hissəsi indiki "Örmenistan" ərazisinə, digər hissəsi Araz çayının yuxarı axarı boyunca səpələndi" (Q.Qeybullayev).

Bu məlumatı fransız, Jorj de Malevil də təsdiq edir. İndiki özlərini "ermənilər, haylar" adlandıranların əcdadları "braqilar"ın bir qolu, təkrar edirəm, Arman (Arme, Örman, Örmən), digər qolu isə Hayasa adlı əyalətlərdə məskunlaşaraq, sonralar yaşadıqları ərazinin - əyalətlərin adları ilə ərman, ərmən və hay adlandırılmışlar. Onların nəyə görə öz doğma tayfa adından ("braqi") yayanımları, imtina etmələri - səbəbi, nə tarixə, nə də antik müəlliflərə məlumdur.

"Braqi"lərin Balkandan gelib məskunlaşdıqları əyalətlərdən birinin - Arme (ərman, ərmən) sözünün açımı (güman edirəm ki, oxucular üçün də maraqlıdır) diqqəti çekir. Belə ki, azər türkcəsində Arman, Arme, əslində isə Örman (ərmən), mənbələrdə Armin, Armina "Örman" sözünün sinonimidir. Mənasi, izahsız da başa düşülür; "ər mənəm, kişi mənəm, ərənəm" deməkdir. Tarixi mənbələrdən məlum olur ki, ərman (ərmən) adlı türk mənşəli tayfanın (tayfa birliyinin) yaşadığı ərazi (Anadolu bölgəsində) onun adı ile Arman - Örman - Örmən adlanmış, etnonime əvvəlmiş və sonrakı yüzilliklərdə həmin tayfanın adını yaşatmışdır. Bu fikrin xeyrinə o tarixi fakt da dəlalət edir ki, "Ar" ("Ör") və "man" ("mən") sözlərinin arealı - yayılma coğrafiyası, lokalizə genişliyi hələ çox uzaq keçmişdə mövcud olmuşdur.

Qədim Mannada (Manada) - manna (mana) türkləri, kuman türkləri, türkman - türkmən, qor - man, az - man, qaraman və s. və i.a. tarixin səhifələrində indi də qalmaqdadır.

Armanlar (Örmanlar) od - ər, xəz-ər, az-ər, ad-ər, kim-ər (qam-ər), tat-ar, bulq-ar, sab (sub) - ər və başqları ari türklərə aid edilir (M;Qəhrəman - soy-Baydar yallı).

Qədim türk sözləri "ar-ər", "man-bu" müəyyən mənada "ur" sözünün sinonimidir (Ur-uk, Ur-miya, Ur-artu, Ar-ar-tan, Urardi, Urum, Ur-al, Ur-gen, Uygur və s. və i.a.).

Örmanların (armanın) türkdilli tayfalara mənsub olmasına başqa bir sübut ondan ibarətdir ki, onlar nəinki Anadolu məkanında (məfdən yaradılmış "Böyük Örmeniyə" də), hətta Bizans, Ulu Çöl (indiki Rus Çölü), Karpatyani, Balkanyam, Macarıstan və Balkan yarımadasında da yayılmışlar...


Odur ki, əski "Örman" ("ərmən", "arman" etnonimi genetik olaraq qədim ərman türklərinə (bəlkə də ilkin Azərbaycan türkləri) mənsub ola bilər. Deməli, tarixən indiki bizim bədnəm qonşularımız bu ilkin qədim adlarını "unudaraq" türk əyalətlərinin adını mənimsemışlər. Tarixi yazan antik müəlliflər də dərinə getmədən, dürüst araşdırımlar aparmadan "braqi"ləri sonradan qədim türk el-obasının, məkanım adı ilə Örman (ərmən) və hay kimi qələmə almış, sonrakı dövrlərdə də onlar tarixi mənbələrə türk mənşəli adla düşmüşlər. "Qədim ərməni-hay tarixçiləri də, coğra-

fiyaçları da (səlnaməçiləri də) mənsub olduqları millətin adını həmin mənbələrdən “bəhrələnərək” oxuduqlarını olduğu kimi təkrar edərək yazmışlar” (M.Qəhrəmansoy - Baydar yallı, “Gür-cü-Azərbaycan dil paralelləri”, Təbib, 1992).

Başqa bir müəllif, Ə.Tariverdiyev “Ərmənilərin 1001 oyunundan biri və yaxud ərməni olan yerdə şeytan heç kimdir” (Bakı, 2005-ci il) əsərində yazır ki, “ərmənilər Miladdan əvvəl Fərat çayının yuxarı vadisində vəhşi naillər kimi yaşamış, sonradan Bizans dövlətinin tərkibində kiçik Kiliyiya adlı bir çarlıq yaratmışlar. Onlar Bizans dövlətinin tərkibində üç əsre yaxın yaşadıqdan sonra (Türkiyə dövləti tərkibində isə 500 ildən sonra – müəllif) bədxah niyyətlərini hərəkətə getirərək, Azərbaycanın və “diger qədim dövlətlərin içərilərinə daxil ola bilmislər... Bu yaramaz hərəkətləri müşahidə edən dünya dövlətləri ərməniləri Kiliyiyanan (6-cü yüzillikdə - müəllif) didərgin salmışlar. Beləliklə, ərmənilər həmin dövrdən həm Avropa, həm də Asiya qitələrinə səpələnməyə başlamışlar».

Odur ki, ərməni-hay xisleti tarix boyu bu millətə qarşı nifrət oyatmış, onun təqibinə, döyülməsinə və digər ölkələrə köçürülməsinə səbəb olmuşdur...

Sonraki yüzilliklərdə Qamərlər (kimmerlər) Mana (manna) ərazisinə keçib manahlar (mannaşilar) və Madalılarla (Midiyalı-



larla) qaynayıb-qarışmış, beləliklə də tarix səhnəsində çıxmışlar.

Azərbaycanın tarixi qərb torpaqlarında, Gürcüstanda və Türkiyə ərazisində mövcud etnonimlər Qəmərli, Kəmərli kənd adlarında öz əksini tapmışdır. İndiki “Ərmənistən”da Şirak əyalətində yerləşən Qəmri yer adı Miladın 7-ci yüzilliyin mənbəyində qeydə alınmışdır.

Assur çarı II Sarqonun (m.ö. 722-705) yazılarında Urartu-nun şimal-qərbində Qaimar ölkəsinin adı çəkilir (İ.M.Dyakonov).

Digər antik mənbələr də xəbər verir ki, indiki “Ərmənistən” adlanan ərazidəki toponimlərin, etnonimlərin, oronimlərin, hidronimlərin... ilk müəllifi - birinci ad verenləri, bu yerlərin ilk sakinləri olan məhz qədim qamərlər (kimmerlər), saqalar (sonra skiflər, saklar) və digər türk mənşəli tayfalar olmuşlar.

Saqalar və qamərlər məskunlaşdıqları ərazidə sayca artıq-ça, çoxaldıqca onların müəyyən qismi yeni daha əlverişli yaşayış məkanı axtarışına çıxaraq Azaq (indiki Azov dənizi) sahillərinə üz tutmuş - güney (cənub), quzey (şimal) istiqamətlərdə yerləşən torpaqlara axın etmişlər.

Bu türk boyları arasında subar, turuk, quti, qaşqay, urmi və digərlərinin Miladdan da öncə 8-7-ci yüzilliklərdə irsi davamçıları kimi yenidən geri - tarixi vətəninə, onun geniş münbit torpaqlarına, dədə yurduna dönmüşlər. Onlardan bir neçə boy M.ö. 7-ci yüzillikdə Dəryal (indiki Gürcüstan ərazisində) və Dərbənd keçidləri ilə Azərbaycana dönmüş, ölkənin Urmu-Göyçə gölləri arasındakı bölgelərdə məskunlaşmış, yerli aborigen azər türklərə - türk soydaşları ilə birləşərək, qaynayıb-qarışaraq böyük hərbi qüvvəyə çevrilmişlər. Odur ki, indiki “Ərmənistən” adlanan ərazi hələ qədim dövrlərdən türk boylarının məskəni, yurdu, vətənine çevrilmişdir. Bunu aşağıdakı tarixi olaylar, türk amilləri bir daha təsdiq edir.

Adı çəkilən qədim türk torpaqlarında əski vaxtlardan yaşa-mış türk boylarından biri də subar adlanırdı. Tarixi mənbələrdə onların adı “saspier” şəklində işlənmişdir. Herodot yazır: "...Kol-xidadan sonra Midiya (Mada, Made, Maday da yazılır - müəllif) qədər keçiləcək yol o qədər də çox məsafə deyil, Zira bu iki bölgə arasında tek bir ulus var, bunlar saspierlərdir və onları arxada

buraxanda, artıq Midiyadır". Herodot həmin əsərinin digər bir fəslində qeyd edir ki, Fars körfezindən (İran yaylasından) Qara dənizə qədərki ərazilərdə dörd əsas xalq - pars, mada, saspier və kulkı yaşayır.

Tarix elmləri doktoru, türkşünas alim F.Cəlilov bu fikri belə şərh edir.

"...Saqa-qamər boyalarım m.ö. 6-5-ci yüzilliklərdə davamı kimi subarlar (saspierlər) indiki "Ərmənistən"ı bütövlükdə içine alan böyük bir ərazidə oturmuşdular" deməkdir. Bunu Y.İ.Krupnovun tərtib etdiyi xəritə və arxeoloji tapıntılar, eyni zamanda tarixin yaddaşı - toponimlər də təsdiq edir.

Belə ki, indiki "Ərmənistən" ərazisində saqa tayflarına aid hərbi, məişət və zinət əşyaları 29 arxeoloji abidədə tapılmışdır. Bu səpkidə abidələrin sayı Gürcüstanda 30, Azərbaycanın Kür çayından cənubundakı ərazilərində 8-dir. Deməli, zamanın müəyyən kəsiyində "Ərmənistən"m torpaqları bütünlükdə vahid bir türk məkanında sak çarlığına aid və məxsus idi. Adı çəkilən ərazinin şimalı-şərqində erməni-hay dilinə uyğunlaşdırılmış Tanzut, Surb-Naatak, Astxi-Blur,

Berdatex, Tənbadır qalalarında arxeoloji qazıntılar nəticəsinde M.ö. 7-5-ci yüzilliklərdə burada yaşamış türklərə aid mədəni təbəqələr aşkar edilmişdir ki, həmin qalalar sakların möhkəmləndirilmiş istehkamları olmuşdur.

Göyçə bölməsinin Ördəkli kəndi yaxınlığında M.ö. 2-ci minilliyyin 2-ci yarısına aid arxeoloji abidələr kompleksi aşkar edilmişdir: qala xarabaliqları, çoxlu kurqan, torpaq və daş qəbirlər, 2 və 4 tekerli hərb-cəng arabaları, tuncdan hazırlanmış quş, heyvan fiqurları, döyüş, məişət və zinət əşyaları tapılmışdır ki, bütün bunlar əşyayı-dəlil kimi ancaq və ancaq qədim türk tayflarının mədəniyyət nümunələri, tarixin etibarlı şahidləridir.

Tarixi Qərbi Azərbaycanın bölgələrində yaşamış qədim türk tayflarından biri də quqarlar sayılır.

Strabon yazır ki, Qoqarena əyaləti Ərminidən şimalda "Gürcüstanla həmsərhəd bölgələrdə" yerləşmişdi. Əyalətdə ancaq quqar və ya quqar adlı tayfa məskunlaşmış və onun adı ilə ərazi Qoqarena, Quqark (yəni "quqarlar yaşayan məskən, yer") adlan-

mışdır. Miladın 4-cü yüzilindən sonra bu bölge Gürcüstana məxsus idi. Lakin Quqark əyaleti M.ö. 2-ci yüzillikdə məlum hadisələrlə əlaqədar işgal yolu ilə "Böyük Ərməniyə"yə qatılmışdır, Ərməni "imperiyası" daşıldıqdan sonra Qoqarena, digər zəbt olunmuş torpaqlar kimi erməni-hay təsir dairəsində çıxarılaraq çox güman ki, yenidən Gürcüstan hüdudlarına qatılmışdır.

Quqarlar Gürcüstənin indiki Ahalkələk, Lori, Dmanisi və Ərməniyənin Quqark bölgələrində yaşayırdılar.

Quqar türk tayfasının kimliyində danişan erməni-hay tarixçisi M.Xorenatsi onu "böyük və qüdretli tayfa" adlandırır.

Quqarlar etnik tərkibcə türkdürler. Miladın 1-ci yüzilliyində yaşamış Böyük Plini qeyd edir ki, Şimali Qafqazda mövcud tayfalardan biri də quqarlar idi.

Deməli, quqarlar iki regionda: Qafqazın quzey (şimal) və Güney (cənub) bölgələrində yaşamışlar.

Deyilənləri həmin ərazidə mövcud toponimlərin açımı bir daha təsdiqləyir.

İndiki "Ərmənistən" ərazisində (keçmişdə Türkiyə ilə həmsərhəd bölgəsində) yaşayan sakların tərkibində pasionlar (paçianlar da yazılır) da olmuşdur. Söyügedən ərazidə məskunlaşmış türklərin ulu əccadlarından biri də bulqarlar olmuşdur. Onlar hun türk tayflarından da önce Şimali Qafqazda yaşamış və buradan cənub-qərbe - Qərbi Azərbaycana axın etmişlər. Onlar haqqında ilk məlumatı erməni tarixçisi M.Xorenatsi verir. O yazır ki, bulqarların vətəni Böyük Qafqazdır.

Bulqarlar Azərbaycanın qərb torpaqlarına M.ö. 2-ci yüzillikdə gəlmış və burada məskunlaşmışlar.

Erkən orta yüzilliklərə aid qaynaqlarda bulqarların kazan, çakar, buntürkün, xələfi kəngər, kol (Kul, Qarabağda - Xankəndi yaxınlığında dəmir yolu stansiyasında qədim yer adı) kuyar və basil adlı tayfalardan ibarət olması göstərilir. Bu tayfların adı ilə bağlı çəkilən ərazidə Qazan adlı qala 12-ci yüzillikdən məlumdur.

Qukasyan (ilk türk adı - Qızıl Qoç) və Artik (ilk türk adı Ərtik) rayonlarında hələ 19-cu yüzillikdə Qazançı adlı azər türklərindən ibarət kəndlər olmuşdur.

Bulqarlara məxsus kol (kul) tayfasının tarixi Qərbi Azərbaycan torpaqlarında yaşamasına dəlalət edən toponimlər daha çoxdur...

Sözügedən diyarda M.ö. məskunlaşmış türk tayflarından biri də şirak (çirak) olmuşdur. Şiraklar haqqında ilk məlumat vərən Strabon yazır ki, onlar Şimali Qafqaz çöllərindəki Sirakenedən gəlmişlər. Onlarda çarların adları da türk mənşəlidir. Orta Asiyadan türkdilli xalqları arasında indi də şirak adlı tayfa mövcuddur. 19-cu yüzillikdə tarixi Qərbi Azərbaycan ərazisində şirak etnosu adından yaranmış on bir toponim vardı. Göyçə (indiki Sevan) gölündən qərbə Sirak rayonu yerləşir.

N.Q.Adonts qeyd edir ki, tarixi Sirak əyaləti “Ərmənistan”da Axuryan (qədim türk adı Düzkənd - müəllif) çayının vadisində, Vənənd və Ararat (qədim türk adı - Vedi - müəllif) əyalətləri arasında yerləşirdi.

Tarixi qaynaqlardan məlumdur ki, Qarqar türk tayfası sakaların tərkibində M.ö. 7-6-ci yüzilliklərdə Tarixi Arsak (dağlıq Qarabağ - müəllif) və Qərbi Azərbaycan torpaqlarına gəlmiş, buralarda məskunlaşmış və uzun müddət yaşamışlar. Onların nəsil davamçılarından bir qismi indiki Yuxarı (dağlıq) Qarabağın “Ərmənistan”la həmsərhəd bölgələrində (keçmişdə isə vahid türk məkanında) də yayılmışlar. Azər türklərinin ulu əcdadlarından biri qarqarların Qarabağda yaşadığı iki Her-her kənd adı onlardan bize yadigar - nişanədir (qarqarlar haqqında yuxarıda ətraflı yazımişam - müəllif).

Daha sonra M.ö. 8-ci yüzillikdən bəri kadaklar (Kodayk, Zəngəzur bölgəsi), Sadaklar (Basarkeçər bölgəsi), Gorular (Qor və Qazan adlı iki elbəyi), cinlilərə mənsub Mamikun (bu sülalədən məşhur sərkərdə və hakimlər çıxmışlar), Qonaq və digər türk mənşəli tayflar Syuni (Syunik də yazılır) əyalətində yaşamışlar. Cinli tayfasının müxtəlif dövrlərdə dalğavari gəlişi Miladin 7-8-ci yüzilliklərdə xəzərlərə mənsub nəsillərin axını ilə bitir. O da qeyd olunmalıdır ki, hələ M.ö. 7-ci yüzillikdə türk mənşəli tayfların məskunlaşdıqları əyalətlərdə ərmənilər-haylar azlığı təşkil edir, aparıcı rol isə türklərə, qamərlərə (kimmerlərə), saqlarala (skiflərə, iskitlərə) və onların tərkibində: basine, qarqar,


quqar, şirak və digər türk mənşəli etnoslar: cinli, kəngər, peçeneq, hun, qıpçaq, xəzər... boylarına məxsus idi.

Sözügedən bölgənin qərbində peçeneqlərə məxsus Bacuneys və Bznunk adlı mahallar var idi ki, bu etnonimlər Peçeneq boy adının təhrif formasıdır. Peçeneqlərin kopan (kapon-qafan), kulpey (küloba), kuyarçı (quqarçı) və başqa boyları da bu torpaqlarda yaşamışlar. Qafan bölgəsinin mahal kimi adı rəsmi olaraq 1074-cü ildən məlumdur və o kapan türk boyunun adını əks etdirir.

Tarixdə cəngavər, cəsur obrazı yaratmış, tarixi iz qoymuş kəngərlərin də bu yer-yurdda yaşaması haqqında olan məlumat qədim dövrə aiddir. Qukasyan (TÜRK adı Qızıl Qoç) rayonunda indi də kəngər adlı dağ adı vardır. N.Q.Adontsun “Ərmənistan”ın İveriya (Gürcüstan) ilə sərhəddində yerləşen “kəngər torpağı” adlandırdığı dağlıq ərazini M.ö. 2-ci yüzillikdə ərməni-hay işğalçıları zəbt etmiş, lakin həmin əyalət “Böyük Ərməniyyə” dağlıqlıdan sonra (M.ö. 66-cı il) gürcülərə qaytarılmışdır. Six (kompakt) halda yaşayan kəngərlərin bir qismi qazaxlara qarışmış, digər hissəsi isə 17-ci yüzillikdə qeyd olunduğu kimi, gürcü çarına baş əymeyərək cinli, boyəhmədli, səfikürd və digər türk boyları ilə birlikdə Qarabağa köçmüslər. Kəngərlərin bir boyu Miladin ilk yüzilliklərində Vedi əyalətində (indiki Ararat) və Naxçıvan ərazisində məskun idilər. Bu qüdrətli türk boyu ötən minillər ərzində dünyanın ilk qədim xalqlarından, ilk sivil mədəniyyətinin yaradıcısı şumerlərlə genetik bağlılığı ilə yanaşı, sonrakı tarixi dövrlərdə qonşu türksoylu tayflarla qaynayıb-qarışmış və burada ömür sürmüş Azərbaycan türklərinin formallaşmasında yaxından iştirak etmişlər.

Tarixi Qarabağın qədim türk boylarından olan aranların bir qolu Çuxur Səəd torpaqlarında da məskunlaşmışdır. Tayfa adını daşıyan Aran etnoniminə Novo-Bayazed qəzasında, Göyçə mahalında (Eronoj, Eranis, Ayranlı-Aranlı və s.) rast gəlinir.

Azərbaycan (XV əsr)



19-cu yüzillikdə tarixi Qərbi Azərbaycan ellərində Sabunçu adlı iki kənd, bir dağ var idi. Bu adda etnonimə Azərbaycanın digər bölgələrində də rast gəlmək olar (Zaqatala, Abşeron yarımadasında).

Sırf türk mənşəli eyni toponimlərin həm tarixi Qərbi və həm də Şərqi Azərbaycanın ərazilərində hələ qədimdən mövcudluğu bu torpaqların vahid vəhdətdə türk məkanı olmasından xəbər verir.

Odur ki, sonrakı yüzillikdə yaradılan dövlət qurumlarına, o cümlədən, sözügedən bölgədə - Ərməniyədə - Qərbi Azərbaycanda əski hökmədar, sərkərdə, zəngin feodal adlarının, habelə, onlara mənsub yaşıdları mahal, əyalət, çay, dağ, kənd adlarının (Skaordi, Slak... Artaqan, Basin, Alagöz, Quqark-Quqar, Kanqark-kəngər, Şirak, Kolb, Kolt, Kataq, Besini, Karadunis, Şorapor, Çorapor, Taşır və s. və i.a.) qədim türk dillərinə aid olması məhz bizim türk ulu əcdadlarımıza el-obasından, dədə yurdundan xəbər verir.

Bayaq qeyd etdik ki, kimberlərin (qamərlərin) hökmədarları - çarlarının adları da türk mənşəlidir. M.Ö. 679-678-ci illərdə Asur mənbələrində qeydə alınmış çar Teyşpa qədim türkcədən "qızıldan düzəldilmiş bəzək" və "bay-varlı, zəngin şahzadə" sözündən ibarətdir. Onların digər bir çarı Tuqame adı (M.Ö. 640-cı il) Tuqamis - Toxtamış (tatar hökmədarı - sərkərdə Toxtamışı yada salın), yəni "toxtaq, səbirli, təmkinli" sözündən yaranmışdır. Hökmədar Sandokşatru, əslində Sandakşater (M.Ö. 639-cu il) "şanlı" ("sanlı") şahzadə, igid, bahadır və "kür" - möhkəm, "səbath" mənasındadır və çar Sandakur "adlı-sanlı cəsur" deməkdir.

13-cü yüzillikdə monqolların içərisində Handakur, məşhur türk sərkərdəsi Çingiz xanın nəvəsi Sankur, Cuci xanın oğlu Şinkur - şəxs adları ilə ərmənilər-haylar yaşayan əyalətlərdə hökmərliq buralarda çoxluğu təşkil edən türklərin nümayəndəsi - türk çarlarının ixtiyarında idi. Belə ki, ərmənilərin-hayların ilk çarı Skaordi ("Sak oğlu" deməkdir) adını daşıyırdı. Ərməni-hay tarixçisi Korqon (5-ci yüzillik) ərmənilərin-hayların Aşkenazi nəslindən olmasını yazar. Onun müasiri soydaşı M.Xorenatsi isə qeyd edir ki, M.Ö. 7-ci yüzilliyin sonunda "ərməni çan" Paruyr (Türkçə "bar" - "var", "özüdür" və "ur" - "varis", "övlad" sözündən ibarətdir). M.Xorenatsi onu ərməni çarı kimi qələmə verir) Skaordini ("Sak oğlunun") türk dövləti Midiya çarı Barbak qoymuşdu. Etnik baxımdan o, mənşəcə sak türküdür. Skaordidən sonra Xraçeyay Parmas və Kornak ərmənilərə-haylara (Ərməniyə əyalətində) çarlıq etmişdir.

Çəkilən çar adlarının heç biri ərməni-hay dilinə mənsub deyil, hamısı türk mənşəlidir (necə deyərlər, gədadan bəy olmaz!). Axi ərmənilər-haylar tarix boyu kölə, qul, vassal olmuşlar (A.S.Puşkinin, M.S.Lermontovun... sözlərini yada salın).

Elə ərməni-hay tarixçisi M.Xorenatsının sözlərini də xatırlasaq yerinə düşər. O, mənsub olduğu ərmənilərə-haylara çarlıq etmiş Slakin etnik mənsubiyətinə toxunaraq qeyd edir ki, “düzünü deyə bilmərəm, hayklardanmı törmüşdir, yoxsa ona qədər ölkədəki aborigenlərdən” (yəni kimmer-qamerlərdən, saklardan – müəllif).

Miladdan xeyli öncə ərmənilərə-haylara hökmdarlıq etmiş digər bir türkün adı Eslakdır. O, sak çarlarmdan olub “sak oğlu”lardan birinin adıdır. Türkçə “es - zəka, aql” (ya da monqollarda “iş - müdrik”) və “lak” şəkilcisinən ibarətdir. Rəşidəddinin “Oğuznamə”sində Eslikan (Azərbaycan türklərində indinin özündə də mövcud olan (Əsl adlı qadın adı ilə müqayisə olunur)...

Cənubi Qafqaza və Ön Asiyaya dönmüş digər qədim türk tayfalarından sakları (mənbələrdə iskitlər, skiflər, aşkenazlar da yazılır) da qeyd etmək vacibdir.

İ.M.Dyakonova görə, saklar öncə indiki mərkəzi Gəncə bölgəsi olmaqla Sakasena (yünancadır, Şakaşena da yazılır, “saklar yaşayan yurd, məkan deməkdir”).

“Albaniya tarixi” səlnamesində də bu barədə məlumat vardır. Sakların bir qolu tarixi Syunik (Sisikan - Zəngəzur), Arsak və Göycə bölgəlerinə yayılmış, Quzey Azərbaycanla onun qərb ərazilərini (indiki “Ərmənistən”i) əhatə edən ilk böyük vahid türk məkanında dövlət qurmuşlar.

Bölgənin Təkəlik, Üləşik, Qaraqala kəndlərinin adları da qədim türk ellərindən soraq verir. Azərbaycan xalqının məşhur söz-saz ustası Aşıq Ali Dərəçiçəkdə doğulmuş, Qaraqala qəbiristanlığında dəfn olunmuş, Qarabağ mühabibəsi zamanı onun qəbri ərməni-hay vəhşiləri tərəfindən dağdırılmışdır. Bu antihumanist aksiyada məqsəd daha bir türkün (özü də adlı-sanlı, tamnmış) öz doğma el-obasmda əzəli türk torpağında izini itirməkdir.

Axta toponimi 1828-ci ilə aid bir mənbədə Axtu şəklində işlənmişdir. Əhalinin hərəkəti - miqrasiyası ilə əlaqədar Türkiyədən gətirilmə addır. Orta yüzilliklərdə Şərqi Anadolu ərazisində

Axta nayihəsi vardır. 19-cu yüzillikdə Azərbaycanda yaşamış türk Padar tayfasının bir boyu Axtaçı adlanırdı.

Tarixi Dağ Borçalının Lori mahalı ərazisində Barana adlı rayon yaradılmışdır (31.12.1937). Bir il sonra onun adı dəyişdirilərək Noyemberyan adlandırıldı (04.-1.1938).

Barana etnonimi mənbələrdə mahal və kənd adı kimi göstərilir. 1728-ci ildə İrəvan xanhıñda Barani adlı kənd olmuşdu. Müəyyən zaman kəsiyində yanından axan İncəçay çayının adı ilə kənd - İncəçay da adlanmışdı. Elmi izaha görə Barani türk mənşəli tayfanın adını eks etdirir. Ağqoyunlu və Qaraqoyunlu türk tayfa birləşmələrinin adı ilə bağhdır.

Rus tədqiqatçıları bu sözün türklərdən rus dilinə keçməsi ehtimalını söyləyir və onun “qoyunlu yer” məna daşıdığını bildirirlər. Bu təhrifdir! Bütün “Ərmənistən SSR” ərazisində türk mənşəli toponimlərin acı aqibəti kimi bu bölgənin də coğrafi adları “soyqırıma” məruz qalmışdır. Ərməni-hay hökumətinin qərarları əsasında müxtəlif illərdə 13 kəndin doğma adları dəyişdirilmişdir. Onların adlarını çəkməklə oxucunu yormaq istəmirəm.

1948-1953-cü illərin acı yelləri - repressiya, deportasiya Barana bölgəsinin türk əhalisini də sarsıtmış, neçə-neçə ailələri başsız qoymuş, isti ocağından məhrum etmişdir.

1988-ci ildə bölgədə hələ də yaşamaqda olan bir qism Azərbaycan türkləri (Pəmbək, Yuxarı Körpülü, Ayrim sovxozi) qəsəbəsi ərmənilərin-haylarm zoraklığına dözə bilməyərək doğma evlərini tərk etməyə məcbur olmuşlar...

Tarixi Göycə mahalı ərazisində sovetlər dövründə beş (Çəmbərək, Aşağı Qaranlıq, Kəvər, Yelenovka və Basarkeçər) rayon yaradılmışdır ki, (09.09.1930) onlardan 4-nün adı sırf türk mənşəlidir. 1969-cu ilin iyun ayından Basarkeçər Vardenis adlandırılmışdır.

Basarkeçər toponiminin ilkin formasının Bazarkeçər olması ehtimalı var. Türk dünyasında “Bazar” adlı türk boyu olması məlumdur. Bu yerdə türk tayfası “Köçər” adlı kənd salmış, beləliklə, Basarkeçər toponimi yaranmışdır. Mənbələrə görə, Basarkeçər bölgəsində yaşayan əhalinin 4376 nəfəri Azərbaycan türkü, cəmi 44 nəfəri ərməni-hay idi. Rusiya imperiyasının Qafqazda ərməni-ləşdirmə siyaseti nəticəsində buraya xeyli ərməni-hay əhalisi kö-

çürüldü və 1873-cü ildə onların sayı artaraq 3145 nəfərə çatdırıldı. (Ərməniləşdirmə siyaseti dedikdə əcar Rusiyasının Qafqazda, Ön Asiya və Yaxın Şərqdə müsəlman dövlətlərinə qarşı xristianlardan ibarət öz forpostunu yaratması nəzərdə tutulur).

1918-ci ilin Bahar (Novruz) bayramı ərəfəsində tayqlaş general-mayor Andranik Ozanyanın quldur dəstələri bölgəyə basqın edərək Şışqala kəndindən 64 nəfəri böyük bir evə yiğib (orta yüzilliklərdə inkvizitorlar kimi) vəhşicəsinə yandırılmışlar. Digər kəndlərin, Bala Mərzə, Başkənd, Hüseynqulu ağa... xeyli əhalisi də ərməni-hay qəddarlığının qurbəni olmuşdur. Tanınmış el-oba ağsaqqalı Aşıq Nəcəfi daşnak ərmənilər-haylar tutub onun belinə qaynar samovar bağlayaraq işgəncə ilə öldürmüslər.

Daşnakların bu üsulla Azərbaycan türklərini qətlə yetirmələri 1905-1907, 1918-1920 illərdə və Qarabağ müharibəsində də təkrar olunmuşdur.

1948-1953-cü illərdə bölgənin dinc əhalisinin bir qismi Azərbaycana deportasiya edilmişdir. Həmin dövrdə Basarkeçərin 37 kəndindən 30-da Azərbaycan türkləri yaşayırdı.

1988-ci ilin sonunda bölgənin Azərbaycan türkləri doğma el-obasından zorakılıqla çıxarılmış, onlardan 43 nəfəri öldürülmüşdür.

Böyük Qarakilsə rayonu tarixi Pəmbək mahali ərazisində yaradılmışdır (09.09.1930). Beş ildən sonra ərmənilər-haylar onu Kirovakan adlandırmış, sonra isə Quqark, daha sonra Vanadzor.

Ərməni-hay hökumətinin fermanları əsasında bölgənin 21 Azərbaycan türkləri yaşayan kəndlərinin adları dəyişdirilmişdir. Belə ki, Hacıqara - Makaraşen (Makar kəndi), Bzovdal-Bazum,



Böyük Qarakilsə (Quqark) rayonu

Şahalı-Vahaqni (lügətdə yoxdur), Yaqublu-Meğrut (Balıca?), Hacikənd-Bebəd (lügətdə yoxdur) və s.

Çar Rusiyası dövründə Böyük Qarakilsə bölgəsi Gencə quberniyasının Qazax qəzasına daxil idi. Onun ərazisində Pəmbək adlı çay axır. Adı çəkilən bölgə bir tərəfdən Pəmbək, digər tərəfdən isə Bazum (Bzovdal) və Hələbdağ silsilələri ilə əhatələnmişdir.

1988-ci ilin sonunda "Ərmənistans SSR"də Azərbaycan türklərinə qarşı ən dəhşətli vəhşiliklərdən biri burada həyata keçirilmiş, 23 nəfər qəddarcasına öldürülmüşdür...

Yeni yaradılmış "Ərmənistans SSR" i ərazisində təşkil olunmuş rayonlardan biri də tarixi Vedi mahalindəki Vedi rayonu idi (09.09.1930). 1968-ci ildə bölgə Ararat adlandırıldı. Ərməni-hay hökumətinin sonrakı fermanları əsasında bölgənin Azərbaycan türkləri yaşayan 30 kəndinin adı dəyişdirildi, onlardan bir qismi ərməni-hay dilinə uyğunlaşdırıldı, digər bir qismi sadəcə olaraq tərcümə olundu; Çembərek - Surenavan (Suren kəndi), Dəvəli-Ararat (əslində Hərəret-yanar dağı), Keşş verən - Zovaşen (Dərya kənd?), Reyhanlı-Aygevan (Bağlı?) Qaşqa-Vardaşat (Bolgülli?), Çanaxçı-Sovetaşen (Sovet kəndi) Arazdəyən-Yerask (lügətdə yoxdur), Qədirli-Lancanist (lügətdə yoxdur), Xalisa-Norakert (Təzə şəhər), Qaraxaç-Lusaşoğ (İşıqlı) və s. və i.a. Vedi rayonunun qədim adı - müəllif) qədim türksoylu Qaraqoyunlu və Ağqoyunluların yurdu, el-obası olduğundan bu torpaqlarda xeyli qoc və at daş heykəlleri qeydə alınmışdır. Onların türksoylu tayflara mənsub olduğu şübhə doğurmur; Çağdaş Azərbaycanda bu növ heykəller Gədəbəy, Kelbəcər, Daşkəsən, Naxçıvan bölgələrində,

Vedi (Ararat) rayonu



eləcə də Türkiyədə (Çıldırda, Vanda) türklər yaşayan Ahisqala, Diyarbekir, Rasian ərazilərində də at, qoç heykəlləri vardır. Büttün bunlar da keçmişdə vahid türk məkanından xəbər verir.

Vedibasar bölgəsi vaxtilə Azərbaycan türklərinə Abbasqulu Şadlinski kimi görkəmli sərkərdə yetirmişdir. Onun başçılığı altında yaradılmış könüllü özünümüdafiə dəstələri 1918-1920-ci illərdə general Andranikin quldur ordusu ilə qanlı savaşlara qatılmış, dinc Azərbaycan türklərini növbəti kütləvi qırğından - soyqırımdan qoruya bilmışdır.

Şura hakimiyyətinin ilk çağlarında Naxçıvan vətənpərvərlərinin müraciəti və köməyilə məşhur "Qırmızı tabor" batalyonunu yaradır və iki il ərzində (1920-1921) Naxçıvandıñ İrəvana qədər ərazidə yuva salmış ərməni-hay daşnak hərbi birləşmələrini darmadağın etmişdi.

Qansız ərmənilər cavab olaraq bölgənin Şahablı, Qarağac, Heyranış və Ağasibəyli kəndlərinin dinc əlahisini tamam qırmış, bütün evləri isə yandırmış, viranə qoymuşlar.

Vedibasar bölgəsi Qarabağ mahalı kimi iki hissədən ibarətdir; dağlıq və arandan. Onun vahid vəhdətdə mövcud dağ və aran torpaqlarında yaşayan Azərbaycan-türk camaatı ərməni-hay zorakılığına, təqibinə daha çox məruz qalmışdır.

1948-1951-ci deportasiya illərində isə bölgənin dağlar qoyunduda qərar tutmuş bir neçə kəndindəki Azərbaycan türkləri zor gücünə Azərbaycana köçürülmüşdür.

Ümumiyyətlə, statistik məlumatata görə həmin dövrde "Ərmənistən SSR"-dən deportasiya olunmuş Azərbaycan türklərinin nə az, nə çox sayı 600 min nəfərdən çoxdur.

"Türkərsiz Ərmənistən" - etnik təmizləmə siyaseti 20-ci yüzilliyin sonunda - SSRİ imperiyasının qurub çağında daha küt-




ləvi - beynəlxalq hüquq və insani normalara zidd vəziyyətdə davam etdirildi və azgınlaşmış ərmənilərin-hayların qarşısını almağa SSRİ imperiyası, onun Ali hökumət orqanları, rəhbərliyi acizlik göstərdi, 1988-ci ilin sonunda adı çəkilən bölgənin 20-dən çox kəndi silah zoruna boşaldıldı. Altı nəfər Azərbaycan türkү düşmən - ərməni-hay güləsində tuş gəldi...

Azərbaycan türklərini tarixi Vətən torpaqlarında sovetlər dövründə yaradılmış Vorontsovka (indiki Kalinino) rayonunu öz keçmişlə nəzər-diqqəti çekir. O tarixi dağ Borçalının Lori mahalı ərazisində yerləşir.

Borçalı bölgəsi Rusiya imperiyası tərfindən işgal olunduqdan sonra Tiflis qəzası daxilində Borçalı distansiyası yaradılmışdır ki, 1880-ci ildən öz əhəmiyyətinə görə müstəqil qəzaya çevrildi. Borçalı qəzasının tərkibində ən böyük nahiyyə Lori (dağ Borçalı) adlanır. Lori nahiyyəsi 1236-ci ildə monqollar tərəfindən dağdılmış Lori şəhərinin adını yaşıdır. 1921-ci ilin noyabr ayında Gürcüstan və "Ermənistən" bolşevik hökumətlərinin razılığı əsasında Lori nahiyyəsi "Ermənistən"ə neytral zona kimi verildi. Vorontsovka rayonu da Lori nahiyyəsinin üstündə "Ermənistən"ın ərazisində qatıldı.

Qədim Buntürk diyarı Borçalı, Şəmsəddin əyalətə birlikdə Nadir şah tərəfindən (Qarabağ - Gəncə bəylərbeyliyinin onun şahlığının əleyhinə olduğu üçün qisas olaraq) hələ 1736-ci ildə gürcü çarı Teymurazın ixtiyarına verildi. "O vaxtdan keçən iki əsr yarımdan çox bir müddət ərzində Borçalı mahalı Gürcüstanın tərkibində qalmaşma baxmayaraq tədricən Ermənistənla Gürcüstan arasında bölüşdürülmüşdür" (H.Həsənov "Borçalı həqiqətləri", Bakı, 2006). Müəllif daha sonra yazır ki, (Türk mənşəli toponimlərə fikir verin!) "Borçalının ərazisi Gürcüstənda Qarayazı (indiki Qardabani), Qaraçöp (indiki Sıqnax), Sarvan (indiki Marneuli), Ağbulaq (indiki Tetri-Skar), Boluslu (indiki Bolnisi), Başkeçid (indiki Dmanisi), Ərməniyədə (indiki "Ermənistən") isə Allahverdi (indiki Tumanyan), Cəlaloğlu (indiki Stepanavan), Hamamlı (indiki Spitak), Barana (indiki Noyemberyan), Vorontsovka (indiki Taşır) rayonlarının ərazilərini əhatə edirdi" (Biz də coğrafi adların - toponimlərin dəyişdirilməsi haqqında yazmışıq).

Borçalı qəzası (XIX əsrin II yarısı – XX əsrin əvvəlləri)



Azərbaycanın tarixi mahali Borçalı müasir Gürcüstanın canub-sərqində yerləşir. Hələ e.ə. burada erkən əkinçilərə məxsus yayış yeri olmuşdur. Qazaxı zamanı ərazidə çiy kərpicdən tikilmiş yayış evləri, təsərrafat binaları, sümük (bız), das və absidiyanın hazırlanmış alətlər aşkar edilmişdir. Əhalil maddarlıq, taxılıqlı, bostancılıq, balıqcılık, ipakçılıqla məşğul olmuşdur. Şulaver və Şomutpa (Azərbaycan) abidələri Zaqafqaziyada daha erkən əkinçilik mədəniyyətin üçün səciyyəvidir. Büyük Şülavar və Gümrüdəki madrasə və məscid mənəvi mədəniyyətin ilkin iñikşəf nümunəsidir. Borçalı mahali Azərbaycan, bəzən da gürçü feodallarının vassallarına çevrilsə də çox zaman müstəqilliyini saxlamışdır.

Rusiya çarı I Aleksandr 12 sentyabr 1801-ci il tarixli fərmanına əsasən Qazax, Səməşdəli ilə birlikdə işgal edilmiş Borçalı türk torpaqları XIX əsrin 40-ci illarına qədər zorla Gürcüstan'a qatılmış 7 distansiyadan biri idi. 1832-ci ilin məlumatlarına görə, Borçalı distansiyasının 145 kəndinin 4 092 həyətində 13 762 nəfər kişi yaşayırdu. Əhalinin böyük əksəriyyəti Azərbaycan türkləri idi.

Rus müstəmləkəciliyinin aparıldığı məqsədyönlü köçürmə siyaseti nəticəsində Borçalının etnik tərkibində xristianların, ilk növbədə isə ermənilərin xeyrinə güclü dəyişikliklər edilib. Belə ki, 1886-ci ildə qəzəmin 106 534 nəfər əhalisinin 76%-i Azərbaycan türkü, 8-i ermənilər, 9%-i gürçülər və 7%-i başqa millətlərdən ibarət idi. Beləliklə yürüdülən siyaset nəticəsində burada qaza əhalisinin etnik tərkibində Azərbaycan türklərinin xüsusi yüksək əksəriyyəti iki dəfə azaldılmışdır.

1840-ci ildə Borçalı distansının bir hissəsi yeni yaradılmış 11 qazadan ibarət Gürcüstan-İmeretiya quberniyasının (1937-ci ildən sonra Gümrü adlanın) qəzasına verilir. 1846-ci il 16 dekabr fərmani əsasında təskil edilmiş Tiflis quberniyasının tərkibində Tiflis qəzasından ayrılaraq, ayrıca inzibati-ərazi vahidi olan Borçalı qəzası (shalisi azərbaycanlılarından ibarət Qarayazı və Qaraçəpə rayonları buraya daxil deyildi) yaradılır. Borçalı qəzası Lori, Triatə və Borçalı pristavlıqlarına bölünürdü. Inzibati mərkəzi Büyük Şülavar kəndində yerləşirdi. Borçalı qəzasının ümumi sahəsi (Strelbitskiyə görə 59 385 kv. verst, Hərbi topografiya şöbəsinin məlumatına görə 54 172 kv. versi) 564 310 desyatın idi. 1926-ci ildə Borçalı qəzası ləğv edilir.

Burada qısa tarixi arayış yerinə düşər. Vaxtilə Roma legionlarına qarşı mərdliklə vuruşan Buntürk təyfa birlikləri (onlar ancaq Gürcüstanda 40 mindən çox ailə hesablanırdı) tarixin səhnəsində çıxsalar da Gürcüstan ərazisində silinməz izlər qoymuşlar. Bu gün də mövcud olan çoxsaylı türk mənşəli toponimlər, türk-alban tarixi və mədəniyyət abidələri, türk Ağqoyunluların 1486-cı ildə Borçalıda inşa etdikləri Ağca qala (gümüşü, işıqlı, nurlu mənasındadır) Necvəddin kəndində Xaccaoğlu və Təkəli oğuz qəbiristanlıqları, Qoçulu körpüsü, Bolusuda (indiki Bolnisi) Koroğlu qalası, "körük Qəmərli" məhəlləsi, baxımsızlıq üzündən dağılmaqdə olan alban kilsələri, künbəzlər (bunları mən özüm də cavanhqda qonaq gedəndə görmüşəm), Tbilisidəki Ateşgah, Karvansara, məscid və künbəzlər - ulu əcdadlarımız türklərdən, onların şanlı keçmişindən, mədəniyyətindən, hərbi qüdrətindən – etnomənəvi dəyərlərinindən xəber verir və şübhəsiz ki, bu zəngin türk etnomənəvi sərvəti öyrənmək, qorumaq və təbliğ etmək Azərbaycan türkü yaşayan Borçalıda cərəyan edən etnik zəmindəki olaylardan köklənən təəssüf və narahatlılıq hissili qeyd etməliyəm ki, Gürcüstanda baş qaldırmış "əyalət" şovinizmi (E.Şevardnadze) iki dost xalq arasında millətçilik toxumu səpərək etnik qarşıdurma nəticəsində (1989-1993) Borçalıdan: Bolnisidən - 800, Kazreti qəsəbəsindən - 200, Dmanisi rayonundan - 400, Tbilisi və Rustavidən - 700-dən çox Azərbaycan türk ailəsi təqiblərə - zoraklığa məruz qalaraq öz dədə-baba yurdularım məcburən tərk etməli olmuşlar.

Bu anti-humanist aksiyalara təkan verən, gürçü soylu (familialı) ərməni-hayların "səylər" i nəzərə alınmaqla iki dövlət: Gürcüstan və Azərbaycan dövlətləri ayıq-sayıq olmalı və ölkədə Azərbaycan türklərinə qarşı hər növ təqiblərin, diskriminasiyanın qarşısı alınması üçün ciddi addımlar atılmalıdır.

İndi isə mövzumuza qayidaraq qeyd etmək istərdim ki, sovetlər dövründə Lori mahali 4 rayona: Barana, Allahverdi, Calal-oğlu və Vorontsovka rayonlarına bölündü.

Vorontsovka toponimi iki dəfə dəyişdirilmişdir; önce Taşır, sonra isə Kalinino adlandırılmışdır. Bölgenin 9 kənd adı da belə dəyişikliyə uğramışdır (Qızıl kilsə - Qızıl daş, Qara daş, Qara kıl-

sə - Gernhovit (Dağyalı) Qızqala -Getovan (Çaylı kəndi), Şahnəzər-Medravan (Böyük kənd) və s.).

Bölgənin Armudlu və Qaçaqqırılan dərələrində qədim qayaüstü rəsmlər ulu türk babalarımızın yadigarı Qobustan "yazılıları"nı xatırladır...

1988-ci il ərməni-hay millətçilərinin təqib və zorakılığına dözə bilməyən Qızıl kilsə, Sarıyal, Molla Eyyublu, Cücə kənd (Cücü kənd), Soyuq bulaq, İləməzli Qaraqala, Qaraisa, Dəmirçilər..., Qurdqala, Gersovxoz və digər kəndlərin Azərbaycan türkləri doğma el-obasını tərk etmişlər.

Tarixi Zəngəzur mahalının ərazisində sovetlər dövrünün ilk illərində yaradılmış Qarakilsə rayonu (09.09.1930) on il sonra Sisian adlandırılmışdır. Bölgənin 14 Azərbaycan türklərinə məxsus kənd adı da belə dəyişikliyə məruz qalmışdır: Alılı-Salvard (lüğətdə yoxdur), Şenadağ-Gernaşen (lüğəti tərcüməsidir), Məliklər-Spandaryan (ərməni-hay soyadı), Mərzə-Bartsravan (Yuxarı kənd), Ağkənd-Aşotavan (Aşot kəndi), Saybalı-Sarnakun (lüğətdə yoxdur), Urud-Vorotan (lüğətdə yoxdur) və s.

Qarakilsə rayonunda mövcud coğrafi yer adları, xüsusilə etnonimlər qədim türk elindən səraq verir. Eyni zamanda alban mədəniyyətinə aid xeyli tarixi abidə də vardır ki, ərmənilər-haylar öz tarixini bir az da irəli çəkmək üçün saxtakarlıq edərək onları "ərməniləşdirir və mənimsemeyirlər": Urud kəndində tapılmış daşdan qoç heykəlləri millətçi ərməni-hay müəllifləri "daş dövrünə aid mədəniyyət nümunələri" kimi təqdim edirlər. Ağdü kəndindəki 6-ci yüzilliye aid qəbirüstü abidənin 1960-cı illərdə "bərpa edilməsi" adı altında ərməni-hay dilində yazılmış daşla



evəz olunması açıq-açığına türk mədəni ırsını, onun etno-mənəvi dəyərlərini saxtakarlıq yolu ilə "özünüküleşdirmək" deyilmə?

Türk dünyasına aid tarixi həqiqətləri yaşıdan onlarla, yüzlərlə toponimlər də ərməni-hay "soyqırımına" məruz qalmışdır. Bölgənin Ağdü və Vagüdü kəndlərinin adları təhrif olunaraq ərməni-hay sənədlərində "Aqudi" ve "Vaqudi" şəklinə salınaraq təhrif edilmişdir. Hansı ki, həmin coğrafi adların ilkin adı qeyd etdiyimiz kimi olmalıdır: Ağdü və Vagüdü isə "böyük düzə salınmış "Böyük kənd" mənasındadır. Ağudi və Vaqudi sözləri ərməni-hay dilində isə bir məna daşımır - məzmun yükündən məhrum sözlərdir.

Qərbi Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri, yaranması m.ö. 7-5-ci yüzilliklərə aid olan və sak (skif) türk adını bu günə qədər yaşıdan Şəki qalasıdır (xarabaliqları indi də durur).

Bu qala əreblərlə 20 il müharibə aparmış xürrəmilər hərəkatının başçısı Babəkin süqutunun şahididir. Mənbə məlumatına görə Şəki, həm də böyük türk sərkərdəsi Qızıl Arslanla dahi klassik şairimiz Nizami (əsl adı İlyasdır) Gəncəvinin görüş yeri olmuşdur. Bölgədə müqəddəs yerlər də az deyil, Seyid Mir İsmayılov ağanın künbəzi Urud (Qala) kəndindədir.

1917-1918-ci illərdə qansız ərmənilər-haylar Zəngəzura, o cümlədən Qarakilsə mahalına soxularaq ağlasıgın və həşşiliklər törətmışlər. Azərbaycan türkləri yaşıyan 15 kəndi, Dulus, Bəhribili, Ərəfsə, Kürdlər, Qarakilsə, Pul-kənd, Ərikli, Dəstəgirdi, Şıxlər, Qızılıçıq, Vagüdü... və digərlərini bütünlüklə, yaxud qismən dağlıtmış, xarabazara çevirmişlər.

20-ci yüzilliyin 30-cu illərində əsassız repressiyalara məruz qalmış bölgənin Bazarçay, Ağkənd, Təzəkənd, Şam və b. kəndlərdə yaşıyan Azərbaycan türkləri qəsdən "xalq düşməni" damgası ilə həbsə alınaraq kütləvi şəkildə məhv edilmiş, həmin kəndlərə isə ərmənilər-haylar yerləşdirilmişdir (Bəs bu düşmən qəddarlığına nə ad verəsən?).

1948-1953-cü illərdə Qara-kilsənin Azərbaycan türkləri yaşıyan 8 kəndinin əhalisi ya bütünlüklə, ya da qismən sıxışdırılıb çıxarılmışdır.

Coğrafi mövqedən bölgənin qədim türk Sünik yaylaşısı, Bazarçay çayı (indiki Azərbaycan ərazisində Qubadlı bölgəsində

Bərgüşad çayı adlanır), Ağdaban, Salvard, Məscidli, Dəmirlidağ, Qoşadaş, Qara qaya dağları, Qarapir, Para Güney, Qara çinqıl, Qara bulaq, Qara göl, Qara Çuxur, Arpatəpəsi, Buğda təpəsi və s. və i.a. toponimlərin etimologisi - açımı, zəngin türk etnomənəvi aləmdən, onun qədim mədəniyyətindən soraq verir...

1988-ci ilin faciəli günlərində Qızılıcq, Sofulu, Murğuz, Şıxlар, Ağdüü, Urud, Ərefəsə, Comərdli, Dəstəkurd, Vağıdü, Şəki... kəndlərin türk əhalisi ərməni-hay zorakılığına davam gətirməyərək doğma yurdlarını məcbur olub tərk etmişlər.

Oxucunu yormamaq və mövzumuza xələl getirməmək məqsədilə tarixi Qərbi Azərbaycanda mahal, kənd, çay, dağ, yaylaq adları - toponimləri haqqında daha qısa, müfəssəl məlumatlara keçək.

Tarixi Zəngəzur mahali ərasizində sovetlər dövründə Qafan rayonu yaradıldı (09.09.1930). Ərməni-hay hökumətinin fərmanları əsasında 12 kənd adı dəyişdirilmişdir (Dəymədağlı-Şrvenants (lügətdə yoxdur), Kilsə kənd - Sraşen (Dağ kəndi), Sirkətas - Xdrants (lügətdə yoxdur), Axtaxana-Xladaş (lügətdə yoxdur), məşhur Zeyvə-David bəy (sərkərdə adı), Maqauz (Qarabağda eyni adlı kənd var) - Kaxküt (lügətdə yoxdur) və s.

Bir izaha görə Qafan toponimi guya Qafin (Qafqaz dağları nəzərdə tutulur) yerleşdiyi yer, ərazi, məkan deməkdir. Əslində "Qapçıq" dağıdır ("küçük qapı") mənasındadır. Digər bir izaha görə Dəştı Qıpçaq çöllerində yaşamış peçeneqlərin tərkibində "qapan" adlı türk tayfası olmuşdur. Onlardan bir qismi vaxtılıq Azərbaycana etnik axın etmiş və onun qərb bölgəsində məskunlaşmışdır.

(Bölgədə, həmçinin Qoca Qapçıq, Qapçıay və s. coğrafi adlar mövcuddur).



Qafan rayonu

Qafan rayonunda yerləşən Bəzzeyn qalasının adını ərmənilər-haylar dəyişib 1722-1728-ci illərdə türklərə qarşı savaşan xristianlara sərkərdəlik etmiş David bəyin adını qoymuşlar. Babəkə məxsus qala olması ehtimalı bu gün də gündəmdədir. Babəkin tapındığı əsil Bəzz qalası Güney Azərbaycan ərazisindədir, yoxsa Qafanda? - etiraf edək ki, bu məsələnin dəqiq araşdırılması öz tədqiqatçıları gözləyir, özü də ne qədər tez olsa etnomənəviyatımız bir çirkin ərməni-hay əməlindən təmizlənər, azad olar.

Onu qeyd edək ki, Bəzzeyn qalası vaxtılıq Oxça çayının sağ və sol sahilərini əhatə etdiyindən ona, ikiliyinə görə "iki qala" - "iki Bəzz" deyilmişdir (bu ad ərəbcədir)...


1988-ci ilin sonunda Qafan rayonundakı Azərbaycan türklərinin 40 kəndi ərməni-hay ekstremistləri tərəfindən zorla boşaldı.

Tarixi Qərbi Azərbaycan torpaqlarında sovetlər dövründə yaradılmış rayonlardan biri də qədim türklərin adını daşıyan Qəmərlidir (09.09.1930). 1945-ci ildən Artaşat adlandırılmışdır.

Araz çayı sahilində salınmış Qəmərlinin yaxınlığında qədim şəhər xarabalıqları indi də durur. Ərməni-hay alımlarının yazdıqları görə guya qədim Artaşat şəhəri burada yerləşmişdi və o hakim I Artaşes (Artaksi də yazılır) tərəfindən (m.ö. 189-160) tikilmişdir.

Elmdə mövcud daha etibarlı fikir vardır. Yuxarıda saqa (skit), kimmer (qamər) türksoyu tayfaların Qərbi Azərbaycanda hələ m.ö. 8-ci yüzillikdə yaşadıqları qeyd olunmuşdur. Qəmərlə etnonimi antik mənbələrdə kimmer türk tayfalarının sinonimi kimi də işlənmişdir. Qəmərlə etnoniminin arealı genişdir. Belə ki,

Qəmərlı (Artaşat) rayonu



qonşu Gürcüstan ölkəsinin Dmanisi və Bolnisi bölgələrində bu gün də bu adda yaşayış məskəni mövcuddur. Bu tarixi həqiqətləri yaşıdan etnonimlər alımlarımızın son elmi tədqiqat işlərində də təsdiq olunur və göstərilir ki, "Azərbaycana gələn saqa-qamər boyalarının bir qismi, daha çox qamər soyundan olanlar Kappadokiyanın doğusunda keçmiş qaşqay və urmuların bölgəsində Urartunun əsaretiində xilas etdikləri subar boylarına qarışmışlar və buranın türkdilli əhalisində fəallıq artlığı üçün həmin çäglərdən artıq ətraf ölkələr qamər ölkəsi (asurca Qamirk, Qamirra) sonrakı ərməni-hay yazılarında Qamirk kimi tanındı" (F.Cəlilov).

Digər bir mənbədə göstərilir ki, m.ö. 8-ci yüzillikdə Cənubi Qafqaza geri dönmüş, qədim türk mənşəli Kəmər (kimmer, Azərbaycan türkçəsində Qamər də işlənir) boyunun adını əks etdirir.

Qərbi Azərbaycanın türk mənşəli etnonimi Qəmərli, qeyd olunduğu kimi, ərməni-hay tərəfindən dəyişdirilmişdir. Onun taleyi bölgənin 50-dən çox Azərbaycan türkləri yaşayan kəndlər də böülüsdürmüştür. "Ərmənistən SSR" Ali sovetinin müxtəlif fərمانları əsasında, Aysoru Dütünü - Verkin Dvin (Yuxarı Dvin), İmanşalı - Mxçqan (lügətdə yoxdur), Ayaslı-Haykestan (yəni Ərmənistən), Yuxarı Kürdkənd - Noraşen (təzə kənd), Qara Həmzəli - Burastan (lügətdə yoxdur), Cənnətli-Zovaşen (lügətdə yoxdur), Gödəkli-Mqravan (lügətdə yoxdur), Mehrablı-Vardaşen (Güllü kənd), Sabunçu-Araksavan (Araz kəndi) və s. Addəyişməyə məruz qalmışdır.

1948-1953-cü illərdə bölgənin 75 kəndində yaşayan Azərbaycan türkləri deportasiya olunmuş, boşaldılmış, əksər kəndlərə xarici ölkələrdən gəlmış ərmənilər-haylar yerləşdirilmişdir. Qalan az sayda kəndlərin türk əhalisi də 1988-ci ildə məlum səbəblər üzündən doğma evlərini - dədə-baba yurdunu tərk etməli oldular.

1988-ci ildən 1991-ci ilin avqust ayına qədər Azərbaycanın "Ərmənistən"la sərhəd bölgəsində yerləşən Nüvədi kəndinin qeyrətli camaati - çağdaş Azərbaycan türkləri ərməni-hay ekstremistlərinin hər cürə təxribatlarına, terror əməllərinə sıpər çəkdilər, Nüvədi kəndini əsl alınmaz qalaya çevirdilər...

Sonra Azərbaycan Respublikası Ali Sovetinin fərmani ilə Azərbaycan türklərinin üç kəndinə - Elnəzər, Nüvədi və Tuğaya

məxsus 18 hektar torpaq "beynəlmiləlçilik hədiyyəsi" kimi ərmənilərə-haylara ərməğan edildi (?).

Bələliklə, tarixi Qərbi Azərbaycan torpaqlarında qədim dövrlərdən qərar tutmuş türk mənşəli mahal adları: Göyçə-Vardanəs, Basarkeçər-Vardanis, Qəmərli-Artəşat, Vedi-Ararat, Calaloğlu-Stepanakan, Hacı Nəzər - Kamo, Molla Dursun - Şəumyan, Karvansaray - İncivan, Ağbabə - Amasiya, Ağgül - Ani, Düzkənd - Axuryan, Hamamlı - Spitak, Üç Kilsə - Eçmədzin - Uluxanlı - Masis... adlandırmışdır.

Sırf türk mənşəli böyük şəhərlərin adları da ərməni-hay adları və sözlərlə əvəz olunmuşdur: Ellər-Aboyan, Sərdarabad-Oktemberyan, Kəvər-Kamo, Qəmərli-Artəşat, Gümri-Leninakan, Calaloğlu - Stepanavan, Hamamlı-Spitak, Üç Kilsə-Eçmədzin, Göyçə-Sevan...

Türk dilinə məxsus qəsəbə adları da addəyişməyə məruz qalmışdır. Uluxanlı-Masis, Alagöz-Araqats, Arpaçay-Axuryan, Ağababa-Amasiya, Vedi-Ararat, Qara kilsə - Manasyan, Göyçə - Marulik, Basarkeçər - Vardenis, Talıboğlu - Lusakert, Tovuzçala - Verd, Allahverdi - Tumanyan...

Bu səpgidə siyahım davam etdirməyə lüzum görmürəm, güman edirəm kifayətdir.

Qısa tarixi arayış. 1880-ci ildə İrəvanda birsinifli Azərbaycan türkçəsində məktəb açılmasından bir il sonra Zəngibasarın Uluxanlı (keçmiş Uluxanlı mahalında, indiki Masis rayonu) kəndində ikisinifli məktəb açılır. Azərbaycanın gələcək görkəmli ədibi, məşhur "Molla Nəsrəddin" satirik jurnalının təsisçisi və baş redaktoru Cəlil Məmmədquluzadə bu məktəbdə müəllim işləmişdir...

Qərbi Azərbaycanın qədim el-obalarından biri - Dərələyəz mahalı ərazi bölgüsüne əsasən İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasına daxil idi. "Ərmənistən"da sovetlər dövründə rayonlaşdırma inzibati bölgü aparılan vaxt adı çəkilən mahal hesabına iki- Keşikkənd və Soylan rayonları yaradıldı.

Tarixi Zəngəzur mahalının ərazisində isə 4 rayon - Mehri, Qafan, Gorus və Qara Kilsə rayonları təşkil olundu. Göyçə mahalının torpaqlarında 5 rayon - Çəmbərək, Basarkeçər, Aşağı Qa-

ranlıq, Kəvər, Yelenovka (Sevan, tarixi Göyçə) inzibati bölgeler təşkil olundu.

Məlumdur ki, Qafqaz Albaniyası dövründə Göyçə onun tərkib hissəsi - bir əyaləti, sonrakı yüzilliklərdə isə mahal olmuşdur. Miladın 488-ci ilində Qarabağın Aluen şəhərində keçirilmiş alban kilsəsinin böyük toplantısında Göyçə keşisinin iştirakı bölgenin Albaniyanın hüdudlarında olmasına dəlalət edir. Göyçə gölünün belə adlanması 12-13-cü yüzilliklərə aiddir. Əmir Teymurun dövründə göl türkçə "Kökçə Tengiz" adlanırdı.

Şah I İsmayılin 1510-cü ilə aid fermanında "Göyçə mahali" ifadəsi işlənmişdir. "Kitabi Dədə Qorqud" dastanında "Göyçə tengiz" adlanmışdır (Gölün bu adı suyunun açıq havada göy-mavi rəngə çalması ilə əlaqədardır). Ərməni-hay mənbələrində müxtəlif tarixi dövrlərdə "Qelani dəniz" (M.Xorenatsi) gölün əvvəllər ərmənilərə - haylara aid olmadığını yazar və qeyd edir ki, "Ərməni-hay çarı Elam - (o Qelam toponimini şəxs adı ilə çasdır. Halbuki Qelam Göyçə gölünün qərbində yerləşən dağların adıdır - müəllif) şimal-şərqə gölün ətrafına getdi və əhalini orada yerləşdirdi..." (?), "Qeqam dənizi" (14-cü yüzillik) "Qelam gölü" (17-ci yüzillik), "Qeqam" (A.Təbrizi) və s.

M.ö. 8-7-ci yüzilliklərdə urartuların Göyçə mahalını "Gelakuni" kimi işlətdikləri adla bağlıdır ("Qol" qədim türk sözü olub "göl" deməkdir, "uni" qeyd etdiyimiz kimi urartu dilində "yer, məkan" bildirir).

Gölün Sevan adlandırılması ərməni-hay dilində "Sevvanq" sözündən alınmışdır. 697-ci ilə aid hadisələrdə bu Sevan "Alban tarixi"ndə də qeyd olunur. Göldə "Ada" adlı kiçik bir ada vardır. Adada vaxtilə albanlar (Azərbaycan türkləri - müəllif) tərəfindən Qaravəng adlı monastr tikilmiş, sonra ərmənilər-haylar onu bu ərazilərə gəldikdən sonra öz dillerinə tərcümə edərək Sev-Vank ("Qara kilsə") adlandırıb özlerinə çıxmışlar. Ərmənilər-haylar sonrakı yüzilliklərdə həmin adaya isə "Seva" adası demişlər. Göyçə gölü öz doğma adını 1930-cü ilədək yaşatmış, sonra göl yerləşdiyi ərazinin ərməni-hay hökuməti tərəfindən (fərmanla) Sevan adlandırılmışdır.

Bizə elmi ədəbiyyatdan o da məlumdur ki, Göyçə mahalı hələ qədim vaxtlardan vahid etnomənəvi və xüsusilə musiqi mədəniyətimizi zənginləşdirən el-oba aşıqlarımızın, söz-saz ustadlarının beşiyi olmuş, neçə-neçə adlı-sanlı aşıqlar yetirmişdir; Aşıq Ali, Aşıq Ələsgər, Aşıq Əsəd, Aşıq Qurban, Aşıq Musa, Aşıq Qasim, Aşıq Nəcəf, Aşıq Sayad, Aşıq Məhərrəm, Aşıq İmran...

Bu siyahını xeyli davam etdirmək də olardı. Qərbi Azərbaycan torpaqlarında yaşamış daha bir qədim türksoylu tayfa haqqında qısa da olsa danışmaq zorundayam.

M.ö. 3-2 yüzilliklərdə Don-Terek çayları arasında məskunlaşmış şaman türkləri sayılan Şirak boyları (Xəzərlərin bir qolu) Qafqazın cənubuna gələrək Araz-Arpa çayları hövzəsində yerləşmişlər...

Düzkənd bölgəsi ərazisində Şirakan adlı qala xarabalıqları və eyniadlı kənd indi də qalmaqdadır.

Tarixi Qərbi Azərbaycanda əzəldən Azərbaycan türkləri yaşamasına və məskunlaşdıqları torpaqların ancaq Azərbaycana məsusluğuna daha bir tutarlı dəlili, sübutu diqqətinizə çatdırıram.

Etibarlı mənbələrin hesablaimalarına görə 1441-ci ildən 1828-ci ilə qədər zaman kəsiyində 49 mənşəcə türk olan xan, bəy və sultan ailəsi məhz İrəvanda yaşmış və xanlığı idarə etmişdir (Həsənəli xan, Hüseynqulu xan, Qulam Əli xan, Məhəmməd xan Əliqulu xan... və digərləri). Xanlıqda fəaliyyət göstərən dini ibadətgahlarda (məscidlərdə) 50 axund (dini alim) və yüzlərle molla qeydə alınmışdı. Ümumən 19-cu yüzilliyin sonunda İrəvan quberniyasında əhalinin artımı ilə əlaqədar müsəlman məscidlərinin sayı 250-ə çatmışdı. Çox təəssüf ki, türk abidələrilə yanaşı, bu məscidlər də qansız ərmənilər-haylar tərəfin-dən dağıdılmışdır. Onların arasmda Qədim şəhər məscidi, Cəmi məscidi, Hacı Novruzəlibəy məscidi, Hacı İmamverdibəy məscidi, Mirzə Səfibəy məscidi, Hacı Səfərbəy məscidi... Zəngəzur bölgəsində Pir Davudan kəndində 8-ci İmam Rzanın nəvəsi Mir Davudun, Qara Velli kəndində 7-ci İmam Museyi Kazımının oğlu Seyid Əhmədin məqbərələri də dağıdılmışdır. Həmin dövrde cəmi 8 ərməni-hay xristian məlikli və ağaları yaşamış, xanlıqda ərməni-hay Qriqorian kilsələrində isə 13 keşş olmuşdur.

İ.Şopen yazır ki, 1827-ci ildə İrəvanda 2400 ailə, yəni 12 min nəfər adam yaşayırı. Rus əsgərləri İrəvanı işgal edəndə yerli küber Azərbaycan türk ailələrindən bir qismi rus hökmənlığını qüruruna sığışdırımayıb Güney Azərbaycana köçdü. Əksinə ərmənilər-haylar rusların köməyi lə Türkiyədən, İrəvan xanlığında – tarixi Azərbaycan torpaqlarında yerləşdirildilər. Bütün burlara baxmayaraq, İrəvanda yaşayan əhalinin etnik tərkibinin təhlili Azərbaycan türklərinin dəfələrlə üstünlüyünü təsdiqləyir: Azərbaycan türk ailələrinin sayı - 1807 (7.331 nəfər), ərmənilərin-haylarm isə 567 (2369 nəfər) olmuşdur.

Göründüyü kimi, uzaq, əski dövrlərdə çoxsaylı türksoyu tayflar, boyalar tarixi Çuxur-Səəd ölkəsinin ilk sakinlərindən olmuş, sonra da neçə-neçə nesillərin Vətəninə çevrilmiş və miladın orta yüzilliklərində buraya qüdrətli səlcuq oğuzları gəlib məskunlaşmışlar ki, bu torpaqlar onlardan da irsi olaraq biz – Azərbaycan türklərinə qalınışdı.

Orta Asiyadan çıxmış səlcuq oğuzlarının Ön Asiyaya hərbi yürüşləri XI yüzilliyin ortalarına təsadüf edir, sözügedən bölgədən Alagöz dağının cənub yamacında Qazax-Su çayının sol sahilində “Oğuz yurdı” adlı toponim məlumudur.


Digər tarixi mənbələrdən aydın olur ki, səlcuq oğuzlarının 24 boyu olmuşdur; afşar (Nadir şah bu nəsildəndir), bayat (dahi lirik şair, klassik Məhəmməd Füzuli bu nəsildəndir), bayandur (Dədə Qorqudu yada salın), bəyidili, yivə, elmur, kanık, salor, çebni, çovundur...

Səlcuq oğuzlarının əsas məşgulliyəti maldarlıq olduğuna görə Azərbaycanın Şimali-Qərb və xüsusilə də onun Qərb bölgələrində (indiki “Ərmənistən”da dağlıq) ərazilərdə məskunlaşmışdır. Onların adı ilə məlum olan çoxlu etnonimlər. yer, yaylaq və dağ adları vardır; Emirli (Eymurlu), Yuva-yivə, Afşar, Qacarabad, Çebni, Qarxun və s.).

Ağqoyunlu və Qaraqoyunlu türk dövlətlərinin vaxtında onların adı ilə bağlı etnonimlər tarixdə silinməz izlər qoymuş, bu barədə yuxarıda yazımışaq. Səfəvilərin hakimiyyəti illərində (15-16-cı yüzilliklər) “qızılbaş” adı ilə məlum olan türk tayfları; baharlı (Qarabağ xanlığının eşik ağıası, diplomat Baharlı, onun nəvəsi coğrafiyaçı, dəyərli ziyali Məmmədhüseyn Vəliyev (Baharlı)

və s. bu nəsildəndir), qaradağlı, qacar (Ağa Məhəmməd Şah Qacar bu nəsildəndir), zülqədər, şamlı, türkmən və digərləri hərbi yürüşlərdə uğurlarına görə Oğuz ellərində daimi yaşamaq üçün onlara hətta torpaq sahələri ayırmışdı. Qaraman (Qara imam), Qara İsa, Qaradonlu, Qaradağlı və başqa adlar məhz bundan sonra yaranmış tarixi həqiqətləri yaşıdan toponimlərə çevrilmişlər.

İrəvan xanlığı (XVIII əsrin II yarısı)



1747-ci ildə Nadir şah qətlə yetirilib imperiyası dağıldıqdan sonra Çuxur Səəd bəylərbəyliyi Pir Mahmud xan hakimiyyəti əldən verməməyə cəhd göstərəsə də İrəvan xalq ısyənəna başçılıq etmiş yerli feodal Mir Mehdi özünü xan elan edərək müstəqil İrəvan xanlığını əsasını qoymuşdur. Bəylərbəyliyin bir hissəsi bu xanlığın hündüdülərindən kənarda qalaraq, Naxçıvan və digər xanlıqların tərkibinə daxil edildi.

Xanlıq 15 mahala bölünürdü. Xanlıq əhalisinin böyük əksəriyyəti Azərbaycan türkləri idi. Ərmənilər əhalinin cüzi hissəsini təşkil edirdi. Ərmənilərin dini mərkəzi Eçməzdin (Uçmuəzzin) İrəvan xanlığının ərazisində yerləşirdi. Onun bacısı İrəvan xanı tərəfindən vəzifəsinə təsdiq olunurdu. İrəvan xanlığı 1828-ci ildə Rusiya tərəfindən işgal edilərək ləğv edilmişdir.

Beləliklə, Çuxur-Səəd torpaqlarının türksoylu tayflara, boylara məxsus olması nəinki maddi—mədəni türk abidələri, hətta burada qədimdən mövcud olan külli miqdarda türk mənşəli toponimlər, etnonimlər də (yer, yurd, dağ, dərə, çay, göl, bulaq, meşə və s. adlar) sübut edir, hərçənd ərmənilər-haylar Çar Rusiyasının fəal köməyi ilə bu diyara köçürülen dövrdən sonra, xüsusilə də sovetlər dövründə bu uzunömürlü coğrafi adları tarixin yaddaşından mərhələ-mərhələ silmiş, pozub və dəyişmişlər. Bir qismini isə ya adice olaraq tərcümə etmiş, ya da öz dillərinə uyğunlaşdırmışlar. İndisə tarixi Qərbi Azərbaycanın hesabına yaradılmış qondarma “Ərmənistan” adlı respublika ərazisində ilk adları dəyişdirilmiş mahal, rayon, şəhər, kənd... adlarına müqayisəli şəkildə diqqət yetirək.

Tarixi Abaran mahali - qədim dövrədə “VII yüzil ərməni coğrafiyası”nda udinlərin Niq (indiki Nic) yaşayış məskəni –əyalət adlanmışdır. Çox ehtimal ki, sonrakı yüzillərdə Qəbelə və Oğuz bölgələrində etnik axın etmiş udinlər (ölkənin bir bölgəsindən digər bölgəsinə gəlmə tarixi Miladın I yüzilliyində baş vermişdir) öz doğma yurdunun adını da özleri ilə gətirmişlər (N.Y.Marr, İ.İ.Meşşaninov). Niqdə yaşayan udinlər isə m.ö. VII yüzilliye aid Urartu mənbələrində göstərildiyi kimi, tarixi Qərbi Azərbaycandakı Etiunidən gəlmələri ehtimal olunur.

Sovetlər dövründə Abaran təhrif edilərək Aparan adlandırılmışdır (09.09.1930). Abaran “avar türklərinin məskəni, yaşadığı yer” deməkdir, etnonimdir (keçmişdə bu etnonimlə mahal, nahiyyə, yaylaq, göl, ovalıq, kənd adları məlum idi).

Azərbaycanın Qusar bölgəsində Avaran dağı, Avaran kəndi, Xaçmaz və Kubanda (Şimali Qafqazda) Abarançay etnonimləri bu gün də mövcuddur.

“Ərmənistan” SSR Ali Soveti Rəyasət Heyətinin müxtəlif fərmanları ilə bölgənin 32 Azərbaycan türkləri yaşayan kəndinin adı dəyişdirilmiş, ərməni-hay mənşəli adlarla əvəz olunmuşdur. Bele ki, Hamamlı-Spitak (Ağkənd), Qaznəfer-Araqats (cəld, tez, iti-?), Təkərli-Tsaxkaşen (Güllükənd), Balaklı-Bijakan (Şəfa yeri, şəfali), Cəngi-Vardablur (yumru, gırbəgül-?), Güllüçə-Vardenis

(lügəti tərcümədir), Şirəkqala-Vardenit - (Güllüçə), Saçlı-Noraşen (Təzəkənd), Korbulaq-Şəntanıl (Binalı-?) və s. və i.a.

1937-ci ilin dekabrında tarixi Şərəyel (Şirək el) mahalı ərazisində Aygın rayonu yaradılmış, 24 ildən sonra Ani adlandırılmışdır. Ani qədim şəhər adıdır. Onun xarabalıqları Türkiyə ərazisində indi də qalmaqdadır.

Qədim Ani ərməni müəlliflərinə görə, guya ərməni-hay knyazlarının qalası olmuşdur. Əslində, Miladın VII yüzilliyində burada yəhudи mənşəli Baqratlılar sülaləsi məskunlaşmış və bu nəslin görkəmli nümayəndəsi Əhəd Baqratuni 885-ci ildə, yerli hökuməti ələ keçirə də, Bağdaddan (ərəblərdən) asılı vəziyyətdə (vassal) qalmışdır.

1064-cü ildə Şəddadilərin, sonrakı tarixi dövrdə Monqolların ixtiyarında olmuşdur. 1319-cu il zəlzələsindən sonra burada XVI yüzillikdə yeni türk kəndi salınmışdır.

“Ərmənistan” SSR hökumətinin fərmanları ilə bölgənin 21 kənd və qəsəbə adı qondarma ərməni-hay adları ilə əvəz olunmuşdur. O cümlədən, Qoşakənd kəndi - Haykadzor (Hay dərəsi), Buğdaşın-Barqavan (Badımcanlı-?), Bəbirli-Bartsraşen (Yuxarı kənd -?), Daş qala-Karaberd (lügəti tərcümədir), Bozdoğan-Sarakar (Qayadaş -?) və s. və i.a.

Dağ Borçalının Lori mahalı ərazisində sovetlər dövründə Allahverdi rayonu yaradılmışdı (09.09.1930). 1959-cu ildə onun adı dəyişdirilərək Tumanyan adlandırılmışdır. Ümumiyyətlə, ərməni-hay hökumətinin fərmanları əsasında bölgənin 13 türk mənşəli kənd və qəsəbə adları ərməni-hay adları ilə əvəz olunmuşdur. Onun Ağnər kəndi - Akner, Attala-Aktala, Həkəri-Akorı kimi təhrif olunmuşdur. Qaçağan-Arevadzor (Günəşli dərə), tarixi Borçalı mahalının ərazisində Qaçağan adlı kənd (Gürcüstanda) bu gün də mövcuddur. Şinx-Şnox (lügətdə yoxdur) adlandırılmışdır və s.

1988-ci ilin sərt qış ayında qonşu bölgələrdə olduğu kimi, bir mərkəzdən idarə olunan separatçı, qatı millətçi ərməni-hayların silah gücünə zorakılıqla bölgənin Böyük Ayrım, Kiçik Ayrım, Yuxarı Ağtala, Cilizə, Ağtala, Manas, Mədən qəsəbəsi, Şamlıq Pədin, Aşağı Ağtala, stansiya qəsəbəsi Azərbaycan türklərindən “təmizləndi”.

Tarixi Ağbala mahalı ərazisində sovetlər dövründə Amasya rayonu yaradıldı (09.09.1930).

Bölgənin qədim türk kəndi Gürcü-Leninakan (Lenin kəndi), Alakilsə-Baytar (?), Çələb-Cradzor (Sulu dərə) adlandırılmışdır. Ümumən götürdükdə, sovetlər dövründə 12 kənd ve qəsəbənin ilkin türk mənşəli adları erməni-hay sözləri ilə əvəz olunmuşdur.

Bölgədə türk mədəniyyətinə aid xeyli abidələr; müxtəlif fiqurlu oğuz qəbir daşları, qoç heykəlləri (daşdan) və s. 1940-cı il-də bütün bunlar “plan”a salınaraq Arpagöl su anbarının altında qalaraq məhv edilmişdir.

Oxçuoglu kəndi yaxınlığında, Arpaçay çayının sahilində Oız qalası adlı qala var idi...

1988-ci ilde bölgənin Güllü bulaq, Çaxmaq, İbiş, Qonçalı - cəmi 16 Azərbaycan türkləri yaşayan kənd adı - toponimi də soyqırıma məruz qaldı (Yusuvan - Çarentsavan (şair adı), Dərəçiçək-Tsaxkadzor (lügəti tərcüməsidir), Misxana-Hankavan (Mədən), Babakış-Haxavanadzor (lügətdə yoxdur) və s.

Qədim bölgənin Dərəçiçək toponimi “Kitabi-Dədə Qorqud” boylarında adı çəkilən Altuntaxtla bağlı olduğu ehtimal olunur. Başqa bir türk mənşəli toponim Qorçulu (Dərəçiçək bölgəsinin qədim kəndlərindən biri) Dədə Qorqud dünyasından xəbər verir. Dədə qışlaq kəndinin əski toponimləri diqqəti çəkir: Maraldoğan, Ağırılıqqoyulan, Qorqubiqən, Ağbulaq, Qızıldaş, Qaraqaya, Cökəlik... hamısını sadalamağa lüzum yoxdur. Yalnız onu qeyd edək ki, Qaraçar (Qələçar) qalasının adı Oğuz cəngavəri Dəli Qaraçanın adı ilə bağlı olub onun adını yaşadır.

Sonrakı dövrlərdə, xüsusilə də sovetlər dövründə Azərbaycan türklərinin görkəmli adamları, el ağsaqqalları, ziyahları və zəngin adamlarına divan tutularaq “xalq düşməni” damğası altında repressiyanın günahsız qurbanlarına çevrilidilər. Millətçi ermənilər-haylar bununla da kifayətlənməyib Azərbaycan türklərini məhv etməkdə yeni-yeni “üsullar”a əl atırdılar. SSRİ-nin rəhbər kürsülərində möhkəm oturmuş xislətli “bolşevik” ermənilər-haylar və onlara açıqcasına (çar Rusiyası dövründə olduğu kimi) havadarlıq edən məsul vəzifəli rus məmurlarının əlilə dövlət səviyyəsində “beynəlmiləlçilik pərdəsi” altında, əslində isə Azə-

baycan türklərinin hüquq və azadlıqlarının qəsdi nə yönəldilmiş “Ərmənistən” ərazisindən deportasiyası haqqında qərar çıxarıldı (1948).

Ərməni-hay saxtakar tarixçisi S.Ayvazyan “Rusyanın tarixi, ‘ərməni məsələsi’” kitabında bu faktın Anastas Mikoyan tərəfindən hazırlanmasını, Stalinin imzasılı təsdiq olunmuş qərara əsasən məshəti, azərbaycan və axiska türklərinin tarixi Qərbi Azərbaycandan Qazaxıstanın şimalına, sərt təbiətli ərazilərinə, Altay ölkəsinə deportasiyasını erməni-hayların adına çıxır. 1905-1907, 1918-1920, 1947-1953, 1988-2004-cü illərdə erməni-hay cəlladları tərəfindən 2 (iki) minyondan çox azərbaycan türklərinin qırılması - soyqırım faktı üstündən isə sükutla keçir.

1948-1953, 1988-1989-cu illərin deportasiyası, “etnik təmizləmə - türklərsiz Ərmənistən yaradılması”, eləcə də ancaq 1905-1907, 1918-1920 illərdə erməni-haylar tərəfindən Azərbaycan türklərinin soyqırımı nəticəsində 500 min (yarım milyon!) Azərbaycan türkү məhv edilmişdir (?!). Buna nə ad verəsən? Məgər bu əsl soyqırım deyilmə! Soyqırımları törədənlər türklərdir, yoxsa qəddar ürkəli ermənilər-haylar (qədim “bragilərin” - “İşkil-Səllimə it”lərin törəmələri)? Şəksiz buna yenə də tarix özü cavab verəcəkdir!

Bəli, nə az, nə çox yarım milyon Azərbaycan türkү qətlə yedirilmişdir! Özü də bu hələ erməni-hay mənbələrində qeydə alınmış məlumatdır. Dürüst hesablama aparılsa (beyqnəlxalq təşkilatların vicdanlı nümayəndələrinin iştirakı ilə) bu facieli rəqəm daha müdhiş olar. Bax budur, belədir qəddar, zalim, həyasız və bədnam qonşularımız - ermənilər-laylar, onların erməni-hay xisləti, “xəstəliyi”, yürüdülən erməni-hay təcavüz siyasetinin nəticəsi! Gəldikləri, tapındıqları, məskunlaşdıqları və nəhayət, bəh-rələndikləri Azərbaycan türklərinin dədə-baba torpaqlarını indi də zorakılıqla da olsa tutmaq, zəbt etmək, onu aftoxton əhalisindən təmizləmək, məhv etmək - budur nəhayətdə erməni-hay məqsədi... Bütün bunlara kim hüquqi qiymət verəcək, bu ağır cinayətlərə qarşı tədbir görülecekmi?..

Cədvəl

Erməni silahlı dəstələri tərəfindən qətlə yetirilmişdir və dağıdılmışdır	1918-1920
Erməni ordusu tərəfindən qətlə yetirilən azərbaycanlılar	700 000 nəfər
Deportasiya edilənlər	750 000 nəfər
Dağıdılmış məktəblər	263
Tibb müəssisələri	154
Məscidlər və memarlıq abidələri	126
Qəbiristanlıq	380
Talan edilən və dağıdılan Azərbaycan kəndləri	≈ 1 500

Bələliklə, Azərbaycanın tarixi qərb torpaqlarının miladdan da çox-çox önce ilk sakinləri məhz türk mənşəli boyların, tayfların, sülalələrin mövcudluğu, onların təbiət varlıqlarına, sərvətinə, dağ və düzənlərə, çay və göllərinə, kənd və şəhərlərə... verdikləri ilk adları - məhz türk mənşəli toponimlər birmənalı şəkil-də tarixi həqiqətləri - türklərin yaşadıqları bölgelərin, mahalların, el-obaların, yaylaqların... bir sözlə, torpaqların onlara və yalnız onlara məxsusluğuna dəlalet edir, bir daha vurgulayır və təsdiq edir. Yəni bu torpaqlar ulu əcdadlarımızın ilk vətəni, beşiyidir. Deməli, tarixi, elmi baxımdan ərmənilər-haylar indiki "Ərmənistan"ın, Azərbaycan türklərindən fərqli olaraq bu diyara da gəlmə, gətirilmədilər - Rusiya imperiyasının müstəmləkəçilik siyasetinin yekunu, nəticəsidir! Özünə Yaxın Şərqi, Ön Asiyada forpost yaratmaqdır və o buna nail olmuşdur.

Odur ki, rus köməyindən "bəhrələnən" ərmənilər-haylar nə qədər də həyasızcasına bəyan etsələr, bütün dünyaya car çəkib hay-küy salsalar da ki, onlar indiki "Ərmənistan"da yerli-köklü əhalidirlər, mənasız və əhəmiyyətsizdir! Bunun bir daha əyani suretdə alim İ.Muradovun dərin elmi tədqiqat işi sübut edir. Mən nikbin əhval-ruhiyyə içərisində bulunuram ki, türkün gələcək nəсли öz dədə-baba yurdlarına - Qərbi Azərbaycana, Yuxarı (Dağlıq) Qarabağa... - qayıdacaq, özünə məxsusluğunu, etnomənəvi dəyərlərini yenidən üzə çıxarıb yaradıcılıq və quruculuqla məşğul

olaraq dünya mədəniyyətini zənginləşdirəcəkdir. O gün gələcək, mütləq gələcək! Çünkü ulu torpaqlarımızla bərabər onun qoynunda əbədi həkk olunmuş, əsir götürülmüş toponimlər də cəngavər babalarımızın səsi-sədası bizi - öz doğma sahiblərini köməyə səsləyir, geri çağırır. Biz isə bu haya-haraya biganə qala bilmərik!

No №	Toponimlərin dil üzrə mənsubiyyəti	toponimlərin sayı	faizlə ifadəsi
1.	Azərbaycan turk mənşəli	676	78,1
2.	Hibrid mənşəli adlar	34	3,91
3.	Rus mənşəli adlar	11	1,26
4.	Ərməni-hay mənşəli adlar	30	3,45
5.	Ərəb mənşəli adlar	8	0,92
6.	İran mənşəli adlar	4	0,46
7.	Dil mənsubiyyəti məlum olmayan (lal) adlar	105	12,0
cəmi: 868		100%	

Qeyd: Statistik məlumatlar 1:500000 miqyashlı xəritə üzrə verilmişdir

BƏZİ SOYDAŞLARIMIZIN SAPDIRMALARI

Milli etno-mənəvi dəyərlərimizin; qədim alban abidəleri və yer-yurd adlarının (toponimlərin) bəzi hallarda soydaşlarımızın ehtiyatsızlığı üzündən istər bilmədən, istərsə də bilərkədən ərmənilərin-hayların xeyrinə dəstək verilməsi bu gün ən ciddi ümum-xalq qınaq obyektinə çevrilməlidir. Bu inamla əsas məqsədə keçməzdən öncə, üç əhvalatlı oxucuların diqqətinə təqdim edirəm.

Birinci, 1980-ci ilin yayında dədə-baba yurdumuz Xankəndinin 7 kilometrliyində yerləşən Canhəsən kəndində istirahət vaxtı ailəmizlə və bizə qoşulmuş merhum Rəşid dayımın nəvəsi, Azərbaycan Dövlət Tibb İnstituunun son kurs tələbəsi, gələcək diş həkimi Mirvari xanımla Darlı deyilən (keçmişdə burada dari əkildiyindən bu yerə Darlı deyilir) biçənəyin meşəsinə - bulaq

başına yollandıq. Məqsədim həm də bu torpaqların tarixi və alban abidəsi - pir haqqında söhbət aparmaq idi. Söhbətin şirin yerində kəndin yaşılı sakinlərindən biri bizə yanaşdı. Salamlaşdıq. Birdən üzünü mənə tutub təəccübə soruşdu: "Müəllim, uşaqları bu ərməni pirinə getirməkdə xeyir ola?". Düzü, uşaqların yanında tutuldum. Pərt olsam da, özümü ələ alib ona və uşaqlara daha ətraflı izah etməye başladım ki, ziyarətinə gəldiyimiz pir qədimdən, alban xristianlığından qalma mirasdır. Daş üzərində həkk olunmuş xaç alban-türk xaçıdır, fərqləndirici əlamətləri də budur və i.a. Bu xaç işarəsi (qədim türklərdə ilkin "xoruq, qoruq" şəklində olub ("Tanrı qorusun" mənasındadır) eramızm əvvəllərində Dərbənddə oturmuş qıpçaq türklərdən gətirilmədir. Gördüyüümüz bu abidə bir daha ona dəlalət edir ki, bax bu ucqar yerlərdə də ezəldən bizim ulu babalarımız - albanlar yaşamışlar.

İkinci acı xatire məktəb illərindən dostluq etdiyim tanınmış jurnalist-yazıcı Cahid Kərimlə bağlıdır. 1980-ci illərin ortalarında Yuxarı (dağlıq) Qarabağda ərməni-hay separatçılarının anti-Azərbaycan təbliğatım gücləndirdiyi, hadisələrin məcrasmdan çıxmaga başladığı ilk vaxtlarda o, Ağdamə gelməli olur. İşlərini qurtardıqdan sonra yolunu çoxdan baş çəkmək istədiyi Natəvan adına muzeyə salır. Diqqətini həyətdə yerləşdirilmiş, üstündə ərmənicə-haca yazılmış iri bir qəbir, başdaşı cəlb edir. Ərməni-hay dilini, yazısını mükəmməl bildiyindən yaxın gəlib oxuyur: "Ey burdan ötən, bir anlığa ayaq saxla!.." (qədim yunan əsatirindən götürülmüş ifadə) Cahid müəllim orta yaşılı muzey əməkdaşından maraqlanır ki, bu daşın üzərində yazılınlardan məlumatı varmı, onu buraya kim gətirmişdir? Əməkdaşın cavabı onu daha da heyrottəndirir.

-Ağsaqqal, bu ki, sərf alban abidəsidir, bizim keçmişimiz, tariximizdir! (?)

Cahid Kərim səbrlə nadan, diletant muzey işçisinə başa salır ki, bu qəbir başdaşı bizimlə torpaq davası aparan ərməni-haya məxsusdur, muzey həyətindən götürülməlidir!..

Üçüncü əhvalat mətbuatla bağlıdır və o daha çox təəccüb və təessüsdür doğurur.

"Realni Azərbaycan" qəzetinin təsisçisi və baş redaktoru Eynulla Fətullayev 2005-ci ilin yazında Xankəndinə səfərə çıxır

(?). Qayıtdıqdan sonra qəzeti 29 aprel 2005-ci il tarixli sayında "Karabaxski dnevnik" ("Qarabağ gündəliyi") adlı məqaləsində yazar ki, Stepanakertin (Xankəndi - müəllif) hər bir sakini incimiş halda mənə müraciət edirdi: "Neyə görə bizim şəhərə Xankəndi deyirsiniz? Axı biz kənddə yox, şəhərdə doğulmuşuq!" Etiraf edim ki, mən özüm də bizim bəzi "boşboğaz naqqalların saxta və bezikdirici prinsipiallığını anlaya bilmirəm. Axı bu şəhər doğrudan da Stepanakertdir.. və o Şuşadan, Laçından, Kəlbəcərdən fərqli olaraq heç vaxt Azərbaycanın olmamışdır" (?)

Öz aramızdır, xalqına qarşı eyni addımı atan ərməni-hay haqqında daşnaklar ancaq ölüm hökmü verədilər. Amma bizim sıravi vətəndaşımız yox, baş redaktor, təsis etdiyi qəzet səhifələrində bütün dünyaya car çekir, hayqırı ki, o Xankəndini tanımır. Stepanakert isə böyük ölçüdə götürülsə, heç vaxt Azərbaycanın olmamışdır - bu adicə sayıqlama, sərsəmlik deyil, bu müharibə vəziyyətində olan ölkəyə (Azərbaycana), onun xalqma meydan oxumaqdır - əsl xəyanətdir. Xəyanət isə cəzalanmalıdır!

Canhəsən kənd sakini qoca ile "ziyali" E.Fətullayevin arasında nə fərq var? Biri bilmədən elmdən, tarixdən xəbərsiz olaraq alban abidəsini ərmənilərin-hayların ayağına yazar, digəri mətbuatda kütləvi şəkildə bəyan edir ki, tariximiz, keçmişimiz olan Xan yurdu - Xankəndi deyil, o Stepanakertdir və ərmənilər-haylara məxsusdur! Bərəkallah, sənin "səxavət"inə, "mənəviyat"ına, cənab E.Fətullayev!

Soy-kökündən, türkçülükdən uzaq düşmüş rusdilli, rus düsuncəli, cənab redaktor, qoy sizi tarix özü mühakimə etsin. İndi isə zəhmət çəkib Xankəndinin yaranma tarixilə, - tarixi gerçəklilikə tanış olun, fəaliyyətinizdə gərək olar. Hərçənd ki, bu addımı Xan yurdu - Xankəndinə səfər etməzdən önce atmalı idiniz. Və yaddaşınıza möhkəm-möhkəm həkk edin ki, toponim deyilən anlam bu və ya digər xalqın milli, etnomənəvi sərvətidir. Onu dəyişmək, yaxud kimə isə "hədiyyə" verməyə heç kəsin haqqı yoxdur!..

"Qarabağnamələr" salnaməsindən məlumdur ki, Qarabağ xanlığı yaradılana qədər Xankəndinin yerləşdiyi indiki ərazidə Zarılı camaatının taxil zəmiləri var idi. Həmin zəmiləri sərin bu-

laqlı six meşələr əhatə edirdi. Yuxarıda yazmışam və təkrar edirəm ki, Qarabağ xanlığının banisi müdrik Pənah Əli xanın nəvəsi, İbrahimxəlil xanın oğlu - Mehdiqulu xan (1807-1822-ci illərdə Qarabağ xanı) bu torpaqların sahibi, burada özünə kənd salmaq qərarına gelir. Onun ilk sakinləri ətraf kəndlərdən köçürülmüş ancaq azər türklerinin ailelərindən ibaret idi. Odur ki, yeni yaşayış məskəni də Mehdiqulu xanın şərəfinə Xankəndi adlandırıldı. Gur sulu Xanbulağı da Mehdiqulu xana məxsus idi. Sonrakı illərdə Mehdiqulu xanın Xan yurdu olan Xankəndi və Xanbulağı onun istəkli arvadı Bədircahan bəyimə bağışlanmışdır...

E.Fətullayev baş redaktor və təsisçi olduğu "Realnı Azərbaycan" qəzetiñin səhifələrində müntəzəm olaraq antiazərbaycan təbliği, ərməni-hayların dəyirmanına su tökməyini inadla davam etdirmiş və nəhayət 2007-ci ilin ilk aylarında Xocalı soyqırımında düşmənlərimizə bəraət qazandıran yazıları ilə çıxışına görə məhkəmə qarşısında müttəhimlər kürsüsündə oturub cavab verməli oldu. Şükürlər olsun ki, Eynulla Fətullayevin üzüdönlüklüyünə hüquqi qiymət verildi - layiqli cəzasına çatdı.

E.Fətullayevin aqibəti onun "addımı" ni atanlara da görk olar.

Bir daha xatırladıram ki, 1923-cü ildə sovet hökumətinin rəhbər vəzifələrində möhkəm oturmuş "nüfuzlu" ərmənilərin-hayların təzyiqi altında Yuxarı (dağlıq) Qarabağ Aran Qarabağın vəhdətindən qopardılaraq qondarma Dağlıq Qarabağ Muxtar Vilayeti yaradıldı və onun mərkəzi "uzaqgörən" ərmənilər-haylar tərəfindən Şuşadan Xankəndinə köçürüldü, adı da dərhal dəyişdirilərək başkəsən tayqulaq genel Andranik Ozanyanın dostu bolşevik-komissar Stepan Şaumyanın adıyla Stepanakert adlandırıldı...

Şükürlər olsun ki, 1991-ci ildə Xankəndinin öz ilkin doğma adı özünə qaytarıldı.

Cənab baş redaktor, Xankəndinin tarixi, tarixi reallıq-həqiqətlər deyilənlərdən ibarətdir. Bunu heç vaxt unutmayıñ!

Bu əhvalatların məndə yaratdığı dərin narahatçılıq indiyədək səngiməyir. Necə olur ki, biz xalqımıza məxsus milli etnomənəvi dəyərləri; özümüzə məxsus abidələri, toponimləri özgələşdirməyə cəhd edirik - özü də bizimlə ölüm-dirim savaşma qalxmış türkün qatı düşməni, çörəyimizlə böyümüş nankor ərmə-

nilərin-hayların adına çıxırıq. Odur ki, mənə belə gəlir ki, torpaqlarımızın itirilməsində olan səbəblərdən biri də məhz budur! Hərçənd məlumdur ki, əsas bais keçmiş sovet ideologiyası maşınıdır və bizim özümüzün vətənə, torpaqlarımıza biganəliyimizdir!

Qayıdaq mövzumuza. Ərəblərin Qafqaz Albaniyası işgal etdiyi dövrdən üzü bəri, zaman-zaman İslami qəbul etmiş alban-müsəlmanlar tədricən öz doğma xristian ulu babalarından imtina edir, onları hətta "gavur" (yəni kafir - islam dininə dönük adam) adlandırırlar. Bu da öz əksini bir sıra toponimlərdə tapmışdır (gavur arx, gavur qala və s...)...

Ötən yüzilliklərdən başlayaraq zəmanəmizə qədər İrəvan - Eçmiədzin emissarları Qarabağda qədim vaxtlardan yaşayan, sonradan ərməni-hay Qriqorian kilsəsinin zoruna "erməniləşdirilmiş" albanlara gəlmə ərmənilər-haylar təhqirənə, alçaldıcı "şortvats" - yəni dönmə "ərməni" deyirdilər (bu deyim bizim günlərə qədər işlənirdi. Şəxsən mən özüm də bu səhnənin dəfələrlə şahidi olmuşam).

Beləliklə, alban müsəlmanlar, alban xristianlardan aralandılar. Başsız qalmış alban kilsəsi (8-ci yüzillikdə ərməni-hay Qriqorian kilsəsindən tam asılı vəziyyətə düşdüyündən xristian albanlar istər-istəməz ərməni-hay yazısına və ərməni-hay dilinə keçidilər. Çünkü bu dövrdə alban kilsəsinin mərkəzi - Bərdədə saxlanılan alban dilində yazılmış və tərcümə olunmuş bütün dini ədəbiyyat və digər əsərlər ərməni-hay kilsəsi tərefində yandırıldı, salamat qalanları toplanıb, Tərtər çayına atılıraq məhv edildi (M.Kalankatuklu). Bu acmacaqlı və müdhiş olayların gedisatında vahid alban etnik adı da təbəllüata uğradı və ən böyük itki alban yazısının sixışdırılıb aradan çıxılması, alban dilinin tədricən unutqanlığa məruz qalması oldu. Bununla belə, müxtəlif dövrlərdə alban dilində yazılmış "Alban kanonları" (kilsə hüquq ədəbiyyatı), M.Kalankatuklunun "Albaniya tarixi", alban şairi Davtakın elegiyası (alban çarı-sərkərdəsi Cavanşirin ölümüne həsr olunduğu), Mxitar Qoşun "Alban xronikası" və "Məhkəməlik" əsərləri, Gəncəli Kirakosun "Tarix" kitabı - alban ədəbiyyatının gözəl nümunələri - abidələri sayılır.

Ərməni kilsəsinin hər cürə zorakılığına baxmayaraq, albanlar özünəməxsusluğunu, alban-türk ruhunu - zəngin etnomənəvi dəyərlərini qoruyub saxlaya bildilər. Ərməni-hay Qriqorian kilsəsinin Qafqaz Albaniyasında sosial bazası olmadığından həyata "vəsiqə" ala bilmədi və onun qapıları Albaniyada bağlandı. Alban kilsəsi isə 19-cu yüzilliyin əvvəllərinə qədər fəaliyyətini davam etdirdi. Ancaq 1836-ci ildə ərməni-hay kilsəsinin yenidən və güclü təzyiqi altmda Rus Sinodu (ali kilsə şurası) alban kilsəsini ləğv etdi və heç bir məntiqə siğmayan ziddiyyətli bir qərarla onu ərməni-hay kilsəsinin tabeliyinə verdi.

Albanlar tarix boyu neçənci dəfə idi ki, "ərməniləşmə" siyasətinin qurbanı olurdular. Hərçənd ki, bu albanlardan çar Həsən Calalın nəslİ öz soykökünü unutmamış və qədim albanlara məxsus olduqlarını dəfələrlə rəsmi bəyan etmişdir. Albanların hazırda yegane nişanəsi, varisi sayılan udinlər (Qəbələ və Oğuz bölgələrində Nic kəndlərində six halda - kompakt yaşayırlar) BMT-də salamat qalmış qədim xalq kimi qeydə alınmışdır.

8-10-cu yüzilliklərdə baş vermiş tarixi hadisələr Aran Qarabağda "aran dili" adlandırılın dilin formallaşmasına gətirib çıxardı. Bu dil sonrakı dövrdə Azərbaycana dönmüş Səlcuq oğuzlarının dililə qovuşaraq geləcək azər türkçəsinin əsası qoyuldu.

Bununla belə, bədnəm ərməni-hay qonşularımız albanların - yerli əhalinin etnomənəviyyatını yeni-yeni itkilərə məruz qoymaqda davam edirdilər. Albanları tarixdə izlərini itirmək məqsədilə yeni adla "aqvanlar" deyə çağırmağa başladılar. Qarabağda "alban" yox "ağvan", Şəkide bir məhəllənin adı "Albanlar" deyil "Aqvanlar" adlanması bu səbəbdəndir.

"Alban" və "Aqvan" adlarını yaşıdan toponimlər indiyədək qalmaqdadır; Murovdağın ətəyində Kolataq çayının Xaçınçaya qovuşduğu yerde "Alban divarları", Şuşa bölgəsi ərazisində Malibəyli kəndi yaxlılığında Ağvan kəndi xarabaliğı və oradan axan Ağvan çayı, Xocavənd bölgəsində Avdur kəndi ərazisində "Alban qapısı" adlı qala xarabaliqları, tarixi Zəngəzur qəzasında Ağvanlı kəndi mövcud idi. Qax bölgəsində Alvanqala, Qəbələdə Alvan dərə, Batum əyalətində Alban qala, Quba və Dağıstanın Aqul rayonlarında Alpan kəndləri vardır.

Alban adını daşıyan toponimlərə Kuban əyalətində (Albanoviç), tarixi İrəvan quberniyasının Dərələyəz mahalında ("Alban dərəsi") rast gəlinir ki, bu da adları çəkilən yerlərdə albanların yaşamasına dəlalət edir.

Vahid Albaniya dövlətinin geniş ərazisi 8-ci yüzillikdə ərəblərin istilasına məruz qaldıqdan sonra onun torpaqları yeni adla - "Arran" ("Aran") adlandırılaraq Kür və Araz çayları arasındakı əraziləri əhatə etməklə onun hüdudları xeyli məhdudlaşdı. Fəqət, sonrakı tarixi olaylar nəticəsində həmin ərazi də xırda vilayətlərə bölündü: Arran, Muğan və Şirvan vilayətlərinə.

17-ci yüzilliyin əvvəllerinə aid bir mənbədə qeyd olunur ki, Hindistan və İran arasındaki ərazidə "Aqvan" adlı tayfa yaşayır. Məsələ burasındadır ki, 14-cü yüzilliyin axırlarında Əmir Teymurun hakimiyyəti dövründə Kür-Araz çayları ovalığından xeyli əhali, xüsusilə də qarabaqlılar Şərqi İrana köçürülmüşdür. Onlar turkdilli alban xristianları id. 17-ci yüzillikdə 4 min ailədən ibarət "aqvanlar" (albanlar - qarabaqlılar - müəllif) Qəndəhar qalası ətrafında yerləşdirilmişdir. 10 min alban isə Əfqanistana Əmir Teymur tərəfindən köçürüldüyü 15-ci yüzilliyin ərməni-hay tarixçisi Foma Mesropski də yazar.

Albaniya dövlətinin süqutu nəticəsində Qarabağın dağlıq hissəsində yaşayan xristian albanlar tədricən qriqorianlaşmaya - yəni ərməni-hay dilini də qəbul etməyə məcbur olur. Bu isə alban etnosunun özünəməxsusluğunu itirilməsi idi. Alban kilsələrində dini ayinlərin ərməni-hay dilində icrası ilə əlaqədar "Ərməniye" adlanan ölkədən və digər vilayətlərdən ərməni-hay aileləri Yuxarı (Dağlıq) Qarabağa "ayaq aćmağa" başladılar.

Akademik Z.M.Bünyadov yazar ki, hələ İran-Bizans mühərbiələri zamanı Albaniyaya xeyli ərməni-hay ailəsi köçüb gəlmişdir. "Çağırılmamış qonaqlar"ın - gəlmə ərmənilərin-haylərə vəsiyyətisilə Qarabağ ərazisində yaşayan yerli əhalinin demoqrafik - etnik tərkibi də dəyişikliklərə məruz qalmaqla coğrafi adların da bir qismi ərməni-hay dilinə keçmiş, dəyişdirilmiş albanların coğrafi adlarıdır: Ayrmanuş, Astxablur, Katarvank, Qlxovank, Çrabert, Berdadzor, Şikakar...

Adları çəkilən toponimlərin tərkibində erməni-hay dilinə mənsub “oyr” (“ayr”) - mağara, “blur” - təpə, zirvə, “katar” – qaya, “cür” - su, çay, “kar” - daş, “vank” - kilsə sözləri vardır. Toponimlərin eksəriyyəti monastr, kilsə, məbəd - bir sözlə, təbiət və dini istilahlardı və onlar albanlara məxsus olaraq qədim erməni-hay dilində (qrabar) ifadəsidir.

Ağdərə bölgəsində yerləşən Haterk kəndi keçmişdə Həsən Riz adlanırdı. Kəndin yaxınlığında qala xarabaliqları indi də qalmaqdır. Haterk kəndi öz adını həmin qalanın adından götürmüsdür. Haterk qədim türk sözü olub “atrak-artak” - “su mənbəyinin sahibi” mənasını verən sözün erməni-hay dilinə uyğunlaşdırılmış formasıdır, təhrifdir. İ.Cəfərsoylu isə başqa fikirdədir. O yazar ki, “artuk” sözü hər şeydən artıq, yüksək deməkdir. Fikrini təsdiq etmək üçün o, bildirir ki, qədim dövrlərdə qəbile və tayfalar öz başçılarını Tanrı elçisi, Tanrı sayırdılar. Belə bir türk tayfalarından birinin başçısı Midiyada (Güney Azərbaycanda) Artuk adlanırdı.

Orta yüzillikdə yaşamış türklerdə Artuk adlı bəy - sərkərdə tarixə məlumdur. Toponimin “Ar” hissəsi ər, igid, kişi, “tuk, tuq” isə bir halda “minə qədər say” bildirir, yəni minbaşı. Deməli, Aterkin ilkin sakinləri alban türkleri olmuşlar. Elə Həsən Cəlal özü də Mehranilər sülaləsindən Alban çarı-sərkərdə Cavanşirin nəslindən idi. Onun anasının adı Arzu xatun, Tursunun oğlunun (nəticəsinin) adı isə Aytin idi. Bütün bu adlar ancaq Qarabağda köklü, yerli əhali olmuş, yaşamış alban türklərində işlənən adlardır, qətiyyən erməni-hay adları deyil.

Başqa bir toponim - nümunə. Handabert qalanının xarabaliqları (Ağdərə bölgəsi) Maqauz kəndinin ərazisində yerləşir. 1231-ci ilə aid həmin kənddə tapılmış erməni-hay dilində epiqrafik abidə üzərində qalanın adı çəkilir. Alim Rəşid Gøyüşovun qənaətinə qala Maqauz kəndində olmuşdur. Bu toponim Qandaberd sözünün qədim erməni-hay (qrabar) dilində yazılış formasıdır. “Qand” - kənd (Iran mənşəli), “berd” ermənicə-hayca qala, yəni “kənd qalası” deyimini ehtimal etmək olar.

Başqa bir toponimin - Xacınabert adının açımım verək. Əs-lində, ilkin vaxtlar Xaçinqala olmuşdur. Xaçınabert ermənicə-hay-

ca təhrif formasıdır. Qalanın adı “Albaniya tarixi”ndə qeyd olunmuşdur. Orada göstərilir ki, Xarəzmşah Sultan Cəlaləddinin vəziyi Şərəf Əl-Mülük (1227-ci il) Sultanın əmrilə bu qalada öldürümüşdür. Xaçınabert qalası Ağdərə bölgəsində Xaçın çayın sağ sahilində Dovşanlı kəndi yaxınlığında yerləşmişdi. Həmin mənbə xəbər verir ki, Xaçın qalası Alban çarı Mehranilər sülaləsindən Varaz Tiridata Alban çarı və sərkərdəsi Cavanşirin qardaşı mənsub olub və təhlükə yaranan vaxtlarda onun ailəsi bu qalada sığınar, mühafizə olunardı.

Beləliklə, Xaçinqala alban qalasıdır, qədim Albaniyanın Xaçın adlı əyaləti olmuşdur ki, Xaçinqay hidronimi həmin əyalətin adından yaranmışdır.

Mənbələrdən məlumdur ki, Qərbi və Şərqi Azərbaycan torpaqlarında hələ qədim dövrlərdə başlayaraq ancaq türk mənşəli tayfaların yaşamasına sübut külli miqdarda maddi mədəniyyət abidələri və türk mənşəli toponimlərdən başqa, digər bir tarixi amil də qəbiristan mədəniyyətidir. Coxsaylı arxeoloji qazıntılar maddi-mədəniyyət nümunələri də deyilənləri bir daha təsdiq edir. Ərməni-hayların Azərbaycanda saldıqları qəbiristanlıqlar bir qayda olaraq 1828-ci ildən sonrakı dövrə, yəni Rusiya ilə İran arasında bağlanmış Türkmençay müqaviləsindən (10.02.1828-ci il) sonrakı illərə təsadüf edir. Odur ki, ərmənilərin-hayların nəinki Qafqazda, o cümlədən Azərbaycanın tarixi və bu günü torpaqlarındakı mövcudluğu məhz 1828-ci ildən sonra başlanır. Bu fakt yeni deyil, o da elm aləminə çoxdan bəllidir.

II BÖLMƏ

TARİXİ SAXTALAŞDIRANLAR

Söhbətimizə ondan başlayaqlı ki, dünyanın elm adamları, mütəxəssislər Qarabağ münaqışesinin əsas səbəblərindən birini – münaqışə yaratmış tərəfin - ərmənilərin-hayların təbiətinə, psixologiyasına xas olan, zəbt etmək istədikləri torpaqların sahiblərinə qarşı öncə onların tarixini saxtalaşdırmaq, mədəniyyət abidələrini, yazılarını, incəsənətini... hətta musiqisini, mətbəxini belə öz xeyrinə dəyişdirmək, mənimsemək, nəhayətdə qonşu ölkələrin ərazisini işgal etmək - “özünüküleşdirmək” üçün müstəsna “qabiliyyət”ə malik olmaları ilə izah edirlər. Deyilənlərin tarixi həqiqət, gerçəklilik olmasına şübhə qalmasın deyə dünya şöhrəti alımların, mütəxəssislərin əsərlərinə, rəy və fikirlərinə müraciət etmək kifayətdir.

Beləliklə “ərmənilər-haylar kimdir?”

Tatsit, antik müəllif:

“Bu xalq istər xasiyyətinə, istərsə də coğrafi vəziyyətinə görə qədimdən ikiyüzlü və riyakardır. Bunlar daim romalılara nifrətdən, parsiyalılara isə həsəd aparmaqdan az qala partlayırlar”.

Adam Mets, İsvəç tarixçi alimi, şərqşünas:

“Ağ dərili qullar içərisində ən iyərinci ərmənilərdir... Onlar da abır-həya yoxdur, oğurluq çox yayılmışdır. Onların təbiəti və dili kobuddur. Əgər sən qul ərmənini bir müddət işsiz buraxsan, xasiyyəti onu dərhal pis əməllərə sürükləyəcək. O ancaq kötəkdən və qorxudan yaxşı işləyir. Qul ərməni tənbəllik edirsə, götür zopanı onu kötəklə və istədiyini görməyə məcbur elə”.

I.Deniker:

“Ərmənilər müxtəlif ünsürlərdən təşkil olunaraq qarışqı bir irqdır... Yastıbaşlı..., irqləri hind, əfqan, aysor və türk irqlərindən yaranmışdır”.

Brokqauz və Yevron:

“Ərmənilər İran qrupuna aid olub hind-avropa tayfasıdır”.

U.S.Monray:

“Ərmənilər irq etibarilə iranlı, kurd, bəluc və qaraçilarla qohumduurlar”.

Bartold, akademik:

“Ərməni xalqının etnografik mənşəyi məsələsi hələ ki, dəqiqliklə müəyyənləşdirilməmişdir; bəzi müəlliflər, o cümlədən Xyunbşman hesab edir ki, ərmənilər hind-avropa qrupunun xüsusi bir qoludur. Digərləri isə ehtimal edirlər ki, Ərməniyənin əhali... əriyalularla heç bir əlaqəsi olmayan alabord təşkil edir”.

Yuri Pompeyev:

“Ərməni millətçiliyi-nasizmi, öz qəddarlığına görə faşizmi də kölgədə qoyur. Millətçilik ədavəti təbiətin kortəbi fəlakətlərin dən, QICS (SPİD) xəstəliyindən də dəhşətlidir. O insanların içini, mənəviyyatını dağıdır və onları ikiayaqlı mağara sakınlarına çevirir”.

Samuel Uimz, Amerika alimi:

“Dünyada ərmənilər qədər xəbis, riyakar, cəllad, qaniçən bir millət tapmaq imkan xaricindədir”.

İşxanyan V. Ərməni tarixçisi (1916)

“...Ərmənilərin lügətində heç vaxt vətən sözü olmayıb. Onlar tarix boyu Kiçik Asiyadan və Rusiyadan kənardan, Fərat çayının... Qaraçay sahillərində Fragiya və Mesopotamiyada pərakəndə dəstələr şəklində yaşayıblar. Onların Zaqaqfaziyaya qətiyyən dəxli yoxdur. Onların Azərbaycan və Dağlıq Qarabağ haqqındaki iddiaları qeyri-qanuni və əsassızdır”. Bu fikri digər insaflı ərməni-hay tarixçiləri Abekyan, Patkanyan da dəstəkləyir və təsdiq edirlər.

Jurnalist Robert Arakelov:

Qarabağda hadisələrin dramatik və faciəli məcraaya yönəldiyi zaman bir il müddətində Xankəndində yaşamış, mənsub olduğu millətin vəhşiliklərini öz gözlərilə görmüş, özünü yoluxucu “ərməni xəstəliyindən” qoruya bilmış və sonra xəcalət çəkə-çəkə gözlərilə gördüyü reallıqları qələmə almışdır: “...Bakidan “Təşkilat Komitəsi”nə ezam olunmuş azər türkünü bir yığın ərməni qadını küçədə saxlayaraq bir anın içində onun üstünə atılıb yerə yixdilar; üst-başını, üzünü cırıq-cırıq etdilər, saçını yoldular... Rus zabiti və əsgərlər köməyə gəlib onu xilas etdilər...”

Adamlar (“ərmənilər-haylar - müəllif”) əsaslı şəkildə iblis-ləşərk insanlıqlarını itiriblər; qara-qışqırıq, söyüş, səs-küy, özündən çıxmış vəhşilik edənlərin oyunuunu gördüm və mən elə gəldi ki, bunlar adam deyil, neondartal sürüsüdür... qurbanını yerə yıxıb onu parçalamağa hazırlaşır...

İndi ərməni milləti: “sivilləşmiş neondartal” adamlardan ibarətdir...”

Alfred Karte, alman səyyahi:

- “Anadolu eskizləri” əsərində yazır: “Hər bir kəs bu əyalətin (Anadolu - müəllif) köklü əhalisilə temasda olursa; türkləri sevməyə və hörmət etməyə başlayır, yunanlar özlərini qiymətdən salır, ərmənilər isə özlərinə qarşı niyrət və həqarət oyadır. Eşitdiyim bu deyim özünü hər yerdə doğruldur: “Yunanlı iki yəhudini aldadır, ərməni isə iki yunanı”.

Səyyah Türkiyədə yaşayan ərmənilərlə-haylarla yaxından tanış olduğdan sonra yazır: “Sayı 600 minə yaxın olan ərmənilərin ölkədə daimi yaşayış yeri yoxdur. Onlar hər yerə səpəkənmişlər... Şəhərdə yaşayan ərməni, təbiətinə xas olaraq - işbazdır... tezliklə varlanır və öz dairəsində qaniçən zalima çevrilir”.

Barton:

- “Ərmənilərin tabeliyində olan millətlərə qarşı qəddarlığını saxlaya biləcək fakt olsa belə, onların hər hansı bir ölkədə hakimiyyət başına gəlməsinin tərəfdarı deyiləm... onlar özlərini idarə etməyə qadir deyil, qala azlıq təşkil edən millətləri”.

Kurd xaqani (Büsutun yazılarından):

“Mən əsir düşmüş ərmənilərə Büsutun qayalarını çapdırıb əbədi qalar məskənlər saldırdım. Ərməniləri taqətdən düşənə qədər işlədib sonra öldürmək lazımdır”.

“Qabusnamə”

“Ərmənilərin eybi: bədfil kündəbədən, oğru, gözögötürməyən... yersiz hay-küy salan, xain, riyakar, söyüş söyən, ürəyi xılth, ağasına düşməncilikdir...”

A.S.Puşkin, rus şairi:

“Sən qorxaqsan, sən qulsan, sən ərmənisən!”

M.Y.Lermontov, rus şairi:

“Sən köləsən, sən qorxaqsan, çünki sən ərmənisən!”

“...Vavilonun süqutu və Yeruşəlimin dağıdılmasından sonra ərmənilər böyük yəhudi kütləsilə qaynayıb-qarışmışlar. Antropoloji nöqtəyi-nəzərdən onlar son dərəcə braxisefalıdlar, yəni qısa-başlıdlılar və bu mənada dağ yəhudiləri və siro-xaldeylərə (aysorlara) oxşardırlar” (Şantr, Erkert və Pantyuxovun tədqiqat materiallarından).

“Murç” (“Çəkic”, ərməni-hay məcmuəsi. Tiflis, 1897-ci il)

“Ərmənilər qaraçılardan dönmədir” adlı redaksiya məqaləsində yazılır: “Hər yerdə, istər Asiyada, istərsə də Avropada, köhnə və ya yeni dünyada qaraçı, qaraçı olaraq qalır. Qaraçılıarı assimlyasiya etməyə yalnız və yalnız ərməni xalqı nail olmuşdu...”.

V.Y.Veliçko:

“...Ərmənilərin damarlarında hər cürə qan axır... Ərməni xalq kütləsinə nə qədər yaxından mərhəmətlə yanaşsan, onların su bulandıran və istismarçı siyasətbaz soydaşları - başçılarının la-

qeydliyi ifrat dərəcədə mənfurçuluğu göz öündə canlanmağa başlayır”.

İlya Çavçavadze, gürcü şairi, publisist:

“...Ərmənilər gürcülərə məxsus məbəd və monastrlarda gürcü yazılarını silir, yazı olan daşları ərməni dilində yazılış daşlarla əvəz edirlər ki, bu da gürcü məşəli mövcudluğunu məhv etmək məqsədini güdürlər...”.

Ərmənilərin-hayların alçaq, çirkin əməlləri biz azər türklərinə də bəlliidir. Məlum, vərəsə olduğumuz alban məbədlərində və abidələrindəki alban yazılarını məgər oğru ərmənilər-haylar dəyişdirmədi? Bəs Qərbi Azərbaycanda, Yuxarı (dağlıq) Qarabağda məhv edilmiş yüzlərlə, minlərlə yer, dağ, çay, kənd adları - toponimlər?!.

Gürcü publisistinin söylədiyi hekayətlərin davamına fikir verin. “Ərməni alımları belə hərəkətlərinə görə (qonşu xalqların yazısını, ədəbiyyatını məhv etmək (“vərdişinə” - müəllif) xəcalət də çəkmirlər, ona görə ki, pozmaq, ləkələmək, yaxud da sənədləri dəyişmək onların sənəti, peşəsidir” (“Ərməni alımları və fəryad qoparan daşlar”, Tiflis, 1902-ci il).

Gürcü xalq məsəlində deyilir: “Ərməni gəldi, özü ilə bəla gətirdi”.

Xankəndində yaşadığım uşaqlıq illərində yaşılı ərmənilərdən-haylardan təkrar-təkrar eşitdiyim yiğcam və lakonik bir deyimi indi də xatırlayıram: “harada hay (ərməni - müəllif), orada vay”.

Belə aforizmə şərh lazımdır.

V.F.Mayevski:

- “Daşnak” və ona oxşar cəmiyyətlər ərməni xalqına bəd-bəxtlik gətirən əsas mənbədir. Necə ki, Türkiyədə, eləcə də Qaf-qazda... “Daşnak” və “Qnçaq” (“Zəng”) və digər cəmiyyətlər nə qədər ki, fəaliyyət göstərir, ərməni əhalisini gələcəkdə də yeni-yeni bələlər, fəlakətlər gözləyir”.

Vereşagin, məşhur rus rəssami:

“Ümumiyyətlə ərmənilər azərbaycanlılar kimi doğru və namuslu deyillər. Bədbəxtlikdən bütün dünyaya səpələnmiş ərmənilər son dərəcə riyākar və lovğadırlar...”.

Coğrafi yer-yurd adları və ərməni-hay, əslində, antik ədəbiyyatda “braqi” - “ışkil” “Selimə itləri” adlandırılmış etnos haqqında sivil ölkələrdə geniş yayılmış rəy və fikirlərin bir qismilə tamşılıqdan sonra keçək əsas mətləbə.

Mətləb isə tarixi gerçeklikləri öz maraqlarına uyğun saxtalaşdırmağa çalışan bədnəm qonşularımızın məlum bəd əməllərindən müyyəyen bir hissəsinə elmi əsaslarla, dəlillərlə aşkara çıxarıb ifşa etməklə əslində kimin kim olduğunu bir daha geniş auditoriyaya - xalq kütlələrinin, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır.

Yaxın keçmişdə dünya şöhrəti alim, keçmiş SSRİ Elmlər Akademiyasının və Ərmənistən SSR Elmlər Akademiyasının akademiki, ərmənilərin-hayların tarixinə, mədəniyyətinə, dilinə, dini-nə dərindən bələd olan B.B.Piotrovski çağdaş ərməni-hay tarixçi alimi S.Avvazyanın saxtakar, qeyri-elmi fəaliyyətini - onun “kəşflər”ini metbuat səhifələrində yetərinçə ifşa etmişdir.

Söhbət indiki “Ərmənistən” adlanan ərazidə əhalisi azər türklərindən ibarət olmuş Zeyvə kəndi yaxınlığında Metsamor adlı yerdə ərəb dilində qəbirüstü yazılarından və əldə edilmiş tapıntılardan gedir.

S.Avvazyan Metsamorda qəbirüstü petroqlif yazıları sadəcə soldan sağa “oxuyaraq” onları m.ö. XVIII yüzilliye “qədim ərməni dilinə” aid edir və bildirir ki, bütün dünya əlifbaları (o cümlədən Avropa və hətta Afrika) Metsamor - ginsos ərməni əlifbasından bəhrələnərək yaradılmışdır.

Orada aşkar edilmiş numizmatik nümunələri - pul sikkələrini isə (m.ö. XIX yüzilliye aid xayas pulu adlandıraq) guya ərmənilərin-hayların babaları - əcdadları tərəfindən tədavülə buraxılmış pul vahidi kimi isbat etməyə çalışmışdır.

Qəribə də olsa qeyd edim ki, saxtakar ərməni-hay tarixçi alimin bu sensasiyalı “kəşflər”ini dünya ictimaiyyətinə çatdırmaq üçün Ərmənistan SSR EA-nm “Xəbərlər” toplusu dərhal öz səhifələrində geniş işıqlandırmış, hətta bir neçə ərməni-hay alimi S.Ayvazyani dəstəkləmiş, ona züy tutmuşlar.

Akademik B.B.Piotrovski saxtakar alim S.Ayvazyana mətbuat səhifələrində ünvanlaşdıgı elmi məktublarında onun şou xarakterli “tarixi kəşflər”ini qəti suretdə rədd edərək elmi dəlillərlə sübut etdi ki, Metsamor qəbirüstü yazılarının ərməni-hay dilinə heç bir aidiyiyati yoxdur, onlar ərəb dilindədir və buna əmin olmaq üçün həmin petroqlifi S.Ayvazyandan fərqli olaraq, mövcud qayda üzrə sağıdan sola oxumaq kifayətdir (orada ərəb dilində mərhumun adı “Əli... Qasım xan” sözleri yazılmışdır).

Dünyada sağdan sola oxunan əlifbaların sayı çoxmudur? Məgər bu adı həqiqət S.Ayvazyana bir alim kimi məlum deyilmə? Bunu bilirsə məqsədi nədir?

Mən belə deyərdim: Bu, ərməni-hay “tarixçisi”nin ərəb sözlərini təhrif etməklə ərməni-hay dilinin dünyada ən qədim dil olması haqqında növbəti uydurma, mif yaratmağa cəhd etməsidir.

Tapılan pul sikkələri isə miladm XII-XIII yüzilliklərinə aid olub Eldəniz sülaləsinə mənsub Azərbaycan Atabəyləri tərəfindən buraxılmışdır! Yumşaq desək, “oğru ərməni-hay alimi” cinayət yerində yaxalanmışdır. Doğru deyirlər: “Su bardağı suda sınar”.

Yazdıqları ve geniş təblig etdikləri fantastik uydurmaları ilə qane olmayan, yalan yapmaqdə, tarixi həqiqətləri saxtalaşdırmaq “marafon”unda Suren Ayvazyan daha uzaq keçmişə gedib çıxmışdır. O, “Rusyanın tarixi, “ərməni məsəlesi” kitabında yazar ki, ərməni-hay (əslində “braqi” - “işkil” - “Səllimə itləri”) dövlətçiliyinin 41 yüzillik tarixi var (?) və bu xalqın həyatında ən faciəli il 1915-ci ildir ki, türkler nə az, nə də çox düz 15 milyon ərməni-hay öldürərək əsil soyqırım törətmışlər (?).

A dişa - S.Ayvazyan, bu yekəliyində də sayaqlamaq olar? Sənin başına (əger o varsa?) belə mif xarakterli fikirlər həftənin hansı içgili günləri gəlir? Bu dərəcədə həyasızlıq olmaz axı! Özün də yaxşı bilirsən ki, tarix boyu ərməni-hayların sayı bütün dünyada 5 (beş) milyonluq həddini ötməmişdir. Göstərdiyin ildə

isə sizin əhalinin sayı cəmi vur-tut 1 milyon 161 min nəfər olmuşdu!

1915-ci ildə Qriqorian kilsəsi və daşnak partiyasının Türkiyəyə qarşı xəyanətləri, təxribatları ucbatından qurban verilmiş on minlərlə ərmənilərin-hayların ruhunu bu gün də incidir, rahat buraxılmır. Ölənlərin sayını 5000 dəfə artırıran müəllif S.Ayvazyan nə qadir allahdan, nə də beynəlxalq ictimaiyyətin qınağından qorxur! Vicdanı olmayan, həyasız, sırtiq adama (alim də olsa) nə var ki, ölülərin də doğub artmasını qələmə alar, hələ o yana da keçər!..

Digər bir ərməni-hay alimi V.Xaçaturyan qüdrətli Urartu dövlətinə “sahib” çıxaraq onu “ərməniləşdirməyə”, çoxsaylı tayflarını və torpaqlarını isə “özünüküleşdirməyə” çalışmışdır (guya, “arm, orm, urm, urum” tərkibli sözler qədim ərməni-hay dilinə məxsusdur). Hansı ki, “ur” türk dilində “ar, ər, ərən” sözlərinin sinonimidir.

Ərməni-hay dilinin bilicisi, görkəmli rus alimi İ.M.Dyakonov da bu tarixçinin “nağıl səviyyəli” iddiasının adı uydurma olmasına elmi əsaslarla sübuta yetirir (Ərmənistan SSR EA-nm “Tarix, filologiya” toplusu, 1983-cü il, 4).

Beləliklə, qədim Urartu yazılarım ərmənilər-haylara mənsub olması hələ XIV yüzilliyin əvvəllərində ortaya atmış A.Mortmanın fantastik fikrini S.Ayvazyanın, V.Xaçaturyanın və başqalarının yenidən “dirildib” üzə çıxarmaq cəhdini tərəfindən nəinki qəbul, əksinə tamamilə və qətiyyətlə rədd edildi. Odur ki, Ağrı dağı (ərmənilər-haylar onu yəhudi dilində götürüb Ararat adlandırır. Bir daha təkrar edirəm, Ararat qədim türk sözü olub “hərarət” deməkdir. Bu dağ vulkanlı xüsusiyyətinə görə “yanar dağ”, “hərarətli dağ” adlandırılmışdır) vilayətində qədim ərmənilərin-hayların yaşadığı sübuta yetirmək təşəbbüsü yenə də boşça çıxdı. Nəcə ki, bir kəlamda deyilir “Yalan ayaq tutar, yeriməz”.

Belə olduğu halda, bəs bu “zavallı” ərmənilər-haylar kimdir, kimin törəmələridir və bu gün - XXI yüzilliyin başlangıcında (tarix boyu da) onların torpaq iddiaları nə dərəcədə əsaslıdır?

Gündəmə gətirilmiş bu təbii sualları dürüst və dolğun cavablaşdırmaq üçün söhbətə uzun illər ərzində aparılmış elmi araşdır-

maların yekunlarından başlayaq. Tədqiqatçılar belə bir yekdil qənaətə gəlmışlər ki, ərmənilərin-hayların mənşəyi və tarixinin qədim qatları Misir, Yunanistan, Roma, İran və Götürk mədəniyyətində olduğu kimi maddi özüle - arxeoloji tapıntılar, abidə və kitabələrə istinad etməkdən məhrumdur. Bununla əlaqədar ərmənilərin-hayların tarixi, elmi dəllilləri, sübutları indiyədək aşkarlanmamışdır. Odur ki, ərmənilərin-hayların genetik mənşəyinin, tarixinin qədimliyini araşdırın əcnəbi və ərməni-hay mütexəssislərinin qənaəti ilə bu tarix yalnız fərziyə və mifaloji hekayətlərə söykənir. XX-XXI yüzilliklərdə ərməni-hay sələflərinin saxtakar, uydurma məlumatlarını gerçəkliyə "çevirmək" məqsədilə onlar bu ərazilərdə qədim dövrlərdə yaşamış türklərin keçmişinə aid nə varsa; tarixi abidələrin, arxeoloji tapıntıların, xüsusişlə də toponimlərin - türk izlərini ardıcıl, zaman-zaman məhv etmişlər.

Dövrümüzün görkəmli ağsaqqal alimi - akademik B.Budagov və tanınmış tarixçi alim, toponomiya tədqiqatçısı Q.Qeybullayev yazırlar ki, "...Ərmənistən ərazisində ərməni dili əsasında yaranmış qədim dağ və çay adları yoxdur..." ("Ərmənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lügəti", Bakı 1998).

Qədim oğuz-türk diyarı olan (İndiki «Ərmənistən») ərazi-sində qeydə alınmış etnonim, oykonim, oronim, xoronim və hidronimlər haqqında irəlidə verəcəyimiz əlavə məlumatlar alımlarımızın fikrini bir daha təsdiq edir...

İndi isə qaydaq ərmənilərin-hayların keçmişisi, tarixi haqqında səhbətimizə. Çünkü bu bilgilər olmadan bədnəm qonşuların mənşəyi, tarixi haqqında doğru-düzgün, dürüst nəticə əldə etmək müşkül məsələdir.

Ondan başlayaq ki, ərmənilərin-haylar özlərini ən qədim xalq və tarixlərini ən zəngin tarix sayırlar. Deyilənlərin "reallığını" araşdırmağa çalışaq.

Öncə qeyd edim ki, ərmənilərin-hayların tarixi barədə yunan, aysor və digər dillərdə mövcud mənbələrin məlumatları ziddiyətlidir və əksər hallarda bir-birini təkzib və ya inkar edir. Və ən maraqlısı da odur ki, bu mənbələr sənədlərə, elmi əsaslara yox, "Bil - gəybə" - mötəbər sənəd və mənbə olmadan mif xarakterli hekayələrə, şifahi deyimlərə söykənir. Ərməni-hay müəl-

lifləri tərəfindən qələmə alınmış "tarixi hadisələr" isə qeyd olunan nağıllardan, hekayətlərdən qaynaqlanaraq, onlara istinadən yazılmışdır. Odur ki, XIX yüzillikdən başlayaraq ərmənilər-haylar özlerini Avropa ölkələrinə məzlam, lakin qədim xalq kimi tanıtdıqdan sonra, əcnəbi müəllifləri onların içini, daxili aləmini - hiyləger, məkrli xisəltini, ziyan kar sıfətlərini bilmədən, öyrənmədən ərməni-hay tarixinə, keçmişinə dair yazıya aldıqları əsərlərin çoxu da, reallıqları əks etdirən bir sıra dünya şöhrəti alımların obyektiv mövqelerinə ziddir. Belə yazılar isə ancaq təmsil etdikləri ölkələrin, dövlətlərin siyasi maraqlarına uyğun yazılmışdır. Beləliklə, beynəlxalq aləmdə ərməni-hay haqqında fikirlər yekdil və tam deyil. Dediym kimi, ərməni-hay tarixi, onun keçmişinə əsas etibarilə mif və rəvayətlərdən mayalanmışdır. Məlumatı olmayan oxucularda maraq oydadacağını nəzərə alaraq mənbələrdə verilən bəzi səciyyəvi "bilgilər" i diqqətinizə təqdim edirəm.

Ərməni-hay arxiepiskopu İosif rus imperatoru I Pavelə ithaf etdiyi kitabında ərmənilərin-hayların mənşeyinə toxunaraq yazar ki, Nuhdan Afət doğulmuşdur. Afətdən - Homer, Homerdən - Tiraz, Tirazdan - Torkoma, Torkomadan - ərmənilərin-hayların ulu babası Hayk mənşə tapmışdır. Sonra, yenə də mifə bənzər "sübut olunmuş faktlar" getirilir və tarixi məlum olmayan, mənşəyi şübhəli çoxsaylı ərməni-hay "dahilər" in adları çəkilir.

Görkəmli rus tarixçi alimi, jurnalist V.L.Veliçko ərmənilərin-hayların bu xəyalpərəst iddialarına yiğcam və tutarlı bir sözlə cavab verir: uydurma!

Lakin ərmənilərin-hayların uydurmaları bununla bitmir. Onların yaratdığı digər bir rəvayətdə nəql olunur ki, guya Nuh peyğəmbərin gəmisi uzun müddətli sərgüzəştlərdən sonra, nəhayət ki, Ağrı dağında qərar tutmuş, onun Yafəs adlı oğlu "qovmin bir qism"lə Mesopotamiya ("iki çay arası") tərəflərə üz tutmuşdur. Guya məşhur Babil qülləsi yixıldıqdan sonra, Yafəsin oğlu Gomerin nəvəsi Hayk, övladları və çoxlu nəvələrilə bərabər geriye, Ağrı dağ bölgəsinə qayıdır və burada yaşayan yerli əhali ilə yaxınlaşdır, "ittifaq" yaradır.

400 il (?) ömür sürmüş Haykdan sonra (başqa bir ərməni-hay rəvayətində deyilir ki, guya Haykdan Armenak törəmiş və

Ərmənilər-haylar Armenakdan təşəkkül tapmışlar onun yaratdığı cırdan “dövlət qurumu” Makedoniyalı İsgəndərin Şərqə (İran) hərbi yürüşünə qədər mövcud olmuşdur. Ərməni-hay uydurmaçısı sözünə davam edərək qeyd edir ki, Hayk nəslinin son hökmədarı Vahe Böyük Fatehə qarşı (iranlılar tərəfində) savaşda öldürülmüş və “Haykların ölkəsi” (?) işğal olunmuşdur.

Dünya tarixindən məlumdur ki, Böyük Fateh “Ərməniyə” adlı ölkəyə gəlməmişdir. Həmin nağılda daha sonra deyilir ki, guya Hayk sülaləsi e.ə. 2220-ci ildən 351-328-ci illər arasındaki zaman kəsiyində (yəni 1900-2000 il) fəaliyyət göstərmiş və Hayk sülaləsindən 60 ərməni-hay mənşəli hakim “ölkə”yə hökmədar etmişdir (?)... Yenə də uydurma dolu nagıl.

Bələ olduğu halda tarixi həqiqətlər, gerçəkliliklər nə deyir? Bu suala aşağıdakı başlıq altında verilmiş yazımda cavablandırıram.

ƏRMƏNİLƏR-HAYLAR (“BRAGİLƏR” - “İŞKILLƏR” - “SƏLLİMƏ İTLƏRİ”) TARIXİN YADDAŞINDA

Ondan başlayaq ki, bu gün “ərməni-hay” adlandırılın millətin ilk etnos adı tarixə məlum deyil. Dünya alimlərinin bu sahədə yüz illərlə apardıqları tədqiqatlar da bir nəticə verməmişdir. Bunu ərməni-hay ziyalıları da məcbur olub etiraf edirlər. Bələ ki, tanınmış Şərq mifologiya tədqiqatçısı alim Manuk Abeqyan yazır ki, ərmənişünaslıq həyat gücündən, yaşamaq hüququndan məhrumdur.

Tarixi həqiqətlər bir daha onu sübut edir ki, ərməni-hay xalqı dünyada tanınmalarına görə tarixə deyil, mifdən köklənmiş öz saxtakar tarixçilərinə, xüsusilə kilsə katiblərinə və hərbçi riyakar keşşələrinə borcludurlar. Ərməni-hay “tarixi”ni, məhz onlar düzüb qoşublar. M.Abeqyan yazır: “Ərməni xalqının əslı nədir, necə və nə vaxt, haradan və hansı yollarla o buraya gəlib, ərməni olmazdan əvvəl və sonra hansı tayfalarla əlaqədə olub, onun dili nə, etnik tərkibinə kim, necə təsir göstərib? Bizim əlimizdə bünülləri sübuta yetirən aydın və dəqiq dəllillər yoxdur!”

Ərmənilərin-hayların tarixi keçmiş, mənşəyi belə dumanlı olduğu üçün, görünür, Heredot onları “bragi” (ərmənicə “işkil”, azərbaycan türkçəsində “Səllimə itləri”) adlandırmışdır. Bu, tekzib olunmaz həqiqətdir və onu ərməni-hay ziyalıları da inkar etmirler. Qr.Kapantsyan “hay” adının m.ö. 5-ci yüzillikdən sonra yarandığını söyləyir. Deməli, ərmənilər-haylar həmin dövrə qədər müxtəlif ölkələrdə dolaşarkən, xüsusilə də Yunanistanda “bragi” adı altında yaşamışlar.

Akademik Marr isə fikrini daha konkret ifadə edir: “Ərməni xristianlığın artodoks” dövrünədək ərmənilərin milli adları olmayışdır”.

17-ci yüzilliyin ərməni-hay müəllifi yunanların onların qabırğasına vurduğu damğaya etiraz edərək yazar: “Yunanlar ərmənilərin qəddar düşmənidir. Onlar bizə rast gələndə tüpürür və qışqırırlar: - “işkil” - “sobaka” (it, köpək)”. Əgər ərmənilərdən kimse onların qablarından yemək yeyirdi və ya su içirdi, dərhal qabları çılık-çılık edirdilər. Hətta qablar bahalı olsa belə! Bu heç də təəccübülu deyildi ki, yunanlar ərmənilərin əzəl düşməni idi”.

Bələliklə, hələ antik dövrdə Balkanı dolaşan adsız etnos tarixdə “bragi” damğalı ad almışdır. Bu itlərin, köpəklərin isə məlumdur ki, nə sahibi olur, nə də yurd-yuvası, nə də ki, dədədən, atadan xəbərləri...

Odur ki, qabırğasında “bragi” damğasını gəzdiren etnos yüzilliklər boyu çalışmışlar özlerini bu rüsvayıcı boyunduruqdan xilas etsinlər. Bələ bir fırsat m.ö. kimmerlərin (Qamərlərin) Frigiya dövlətini yuxanda ələ düşür. Adsız tayfalar frigiyalıların tərkibində üz tuturlar. Kiçik Asiya torpaqlarına; onlarmış bir qismi ərman (ərmən də yazılır) - (indiki Ərzincan - Karin əyalətləri arasındaki ərazi) - digər bir qismi Hayasa (indiki Ərzincan - Bayburt və Ərzurum) ərazilərində məskunlaşmışlar.

Mesopotamiyanın şimal hissəsinin arameylər, Ərman (ərmən) əyalətində yaşayanlara əyalətin adıyla Armina (sami - Semit dilində), hurri dilində danışan urartular isə buraya “Armini” deyirdilər. Hər üç halda bu etnonim “Arme” (“Ərman, Ərmən” əyaləti) məskunu, sakini, “Arme”də yaşayan deməkdir.

Bələliklə, Arme əyalətində yaşayan həm köklü, yerli əhaliyə, həm də gəlmələrin hamısına ərmən, ərman (Türkçə mənasını yuxarıda vemişəm, burada etnik seçim rol oynamadı, o etnomən-subiyyəti bildirmir.

Bu adsız tayfalar tarixinin son çağlarında özlerini "Hayk", "Haykazan" kimi qələmə vermişlər. İ.M.Dyakonov Hayk məsələsini belə şərh edir: "Hayk, Hayastan - biz gördüyüümüz ərmənilərin özlerini Haykin nəslindən hesab etmələri açıq-aşkar süi-istifadədir... Haylar heç vaxt özlerini ərməni adlandırmamışlar".

Odur ki, ərməni-hay tarixini yazan millətçi ziyalılar yalnız xəritələrdə "təşkil etdikləri" dövlətin adını "Böyük Ərməniyə" və "Kiçik Ərməniyə" deyil: "Medz Hayk" – "Böyük Hayk" və "Pokr Hayk" - "Kiçik Hayk" adıyla nişan vermişlər. Yeri gəlmışkən, adı çəkilən ərməni "dövlətlərinin" coğrafi koordinatlarına dair elmdə yekdil, vahid və dəqiq fikir yoxdur. Bu, bir daha həmin dövlətlərin mifdən kökləndiyinə dəlalet edir.

1918-1920-ci illərdə Sovet Rusiyasının yaxından köməyilə qədim oguz torpaqlarında (Çuxur Səəd daxil olmaqla) "Ararat Respublikası", sonra da daşnak bolşeviklərin əlilə "Ərmənistən SSR" yaradılınca qəçəkistər və daşnaklarmış istahası yenidən açıldı və onlar xəyalında Bakını "Böyük Hayastan"ın mərkəzi hesab edirdilər. Həmin dövrdə Bakıda, Qubada, Şamaxıda, Kürdəmirdə, Lənkəranda və digər bölgələrdə Azərbaycan türklərinə qarşı törədilmiş soyqırı - etnik təmizləmə bu məqsədə xidmət edirdi. **Qabaqcadan hazırlanmış sənariyə görə Bakı və onun ətraf ərazilərini işgal etmək - (1918 il) daşnak S.Şaumyan, Şirvan, Şamaxı, Muğan və Lənkəran bölgələrində kütləvi qırğun - S.Yalayana və T.Əmiryan, Quba qəzasında kəndlərin viranə qoyulması, əhalinin məhv edilməsi - daşnak generalı Hamazasp, Naxçıvanı, Zəngəzuru və Qarabağı viran etmək, çapıbtalamaq - Andranik Ozanyana tapşırılmışdı.**

Arxiv materiallarından məlum olur ki, S.Şaumyan və A.Mikoyan (Azərbaycanda sovet hakimiyyəti qurmaq pərdəsi altında sovetlərin qatı düşməni general Biçərəxova tayqulaq Andranikin bir milyon manat yardım göstərməsini yada salın) cəllad general-

lardan Hamazaspı, Dronu, Doluxanovu, Njdeni, «Yaponu» və başqalarını öz ətrafına toplamışdır.

Tayqulaq Andranik - ingilis xəfiyyəsi, rus general-mayoru olduğu kimi, Anastas Mikoyan da "Sentrokasıpi" diktaturasının mauzeristi qəçəkistər, daşnak, ingilis agenti və eyni zamanda bolşevik - ələkeçməz hiyətər tülkü, siyasi əxlaqsız "ərməni iblis"dir, "Böyük Hayastan" uğrunda görünməmiş vəhşiliklərin adı iştirakçısı yox, onun təşkilatçılarından biri idi...

İndi isə Hayasa toponiminə, anlamına qayıdaraq, qeyd edək ki, Hayasa əyalətində yaşayanlara onun adı ilə hay deyilirdi. Elə buna görə də, İ.M.Dyakonov haqlı olaraq xüsusi vurgulayır ki, indi bütün dünya xalqları dilində işlənən "ərməni" adı mənşəcə yalnız özünü "hay" adlandıranlara aid etnik ad deyil. Hətta haylar keçmişdə özlerinə "ərməni" deməsələr də, ərməni sözü ümumi ləşdirilmiş addır...

Urartu dövlətinin işgal etdiyi əyalətlərdən birinin adı Hayasa idi. Yəni hayların məskunlaşdıqları məkan - Hayasa, yer adıdır. Hayasa toponimi m.ö. 14-cü yüzillikdən məlum olsa da, onun etimologiyası indiyədək açılmamış qalmışdır. Hayasa "hay" və "sa" (Liviya etnosunun dilində) şəkilcisindən ibarətdir. İ.M.Dyakonov yazar ki, "sa" şəkilçisi isə ərməni-hay dilinə aid deyil.

Nəticə: "hay" sözü də ərmənilərin etnik adı sayılmır. Artıq bildiyimiz kimi ərmənilərin-hayların qədim əcdadları - adsız tayfalar Balkan yarımadasından gəlməmişdən neçə-neçə yüzilliklər öncə də, Hayasa əyalətinin adı mövcud idi (Xet kitabələrində adı çəkilir).

Bələliklə, miladdan çox-çox önce "Arman", "Armina" (Türkçə "ərmən", "ərman"), həm də bu əyalətdə yaşayanlarmış adlarını ifadə edirdi.

"Arman", "Armini" adı yunan dilinə keçdiyikdən sonra "Armeniya" formasına düşmüş (azər Türkçəsində Ərməniyə) və buradan Avropa dillərinə yayılmışdır.

İndiki "Ərmənistən" adlanan ərazi də, qeyd etdiyimiz kimi, Urartu dövlətinin tərkib hissəsi olmamışdı. Çar Arkiştinin m.ö. 782-ci ilə aid kitabəsində onun "düşmən ölkə" adlandırılmasının bu fikri təsdiq edir. Eyni zamanda qeyd edim ki, bu çar İrəvan ya-

xınılığında İrpanı (bəlkə ərmənilərin-hayların uydurub özlərinə çıxdıqları əfsanəvi Erebuni şəhərinin qədim adıdır?) adlı qala tikdirmiş və orada “xetlər ve tsupilərin ölkəsindən” gətirilmiş 6 min 600 nəfər döyüşü yerləşdirilmişdir.

Çağdaş ərməni-hay nağılbazı Z.Balayan bu tarixi reallıqdan uzaq düşərək Erebuni haqqında yazır ki, öncə Nuh peyğəmbər ərməni-hay dilinin bilicisi idi. Bundan sonra o, Erebuni toponiminin açımını verməyə cəhd göstərərək, özü düzüb-qoşduğu əfsanədə göstərir ki, Nuh peyğəmbər quru sahəni uzaqdan görüb “ərmənicə-hayca” qısqırır: “Erevume” (ərmənicə-hayca “görünür” deməkdir).

Bundan da şəhərin adı yaranmışdır. Z.Balayan bundan əvvəl nə yazdığını unudaraq kitabın (“Ocaq”) sonrakı səhifələrində özü-öz uydurmasını ifşa edir. Yazır ki, əcnəbi çari Arqusti Menuanin oğlu bu əzəmətli qalani tikdi və ona Erebuni adını verdi (?). Əslində isə Erebuni yox, İrpanı!

Bəli, Zorik (uşaqlıqda biz onu belə çağırardıq), yadindamı, mənimlə idmana - ağırlıq qaldırmağa gedəndə dostluqdan, sədəqətdən, insanlıqdan, hətta təmiz eşq və məhəbbətdən danışmağa həmişə üstünlük verərdin...

İndinin özündə də çətin təsəvvürümə gətitirəm ki, necə oldu sən yekələndə dönüb nağılbaz və sehrbaz oldun. Üstəlik də qəddar və cəllad! Özü də, necə sehrbaz - on minlərlə, yüz minlərlə soydaşlarının beynini ərməni-hay hegemonluğu və millətçilik ideyaları ilə zəherləyib, azər türklerinin qənimi, qatı düşməni etmişən! Bu az imiş deyə əlinə bıçaq alıb Azərbaycan türk uşağını Xocalıda diri-diri dərisini soyursan! Özün də ən humanitar peşə sahibi - həkim olasan!

Ay hoqqabaz, adam qəssabı Balayan, axı sənin özün də türk soyu daşıyırsan. “Bala” sözünə “yan” fars artımı əlavə etməklə, “ərməni-hay soyadı” qazanmışan. Yazdırın kitabın adı “Ocaq” da sərf türk sözdür.

Amma sən utanmadan, həyasızcasına bəyan edirsən ki, guya “böyük və qədim ərməni-hay dilində “oqaq” sözü qədər dərin fəlsəfi və sosial məna daşıyan ikinci söz yoxdur”! Tarixi həqiqətləri bir daha oxu (məsləhətdir), qulaqlarında sırga et! Sənin soy-

daşlarından E.V.Sevortyanı və ... R.A.Açaryanı da oxusən, kifayət edər - ərməni-hay dili fondunda bu gün də işləyən 4 min 200 türk mənşəli söz var! Onlardan biri də “oqaq”dır!

Ərməni-hay tədqiqatçısı N.Q.Adonts yazar ki, miladdan önce 7-ci yüzillikdə kimmerlərin (qamərlərin - müəllif) məlum basqını Kiçik Asiyada xalqların yerdəyişməsinə səbəb oldu. Öz hüdudlarından sixıldırmış Frigiya tayfları Fərat çayını keçdilər və yerli aramey (Arman - Ərman - Ərmən etnonimini səhvən “aramey” şəklində işlədir müəllif) əhalisi ilə qarışdır. Gəlmələrin aramey mənşəli aborigenlərlə qovuşmasından ərməni-hay xalqının özəyi formalasdı. Ərmənilərin ikili adı - özlərində hay və qonşularında armenius onların mənşeyinin ikili tərkibi haqqında ən yaxşı sübutdur; adın biri gəlmələrdən, digəri aborigenlərdən (ərmanlardan - müəllif) yaranmışdır. N.Adontsun və digər ərməni-hay müəlliflərinin bu səpgidən olan yazılarından məlum olur ki, Ərməniyə adlanan ərazidə o zaman indiki ərmənilərin-hayların əcdadları yaşamamışlar. Qədim qaynaqlarda da göstərildiyi kimi, bu torpaqlarda önce qədim türk tayflarından: kimmerlər (qamərlər), sonra saqalar, saklar (skif də yazılır), qoqarlar, bulqarlar, şiraklar, qarqarlar, peçeneqlər, kəngərlər, aranlar, kataklar, sadaklar, qeruslar, hunlar, xəzərlər və digər türk mənşəli tayflar məskunlaşmış və həmin ərazilərdə sonradan yaşayan azər türklərinin etnogenezində, formalasmasında həllədici rol oynamışlar. Bunu həmin torpaqlarda mövcud toponimlər də təsdiq edir. (Bu bərədə irəlidə ətraflı səhbət açmışıq).

Zaman ötdükcə ərmənilər-haylar da sayca artmış və onlar da qeyri tayfa birlilikleri kimi fasılısız basqınlara, müharibələrə qatılmışlar. Uğursuz savaşlar nəticəsində və xüsusilə də, xisletinə görə təkrar edirəm, hələ qədim vaxtlardan ərməni-hay icmaları, tayfları kütləvi şəkildə Şərqi Türkiyəyə, Qərbi və Şimali İranaya, Şimali İraqa, qismən də Şimali Suriyaya yayılmışlar. Onlardan bir hissəsi də İrəvan - Göyçə gölü ətrafına gəlmişdir. Tarixin müəyyən axarında meydana gəlmiş kiçik ərməni-hay krallıqlarına əksər hallarda Türk mənşəli hökmədarlar başlılıq edirdilər. Şübhəsiz bu cırdan dövlət qurumları, istisnasız böyük və güclü qonşu dövlətlərdən asılı vəziyyətdə (vassal) qalırdılar. Sonralar təcavüz sa-

yəsində ərazisini geniləndirmiş ərməni-hay krallığı 15 vilayət yaradır və bu torpaqlara yeni temtəraqlı ad - "Böyük (major) Ərməniyə" (ərməni-hay dilində "Medz Hayk"), digər 3 ərməni-hay vilayətini birləşdirən əraziyə isə "Kiçik (minor) Ərməniyə" (ərməni-hay dilində "Pokr Hayk") deyimi nişan verilmişdir. Mənbələrin məlumatına görə bu bölgələr Ararat, Harminiya, Harmeni (arami dilində) şəklində də qeydə alınmışdır.

Məlum Bisütun kitabələrində (m.ö. 6-ci yüzillikdə 522-486-ci ildə) Armina - "Yuxarı məmləkət" yazılmışdır.

Elam dilindəki mətnində - "Harmi-nu-ya", Babil dilində "U-ra-aş-tu" adlanır. Aydın olsun deyə onu da qeyd edim ki, Ərməniyənin bizim yaddaşımıza yerdilmiş mənası - indiki ərmənilərlə-haylarla heç bir aidiyiyatı yoxdur. Deyildiyi kimi, ərmənilərlə-haylar özlərini "hay", məskunlaşdıqları əraziləri isə mövcud olmayan "Hayastan" adlandırırlar.

Qeyd etdiyim kimi, "Ərmənistən" anlamı isə bir toponim kimi öz mənşeyini sovet dövründə 1920-ci ildə ərməni adından almış və onun mənası "ərmənilər məskunlaşan ölkə, diyar" deməkdir.

Lakin tarixdən məlumdur ki, ərmənilər-haylar qədim dövrlərdə (miladdan çox-çox öncə) bu ərazidə yox, Kilikiya adlanan bölgənin həndəvərində və Şərqi Anadoluda (Arman-Ərman və Hayasada) gelib məskunlaşmışlar. (indiki "Ərmənistən" adlanan torpaqlara - üstündən min illiklər keçdikdən sonra, 18-19-cu yüzilliklərdə çar Rusiyasının köməyilə - özü də bir dəfə yox, dəfələr-lə kütləvi axın - köç etmişlər). Bu belədir, reallıqdır. Digər tərəfdən, təkrar da olsa, qeyd edirəm ki, ərmənilər-haylar tarix boyu özlərini "hay" adlandırmış və "hayk" tayfa birliyinə mənsub ol-duqlarını bəyan etmişlər. Odur ki, indiki "Ərmənistən" adlanan ərazinin nə ərmənilərə, nə də "hayk"lara heç bir aidiyiyatı yoxdur. Onlar bu ərazidə aborigen yox, gəlmədilər. Və bu tayfalarla adı çəkilən məkan arasında heç bir "genetik" (əgər belə demək olarsa) əlaqə mövcudluğu yoxdur və ola da bilməz!

Fikrimizi əsaslaşdırıraq.

Tanmış akademik Budaq Budaqov və tədqiqatçı-alim Q.Qeybullayev yazırlar ki, m.ö. 7-ci yüzilliye aid Urartu dilindəki

mənbədə Kiçik Asyanın şərqində, Fərat çayının yuxarı axarının hövzələrini əhatə edən ərazi Arme (Urme də yazılır) adlanırdı və bu ad türk mənşəli tayfaların da yaşadığı əraziyə şamil edilmiş coğrafi addır. Urartu dövlətinin tərkibində olan Armini adlı bölgə (Arman-Ərman əyalətinin adından) əvvəlcə madaylar (midiyalılar), m.ö. 550-ci ildən sonra isə əhəmənilər tərəfindən verilmiş addır. Qədim türkmənşəli, türk dilli Arman (Ərman - Ərmən) tayfaları frigiya tayfalarından xeyli qabaq bu əyalətdə yaşamış aborigen tayfalardır. Bu tarixi mənbələrdə əks olunmuş həqiqətdir, gerçeklikdir. Armanların (ərmanların - ərmənlərin) türkmənşəli tayfalar olmasına, onların Bizansda, Dəşt-i-Qıpçaqda (indiki Rus Çölü), Karpat və Baltikyam ölkələrdə, Macaristanda və Balkan yarımadasında yaşamları da dəlalət edir. İndi Polşada "arman" adı altında 40 mindən çox adam yaşayır. Bu armanlar azərbaycan-qıpçaq dillərində danışır və ulu babaları sayılan albanların xristian dininə sadiq qalmışlar.

İ.M.Dyakonova görə Balkan (türkçə "meşə ilə örtülmüş dağ silsiləsi" deməkdir) yarımadasından gəlmiş frigiyalıların bir qolu - ərmənilərdən əvvəl bu əyalətin sakinləri hurri və liviya dillərində danışırdılar. "Arme" sözünün əsl Or(o)m olmuşdur. İ.M.Dyakonov qeyd edir ki, ərməni-hay tarixçisi Q.Kaspəyanın Balkanlardan gəlmələrin bir qisminin "arim" adlanması və "ərməni" sözünün həmin "arim" sözündən əmələ gəlməsi iddiasını rədd edir (Burada da "ərməni barmağı", ərməni saxtakarlığı açıq-aydın görünür).

Ərmənilərin-hayların, hökmdarı II Tiqrani "ərməniləşdirərək" onu "böyük hökmdar" adlandırma cavab olaraq, fransız Jorj de Molevil belə yazır: "Tiqrani "ərməni monarxi" etmək səyləri "Versinjetoriksi" fransız generalı etmək təsəvvürü mifinə oxşayır" (Versinjetoriks Qall sərkərdəsidir, m.ö. 72-68-ci illərdə onu Yuli Sezar möğlub etmişdir).

II Tiqrانının varisi I Artavazdin hökmdarlığı illərində ərmənilərin-hayların torpaqları parfiyalilarla romalılar arasında savaş meydanına çevrildi. Buna son qoymaq məqsədilə Roma sərkərdəsi Mark Antoni və tarixdə özünəməxsus ad-sən qazanmış misirli gözəl və müdrik Kleopatra kral Artavazdi Livana çağırı,

orada ata xaini döyük arabasına bağlatdırılaraq sürütləməklə öldürülür. Mark Antoninin oğlu - Aleksandr Ərməniyə krallığma başçı təyin olunur...

Roma ordusunun ölkəni tərk etməsindən istifadə edən İran hökmdarı Ərdəstin təhriliklə ərməni-hay feodalları birləşərək İran hökmdarının qardaşı Ərşamı özlərinə kral seçirlər. Ərşamı əvəz edən kral Apkarın dövründə isə xristian dini meydana gəlir. İraqindən, dilindən asılı olmayaraq, ölkədə yaşayan əhalidən xristianlığı qəbul edənlərə ərməni deyilmiş (?), digər dinlərə inam gətirənlərə (ərmənilər də daxil olmaqla) ərməni deyilməmişdir (mənbələrdə belə fikir də var).

Odur ki, indiki ərmənilər-haylar özlərini mifik haykin “tərəmələri” hesab etməkdə bəlkə də haqlıdır (?). Çünkü ərmənilər öz adlarını (yeri gelmişkən “hayk”lar da. Bu barədə irəlidə) irqi birliyə görə yox bölgənin coğrafi adından almışlar. Onlar (qəribələr) din birliyinə tapman kütə əsasında meydana gəlmışlər (M.S.Koçes, “Tarixdə ərmənilər və türk-ərməni münasibətləri”, Bakı, 1988).

Ərmənilər-haylar yaşayan ərazi in.ö. 150-ci ildən başlayaraq, 583-cü ilədək Arşakilər sülaləsi tərkibində bəzən müstəqil, çox hallarda isə Roma, Parfiya, İran, Bizans dövlətlərinə tabe olaraq vassal roluunu oynamışlar. Miladın 433-cü ilindən Ərməniyə nisbi müstəqilliyini tamamilə itirdi və İranın marzbanları (ərazi valiləri) tərefindən idarə olunmağa başladı. 591-ci ildə Ərməniyə dövləti tamamilə parçalandı. Onun keçmiş paytaxtı DVİN (Göyçə gölü yaxınlığında) və şərq torpaqları - İranın, qərb ərazi-ləri isə Bizansın hüdudlarına qatıldı. 6-ci yüzilliyyin sonunda Sasaniłər İrana qatılmış Ərməniyənin çox hissəsini Bizansa güzəştə getməli olur və o Bizans imperiyasının əsarəti altına düşür. Sonrakı yüzillikdə ərəb qoşunları Ərməniyəni, Kartli (Gürcüstan) və Qafqaz Albaniyasını işgal etdi və bu ölkələr bir inzibati bölgədə - “Ərməniyə” əmirliyində birləşdirilərək Bağdadda oturmuş xəlifə feodallarının öhdəsinə verildi.

Səkkizinci yüzillikdə yerli feodal nəslİ yəhudi mənşəli Baqratıonlar “Ərməniyə”nin Anı (Ağgül) şəhərində məskunlaşaraq

güc toplayır və 885-ci ildə həmin nəsildən Əhəd Baqratuni yerli hakimiyyəti ələ keçirərək xəlifədən asılı vəziyyətdə qalır.

1045-ci ildə Baqratuni nəslindən bir hakimin vəsiyyətinə əsasən onun knyazlığı Bizansa keçir. Bir müddətdən sonra (1071) türk səlcuqları bu əraziləri, Anadolu da daxil olmaqla, zəbt edirlər. Xaçpərəstlərin səlib yürüyü dövründə Kilikiyada yenidən cirt-dan “ərməni dövləti” yaradılır və o tərəqqi edir, lakin bu uzun sürmür.

1247-ci ildə monqolların Xulaqu xanına məxsus məmlükleri tərəfindən savaşda məğlubiyyətə məruz qalaraq cırdan “ərməni dövləti” yenidən parçalanır, onun Sis şəhəri alırm (1375) Kilikiya neçənci dəfə işğal olunur, 40 min nəfər ərməni-hay Alepə deportasiya olunur ki, indiki Suriya və Fələstindəki ərmənilər-hayların əksəriyyəti o vaxt köçürülmüşlərin nəslindən törəmələrdir.

Beləliklə, ərməni-hay dövləti ikinci dəfə tarix səhnəsində çıxır. Ərməniyə (Hayastan) əhalisinin sonrakı yüzilliklərdəki taleyi daha da acımacaqlı olur. Aşağıda gətirilən tarixi xronologiya bundan xəbər verir.

- 1386-ci ildən, Ərməniyə adlı ərazi Əmir Teymurun işğali altında (ondan da öncə Toxtamış xanın);
- 1450-ci ildən, Qaraqoyunlu və Ağqoyunluların (Türklər) əsarəti altındadır;
- 1514-cü ildən, Osmanlı imperiyasının tərkibində;
- 1636-ci ildən İranın hakimiyyəti altında (I şah Abbasın dövründə xeyli ərməni-hay ailələri İrana köçürülmüşdür);
- 1828-ci ildən 1918-ci ilədək çar Rusiyasının işğali və himayəsi altında.

Tarixin amansız keşməkeşlərindən özünə ibrət dərsi almayan ərməni-hay milletçiləri öz riyakar, məkrli xisletinə görə həmişə onlara hökmədarlıq etmiş dövlətlər tərəfindən cəzalandırılmış, başqa ölkələrə köçürülmüşlər. Elə ərməni-hay xalqının müasir dövrə vəhid bir məkanda məskunlaşmamasında başlıca səbəb də bu amildir. Özləri demiş: “Vor deq hats, ayu deq qats” - yəni, “çörək harda, biz də orda”. Odur ki, ərməni-haylar çörək xatirinə məskunlaşdıqları yerlərdə möhkəmləndikdən sonra həmin yeri tarixi vətənləri sayır və onun uğrunda ölüm-dirim savaşına

qalxırlar və onları bu savaşa, öncə qriqorian kilsəsi və daşnak partiyası sövq edir.

Məlumdur ki, xristianlıqdan öncə iranlılar və ərmənilər-haylar arasında atəşpərestlik müşterək bir din olmuş, sonralar (3-cü yüzillik) ərmənilər-haylar iranlılardan ayrılaraq xristianlığı qəbul etdikləri üçün hökmдар Ərdəşir və Xosrov minlərlə ərməni-hay ailəsini İran ərazisine köçürmişlər. Bu gün İranın Azərbaycan torpaqlarını işgal etmiş ərməni-hay separatçılarla dəstək verməsi də həmin bu tarixi bağlılıqdan qaynaqlanan məsələdir.

TARİXDƏ ƏRMƏNİ-HAY SAXTAKARLIĞI, ÜSTƏGƏL FƏRİDƏ MƏMMƏDOVA SİNDROMU

Miladdan xeyli öncə - 4-cü yüzilliyin sonu, 3-cü yüzilliyin əvvəllərində Quzey Azərbaycan ərazisində yaranmış Qafqaz Albaniyası dövləti indiki Qarabağ torpaqlarını - Kür və Araz çaylarının arasında yerləşən aran və dağlıq yerləri də əhatə edirdi: Araxs(k), Otena (Uti), Sünik, Sakasena, Kaspiana... əyalətləri və Araksenanın bir hissəsi indiki Qarabağ torpaqları idi. Ərməni-hay tarixçisi Moisey Xorenatsi yazar ki, əfsanəvi Aran albanlarm ulu babası - eponimdir. Aran babadan qarqar, uti, qardman və sadəy tayfaları, Qafqaz knyazları təşəkkül tapmış, yaranmışdır. Bu alban tayfaları ulu Qarabağın əzəl el-obaları, nəsilləridir.

Qeyd etdiyim kimi, erkən orta yüzilliklərdə Qafqaz Albaniyasının ərazisində yerləşən və onun tərkib hissəsi olan bir sıra əyalətlərin, ərməni-hay tarixçiləri Strabonun səhv məlumatına əsaslanaraq, onların qədimdən ərmənilərə-haylara məxsus olduğunu ortaya atırlar. Düzdür, Strabon topladığı məlumatları yoxlamadan tarixi realliga, həqiqətlərə zidd olaraq yazar ki, Araksena, Kaspiana və Sakasena “ərməni əyalətləridir” (?). bu müddəaların ciddi elmi izaha ehtiyacını nəzərə alaraq çalışacaq ki, araştırma aparmaqla, qarani ağdan ayıraq. Ondan başlayaraq ki, bu əyalətlər həmin dövrde harada yerləşmişdir, onların etnik tərkibi və bu xoronimlərin açımı, etimologiyası nədən xəbər verir?

ARAKSENA. Əyalət öz adını Araz çayının adından götürmüştür (Strabon), “ena” artırmaqla xoronim yaranmışdır. Mənası - “Arazüstü”, “Aratzahili” - deməkdir. Strabonun adlandırdığı ərazi - “Araksena”, Araz çayının həm şimal, həm də cənub sahilərinin (Mil-Muğan) adıdır. Bunu onun öz dililə desək, Araz çayı “Araksena düzənlilikinin içərisindən axaraq Kaspi dənizinə tökülr” ifadəsi ilə təsdiq edir.

Beləliklə, “Araksena” ərazisi Arazın Quzey Azərbaycan ilə Güney Azərbaycan arasında sərhəd kimi xəttini təşkil edən hissənin sahilləridir. Onun Ərməniyə aid etdiyi “Araksena” isə Arazın cənub sahilidir. Deməli, Ərməniyə eradan əvvəl 2-1-ci yüzilliklərdə məhz Arazın cənub hissəsini - Strabonun “Araksena” adlandırdığı ərazini işgal etmişdi. Daha dəqiq desək, ərmənilər-haylar bu ərazini “midiyalılar”dan (daha dəqiq desək atropatenlərdən) qoparmışlar. Strabonun yazdığı Midiya dövləti həmin dövrde süqut etmiş, Araz çayından cənubdakı torpaqlar isə artıq Atropatenaya məxsus idi.

Beləliklə, ərmənilər-haylar tərəfindən işgal olunmuş ərazi Arazın cənub sahilindəki torpaqlar idi. “Araksena”nın Araz çayının şimaldakı sahil torpaqları ilə heç bir əlaqəsi yoxdur.

KASPIANA. Qədim yunan müəllifi göstərir ki, Kaspiana Ərməniyə məxsusdur (?). Lakin əsərin başqa bir yerində israr edir ki, Kaspiana əyaləti albanlara aiddir. Bir-birinə zidd fikirlə! Bilərəkdənmi, yoxsa ona ötürülmüş məlumatların səhvi üzündən, yaradılmış dolaşıqlığı çalışmaq tarixi gerçəklilik çərcivəsində araşdırıraq, həqiqəti üzə çıxaraq.

Azərbaycan toponimiyasının, etnoqrafiyasının bilicisi, tanınmış tədqiqatçı-alim Qiyasəddin Qeybullayev (ona min rəhmət!) qaldırılan məsələni diqqətlə araşdırıb, əldə etdiyi elmi nəticələrə əsaslanaraq bu qənaətə gəlmişdir ki, Kaspiana toponimi türk mənşəli aborigen tayfa birliyinin - kaspilərin, hələ m.ö. 9-8-ci yüzilliklərdə yaşadıqları yer, ərazi, məkan deməkdir.

Mənbələrdən də (antik, qədim ərməni-hay və s.) məlumdur ki, Quzey Azərbaycanın ərazisində, qeyd etdiyim kimi, qədim zamanlarda kaspilər üç bölgədə yaşamışlar (bax: xəritə səhifə 11).

Albaniyanın şimal-şərqində, indiki Dərbənd bölgəsində, hətta onların şərfinə “Dərbənd keçidi, qapısı” adlanmadan xeyli öncə bu keçid “Kaspi keçidi (qapısı)” adlanırdı. Sisiyalı Diador, İosif Flabini, Kornelli Tatsit və Pamponi Milan yazırlar ki, “skiflərə ən yaxın olan kaspianlar” Kaspi körfəzində yaşamışlar. “Kaspi körfəzi” adlı yer isə tədqiqatçıların yekdil fikrincə, Xəzər dənizinin şimalındadır. Bu böyük ərazidə kaspilərlə yanaşı, savromatid adlanan amazonkalar da yaşamışlar.

Beləliklə, kaspilər Albaniyam şimalında da məskunlaşmışlar və Strabonun ərmənilərin-hayların işgal etdiyi Kaspiana şimalda yaşayan bu kaspilərin məskunlaşdığı ərazi ola bilməzdi, bu istisna olunur.

Albaniyada yaşayan kaspilərin digər hissəsi Mil düzündə və Muğanın Arazdan yuxarı hissəsində yaşamışlar. Mil düzündə miladdan önce Paytakaran adlı iri şəhər - qala var idi ki, onun ərməni-hay mənbələrində Kaspk ölkəsində yerləşdiyi qeyd olunur.

5-ci yüzillikdə yaşamış ərməni-hay müəllifi Favst Buzand Paytakaran şəhərini “kaspilərin torpağında şəhər” adlandırır. Başqa ərməni-hay tarixçisi M.Xorenatsi alban xristianlığın Balasakannda da (Paytakaran - müəllif) yayıldığını xəbər verir.

Məlumdur ki, alban xristian dini Araz çayından cənubda, Sasanilər sülaləsinin hökmranlığı dövründə (4-cü yüzillik) yayılıb bilməzdi.

Beləliklə, bu kaspilərin ərazisi (Balasakan-Paytakaran) Albaniyada yerləşirdi. Eyni zamanda yuxarıda qeyd etdim ki, Strabon Kaspiananı həm də Albaniyaya mənsub əyalət kimi göstərir. Odur ki, ərməni-hay tarixçilərinin Kaspk adlı ölkənin ərmənilər-haylara məxsus olması haqqında iddiaları da əsassızdır və əslində sərf uydurmadır...

Strabonun göstərdiyi Kaspiana bu Kaspiana da deyil. Bu Kaspiana Strabonun Albaniyaya aid etdiyi Kaspianadır. Və nehayət, kaspilərin 3-cü hissəsi Güney Azərbaycanın tarixi Atropatena ərazisində yaşayırırdı. Daha doğrusu, kaspilər Kürün Arazla qovuş-

duğu yerdə Xəzər dənizinədək olan ərazidən aşağıda – Xəzərin cənub-qərbində və Arazın sağ sahilində yaşayırırdılar. Tarixən bu torpaqlar sözügedən dövrdə Atropatena dövlətinin, ondan da öncə Midiya dövlətinin tərkibinə daxil idi.

Kaspilər haqqında ilk məlumat Heredotda qeydə alınmışdır. Bu Kaspiana əyaləti miladdan öncə 2-ci yüzillikdə ərməni-hay qəsbkarları tərəfindən işgal olunmuşdur. Kaspiana əyalətinin müdafiylərdən (Atropatenadan) ərməni-hay qəsbkarları tərəfində qoparılması haqqında məlumat Q.Qeybullayevin elmi tədqiqatlarında təsdiq olunur.

Araksena və Kaspiana əyalətlərinin bədnəm qonşularımız – ərməni-hay işgalçları tərəfindən tutulması nəticəsində Ərməniyə (Hayastan) qısa bir zaman kəsiyində Araz çayı boyu Albaniya ilə “həmsərhəd” olmuşdur. Adı dille desək, ərmənilərin-hayların təcavüzündən sonra da Kür-Araz ovalığı Ərməniyəyə (Hayastana) yox, Albaniya dövlətinin tərkib hissəsi olaraq qalırdı.

SAKASENA. orta yüzilliklərə aid mənbələrdə Şakaşena da adlanır. Aparacağımız söhbət isə 2-ci Sakasenaya aiddir. Birinci Sakasena haqqında yuxarıda deyilmişdir. Strabonun əsərində iki müxtəlif coğrafi koordinatlardakı ərazi Sakasena olması göstərilir. Bu tarixi məlumatın ətraflı tədqiq edilməməsi yanlış fikir yaratmış və bundan dərhal sui-istifadə edən ərmənilər-haylar Gəncə bölgəsində guya qədim vaxtlardan yaşamaları fikrini irəli sürmüş və bu ərazinin ərməni-hay torpaqları hesab etməyə başlamışlar.

Strabona görə ikinci Sakasena Gürgan əyalətindən cənubda yerləşir. Beləliklə, Sakasenənm biri Albaniyada, digəri isə Atropatenada mövcud olmuşdur.

I Daranm Bisütün qayasındaki yazımda “Saklar ölkəsi” yad edilir. Bu “Saklar ölkəsi” miladdan öncə 7-ci yüzillikdə Assur çarlı Asurbanapalin (668-633) Mada (Midiya, Maday) torpağına hərbi səfərinin təsvirində deyilən “Saka ölkəsi” ilə eynidir. “Saka ölkəsi” və “Sakasena” eyni köklü, eyni mənalı addır. “Şen” sözü təkrar edirəm, qədim türk mənşəli olub “yer, məskən, six yaşayış yeri” mənasını daşıyır.

Strabonun bu Sakaseni ərməni-hay əyaləti adlandırmışından görünür ki, ərmənilər-haylar Cənubi Azərbaycandakı, Atropatena-yə məxsus Sakasenəni tutmuşlar.

Tarixi qaynaqlardan o da məlumdur ki, Atropatenanın Araksena, Kaspiana və Sakasena əyalətləri iniladdan önce 87-ci ildə (başqa bir mənbədə 96 yazılırlar) işgalçı Ərməniyə (Hayastan) tərəfindən təcavüzə məruz qalmış, lakin bu işgal çox da uzun sürməmişdi.

Eradan əvvəl 69-cu ildə, yəni 18 ildən sonra Roma sərkərdəsi Qney Pompey işgalçı Ərməniyəni (Hayastanı) diz çökdürmüştər və onunla bağlanmış rüsvayçı müqaviləyə əsasən Ərməniyə (Hayastan) zəbt etdiyi ölkələrdən, o cümlədən Atropatenadan qopartılmış əyalətlərdən uzaqlaşdırıldı, məhrum edildi. Deməli, ərməni-hay tarixçilərinin “Böyük Ərməniyə”nin (Hayastanın) Miladın 4-cü yüzülliyinə qədər davam etməsi haqqında cızma-qarası başdan-ayağa xülyadır, saxtakarlıqdır, xəyallarından keçənlərə don geyindirib, istək və arzularım gerçək kimi növbəti dəfə qələmə vermək cəhdindən başqa bir şey deyildir.

Əslində, “Böyük Ərməniyə” (Hayastan) uydurması bununla da dağıldı. Ərməniyə (Hayastan) özü isə sonralar Parfiyaya aid edildi.

Bu yazım üzərində işimi yenicə tamamlamışdım ki, (iyul 2006-cu il) Azərbaycanın elmi həyatında albanşunas alim “Fəridə Məmmədova sindromu” bütün təessübkeş ziyanlarını şok hala saldıçı, hədsiz qəzəbləndirdiyi kimi mənim üçün də Azərbaycanımızın kürəyinə sancılmış xəncər təsiri bağışladı. Öncə mənə çatan şitfahı məlumatə inanmadım, tərəddüd etdim. Respublikanın Milli Elmlər Akademiyasında onun yenicə rus dilində çap elətdirliyi “Qafqaz Albaniyası və albanlar” (2006) kitabının 100 min manata satıldığını, onu vərəqləyəndə qədim türklərin beşiyi Qafqaz Albaniyasının özbaşına “Böyük Ərməniyə” (Hayastan) tərkibinə qatılması haqqında xəritəni görəndə özümü güclə ələ aldım, bu ahil yaşımda əlimdən “xəta” çıxmasın deyə, Akademiyada tanış alımlorımızın görüşünə belə gedə bilmədim.

İndi bir az qəzəbim səngiyəndən sonra bu üzənəraq “albanşunas alim”ə sözlərimi kitab səhifələrindən demək istəyirəm.

Fəridə Məmmədova, necə oldu ki, siz, Albaniyanın tədqiqatçısı, onun həqiqətlərini, reallıqlarını bilə-bilə kənara atıb, lapdan ikiəlli mövcud olmayan mif və nağıllardan mayalanmış “Böyük Ərməniyə” (Hayastan) xülyasından yapışib ərmənilərə-haylara xas bir inadkarlıqla gündəmə gətirir və heç kəslə hesablaşmadan ərməni-hay şovinist ideoloqlarının ön sırasına çıxırsınız, onların “xoruna” qoşulursunuz və çəkinmədən bütün dünyaya, özü də rus dilində car çekərək, qədim türk dünyasının beşiyi sayılan Azərbaycanın bu dilbər guşəsi – Qafqaz Albaniyası, Qafqaza sonradan gəlmə ərmənilərin-hayların “qədim torpaqlarına” qatırsınız?

Bu əqidə ilə siz kimə xidmət edirsiniz? Məqsədiniz nədir?

Doğulub boy-a-başa çatdığınız, çörəyini yediyiniz, suyunu içdiyiniz, ali təhsil alıb ən yüksək alimlik pilləsinə çatdığınız Azərbaycana necə qıydınız - açıq-əşkar xəyanət etdiniz? Bəlkə, sizin damarlarınızda başqa millətin qanı axır, xəbərimiz yoxdur?

Axi sizə bir alim kimi, o da məlumdur ki, indiki “Ərmənistən” sovet dövründə Qərbi Azərbaycanın torpaqları hesabma – qədim türk elləri, obaları hesabına yaradılmışdır. Ərmənilər-haylar rusların əlilə buralara “köç” etmişlər, gəlmişlər.

Ondan da xəbərsiz deyilsiniz ki, “ərməni başkəsənləri” etnik təmizləmə siyaseti aparıb, həmin torpaqların ərsən sahibləri - 250 mindən çox soydaşlarımızı 1988-ci ilin soyuq qış aylarında silah gücünə doğma ocaqlarından, dədə-baba yurdundan qovdular, hansı ki, ulu əcdadlarımı - qədim türklər bu torpaqların avtoxton əhalisi kimi on min illərlə buralarda həyat sürmiş, yaşadıqları dağlara, çaylara, məskən və tikdikləri hərbi qalalara öz doğma dilində ad verib minlərlə etnonim, toponim yaratmışlar. Bütün bu etno-mənəvi sərvətimiz də ərməni-hay soyqırımına məruz qalmışdır!

Bunun müqabilində sizin “vətəndaşlıq” mövqeyiniz, “vətən təessübkeşliyiniz” budurmu?

Deyilənləri bildiyiniz halda atığınız bu çirkin, mənəviyyatdan uzaq, mənəvi xəyanətkarlıq nəyin, kimin xatirinə həyata keçirilmişdir? Ərməni-hay ideoloqları sizni seçməkdə, görünür, sizin səbatsızlığınıizi düzgün hədəfə alıblar!

Sizdən, Fəridə Məmmədova, soruşmaq istəyirəm: Milli Elmlər Akademiyasının binasına daxil olanda heç xəcalət çəkmirsiniz? Axı onun yüksək amallarına xəyanət etmisiniz. Dünənə kimi, ciyin-ciyyinə çalışığınız əməkdaşlar qarşısında heç vicdan əzabı çəkirsinizmi?

Bəs vaxtında sizin bir alim kimi yetişmeyinizdə xeyli əmək sərf etmiş mərhum akademik Z.Bünyadovun ruhu qarşısında xəcalət çəkmirsiniz. Dünyanızı dəyişəndə hansı üzlə təhqir etdiyiniz, böhtən atdıgınız, alçaltdıgınız torpağa gömüləcəksiniz?

Amma sizə də yaxşı bəllidir ki, tarixi reallıq və həqiqətlər deyilənlərin əksindən xəbər verir. Ərməni-hay cırdan dövləti yaradılsa da, o həmişə Assuriya və Midiyadan, İran və Romadan, Bizansdan asılı vəziyyətdə - vassal olmuşdur.

Elmə o da məlumdur ki, Van gölü ətrafında meydana gəlmiş Urartu dövləti m.ö. 13-12-ci yüzilliklərdə güclənir və Aysor, Nairi krallıqlarını özünə tabe edir. Sonrakı yüzilliklərdə o “Ərməniyə” adlandırılan bölgəni də öz iradəsi altına alır və ərazilərini Ararat, Qafqaz və Malatya bölgələrinə qədər genişləndirir.

Kimmerlərdən sonra sak (skif) türklərinin sarsıcı zərbələrindən zəifləmiş Urartu dövləti Cənubi Azərbaycan ərazisindəki Mada dövlətinin hücumlarına cavab vermək iqtidarındə olmur. M.ö. 59-cu ildə Urartunun Kiçik Asiyadakı əraziləri - Armini (Arman - Ərman) və Hayasa əyalətlərini Mada işğal etdi. Antik müəllif Ksenofont bunu belə ifadələrlə qələmə almışdır:

“Madaydan asılı Armeni dövləti”, Strabon isə yazır: “Midiyalılar ərmənilərin adətlərinin baniləridir!” Bu ifadələr Armini əyalətinin Mada dövlətinə məxsusluğunu vurgulayır.

Həmin dövrün hadisələrinə dair yazılmış mənbələrdə o da xəbər verilir ki, ərməni-hay adlanmış xalqm Urartu xalqları ilə heç bir əlaqəsi yoxdur.

Bəzi tədqiqatçılar ərmənilər-lə-haylarla qədim xettlərin arasında genetik əlaqə axtarsalar da, bu səylər də nəticəsiz qalmışdır.

Odur ki, ərməni-hay tarixi, nağılbaz ərməni-hay tarixçiləri tərəfindən ilk orta yüzilliklərdən başlayaraq, haykların “müstənsə qabiliyyətlər”ə malik olması, ali irqə mənsubluğunu tərifləyən saysız-hesabsız rəvayət və uydurma hekayətlərlə “zənginləşdirilə-

rək” şisiirdilir və beləliklə də, tarixi həqiqətlərdən uzaq düşərək bilərəkdən qeyri-elmi məcraya yönəldilmişdir. Nəticədə çağdaş ərməni-hay müəllifləri də tarixi saxtalaşdırın sələflərinin təsiri altında onların “yaratdıqları irsi ənənələrin” sadiq davamçılarına çevrilərek, ərməni-hay xalqının beynini millətçilik (şovinizm), hegemonluq toxumu ilə zəhərləmişlər...

Tarix boyu ərməni-hay xalqının qırğına verilməsi, işgəncələrə düçər olması... bu gün Azərbaycan torpaqlarının ərməni-hay təcavüzüne məruz qalması bir növ tarixi reallıqları saxtalaşdırın, birinci növbədə, ərməni-hay “tarixçiləri”nin və qriqoryan kilsəsinin günahı üzündəndir.

Tarixi arayış. Ərməni-hay Qriqorian kilsəsinin dini xadimlərindən İosif adlı biri barədə tarixi ədəbiyyatda mövcud məlumat «fealiyyətinin» Don üzərində hələ 18-ci yüzilliyin 2-ci yarısında salmış Naxçıvan şəhərə bilavasitə bağlı olduğundan, bu gün ərməni-hay millətçiləri qriqorian kilsəsi bundan istifadə edərək Şimali Qafqaza-Rusiya ərazilərinə də torpaq iddiası irəli sürdüyü bir vaxtda, xüsusi əhəmiyyət kəsb edir.

Belə ki, Osman Türkiyəsindən xisəltinə (millətlər arasında düşmənçilik toxumları-- - şovinizmi yaydığını) görə ölkədən qaçaraq öncə Krim yarımadasında - gəlmə ərməni-haylərəm six yaşılığı icmalara, sonra da Tiflisə «soydaşlarına» humanitar yardım göstərmək üçün gəlməş arxiepiskop İosif, əsl mətləbinə pərdələmək məqsədilə gürçü - Mxaqrzeli soy adını qəbul edərək cürçü knyazı olmuşdur. İşbazlığı, riyakarlığı və xüsusilə də peşəkar ərməni-hay hiyləgərliyi sayəsində fealiyyət dairəsini genişləndirmək qərarına gəlir. Bunun üçün Rusiya çar sarayına, memurlara «bəxşislər» hesabına özünə yol açır. İqtidar ruslarla daha yaxın olsun deyə dönüb olur knyaz Arqutinski. Bu adlarla o, rus, ərməni-hay mənbələrinə düşmüşdür.

Arqutinski əzabkeş, yaziq, kökü kəsilmək üzrə olan xristian ərməni-hay milləti haqqında sarayda təsirli, inandırıcı fikir yaradır və «peşkəş» vasitəsilə 1779-cu ildə Don çayı üzərində Naxçıvan adlı şəhər salınmasına nail olur və Krimdən, Türkiyədən 15 min nəfər ancaq ərməni-hay əhalisini oraya köçürməyi şəxsən

özü təşkil edir. Yeni yaşayış yerinə getirilən ərməni-haylara son dərəcə, faydalı güzəştlər, imtiyazlar verilir; hökumət hesabına onların əşyalarının daşınması, 12 min desyatın məhsuldar torpaq sahəsinin, hər evə isə 30 desyatın torpaq ayrılmazı, 10 il müddətinə bütün növlər üzrə vergilərdən azad olunması, tikinti materiallarınm pulsuz verilməsi və s. və i.a.

Bütün bunlar, yenə də vurğulayıram, knyaz (keçmiş ərməni-hay qriqorian kilsəsinin arxiepiskopu İosifin) Arqutinskinin «səyləri» sayəsində başa gəmişdir. Həmin vaxtdan Avrasiya xəritəsində eyni adlı iki Naxçıvan şəhəri göstərilir; onlardan birincisi 3 min il yaşı olan, qurmaq, yaratmaq, sülh məramlı azər türklərinə məxsus Azərbaycanda muxtar Respublikanın paytaxtı – Naxçıvan və digəri «Böyük Ərməniyə» ideyasına – başqa dövlətlərin ərazilərinə torpaq iddiasına xidmət edən arqumentə çevrilmiş, işgalçılıq, təcavüz planına daxil edilmiş, Don çayı üzərində Naxçıvan.

Ötən yüzilliklərdə baş vermiş olayların elmi-məntiqi təhlili göstərir ki, ərməni-hay müəlliflərinin bir qismi tarixdə yalan, uydurma və saxtakarlığı müstəsna bir məharətlə “yaratmaq qabiliyyəti”nə malikdirlər. Onlar bu və ya digər bir yalanı ortaya atmazdan önce, buna özlərini inandırır, sonra etrafda olan soydaşlarını, buna da nail və əmin olduqdan sonra əldən-ayaqdan çıxaraq güclü təbliğat maşınını işə salır və israrla dünya ictimaiyyətini inandırmaga çalışır və təessüf ki, çox hallarda buna nail da olurlar. Dünyada ərməni-hay təbliğatçılarından güclüsü yoxdur, - deyənlər tamamilə haqlıdırlar. Belə ki, bu gün Yuxarı (dağlıq) Qarabağın çökəməsi, Azərbaycan ərazisinin 20 faizinin işğali, 20 min şəhid vermesi, əhalisinin bir milyonunun qaçqma və məcburi köçküne çevrilmesi, neçə-neçə şəhər və kəndlərin viranə qoyulması da ərməni-hay təbliğatının acı nəticəsidir.

Yetər! Qayıdaq yenə də ərmənilərlə-haylarla bağlı keçmiş tarixi olaylara. Ancaq konkret tarixi, elmi dəliller riyakar, qəddar və nankor ərməni-hay müəlliflərinin və millətçilərinin iç üzünü ifşa etməkdə əvəzsiz yardımçıdır, yalanın qarşısına çəkilən sıpərdir.

Beləliklə, bütün dünya bilir ki, Makedoniyalı İsgəndər bir qayda olaraq, fəth etdiyi ölkələri idarə etməyə yerli əhalidən çıxmış valiləri cəlb edirdi. Ərmənilər-haylar yaşayan ərazinin idarə

olunması yerli valiyə tapşırılsa da, o sərkərdə Selevkin təsir dairəsinə daxil edilmişdir. 150 il davam edən selevkilər sülaləsinin hakimiyyətinə parfiyalar son qoydular.

Asiyadan çıxmış parfiyali (ərməni-hay yox!) Arsas (saxtakar ərməni-hay tarixçilərinin yazılarında “ərməniləşdirilmiş” şəkildə - Arşak) hakimiyyət başında durur və təzə yaradılmış ərməni-hay krallığını gücləndirməyə müvəffəq olur. Bu cırdan dövlətdə ərmənilərdən-haylardan savayı müxtəlif dildə danışan tayfalar da yaşayırdılar. Bir də təkrar edirəm, Arman (Ərman, Ərmən) türk etnosu bölgənin aparıcı türk tayfası idi ki, onun adı ilə də bölgə adlanmış, etnonimə çevrilmişdir. Arsasın krallığı ərefəsində və xüsusilə onun hakimiyyəti dövründə şərqdən türk mənşəli xeyli bulqar tayfaları da Şimali Qafqazdan keçərək sonralar Armeni adlanmış bu bölgədə məskunlaşmış və yaşamışdır (m.ö. 8-ci yüzillikdə)...

Böyük Nizami Gəncəvinin «Xosrov və Şirin» əsərindən bizi bəlliidir ki, «Ərmən» adlı başqa bir ölkə (etnoxoronim) Qafqaz Albaniyasının şimalı-şərqində-Dərbənd regionunda da mövcud olmuşdur. O, yalnız özünəməxsus şairanə dəstxətti ilə belə yazır:

«Dərbənd dənizinin (Xəzər – müəllif) bir səhmanında,
Bir gözəl ölkə var dağlar yanında
Şahzadə qadınlar (amazonkalar – müəllif) orda hökmran,
Yayılmış qoşunu İsfahanacan,
Arandan başlamış Ərmənə qədər
Onun fermanına boyun əyirlər...»

Ərməni-hay müəllifləri burada da saxtakarlıqla çəkinməyərək şahzadə «Şirinin mənşəcə ərməni-hay qızı olması» kimi uydurmayı gündəmə getirmişlər. Bu növbəti səfəngiyatı ifşa edərək M.Ə.Rəsulzadə tarixi faktla konkret savab vermişdir: «...Bu, Dərbənd dənizi etrafındaki Gülistanın bəri tərəfində hökmranlıq edən Şemiranın qardaşı qızı və vəliəhdidir...»

M.ö. 115-ci ildə ərmənilərə-haylara krallıq edən mənşəcə parfiyali Artaşesin dövründə tabe olduğu Parfiya kralı Arşaqana qarşı çıxaraq ölkəsinə müstəqillik elan edir və başçılıq etdiyi

krallığın hüdudlarını Trakiyaya qədər genişləndirir. Parfiya hökmədarına nə vaxtsa girov verilmiş onun oğlu II Tiqrən sonralar elə məqam yaranır ki, hakimiyyətdə atasını əvez edir. Atasının qonşu torpaqlara hərbi yürüşlərini - qəsbkarlığı davam etdirən, bir sırə əyalətləri, ölkələri tutaraq "Böyük Ərməniyə" yaradan II Tiqrən doğma oğlunun xəyanəti üzündən m.ö. 69-cu ildə Roma sərkərdəsi Lukull tərəfindən diz çökdürdü...

İndi isə ərməni-hayların irqi, dili, dini və soy adları haqqında elmdə mövcud məlumatlarla tanış olaq.

ƏRMƏNİLƏR-HAYLARIN İRQİ, DİLİ, DİNİ VƏ SOYADLARI

Öncə qısa tarixi arayış. Xatırladım ki, miladdan xeyli qabaq "bragi"lər (indiki ərməni-hay adlı milletin əcdadları - müəllif) Frigiya dövləti qüdretli türk tayfları kimmerlər (qamərlər) tərəfindən dağidildiqdan sonra frigiyalıların tərkibində; bir qismi (qeyd etdiyimiz kimi indiki Türkiyədə) "ərmin" (Ərman - Ərmən), digər qismi isə "Hayasa" adlı əyalətlərə üz tutaraq gəlib məskunlaşmış və həmin əyalətlərin adı ilə adlanmışlar. Mövcud izaha görə Ərmən əyalətinin aborigen tayfası, təkrar edirəm, cəngavər, cəsur bir tayfa olmuş "ər mənəm, qocaq, cəsur mənəm, kişi mənəm" kimi açıqlanır. Frigiyalıların tərkibində gəlmiş digər adsız tayfa bu əyalətlərdə Ərmin və Hayasada bir müddət yaşadıqdan sonra bu adları özlərinə götürmüşlər, ərməni və hay adlanmışlar. Yəni çağdaş ərməni-hay xalqı əsas etibarilə bu iki "qol"dan yaranmışdır. Odur ki, hesab edirəm gələcəkdə ərməni-hay istilahım işlətmək daha düzgün olar.

Öncə qeyd edim ki, ərməni-hay tayfları tarixin səhnəsində assuriyalıların Urartu üzərində qələbəsindən sonra m.ö. 7-ci yüzillikdə (bəzi mənbələrdə başqa tarix də göstərilir) meydana çıxır. Ərməni-hay tayfları ilk əvvəl Araz çayının dağ mənbəyində yerləşdikləri ovalıq Assuriyanın tarixi əyaləti olmuş, sonra bu ərazi (Türkiyənin Şimal-Şərqində) Madaya (Midiyaya), daha sonra Makedoniyalı İşgəndərin fəthləri dövründə Yunanistana qatılmışdır. Böyük Fatehin ölümündən sonra ərməni-hay tayflarının məskun-

laşdıqları ərazi Seləvkilərin hakimiyyəti altına düşür. Sonrakı yüzilliklərdə yaradılmış kiçik ərməni knyazlıqların müstəqillik qazanmaq səyləri, çalışmaları nəticə vermir. Neçə-neçə yüzilliklər boyu böyük imperiyaların vassalı olaraq qalır. Müstesna hal miladdan öncə mənşəcə parfiyalı hökmədar II Tiqrən dövründə, böyük imperiyaların; Roma, Bizans və İran arasımda yaranmış gərgin münaqışələrdən istifadə edərək efemer müstəqillik qazanmış, zəif düşmüş qonşu ölkələrin torpaqlarını qismən işgal etməyə nail olmuşdur. Bunun nəticəsində "Böyük Ərməniyə" yaradılmışdır. Hansı ki, sonrakı illərdə Pompey tərəfindən diz çökdürülmüş və yenə əvvəlki kimi vassal vəziyyətinə düşmüştür.

M.ö. 400-cü ildə Ksenofon (Anabaz) sözügedən ərazini keçərkən (sonralar o ərazi yunanca Armeniya, yəni Ərməniyə adlanmışdır - müəllif) onun əhalisinin elam dillərinin birində - "asiya dilində" damşığıının şahidi olur və bunu qələmə alır.

Ərməni-hay etnosu bu gün öz dili, dini və fiziki tipi olan bir xalq kimi görünür, erkən orta yüzilliklərdə meydana gəlmiş, formalaşmış etnosdur. Dünya alımlarının fikrincə, ərməni-hay irqinin etnik və antropoloji baxımdan elmi təsnifi yoxdur. Bu barədə yazılı mənbələrin məlumatları ziddiyətlidir və biri digerini inkar edir. Bununla belə ərməni-hay irqi haqqında təsəvvür yaratmaq üçün dünya alımlarından bir neçəsinin elmdə mövcud fikirlərini nəzərdən keçirmək kifayət edər.

Professor V.Vernont: "Ermenilər İran dillərində fərqli bir dildə danışırlar. Fiziki cəhətdən yekcins deyillər... Bunlar Türkiyədən Rusiyaya, Rusiyadan Mərkəzi Asiyanın içərilərinə, Cənubi-Şərqi Avropaya və Ararat bölgəsinə dağlımışlar. Onlar bu bölgələrdə türklər, kurdler, samilər və monqollarla qarışmışlar.

...Əksəriyyəti qartalburun, böyük ağızlı olur" (axırıncısı, görünürlər, hay-həşir, qara-qışqırıq salmaq üçündür - müəllif).

J.Deniker qeyd edir ki, ərmənilər six halda Van gölü ətrafında, Ararat dağı ətəklərində, yerde qalanları dağınıq halda Cənubi və Cənub-Qərbi Asiyada, Qafqazda yaşayırlar. "Ərmənilər müxtəlif ünsürlərdən təşkil olunaraq, qarışq bir irqdır. Boyları 163-169 arasında, yastıbaşlı... irqləri hindu, əfqan, aysor və türk irqlərindən yaranmışdır".

Robert Cais: “Ərmənilər Pamir yaylalarından gələn ari soylarla Mesopotomiyadan şimala doğru köç edən sami irqə mən-sub tayfaların qarşığıdır. Kürdlərlə ərməniləri bir-birindən ayırmak mümkün deyildir. Yaxın qohumdurlar”.

N.Kassoviç: “Ərməni irqi təmiz (yekcins) bir irq deyildir”

İ.S.Monroy: “Ərmənilər irq etibarı ilə iranlı, kurd, bəluc və qaraçularla qohumdurlar... Burunları yəhudilərinki kimi gözə çarpan bir şəkildə çıxıntılidir. Yəhudilərlə fiziki və mənəvi oxşarlıqları var...”.

Müasir “ərməni” adı, (eləcə də hay) qeyd olunduğu kimi, eyniadlı bölgə, əyalət adından götürülmüşdür, bu nə etnos, nə də irq adıdır. Həmin əyalətlərdə yaşayan başqa irqdən olan insanlara da “ərmən” (ve ya “hay”) deyilirdi.

Məşhur Mamikonyanlar, Baqratunilər nəslinin nümayəndələri, ilk ərməni-hay kralı sayılan parfiya mənşəli Arşak, Qriqor Luşavorič kimi görkəmlı adamların etnik mənşəyi - Asiya mənşəlidir və onların ərmənilərlə - haylarla irqi birliyi, genetik bağlılığı yoxdur.

ƏRMƏNİ-HAY DİLİ: Dünya alımlarının fikrincə, ərmənilər-haylar Hind-Avropa dil qrupuna aid olub proto-ərməni dilində danişırlar. Dilçi mütxəssislərin əksəriyyəti ərməni-hay dilinin yunan, alman və bolto-slavyan dillərilə areal (məkan) əlaqələri nəzərə alaraq onun Kiçik Asiyaya - İveriya, bəlkə də uzaq vilayətlərdən - Balkan yarımadasından gətirildiyini söyləyirlər.

Qədim Şərqi dillərinin, o cümlədən ərməni-hay qrabar dilinin bilicisi İ.M.Dyakonov hesab edir ki, ərməni-hay dili xaricdən gətirilmədir. Odur ki, bu dilin mənşeyinə, qədimi olmasına aid etibarlı, rəsmi mənbə, qaynaq yoxdur! Ərməni-hay qrabar dili asorların, türklərin, farslarm, yəhudilərin, parfiyalıların, yunanların dillərinin təsiri altında yaranmışdır.

Qədim ərməni-hay qrabar dili əsas üç inkişaf, təkamül mərhəlesi keçərək təkmilləşmiş və indiki müasir ədəbi dil (qrakan lezu) şəklinə düşmüş və hazırda bu dil məktəblərdə tədris olunur.

Ərməni-hay dilinin Mesrop Maştots əlifbası və ya Danyelli deyilən bu yazının Yenisey - göy türk oyma yazısı ilə bənzərliyi vardır. Bu əlifbanın 11 hərfi tamamilə göy türk əlifbasına bənzəyir.

M.Sədi Koçtaş: “Qrabar adlanan və Turan ünsürləri ilə zəngin olan ərməni (hay - müəllif) dili bu əlifbadan istifadə etmişdir”. Beşinci yüzillikdə dini xadim-katalikos Saak (İsak) Yunanistanda təhsil almış və ərməni-hay əlifbasının yaradıcısı Maştots Mesropla birlikdə İncili və bir çox başqa dini əsərləri ərməni-hay qrabar dilinə tərcümə etmişlər.

Ukrayna akademiki, şərqşunas A.E.Krimski ərməni-hay dilinin tarixinə, mənşeyinə toxunaraq yüz il bundan önce «köhnə» ərməni-hay dilinin Krım tatarlarının dilinə bənzərliyini qeyd etmişdir. Bu fikri ondan da öncə alımlardan Jana Deni və Tadeus Kovalevski söylemişlər.

Çağdaş rus alimi A.N.Qarkavets də «köhnə» ərməni-hay dilini dualarının türk dilində olmasını aşkarlamış və mətbuatda bu barədə çıxış etmiş, əsərini də «Qıpçaq yazılı ırsı» adlandırmışdır.

Etiraf edək ki, «Ərmənistən»ın özündə də (Matadaran kitabxanasında) ərməni-hay qrafikası ilə qədim türk dilində yazılmış kitablar saxlanır. Görünür, əski dövrlərdə ərmənilər-haylar Suriya dilində yox, məhz türk dilindən istifadə etmişlər.

Əmənilər-haylar xristian dinini türklərdən (qıpçaq-hun) götürdüklərini gizlətmirlər. Bunu qriqorian kilsəsinin tarixi də təsdiq edir. Həmin türklər ki, onlar üçün ilk məbədləri-kilsələri inşa edərək xaç nişanı (xoruq, qoruq) vermişlər. İlk ərməni-hay episkopları, keşişləri; o cümlədən Kardost və Makar hələ 4-cü yüzillikdə Dərbənddə uzun illər yaşayaraq türk ruhanilərindən dərs almış, dini-maariflənmə təlimi keçmiş və kilsələri üçün mövcud türkdilli kitabların üzünü köçürümlər. O dövrde türk dili, türk kitabları bütün dünyada ilahi kitablar sayılırdı. Bütün bu danışdqalarımız həyatda olubdur, faktdır və indi tarixə çevrilmişdir.

Təsadüfi deyil ki, Ərməniyyənin çarları, hakimləri də türk mənşəli adamları, nəsilleri qədim türk köklərinə bağlıdır (indi bu olaylar xoşumuza gəlməsə də harda isə hətta ikrah hissi doğursa da bu həqiqətdir). Odur ki, bu gün «Ərmənistən»ın toponimləri fondu – əsas etibarilə türk mənşəli, türk mənalı toponimlərdən ibarətdir. Bu da faktdır və onu inkar etmək qeyri mümkündür.

Türk dilinin ərməni-haylar tərəfindən hələ qədim vaxtlardan istifadə olunması faktı da inkar olunmazdır. Belə ki, qədim

ərməni-haylar dili – qədim türk dilinin dialektidir. Fikir verin, ərmənilər-haylar erməni-hay «yazısının atası» sayılan Maştotsa və rülmüş ad – «kertolahayr» titulu qədim türk dilinə mənsubdur və o «kert» - «kəs, doğra», «runi et», «ola»-«öyrət, təlim et», «ayr» - «izah edən, açıqlayan» deməkdir. Bu sözün ərməni-hay dilində tərcüməsi yoxdur! Bu qədim türk söyüdür!

Ərməni-hay tayfları müxtəlif tarixi dövrlərdə əsarətində olduqları dövlətin hakim dilində; farsca, yunanca və türkçə danışmışlar. Dünya şöhrətli tənqidçi-alim Je Normand yazır: "...Ərməni dilinin qədim köklərə malik olmasına heç bir sübut yoxdur!" Digər dilçi alımlardan Deleqarde Qoşə, Vindisman, Peterman da bu fikirdədirler. De Morqan isə qeyd edir ki, ərməni-hay dilində aysor, ibrani (ivrit), midiya, gürcü, minqrel, laz, urartu, nairi, iskit (skif, aşkenaz - müəllif), yunan, ərəb, türk, mongol, kurd, latin, rus, müasir və arxaik kəlmələri də vardır. Belə ki, bu gün işlek ərməni-hay dili fondunda 4 (dörd) min 200 (iki yüz) yalnız türk mənşəli söz vardır. Təkrar da olsa qeyd edək ki, xristianlıqdan öncə ərməni-hay yazıları olmadıqından ərməni-hay dilinin qədimliyini bildirən heç bir yazılı mənbə, sənəd yoxdur!

Qarabağ xanı Pənah Əli xanın "eşik ağası" Baharlımn nəvəsi, Azərbaycanın dəyərli ziyalısı, "Azərbaycan" adlı əsərin (1921-ci il) müəllifi Məhəmməd Həsən Vəliyev (Baharlı) ərməni-hay dili məsələsinə toxunaraq yazır: "...onlar hind-Avropa dillərinə məxsus olan ərməni (-hay-müəllif) dilində danışırlar. Qədim ərməni dili və yeni ərməni dili, bir-birindən fərqlənir. Yeni ərməni dili başqa qatışqlarla, əsasən, fars və türk elementləri ilə bezənmiş... qədim dillərindən fərqlənən xalq danışq dilidir. Bu dil həm də... ayrı-ayrı dialektləre ayrılır. Birinci dildə Azərbaycan, Ərmənistən, Gürcüstan, Şimali Qafqaz və Rusiya, ikinci dildə isə Türkiye, Macarıstan və Rumınıya ərməniləri danışırlar".

Məlumdur ki, Azərbaycanda yaşayan digər xalqlarla ünsiyətdə ərmənilər-hayların ümumi dili türk dili olmuşdur. Çağdaş ərməni-hay əlifbası 38 hərfdən ibarətdir.

Türk müəllifi M.Sədi Koçəşin ərməni-hay əlifbasında Yenisey-göytürk oyma yazısının oxşarlığından söhbət açması o deməkdir ki, ərməni-hay dilinin dərin elmi araşdırılmalara ehtiyacı

var. Hərçəndi saxtakar ərməni-hay alımları danışdıqları, yazdıqları ana dilinin qədimliyindən (Miladdan öncə) bəhs edən bolluca "əsərlər", məqalələr yazar, apardıqları, elmdən uzaq tədqiqat "işləri" ni sensasiya kanalına yönəldirlər (üzdəniraq alim Ayvazyanın ərməni dilinin "qədimliyi"ne dair yazılarını, tədqiqatını yada sahnə. Biz bu barədə yuxarıda yazmışıq).

Təbii olaraq meydana sual çıxır: Bəs Qarabağda məskunlaşdırılmış ərmənilər-haylar hansı dildə danışırlar? Cavab birmənalıdır - Qarabağ ərməniləri-hayları müasir ədəbi dili ("qrakan lezu") anlayır, başa düşür, lakin ədəbi dildə danışırlar. Onların bir qismi - İrandan, Türkiyədən buraya köçürülmüşlər, ərməni-hay dialektində danışırlar. Digər qismi, Miladın 7-ci yüzilindən, ərəblərin Albaniyani işgal etdikdən sonra onların "xeyir-duası" ilə "ərməniləşdirilmiş" yerli albanlar da həmin dialektdə ünsiyyətə girirlər.

Xaricdən Xocavənd bölgəsinə (keçmiş Hadrut, Martuni rayonları) köçürülmüş ərmənilər-haylar fəlin axırına "is", "is" və "ira" şəkilçisi əlavə etməklə danışırlar (kasıs - "gəlirsən", "kisis" - "gedirsən", "Şütira" - "tez ol" və s. və i.a.). Ərməni-hay ədəbi dilində ("qrakan lezu") "lavi" ("yaxşı") sözü Qarabağ ərməniləri-hayları tərəfindən "lev" şəklində işlənir. Ağdərə bölgəsində ("keçmiş Mardakert") məskunlaşmış ərmənilər-haylar isə "tez ol, tez gəl!" fəlini bambaşqa şəkildə deyir və yazılırlar: "beçit", "lağıra". Qarabağın "ərməniləşdirilmiş" yerli albanları da gəlmə ərmənilər-haylar kimi şifahı ərməni-hay dialektində danışırlar ki, buna xalq dili deyilir.

Xristianlıqdan əvvəl ərmənilər-haylar qonşu ölkələrin əhalisi kimi bütələrə, günəşə, aya, suya, torpağa, küləyə və digər təbiət və kainat varlığına sitayış etmişlər. İlk dəfə olaraq Təkallahlığı təbliğ edən xristian dini ərmənilər-haylar arasında dördüncü yüzilin ilk ilində yaranmışdır. Dini xadim Qriqor Lusavoričin səyləri sayesində bu din geniş yayılmış və möhkəmlənmişdir. Yeni dinin ilk mərkəzi Muş əyalətindəki Artaşat olmuşdur. Sonrakı yüzilliklərdə dini mərkəz Müşdan Eçmiədzinə ("üç kilsəyə"), daha sonra Tovinə, yedinci yüzillikdə yenidən Eçmiədzinə kö-

çürülmüşdür. O vaxtdan bəri ərməni-hay qriqorian apostol kilsəsinin dini mərkəzi Eçmiədzindir.

Ərməni-hay xristian kilsəsi Qriqor Lusovoriçin din qarşısındaki xidmətlərini dəyərləndirərək məzhəbi onun adı ilə Qriqorian adlandırmışdır.

Ərməni Qriqorian kilsəsi tarix boyu digər kilsələrlə (latın, alban, katolik...) rəqabət aparmış, mücadilə etmişdir.

1701-1702-ci illərdə Qriqorian dinini qəbul etmiş ərməni-hayların bir qismi Roma papasına meyl edərək katolikliyi qəbul etmişdir. Ərməni-hay katolikləri 1830-cu ildə müstəqil fəaliyyət göstərmək üçün Osmanlı dövlətindən rəsmi icazə aldılar. 20 il sonra Türkiyədə onların ilk katolik kilsəsi tikildi.

Beləliklə, ərmənilər-haylar harada, hansı dövlətdə yaşamışlarsa, münasibətdə olmuşlarsa, onlar bütün ərmənilər-hayları öz din - məzhəbinə çevirməyə çalışmışlar (bəzən dostcasına, bəzən də zorla, mücadilə yolu ilə).

Ərməni-hay irqi, dili, dini haqqında qısa məlumatlardan sonra keçək onların soyadlarına, bu adların mənşeyinə. Çünkü bu mənşədə də diqqəti çəkən ərməni-hay etnomənəvi aləminə işiq salan vacib məsələlər vardır.

Ərməni-hay dilinin fondunda, qeyd etdiyimiz kimi türk və digər əcnəbi dillərinə məxsus külli miqdarda söz və ifadələrlə yanaşı, saya gəlməyən miqdarda əcnəbi və xüsusi türk şəxs adları da mövcuddur.

Yəhudi dilinə məxsus "Adam" sözündən Adamyan, Yelisədən - Yegișe, İvandan - İonesyan, Avanesyan, Ovanesyan, Ohanesyan, Ebraemdən - Abramyan, Simondan - Simonyan, Zaxardan - Zaxaryan, Şaumdan - Şaumyan, Şmavon, Sambatdan - Smbatyan və s. və i.a. ərməni-hay soy adları üçün əsas olmuşdur.

Qədim yunan mənşəli sözlərdən: Andronik ("Andros" - adam) adından Andresyan, Anastas ("yeniden dirilmə" deməkdir), Qaspar ("usta" deməkdir), Qriqor ("Qriqoris" - "qıvrıqlaşan" deməkdir) sözündən Qriqoryan, Petros ("daş" deməkdir) adından - Petrosyan, Martirosdan ("şəhid") - Martirosyan, ölü dil sayılan latin dilindən götürülmüş Pavel ("əziz") ərməni-haylarda Pavel, Silva ("meşə") fars və parfiyalarda: Arşak, Baqrat, əslində Bağdad),

Vəraz, Vartan - Vartanyan, Zorab (əslində Zöhrab), Ervand ("cü-rətli"), Nerses (əslində Nerse), Trdat (Trdatyan), Meğran (Mehran), Miqrən ("iti, sürətli, tez"), qədim türklerdən; cinli tayfasılı bağlı Mamikun (ərmənilər-haylarda Mamikonyan), Vahan, Vaqarsak adlarını mənimsemış, sərf türk mənşəli, dil fondumuzda köklü sözler sayılan: baba, dədə, ata, ağa, bala, qara, igid, sarı, çoban, köçəri və s. və i.a. sözlerin axırına fars dilinə mənsub "yan" şəkilçiləri artırmaqla çoxsaylı ərməni-hay soyadları (familiya) yanmışdır: Babayan, Dadayan, Atayan, Ağayan, Balayan, Karayyan, İgidyan, Sarayan, Çobanyan, Koçaryan və s. və i.a.

Beləliklə, xalis türk mənşəli sözlərə, adlara "yan" fars şəkilçisi əlavə etməklə yüzlərlə, minlərlə ərməni-hay soy adları əmələ gəlmişdir.

Aşağıda soyadların daşıyıcıları (ərmənilər-haylar) bu gün (baxmayaraq ki, onların soydaşları gecə-gündüz usanmadan yüz ilə yaxın zaman ərzində nəsillərə ötürə-ötürə türkləri "ərməni soyqırımı"nda günahlandırmırıqda davam edirlər) Türkiyədə müxtəlif yüksək dövlət vəzifələrində - onlarla millət vəkilləri, senatorlar, xarici və daxili işlər nazirliklərində, maliyyə və ədliyyə nazirliklərində, bələdiyyə, kömrükxanalarda, 5 (beş) ictimai işlər nazirliklərində (5 nazirin beşi də ərməni-haydır; Marşal Karabet Arutyun Davudpaşa, Petros Hellacyan, Vəkil Qrikor Sinapyan, Qriqor Aqaton, Qabriel Noradukyan) çalışanların siyahısından bir qisminin adını əyani göstərek: Maqsudyan, Yazıçıyan, Yavrumyan, Balayan, Qaraçiyən, Şahinyan, Boyaqçiyən, Daşçıyan, Arzumanyan, Rəisyan, Səfəryan, Babayan, Dəmirçiyan, Tinqiryan, Balyan, Cinciyən, Həkimyan, Çərkəsyan, Xəndənyan, Aslanyan, Ərəmyan, Yüzbaşyan, Dərziyan, Mühəndisyan, Bərbəryan, Şirinyan, Atamyan... bütün ərməni-hay soyadlarının burada sadalamağa lüzum görmürəm.

Ərmənilər-haylar Azərbaycana qarşı elan olunmamış mühabibədə vuruşan əsgərlərinə ərəb sözü olan "fədai" deyirlər. Onlar, burada da hədəfdən uzaq düşərək, əcnəbi sözünü mənimsəyiblər. Axı, "fədailər" müsəlman dini - İslamin qorunması, varlığı uğruna ölümə belə getməyə, öz canlarını qurban verməyə, fəda etmə-

yə hazır olanlara deyirlər (Şah İsmayııl Xətainin ordusunda da belə fədailər olmuşdur).

Ərməni-hay saxtakar tarixçiləri Albaniyanı “Şərqi Ərməniyə” kimi qələmə verərək xüsusilə də Yuxarı (dağlıq) Qarabağın əhalisinin qədimdə ərmənilər-haylardan ibarət olması iddiasına uyğun don geyindərək alban şəxs adlarını: Oruz, Koris, Zober, Aran, Asay, Aratan, (Ərətan), Asparak, Xosgen (Qoçgen, Xoçken), Davtak, Xoçkar (Qoç-kür), Asan (Əsən), Sanatürk (massaget türk boyunun hökmədəri) və s. və i.a. ərmənilər-haylar arasında yayılmışdır. Bu gün qədim alban adlarını daşıyan ərməni-haylar öz adlarının mənşəyindən, haradan gəlməsindən, tarixi elmi həqiqətlərdən uzaqdırlar, xəbərsizdirler. Ərmənilərdə-haylarda, hətta “Kitabi Dədə Qorqud” dastanındaki Qorqud adından - Korkotyan soy adı yaratmışlar. “Ərməniləşdirilmiş” türk mənşəli şəxs adlarının bir qisminin mənşəyini nəzərdən keçirek; Aran (qədim türkçə “ərən” - “igid, cəsur, kişi” sözündəndir - alban çar adı). Ərbak (“ər” - “kişi, igid, döyüşkən”, “bak” - “bəy, tayfa başçısı” sözlərindən yaranmışdır), Asay (alban çarının adı, türkçə “as” - “iltifat, mərhəmet, əziz” sözlərindən və “ay” - şəkilcisindən ibarətdir. Qədim ərmənicə yazılışda isay - Esay adının şekli kimi qeyd olunmuşdur. Asayın areali genişdir. “Alban ölkəsinin tarixi - 1702-1722” əsərin müəllifi Yesay Həsəndir), Xosken (alban ruhanisinin adı, qədim türkçə “koçken” - “qartal” sözündəndir), Davtak (7-ci yüzillikdə alban şairinin adı, Midiyada Dayauk, Heredotda “Deyyok” şəxs adı ilə eynidir. “Dayı tək, dayı təkin, dayiya oxşar” kimi mənasındadır), Sumbat (TÜRKÇƏ “su” - “gözətçi, keşikçi” və “bat” - “mətin” «bahadır» - (Batı xanı xatırlayaq) - sözlərindən yaranmışdır), Tursun (Həsən Calalın nəvəsinin adı, türkçə “tursun” - “yaşasm, ömrür sursün” sözlərindəndir), Xoçkar (TÜRKÇƏ “xoç” - “qoç, döyüşkən” və “kür” - “səbatlı, möhkəm” sözlərindən yaranmışdır), Zober (m.ö. alban çarının adı, mənası “təmiz, nəcib, vicdanlı, qayda-qanunu sevən” deməkdir. Zober - xakasca - “zibər”, bəzi türk dillərində “çəpər”, buryat-monqolca “səbər” və s., 7-ci yüzillikdə türk bolqarlarının çarı Sabar, 9-cu yüzillikdə Arsak hakimi Savar eyni mənşəli, bir kökdəndirlər.

Baruk (TÜRKÇƏ “iri gövdəli”, “dolu bədənli” sözündəndir. Hun türk tayfalarında Əm-Bazuk şəxs adı ilə eyni kökdəndir) və s. və i.a.

Ərməni-haylar dini, xüsusilə ona məxsusi kilsə ədəbiyyatı yaradarkən hələ əski dövrlərdə türk dilindən, türk mənşəli sözlərdən, türklərin etnomənəvi dəyərlərindən geniş istifadə etmiş, yetərincə bəhrələnmişlər. Belə ki, ərməni-hay qrafikası ilə yazılmış türk dilində xeyli kitab mövcud idi. Üçüncü yüzillikdən bəri ötən zaman kəsiyində Dərbənddə oturmuş qıpçaq türklərə təmasda olması, xüsusilə kilsə adət-ənənələrinin, dini istilahların mənimşənilməsi onlara yardımçı olmuşdur.

Kilsələrdə Suriya dilində yox, ancaq əski türk dilində dualar, şərqilər oxunurdu.

Qədim türk dillərində yazılan dualar, şərqilər sonrakı yüzilliklərdə “Bibliya” vasitəsilə Rusiya ərazisində də geniş yayılmış və bizim dövrümüzə də gəlib çatmışdır.

Bakıda yaşayan L.F.İnçina danışındı ki, uşaqlığını Rusiya Federasiyası Orenburq vilayətinin Abdulin şəhərində yaşamışdır. Anası, Y.A.İnçina (qız soyadı Tsarevskaya) səhərləri və axşamları gizlinə çəkilərək 1890-cı illərdə əski slavyan əlifbasılı yazılib nəşr olunmuş “Bibliya”ni oxuyardı. «Onun səhifələrindəki dualar və şərqilər rus dilində olmadığından mən onları eşitsəm də başa düşə bilmirdim. Anamdan soruşanda ki, kitab nə dilində yazılmışdır, o cavablandırırdı ki, burada dualar və kilsə şərqiləri qədim türk dilindədir» - deyərdi.

Sonra, repressiya illerində bolşeviklər atamı tutdular, evimzdə olan kitablarla bərabər həmin “Bibliya” kitabını da müsadirə edib apardılar...

Qafqazda gəlmə ərməni-haylarla məskunlaşmış ərazidə türklərin (qıpçaqların) iştiraki ilə xüsusi kilsə binaları tikilmiş, üzü Şərqə - Altaya istiqamətləndirilmiş və onların üzərində türk ustalarının damğası - möhürü həkk olunmuşdur. (Zvardnots, Dvin, Kottavank, Cvari və s.) Katavank kilsəsinin divarında əski runi yazısını sağdan-sola oxuduqda məlum olur ki, o, monarx icması üçün inşa olunmuşdur (“monarx icması üçün qəbul et” Murad Aci).

Dördüncü yüzilliyin əvvəllərində xristianlıq Albaniyada, in-diki Ərmənistanda və İveriyada (Gürcüstanda) geniş yayılır və bir

mərkəzdən - Dərbənddən (Qıpçaq türklərinin hakimiyyəti dövründə) "Yeni xristianlığın" ilk mərkəzində idarə olunurdu və bu birgə fəaliyyət xeyli davam etmişdir. 311-ci ildə Bizans, sonra isə Roma da Altayda olduğu kimi Səma Allahını - Tenqrini təbliğ edən xristian dininə qatılmışdır. Ərməni yepiskopu Kardostun başçılığı altında yeddi seçmə keşif Dərbənd qala-şəhərində qıpçaq türklərinin yanında 14 il yaşamış, onların zəngin mədəniyyətini, türk adət-ənənələrini diqqətlə öyrənmiş, mətbəxilə yaxından tanış olmuş və hun dilində yazılar, mətnlər hazırlamışlar. Hətta burada Dərbənddə ərməni-hay Qriqorian kilsəsinin daimi nümayəndəsi yaşayırırdı. Az sonra Dərbəndə "axın" etmiş ərməni-hayların sayı artlığından qala-şəhərdə "ərməni məhəlləsi" salındı.

Qayıdaq mətləbə. Verdiyim məlumatlar söz gəlişi - ərməni-hay əlifbasının, dilinin, dininin yaranması tarixi haqqında eksklüziv (ayaqüstü) düşüncələrin oxucu üçün də maraqlı olacaqı zərurətindən irəli gəlir.

Ərmənilər-haylar öz "vətəni"ni qeyd olunduğu kimi, mövcud olmayan Hayastan adlandıırlar. Baxın, burada da bir qeyri-müəyyənlik hökm sürür, heç bir yazılı mənbədə "Hayastan" adlı ölkənin konkret coğrafi koordinatları, dövlət sərhədləri göstərilmir (?). qəribə məntiq deyilmə!

Heç də təsadüfi deyil ki, ərməni-haylarda belə bir deyim, bu gün də mövcuddur; iki tanış olmayan ərməni-hay rastlaşanda biri digərinə sual verir - "hayes, ya tork?" (tərcüməsini verirəm: "haysan, ya türk?").

Yəni, doğulduğu yer, haradan olması soruşturulmur. Çünkü ərməni-hayların (braqılərin) əzəldən vətəni olmamış və bu gün də yoxdur. Bu və ya digər xalqa məxsus torpaqlarda qaraçı həyatı yaşamışlar. İndi məskun olduqları Azərbaycan torpaqları yerləri isə ancaq və ancaq zoraklıq, işğal nəticəsində özlərinə "vətən" etmişlər!

Bu deyimin əksinə, iki azər türkü biri digərinə müraciətində belə deyir: "Haralısan, hansı bölgədən?". Yəni, sualın bu səpgidə qoyuluşundan heç də yerlipərestlik məqsədi güdülmür, əksinə sual verən soydaşımız ünsiyyət qurmaq, yaxın olmaq üçün konkret Azərbaycanın hansı bölgəsində olmasını öyrənməkdə orada qohum, dostu, tanışı olub-olmadığını özü üçün dəqiqləşdirmək istəyir. Yəni

sadəcə olaraq maraqlandığı bölgəyə nə dərəcədə bağlılığını öyrənmək zorunda olur. Burada başqa məna axtarmaq lazım deyil. Fəqət, Vətənimiz çox qədimdən bəllidir, o bizim çağdaş nəslimizə ulu balarımızdan qalmış və adı da - Azərbaycandır!

Yuxarıda qeyd etdik ki, Şərqi Anadoluda - "Armini" ("Örman") və "Hayasa" adlı əyalətlərə vaxtilə frigiyalıların tərkibində gəlmiş qacqın adsız tayfalar çox sonralar iki müxtəlif adla tanmışlar; əyalətlərin adı ilə onlara "ərməni" və "hay" deyilmişdir. bu əyalətlərdə yaşayan və etnik baxımdan çox müxtəlif olan bütün sakinlər də müvafiq olaraq eyni mənada "ərməni" və "hay" adlandırmışlar. Deməli, ərmənilərin-hayların nə milli adı, nə də öz vətəni olmamışdır. Kiçik Asiyaya da gəlmədilər.

Gəlib məskunlaşdıqları torpaqlarda artaraq qeyri-tayfaları, o cümlədən kiçik türk boylarını sıxışdıraraq çoxluq təşkil etmiş və həmin yerləri özlərinə "vətən" eləmişlər (Kilikiya). Daha doğrusu, gəlmələr vətən anlamını önce xəyallarında yaratmış, sonrakı on, yüzilliklərdə savaşlar, qırğınlar hesabına onu materiallaşdırmağa can atmış və bu məqsədə müəyyən mənada nail olmuşlar. Özlərinə süni yolla "vətən" yaradan ərməni-hay tayfaları həmin üsulla da əksər halda saxtakarlıqla özlərinə tarix yazış yaratmışlar.

Odur ki, bu tarixi həqiqətləri bilən rus alımları haqlı olaraq yarı ciddi, yarı zarafatla qeyd edirlər ki, "ərmənilərin-hayların tarixi yox (axı Vətən olmayan yerde hansı tarixdən danişmaq olar?! - müəllif), tarixçiləri var, Azərbaycan (Türklerinin) isə əksinə tarixi var, onu yazarları yetərinçə deyil!"

Görünür, Güney, Quzey və Qərbi Azərbaycanın ayrılıqda yox, vahid, bütöv halda Vətənimizin əsl tarixinin yazılması çağdaş və gələcəkdə ziyahlarımızın - alim və tarixçilərimizin öhdəsinə düşür və bu gün onun təməli qoyulur. Bu taleyüklü vəzifənin yerinə yetirilməsinə şəxsən məndə şəkk-şübə yoxdur! Tarixi proses ona doğru irəliləyir.

ƏRMƏNİLƏRİN-HAYLARIN “TORPAQ İDDİALARI”

Ərmənilərin-hayların Azərbaycana qarşı “torpaq iddiaları”nın məqsəd, məzmunu və səbəbləri haqqında media səhifələrində, radio və televiziyyada kifayət qədər yazıldılarını, danişildiyini, yayılmışlığını və oxucuların adı çəkilən “problem”dən az-çox məlumatları olduğunu nəzərə alaraq, “Böyük Hayastan”ın (antik mənbələrdə “Arminiya, Armenikan”, türk və ərəblərdə “Ərməniyə”) tarixdə mövcudluğuna dair indinin özündə də şübhə oyadan bir neçə tarixi məqama aydınlıq götirməyi özümə borc bilirəm və düşüncələrimi sizinlə bölüşmək istəyirəm.

Bütün sivil dünyasına məlumdur ki, millətçi ərməni-hay müəllifləri həyatı reallıqlardan uzaqlaşaraq tarix boyu öz uydurma “torpaq iddiaları”nı, başqa dünya xalqlarından fərqli olaraq, mütəmadi süni olaraq artan iki formada gündəmə çıxarmışlar. Onların birinci iddiasına görə Qafqaz Albaniyasına məxsus ərazilərin müəyyən hissəsi Kür-Araz çayları arasındaki torpaqlar, yəni tarixi Arsak (Qarabağın dağlıq hissəsi - müəllif), Uti və Paytakaran (qədim Bərdə və Balasakan, indiki Beyləqan bölgələri) vilayətləri, (Qarabağın aran hissəsi) guya qədim vaxtlardan “yerli ərmənilər”in əraziləri imiş.

İkinci iddiaya görə, bir az da “iştahaya” gələrək, Quzey Azərbaycanı - qədim Qafqaz Albaniyasının bütövlükde ərazisi “ərməniləşdirilir və özünüküleşdirilir”. Daha konkret və açıq deşək, Albaniyanın torpaqları “Şərqi Hayastan” adlandırılır.

Tarixi həqiqətləri saxtalaşdırmağa verdiş etmiş, alışmış ərməni-hay müəlliflərinin eksəriyyətinin irəli sürdükləri birinci iddiyanı hələ miladın 7-ci yüzilində Anani Şirakatsi ortaya atmışdır. O yazar ki, Kür və Araz çaylarının arasındaki ərazi, Arsak, Uti və Paytakaran vilayətləri, guya hələ çox qədim zamanlardan ərmənilərin-hayların olub və yalnız miladın 387-ci ilində tarixi olaylar nəticəsində Hayastan (sərhədləri, hüdudları məlum olmayan) diz çökdürüləndə onun işgal etdiyi torpaqlar İranla Bizans arasında bölüşdürülmüş, adı çəkilən alban vilayətləri Albaniyaya, üstəlik Quqark vilayəti isə Gürcüstana birləşdirilmişdir.

Ərmənilərin-hayların ikinci “torpaq iddiası” bütün dünya ictimaiyyətinə məlum olan “Böyük Hayastan” (qəzet, jurnal və kitablarda səhvən “Ermənistən” yazılır) yaratmaq xülyasıyla bağlı olub bu əsəssiz ideyaya xidmət edir. Üç dəniz - Aralıq, Qara və Xəzər dənizləri arasındaki geniş ərazilərə sahib olmağa can atan ərmənilər-haylar Albaniyanın bütün torpaqlarının onlara mənsub olduğunu gündəmə gətirməklə, Xəzər, Qara və Aralıq dənizlərinə çıxmaq niyyəti güdürlər (F.Məmmədova da belə düşünür?)

“Böyük Hayastan” adlı dövlət guya e.ə. 95-ci ildən 56-ci ilərə qədər mövcud olmuşdur. Həmin dövrə ərmənilər-haylara hökmədarlıq etmiş, mənşəcə parfiyalı II Tiqrən (ərmənilər-haylar onu da “ərməniləşdirib” özünüküleşdirşələr də fransız Jorj de Molevil bu saxtakarlığı, uydurmanı ifşa etmişdir. Bu barədə yuxarıda yazımışaq) işgal etdiyi bütün torpaqlardan, o cümlədən Albaniya və Gürcüstana məxsus torpaqlardan imtina etdirilmiş, özü isə Romanın tabeliyində saxlanılmışdır...

Ərmənilərin-hayların növbəti “torpaq iddiaları” 8-ci yüzilliyyə - ərəb işgali dövrünə təsadüf edir. Ərməni-hay saxtakar tarixçiləri Aranın (Albaniyamın sonrakı adı) ərəb xilafətinin tərkibində yaradılmış, coğrafi bölgündən “Ərməniyyə” inzibati vahidinin də “Quzey Azərbaycan” Hayastana (“Ərməniyyə”yə) aid olduğunu sübut etmək üçün bir “dəlil” sayırlar.

Bu utopiyaya xidmət edən, ona tarixi don geyindirmək istəyile hələ 1983-cü ildə (Sovet hökumətinin dövründə) İrəvanda “Hayastan və onun həmsərhəd ölkələri 701-862-ci illərdə” adlı bir qondarma xəritə çap olunur (müəllifi qatı millətçi S.Yeremyandır). Müəllifin “fikrincə”, guya ərəbler Cənubi Qafqazı işgal etməklə Albaniyanın süqutu nəticəsində onun torpaqları “Ərməniyyə” adında ərəb inzibati bölgüsünə qatılaraq mexaniki olaraq ərməni-hay torpaqlarına çevrilmişdir (bu sərsəmlik deyilmə?). Əslində, “Ərməniyyə” ərəb inzibati bölgüsündə olan ərazilər heç də “Ərməniyyə torpaqları” demək deyildir (V.Piriyev).

Görkəmli alim, akademik Z.M.Bünyadov, tarixçi alim H.M.Vəlihanlı və digər sağlam fikirli albanşunas alimlərimiz tərəfindən bu məsələ yetərincə öyrənilmiş, araşdırılmış, tədqiq edilmiş və tutarlı cavab verilmişdir. Bununla belə, tarixi gerçəklili-

yi bir daha xatrlatsaq, güman edirəm, mövzunun aktuallığına heç də xələl gətirməz.

Məlumdur ki, 8-ci yüzilliyin əvvəllərində ərəb xilafəti Cənubi Qafqazda işgal etdiyi torpaqları idarə etmək üçün coğrafi anlamda inzibati ərazi bölgüsü (vahidi) kimi “Ərməniyyə”lər yaratmışdır. Bu regionlara Ərməniyyə, Aran (alban), Gürcüstan və xeyli başqa ölkələr də daxil edilir. Yaradılmış yeni inzibati bölgələrə yalnız ərəb canişinləri başçılıq edirdilər. Ərəb coğrafıyaçısı İbn Xordadbeh bu məsələyə aydınlıq gətirərək göstərir ki, xəlifə Qafqazda işgal etdiyi ölkələrdən ibarət 4 (dörd) “Ərməniyyə” adlı inzibati bölgü yaratdı (Türkiyənin qədim “Ərmin”, “Ərminə” vilayətlərini yada salaq). Belə ki, Birinci “Ərməniyyə” inzibati bölgüsünə; Əs-Sisəcan, Arran, Bərdə, Beyləqan, Qəbələ, Şirvan və Tiflis daxil idi. İkinci “Ərməniyyəyə”: Curzan, Suğdəbil, Bab Toyruz, Qubad əl-Yəkz; üçüncü Ərməniyyəyə: Bəsfuracan, Təbil, Sirac, Bağravand, Həşşəvə və nəhayət, dördüncü “Ərməniyyəyə”: Şimşət, Xəlat, Qalıqala, Arçıq, Bacuneys aid idi”.

Müəllif fikrini davam etdirərək daha sonra qeyd edir ki, “Arran, Curcan, Əs-Sisəcan (yəni, Sisakan, sonra Zəngəzur, indi Sisian) vilayətləri - xəzərlərin, Dəbil, Nəşavə (Naxçıvan), Sirac (Şirak), Bağravand, Xəlat, Bacuneys (Peçeneq) - rumların (Bizansın) ölkəsindədir”.

Göründüyü kimi, ərəb istilası dövründə “Ərməniyyə”nin (Hayastanın) yarısı xəzərlərin, ikinci yarısı Bizans dövlətinin hakimiyyəti altında idi.

Beləliklə, qaynaqlardan məlum olur ki, ərəblər Cənubi Qafqazda əsarətə aldıqları ölkələri yeni inzibati bölgüdə birləşdirərək həmin inzibati ərazi vahidi çərçivəsində onlara şərti, coğrafi anlamda “Ərməniyyə” adı vermişlər. Tarixi həqiqət, gerçəklilik bundan ibarətdir!

Mənbələrdən o da məlumdur ki, hələ qədim zamanlardan, miladdan da xeyli öncə Qarabağ bölgəsi öz cins atları ilə məşhur idi. Bunu Strabon da qeyd edir. O yazar ki, “Ərməniyyənin əyalətləri Favena, habelə Kambisena və ən çoxsaylı at verən Orxistendir” (Qarabağ - müəllif).

Yəqin indi bizi və oxucuları maraqlandıran Qarabağın əfsanəvi cins atları yox, Orxistenenin (Arsakin) Ərməniyyə (Hayastan) əyaləti olması haqqında həqiqətlərin aşkar çıxarılmasıdır.

Önce yunan tarixcisinin verdiyi bu məlumatdan aydın olmur Orxistenenin (Arsakin) hansı hissəsi Ərməniyyəyə məxsus idi? Əzəl alban torpaqları olan Arsak, ancaq təcavüz, işgal nəticəsində özü də müvəqqəti ərməni-hay dövlətinə qatla bilərdi. Həmin Strabon sonra yazar ki, “Ərməniyyə qabaqlar “kiçik bir ölkə idi və yalnız e.e. 2-ci yüzillikdən qonşu ölkələrdən qopardığı əyalətlər hesabına öz ərazisini genişləndirə bilmişdi”.

Elm aləminə o da çoxdan məlumdur ki, bu “kiçik ölkə”nin sakinləri - əksər əhalisini təşkil edən ərmənilər-haylar e.e. 5-ci yüzildə yaşışmış Heredotun yazdığı kimi Dəclə və Fərat çaylarının mənəbə aldığı dağlıq ərazidə yerləşmişdilər (indiki Türkiyənin şimal-şərqində). Deməli, xeyli sonralar e.e. 2-ci yüzillikdən tez olmayaraq Orxistenenin (Arsakm - müəllif) Ərməniyyə ilə həm-sərhəd hissəsi zəbt oluna bilərdi. Həqiqətən də həmin dövrdə böyük imperiyaların (Bizans, Roma, İran) başı öz aralarında yaranmış çekişmələrə qarışından dərhal istifadə edən ərməni-hay knyazları (çarları) parfiyah II Tiqrəninin başçılığı altında, yuxarıda qeyd olunduğu kimi, qonşu ölkələrin işgali hesabına hüdudları dəqiq məlum olmayan “Böyük Hayastan” dövləti yaratmışdilar. Lakin bir daha təkrar edirəm, onun ömrü qısa olmuşdur. “Böyük Hayastan”ın sonrakı aqibəti artıq oxuculara məlumdur.

Tarixi faktdır ki, miladın 1-ci yüziliyində Arsak (Orxistena) artıq Alban ərazisi - öz doğma dövləti - Albaniyamn tərkibində idi. Ərməni-hay tarixçisi M.Xorenatsi, alban tarixçisi M.Kalan-kaytuklu da yazırlar ki, 1-ci yüzillikdə alban çarı Aran - “Araz çayından Xunan (Hunan - müəllif) qalasına qədər Alban ölkəsinin ovalıqlarını və dağlıq ərazini irsən miras olaraq aldı”.

Buradan birmənalı aşkar olur ki, Alban torpaqları; onun düzən və dağlıq yerləri vahid bir ölkəyə - Albaniyaya məxsus idi.

“Deyilənə görə, Aranın nəslindən olan məşhur və cəsür ərenlərin çoxunu çar Vologez özü hakim təyin etmişdi. Uti, Girdiman, Tsoved və Qarqar knyazlarında yaşayan xalqlar da Aranın nəslindəndir”. İqtibasdan göründüyü kimi, Şimali Azərbaycanda

(Qafqaz Albaniyasında - müəllif) alban özünü adlandırması mən-bə onu Qarabağdan başlamış qədim türkçədə “mehriban, mülayim” anlamında işləndiyi göstərir. Aranın hakim təyin edilməsi ilə ölkə də Aran adlanır” (X.Xəlilli).

Arxeoloji, etnoqrafik və tarixi qaynaqlardan dağlıq və aran Qarabağ - vahid bir anlamda Qafqaz Albaniyasının etnomərkəzi kimi tanınır. Heç də təsadüfi deyil ki, məlum tarixi hadisələrdən sonra (xəzərlərin şimaldan Qafqaz Albaniyasına fasiləsiz hücumları nəticəsində) dövlətin paytaxtı “Arranın qəlbi - Qarabağın ana şəhəri” Bərdəyə köçürürlür (552-ci il).



Tarixi Amaras (Ağoğlan) məbədi (Xocavənd bölgəsi)

Digər bir etibarlı dəlil. 5-ci yüzilliyin ərməni-hay tarixçisi Favst Buzand 3-cü yüzilliyin əvvellərinə aid hadisələrdən bəhs edərkən, Albaniyanın şimal-şərqində öldürülmüş xristian missioneri parfiya mənşəli Qriqorisin “Alban torpağında” dəfn olunduğunu yazar. Dərbənd yaxınlığında Xəzərin sahilində olan Vatinian adlı çöldə öldürülmüş Albaniyanın ikinci xristian missioneri, müqəddəs Qriqorisin (birinci xristian missioner 1-ci yüzillikdə Yerusalem'dan gəlmış Yelise olmuşdur) Amaras kendindəki (indiki Xocavənd bölgəsində) qəbri üstündə alban şahı III Vaçaqan tərə-

findən sövmə tikilmiş, kəndin özündə isə kilsə ucaldılmışdır (T.Məmmədov).

“Albaniya tarixi”ndən də məlum olur ki, bu missionerin qəbərini ərməni-hay carları yox, məhz alban carları ziyarət edirdilər.

Bələliklə, qaynaqların etibarlı məlumatlarından birmənalı aydın olur ki, Arsak, Uti və Paytakaran vilayətləri tarixi. Qarabağın, onun dağlıq və aran əraziləri vahid durumda Qafqaz Albaniyasının tərkib hissəsi olaraq miladın 1-ci yüzilliyindən 20-ci yüzilliyinə qədər zaman kəsiyində Azərbaycana məxsus olub.

TARİXDƏ “ƏRMƏNİ MƏSƏLƏSİ” VƏ QIRĞINLAR

(Yaxud Qarabağ 1918-1920-ci və sonrakı illərdə)

Tarixi mənbələrdən və aparılmış elmi tədqiqat materiallarından aşkar olur ki, 18-ci yüzillikdə Qarabağ torpaqlarında məskunlaşmış xristian Xəmsə məlikliyində güclü alban tayfasının mövcudluğu rus imperiyasında yerli müsəlman əhalisinə təzyiq göstərmək vasitəsi kimi Qafqazda iki yeni müstəqil ərməni və alban dövlətləri yaratmaq planları hazırlanır, dövlət səviyyəsində müzakirəyə çıxılır. Lakin alban türklərinin yerli müsəlman türklərlə etnik bağlılığı, eyni etnosa mənsubluğu aydınlaşanda Rusiya ilkin planından imtina etməli olur və albanları ərmənilər-haylar vasitəsilə Azərbaycanın xəritəsində silməyə qərar verir (?!)...

Xristian car Rusiyasının, sonra da onu əvəz edən sovet imperiyasının yeritidləri müstəmləkəçilik siyaseti ərməni-hay milletçilərinin dəyirmanına su tökür, altdan-altdan qızışdırır, onlarda - içlərində yüzilliklər boyu qaynayan, münbit Azərbaycan torpaqlarına sahib durmaq, müstəqil monoetnik ərməni-hay dövləti yaratmaq ehtirasını, isteyini daha da gücləndirirdi. Uzun illər boyu ərməni-hay separatçılarının xarici imperialist dövlətlərindən güclü dəstək alması Azərbaycanın bütövlüyünə tehlükə yaratmaqla bərabər, Rus-İran müharibəsi zamanı car Rusiyası Qafqazda öz mövqeyini daha da möhkəmlətmek niyyətli bölgənin müxtəlif ərazilərində məskunlaşmış gəlmə ərməni-hay ailələrini işgal al-

tında saxladığı Azərbaycan torpaqlarına, o cümlədən Qarabağa köçürürdü.

Beləliklə, Qarabağ əhalisinin etnik tərkibini dəyişməklə, Rusiya Qafqazda özünün potensial sosial bazasını genişləndirir və bunu ilk növbədə ermənilərin-haylarm hesabına edir. Beləliklə, çar I Pyotrun bizə - Azərbaycan türklerinin mənafeyinə dabandabana zidd olan bədnəm “vəsiyyətnaməsi” addım-addum, ardıcıl surətdə həyata keçirilirdi.

Rusyanın Qafqazda müstəmləkəçilik siyasetini daha təsirli etmək məqsədilə imperatorluğun dəhlizlərində hazırlanmış “Qarabağ əyalətinin təsviri” adlı sənədin imperiyaya sadıq çar məmurları və zabitləri tərəfindən reallaşması (sənəd Qafqazda, önce də Qarabağda milli, dini prinsiplərin total dəyişdirilməsini nəzərdə tuturdu) öz dağıdıcı mahiyyətini göstərdi. Tarixdə mübariz, yüziliklər boyu düşmənə qarşı barışmaz olan, baş əyməyən cəngavər, hərbçi xalq kimi tanınan, Şərq sivilizasiyasının, mədəniyyətinin formallaşmasında və tərəqqi etməsində mühüm rolə malik alban və müsəlman türkərin varlığı, mövcudluğu, aborigenliyi inkar edildi, danıldı. Alban və müsəlman türkləri, “Rusiyada və dünyada haqqında mənfi obrax yaradılmış “tatar” kimi rəsmi qeyd olundu.

Beləliklə, Qarabağda yaşayan əhalinin etnik mənsubiyyəti tatar və erməni kimi göstərildi” (X.Xəllili).

1823-cü ildə Rusiya hökumətinin həqiqi müşaviri Moqilevski və polkovnik rütbəli Yermolov tərəfindən tərtib olunmuş rəsmi sənəddə yazılır ki, Qarabağ xanlığında 90 min nəfər əhali yaşayırı. Bir şəhər (Şuşa - müəllif). 600 kənd var idi ki, onun 150-də xristian albanların nəsil davamçılarıyla bərabər ermənilər-haylar da məskunlaşlığı halda, sənəddə, ancaq ermənilər-haylar göstərilir, alban türkərinin adı belə çəkilmir (?!). Bu, Rusyanın ideoloji təxribatının bariz nümunəsi deyilmi?! Digər tərəfdən, Qarabağın etnik tərkibinə, onun mənəviyyatma Nadir şah Əfşarın həyata keçirdiyi deportasiya isləhatı da çox mənfi təsir göstərmüşdi.

Məlum olduğu kimi, onun fermanıla on minlərlə Qarabağ elatı - türk ailələri İran ərazisine - Xorasana və İran əsəratində olan digər əcnəbi ölkələrə köçürülmüş, sürgün edilmişdir. Hə-

çənd şahın ölümündən sonra qarabaqlıların cüzi bir hissəsi qəriblikdən vətənə qayıtmışdı.

19-cu yüzilliyin 20-30-cu illərində Rus-Türkiyə, Rus-İran mühəribələrinin rusların xeyrinə nəticələnməsilə əlaqədar Türkiyə və İrandan Qafqaza, o cümlədən Azərbaycana kütləvi şəkildə erməni-hay axını, miqrasiyası təşkil olundu. Belə ki, bir neçə il ərzində ancaq Qarabağ mahalma 130 mindən çox erməni-hay köçürülmüşdür.

Rus müəllifi H.İ.Şavrovun rəsmi məlumatına əsasən, bu rəqəm daha çox 200 min təşkil edir. A.S.Qriboyedov (o dövrə Rusyanın İrandakı səlahiyyətli səfiri) ermənilər-hayların köçürülməsinin səbəbkarı Rusiya olduğunu təsdiq edir.

Gelmə ermənilər-haylar saxta sənədlər düzəldərək onun vasitəsilə Qarabağın ən münbit, məhsuldar torpaqlarına sahib durur, özünükülüəşdirirdilər. Beləliklə, xarici qonşu müsəlman ölkələrindən məhz Qarabağ ərməni-hay ailələrinin miqrasiya olunması onun etnik tərkibini zorakılığa, tarixi toponimlərinin bir qisminin dəyişdirilməsinə məruz qoydu və bu rus - müstəmləkəçilik mütrəce siyaseti 20-ci yüzilliyin əvvəllərində və sonunda ağır faciələrlə nəticələndi. Bu faciələr - insan qırğını, öncə Azərbaycanın qonşuluğunda, qardaş Türkiyənin hüdudlarında, onun bir sıra ermənilər-haylar məskunlaşmış vilayətlərində başladı... və sonra ərməni-hay vandalizmi Türkiyənin sərhədlərini aşaraq Azərbaycana, onun Qərb, Şərq və şimal bölgələrini (Türk-Oğuz, Bakı, Şamaxı, İsmayılli, Kürdəmir, Quba və s.) əhatə etdi. Rusiyadan sonra Fransadan və Ingiltərədən, daha haradan və kimlərdən dəstək alan ərməni-hay milletçilərinin, qriqorian kilsə xadimlərinin iç üzünü, xislətini açmaq, olduğu kimi göstərmək üçün öncə Türkiyə, sonra isə Azərbaycanda onların törətdikləri vəhşiliklərlə, insan qırğını ilə bağlı tarixi faktlara müraciət edək.

Qərb “sivilizasiya mərkəzləri”nin siyasetçiləri tərəfindən ölçülüb-biçilmiş, Türkiyə ərazisində etnik toqquşmalara tuşlanmış və 1860-ci ildən sonra ortaya atılmış “ərməni məsələsi” 1-ci dönya müharibəsinin axırında çox acı bir sonluqla bitmişdir.

Edqar Qranville yazar ki, “əslində bu, xarici intriqaların süni şəkildə yaratdığı düşmənçilikdir. Türk-ərməni münasibətlərinin

keçmişinə nəzər saldıqda, bu iki irqin yüzillər boyu... dostcasına yaşıdiqları görünər...”.

Osinanlı Türkiyəsinin qüdrətindən ehtiyat edən, qısqancılıqdan gözü götürməyən imperialist qüvvələr tərəfindən onu daxildən zəiflətmək, sarsıtmaq və parçalamaq üçün, səni olaraq “ərməni məsələsi” gündəmə gətirilmiş və bu, əslində başda çar Rusiyası olmaqla xarici dövlətlərin iştirakı ilə Türkiyə hökuməti və xalqma qarşı qırğınlar həyata keçirilməsi planı idi.

Mövcud dövlətə qarşı ərmənilər-haylar arasında narazılıq “toxumu” səpmək, onları bir mərkəzdə birləşdirmək... və nəhayət, Türkiyə ərazisində müstəqil ərməni-hay dövləti yaratmaq məqsədilə 1860-1880-ci illərdə onlarla cəmiyyət və partiyalar yaradılır (“Xeyriyyə cəmiyyəti”, “Fədakarlar cəmiyyəti”, “Araratlı”, “Məktəbsevərlər”, “Şərqli”, “Kilikiya”, “Ərmənilərin birləşmiş cəmiyyəti” və s. və i.a.). 1887 və 1890-ci illərdə “inqilabi” prinsiplər əsasında İsvəçrədə “Hnçak” (“Zəng”), Tiflisdə isə “Daşnaksyutun” partiyaları meydana gəlir və dərhal millətçi ərmənilər-hayları öz ətrafında cəmləşdirir. Bu partiyaların məqsədi - ilk növbədə “lazım olan yerlərdə üsyənlər qaldırmaq, gəncləri silahlandırmaq...” idi. Tezliklə Rusiyadan silah, sursat gətirildi və ərməni-hay quldur dəstələri yaradıldı. Onlarm əlilə neçə-neçə türk kəndləri yandırıldı, viran qoyuldu, ərenləri cəbhədə olan qadınlar, uşaqlar və qocalar qətlə yetirildi.

Yalnız Zeytunda qaldırılmış ərməni-hay silahlı üsyəni qışlaqda yerləşən 600 türk əsgəri və zabitinin öldürülməsilə nəticələndi. Üsyənlər Van bölgəsində, Sasunda, Qom, Zovasar, Apaqana, Qomer, Qurana, Samiram bölgələrini də bürüdü. Şiddətli vuruşmalarda onlarla insanın həyatına son qoyuldu.

1905-ci ildə Osmanlı padşahına sui-qəsd edildi. Dörd il sonra Adanada alovlanan ərməni-hay üsyəni Bakıda əks-səda verdi - ərmənilər-haylarla Azərbaycan türkləri arasında 4 gün toqquşma və vuruşmalar oldu. Ərməni-hay qarşılurmazı, ixtişəşlər Qarabağa - ərmənilərin-hayların six yaşadığı bölgelərə - Şuşa və Gəncə bölgələrinə yayıldı, hər iki tərəfdən ölenlər, yaralananlar oldu.

Rusiya, Fransa və İngiltərə, hətta Amerikadan Türkiyəyə göndərilmiş cəsus emissarlar ərməniləri-hayları qızışdırır, türklərə qarşı daha amansız olmağa təhrik edirdilər. Beleliklə, ərməni məsələsi” adlı təcavüz maşını işə salındı. Bu səbəbdən 600 illik normal türk-ərməni münasibətlərinə son qoyuldu (M.S.Koças “Tarixdə ərmənilər və türk-ərməni münasibətləri”, Bakı, 1998)”.

I Dünya müharibəsi başlayanda rus ordusunda artıq yüz mindən çox ərməni-hay əsgəri və zabiti var idi. Bundan 15 mini yalnız Qafqaz cəbhəsində Osmanlı ordusuna qarşı vuruşdurdu. Türk ordusundakı ərməniləri-hayları isə Türk dövlətinin onlara verdiyi silahla rus ordusu tərəfə keçərək, həmin silahları türklərə qarşı çevirirdilər. Onlar cəsusluqda, xəyanətdə də geri qalmırdılar...

Arxa cəbhədə qalan əli silah tutan bütün ərmənilər-haylar da silaha sarılmışdır. Kilsələr, məktəblər silah və sursat anbarına çevrilmişdi. Türk ordusuna arxadan hücumlar edərək onun təcəhizatını, normal müharibə fəaliyyətini pozurdular...

Osmanlı ordusunun harada, necə yerləşdirilməsi haqqında mühüm əhəmiyyət kəsb edən məlumatları düşmənə çatdırır, arxadan zərbə vururdular. Belə ki, Şərqi cəbhəsində Sarıqamış yaxınlığında “Allahu Əkbər” dağlarında sərt qış şəraitində ağır vəziyyətə düşmüş 90 minlik türk ordusu haqqında ərməni-hay cəsusu cəbhədən geri çəkilən rus komandanlığının məlumat vermiş, rus ordusu dərhal geri döñərek 90 min türk əsgəri və zabitini əsir almadan məhv etmişdir. Bax budur, ərməni-hay xisliyi, satqınlığı!

Digər tərəfdən silahlı ərməni-hay dəstələri arxa cəbhədə türk kəndlərinə qəfləti basqınlar edir, dinc, silahsız əhalini qəddarcasına qırır, sonra da qəsdən dağlara çəkilir, türk əsgərlərini bilərəkdən soydaşları yaşıyan kəndlərə hücum etməyə təhrik edir, təxribatlar yaradırıdlar ki, sonra havadar ölkələrin mətbuatında ucadan hayqırıb “ərməni soyqırımı” haqqında hay-həşir qaldırsınlar, türklərə qarşı beynəlxalq rəy, fikir yaratsınlar.

Ərməni-hay xəyanətdən narahatçılıq keçirən Osmanlı hökuməti təmkin və müdriklik nümayiş etdirərək cəbhəyə yaxın bölgələrdə sıx yaşıyan ərməni-hay əhalisini ölkənin cənubuna, təhlükəsiz ərazilərə köçürməklə, azgınlaşmış ərməni-hay silahlılarını ərzaq və sursatla təchizat və təminatdan məhrum etməklə,

iki ateş arasında qalmış türk xalqını da gələcək qırğınlardan, fəciələrdən xilas etmiş oldu.

Bununla belə, 1914-cü ilin sentyabrında “Daşnaksyutun” komitəsinin təşkil etdiyi üşyanlar İzmir, Bursa, Adana, Urfa, Mardin, Elazığ, Bitlis, Erzurum, Diyarbakır, Sivas, Trabzon, Ankara və digər şəhər və bölgələri də bürüdü. Silahlı erməni-hay dəstələri rus süngüsün köməyilə Van bölgəsinə soxulub onu tutdular. Burada qəhrəmancasına vuruşan türk əsgərləri və zabitlərini qırdılar. Bundan əlavə 1500 nəfərdən çox dinc əhalisi, qadın, uşaq və qocalar vəhşicəsinə qətlə yetirildi.

1915-ci ilin aprel ayında Van (Van toponimi türk mənşəli olub «Bia» şəklində qeydə alınmışdır. «B» - «V» səs keçidi nəticəsində bu şəkile düşmüşdür Bia isə türk dillərində «su, göl» deməkdir) bölgəsində yaşayan ermənilər-haylar “ürəklənərək” qubernatoru da qovdular. Daşnak partiyasının fəal üzvü (keçmiş deputat) Pasdermadyan qubernatorun yerini tutdu. Cırtdan erməni-hay dövləti yaradılması elan olundu. Bu xəbəri eşidən ermənilər-haylar Türkiyənin hər tərəfindən Van bölgəsinə axışdılar. Qısa müddət ərzində onların sayı burada 250 minə çatdı.

Türkiyə tarixində misli görünməmiş erməni-hay xəyanətinə, fransız, ingilis və rus zoraklığına məruz qaldı. Ümid yeri bir Allaha, bir də özlərinə - mətin türk iradəsi, türk ruhuna idi.

Vəziyyətin son dərəcə ağırlığı türklərin xeyrinə olmasa da, düşmənələr türk əsgərlərinin, zabitlərinin polad iradəsini qıra, türk ruhunu sarsıda bilmədilər. Türkər, qədim zamanlarda olduğu kimi, son güclərini toplayıb qəddini düzəltdiyən ayağa qalxdılar. Bu qüdrətli qabarmanın qarşısında “şöhrət” tapmış hətta rus süngüsünü daşıyan rus ordusu da davam gətirə bilmədi, geri çəkilməyə məcbur oldu.

Üzüdönük silahlı ermənilər-haylar, ailələri daha Türkiyə torpaqlarında yaşaya bilməzdilər, buna haqlarını itirmişdilər. Odur ki, onlar geri çəkilən rus ordusunun köməyilə kütləvi şəkildə; 200 min nəfər bir dəfə; 400 min nəfər ikinci dəfə; indi də rus işğali altında olan qədim Oğuz əllərinə - Qərbi Azərbaycan torpaqlarına soxuldular. Məskunlaşdıqlarıdan az sonra, Türkiyədən gətirdikləri kin-küdürü təyinat - azər türklərinə yönəlt-

dilər, onlardan intiqam, qisas almağa başladılar, çoxları incidib bezikdirdilər, doğma ocaqlarından, elindən-obasından qaçırdılar. Zavallı azər türklərini kim qoruyub müdafiə edə bilərdi? Axı Vilayəti idarə edən rus məmurları və zabitləri ancaq “gözüyaşlı, yazılıq” ermənilər-hayları müdafiə edir, onlara havadar dururdular.

Böyük Azərbaycan isə parçalanmış, Rus və İran dövlətlərinin əsarıtı altında inildeyirdi...

3 mart 1918-ci ildə Brest-Litovskda bağlanmış müqaviləyə əsasən Türkiyə öz əvvəlki sərhədlərinə qaytarıhr və fitvaya getmiş millətçi ermənilərin-hayların Anadoluda öz dövlətini yaratmaq ümidi, niyyəti boşça çıxır.

Türkiyənin Trabzon, Erzincan, Erzurum, Van və Bitlis bölgələrində 1914-cü ilədək əhalinin sayı 3.300 min idisə, müharibə və qırğınlardan nəticəsində sağ qalan - 600 min nəfər qacqına çevrilmişdir.

O ki qaldı ermənilərin-hayların “soyqırımı” məsələsinə, fransız Jorj de Molevil yazar ki, “bir daha erməni soyqırımın səbəblərini araşdıranda açıq-aydın məlum olur ki, erməni təbliğatçıları “erməni soyqırımı” fikrini formalaşdırılmış, ona birinci özləri inanmış və sonra da dünya ictimaiyyətini inandırmaya çalışırlar və indi də əllərindən gələni əsirgəmirlər” (müdrik atalar nahaq yerə deməmişlər: “Tutar qatıq, tutmaz ayran”, yəni yalani sübut etmək mümkün olmama da, rəy, fikir yaratmağa nə var ki!)

Uydurma “erməni-hay soyqırımı”nı sübuta yetirmək üçün dünyanın 70 ölkəsində fəaliyyət göstərən 70 milli erməni-hay mərkəzi dəridən-qabıqdan çıxsa da ABŞ konqresi “erməni-hay soyqırımı”nı qəbul etmədi. Dövlət katibi Corc Şults nümayəndələr palatasının spikerine məktubunda (Tomas O’Neyri, 04.03. 1985-ci il) yazar: “1,5 milyon ermənilərin Türkiyədə 1915-1923-cü illərdəki soyqırımının qurbanları ideyası - iftiradır”. Bu tarixi sənədə əvvəlmiş məktuba Amerikanın 69 görkəmli professor imza atmışdır.

ABŞ-da uğursuzluğa məruz qalan millətçi erməni-haylar, indi də İngiltərənin parlamentinə, Almanıyanın bundestaqına hücum çəkirlər. Bununla da həyəsiz erməni-hay millətçiləri Türkiyəni bu böyük Avropa ölkələrilə toqquşdurmaq məqsədi gündür-

lər. "Marafona" qoşulmuş xarici ərməni-hay mərkəzləri milletlər-arası qızışdırında özlerini təhlükəsiz sayırlar. Çünkü onlar Ön Asiyadan, Qafqazdan, xüsusilə nahaq qan tökülen Qarabağdan çox uzaqdadırlar...

Erix Fayqe "Soyqırım haqqında mif" kitabında yazır: "Bu tarixi faktdır! Saysız-hesabsız günahsız qurbanlar verilmiş, o cümlədən qadın, uşaq və qocalar bu müharibədə öldürülmüşlər. Bu osmanlıların günahı deyil, müstəsna olaraq ərməni-hay millətinin rəhbərlərindədir ki, öz soydaşlarını qabaqcadan uduzulmuş savaşa sürüklədilər".

Bu tarixi həqiqətləri ərməni-haylar özləri də etiraf edirlər. Belə ki, sülh konfransında ərməni-hay nümayəndəliyinin başçısı Poqos Nubar 1918-ci ilin dekabrında Fransamn xarici işlər naziri Stefan Pişona ünvanladığı məktubda göstərir ki, "ərmənilər müharibənin ilk günlərində müharibə aparanların tərefində idi və onlar müttəfiqlərlə çiyin-çiyinə bütün cəbhə boyu osmanlara qarşı vuruşmuş, böyük itgilər hesabına Antantaya öz sədaqətini sübut etmişlər".


Tarixin bu acı səhifələrini diqqətlə tədqiq etmiş Amerika şərqşünas alımları C.Makkarti və K.Makkarti "Türklər və ərmənilər" kitabında yazırlar: "Soyqırım olmuşdur mu? Osmanlıların hərəketlərində soyqırının olması haqqında əmrin olmasına adam çətin ki, inansın. Belə halda on minlərlə ərməni yaşayan Stambulda, İzmirdə niyə soyqırım olmamışdır?..

Şərqi Anadoluda Türkiye dövləti tərefindən ərməni soyqırımı olmamışdır!"

Müharibə gedən bölgelərdən 600-dən 700 minədək ərməni əhalisi evakuasiya edilmiş (köçürülmüş), onlardan 300 mini yolda müxtəlif səbəblərdən ölmüşdür. Bu vaxt ərzində Türkiye daha böyük faciə ilə üzləşmişdir - 2 milyon 500 min müsəlman əhalisi - osmanlı türkү, kurd və Azərbaycan türkү itirmişdir. Müqayisə etməyə əsas var!

Diagramm

TƏQSİR İDEYASININ İNKİŞAFI



Maraqlı burasıdır ki, bu məlumatlar adını çəkdiyimiz Poqos Nubarın məktubundakı məlumatlarla üst-üstə düşür və bunu fransız müəllifi Jorj de Molevil də qeyd edir.

Lakin ərməni-hay millətçiləri, qriqorian kilsəsi uydurma "soyqırım"ını bir daha gündəmə gətirir, fasiləsiz onu dünyanın 77

ölkəsində təbliğ edir və getdikcə bu yalan təbliğatın coğrafiyasını genişləndirir və gücləndirir ki, dünya ictimaiyyətinin diqqətini öz təcavüzündən işğal etdiyi Yuxarı (dağlıq) Qarabağdan yayındırsın və özünü əzabkeş, kökü kəsilmək təhlükəsi olan yazıq millət kimi qələmə versin.

Dərin təəssüf hissiylə qeyd edirəm ki, ərməni-hay təbliğatının, diasporunun təzyiqi və təsirinin neticəsində ABŞ konqresi 2007-ci ilin oktyabr ayında bir daha “ərməni soyqırımı” məsələsini müzakirə edərək onu rəsmən tanımmasını bildirdi (?)...

1919-cu ilin aprelində Konstantipolda “İttifaq və tərəqqi” partiyasının iddiası əsasında Osmanlı imperiyasının fəlakətə gətirilməsi və “ərməni qırğını məsəlesi” hərbi tribunalda baxılmış, müttəhimlər, onlara qarşı yürüdülən ittihamlar sübuta yetirilmədiyindən azadlığa buraxılmışdı.

“Ərməni məsəlesi və qırğımı” ilə əlaqədar Serv müqaviləsinin şərtlərinə əməl edərək məhkəmə məsuliyyətinə cəlb olunmuş 140 nəfər türk haqqında bütün tələb olunan sənədləri Türkiyə tərəfi İngiltərəyə təhvil verdi. Yaxın Malta adasında həbsdə saxlanılan müttəhimlər üzərində məhkəmə puça çıxdı. 8 fevral 1921-ci ildə İngiltərə prokurorluğu irəli sürülən ittihamlar sübuta yetmədiyindən işə xitam verilməsi haqqında bəyanat yaydı. Həmin bəyanatda bir məqamın oxucular üçün bu gün də maraq doğuracağına nəzərə alaraq, onu diqqətinizə çatdırıram.

Bəyanatda deyilir: “...İndiye qədər həbs olunanlara qarşı onların günahını sübut edən yazılı şəhadətnamə təqdim olunmamışdır və gələcəkdə belə dəlillərin aşkar olunması ehtimalı çətin ki ola” (!)

Bələliklə, beynəlxalq peşəkar, yüksək ixtisaslı hüquqsūnalar, hakimlər də etiraf etməyə məcburdurlar ki, “ərməni soyqırımı” deyilən hadisə baş verməmiş, bu, olsa-olsa millətçi ərmənilər-hayların bilavasitə uydurmasıdır!

Bunu müstəqil daşnak respublikasının başçısı O.Kaçaznuni “Daşnaksyutun” partiyasının 1923-cü ildə Buxarest şəhərində keçirilən qurutlayında özü də təsdiq etmişdir. “... Biz öz şüurumzda illüziya dolu atmosfer yaratmışıq. Biz öz istəklərimizi baş-

qalarının şüuruna yeritmişik; biz reallıq hissiyatımızı itirmişik və aızularımızın yedəyində getmişik!”

Güman edirəm, şərhə ehtiyac da qalmır. Yalnız onu qeyd etmək istərdim ki, bu, ərməni-hay siyasetçilərinin önündə gedən liderin, siyaset adamının gəldiyi qənaətdir, nəticədir. Hansı ki, çağdaş ərməni-hay liderləri bunu unutmuş, yaxud özlərini elə aparırlar, guya bu həqiqət dolu etirafdan xəbərləri yoxdur. Çox təəssüf!

I Dünya müharibəsinin gedişatında ərməni-hay fəlakətinin şahidi olmuş rus zabiti podpolkovnik Tverdoxlebovun gəldiyi qənaət də diqqəti çəkir. “... ərmənilər külək əkdilər, tufan biçdilər”.

ƏRMƏNİLİYİN-HAYLIĞIN İÇ ÜZÜ

“Ərməni məsəlesi” adı altında tarixə düşmüş və onun əsas “mənəvi, siyasi prinsipləri” hələ 1878-ci ildə hazırlanmış, təkmilləşdirilmiş, sonrakı illərdə ərmənilərin-hayların milli ideoloji konsepsiyasına çevrilmiş bu sənədin bir məqamı öz mürtəce mahiyətində diqqəti çəkir. Onunla siz də tanış olun.

“...Bu ölkələrdə – Türkiyə, Azərbaycan, Gürcüstan, Rusiya, Livan, Özbəkistan, Türkmenistan və Ukraynada six yaşayan ərmənilər “ərməni məsəlesi”ni (“Böyük Hayastan” imperiyasını yenidən bərpa etmək nəzərdə tutulur - müəllif) həyata keçirən qüvvəyə çevrilməlidir...

Yaşadıqları ölkələrdə ...potensial təhlükə mənbəyi olmalı, inqilablar, toqquşmalar, terror törətməyə hazır olmalıdır... Onlar yaşadıqları ölkələrin ağır, böhranlı günlərində ona arxadan zərbə vurmağa hazır qüvvədir... və s. və i.a.”

Bax, budur ərməniçilik, onun iç üzü - mənfur, alçaq və qəddar ərməni-hay milletçilərinin plan-proqramı, neçə yüzil davam etdirilən, nəsillərdən-nəsillərə ötürürlən bu ənənəvi mürtəce “ideya” insanlara, öncə də türk mənşəli etnoslara, xalqlara ölüm, dağıntı, xarabaliq götürən “milli siyaset”, özü də dövlət seviyəsində! Əsas, sübut, dəlil? Heç də uzağa getmək lazımlı gəlmir. Keçmiş satqın türk “paşası”, mənşəcə ərməni-hay Andranik Ozan-

yanın və onun kimiləri: Hamazasp, Əmirxanyan, Lalayan Drio və başqalarının Azərbaycan türklerinə qarşı törendikləri vəhşilikləri bir daha xatırlatmaq yerinə düşər. “Ərməni məsələs”ndə qasıya məqsəd qoyulmuş “Böyük Hayastan”ın bərpası “ideyası”na hər kəsdən çox tayqulaq general Andrianik xüsusi bir canfəşanlıqla xidmət edirdi, onun başçılıq etdiyi silahlı ərməni-hay quldur dəstələri qəddarlıqla ondan geri qalmayan digər ərməni-hay “sərkərdələr”i öz vəhşi dəstələrlə tarixi Qəribi Azərbaycan ərazisində, Qarabağ bölgəsində və başqa regionlarda həyata keçirdikləri ağlasılmaz terror, kütləvi qırğıın önce də Azərbaycan türklerinin soyqırımı haqqında arxiv sənədlərindən götürülmüş qısa xronikanı diqqətinizə təqdim edirəm. Bunda məqsəd Sovetlər dövri, keçmiş 65 ilə yaxın zaman kəsiyində beynəlmiləçilik pərdəsi altında “qardaş Hayastan” dediyimiz ölkənin ərməni-hay millətçilərini, cəlladlarınm ya-xından tanıtmaq, onlann riyakar, çıirkin, alçaq əməlləri haqqında tarixi həqiqətlərdən qaynaqlanmış doğru, dürüst məlumat verməkdir.


Azərbaycan hökumətinin Daxili İşlər Nazirliyinin məruzəsindən (ASSR, f.884, siyahı, 1, iş 543, səh.1374):

Həmin məruzədə qeyd olunur ki, Rusiyada dövlət çevrilişindən (1917-ci ildə) sonra Zaqafqaziya hökuməti yaradıldı. Zəngəzur, Şuşa və qonşu qəzaların dağlıq hissəsində məskunlaşmış gəlmə ərmənilər-haylar daşnak təbliğatçılarının təsiri və təzyiqi altında six yaşadıqları yerlərdə öz inzibati qəza, qubemiyalarını yaratmaq fikrinə düşdülər.

Azərbaycan müstəqillik əldə etdikdən sonra (ADR, 28 may 1918) ərmənilər-haylar da tarixi Qəribi Azərbaycan torpaqlarında öz Ararat hökumətini (Ararat Respublikası) təşkil etdilər.

Yeni yaradılmış Azərbaycan Demokratik Respublikası ilk kövrək addımlarını atdıqından bütün ölkə ərazisində baş verən anti-Azərbaycan hərəkatma önce də ərməni-hay quldur dəstələrinə vaxtında və layiqincə cavab vermək iqtidarında deyildi.

Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920-ci illər)



Mühəbbəsəli
ərazilər

28.05.1918. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması

1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası Azərbaycanın müstəqilliyini elan etdi. Bununla bütün şərqdə və türk dünyasında ilk demokratik respublika yarandı. Azərbaycan Milli Şurası öz təzirinə icra və qanunverciliç salahiyətləri götürdü. M.Ə.Rasulzadə Azərbaycan Milli Şurasının sədri seçildi.

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Sovetinin birinci sədri Fətəli xan Xoyski təyin edildi. Azərbaycan hökuməti salahiyətlər dövlət strukturu yaradı. Azərbaycan-türk dili dövlət dili elan edildi, dövlət bayrağı təsdiq edildi və yeni yaradılan Azərbaycan ordusuna çağırışın elan edilməsi haqqında qarar qəbul olundu.

1918-ci il noyabrın 18-də Azərbaycan Milli Şurası özünü Azərbaycan Xalq Cümhuriyyətinin parlamentini elan etdi. Ə.M.Topçubaşov Parlamentin sədri seçildi.

Cümhuriyyətin ərazisi müəyyən edilərək qarşıya böyük çətinliklər çıxdı. Ən ağır ərazi problemi Azərbaycan Respublikası ilə Ermanistan Respublikası arasında sərhədlərin müayyənləşdirilməsi idi. Azərbaycan torpaqları hesabına yaradılmış Ermanistan Respublikası Azərbaycanın Naxçıvan, Şərur-Dərələyəz qazalarına və Dağlıq Qarabağ iddiaları irali sürdü. Eyni zamanda Azərbaycana məxsus olan Zəngəzur ərazisini də özünlər birləşdirməyi çalışırdı. Gürcüstan Respublikası Zagatala dairəsinə iddialar qaldırıldı. Azərbaycan hökuməti öz qanunu torpağı olan Borçalı ərazisinin Gürcüstan Respublikasının tərkibinə daxil olmasını qəbul etməkdən imtina edirdi. Azərbaycan həmçinin Cənubi Dağıstan (Tabasaran) ərazisində də haqlı iddia irali sürürdü.

Bu, xüsusilə Mərkəzi hökumətdən (paytaxtdan) ucqar olan bölgelərdə - Şuşa, Karyagin (indiki Füzuli), Cavanşir (indiki Xocavənd), Zəngəzur bölgələrində özünü bürüzə verirdi. Bunu yaxşı başa düşən pusquda durmuş qarı düşmən (ərməni-hay mülətçiləri - müəllif) fürsəti əldən vermək fikrində deyildi və sadəcə olaraq istəmirdi, var gücü ilə çalışırkı ki, adı çəkilən bölgələri də Ararat Respublikasına birləşdirsin. Bu yerlərdə "təpədən dirnağadək" silahlanmış ordusu ilə bərabər general-mayor Andranikin peydə olması vəziyyəti daha da ağırlaşdırıldı. O, açıqca elan edirdi ki, məqsədi həmin bölgələri Ararat Respublikasına qatmaqdır. Ona, bu bölgələrdə məskunlaşmış və daşnak təbliğatına uymuş ərmənilər-haylar da züy tuturdular.

Andranikin başçılığı altında başlanmış "ərməni hərəkatı"nın zoraklığı, vəhşiliyi, qırğını nəticəsində az zaman kəsiyində Azərbaycan türkləri yaşayan 150 kənd xarabazara çevrildi. Qaçın axını dağlardan Arana, öncə də Ağdama yönəldi.


Ərməni-hay terrorunun, özbaşınalığının qarşısını almaq üçün Azərbaycan hökuməti, eyni zamanda ölkədə əmin-amanlıq yaratmaq məqsədilə adı çəkilən bölgədə müvəqqəti general-qubernator vəzifəsini təsis etdi və onun qərargahının Şuşada yerləşdirilməsini qərara aldı (general-qubernatorun şəxsiyyəti, fəaliyyəti barədə iştiridə).

General-qubernatorun vəzifəsi: bölgədə "ərməni hərəkatı"na qarşı barışmaz mübarizə aparmaq və onu tamamilə məhv etmək, yerli hakimiyyət qurumları yaratmaq, qaçqınları ərzaqla təmin etmək, epidemiyə xəstəliklərinə qarşı əməli tədbirlər görmək, bölgədə əmin-amanlıq yaradıldıqdan sonra qaçqınların öz yurdlarına qayıtmasma yardım göstərməkdən ... ibaret idi.

Ararat Respublikası Azərbaycanın bu ölçülüb-biçilmiş addımını etiraz notasıyla qarşılıdı. Azərbaycanın xarici işlər naziri Adil Ziyatxanovun imzasıyla ərmənilər-haylara göndərilmiş cavab notasında göstərilir ki, ərməni-hay tərəfin bu hərəkəti beynəlxalq hüquq normalarına zidd olaraq suveren Azərbaycan dövlətinin daxili işlərinə qarışmaq kimi qiymətləndirilir...

Azərbaycana qarşı xarici-hərbi müdaxilə.

Azərbaycan SSR-in yaradılması



- 1918-1919 ➔ Qırmızı ordunun hücumu
- 1918 ➔ İngilis qoşunlarının hücumu
- 1918-1919 ➔ Türk qoşunlarının xilaskarlıq yürüyü
- 1920 ➔ Rusyanın Volqa-Xəzər donanması gemilərinin hərəkəti
- 1920 ➔ XI.Qırmızı ordu hissəsinin hücumu (27-28 aprel 1920-ci il)
- 1920 ➔ Türk qoşunları tərəfindən azad olunmuş şəhərlər
- 28.IV.1920 ➔ Azərbaycan Sovet Sosialist Respublikasının yaradılması
- ✗ Sovet işğalına qarşı müqavimət hərəkəti
- Mühəhibiət orzaları

Azərbaycan Xalq Cümhuriyyəti yaradığı gündən rus, ingilis, ərməni-dəsnak silahlı qüvvələrinin hücumuna maruz qaldı. Müdaxiləçilərin hər biri ayrı-ayrılıqla öz manafəti uğrunda müharibə aparırdı.

Qırmızı ordu və S.Şaumyanın başçılığı altında olan qoşunlar Azərbaycanın Rusiyaya birləşdirilmə planının yerinə yetirilməsi məqsədilə Gəncəyə doğru hərəkət edirdilər. Gəncə bu zaman müstəqil Azərbaycan hökumətinin paytaxtı idi. Xilaskar Türk ordusu Qırmızı orduya qarşı vuruşur, bolşeviklərə zərbələr endirirdi.

İngilis ordusu Çənubi Azərbaycanın ərazisindən Simali Azərbaycana keçməyə və Bakını zəbt etməyə cəhd edirdi. Şəhər əvvəlcə türk ordusu tərəfindən azad olunmuş, sonra ingilislər tərəfindən işğal edilmişdir.

Nəticədə işğalçı rus ordusunun döyüş əməliyyatları və təzyiqi nəticəsində Azərbaycanın nülli hökuməti istəfa verdi.

1920-ci il aprelin 28-də Azərbaycanın şimalında sovet hakimiyyəti elan olundu. Xalqı diyun tutuldu. Simali Azərbaycanda sovet hakimiyyəti 1991-ci ilədək davam etdi. 1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqilliyi yenidən bərpa olundu.

Qarabağın dağlıq bölgələrinə general-qubernator təyin olunmuş, Rusiyada təhsil almış, ixtisasca həkim Xosrov Sultanov fəaliyyətə başladı. Qarşida çox mühüm, dövlət əhəmiyyətli, taleyüklü vəzifələrin həlli durdu. Qarabağın taleyi də bunların həllindən asılı idi. Üstəlik, bölgədə ərməni-hay zorakılığı, vəhşiliyi, silahlı basqınları neticəsində doğma evlərini tərk etmiş, məcburi qaçın hayatı sürənlərin 40 min nəfəri Zəngəzurda sığınacaq tapmışdı.

Şuşa şəherinin ikinci hissəsində məskunlaşmış ərməni-hay əhalisi daşnak təbliğatının təsiri altında Azərbaycan hökumətini tanımaqdan imtina edirdi. Guya tatarlar (Azərbaycan türklərini çar Rusiyası rəsmən belə adlandırmışdı - müəllif) ərmənilərin-hayaların düşmənidir, onlar arasında heç bir vaxt barişiq ola bilməz...

İndi isə ərməni-hay “başkəsənləri”nin Azərbaycan türklərinə qarşı töredikləri fəlakətlərdən konkret bəhs edən rəsmi məlumatları diqqətfə, düşünə-düşünə oxuyun, çalışın xəyalən də olsa o qanlı-qadəli hadisələri gözləriniz önündə canlandırma biləsiniz.

Öncə tarixi arayış. Hələ 1905-ci ildə çar Rusiyasının təhribi və havadarlığı, Qafqaz canişini Qalitsinin fəal iştirakilə ərməni-hay milletçiləri, qırqorian kilsəsinin təxribatı neticəsində Azərbaycanın bir sıra bölgələrində iki millət; azər türkləri və ərməni-haylar arasmada silahlı toqquşmalar baş verdi (C.Cabbarlının «1905-ci il» əsərini yada salın) və Şuşa qalasında insan telefati ilə nəticələndi. Varlanmaq xətrinə millətlərarası münasibətləri qızışdırıran Tiflisdə oturmuş general-qubernator Qalaşapov ərməni-hay millətçilərinə havadarlıq edərək (buna görə o, nə az, nə çox düz 10 min man qızıl pulla rüşvət alaraq) 850 nəfər silahlı kazakla və topclarla 12 iyul 1905-ci ildə Şuşaya daxil oldu. Şəhərin ərməni-hay hissəsində yerləşərək burada toplanmış 7 min 500 nəfər silahlı ərməni-hayları da öz komandanlığı altına alıb azər türk məhəllələrini atəşə, topa tutmağa başladı. Vəziyyətdən həli olan qonşu kəndlərdən əren kişilər, cavanlar qalalılara köməyə gəlib, hücumu keçmiş ərməni-hay və kazak dəstələrile şiddetli döyüşlərə girişdilər. Düşmən ağır itgi verərək geri çəkilməyə məcbur oldu. Silahlı toqquşmalar 11 gün davam etdi. 18 nəfər azər türkү şəhid oldu, 21 nəfəri yaralandı. Ərməni-haylardan öldürülenlərin sayı 500-dən 700-ə çatırdı, 287-si isə yaralanmışdı.

Kazaklardan da itgi oldu – 31 nəfəri həlak olmuş, onlarla yaralanan qeydə alınmışdı. Vəziyyətin təhlükəli olduğunu anlayan general-qubernator tülkülik edib barişiq yaratmağa nail olur, sonra Tiflisə geri qayıdır. Güman etmək olardı ki, qırğıın törədən – dövlətə xəyanət edən general mütləq cəzalandırılacaqdır. Lakin təccüb doğursa da ona «gözün üstə qəşən var» deyən belə olmadı. İmperator I Nikolayın adına ünvanlanan onlarla telegram və məktublar da cavabsız qaldı... Ruhdan düşməyən ərməni-hay millətçilərinin kini-küdürü 13 ildən sonra yenidən püskürməyə başladı və bütün Azərbaycanı bürüdü, önce tarixi Qərbi Azərbaycanı və Quzey Azərbaycanı.

16-19 avqust 1919-cu il. Aparılmış hesablamlardan məlum olur ki, yeni yaradılmış ərməni-hay Ararat hökumətinin idarəsi altındaki İrəvan quberniyasında yaşayan əhalinin 60,2 faizini Azərbaycan türkləri təşkil edir. Bu vacib göstərici Vedibasarda və Millistanda 90,0 faiz, Şərur-Dərələğözdə - 72,3 faizdir. Bu çoxluğu nəzərə belə almayan ərmənilər-haylar dövlət qurumlarında bir nəfər Azərbaycan türkү belə cəlb olunmamışdı. Ola da bilməzdi. Axı onlar bizə “tork” deyib, düşmən kəsilmışdilər. Odur ki, göstərilən tarixdə Azərbaycan mahallalarında yaşayan avtoxtonyerli əhali ərməni-hay faşistlərinin zorakılığına, vəhşiliyinə və nəhayət soyqırıma daha çox məruz qalmışdır. Görünür, Türkiyə ərazisində etdikləri xəyanətə - torpaq iddiasına, ərməni-hay dövləti yaratmaq uğrunda dinc türk əhalisini qırıldıqlarına görə yedikləri “Türk zopası”nın hayifim buradakı silahsız Azərbaycan türklərindən alırdılar.

Bu fəlakətlərin töredilməsinə Andranikin başçılıq etdiyi quldur ordusu və digər silahlı ərməni-hay dəstələri (“vanlılar”, “sasunlular” və b.) qəddarlıqda fərqlənirdilər. Qocalara, qadınlara, uşaqlara işgəncə verib əzabla öldürür, ikicanlı qadınlarm qarınını yarır, gözlərini çıxarıır, meyidlərini isə tonqal qalayıb yandırırlıdalar. Sağ-salamat qalmış Azərbaycan türklərinin yaşadıqları dədə-baba torpaqlarının da Azərbaycan dövlətinə qatılması haqqında Sülh Məramlı Beynəlxalq Konfransı rəsmi müraciətləri təəssüf ki, nəticəsiz və cavabsız qalırdı. Onların harayını, fəryadını eşidən yox idi.

Qərbi Azərbaycan torpaqlarında ərməni-hay millətçilərinin Azərbaycan türklərinə qarşı həyata keçirdikləri “etnik təmizləmə” siyasetinin dayandırılmasına yönəldilmiş notaları da istənilən nəticəni vermirdi. Ərməni-hay millətçiləri beynəlxalq mətbuatda geniş əks-təbliğat aparıb, əslində, dünya ictimaiyyətinin gözü qarşısında öz çirkin əməllərini davam etdirirdilər (bu gün Yuxarı – dağlıq Qarabağda olduğu kimi)...

01 dekabr 1918-ci il. Gəncə qubernatoru cənab Vəkilovun məruzələrindən bəzi məlumatlar.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirinə ünvanlanmış həmin məruzədə Gəncə quberniyasında məskunlaşmış gəlmə ərmənilərin-hayların yerli camaati, eyni zamanda dinc rus və almanlar yaşayan məhəllələri düşmənçilik hərəketlərinə, ölüm hadisələrinə məruz qoymasından danışılır. O cümlədən,

- Qoqa kəndini mühasirəyə alan silahlı ərməni-hay dəstəsi 1918-ci ilin dekabr ayının 3-də 10 müsəlman, (Azərbaycan türkü - müəllif), eləcə də qoca mülkədar Əsədəğa Cavanşiri və onun ailəsini qətlə yetirmişdir.

- Aragül kəndinin silahlanmış ərməniləri-hayları dekabrın 2-də Xələfli, Aşıq Məlikli, Tatar (Türk - müəllif) və Şixlar kəndlərinə basqın edərək 10 evi yandırmış, 6 kişini, 2 qadını öldürmiş, ürəkləri soyumayıb, üstəlik kəndin bütün mal-qarasını da məhv etmişlər.

- 5, 7, 10, 15, 18 dekabrda Ariş, Qaraqoyunlu, Sirik, Mərzə Əfəndilər və digər kəndlərə hücum edərək əhalinin yüzlərlə mal-qarasını, qoyun sürünlərini aparmışlar.

O dövrde Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin dəftərxanasında saxlanılan 4-cü şöbəyə aid 80 sayılı işdən (1918-ci il) çıxarış:

“Zəngəzur qəzasının rəisi Məlik Namazovun hökumətə ünvanladığı məlumatə görə, Andranikin bölgədə olmasından ruhlanan ərmənilər-haylar Azərbaycan türkləri yaşayan kəndlərə basqmış edir, yaşına, cinsinə fərq qoymadan qəddarcasına hamını qətlə yetirirlər”.

Həmin rəisin sentyabr 1918-ci il tarixli digər bir məlumatında deyilir ki, “quldur general Andranikin başçılığı altında Rut,

Dərəbaşı, Ağdü, Vagüdü və eyni zamanda viranə qoyulmuş Azərbaycan türkləri yaşayan kəndləri: Ariqli, Şükür, Məlikli, Pulkənd, Şəki, Qızılıçıq, sonra Qara Kilsənin, İreykin, Paxlınm, Kürdlərin, Xotavanın, Sisianın, Zabazadorun 500-dən çox azərbaycan türk əhalisi öldürülmüşdür...”.

Bu, vəhşilik dərəcəsi, soyqırım deyilmi?!

Gəncə qəzası rəisinin 12 sentyabr 1918-ci il tarixli məlumatına görə Ararat Respublikasının “Yapon” adlı sərkərdəsi Şərur-Dərələgöz bölgəsində yaşayan Azərbaycan türklərini xəbərdarlıq edir ki, Türkiyədən olan ərməni-hay qaçqınlarını yerləşdirmek üçün kəndləri könülli surətdə boşaltınsılar. Əks halda...

24 noyabr 1918-ci il. Tərtər qəzası rəisi Məlik Abbasovun telegrammdan: “Dovşanlı və Bazarkəndin silahlı ərməniləri-hayları 500 nəfər əlavə qüvvə (əsgərlərlə) ilə Qoturlu kəndinə hücum edərək 210 at, çoxlu mal-qaranı, ərzaq və taxılı - 12 milyon manat dəyərində əmlakı özlərile apardılar”.

08 dekabr 1919-cu il. Gəncə qubernatorunun rəsmi təqdimatından: “Cavanşir, Cəbrayıl, Şaşa və Zəngəzur qəzalarında azınlılaşmış ərmənilər-haylar azərbaycan türkləri yaşayan kəndlərə qəfləti silahlı basqın etmiş, kütləvi qırqın töötmiş, evləri qarət etdikdən sonra yandırmışlar”.

Rəsmi sənədlər və sağ qalmış az sayda şahid ifadələrinə görə, Zəngəzur qəzasının 115 kəndinə ərməni-hay quldur dəstələri basqın etmiş, evləri qarət etdikdən sonra yandırmış, məcburi qaçqma çevirilmiş 50 min Azərbaycan türkү qonşu Cəbrayıl bölgəsində sığınacaq tapmışdır.

Yandırılmış, dağıdılmış, talan olunmuş Darabas, Dulus, Qurdalar, Şəki, Urut, Qızılıçıq, Dərəkənd, Çullu, Bəydaş, Qatar, Xalac, Dərzili və b. bütün zərərçəkmiş kəndlər adı çəkilən mənbədə adbaad göstərilir.

1918-ci ilin dekabrında İngiltərə-Fransa Sülh Məramlı nümayəndəliyi münaqişə zonasından çıxıb getdikdən sonra hər iki təref (Azərbaycan türkləri və ərməni-hay) sazişə gəlməsinə baxmayaraq, nifrət, intiqam hissili yaşayışın millətçi ərmənilər-haylar yenidən qalxdılar. Azərbaycan türkləri yaşayan Şələdiyə, Mehri bölgəsindəki Leqaz, Tey, Mülk, Güll, Bənövşə, Puş, Tüqəmir,

İrəvan quberniyasındaki Zağalı, Daşkənd, Zor, Hüseynqulu, Ağalı, Sarı yol, Böyük Qaraqoyunlu, Kiçik Qaraqoyunlu, Yeni Keti, Kəlbaşı, Kama-Bilal, Zoranbil, İnək dağ, Sultan Əli qışlağı, Kəsəmal, Şıxşal... 30-dan çox kəndə basqın etdilər.

Özlərini erməni-hay terrorundan mərdliklə müdafiə edən Azərbaycan türklərinə əsir düşmüş sıravi ermənilər-haylar dindirdikdə, törədilən bütün fəlakətlərin başında Andranikin durduğunu, onun günahkar olduğunu söyleyirdilər. O, Kür çayına kimi Azərbaycan ərazisini mövcud olmayan Hayastana birləşdirmək “arzusu” ilə yaşayır və müharibə aparır. Onunla həmrəy olmayan ermənilər-hayları belə rəhm etmədən dar ağacmdan asdırıldı ki, başqalarına görk olsun. Belə generahn bir adı var: - zalim, qəddar!

25 sentyabr 1918-ci il tarixli “Azərbaycan” qəzeti yazar ki, İrəvan quberniyasında yaşayan Azərbaycan türklərinin vəziyyəti təsvir olunmaz dərəcədə ağırdır. Həmin ilin aprel ayına olan rəsmi məlumatə görə dağıdılmış, viranə qoyulmuş kəndlərin sayı 199-a çatır. Vaxtile bu kəndlərdə yaşayan 135 min əhalinin bir qismi qətlə yetirilmiş, bir qismi acıdan ölmüş, sağ qalanlar isə türk hərbi hissələrinə pənah aparmışlar...

Azərbaycan türklərinin acinacaqlı taleyinə biganə olan insafsız erməni-hay qəzetçiləri, təbliğatçıları onsuz da birtərəfli mövqe tutmuş Qərb mətbuatında qəsdən səhərdən axşama qədər (səher və axşam qəzetlərində) Hayastan ərazisində tam əksinə - Azərbaycan türklərinin yazılıq, zavallı, kimsesiz erməni-hay millətinə divan tutması, ona qarşı “soyqırım” törətməsi haqqında bol bol yalan və iftira, şər-böhtanla köklənmiş “palaz-palaz” yazılar verirdilər. Odur ki, real vəziyyətdən məlumatı olmayan oxucuda Azərbaycan türklərinin “adamyeyən, adam öldürən vəhşilər” təsəvvürü - obrazı yaradılırdı və beləliklə də, xalqımız barədə olduqca mənfi beynəlxalq ictimai rəy formalasdırılırdı. Əslində, baş verən bütün faciələr, acı həqiqətlər əksinə idi və cərəyan edən bu olaylar yalan erməni-hay təbliğatının, xisletinin nəticəsi idi.

Adı çəkilən məruzədə, sonra göstərilir ki, quberniyada general Andranikin silahlı quldur dəstələri heç kəsdən çəkinmir, qəddarlığı ilə yerli əhali arasında vahimə və qorxu yaradırdılar.

1918-ci il dekabrin 26-da gecə vaxtı silahlı ermənilər-haylar Qarabağın Dündükçü, Ədilli, Ağbulaq, Qoqa, Çıraquz, Ahullu kəndlərinə soxularaq əhalini qırmış, evləri qarət edərək yandırmışlar.

Həmin quldur erməni-hay dəstələri dekabrin əvvəllərində beş dəfə Aşıq Məlikli, Qaragölli, Doşulu, Əfəndilər, Şıxlər, Sirik və b. kəndlərə də qəfləti hücum çəkərək mal-qarəni, qoyun-keçi sürünlərini aparmışlar. Son aylar ərzində 17 ağır cinayət törətmüş qansız ermənilər-haylar cəzasız qalmışlar.

Məruzələrdə daha sonra qeyd olunur ki, Rusyanın Türkiyədə hərbi əməliyyatlarının qurtarmasına xeyli qalmış, ordu tərkibindəki erməni-hay əsgərləri, zabitləri kütłəvi suretdə fərarilik edir, özlərilə xeyli silah, hərbi sursatla kəndlərinə qayıdırıllar. Onlara bu işdə erməni-hay ziyalıları, kilsə xadimləri, müxtəlif ictimai və siyasi təşkilatlar yaxından kömək göstərildilər. Rusiya da dövlət çevrilişi (1917-ci il inqilabı) baş tutanda ermənilər-haylar ancaq onlara xas olan bir “məhərət” bolşevik rusların “qoltuğu altına” girib, yenə də “fəallaşdırıllar”, silah və hərbi sursatı indi də Rusyanın özündən (bizim günlərdə olduğu kimi) daşımaga başladılar. «Hayastana» gətirilən ölüm saçan silahlar ancaq erməni-hay mənşəli adamlara paylanır və bütün bunlar Azərbaycan türklərinə qarşı yönəldildirdi.

Cavanşir qəzasının azərbaycan türkləri məskunlaşmış Dəmirlər, İmarət-Qərvənd, Cörəklər, Umutlu, Qaralar, Şırxavənd, Əli Ağalı, Xaçın, Durbatlı, Çıraxlı və Hacı Qərvənd kəndləri yandırıldı, salamat qalanları qarət olundu, dinc əhali isə zorakılığa, qırğına məruz qaldı.

Ərməni-hay qansızları tərəfindən qubernianın Sırxavənd, Ballı qaya, Güney Qaya, Gülyataq kəndlərinin dinc əhalisi də vəhşicəsinə qətle yetirildi.

Güclü erməni-hay təbliğat maşınının yaratdığı əlverişli pərdə arxasında erməni-hay “başkəsənlərindən” Tatevos Əmirov “sosialist” ordusunun başında duraraq Ararat Respublikasından çox-çox uzaqda yerləşən Bakıda - Azərbaycanın paytaxtında (1918-ci il oktyabr ayının 21-də) 6000 dinc əhalini qətlə yetirdi. Sonra da daşnak Şaumyanın (“Komissar”) göstərişi ilə o Styopa Lalayan adlı seçimə daşnak quldur dəstəsinin başçısı ilə Şamaxıya, guya “əks-

inqilabçılar”la mübarizə aparmağa gönderildilər. Əslində isə, Şamaxının tanınmış ziyahlarını - “əksinqilabçıları” hamının gözü qabağında evlərindən zorla çıxarıb küçələrdəcə güllələyirdilər. Bu qanlı-qadəli günlərin hələ erkən usaqlıqda şahidi olmuş, gələcəkdə toponimiya üzrə tədqiqatçı alim Rəmzi Yüzbaşov ömrünün axırına qədər gördükleri dəhşətli qətl səhnələrini unuda bilməmiş, hətta etibar etdiyi soydaşlarına belə sakit-sakit damışa bilmirdi. Başqa cür də mümkün deyildi. O, haqlı olaraq əsəbileşirdi ki, “ərməni başkəsənləri”nin - cəlladlarının qanlı əməllərini, cinayətlərini sovet hökuməti ört-basdır edir, həqiqətləri ərməni-hay daşnak-bolşevik özbaşinalığım Azərbaycan xalqından gizlədir.

Əmirovların, balayanların, hamazasların, droların vəhşilikləri ancaq indi, üstündən 70 il keçəndən - Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra dəmir qapılı arxiv otaqlarından müəyyən qədəri metbuat səhifələrinə çıxırlar, televiziyyada danışılır, göstərilir. Məlum olur ki, ərməni-hay daşnakları həmin dövrdə nəinki Şamaxının ziyalılarına divan tutmuş, hətta bölgənin Azərbaycan türkü yaşayan 40 kəndini dağıtmış, çapıb talamiş, qırğın törətmişlər. Ərməni-hay millətçilərinin qəddarlığından xəbər tutan sovet qurumları dəhşətə gəlsələr də, hazırlanmış məruzədə “... dinc əhaliyə qarşı bir sira ədalətsizliklərə yol verilmişdir” cümləsilə kifayətlənmışlər (?). Şamaxıda hamilə qadınların qarınlarının süngü, xəncərlə yarılması, bakırə qızlara olmazın işgəncələr verilməsi, sonra da onların məscidə doldurulub diri-diri yandırılması – Azərbaycan türklərinin səbr kasasını doldurdu və bu faciələr ictimaiyyətdə kəskin etiraza, əks-sədaya, qəzəb və nifrətə səbəb oldu yaradılan Fövqəladə hərbi komissiya cani S. Lalayani həbs etmək istədikdə iqtidar sahibi “komissar” Stepan Şaumyan açıq-aşkar ona havadarlıq edib türmədən qurtardı.

Cani S. Lalayani cəzasızlıqdan harınlayaraq özünə sadiq can-güdənlərile Bakı küçələrində, saymazyana, heç kəsdən çəkinmədən seyrə çıxmağıni davam etdirdi...

Fövqəladə İstintaq Komissiyasının üzvü Hovatskinin hökumətə ünvanlanmış məruzəsindən:

1 may 1918-ci il. Ərməni quldurlarına duz-çörək aparan Dəvəçi-Bazar və Qızıl Burunun 15 nəfərdən ibarət qonaqpərvər

kənd aqsaqqallarının hamısı öldürülür. Bölgedə fealiyyət göstəren bütün məscid binaları yandırılır. Bir neçə gün ərzində 122 kənd dağıdırılır, xarabazara çevrilir (onların sırasında; Dəvəçi, Çarxana, Əlixanlı, Ərəb-əl-Məmməd, Tuqay, Kələni, Rəhimli, Xəllilli, Qaraqaşlı, Sarvan, Aygün, Pərican, Xudat, Xaçmaz stansiyası, Habur, Xasbulat, Çarxı və s.).

Daşnak Hamazaspın silahlı quldur dəstəsi Quba şəhərini mühəsirəyə alır. Şəhərdə əmin-ainanlıq hökm sürməsindən istifadə edərək manəsiz küçə və meydanlara doluşurlar.

Xüsusi təlim keçmiş ərməni silahlıları yaşıdan, cinsindən asılı olmayaraq günahsız dinc adamları gulləbarana tutur, qadmların, qızların namusuna toxunurlar.

Hamazaspın cəza quldur dəstəsi Quba bölgəsinə və digər regionlara Bakı komissarları ilə razılaşdırılmışdan bilavasitə Stepan Şaumyan tərəfindən göndərilmişdir. Bunu quldurbaşı özü də inkar etmirdi.

Hamazasp qubalılar qarşısında çıxışında belə deyir: “Mən ərməni xalqının qəhrəmanıym. Qubada öldürülmüş ərmənilərin qisasını almağa gelmişəm. mənə dəniz sahillerindən (Xəzərin – müəllif) Şah dağına qədər ərazidə yaşayan bütün əhalini qırmaq əmri verilmişdir. necə ki, bunu mənim dəstəm Şirvanda (Şamaxıda) həyata keçirmişdi...”.

QARABAĞIN AĞIR GÜNLƏRİ VƏ XİLASKAR TÜRK ƏSGƏRLƏRİ

Sosialist inqilabın tügən etdiyi bu narahat günlərdə Qarabağda da vəziyyət olduqca ağır, gərgin və dözlüməz idi. Qafqazda baş vermiş inqilabın nəticəsində üç müstəqil respublika, Azərbaycan, Gürcüstan və ərməni-hay Ararat dövlətləri yaradılınca Qarabağın gəlmə ərməniləri-hayları bu respublikaların heç birini tanımaq istəmədi – Vaxtilə 1914-1915-ci illərdə Türkiyənin Van gölü ətrafında olduğu kimi, öz müstəqil “dövlət quruculuğu”na başladılar. Bölgenin Azərbaycan türkləri də öz növbəsində bu ərməni-hay “siyasəti”nin əleyhinə çıxdılar. Bununla əlaqədar ərmənilərlə-hayllarla Azərbaycan türkləri arasında münasibət

pozuldu, vəziyyət gərginləşdi. Ərmənilər-haylar Şuşanın Əsgərandan Ağdama gedən yolunu bağladılar. Karyagin (indiki Füzuli) və Xəlfəlidən keçən dağ yollarını isə tam kəsdilər. Qalaya ərzaq getirilməsi dayandırıldı. Azərbaycan kəndlərilə əlaqə yaratmaq, ərzaq gətirmək məqsədilə yola çıxmaga cəhd göstərən Azərbaycan türklərini silahlı ərməni-hay əsgərləri yerindəcə güllələyirdilər. Qalahlar bədnam, nankor qonşuların bu cinayət, azığın hərəkətlərindən hiddətlənir, əsəbileşir və öldürülən soydaşlarının qanı batmasın deyə qisas, intiqam almaq hissili yaşıyıldırlar.

İki millet arasında nifaq salmaq və münasibətləri daha da gərginləşdirmək, qızışdırmaq üçün daşnaklar qəsdən şayıə yayırıdilar ki, guya yaxın günlərdə quldurbaşları general Andranikin və Şahnazaryanın hərbi hissələri onlara köməyə gələcək. Dünənə qədər Azərbaycan türklərilə duz-çörək kəsən, lakin indi eşitidləri şayıələrdən qürurlanan silahlı ərmənilər-haylar qalahların yaşadığı meydan və səkilərində özlərini təkəbbürlü, lovğa-lovğa aparır, əksinə Azərbaycan türklərindən kimse onların hissəsində görənəndə, onu dərhal saxlayır, üst-başını yoxlayır, silah tapılanda tez götürüb “özünüküləşdirirdilər”.

Beləliklə, qalanın Azərbaycan türk əhalisi bir tərəfdən bədnam qonşuların azgınlığı, mənəvi, fiziki təxbibatlarına qarşı döyümlü və təmkinli olmağa, digər tərəfdən də kənd təsərrüfatı məhsullarından tamamilə məhrum olduqlarından köhnə ehtiyat taxılla dolanmağa məcbur idilər.

Ərmənilərin-haylarm başı “Qarabağ Respublikası” adlı qondarma dövlət qurumu yaratmağa qarışanda, Azərbaycan hökuməti tərəfindən minbaşı Həsən Bəsri bəy Şuşa qalasına, Fəhri bəy - Ağdama, Kazım bəy isə Karyagine (indiki Füzuli) komendant təyin olundular. Lakin inqilab eyforiyasında bulunan ərməni-hay millətçiləri yeni təyinatları qəbul etməyib, onlara tabe olmaqdan imtina etdilər. Bununla əlaqədar ərmənilərin-hayların Azərbaycan türklərlə əlaqələri, teması tamamilə kəsildi və münasibətlər daha da pisləşdi. Ərməni-hay millətçilərinin fealları 2 həftə davam edən “milli qurultay” çağırıldılar. Toplantı daşnakların mövqeyinə dəstək verdi: “Qarabağ Respublikası” elan olundu. Onun yüksək dövlət vəzifələri ancaq ərmənilər-haylar arasında bölüşdürüldü.

Külli Qarabağın əsl köklü sakinləri - Azərbaycan türklərinin mənafə və hüquqlarına göz yumuldu. Beləliklə, ərmənilərin-hayların daha bir məkrli, naqis xisleti - əsl ərməni-hay sifeti, zoraklıqla da olsa gəlib məskunlaşdıqları, sığındıqları özgə torpağını - Azərbaycan ərazisinin ayrılmaz hissəsi - Qarabağ bölgəsini “ərməniləşdirmək, özünüküləşdirmək”, ona sahib durmaq əzmində olduqlarını bürüze verdilər.

Bir mərkəzdən idarə olunan Qarabağın milletçi ərməniləri-hayları “qurultaym qərarları”ni həyata keçirmək üçün bütün ümidişlərini satqm türk “paşası” general Andranikin, Şahnazaryanın və başqa quldurbaşlarının hərbi gücünə, silahına bağlamışdilar və onların gəlişini səbirsizliklə gözləyirdilər.

Bədnam qonşularımızın bu həngaməsinə, haray-həşirinə qalahlar necə baxırdılar?

Bu sualı arxiv sənədləri əsasında ətraflı və dürüst cavablanıraq.

Öncə, qeyd edək ki, Şuşa qalasına yeni təyin olunmuş komendant Həsən Bəsri bəyin gəlməsinə xeyli qalmış qalahlar gözləmə mövqeyində durmamış, lazımı hazırlıq işləri görmüş, 4 könüllü silahlı dəstə yaratmış, yaşı 15-dən 60-dək oğlanlar və kişi-lər siyahıya alınmış, ehtiyat qüvvə yaradılmışdır. Əhalini əlavə silahla, hərbi sursatla təmin etmək, yoxsulları da silahlandırmaq üçün 14 ictimai komitə fəaliyyətə başlamışdı.

Beləliklə, qalanın zəngin və yoxsul kişilərinin hamısı silah-la təchiz olundu. Bu, hər ehtimala qarşı ərmənilərin-hayların qəf-ləti silahlı basqınma cavab tədbiri idi. Bundan da əlavə, qalada ərmənilərlə-haylarla Azərbaycan türkləri yaşayan qonşu - «sərhəd» ərazidə müdafiə xətti daha da möhkəmləndirildi. Ümumqala hərbi səfərbərlik elan olundu, zabitlər cavanlardan düzəldilmiş könüllü dəstələrdə hərbi təlim keçir, onlara hərbin sırrlarını öyrəndirdilər. Bütün adı çəkilən hərbi hazırlıq işlərinə başçılıq etmək məqsədilə vahid qərargah yaradıldı. Qərargahda ehtiyat əlaqə yolu - yeraltı lağımlar, yollar qazıldı. Qalanı əhatə edən ətrafdakı ərməni-hay kəndlərindən gözlənilən qəfleti basqın və hücumları dəf etmək üçün qala barıları önünde səngərlər qazıldı və silahlı Azərbaycan türkləri gecə-gündüz keşik çəkməyə başladılar. Hətta

qalanın ən hündür yeri sayılan “Üç mix” təpəsində – Şuşa qalasının ən gözəl guşəsində qərar tutmuş Mehdiqulu xanın bacısı Gövhər ağanın əzəmətli mülkü yaxınlığında, belə səngərlər qazılmışdı. Bir günün ərzində qaladan həmin yüksəkliyə hərbi strateji əhəmiyyəti olan dərin xəndek xətti çəkildi. Qalanın müdafiə səviyyəsini, potensialım daha da artırmaq məqsədilə Azərbaycan türkləri 20-30 nəfərlik silahlı dəstə ilə düşmənlərin Malibəyli, Xəlfeli, Karyagin və Xankəndi istiqamətlərində əlaqələrinə nəzarətin vacibliyini vaxtında başa düşüb Doteləb yüksəkliyini də tutular, oram da möhkəm hərbi strateji məntəqəyə çevirdilər.

Bununla belə, bütün hərbi hazırlığa baxmayaraq, qala camaati hərbi toqquşmanın tərəfdarı deyildi, qan tökülməsini istəmirdi. Silahlanma, səngərlərin, xəndeklərin qazılması - hərbi qarşıdurma bədnəm qonşu ərmənilərin-hayların müharibəyə birinci hazırlaşması, təxribatçılığı oldu (Q.Xəlil İbrahimovun “Azərbaycan” qəzetinin 1918-ci il 16-ci sayındakı yazısından).

Yuxarıda adı çəkilən müəllifin qəzeti növbəti sayında çap olunmuş məlumatında qeyd olunur ki, mühasirədə saxlanılan qala bütün ölkədən təcrid vəziyyətində olduğundan əhalinin ərzaq ehtiyatı günü-gündən azalırdı. Yaxın kəndlərdən cari ilin kənd təsərrüfatı məhsullarını qala camaatma çatdırmaq imkanı yox idi. Deyildiyi kimi, bütün yollar, dağ ciğirləri bağlanmışdı. Bundan əlavə, qalalılar içməli suya da qənaət etməli idi. Çünkü azərbaycan məhəllələrinə ərmənilər-haylar vaxtılı Tatevos adlı bir xristianın çəkdirdiyi su kəmərini bağladıqlarına görə vəziyyət bir az da ağırlaşmışdı. Digər tərəfdən general Andranik və Şahnazaryanın ordusunun Şuşaya yaxınlaşması haqqında yenə də müxtəlif şayiələr yayılır və getdikcə genişlənirdi. Bu şayiələrdən sonra ərmənilər-haylar özlerini daha azgrün aparırdılar. Onların zülümünə dözə bilməyən qırurlu qalalılar savaş istəyirdilər. Komendant isə onları bir az da səbr etməyə, təmkinli olmağa çağırıldı, sakitləşdirirdi.

Qurban bayramı ərefəsində türk qoşunlarının Bakını alması xəberi yayılında, qalanın Azərbaycan türkləri şadıyanlıq etməyə başladılar, ovqatları duruldu. Qurban bayramı ən yüksək səviyyədə keçirildi.

Əksinə, Şuşanın ərmənilər-haylar hissəsində “matəm” idi. Paytaxtın türklər tərəfindən daşnak qudlurlardan təmizlənməsi onları tamamilə ruhdan salmışdı.

Üstündən 2 gün keçəndən sonra yenidən şayiə yayıldı ki, Şahnazaryanın ordusu Şuşanın Laçın istiqamətində 20 verstliyində - Zabix kəndindədir. Ərmənilər-haylar dərhal araba, at və digər qoşqu heyvanlarını Zabixa, hərbi sursatı daşınağa - köməyə yollandılar. İndi də onlarm kefi “kökelmişdi”. Lakin bu, uzun sürmədi. Şahnazaryanın gizli məktubu və hərbi əməliyyat planını aparan atlı dağ camaatı tərəfimdən yaxalanır. Ərmənilərin-hayların hərbi “sirr”inin üstü açılır. Məlum olur ki, Şahnazaryanın və Şuşa şəhərinin silahlanmış ərməni-hay dəstələrinin Zabixda birləşməsi, ətraf Azərbaycan türk kəndlərini talan edib, əhalisini qır-qırı Şuşaya daxil olması nəzərdə tutulmuşdur. Dağ camaatının atlı dəstələri bir gün qabaq qəflətən Şahnazaryanı qabaqlayıb onun ordusuna hücum çəkib darmadağın etdilər. Şuşadan quldur ərməni-hay ordusuna köməyə gələnlər gördükleri mənzərədən sarsılaraq qorxu içinde dərhal geriyə - Şuşaya üz tutdular.

01 noyabr 1918-ci il tarixli (24) “Azərbaycan” qəzeti həmin dövrdə Şuşada yaranmış mürəkkəb vəziyyətlə bağlı yazar ki, qalalıların məhəllələrində acliq başlamış, çıxış yolu bağlanmış, yolların savaş vasitəsilə açılması və ya zəngin adamların ehtiyat yiğidişləri ərzaqın alınıb acliqdan əzab çəkənlərə paylanması haqqında təkliflər irəli sürüldü. Hər iki təklif əhali arasında qarşıdurma və qardaş qırğını yarada bilər, qan tökülərdi. Bu isə ərmənilərin-hayların ürəyindən olardı. Qalalılar o dərəcə ümidsizliyə qapanmışdır ki, türklərin Ağdama gelmələri və onları da xilas edəcəkləri barədə xəbərə inanmaq istəmirdilər. Nahaq yerə demirlər ki, “Allah-Təala heç kəsi çörəkli sınaga çəkməsin”. Acliq insanın mənəviyyatını, əxlaqını, qürurunu pozur, onu sarsıdır, sindirir və məhv edir...

Qalanın Azərbaycan türkləri üçün belə bir böhranlı gündə türk sərkərdəsi İsmayıllı Haqqı bəyin ərmənilər-haylara Ağdama nümayəndə göndərməsinə dair məktubu çatdırıldı. Ərtəsi günü qayıdan ərməni-hay nümayəndəsi bildirdi ki, türklər Şuşanın şərtziz və dərhal təslim olmasını tələb edirlər. Eyni məzmunlu mək-

tub Qala komendantına da göndərilmişdi. Türklerin qələbəli hərbi yürüşündən ruhlanan Azərbaycan türkləri Qalanın girəcəyində və qalanın müxtəlif yerlərində (meydan, bazar başında və s.) “Zəfər kapıları” (triumfal kapıları) ucaltmağa başladılar.

Ərmənilər-haylar 5 günlük sükutdan sonra təslim oldular, Azərbaycan hökumətini tanıdıklarını bəyan etdilər. Onlar da gələn türk əsgərlərini təntənəli qarşılamaq üçün Şuşanın girəcəyinə toplaşdırılar.

Qarşılama mərasimi ilə əlaqədar xərcləri Azərbaycan türklərinin Milli Komitəsi öz üzərinə götürdü. Pul vəsaiti, əhalinin arzusu nəzərə alınaraq Gövhər-ağa məscidində 20 min manat məbləğində toplandı...

Qarabağ müharibəsində mərdliklə döyüşmiş, neçə-neçə ərməni-hay diğasını gəbərtmiş Ağdamın Qasımlı kənd sakini iki oğul atası, mühərabə əlili Rza Rzayev Bakıda məskunlaşdıığı ya-taqxanada görüşlərimizin birində maraqlı bir əhvalat dənişdi. O, bu əhvalati el-obada öz qeyrəti, comərdliyile tanınan, ətraf kəndlərin ərmənilərinə-haylarına qan udduran Abdal Qasımın (Abdal onun ləqəbidir) doğma qardaşı Qubad Quliyevdən şəxsən eşitdiyini söylədi. O, Qubad Quliyevdən ki, oğlu Murtuza Ağdam uğrunda şiddetli döyüslərdə qəhrəmanlıq göstərmiş, şəhid olmuşdur. Ümumiyyətlə, Abdal kəndinin əhalisi (kişili, qadamlı) namusda, qeyrətdə, düşmənlə savaşda da həmişə fərqlənmişlər...

Qarabağın bu ağır günlərində, Ağdamın Abdal kəndində qısa müddətə düşərgə salmış Nuru Paşa ertəsi gün 200 nəfər əsgəri ilə Gence bölgəsinə yönəldi. Onlardan sonra Bakıdan gəlmış Türk ordusunun hərbi hissələri Ağdamdan Şuşaya yola düşəndə onu Əsgəran qalasında hələ də daşnakların təsiri altında Xramort, Xanabad, Daşbaşı, Aranzəmin, Kətik, Ağlubaq, Qarakənd, Xaçınçay kəndlərinin silahlı ərməni-hay dəstələri müqavimət göstərmiş və odur ki, Türk ordusu Şuşaya 2 gün yubanmışdı. Bu savaşda Ağdam könüllüləri də rəşadət göstərmiş, daşnak tör-töküntülləri ilə qəhrəmancasına vuruşmuşlar.

Türk əsgərləri müəyyən vaxt Qalada yerləşib oram tərk etdikdən sonra ərməni-hay millətçiləri yenidən qızışın qalxdılar. Həmin dövrdə cərəyan edən hadisələr haqqında 07 yanvar 1919-

cu il tarixli (№5) “Azərbaycan” qəzeti xəbər verir ki, Qarabağın dağlıq bölgəsində şayiə yayılır ki, guya bu dəfə general Andranik öz quldur ordusu ilə Şuşanın qərb tərəfindən (Laçın istiqamətin-dən) Qarabağa doğru irəliləyir.

Vaxtilə çar Rusiyasının köməyilə 19-cu yüzilliynin birinci ya-rısında xarici dövlətlərdən gətirilərək bu münbit torpaqlarda məskunlaşdırılmış ərmənilər-haylar qəsbkar general A.Ozanyan gələnə qədər yerli, köklü Azərbaycan türklərini dağ kəndlərində sıxışdırıb çıxarmaq, dağlıq əraziləri “ərməniləşdirmək” və sonra da onu Azərbaycandan qoparıb Hayastana birləşdirmək uğrunda ölüm-di-rim savaşına qatılmışdır. Bu ərməni-hay quldur dəstələrin başçıları: Cavanşir qəzasında Karapet, Ağdərədə - Apres və Məvəsə qardaşları olmaqla, onların tərkibində Türkiye və İrəvandan göndərilmüş Andranikin öz yaxın “başkəsən adamlar”ı var idi.

Bu qarışq dövrdə Qarabağın yerli sakinləri olan Azərbay-can türkləri mövcud hökumətdən azıñınlaşmış ərməni-hay millət-çilərinə qarşı sərt və qanuni ölçü götürülməsini tələb edir, özlə-rini müdrik və təmkinli aparırılar.

22 yanvar 1919-cu il tarixli (№14) “Azərbaycan” qəzetində Zəngəzur qəzasının rəisi Məlik Namazəliyevin imzasıyla verilmiş yazıda göstərilir ki, müttəfiqlər ordusunun komandanı general Tomsonun əmri əsasında Qarabağda əmin-amanlığın bərqərar olmasından az sonra general Andranik yenidən baş qaldırmış, bölgənin 30-a yaxın Azərbaycan türkləri yaşayan kəndlərini odlara qalamış, əhalisini qırmışdır.

01 fevral 1919-cu il (№23) tarixli “Azərbaycan” qəzeti diq-qəti çəkən bir məlumatı dərc etmişdir (Yazı “Gürcüstan” qəzeti-nin 29 yanvar 1919-cu il tarixli 22 sayından götürülmüşdür).

Foto surəti verilmiş bir vacib sənədə aid məktub da dərc olunmuşdur. Bu, məşhur avanturist, firildaqçı general Andranikin hansı mənbələrdən maliyyə təminatı almasının üstüne işq salır.

General Andranik Ozanyan ərməni-hay xüsusi zərbəçi dəs-təsinin rəisinə göndərdiyi məktubun olduğu kimi tərcüməsini ve-ririk:

«Ali həzrətlər general Biçeraxova»

Ərməni Zəngəzur Milli Sovetinin üzvləri – Arşak Şirakyan və Nikolay Osipov Bakıdan qayıdaraq 1000000 (bir milyon) rubl verdiłər və sizdə imzalanmış qəbz qoymuşlar. Adı çəkilən sovetin üzvləri mənə bildirdilər ki, həmin pulları general Baqratuninin (mənşəcə yəhudü Baqratunilərin nəslindən - müəllif) xahişilə siz vermişsiniz. Buna görə Siz öz dərin və səmimi təşəkkürümü bildirirəm ki, Siz mənim dəstəmi və zavallı qaćqınları unutmamışınız”.

Bu sənədə ikibaşlı qartal rəsmi olan möhür vurulmuş və rusca belə yazılmışdır: “Ərməni zərbəçi dəstəsi”. Necə deyərlər, “Xoruzun quyruğu lap aydın görsənir”, şərhə ehtiyac da yoxdur. Fakt, bu gün də fakt olmağında qalır.

27 mart 1919-cu il (73) tarixli adıçəkilən qəzet general Tomsonun İrəvanda ərməni-hay dövlət başçıları ilə görüşündə verdiyi yazida ərməni-hay tərəfdən generala çatdırılan məktubda göstərilir ki, Qarabağın ərmənilər-lə-haylarla məskunlaşmış dağlıq hissəsi Ararat respublikasının tərkibinə daxil edilməlidir, o səbəbə görə ki, “Ərməniyənin ayrılmaz torpaqlarıdır” (?!).

18 may 1919-cu il tarixli “Azərbaycan” qəzeti yazar ki, Daşnak Partiyasının orqanı olan “Joğovurti dzayni”n (“Xalqın səsi”) səhifələrində “Zaqafqaziya Ərməniyəsi”nin sərhədləri təsvir olunur. Tarixi “hüquqlarına” (?) söykənən ərmənilər-haylar Qarabağ, Axalkələki, Kars torpaqlarını da “Ərməniyənin” (Hayastanın) tərkibində göstərirler.

Beləliklə, “Ərməniyə” (Hayastan) bütün İrəvan quberniyasından, Karsın bütün bölgəsi, Tiflis quberniyasının aşağıdakı bölgələri; Axalkələkinin 2-ci sahəsi, Tapasxuri gölünün şimalındakı bölgə, Borjomi torpaqlarının bir hissəsi, Qori qəzasının dağlıq ərazisi olan Tsalka, Borçalı qəzasının qərb hissəsindən Ulu dağın zirvəsinədək olan ərazi, sonra Borçalı qəzasının şimal hissəsindən Ağrıkar dağınadək (Xram çayı boyu) əraziləre “sahib” durur.

“Ərməniyə”nin Azərbaycana da qarşı “torpaq iddiaları” unudulmur. Ərməni-hay hökuməti Azərbaycandan onun xəbəri olmadan aşağıdakı ərazilərə iddia edirdi:

Gəncə quberniyasının bir hissəsini:

- Qazax qəzasının cənub hissəsi;
- Gəncə qəzasının cənub hissəsi;
- Cavanşir qəzasının cənub-qərb hissəsi;
- Şuşa qəzasının şimal hissəsi (Ağdam və Qacara qədər)
- Cəbrayıl qəzasının bir hissəsi (Vank, Hadrut, Ədilli və Araqul);
- Zəngəzur qəzası (Kirs dağı, Şahverdilər kəndi və Araz üzərində stansiya istisna olmaqla).

Bu, ərmənilər-hayların növbəti sərsəmliyi deyil, bəs nədir!

Ərməni-hay dilli mətbuatdan (iyun 1919 il) məlum olur ki, ingilis nümayəndəliyinin tələbi əsasında milli ədavəti qızışdırımlarına görə Qarabağın ərməni-hay Milli Şurasının sədri İsxanyan, ictimai xadimlər – Tuinanyan və A.Avetisyan geri - İrəvana çağrılmışlar. Gözləri qızmış daşnakların təkidiile ərməni-hay Milli Şurasının qalan üzvləri Şuşanın ətraf ərməni-hay kəndlərində cəmləşərək Qarabağda bütün hakimiyyəti ələ alıqlarını elan edir. Ümumi sayı 4000 nəfər olan silahlı ərməni-hay quldur hərbi hissələri Şuşaya basqın etməyə hazırlaşırlar. Lakin ingilislər qan tökülməsinin qarşısını ala bilirlər.

...Ağdamlılar Azərbaycan Respublikasının Nazirlər Sovetinə telegram göndərib bildirirlər ki, onlar vətənimizin ayrılmaz hissəsi - Qarabağ və Naxçıvanı müdafiə etməyə, bu yolda, lazım gələrsə ölümə getməyə belə hazırlırlar.

Bu narahat və mürekkeb bir dövrde Şuşanın ərməni-haylar yaşayan hissəsindən şəhərə gələn şose yolunu nəzarətə götürür, təxribatlar törədir, hətta general Səlimovun və ingilislərin avtomobilərini, 6 sərnişin daşıyan faytonunu, atlı və piyadaları atəşə tuturlar. Bu inəlumati Azərbaycan hökumətinə telegramla general-qubernator X.Sultanov çatdırılmışdır.

Qarabağda adı çəkilən general-qubernatorun müdrik, ölçülü-biçilmiş fəaliyyətindən narahatlılıq keçirən ərməni-hay Milli Şurasının üzvləri təxribatlara əl atır, Azərbaycan türk əhalisini zorakılığa məruz qoyurdular.

Belə ki, 1919-cu il iyun ayının 4-də “Üç inix” yüksəkliyində səngərlərdə keşik çəkən 5-6 Azərbaycan türk əsgəri qəflətən tutulur və 8 nəfər qətlə yetirilir. Təxribat ərməni-hay Milli Şura-

sının fitvasılə töredildiyinə görə general-qubernator X.Sultanov niyyətini ingilis nümayəndəliyilə razılaşdıraraq təcavüzkar erməni-hay Milli Şurasının bütün üzvlərini iyunun 5-də, yeni qanlı hadnisədən bir gün sonra Qarabağdan dərhal qovub çıxarır. Kaş Azərbaycan hökumətinin 1988-ci ildəki başçılarında Xosrov bəy Sultanov qeyreti, təpəri olaydı. Əgər olsayıdı həmin - Qarabağ üçün ağır, böhranlı günlərdə anti Azərbaycan təbliğatına görə Qarabağda yuva salmış erməni-hay terrorçularını Azərbaycan türklərinə qarşı mübahibəyə çağırın, qızışdırın qatı şovinist mövqeli "Krunk" təşkilatının lider və fəallarım həbs edər, ya da respublikadan qovardılar. O zaman bəlkə də sonrakı hadisələr belə faciəli, fəlakətli olmazdı, bu qədər Azərbaycan türkünün qanı na-haq tökülməzdi, 20% torpaqlarımız işğal olunmazdı...

Vilayət radiosunun Azərbaycan bölüməsinin uzun illər baş redaktoru işləmiş ağsaqqal Cahid Kərim "Krunk"un millətçi fəaliyyəti barədə Azərbaycan KP MK I katibi Ə.Vəzirova şəxsən məlumat verəndə o məsələnin kəskinliyini, fövqəladə əhəmiyyətini qeyri-ciddi qarşılımı, "beynəlmiləlçilik" dən dəm vurmüşdur. Çox təəssüf ki, o dövrə Azərbaycanın taleyi belə səbatsız, real həyatdan uzaq düşmüş rəhbərləre tapşırılmışdı...

Bu dövrə ermənilər-haylar Şaşa yolu ilə yaylağa köçən insanlara basqın edir, 5 ailəni və bütün mal-qalam ələ keçirib şəhərin erməni-hay məhellələrinə aparırlar. Bundan xəbər tutan qala rəhbərliyi axtarış təşkil etsə də, girov götürülmüş insanların izi itirilir, lakin mal-qara tapılır.

Azərbaycan türkləri yaşayan ətraf kəndlərdən 500 silahlı itkin düşmüş ailələrin intiqamını almaq niyyətli ayağa qalxanda general-qubernator yeni qırğının qarşısını almağa müvəffəq olur.

Həmin günü, iyunun 4-dən 5-nə keçən gecə erməni-hay silahlı dəstəsinin Xonaşen postuna uğursuz basqın etməsinə cavab olaraq Araz çayı sahillərindən 5 min süvari və Qarabağın Aran bölgəsindən xeyli silahlı Azərbaycan türkləri Şaşaya erməni-haylardan qısa alımağa yol gəlir. General-qubernator X.Sultanov bu-na yol vermir. Qalada əmin-amanlığı bərqərar etmek məqsədilə Azərbaycan türk əsgərlərindən ibarət xüsusi təlimatlandırılmış

alayı Şaşanın erməni-hay məhellələrində yerləşdirir və bununla da təxribatlara son qoyulur.

İyunun 5-dən 6-na keçən gecə general-qubernatora xəbər çatır ki, 200 nəfər atlıdan ibarət şüsalı erməni-haylar yaşayan Daşkəndə hücuma hazırlaşırlar. X.Sultanov dərhal qəza rəisini 50 nəfər atlı konvoyla və eyni zamanda pulemyotla silahlanmış 100 nəfər əsgəri həmin kəndə qanlı toqquşmanın qarşısını almağa göndərir. Beləliklə, daha bir qanlı toqquşma - təxribat baş tutmur, zərərsizləşdirilir.

Qalada və rəhbərlik etdiyi Qarabağ bölgəsində baş veren hadisələri təhlil edərək general-qubernator şəxsiyyətə, emlaka qəsd halları və zorakılığa, hüquq pozuntularına qarşı mövcud qanunvericiliyin bütün sərtliyilə tədbir görüləcəyi haqqında sərəncam imzalayır. Həmin günü erməni-haylarm yepiskopu R.N.Məlik Şahnazarov X.Sultanovla görüşə gəlir. Görüş hər iki tərəf üçün faydalı, əhəmiyyətli olur və qarşılıqlı anlaşma şəraitində keçir. Ərtəsi günü general-qubernator Şaşanın erməni-haylar məhelləsində həmin yepiskopla görüşür. Fəxri qonağın şərəfinə keçirilən yığıncaqda onun ünvanına minnətdarlıq nitqi söylənir və ən əsası da erməni-hayların Azərbaycan hökumətini tanıdıqları bildirilir. X.Sultanov cavab nitqində dövlətə sədaqət və namusla xidmət edən vətəndaşlarının hüquq və mənafelərini hər şeydən üstün tutduğunu, millətindən, dilindən, dinindən asılı olmayaraq hüquq bərabərliyini gələcəkdə də həyata keçirməyə hazır olduğunu bildirdi.

Cəzasına çatan tayqulaq “general”

Öz doğma torpaqlarında Azərbaycan əhalisinə qarşı ərməni-hay basqınları, zorakılığı və soyqırımı 1920-ci ildə də tekrar olundu. Zəngəzur mahalında Azərbaycan türkləri yaşayan kəndlər talan olunub yandırıldı.

Vaxtılı Türkiyədə “non grand person” elan olunaraq qovulmuş rus və ingilislərin hesabına yaxşı silahlanmış ərməni-hay quldur dəstələrinə başçılıq edən tayqulaq, satqın türk “paşa”sı, rus general-mayoru, ingilis xəfiyyəsi Andranik Ozanyan Azərbaycan ərazilərində yenidən peyda oldu. Bu dəfə də onun məqsədi Laçından Şuşaya oradan da Qarabağın bölgələrinə keçmək, onu işgal edib Ararat respublikasına birləşdirmək idi.

Etibarlı mənbələrin verdiyi məlumatə görə, zatiqriq nankor Andranik gəlir çatır Laçm bölgəsinin Zabux kəndinə. O kəndə ki, başqa bir ərməni-hay quldurbaşı, Şuşa ərməniləri-haylarına silahla köməyə can atan Şahnazaryanın quldur dəstələri yerli əhali tərəfindən darmadağın edilmişdi.

Qarşıda külli Qarabağda öz qeyrətli kişilərilə tanınan, strateji mövqedə qərar tutmuş Abdal kəndi dururdu ki, oradan da düşmənin salamat keçməsi qeyri-mümkün idi. Gətirdiyi qoşunun təhlükəsizliyini təmin etmək üçün Şuşada oturmuş general-qubernator Xosrov bəy Sultanovdan ehtiyat edərək onun qardaşı, Qarabağın nüfuzlu, adlı-sanlı bəylərindən olan Sultan bəy Paşa oğlunun yanına elçilər göndərir, bəydən razılıq, “xeyir-dua” istəyir. Sövdə baş tutarsa, istədiyi qədər qızıl verəcəyini vəd edir. Daha aydın desək o, Sultan bəyi “qızıl”la almaq istəyir.

Qarabağ bəylərinin ləyaqətli və qeyrətli nümayəndəsi Rusiyada hərbi təhsil almış Sultan bəy (Çalbayır yaylaqlarında bəslənən minlərlə davar, qaramal və Qurdhacida yağı-pendir zavodu ona məxsus idi) kiçik qardaşı general-qubernator Xosrovlə Qarabağın taleyi üçün yaranmış böhranlı vəziyyəti müzakirə edib bu qərara gəlirlər ki, “razılıq” verilsin. Lakin bir şərtlə: ərmənilərin-hayların təhlükəsizliyi xatirinə Şuşaya bir az hərbi sursat, silah

göndərilsin və deyilən vaxt onların ixtiyarında olan bütün topları söküdürüsün, qatırlara yükleyib gecə ikən yola çıxınlar.

Tayqulaq A.Ozanyan qoyulan şərtləri dərhal qəbul edir və Sultan bəyə 20 qatırda hərbi sursat – top, tūfəng, gülə və s. göndərir. Hərbi sursatı alan əsilzadə qardaşlar topları Qaladərə-sindən Şuşaya gedən yoluñ üstündə - strateji mövqeləre daşıdır, onları yığıdırıb qəfləti hücuma hazır vəziyyətdə saxlaşdır. Ətrafına topladığı igid ərənləri də silahlaşdırıb pusquda qoyur.

Təyin edilmiş gecə tayqulaq general sökülmüş toplarla, sursatla yüklənmiş 100-dən ibarət qatır karvanını Şuşa istiqamətində yola salır... və karvan gözənlənən yerə çatanda pusquda dayanmış Azərbaycan türk süvariləri meşədən çıxıb onun səmtini Qurdhacı kəndinə tərəf döndərirlər. Bütün hərbi sursat ərməni-hay ordusunun əlindən çıxır.

Zabux kəndi yaxınlığındakı dərin dərədən keçmək isteyən 4 minlik ərməni-hay ordusu və onun 61 sərkərdəsi mühəsirəyə almış məhv edilir, tələyə düşmüş tayqulaq general isə qaçmaqla canını qurtarır.

Sultan bəy və Xosrov bəy Sultanovlar qardaşları əldə edilmiş hərbi qənimətlə el-obanı silahlaşdırıb Zəngəzura - ərməni-hay “baş kəsənləri”nin zorakılığma, silahlı basqınlarına məruz qalmış Azərbaycan tülkərinin köməyinə gedir və Gülebürtli Aslan bəy, digər bəylərlə Zəngəzurun Qaragöl ətrafi yaylaqlarını ərməni-hay təhlükəsindən xilas edirlər.

Qarabağın səmasım “qara buludlar” alanda onun ilk qüdrətli xanı Penah Əli Cavanşirin davamçıları - vətənpərvər, təəssübəş, comərd ərənləri doğma el-obasını, külli Qarabağı zəka və silahlı qəhrəmancasına qoruyurdular.

Beləliklə, Şuşanın ərməni-hay hissəsində yuva salmış milətçilərin, daşnaklarm Qarabağda müstəqil ərməni-hay dövlət qurumu yaratmaq arzuları boşça çıxanda, Şahnazaryanın, xüsusiələ də general A.Ozanyanın başçılıq etdikləri silahlı dəstələrin darmadağın edilməsindən sonra ərmənilər-haylar naəlac qalıb müxtəlif təxribatlara başladılar.

Belə təxribatlardan birinin şahidi olmuş İşxan Knyazçyan (milliyəti ərməni-hay, sovetlər dövründə uzun müddət keçmiş

DQMV Sovetinin İcraiyyə Komitəsində ticarət üzrə böyük referent işləmişdir) onunla dövlət idarə aparatında bir yerdə işləmiş xankəndli jurnalist Cahid Kərimlə etibarlı söhbətlərinin birində ağlaşılmaz bir əhvalat danişmişdir. Şuşada, 1920-ci ilin baharında milli münasibət lap korlananda, etnik münaqışının alovlandığı bir dövrdə, iki millət arasında yaranmış ucurumu daha da dərinləşdirmək, barışmazlığı daha da gücləndirmek, qanlı toqquşmalar yaratmaq məqsədilə daşnaklarla həmrəy olmayan, onların təcavüz planlarına dəstək verməyən, daşnakların təbirincə desək “xain” soydaşlarını “sirlər”ini açmasın deyə, gecə vaxtlarında öldürüb Azərbaycan türklerinin məhəllələrinə atırdılar. Sonra da səhər tezdən qara-qışqırıq, hay-küy, şivən qoparırdılar ki, “bu “torklar”ın (yəni türklərin) işidir”. Bundan sonra da yeni-yeni günahsız qurbanlar veriliirdi. Belə qəddarcasına ölüm hadisələri, təxribatlar dəfələrlə təkrar olunurdu ki, bu daha bir ərməni-hay xisletinə bariz “nümunədir”.

Şuşa şəhərinin vaxtilə ərməni-haylar yaşamış məhəllələrinin xarabaliqlarını ilk dəfə mən hələ Xankəndində Nizami adına orta məktəbdə oxuyarkən 1949-cu ilin avqust ayında pioner düssərgəsində istirahətə geləndə görmüşdüm və o “mənzərə” uşaqlıq yaddaşımda silinməz xatirə kimi qalmışdır. Şuşanın salamat qalmış çay və sal daşlardan salınmış məhəllə yolları və sekiləri, böyürtkən kolları basmış həyətləri, xaraba evləri gözlərimlə görmüşəm. Yanğının səbəblərilə maraqlananda qəmaətbəxş cavab ala bilməmişəm, çünki Sovet ideologiyası, sovet rejimi həqiqətləri aşkarlamağı yasaq etmişdi...

Son illerde rəsmi məlumatların axtarışı da bir nəticə verməyəndə, iki nəfər ahil, yaşılı şuşalının xatirələrini qələmə almaq qərarına gəldim.

Onlardan biri uşaqlıq və gənclik illərini Qalada yaşamış “Dünyanın taleyi”, “Ermənilik” (rus dilində...) adlı sanballı kitabların müəllifi, tanınmış alim Qarabağlı Saleh Bey (klassik yazıçıımız Əbdürəhim bəy Haqverdiyevin qardaşı oğlu) qeyd etdiyim məsələyə toxunanda bildirdi ki, onun rəhmətlik anası Firəngiz xamm baş vermiş yanğının günahkarları ərmənilər-haylar olduğunu dəfələrlə danişmişdir.

...Axşam çığı, toran qovuşanda bir dəstə silahlı ərməni-hay təxribatçısı əllerində neft dolu qablar Azərbaycan türkleri yaşayan bir neçə evi alışdırdılar. Alovun təsirindənmi, yoxsa küləyin gözlənilmədən eks istiqamətdə, səmtdə əsməyə başlamasıyla tüg-yan edən alovun dilləri şaxə qalxaraq qonşu ərməni-hay evlərinə keçir.

Ərmənilərin-hayların bəd əməllərindən hiddətlənən qalalılar cavab olaraq könüllülərdən ibarət bir neçə dəstə götürüb ərməni-hay hissəsinin baş tərəfindəki evlərə yaxın gələrək od vururlar. Ərməni-hay əhalisi vahiməyə düşür. Digər tərəfdən könüllülərin bir qismi ixtiyarlarında olan yeganə topdan, evlərdən qabaqcadan toplanmış metal girvənkə çəki daşlarını ərmənilərin-haylərə başına yağıdırır. Azərbaycan türklerində topların say çoxluğu təsəvvürü yaratmaq üçün “hərbi fənd” də işlədirilir. Atəş açıldıqdan sonra topun yerini cəld və tez-tez dəyişməklə eks hücumə məruz qalmış düşmən tərəfdə qorxu və çaxnaşma daha da artır və onlara elə gəlir ki, türkər Qarabağdadırlar, Azərbaycan türklerinə köməyə gəlmişlər.

Odur ki, ərməni-hayların bir hissəsi Gorus istiqamətində, digər hissəsi isə yaxınlıqdakı Daşaltı kəndinə qaçırlar.

ŞUŞAYA OD VURANLAR

*Vaqe olan bu əhvalati öz gizlərilə görmüş uzunömürlü
ağsaqqallar da təsdiq edirdilər*

Qarabağ xanlığının tarixi keçmişinin araşdırıcılarından olan tarixçi, şüslü Yunis Hüseynov həmin ağsaqqalların danışdıqlarını vurğulayaraq söhbətimizdə qeyd etdi ki, Şuşada özünə yer etmiş ərməni-hay millətçiləri o dərəcədə azgınlaşmışdılar ki, 1920-ci il mart ayının 21-dən 22-nə keçən gecə, yəni, əziz Novruz bayramı axşamı Azərbaycan türkərinə divan tutmayı - məşhur “Varfolomey gecəsi” (Fransada vaqe olmuş facieli gecə - kütləvi qırğun) müsibəti törətməyi planlaşdırıblarmış. Axşam üstü toran qovuşanda bir dəstə silahlı ərməni-hay əllerində neft qabları Qalanın Azərbaycan türkəri yaşayın evlərinə (aşağı məhəllədə) od vur-

maqla ətrafdakı kəndlərdə məskunlaşmış ərmənilərə-haylara işarə olmaliydi ki, "torklara ("Türklərə" - müəllif) qarşı hücum başlandı".

Amma necə deyərlər, "sən saydığını say, gör fələk nə sayır". Gözlənilmədən ərməni-haylar bəd əməliyyata başlayanda, külək səmtini dəyişir və amansız alov qonşuluqdakı ərməni-hay evlərini bürüyür.

Digər tərəfdən, azgünlaşmış ərməni-haylara layiqli cavab vermək üçün dünya görmüş qala ağsaqqalları könüllü dəstələrə gərək olan məsləhətlərini verir, cavanları döyüşə ruhlandırır, onlara xeyir-dua verib qadir Allahı imdada çağırırlar. Düşmən əldən "zəncir gəmirən" könüllü dəstələr ucadan "Allahu Əkbər! Allahu Əkbər!" sədaları altında ölüm-dirim savaşına girişdilər.

Ərməni-hay milletçilərinin azər türklərinə qarşı ehtiyat görüdükleri iki aq neft anbarı əks-hücumu başlayan cavanların əlinə keçir - od püskürən aq neft bu dəfə ərməni-hayların əleyhinə çevrilir. Az sonra ərmənilər-haylar yaşayan hissədə - yuxarı məhəllələrdə evlərdən od püskürmeye başlayır. Qorxu və vahimə içinde ərmənilər-haylar qala cavanlarının nərəsinə, Türk təpərinə davam getirməyib qaçmağa üz tuturlar...

Hələ Novruz bayramı ərefəsində ərməni-hay yepiskopu azər türklərlə müqəddəs məsciddə keçirdiyi görüşdə sülhdən, barışından dəm vurmuş, toplaşanları əmin-amanlığa çağıraraq arxayı etmişdi. Axşam toranlığında ərməni-hay silahlıları azər türklərini hər tərəfdən atəşə tutanda yepiskopun ikiüzlülüyü, riyakarlığı bir daha aşkarlandı. Odur ki, firildaqçı, avantürist yepiskop həbsə almaraq Şuşa türməsinə salındı və orada öz iftirasının, cinayətinin qurbanı oldu.

3 gün davam edən savaşda 13 min ərməni-hay qırılmışdı. O dövrün mətbuatında qeyd olunur ki, şəhərdə yaşayan ərməni-hayların hikəsi öz başlarında çatladı və "kiçik Paris" adlandırılın Şuşa şəhəri yanğından sonra əyalət şəhərinə çevrildi.

Bax, Şuşanın ərməni-haylar yaşadığı hissənin yandırılması haqqında həqiqətlər bunlardan ibarətdir. Şuşa Qalası haqqında səhbətimi rus-türk mühəribəsinin iştirakçısı, ərməni-hay xisletinin şahidi olmuş zabit Tverdoxlebovun sözlərini bir daha təkrar et-

məklə tamamlamaq istərdim: "...ərmənilər (haylar-müəllif) külək əkdilər, tufan biçdilər!"

Rusiyada sovet hökuməti qurulanda İngiltərə, Fransa yenə də "ərməni məsələsi" ni gündəmə gətirmək ərməni-hay millətçilərini ruhlandırdı və onları, hüdudları bu gün də doğru-dürüst məlum olmayan "Böyük Hayastan" imperiyasını yaratmağa qaldırdı. Yaxşı silahlanmış ərmənilər-haylar hələ 1918-ci ilin sonunda Azərbaycan və Gürcüstana qarşı torpaq iddialarına rədd cavabı alaraq mühəribəyə başladılar: Gürcüstana hücuma keçdilər və eyni vaxtda Azərbaycanla uzunsurən qanlı vuruşmalara girişdilər. Onlar Azərbaycanın tərkib hissəsi olan Naxçıvan və Qarabağın, Gürcüstandan isə Axalkələk əyalətinin "Hayastan" a qatılmasını tələb edirdilər.

Ərməni-hay milletçilərinin başladığı mühəribələr nəticəsində "mübəhisəli torpaqlar" da yaşıyan Azərbaycan türkү və gürcü əhalisinin sayı 10 faizdən 30 faizdək aşağı düşdü. Neçə-neçə kəndlər yer üzündən silindi.

Qanlı, siddətliavaşlar Azərbaycanın dilbər guşəsi Qarabağda da baş verdi...

Vəziyyət 1920-ci ilin ikinci yarısında daha da ağırlaşdı. Ararat Respublikasının Silahlı Qüvvələrinin bir bölməsi general Dronun (Trastamat Tonyan) komandanlığı altında Qarabağın dağlıq hissəsinə soxuldular. Onun ardınca da başqa bir ərməni-hay generalı Nijdeh (Karegin Harutyüyan) öz quldur qoşununu Qarabağa yeritdi. "Hayrenik" ("Vətən") jurnalının yazdığına görə aprel ayının 17-də Qarabağa basqın etmiş general Dro tabe olduğu ərməni-hay hökumətinin tələbini həyata keçirməli idi; Qarabağ ərmənilər-hayların dağidlılmış qüvvəsini yenidən toplayıb onların Azərbaycan türklərinə qarşı müqavimətini gücləndirmək, Qarabağın dağlıq hissəsini bütünlükə zəbt etmək və «məğlub» olan Qarabağ, o cümlədən Şuşa ərmənilər-hayların qısqasını almaqdan ibarət idi ("Hayrenik" jurnalı, 12 oktyabr 1923 il).

Lakin təcavüzkar ərməni-hay milletçilərinin arzuları yenə də ürkələrində qaldı. Yuxarıda yazdığım kimi, Azərbaycan Demokratik Cumhuriyyətinin tapşırığı ilə Qarabağa soxulmuş ərməni-hay quldur dəstələrile savaşa göndərilmiş general Həbib

Səlimovun hərbi qüvvəsi – düşməni darmadağm etdi. General Dro (T.Tonyan) öldürülüdü...

İngilislər Konstantinopolu tutduqdan sonra ərməni-hay işgalçılardan özbaşına buraxdırılar və ... Fransa isə Kilikiyadan əl çəkməsi barədə Türkiyə ilə müqavilə bağladı. Bunnula əlaqədar ərməni-haylar döyüş meydanında tək qaldılar. Türkiyənin qalibiyəti hərbi yürüşü nəticəsində 20 noyabr 1920-ci ildə daşnak ordusu dağıdıldı, o vaxtdan ərməni-haylar Avropa dövlətlərindən: ABŞ, İngiltərə, Fransa və Rusiyadan “Böyük Hayastan” yaratmaqdə onları aldatdıqları üçün şikayetçidirlər...

Minlərlə insanların naħaq qanına batmış cəllad ərməni-haylar indi də rus bolşeviklərinə, önce də onların rəhbərlərinə siğndılar... Yaratdıqları (qədiində olduğu kimi - müəllif) cırdan ərməni-hay dövlətinin hüdudlarını genişləndirmək niyyətinə düşdülər.

Odur ki, bu diyara silahla yaxın düşə bilmeyən ərmənilər-haylar 1920-22-ci illərdə siyasi don geyərək bolşeviklərlə sövdələşmələrə girişdilər, siyasi yolla (yoğrulmamış, yapmamış... öz çıxdankı arzularına müəyyən dərəcədə çata bildilər. Bolşeviklərin elilə Qarabağın arxası-dayağı sayılan, fəxri və iftixarı olan neçə-neçə adlı-sanlı, qeyrətli, ığid bəyləri, əsilzadələri, müdrik el ağsaqqallarını. yüzlərlə zəngin adamları tutdurub “xalq düşməni”, “kulak” kimi uzaq Sibirə sürgün etdirdilər. Məğrur və basılmaz Qarabağ öz doğma müdafiəcilərindən - ərənlərindən, onların simasında etnomənəvi dəyerlərindən məhrum edildi (Qarabağ müharibəsində Qarabağın müvəqqəti məglubiyyəti, bəlkə də birinci - bu amillə bağlıdır).

Zəngəzur mahalı, Cəbrayılın Bazarçay yaylaq yurduları, Basarkeçər və Qazağın Dilican bölgəsi bütünlüklə 14 min kv.km ərazi xalqımızın xəbəri olmadan, gizlincə qondarma “qardaş Ərmənistən” respublikası yaratmaq xatırınə bədnəm qonşulara ərməğan edildi. Vaxtile, müstəmlekəçi çar Rusiyasının köməyi ilə Türkiyədən, İrandan Azərbaycana, xüsusiylə də Qarabağa köçürülen ərməni-hay ailələrinin hesabına kəskin surətdə dəyişdirilmiş demoqrafik vəziyyət - milli etnik tərkib və digər səbəblər obyektiv araşdırmadan, gəlmə ərmənilərlə-haylarla yerli Azərbaycan

türkləri arasında fərq qoymadan Azərbaycanla “Ərmənistən” arasında sərhədlər ədalətsizcəsinə müəyyənənəşdirildi.

Diagram
“Bakı” qəzeti, 11 fevral 1992-ci il

1919-ci il yanvarın 1-dək guberniya, qəza və şəhərlərin əhalisinin milli tərkibi (Azərbaycan və Ermənistən arasında sərhəd buna əsasən müəyyən edilib)

Quberniya, qəza və şəhərlər		ermənilər o cümlədən faizlə		azərbaycanlılar o cümlədən faizlə		diger millətlər o cümlədən faizlə		cəmi o cümlədən faizlə	
İrəvan quberniyası	b/ə y/ə**	666.1 588.8	58.5 58.0	364.6 355.0	32.5 34.9	89.5 71.8	9.0 7.1	1120.2 1015.6	100 100
Naxçıvan qəzası	b/ə y/ə	51.4 50.3	42.8 42.9	69.7 68.4	57.0 57.0	1.1 0.6	0.2 0.1	122.2 119.3	100 100
Naxçıvan şəhəri	b/ə y/ə	2.7 2.5	29.8 29.7	6.0 5.9	67.4 70.0	0.24 0.02	2.8 0.3	8.9 8.5	100 100
İrəvan qəzası	b/ə y/ə	69.7 53.1	45.1 39.3	73.3 62.2	47.5 46.0	11.3 19.8	7.4 15.7	154.3 135.1	100 100
İrəvan şəhəri	b/ə y/ə	37.2 12.3	72.5 55.8	13.6 9.6	24.4 43.4	1.5 0.2	3.1 0.8	51.3 22.0	100 100
Yelizavetpol quberniyası	b/ə y/ə	418.4 381.0	32.8 31.3	783.1 755.6	61.5 62.2	73.6 77.0	5.7 6.5	1275.1 123.6	100 100
Şuşa qəzası	b/ə y/ə	75.4 74.6	52.0 52.8	61.6 59.8	42.5 42.2	7.8 6.9	5.5 5.0	144.8 141.3	100 100
Şuşa şəhəri	b/ə y/ə	22.9 21.9	52.3 53.3	19.1 18.7	43.5 45.5	1.9 0.5	4.2 1.2	43.9 41.1	100 100
Zəngəzur qəzası	b/ə y/ə	99.3 99.3	44.3 44.3	119.5 119.5	53.3 53.3	5.4 5.4	2.4 2.4	224.2 223.8	100 100
Cavanşir qəzası	b/ə y/ə	22.0 21.9	29.4 31.5	50.8 46.9	68.0 67.5	1.9 0.6	2.6 1.0	74.7 69.4	100 100
Qazax qəzası (Yelizavetpol quberniyası)	b/ə y/ə	61.6 60.3	44.9 46.0	67.9 65.1	49.5 49.6	7.5 5.7	5.6 4.4	137.0 131.3	100 100

b/ə* – bütün əhali

y/ə** – yerli əhali

Mənbə: “Kavkazski kalendar”, 1917-ci il

Qondarma
“Ərmənistan” və
Azərbaycanda yüksək dövlət vəzifeləri tutmuş ərməni-hay millətçiləri bununla da kifayətlənməyərək, indi də bolşeviklər partiyasında nüfuza malik soydaşlarının və ərməni-hay pərəst kommunistlərin köməyilə Naxçıvan və Dağlıq Qarabağın “Ərmənistan”a birləşdirilməsi məsələsini gündəmə gətirdilər. İstədikləri nəticə alınmadıqda Qarabağın dağlıq bölgələri hesabına

Muxtar Vilayət yaradılmasını israrla ortaya atdilar və ... çox təessüf ki, buna nail ola bildilər. Gelmə ərməni-haylar Qarabağın dağlıq hissəsində qərar tutmuş 5 rayon: Şuşa, Xankəndi, Ağdərə, Martuni və Hadrut vahid inzibati bölgədə birləşdirilərək qondarma vilayət qurumu yaratdilar.



QƏSBKARLIQ

Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması (07.07. 1923-cü il) N.Nərimanovun təbirincə desək, Mirzoyanın (Bakı bolşevik partiya komitəsinin sabiq 1-ci katibi - müəllif) yaxından köməyilə baş tutmuşdur. O yazırdı, “Mənim vaxtında da mümkün olmamışdı, ona görə yox ki, mən bu muxtarlıyyətin əleyhinə idim, sadəcə olaraq ona görə ki, ərməni (hay-müəllif) kəndlilərinin özləri də bunu istəmirdilər”.

Mirzoyan bu müddət ərzində ərməni-hay daşnak millətçilərinin köməyi ilə zəmin hazırladı və məsələni Zaqqafqaziya Diyar Komitesinə keçirdi (Mirzoyan ZDK rəhbəri Serqo Orconikidze ilə yaxm dost idi - müəllif).

«Serqo Orconikidze və Stalinin simasında AKP MK biz türklərə etibar etmir və Azərbaycanın taleyini ərməni (-hay - müəllif) daşnaklarına tapşırır...» (N.Nərimanov, “İ.Stalinə “Ucqar-larda inqilabımızın tarixinə dair”, iyun, 1923-cü il).

Son dərəcə haqsız və ədalətsiz edilmiş bu torpaq güzəştərilə razılaşmayan ərməni-hay millətçiləri - DQMV rəhbərləri rəsmən Azərbaycan hökumətinə tabe olduğu halda, onu üzdə tanıtanıya, əslində, Yuxarı (dağlıq) Qarabağa sahib durmaq siyasetini altdan-altdan, addim-addim həyata keçirirdilər.

Bələ ki, az sonra vilayətin inzibati mərkəzi - Xankəndinin adı dəyişdirilərək Azərbaycan türklərinin qəddar düşməni “komissar” Stepan Şaumyanın adı Stepanakert adlandırıldı. Şəhərin mərkəzi meydamnda onun heykəli ucaldıldı, neçə-neçə küçə və meydanlarda adları ancaq ərməni-hay, rus dilində yazıldı. Azərbaycan dilinə əhəmiyyət belə verilmədi, sayılmadı. Bu gələcək acınlacaqlı fəlakətlərin ilk əlamətləri respublikada narahatlıq belə yaratmadı.

Bunu duyan ərməni-hay millətçiləri daha cəsarətli və sərbəst addımlar atmağa başladılar... Nəhayət, iş o yerə çatdı ki, ötən yüzilliyyin 60-cı illərində Azərbaycan SSR Yazıçılar İttifaqının DQMV üzrə filialın məsul katibi, şəxsən hələ uşaqlıq illərindən tanıdığım qatı millətçi Baqrat Ulubəyən (o, 1988-ci ilin fevralında ilk ərməni-hay qiyamını hazırlayan və həyata keçirən

"Krunk" təşkilatının sədri idi) DQMV İcraiyyə Komitəsinin geniş iclasında artıq heç kəsden çəkinmədən bəyan etdi ki, bölgədə adları Azərbaycan dilində yazılmış nə qədər idarə, müəssisə və təşkilat varsa, hamisəm adları ilk mərhələdə ərməni və rus dillərində yazılımalı, Azərbaycan dilindəki yazılar tamamilə pozulmalıdır. Gələcəkdə isə Vilayətin hüdudlarında ancaq bir dil - ərməni dili işləyəcəkdir, heç rus dilinə də ehtiyac qalmayacaqdır!

B.Ulubabyanın bu həyasız bəyanatı da - açıq-aşkar meydan oxuması da Azərbaycan hökumətində qulaq ardma vuruldu.

Keçmiş SSRİ-nin mərkəzi dövlət orqanlarına soxulmuş yüksək vəzifəli ərmənilər-haylar, xaricdə - Avropanın böyük ölkələrində məskunlaşmış güclü ərməni-hay diasporaları vahid bir mərkəzdən idarə olunaraq Azərbaycana qarşı möhkəm bir plasdarm rolunu oynayırdı. Məmləkətimizin başçıları isə, təessüf ki, beynəlmiləlçilik prinsiplərinə sadıq qalaraq fil qulağında uyuyurdular, daha doğrusu, gələcəkdə məllətimizin taleyi üçün yaranacaq təhlükəni görmək iqtidarında deyildilər.

Bu sətirlərin müəllifi, hələ 1956-ci ildə hərbi qulluğunu başa vurub Xankəndinə - doğma evinə qayıdanda vilayətin komsomol, partiya komitələri, hərbi komissarlığı, onların başçıları 5 aydan çox süründürdülər, get-gələ saldılar, şirin vədlər verdilər, lakin işlə təmin etmədilər, bezikdirdilər. Vilayətdə Azərbaycan türkləriin artmasının qarşısı bu yolla da alınır, etnik tərkib ancaq ərmənilər-hayların xeyrinə deyişirdi. Nəhayət, mən də bezib geriyə - Bakıya dönmeli oldum. İşə düzəlib, bir il sonra ailəmizi, İkinci Dünya müharıbəsində ərini (atamızı) itirmiş anamı, bacılarımı, qardaşımı da Bakıya köçürməli oldum. Bir müddət sonra ərməni-hay təqiblərinə davam gətirməyən rəhmətlik Züleyxa xalamın 7 nəfərdən ibarət ailəsi isə Mingəçevirə köçməyə məcbur oldu.

Bax belə, neçə-neçə Azərbaycan türkləri, ailevi (bizim ki) etnik diskriminasiyaya davam gətirməyib doğma ocaqlarını tərk etməli olurdular. Vaxt ötdükçə bu özünü vilayətin etnik tərkibində, demoqrafik göstəricilərdə ərmənilərin-hayların xeyrinə bürüzə verdi...



1988-ci ilin fevralında Xan yurdu - Xankendinin mərkəzi Lenin meydanında qiyam qaldırılmış ermənilər-haylar “miatsum, miatsum”, “Qarabağ-Hayastan” (“Ermənistanla” birləşmək şəarı) qışqıranda onda başa düşdük, dərk etdi ki, Azərbaycan türk ailələrinin vilayət hüdudlarından bezikdirib köçürülməsi təsadüfi əməliyyat deyilmiş, bu nankor, xain qonşularımızın plan-proqramında çıxdan nəzərdə tutulmuş və fürsət düşdükcə reallaşdırılan etnik təmizləmə siyasəti imiş.

Ərməni-hay millətçi “ideoloqları”nın yüzilliklər boyu türkə qarşı düşmən kəsilməsini, onların qəddarlığını və təcavüz xislətni aşağıdakı, 20-ci yüzilliyin əvvəllərinə aid əlavə rəsmi məlumatlar bir daha əyani surətdə təsdiq edir.

28 noyabr 1905-ci il. Qarabağın Şuşa, Cavanşir, Cəbrayıł və Zəngəzur qəzalarında Azərbaycan türkləri yaşayan 75 kənd, İrəvan və Gəncə quberniyalarında 200-dən artıq yaşayış məskəni silahlı ərməni-hay quldur dəstələri tərəfindən dağıdılmış, əhalisi isə vəhşicəsinə qətlə yetirilmiş, sağ qalanları pərən-pərən düşmüşlər...

Mart-aprel 1918-ci il. Qarabağın dağlıq hissəsində 150-dən çox, Zəngəzur qəzasında 115 kənd talan edilmiş, dağıdılmış, əhalinin xeyli hissəsi ərmənilər-haylar tərəfindən məhv edilmişdir.

Noyabr 1920-ci il. İrəvan quberniyasında Azərbacyan türkərinin sayı 1916-ci ildə 373 582 nəfər olduğu halda, “Türksüz Ermənistən” siyasetinin yeridilməsi nəticəsində 1920-ci ilin noyabrında cəmi 12 000 nəfər qalmışdı, yəni onlarmın sayı 31 dəfədən çox azalmışdır.

1905-1920-ci illər. İndiki “Ermənistən” adlandırılaraq qədim Saqa-qamer, sonra Çuxur Səəd, Oğuz əllərində 1000-ə yaxın müsəlman kəndi dağıdılmış, yerli əhalisi görünməmiş zorakılığa, soyqırıma məruz qalmışdır.

Ərməni-hay generalları - başkəsənləri; Nijdeh, Dro, Galayan “komissar” Stepan Şaumyan və ərməni-hay milli ordusunun serjantı “bolşevik” donu geymiş Anastas Mikoyanın bilavasitə göstərişi əsasında yalnız 1918-1919-cu illərdə (qırmızı terrorun tütüyən etdiyi vəziyyətdən sui-istifadə edərək) Şimali və tarixi Qərbi Azərbaycanda, Gürcüstanda 470 min azər türkü, 120 min

gürçü, 110 min rus, 90 min kürd, 47 min avar, 21 min dargin və çəçen, 48 min kumık, 13 min yəhudü qırmışlar (ərməni-hay Ararat hökumətinin rəsmi məlumatından).

Terror strukturu

Bolşeviklər hakimiyyəti zəbt etdikdən sonra yalnız 27 aprel 1920-ci ildə: 12 azər türk generalı, 27 polkovnik, podpolkovnik, 46 kapitan, şabs-kapitan... əksəriyyəti ziyanlı olan 48 min adam öldürülmüşdür.

1919-cu il. Azərbaycan Xalq Cümhuriyyəti ərmənilər-haylar tərəfindən Azərbaycan türklərinə qarşı törədilən soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə 31 mart gününü milli matəm günü elan etmiş və bu mərasim ölkədə ancaq 1919 və 1920 illərdə qeyd olunmuşdur. Bu vacib “milli matəm günü” mərasimi Sovet illərində yasaq edilmiş və çox təəssüf ki, sonrakı illerde qan yaddaşımızdan silinmişdir.

Azərbaycan türklərinin “Ərmənistən” ərazisindən deportasiya edilməsinə, zorla çıxarılmasına dair məlumatlar da qan yaddaşımıza əbədi həkk olunmalıdır. Bu faciələrin xronologiyasını diqqətinizə təqdim edirəm.

1930-1937-ci illər. Milli və dini mənsubiyyətinə görə günahlandırılan 50 minə yaxın qeyrətli, milli etno mənəviyyatımızla sıx bağlı, yaradıcılıqla məşğul olan Azərbaycan türkü “Ərmənistən”ın sərhəd rayonlarından birbaşa Sibirə və Qazaxistan çöllərinə sürgün olunmuşdur.

Ərməni-hay müəllifi Suren Ayvazyan (“Rusyanın tarixi, “ərməni məsələsi” kitabında”) yazar ki, yuxarıda adı çəkilən ərməni-hay generalları 1941-1945-ci illərin 2-ci Cahan müharibəsində alman faşistlərinə xidmət edərək işğal olunmuş Polşa, Belorusiya, Ukrayna torpaqlarında 80 minlik ərməni-hay hərbi cəza qüvvələrinin vasitəsilə polyaklara, beloruslara, ukraynalılara, russlara və yəhudilərə divan tuturdular.


Tədqiqatçı E.Fayqın fikrincə, 3-cü Reyxin hərbi cəza dəstələrində iştirak edən ərmənilərin-hayların məqsədi “nasistlərlə birlikdə yəhudiləri məhv etmək idi”. Başqa bir müəllif tədqiqatçı

Samuel Uims deyilənin təsdiqini belə ifadə edir: "Faşistlərin hərbi cəza dəstələrindəki 100 mindən çox ərməni yəhudilərin məhv edilməsində iştirak edirdi".

1-ci Cahan müharibəsində Rus imperiyasının bayrağı altında türkləri, kürdləri, azər türklərini, tatarları, avarları qırıb tökən ərməni-haylar, 2-ci Cahan savaşında Hitler Almaniyasının bayrağı altında rusları, polyakları, belorusları, ukraynalıları, yəhudiləri qırırdılar. Özü də kütləvi şəkildə. Hesablamalara görə 300 mindən çox ancaq belorus, Ukraynada isə bir milyona yaxın insan və 100 min yəhudi öldürümüşlər.

Göründüyü kimi, yurdsuz, vətənsiz "bragi"lər əcdadlarının satqınlıq yolunu davam etdirən müasir ərməni-hay millətçiləri, onların generalları gah ruslara, gah da faşistlərə xidmət edərək tarix boyu mif olan "Böyük Hayastan"ı bərpa etmək arzusundan daşınmamışlar. Buna görə də onların dondan-dona girmələri təəccüb doğurmur. Bu həqiqəti 2-ci cahan müharibəsi ərefəsində və onun gedisatında dünya ərməni-hayların katalikosunun daşnaklarla birlikdə "fəaliyyəti" bir daha təsdiq edir...

Rusiyada 1917-ci ildə Oktyabr çevrilişindən sonra Azərbaycan türklərinə qarşı törədilmiş soyqırım terroru təşkilat qurumu



Leninin ölümündən sonra Azərbaycan türklərinin deportasiya və qovulmasının təşkilat qurumu



Sxem Feliks Sersvadzenin "Yalan və riyakarlıq axınınn qarşısını alm" (1893-1919) kitabından götürülmüşdür

Hələ 1935-ci ilin noyabrında Misirdə çıxan daşnak partiyasının qəzeti «Uysaver» yazır ki, «Daşnakstyun» hitler Almaniyasının xəzinəsinə milyonlarla dollar keçirmişdir ki, Qafqaz işgal olunduandan sonra Naxçıvan, Cavaxatiya və Qarabağ "Ərmənistən"ə birləşdirilsin. Bunu təsdiq edən sənədlər bu gün də əsasən Almaniya və ABŞ arxivlərində saxlanılır. Onların arasında adları çəkilən bölgələrin "Ərmənistən" tərkibinə daxil edilmiş xəritə də vardır. Xəritə şübhəsiz, 3-cü Reyxin əməkdaşları - mütəxəssislər tərəfindən hazırlanmış və onun surəti 1959-cu il iyunun 29-da "İzvestiya" ("Xəberlər") qəzetində çap olunmuş, açıqlanmışdır. "Ərmənistən" - faşist Almaniyası münasibətlərinin, "əməkdaşlığınn" gələcəyə istiqamətləndirilinəsində qriqorian kilsəsinin, xüsusiylə də faşist marşalı diktator Antonesku ilə yaxınlıq edən katalikos I Vazgenin "böyük xidmətləri" olmuşdur.

Faşist Almaniyasının tərəfində vuruşan ərməni-hay cəza batalyonlarının hərbi xidmətləri nəzərə alınaraq onların çoxları

«Hitlerə sədaqət və rəşadətə» «Dəmir xəç» və medallarla mükafatlandırılmışlar. Kütləvi insan qətlində fərqlənən 809 sayılı ərməni-hay batalyonuna Vermaxtin Ukraynadakı komandanı general Karl Gertsingerin və Şərq legionunun komandanı general-major Maks İlgenin şəxsi təşəkkürü bildirilmişdir.

Tərkibi ancaq ərməni-hay faşistlərdən ibarət on atıcı batalyon önce alman, sonra isə ərməni-hay dilində «Mən Allah və Adolf Hitler qarşısında alman dövlətinə və ərməni torpağına (görəsən hənsi ölkənin torpağına - müəllif) sadıq qalmağımı and içirəm!» Hayqırı-hayqırı and içərek yüz minlərlə günahsız, dinc avropa əhalisini (polyak, yəhudи, ukrayna, belarus və s.) amansızcasına qırırdılar.

Digər tərəfdən, milliyyətçə ərməni-hay general Dro (Kanyan) ərməni-hay canilərdən, daşnaklardan ibarət xüsusi cəza dəstələri – zonter heyət düzəldir və sonra «Dromedar» (Dronun komandası) adı altında cəza tədbirləri həyata keçirmək üçün Zaporoye, Simferopol və Krim bölgələrinə göndərildi. Bu silahlı dəstələrin bir məqsədi – «missiyası» da getdikləri ərazilərdə ərməni-hay komitələri yaratmaq, onların vasitəsilə faşist Almaniyanın hərbi ehtiyacları üçün əhalidən vəsait toplamaq idi.

Faşistlərin möglubiyyət saatı yaxınlaşanda «Dromedar» eyni funksiyali «abverqrup» cəza dəstələri - ərməni-hay silahlıları kütləvi şəkildə yayınmağa başladılar (Necə ki, Osman Türkiyəsinə qarşı vuruşan rus ordusundakı ərməni-hay əsgərləri, zabitləri 1917-ci il fevral inqilabı dövründə hərbi qulluqdan kütləvi şəkildə qaçırdılar, indi də o fərariliyi təkrar edirdilər. Bu barədə irəlidə yazmışıq).

Faşist Almanyasının süqutu cerçekləşəndə isə «Allaha və Adolf Hitlerə...» sadıq ərməni-hay nökərləri – nasistlər indi də qılıfını dəyişərək gizli kommunist təşkilatı yaradır və silahlarını nökərçilik etdikləri ağalarma çevirirdilər.

Bax, bu da ərməni-hay millətçilərinə xas olan sıfətdır, «əqidədir», hiyləger, riyakar, satqın, qəddar, bu siyahıya «Xain xisletili, siyasi fahişəlik» anamlarını da əlavə etsək səhv olmaz!

Müharibədən sonra ərməni-hay millətçiləri dövlət seviyyəsində ölkədə yaşayan Azərbaycan türklərindən “temizləmə” siyasetinə başladılar.

Sovet Ərmənistəni deportasiya siyasetini “beynəlmiləlçilik” pərdəsi altında davam etdirərək, 1948-1953-cü illərdə Sov. İKP MK, SSRİ Nazirlər Soveti və digər mərkəzi dövlət orqanlarında, nazirlik və dövlət komitələrində yuva salmış yüksək vəzifəli ərməni-hay daşnaklarının güclü təsiri və təzyiqi altında qəbul olunmuş SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il və 10 mart 1948-ci il tarixli qaparı qərarlarının icrası nəticəsində 150 mindən çox Azərbaycan türkү dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuşdur.

YUXARI (DAĞLIQ) QARABAĞ 1988-1993-CÜ İLLƏRDƏ

22-28 noyabr 1988-ci il, “Ərmənistən” SSR Ali Soveti sessiyasının məxfi qərarına əsasən (diqqət yetirin: Sov. İKP MK, onun Siyasi Bürosu, SSRİ Nazirlər Soveti, SSRİ Ali Soveti, DTK), daha hansı və hansı səlahiyyətli mərkəzi hökumət orqanlarının mövcudluğu, fəaliyyəti dövründə onların heç birini saya salmadan, hesablaşmadan ərmənilər-haylar özbaşına Respublikanın 22 rayonundakı 170 sırif və 94 qarışq yaşayış məntəqəsindən yüz minlərlə Azərbaycan türkünü, minlərlə müsəlman kürdüni və rusdilli əhalini silah gücünə dədə-baba yurdlarından qovmuşlar.

Nəticədə “Ərmənistən”da ardıcıl həyata keçirilən etnik temizləmə “Türksüz Ərmənistən” millətçilik siyaseti 1988-ci ilin noyabr ayında başa çatdırıldı. Türk-müsəlman maddi-mədəniyyət abidələrinə, qəbiristanlıqlara, məscid və türbələrə, minlərlə türk mənşəli toponimlərə qarşı hələ 19-cu yüzilliyin əvvəlleridən başlanmış soyqırım 21-ci yüzilliyin astanasında geniş vüsət alaraq başa çatdırıldı.

20-ci yüzilliyin 2-ci yarısında (bəlkə də çox-çox əvvəl) xain qonşularımız - ərmənilər-haylar Azərbaycanın bütövlüyünə və suverenliyinə, onun xeyirxah və qədirbilen xalqına xəyanət etdilər. Xüsusilə də Vətənimizin qədim Qarabağ torpaqlarını silah gücünə işgal edib Ərmənistana birləşdirməyi qarşıya məqsəd qoydular. 1918-1920-ci illərdə olduğu kimi bu avanturist, bəd niyyətli əməliyyata yenə də güclü anti-Azərbaycan təbliğatından başladılar.

*Azərbaycana qarşı erməni təcavüzünün nəticələri
(1948-1953, 1988-1993-cü illər)*



1948-53, 1988-93-cü illərdə Ermənistanın
250 000 nəfər azərbaycanlı deportasiya
ciyənmişdir

1991-93-cü illərdə işgal olunmuş ərazilərdə
750 000 nəfər azərbaycanlı etnik təmizlənməye
məruz qalmış və deportasiya olunmuşdur

*AZƏRBAYCANIN ERMƏNİSTAN TƏRƏFINDƏN
İŞGAL OLUNMUS ƏRAZİSİ*

Cəbhə xəttinin uzunluğu — 246 km
İşgal edilmiş ərazi — ≈ 20 %

Ermənistan əsurlarının hərbi təcavüz nəticəsində doğma
yurdlarından qaçan düşmüs əhalinin düşməsi

Köpüklerin müvəqqəti
məskənləndirilən yerlər
 Cədər düşərgələri

TƏCAVÜZÜN QURBANLARI (1993-cü il)

Həlak olmuşdur — 20 000 nəfər
Ölülmüşdür — 50 000 nəfər

*ERMƏNİSTANIN AZƏRBAYCANA QARŞI TƏCAVÜZÜ
ZAMANI HƏYATTA KEÇİRİLMİŞ DƏĞİNTİLƏR*

Yasayış məntəqələri	- 890
Evler	- 150 000
İctimai binalar	- 7 000
Məktəblər	- 693
Uşaq bağçaları	- 855
Tibb mətasşisləri	- 695
Kitabxanalar	- 927
Alban kilsələri	- 44
Məscidlər	- 9
Tarixi saraylar, abidələr və muzeylər	- 473
Muzey eksponatları	- 40 000
Sənaye və kənd təsərrüfatı mədəssisləri	- 6 000
Avtomobil yolları	- 800 km
Körpülər	- 160
Su kommunikasiyaları	- 2 300 km
Qaz kommunikasiyaları	- 2 000 km
Elektrik xətləri	- 15 000 km
Megalor	- 280 000 ha
Kən təsərrüfatı üçün yararlı torpaqlar	- 1 000 000 ha
Iriqasiya sistemləri	- 1 200 km

Bütün dəğərlərlər 60 milyarddan çox
ABŞ dolları həcmində qiymətləndirilir

AZƏRBAYCANDA QAÇQIN VƏ MƏCBURI KÖCKÜNLƏR

Ermənistan qaçqınları	- 250 000
Azərbaycanda işgal olunmuş ərazilərdən məcburi köckünlər	- 760 000
Cəmi	- 1010 000

Keçmiş SSRİ-nin mərkəzi televiziyası, mətbuatı, ədəbiyyatı, incəsənəti və kinematoqrafiyası ilk vaxtlar ehtiyatla, sonra açıq-acıqına azgınlaşan ərməni-hay ziyanlarının mənfur niyyətlərinə xeyirdə verir, dəstəkləyirdilər. Sov. İKP MK və onun Siyasi Bürosu, SSRİ Nazirlər Soveti, SSRİ Ali Soveti, nazirliklər, digər mərkəzi dövlət orqanlarının rəhbər işçiləri, Azərbaycan SSRİ rəhbərliyini iflic edərək özlərini Qarabağda baş verən faciələrə laqeyd, biganə göstərirdilər. Sonra başlanan hadisələr qabaqcadan düşünləmiş, ölçülüb-biçilmiş ssenarı üzrə cərəyan etməyə başladı.

Separatçı ərməni-hay ziyanları bu biganəlikdən, "boşluqdan" dərhal və ustalıqla istifadə edərək anti-Azərbaycan təbliğatını daha da gücləndirdilər. Belə ki, əslə Yuxarı Qarabağın türk mənşəli Ulubaba kəndindən olan (Ağdere bölgəsi) yazıçı Baqrat Ulubabyan (keçmiş Azərbaycan Yazıçılar İttifaqı DQMV üzrə filialının məsul katibi) elmi prinsiplərdən, məntiqdən uzaq "Albaniya", "Aqvan" və "Aran" toponimləri haqqında", "Ərmənistən Şərqi tərəfinin tarixi öcerkləri" əsərləri, respublika hökumətindən icazəsiz Xankəndi şəhərinin girəcəyindəki təpəlikdə göbəye qədər torpağa basdırılmış ərməni-hay sıfətli qoca ər-arvad (ərməni-hayların dili ilə desək, "tatik-papik" - "nənə-baba") heykəlinin qoyulması, "Ərməniyənin taleyi" romanı (müəllif qatı millətçi Suren Ayvazyan), Bakıda doğulub ərsəyə çatmış Y.Quruntsun "Hekayə və povestlər" kitabı, V.Petrosyanın "Ərməni eskizləri" əsəri, Xankəndindən çıxmış nankor Zori Balayanın "Ocaq" romani, "Ərməniyə haqqında yeddi mahni" sənədli filmi (G.Eminin əsəri əsasında), "Doğum", "Ümid ulduzu", "Gənclik sahibi" bədii kinofilmlər və s. və i.a. "Böyük Hayastan"ı dirildib onu vəsf edir, ərməni-hay xalqının yene də müstəsna - ali irqə mənsubluğununa sərsəm inam, Türkiyə (Van bölgəsi), Azərbaycan (Qarabağ, Naxçıvan, Gence, Şeki, Dərbəndə qədər əraziləri), Gürcüstanın bəzi torpaqlarını (Axalkələk) ərməni-haylara məxsus olmasına dair ardıcıl, fasiləsiz və həyasızcasına təbliğat baş alıb gedirdi.

Öz ixtiyarına buraxılmış muxtar vilayetin bütün şəhər və kənd kinoteatrlarında, kinoqurğularında 1980-ci ilin ortalarından başlayaraq İrəvan kinostudiyasında istehsal olunmuş (SSRİ Dövlət Kinematoqrafiyası Komitesini saya salmadan, onunla hesablaşma-

dan) qatı millətçilik, qəddarlıq, terror, işgalçılıq ruhunda onlarla bədii, sənədli və cizgi filmlərinin geniş kütləni, sağlam düşüncəli ərməniləri-hayları, xüsusilə də gəncləri və orta yaşıları “ərməni xəsteliyi”nə yoluxdururdu.

Yerli Azərbaycan türkləri və ərməni-hay icmaları arasında yaradılmış süni uçurumun qarşısı alınmadığından getdikcə dərinləşir, milli nifrət, barışmazlıq mühiti hökm süründü.

Az sonra ərməni-hay emissarları - təbliğatçılar və yerli separatçılar “Krunk”un başçılığı altında əməli işə keçdilər...

Bir daha təkrar edirəm, qədim oğuz elləri Tarixi Qərbi Azərbaycanda (indiki “Ərmənistən”ın ərazisi) yaşayış son 250 mindən çox Azərbaycan türkü silah gücünə doğma yurdlarından qovulub didərgin salındılar. Beləliklə də, aparılmış hesablamalara görə qədim türk el-obalarından məcburən çıxarılmış Azərbaycan türklərinin ümumi sayı 1,5 milyona çatdırıldı. Bununla da qane olmayan azıñınlaşmış ərməni-hay millətçiləri indi də soxuldular. Yuxarı Qarabağın ərməni-hayları, “ərməniləşmiş albanlar” yaşayış bölgələrinə. Silahlı quldur dəstələri düzəldib gecələr Azərbaycan türkləri yaşayış kəndlərə basqınlar edir, evləri yandırır, əhalidə qorxu, vahimə hissi yaradır, dinc adamları isti ocaqlarından baş götürüb qaçmağa vadar edirdilər.

Respublika rəhbərliyi bütün bu fəlakətlərdən məlumatı olduğunu halda özünü ev sahibi kimi yox, acizənə, itaətkar aparırdı.

Yaxşı yadimdadır, guya iki millət arasında silahlı toqquşmaların qarşımı almaq məqsədilə Sov. İKP MK baş katibi, ərmənipərəst S.Qorbaçov “xala xətrin qalmasm” deyə “Ərmənistən”da qeyri-qanuni yaradılmış silahlı dəstələrin dərhal tərksilah olunması, əldə olan bütün silah növlərinin toplanıb dövlətə təhvil verilməsi haqqında, hətta fərman da imzalamışdı (1989-cu il). Onun bu fərmani kağız üzərində qaldı. Ərmənilər-haylar yeni-yeni silahlı dəstələr, hərbi hissələr yaratmaqdə fəal surətdə davam edirdilər. Azərbaycanda isə, xüsusilə də Yuxarı Qarabağ bölgəsində əksinə, dövlət nümayəndələri, milis qapı-qapı düşüb Azərbaycan türklərinin, hətta qeydiyyatda olan son ov təfənglərini belə yiğisdirdilər... Silahsız qalmış kişilər sonrakı dövrlərdə nə özlərini, nə də ailələrini quldur ərməni-hay dəstələrindən qoruya bildilər. Da-

ha sonrakı aylarda Azərbaycan türklərinin vəziyyəti daha da ağırlaşdı və xeyli itgilərlə nəticələndi.

Sonra Yuxarı (dağlıq) Qarabağın qədim Azərbaycan türk kəndlerinin işğalı başlandı və birincilər sırasında ərmənilərin-hayların “Qara qapı” adlandırdığı Meşəli kəndi oldu. Dəfələrlə düşmənin həmlələrini boşça çıxaran, 27 nəfər şəhid veren bu kənd 23 dekabr 1991-ci il tarixdə vəhşicəsinə zəbt olunub yandırıldı. Kəndin ərazisində yerləşən ulu türk babalarımızın əlilə ucaldılmış qədim qəsr, türbə, imarət, kurqan və s. türk maddi-mədəniyyət nümunələri də dağıdıldı.

30 dekabr 1991-ci il tarixdə qədim türklərdən soraq verən Tuğ və Salakətin, həmin ilin 19 noyabrında - Xocavənd kəndi, 10 yanvar 1992-ci ildə - Ahullu kəndi, 11 fevral 1992-ci ildə - qədim Malibəyli, Aşağı və Yuxarı Quşçular kəndləri (1949-1952-ci illərdə bu kəndlərin pəhləvan cüssəli gəncləri Binnət, Kolya, Bayandurla Xankəndində Nizami adına 4 sayılı məktəbin 8-10 siniflərində birlikdə orta təhsilimizi tamamlamışdır. Onlar qohumları, soydaşları birlikdə doğma kəndlərini bacardıqları qədər müdafiə etmişlər) ərməni-hay qəsbkarları tərəfindən zəbt olundu. Ərməni-hay quldur dəstələri Xankəndində yerləşən 23-cü Sovet-rus diviziyasının 366-ci motoatıcı alayının əsgər və zabitlərinin, əcnəbi muzdlu qatillərin köməyilə dəfələrlə Qaradağlı kəndinə hücumlar etsələr də, bölgələrimizdən olan könüllülərlə birlikdə qaradağlılar bu həmlələri dəf edirdilər. Lakin mərdliklə vuruşanlarla düşmənin qüvvələri bərabər deyildi. Hər tərəfdən, “təpədən dirnağadək” silahlanmış düşmən birləşmələri ilə döyüslərdə 78 şəhid verən Qaradağlı kəndi 17 fevral 1992-ci ildə zəbt olundu.

Beləliklə, dövlət səviyyəsində hərbi təminat almayan Yuxarı (dağlıq) Qarabağın yerli Azərbaycan türkləri yaşayış onlarla abad kənd, qəsəbə, sonra da şəhərlər yüzlərlə şəhid verə-verə boşaldı.

Külli Qarabağın tacı, onun əyilməz qıruru - Şuşa qalası (keçmiş Pənahabad) görünməmiş xəyanətin qurbanı odu - 8 may 1992-ci ildə süqut etdi.

Bu qara xəbəri eşidən ərməni-hay diğərələrinin dəfələrlə “burunlarını ovmuş” kolxoz sovet sədri qeyretli türk əreni Kərəm Əsgərovun başçılığı altında Kosalar, Cavadlar, Yal oba, Baş kənd

və Canhəsən kənd camaatı doğma el-obanı məcburən tərk etməli oldular.

Azgınlaşmış ərməni-hay millətçiləri SSRİ hökumətinin gözü öündə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində Azərbaycanın qədim torpaqlarında da etnik təmizləmə siyasetini başa çatdırıldılar. Daha doğrusu bu, ərməni-hay hərbləşdirmə siyasetinin - "Ərmənistən" ilə Rusiya arasında bağlanmış "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında" müqavilənin praktiki həyata keçirilməsi idi. Adı çəkilən müqavilədən sonra ərməni-hay millətçiləri Yuxarı (dağlıq) Qarabağda açıq təcavüzə başladılar. Sonra da üstəlik bir milyard dollar dəyərində onlara rus silahı verildi, özü də təmənnasız.


Daha sonra qana susamış ərmənilər-haylar rus silahı ilə təchiz olunaraq DQMVG etraf - surf Azərbaycan türkləri yaşayan bölgələri - Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıllı, Qubadlı və Zəngilan bölgələrini işgal etdilər. Ondan da öncə ərməni-hay qəsəbkarları Xankəndində, vaxtilə yerləşdirilmiş sovet-rus (və ərməni-hay) hərbi hissələrilə (xatırladıram: Xankəndində tikilmiş hərbi kazarmalar, qərargah binası, səhra kilsəsi və s. vaxtilə çar Rusiyası dövründə Xocalı yaxınlığında yerləşdirilmiş Sunja alayına məxsus idi. Sonra həmin alay ərməni-hay "başbilənləri"nin vasitəsilə Xankəndinə köçürülmüşdür ki, gələcəkdə onun silahmdan, gündən bize qarşı istifadə etsinlər. Bu, belə də oldu) sövdələşərək zirehli hərbi texnika ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya basqın edərək Azərbaycan türklərinə divan tutdular...

Azərbaycanın Qarabağ torpaqlarında 20-ci yüzilliyin ən ağır faicəsini - Xocalı soyqırımı tördən, cəllad ərməniləri-hayları al-qışlayan, yeni-yeni qırğınlara çağırın və şəxsən özü də Azərbaycan türklərinin qətlə yetirilməsində iştirak edən zatiqiriq dişa Zori Balayan 4 il sonra çap etdirdiyi "Ruhumuzun canlanması" kitabında qatil ərməniləri-hayları, onların töretdiyi vəhşilikləri xüsusi bir ehtirasla vəsf edərək həyasız-həyasız yazar: "Biz Xaçaturla... evə (Xocalıda - müəllif) girərkən əsgərlərimiz 13 yaşlı türk uşağını pəncərəyə mismarlamışdılar... səs-küy salmasın deyə, Xaçatur uşağıın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7

dəqiqə sonra, qan itirərək dünyasını dəyişdi... Ruhum... sevincdən qürurlanırdı. Xaçatur daha sonra ölmüş türk uşağıının cəsədini hissə-hissə doğradı və... itlərə atdı".

Həkim - yazıçı Balayan ilhamla təsvir etdiyi bu qəddarlıq nümunəsi ərmənilərin-hayların dinc Azərbaycan türklərinə - bəşər övladlarına qarşı faşist üsullu soyqırımı adamda nifret hissi oyadır, intiqama çağırır.

Xocalı soyqırımının ertəsi günü əsir düşmüş könülli Azərbaycan türk əsgərlərini sərt havada bir sıraya düzüb ərməni-hay zabiti - daşnak törəməsi xankəndili Seyran Ohanyan tapançasının lüləsini bir gəncin alına dirəyib: "Sən, ucadan, lap ucadan qışqır ki, Qarabağ Ərmənistənidir! Yoxsa səni cəhənnəmə vasil edərəm!" Azərbaycan türkü cəsarət və nifretlə zabitin gözlərinin içində baxıb: "Qarabağ Azərbaycanındır!" deyəndə cəllad Ohanyanı soyuq tər basır, qulaqlarına inanmır. Gəncin əqidəsi, polad iradəsi, vətənpərvərliyi onu sarsıdır. Özünü sindirməməga çalışır. Bir daha xəbərdarlıq edir ki, cavan oğlan ağlını başına yiğsin, o zarafat eləmir, söhbət "olum və ya ölüm"dən gedir. Lakin igid ərən qərarında qəti olub şərəflə ölümü qəbul edir, həyatını müqəddəs Qarabağ torpağına qurban verir, ona xəyanət etmir, şəhid olur...



Uşağıın qətlə yetirilməsi

Vermə, dünyaları alsan da, bu cənnət vətəni!



Günahsız qana batmış cəllad əllərilə ərməni-hay quduşları yüzlərlə, minlərlə Azərbaycan türklərini bax beləcə, dəhşət və qəddarlığa məruz qoyaraq qətlə yetirmişlər.

Vaxtilə İrandan, Türkiyədən torpaqlarımıza pənah götirmiş, sığınacaq tapmış ərməni-hay törəmələrinin bu gün törətdikləri vəhşiliklər nə sağlam düşüncəyə, nə məntiqə, nə humanizmə, nə də beynəlxalq normalara sığırı.

Odur ki, cəllad ərməni-hay millətçilərinə dəstək verən Qərb dünyasına, onun ali dövlət və din xadimlərinə üzümü tutub sual verirəm:

-Siz, hörmətli cənablar, bu acı-faciə dolu sətirləri oxuduqdan sonra da ərməni-hay vəhşiliyinə, terroruna göz yumacaq, yənə onlara dəstək verəcəksiniz?! Dinc Azərbaycan əhalisini: uşaqları, qadınları, qocaları, bütün ailələri öz qəddar qəssab əllərilə doğrayan ərməni-hay faşistlərinə xeyir-dua verməklə onlarla bərabər Büyük Allah qarşısında ağır günaha batmırınız? Günahsız adamların ruhu qarşısında vicdan əzabı çəkmirsinizmi?

Unutmayım ki, həmin günahsız qana batmış ərməni-hay əlləri nə vaxtsa sizə də qarşı tuşlana bilər! Bax bunu siz də heç vaxt unutmayın!

Bələliklə, qədim Türk yurdu Xocalıda - Türk dünyasının Kərbəlasında:

- 613 nəfər güləbaran edilərək şəhid oldu (bu hələ tam və son rəqəm deyil, ilkin məlumatdır);
- 8 ailə tamamilə məhv edildi;
- 1275 nəfər əsir götürüldü;
- yüzlərlə itgin düşənlər oldu.

Sonrakı təhqiqatlarda Xocalı faciəsi - əsrin soyqırımı adlandırıldı. Onu da qeyd etmək vacibdir ki, Xocalı faciəsinin izini itirmək üçün Moskvanın göstərişi ilə bu soyqırımda iştirak edən rus zabit və əsgərləri ertəsi günü hərbi vertolyotlarda Gürcüstan ərazisine - rus hərbi hissələrinə daşındı.

Mütəxəssislərin apardığı araşdırmalar göstərir ki, Xocalının işgal planı ərməni-haylarla rus ordusunun satqın zabitləri birlikdə hazırlamışlar. 1-ci batalyonun qərargah rəisi mayor Abram Çitçiyan, mayor Nabokix və kapitan Lixodey hərbi əməliyyatların hə-

yata keçirilməsində xüsusi canfəşanlıq göstərmişlər. Buna görə cəllad Çitçiyən 150 min dollar “kilsə mükafatı” almışdır. Katalikos I Vazgen “Sovet generalı” Zaviqarovu pulla alıb (ona 36 min ABŞ dolları vermişdir) Xocalı şəhərini yer üzündən sildirdi (“Qarabağa aparan yol” qəzeti, 5, 14 mart 2007-ci il, M.R.Toxlucalı).

Yüksək vəzifəli rus zabitlərinə rüşvet verilməsini ərmənilər-haylar özləri də inkar etmir. Belə ki, “Krunk” nəşrinin 1992-ci il tarixli saymada dərc olunmuş məlumata görə 23-cü diviziyanın komandiri, general-mayor B.Budeykin general-polkovnik Zaviqarovu rüşvet alması üstündə ittihamlayıb 4-cü ordu komandanlığı qarşısında onun hərbi qulluqdan azad olunmasını rəsmi tələb etmişdir.

Bu rüsvayçılığı vicdanına siğışdırıa bilməyən Rusiya Federasiyası Baş Kəşfiyyat İdarəsinin polkovniki V.R.Savelyev müxtəlif ali dövlət instansiyalarına, o cümlədən BMT-yə göndərdiyi məktubda yazır: “... oxuyun, biz rusların zabit şərəfi necə ləkələndi...”.

Xocalı soyqırımı tövərətmis ərməni-hay millətçiləri qabaqcadan hazırlanmış ssenariyə əsasən dərhal yenə də antiazerbaycan təbliğat maşının işə saldılar. Xocalıda yandırılmış meyidlər ləntə alınır və ərmənilər-haylar tərəfindən bütün dünyaya yayılmışdır. Məqsəd heç də Xocalıda tutulan divanı olduğu kimi bəy-nəlxalq ələmə çatdırmaq deyil, əksinə, ərmənilərin-hayların ya-zıqlığını, guya Azərbaycan türkləri tərəfmədən soyqırıma məruz qalmalarını təsdiqləmək idi. Fransadan gəlmis “Operativ-II” özəl telekanalın ərməni-hay əməkdaşları – Cül Verelyan, Şerin Sitar yan Xocalı ətrafında qalaqlanmış meyidlərin yandırılmasını ləntə alırdılar. Həmin dövrde Xankəndinə dünyam 32 ölkəsindən gelmiş 47 nəfər ərməni-hay mənşəli jurnalist də bu məqsədə xidmət edirdi: Xocalıda törədilən qırğını, vəhşilikləri dünyaya tərsinə göstərmək, çasdırmaq, guya Azərbaycan türkləri Dağlıq Qarabağdakı günahsız ərməni-hay əhalisini qırırlar!

Bu gün Xocalı soyqırımı tək Azərbaycan türklərinin yox, bütün Türk dünyasının faciəsidir. Həyatımızın, tariximizin bu acı həqiqətlərini heç birimiz heç vaxt unutmamalı, cəllad ərməni-hay millətçilərindən qisas almağa hazır olmaliyiq.

Ümumi götürdükdə torpaqlarımız uğrunda gedən ölüm-dirim Qarabağ xalq savaşında Azərbaycan:

- 20 min igid ərən şəhid verdi;
- 100 min nəfər yaralandı (onların 5 mini əlilə çevrildi);
- 5000 nəfərə yaxın əsir və girov götürüldü;
- 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçküne çevrildi;

- Azərbaycanın 20 faiz ərazisi ərməni-hay işğali altına düşdü.

Qəddar düşmənlə ölüm-dirim savaşında rəşadət və qəhrəmanlıq göstərmiş 229 Azərbaycan vətəndaşı vətənin ən yüksək mükafatına – Milli qəhrəman adına layiq görülmüşdür. Onların sırasında 11 (on bir) nəfəri Yuxarı (dağlıq) Qarabağın şahin sakinləridir;

1. Əlif Lətif oğlu Hacıyev, təvəllüdü 1953, həlak olub – 1992, Xocalı

2. Tabil Qasim oğlu Həsənov, təvəllüdü 1960, həlak olub – 1992, Canhəsən kəndi

3. Tofiq Mirsiyab oğlu Hüseynov, təvəllüdü 1954, həlak olub – 1992, Xocalı

4. Ələsgər Xanlar oğlu Hüseynov, təvəllüdü 1949, həlak olub – 1992, Xocalı

5. Füzuli Salah oğlu Rüstəmov, təvəllüdü 1965, həlak olub – 1992, Xocalı

6. Araz Bahadur oğlu Səlimov, təvəllüdü 1963, həlak olub – 1992, Xocalı

7. İnqilab Ələkbər oğlu İsmayılov, təvəllüdü 1962, həlak olub – 1992, Xocalı

8. Şakir Şamil oğlu Salahov, təvəllüdü 1966, həlak olub – 1992, Cəmili kəndi

9. Natiq İlyas oğlu Əhmədov, təvəllüdü 1969, həlak olub – 1991, Kosalar kəndi

10. Mövsüm Şahin oğlu Məmmədov, təvəllüdü 1967, həlak olub 1991, Canhəsən kəndi

11. Şirin Vəli oğlu Mirzəliyev, təvəllüdü 1947, həlak olub – 1992, Xankəndi

Azərbaycan xalqının başına gətirilən bu müsibətləri dərin-dən təhlil və dərk etmək, birdəfəlik qan yaddaşımıza həkk etmək və ölkəmizin tarixi realliqnlarını bütün dünya ictimaiyyətinə çatdırmaq üçün öten son iki yüzilliyin əvvəllərində və axırında (1828-1832, 1905-1907, 1918-1920, 1948-1953 illər və nəhayət 1988-1993 illər) qansız ərmənilərin-hayların Azərbaycan türklərinə qarşı törətdikləri vəhşilikləri, vandalizmi, daha dürüst desək – soyqırımı xatırlatmaq, bir daha qabartmaq kifayət deyil. Bu insan fəlakətlərinin günahkarları beynəlxalq məhkəmə qarşısında cavab vermelidirlər ki, ərməni-hay təcavüzünün mahiyyəti bütün dünya xalqlarına çatdırılsın, onun uzaq gedən planları ifşa olunsun və gələcək soyqırımların, faciələrin qarşısına etibarlı sıpər çəkilsin. Bu tələb biz Azərbaycan türklərinin tapdalanmış haqqıdır.

Fəqət, bu haqqın qorunmasını dünya müsəlmanlarının Ulu öndəri Həzrəti Əli də bizi tövsiyə etmişdir: “Hər kəs öz haqqını qorumağa borcludur. Haqqını itirən kəs, haqqıyla bərabər ləyaqətini də itirir”.

Odur ki, müstəqilliyimizi əldə etdikdən sonra ərməni-hay millətçilərinin bizi qarşı törətdiyi bütün cinayətləri, qəddarlığı, qırğmları (hətta sovet dövründə yasaq edilmiş) mövcud haqsızlıqları, qeyri-insani, çirkin əməlləri mütləq arxiv materiallarından, digər mənbələrdən də üzə çıxarmaq tarixi zərurətdən doğur. Bunu on minlərlə günahsız qurbanlarm narahat ruhu tələb edir, bunu eyni zamanda xalqımızın gələcək taleyi, müqəddəratı tələb edir!

Bu acı həqiqətləri qələmə aldiqca xəyal məni çox uzaq keçmişə - bəşəriyyətin qeyri-kamil, ibtidai-tayfalar, qəbilələr dövrünə çəkib aparır. Adam inana bilmir ki, beynəlmiləlçi xeyir-xah, qonaqpərvər vətəndaşları ilə tanınan Azərbaycan məməkətinin Qarabağ bölgəsində baş verən ağlaşılmaz müsibətlər 20-ci yüzilliyin sonunda, yeni eranın astanasında sivil dünyyanın gözü öündən baş verir və haqq-ədaləti, insan hüquqlarını, demokratiyanı əzmlə, israrla dəstəkləyən, ondan böyük-böyük xitabət kürsülərindən ağız dolusu danışan bu xristianlı, katolikli sivil dünyamız nədənsə bizim dərdimizə - başımıza gətirilən fəlakətlərə, nəhayət soyqırıma seyrçidir, çox hallarda laqeyddir. Nə üçün? Axı bəşər övladının Allahi hamı üçün birdir!

Ən dəhşətliyi də odur ki, yaşadığımız bu dünyani inandıra bilmirik ki, “Örmənistan” - “Hayastan” təcavüzkar, işgalçi dövlətdir, torpaqlarımızı qəsbkarlıqla zəbt etmişdir... Bu yalnız belədir, reallıqdır, bizim həyatımızın, vətənimizin acı taleyidir.

Rus sovet silahı və havadarlığı ilə köklənmiş ərməni-hay quldurlarının törətdikləri müsibətlər, vəhşiliklər haqqında, güman edirəm, yetərincə deyildiyini, yazıldığını, televiziyada göstərildiyini nəzərə alaraq (gələcəkdə də yazılıacaq, göstərilecəkdir) mən ancaq bir məqamı da xatırlatmaq, vurgulamaq niyyətindəyəm; yaşadığımız bu acı reallıqlar tarixin bizə növbəti sınağı - iibrət dərsidir, unutqanlığımıza, zəifləmiş qan yaddaşımıza xəbərdarlıqdır. Hələ 1828-1830, 1905-1907, 1918-1920, 1948-1953 və nəhayət 1988-1993-cü illərdə Azərbaycanın şəhər və kəndlərində, xüsusi-lə də Yuxarı (dağlıq) Qarabağ torpaqlarında avtoxton türk əhalisini - bizlərə ərməni-hay qansızları tərəfindən tutulmuş divan, qırğınlar, törədilmiş haqsızlıq, zorakılıq və nəhayət vandalizm heç vaxt unudulmamalı və unutmamalıyıq. Xain, nankor qonşusu olan hər bir millət, ölkə, atalar demis “çomağını hazır saxlamalıdır”, yəni ayıq-sayıq olmalı, qüdrətli silahlı ordusu olmalıdır.

Əslində, bütün bunlar az sayda qalmış nənə və babalarımızın yaddaşından, hafızəsindən heç də silinməmişdir, intəhası, bolşevik hökuməti bu barədə danişmağı, açıqlamağı, hətta əcnəbi dillərindəki ərməni-hay xisletini ifşa edən əsərlərini, kitablarını da sadəcə olaraq, qəti yasaq etmişdi.

Amma, düşmənlərimiz - ərmənilər-haylar türkə qarşı kin-küdürütini unutmur, onu nəsillərdən-nəsillərə örür, gizli mübarizəyə çağırırdı. Hərçənd ki, tarixdə “ərməni soyqırımı” adlı faciə olmamışdır. 1914-cü ildə xəyanət edib Türkiyədə 1,6 milyona yaxın türk, müsəlman əhalisini qırmasına baxmayaraq, əksinə, özünü dövlət səviyyəsində həyata keçirilmiş soyqırımin qurbanı olmuş yaziq bir millət kimi təbliğ edən ərmənilərə-haylara dünya şöhrəti alım Djeti Makkartı dəqiq və ciddi araşdırmanın yekunu ilə cavab vermişdir: “Budur əsl həqiqət. Ərməni soyqırımı olmayıb. Onu süni surətdə ərmənilər (haylar - müəllif) havadarlarının dəstəyi ilə uydurmuş, rəqəmləri şırtmışlar. Məqsəd türkün Av-

ropada beş əsrlik qüdrətini sindürmaq, onu parçalamaq, zəif salmaq idi".

Uşaq baxçasına gedən illərdə şahidi olduğum mənzərəni indi də xatırlayıram. Xankendində milis orqanlarına soxulmuş yaşlı daşnak ərməni-hay uzundraz, yekəpər serjant Smbat İşxanyan məktəblərdə dərslerin başlanmasına bir-iki gün qalmış 1-ci sınıf gedəcək ərməni-hay uşaqlarını baxçamızın həndəvərinə toplayıb Şuşa qalasını göstərir, ağızı köpüklənə-köpüklənə deyirdi: "Ora sizin babalarınıza məxsus idi. 1920-ci ilin martında "torklar" (Türklər - müəllif) Şuşada yaşayan ərməniləri (-hayları - müəllif) qırıldı, evlərini də yandırdılar, sinəmizə dağ çəkdilər. Odur ki, "torklar" bizim qan düşmənimizdir, bunu heç vaxt, heç yerdə unutmaym! Büyüyəndə babalarınızın, nənələrinizin qisasını alın!..."

Baqrat Ulubabyan, Zori Balayan, Robert Koçaryan, Arkadi Qukasyan, Marsel Petrosyan, Vartan Akopyan, Maksim Avanesyan, Arkadi Manuçarov və b. millətçi "Krunk" (təkrar edirəm, tərcüməsi belədir: "Dağlıq Qarabağın İngiləbi İdarə Komitəsi") təşkilatının fealları vaxtılık türkətinə girmiş səmbatların "bulağından" su içmiş, qatı millətçilik ruhunda böyümüşlər.

Heç də təəccübülu deyil ki, onların hər biri türkü əzab, işgəncə ilə öldürəndə ruhları "pərvazlanır".

Bunları yada salınaqla soydaşlarımızı silah götürüb qan tökməyə təhrik etmirəm (herçəndi torpaqlarımızın azad olunması namənə ümumxalq səfərbərliyi elan olunarsa, biz yaşlı nəsil də bu müqəddəs müharibəyə qatılmağa hazırlıq). Məqsədim qonşusu tarixən bəd niyyətli ərməni-hay olan hər bir xalq (istər Azərbaycan türkü, istər gürcülər, istər türklər, istərsə də farslar, ruslar - fərqi yoxdur) həmişə, bütün həyatı boyu aysiq-sayıq olmalıdır. Çünkü ərmənilər-haylar adlanan millətdə "ərməni-hay" deyilən nadir bir bəd xəstəlik var. Xoşbəxtlikdən bu azar digər heç bir xalqda yoxdur.

"Ərməni-hay xəstəliyi"nə ("baş-beyin xəstəliyi – hegemonçuluğ" a tutulanlar (özü də bu ərməni-hay xalqının millətçilərinə aiddir) tarixən (hər 70-100 ildən bir-iki dəfə) vaxtaşırı qonşularım torpaqlarına təcavüz etmiş (indi də davam edir), qanları töküldən sonra müvəqqəti "ağlı başına gəlir, sakitləşir".

Odur ki, dostu-dost, düşməni isə silahla qarşılamaq - cavab qarşılıqlı olmalıdır.

Budur dünyamızın hökmü, mənətiqi. Tarixin tələbi!

Beləliklə, rəsmi hesablamlar və tədqiqat materialları göstərir ki, 20-ci yüzillikdə 1 milyona yaxın Azərbaycan türkü bədnəm qonşumuz ərmənilər-haylar tərəfindən vəhşicəsinə qotla yetirilmiş, 1,5 milyon soydaşımız isə müxtəlif vaxtlarda qədim Oğuz ellərindən - Çuxur Səd torpaqlarından - Qərbi Azərbaycandan (indiki "Ərmənistən"dan) mərhələ-mərhələ sixşdirləb qovulmuşdur.

1918-ci ildə Batumi müqaviləsinə görə cəmi 9 min kv. km ərazisi olan Ararat Respublikası (sonra bolşeviklərin əlilə ərazisini Azərbaycan və Gürcüstanın hesabına 27 min kv. km. qədər genişləndirmişdir), 75 ildən sonra sovet-rus hərbi texnikasına və canlı qüvvəsinə arxalanıb Yuxarı (dağlıq) Qarabağı və onun ətraf bölgələrini işgal edərək hazırda 40 min kv.km Azərbaycan torpaqlarını öz nəzarəti altında saxlayır.

Bu acı da olsa tarixin qara günləri - bölgələrimizin işgal-süqut günləri hər bir Azərbaycan türkünün qan yaddaşında həkk olunmalıdır. Həmin günləri bir daha diqqətinizə təqdim edirəm:

1. Xankəndi - 18 sentyabr 1988-ci il
2. Xocavənd - (Keçmiş Hartrut və Martuni) 18 oktyabr 1992-ci il
3. Əsgəran - 18 noyabr 1991-ci il
4. Xocalı - 26 fevral 1992-ci il
5. Şuşa - 08 may 1992-ci il
6. Laçm - 17 may 1992-ci il
7. Kəlbəcər - 02 aprel 1993-ci il
8. Ağdərə - 03 noyabr 1992-cü il
9. Ağdam - 23 iyul 1993-cü il
10. Füzuli - 23 avqust 1993-cü il
11. Cəbrayıl - 23 avqust 1993-cü il
12. Qubadlı - 31 avqust 1993-cü il
13. Zəngilan - 29 oktyabr 1993-cü il

"Ərmənistən"m Azərbaycana təcavüzü nəticəsində Qarabağın yalnız bərəkətli Aran torpaqları, füsunkar təbiətli dağlıq əra-

ziləri yox, habelə onun etno-mənəviyyatını təşkil edən neçə-neçə dəyərli tarixi və mədəniyyət abidələri, eləcə də yüzlərlə, minlərlə qədim Azərbaycan türk toponimləri əsir düşmüştür.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində toplanmış rəsmi məlumatə görə xalqımızın dünya əhəmiyyətli 13 (6 memarlıq, 7 arxeoloji), ölkə əhəmiyyətli 330 (270 memarlıq, 22 arxeoloji, 23 bağ-park, 15 dekorativ sənet nümunələri) monumental və xatırə abidələri, Şuşa Tarix-memarlıq qoruğu və Avropada analoqu olmayan məşhur Azıx mağarası, neçə-neçə qəbiristanlıqlar bu gün də ərməni-hay dığalarının işğalı altında qalmaqdadır və amansızlıqla məhv edilir.

Ərməni-hay təcavüzünün Azərbaycan xalqına, onun mədəniyyətinə vurduğu mənəvi və maddi ziyanı təxminən təsəvvür etmək üçün aşağıdakı statistik rəqəmlərə nəzər salmaq kifayət edər.

Ərməni-hay silahlı qüvvələri tərəfindən işgal olunmuş bölgələrin ərazisində 20 rayon mədəniyyət sarayı, 808 kənd klubu və mədəniyyət evi, 9 rayon və 33 şəhər, 927 kənd kitabxanası, 22 tarix, ölkəşünaslıq muzeyi, 5 xatırə ev muzeyi, 85 uşaq müsiqi məktəbi, 4 teatr, 4 rəsm qalereyası, sayı 77 mindən artıq zəngin, dəyərli muzey eksponatlarının taleyi məlum deyil, 2 konsert müəssisəsi, 1852 mədəniyyət və incəsənət müəssisəsi, minə yaxın kinoteatr və kinoqurğuların texnologiyası talan edilmişdir.

Qarabağın yaşıl donu - meşələrimizin qırılıb qiymətli ağacların "Ərmənistən"da daşınmasını, nələri, nələri hələ demirəm...

Aparılmış təxminini hesablamalara görə, qarət olunmuş əsas vəsaitin dəyəri 7 milyard ABŞ dollarından qat-qat artıqdır. Azərbaycan Respublikası İqtisadi İnkışaf Nazirliyinin hələ iyul 2005-ci il bəyanatında bildirilir ki, "Ərmənistən" ərazilərimizi işgal etməsəydi, Azərbaycan ildə 10-12 milyard ABŞ dolları həcmində gəlir əldə edə bilərdi: "Ərmənistənin torpaqlarımızı işgal etməsi nəticəsində Azərbaycana 26,6 milyard dollar məbləğində ziyan dəyiib".

On minlərlə sənən ocaqları demirəm!..

Viranə qoyulmuş şəhər, qəsəbə, kəndləri demirəm!..

Min hektarlarla alaq basmış əkin sahələrini, torpaqları demirəm!..

Sahibsiz qalmış meyvə bağıları, həyət-baxçaları demirəm!..

Yüzlərlə dərman bitkiləri və qiymətli - Qırmızı kitaba düşmüş Qırmızı palid və digər ağacların qırılmasını, məhv edilməsini, 63,5 min hektar otlaq, biçənək və yaşlılıqlara od vurularaq yandırılması, bunun nəticəsində torpaqların korlanması, ətraf mühitə yüz minlərlə AZN məbləğində dəyən ziyanı hələ demirəm!..

Qızıl və mis mədənləri, müalicə ocaqlarını, mineral sularını, neçə-neçə yeraltı və yerüstü sərvətlərinin talan olunmasını, Şuşa qalasından, zəngin Ağdamdan, Kəlbəcər və Füzulidən, Cəbrayıl və Zəngilandan, Qubadlı və Laçından, Malibəyli və Kərgicahandan, digər rayon və kəndlərdən milli üslubda toxunulmuş saya gəlməyən xalçalar, kilimlər, palazlar, xurcunlar, fərməclər... evlərin damlarından sökülib maşın-maşın daşınmış damüstü dəmirləri, keramit, evlərin vari-dövləti, mebelini demirəm!..

Bu gün bunları və qeyd edə bilmədiklərimi hesablayanda görün vurub hara çıxacaq!

Bunlardan da xalq, Vətən üçün daha dəyərlisi - ötən ağır illərdə onlarla ziyalı, yazıçı, şair, bəstəkar, sənətkar, el-oba ağsaqqalı, adı zəhmət adamları Qarabağ müsibətinə, Qarabağ dərdinə, nisgilinə dözə bilmədi, dünyasını dəyişdi...

İşgal altında inləyən Qarabağ torpağı 18 ildir onların əvəzinə nə şair, nə yazıçı, nə rəssam, nə xanəndə, nə müğənni, nə də bəstəkar yetirir.

Səsli-sədali, nəğməli-musiqili, deyib-gülən, baməzə və zəngin adamlarıyla da tanınan Qarabağ qara geyinib - matəm saxlayır, həzin-həzin, içün-için fəryad qoparır, bizi haraylayır.

Bir milyon Azərbaycan türkü, kişili, qadınlı-uşaqlı çadır və köhnə qatar vaqonlarında, qamışdan yapılmış komalarda qışın soyuğunda, yayın qızmar günüşi altında əzab-əziyyətlə "güzəran" keçirir, dözür ki, beynəlxalq təşkilatlar, din xadimləri, səlahiyətli bəşər adamları - dünya övladları bizə köməyə gələcək, haqqı-nahaqdan ayırd edəcək, işgal olunmuş torpaqlarımızı sülh yolu ilə qaytarmasına əməli dəstək verəcəklər. Hərçənd, BMT-nin Təhlükəsizlik Şurası işə qarışdı və 30 aprel 1993-cü il tarixdə təcavüzkar ərməni ordusunun işğal etdiyi Azərbaycan torpaqların-

dan dərhal və şərtsiz çıxarılması haqqında qərar qəbul etdi. Lakin onun 822, 853, 874 və 884 sayılı (1993) dörd mühüm qətnaməsi də icrasız qaldı. "Ərmənistan" üzv olduğu beynəlxalq təşkilatın tələbini qulaqardına vurdu.

BMT-dən sonra Avropa Şurası, onun rəhbərliyi bu işə ciddi müdaxilə etdi. Onun yanvar 2005-ci il tarixli qətnaməsi də istenilən real nəticəni vermədi.

Ərməni-hay separatçıları indi də qəribə formada Yuxarı (dağlıq) Qarabağda yaşayan ərməni-hay əhalisinin təhlükəsizliyinin təmin olunmasını tələb edirlər. Azərbaycan, Avropa Şurası, BMT... bu tələbi qəbul etsə də, ərməni-hay tərəfi bəyan edir ki, (fikir verin!!!) nə Azərbaycan dövləti, nə də beynəlxalq təşkilatlar onlar üçün qarant deyil, inanmırlar. Deməli, ərməni-haylar indi heç kəsə inanmır. Bu, necə düşüncə, necə məntiqdir? Bəlkə bu üzə çıxan "ərməni xəstəliyidir" - qan artıqlığı!

Deməli, beynəlxalq təşkilatlara da bağladığımız ümidişlər boş çıxır. Onlar da təcavüzkar ermənilərin-hayların öhdəsindən gələ bilmir.

Onda bizim çıxış yolumuz? Bəs biz nə etməliyik? Oxuduğumuz tarix səhifələrindən də məlumdur ki, tarixin qısa zaman kəsiyində ərməni-hay qəsbkarları bizim torpaqların bir hissəsini zəbt etmiş və tez-gec bu ərazilərdən qovulmuşlar.

Bu gün "Qarabağ problemi - ümumtürk problemidir. Bunu unudan Türk özünü tanımır" deyən azər türk filosofu Asif Ata necə də haqlıdır!

Odur ki, Azərbaycan xalqının silahlanması, öz əzəli, dədə-baba torpaqlarım zor gücünə qaytarmaqdən savayı çəresi qalmır. Bu savaşı indi bütün Azərbaycan xalqı istəyir. Xalq istəyi isə müqəddəs və məglubedilməzdır!

Tarix biz Azərbaycan türklərini sınağa çəkmişdir. Bu sınaqdan üzüağ çıxmaq üçün bütün Azərbaycan türk xalqı öz millimənəvi və mentalitetilə, ölkənin bütövlüyü naminə birləşməli və öz qəti sözünü deməlidir.

III BÖLME

OXULARIN NƏZƏRİNƏ!

Kitaba əlavə olunmuş izahlı toponimik lügətlərdəki coğrafi istilahların açımı belədir:

- etnonim - etnos, nəsil, tayfa, xalq adı
- toponim (oykonim də yazılır) - yer adı, coğrafi ad
- xoronim - bölgə, rayon, əyalət, vilayət, diyar, ölkə adı
- oronim - dağ, yaylaq adı
- hidronim – dəniz, göl, çay, bulaq adı
- hibrid toponim - iki-üç dilə mənsub sözlərdən yaranmış coğrafi ad
- antroponim (Patronim) - insan adlarından yaranmış coğrafi ad.

YUXARI (DAĞLIQ) QARABAĞIN İZAHLI COĞRAFİ ADLAR LÜĞƏTİNDƏN

Öncə qeyd edim ki, toponim elmə yunan dilindən daxil olmuş, "topos" yer, məkan, "onom, onim" isə ad deməkdir. Yəni, yer adı, coğrafi ad.

Doğma yurdumuz Yuxarı (dağlıq) Qarabağ, onun əski keçmişindən, neçə-neçə yerli aborigen və geri dönen türk tayfalarından xəbər verən, soraq gətirən yurd, yaylaq, dağ, qala, çay, göl... adları - toponimlərlə zəngindir.

Qədim dövrə aid toponimlər, etnonimlər, oronimlər, xoronimlər və hidronimlərin açımı-etimologiyası bir qayda olaraq türk mənşəlidir və bunlar hələ miladdan da qabaq torpaqlarımızda ancaq və ancaq türk mənşəli, türk dilli tayfaların məskunlaşmasına, yaşamasına parlaq sübutdur.

Ensiklopedik xarakter daşıyan bu lügətdə fəal - bu gün də işlənən toponimlərlə yanaşı, coğrafi, tarixi əhəmiyyət kəsb edən bir sıra passiv adlara da izahat verilmişdir.

Beləliklə, milli etnomənəviyyatımızın sərveti - ulu babalarımızın səsi, sorağı, ünvanı Yuxarı (dağlıq) Qarabağın toponimik lügətindən yazını da diqqətinizə təqdim edirəm.

Avdur - toponimdir (Xocavənd bölgəsində kənd adı). Abator sözünün təhrifidir. "Ava" azər türkçəsində şəxs adı, türk dilində "tor" - "təpə" mənasını verən sözlərdən yaranmışdır. "Təpəcik yer", "sildirim" kimi də işlənir. Onun başqa izahı da vardır.

Aqvan - Passiv xoronimdir, qədim Qafqaz Albaniyasının sonrakı adıdır (ərəb işğalından sonra, 8-ci yüzillik). Mənbələrdə Ağvan kimi də işlənir. "Ən uclar" mənasını verir. Başqa izahı da var.

Ağa körpüsü - Spesifik patronimdir (Şuşa bölgəsində məşhur köprü adı). Bu birtağılı daşdan salmış köprü coşgun Xəlfeli dağ çayı üzərində, onun Daşaltı çayı ilə qovuşduğu ərazidə Qarabağın zəngin və xeyirxah xanımı - Gövhər ağa Cavanşirin (Pənah Əli xanın qızı) maliyyəsi hesabına 19-cu yüzilliyin 2-ci yarısında inşa olunmuşdur. Onun uzunuğu təxminə 25 m, eni isə 7 m. Şuşa səmtinə və əskinə hərəkət edən ilk vaxtlar faytonlar, qazalaklar, sonra isə avtomasınlar bu körpübən sərbəst olaraq yan-yanə keçirlər.

Xalq arasında bu möhtəşəm köprüyə qısaca, lakin mənalı "Ağa körpüsü" deyimi bu gün də işlənir.

1762-ci ildə Qarabağa hərbi yürüşə qatılmış Urmiya hakimi Fətəli xan Əfşar da bu dəfə məğlub olmuş və Qarabağın məğrur xanı Pənah Əli xan Cavanşırı burada görüşərək barışqı haqqında müqavilə imzalamışdı.

Bəli, Gövhər ağa Cavanşirin tikdirdiyi bu körpübən neçəneçə nəsillər təhlükəsiz və rahat istifadə edir.

Ağvanbaşı - toponimdir (Şuşa bölgəsi, Malibəyli kəndi ətrafında düzənliyin adı). Malibəyli kəndi yaxınlığından axan Qarqar çayının sağ qolunun adı da Ağvandır. Ağvan yaşayış yeriñin adı belə adlanmışdı. "Ağvan", "Alban" - Qarabağda qədim vaxtlardan məskunlaşmış tayfa adının başqa bir formasıdır. Açıma mənə aid birinci izahat yuxarıda verilmişdir. Mövcud başqa izahata görə "yüksek soylularım, idarə edənlərin tayfa, el-oba başçılalarının qorunan, mühafizə və müdafiə olunan yurdu" - deməkdir.

Ağoğlan - passiv toponimdir (Xocavənd bölgəsində Keçmiş qala, kənd adıdır). Ağoğlan yeri ocaq, pir olaraq "müqəddəs övlad, oğlan" mənasında işlənir.

Ağcakənd - antroponimdir (Xocavənd bölgəsində kənd adı). Kəndin ilk sakinlərindən olan Ağcanın adını daşıyır. Türkçədən "gümüşü, işıqlı, nurlu" deməkdir. Bu adı "ağıntılı, bozumtul yer, torpaq" kimi də izah edənlər var.

Ağdərə - xoronimdir. Onun birinci komponenti - "ağ", "böyüklük, ucalıq, genişlik" mənasını verən "qara" istilahının eks mənasını daşıyır. Yəni "ağ" - az, alçaq, dar və s. kimi başa düşülür. Ağdərə sözü coğrafi mövqə-relyef bildirən "kiçik dərə" deməkdir.

Ağdərə Tərtər bölgəsinin şəhər tipli qəsəbəsi olmuşdur. 19-cu yüzillikdə Azərbaycanın Şimal hissəsi car Rusiyası tərəfindən işğal olunduqdan sonra burada İrandan gəlmə ərmənilər-haylar məskunlaşmışlar. Yerin adı dəyişdirələrək "Mardakert" adlandırılmışdır. Bu etnonim hibriddir, iki sözdən yaranmışdır; türk mənşəli "mərd", Orta Asiyadan çıxmış "mardi", "amardi" (Ptolomey) - tayfa adı azər türkçəsində "qoçaq, cəsarətli, zirek, qeyrətli" mənasındadır. "Kert" isə ərməni-hay dilində "şəhər" deməkdir. 1992-ci ildə onun keçmiş adı bərpa olundu.

Azix - zoonimdir (Xocavənd bölgəsində dağetəyi kənd adı). Yaxınlığında dünya səhrətli Azix mağarasının adından götürülmüşdür. Azix türk dillerindəki "azuq" - ayı sözünün fonetik formasıdır. 19-cu yüzilliyin birinci yarısında Güney Azərbaycanın Qarabağ mahalından köç etmiş ərməni-haylar burada məskunlaşdırılmış və kendi Azox adlandırmışlar. Ədəbiyyatda Azix, Azuq, Adıq, Aziq variatları da qeydə alınmışdır.

Albaniya - passiv xoronimdir. Sonraları (8-ci yüzillikdən sonra) Aqvan (Ağvan) adlandırılmışdır. Onun torpaqlarında məskunlaşmış qədim türk dilli alban etnosunun adını bildirir. Etimologiyası müxtəlidir. Bir izahatda latincadan "alp - dağlıq ölkə" kimi göstərilir, digər bir izahatda "alp" sözünün türkçə "igid, ərən, cəsur", yaxud "sərrast atıcı" olması bildirilir.

Ağbulaq - spesifik toponimdir (Xocavənd bölgəsində iki kənd adı); biri dağlıq ərazidə, digəri isə dağ ətəyində salınmışdır.

19-cu yüzillikdə Azərbaycanın Şimal hissəsi çar Rusiyası tərəfindən işgal olunduqdan sonra burada İrandan getirilmə ərməni-haylar yerləşdirilmişdir. Kəndin adı Sovet hakimiyyəti illərində mənası məlum olmayan "Mismma" kimi rəsmiləşdirilmişdir. 1992-ci ildə keçmiş adı bərpa edildi. Toponimin "ağ" komponenti burada qaynayan bulağın üzə çıxdığı yerdə suxurların ağ rəngdə olmasını bildirir.

Ağbulaq tarixi kənddir. Qarabağ xanlığı dövründə "Qarabağnamə" səlnaməsinin müəllifi Mirzə Adığözəl bəyin mülkü olmuşdur.

Ağbulaq oykonimin arealı genişdir. Belə ki, bu oykonimlər Laçm, İsmayılli, Şamaxı, Xocavənd, Tovuz, Cəlilabad bölgələrində də mövcuddur.

Ağgədik - oykonimdir (Xocalı bölgəsində kənd adı). Dağ ətəyində yerləşir. Keçmiş adı "Ağdar", sonralar Kötük, Kətük olmuşdur. Öten yüzilliyin sonunda kəndin tutduğu fiziki-coğrafi mövqeyinə görə Ağgədik adı verilmişdir. ("Ağ" sözü suxurların rəngilə bağlıdır).

Allahqulular - patronimdir (Şuşa bölgəsində kənd adı). Keçmiş adı "Allahqulu uşağı" olmuşdur. Xəlfəli tayfasından bir tiriñin adıdır. Allahqulu adlı şəxsle bağlıdır. Qarabağ xanı Mehdiqulu xana mənsub xəlfəli elatının Allahqulu uşağı nəslinin saldığı məskən belə adlanmışdır.

Almalı - spesifik toponimdir (Xocalı bölgəsində kənd adı). 19-cu yüzilliyin başlangıcında çar Rusiyası Qızılay Azərbaycanı işgal etdikdən sonra buraya kənardan köçürülmüş ərməni-haylar kəndin adını öz dillərinə uyğunlaşdıraraq onu Xındırıstan (xndzor - ermənicə "alma" deməkdir) adlandırmışlar. Yaşayış məskəni Almalı adlanan sahədə salındığına görə belə adlanmışdır. Almalı - eyniadlı kəndlər Qax, Daşkəsən və Şahbuz bölgələrində də var.

Amaras - toponimdir (Xocavənd bölgəsində yer adı). Türkçədən "yay iqamətgahı" deməkdir. Alban çarlarının yay istirahət yeri olmuşdur. Mənbələrdə Amarasa başqa formada - "Ağoglan" formasında da rast gelinir. Ağoglan adlı kənd "və pir" Laçın bölgəsində də vardır.

Aran - xoronimdir. Azərbaycanda isti düşən yerlərə əhalı arasında (elmi ədəbiyyatda da) aran deyirlər (Kür-Araz, Şemkir, Dəvəçi, Lənkəran ovalıqları, Gəncə-Qazax və Araz boyu düzənliliklər və s.). Aran (yaxud "Arran") - "düzən, isti yer", "qışlaq yeri" kimi başa düşülür. Bu xoronimin başqa bir izahında qeyd olunur ki, Şimali Qafqaz çöllərində qıpçaq türklərin "oran", "uran" adlı tayfası var idi. Klavdi Ptolomey (miladdan önce 2-ci yüzillik) onu Tosaren (qədim türk dillərində "tus-duz" və "aran" sözlərində ibarətdir) kimi işlədərək yazır ki, qıpçaqların tərkibində Tərtər (dörd ər) tayfası ilə Oran tayfası da Albaniyaya axın etmiş və onun düzən yerlərində məskunlaşmışdır. Bəzi alimlərimizin fikrinə görə, bu etnonim türk mənşəli "uran" ("aran", "oran") tayfa adının təhrif formasıdır. 19-cu yüzilliyin mənbələrində, 1922-ci ilin sənədlərində Uran kimi işlənmişdir. Antik müəllif Plini də (miladın 1-ci yüzilliyi) Şimali Qafqazda "oran" adlı tayfanın yaşadığını qeyd edir. 19-cu yüzillikdə Gürcüstan ərazisində Goyuran, Ağuran, Dağıstanda isə Aranbulaq, Arankutan, Muq-Aran (indi Məhərrəm kəndi) adlı yaşayış məskənləri qeydə alınmışdır. Uran adlı kənd və çay Tovuz bölgəsində də var.

Aranzəmin - etnoxoronimdir (Xocalı bölgəsində kənd adı). Türk mənşəli Aran tayfası adından və "zəmin" - yer, diyar, ölkə sözlərindən yaranmışdır. Açımı belədir: "Ərənlər, igidlər məskəni, diyarı". Bu yerin ilk adı alban hökmdarı Varazin (miladın 6-ci yüzilliyi) adı ilə bağlıdır və onun burada iqamətgahı olmuşdur. Ona görə də kənd ilk vaxtlarda Varazabun adlanmışdır. Elmi ədəbiyyatda bu etnoxoronimin yaranması "Aran" tayfasının adı ilə izahounur.

Arsak - passiv xoronimdir (tarixi Qarabağın əyalətlərindən birinin adı). Açıımı belədir: "Türk sak tayfasının adamları: sak əre ni, sak igidi". Antik (yunan) ədəbiyyatda "orxistena" adlanır, qədim Urartu mənbələrində "urtexe, urtexini" kimi qeyd olunmuşdur. Arsak Qafqaz Albaniyasının en qüdretli əyalətlərindən biri olaraq o, indiki Qarabağın dağlıq hissəsini - Şuşa, Laçın, Qubadlı, Zəngilan və Kelbəcər bölgələrinin bir hissəsini və ətraf dağ bölgələrini: Mil, Qarqar düzünün müəyyən hissəsini əhatə edirdi.

Əhalisinin etnik tərkibi: qarqarlar, utilər, albanlar, basilər, ağ hunlar və qismən də kaspilərdən ibarət idi.

Arsak xoroniminin etimologiyası haqqında fikirlər haçalanır, belə ki, antik müəlliflərdən Strabon, Selevk, Yustini, Pompey, Troq, bəzi ərməni-hay tarixçiləri, bizanslı Georgi Singal, azər türk alimi Mirəli Seyidov və başqaları birmənalı şəkildə göstərirler ki, Arsaq (Ərsaq) türk saq (sak - müəllif) tayfasından çıxmış qüdrətli dövlət başçısı, sərkərdə olmuşdur...

Tarixi romanlar müəllifi, yazar İsa Hüseynov isə bu istilahı öz dəst-xettinə uyğun özünəməxsus tərzdə izah edir: Arsak "odər" sözündəndir - "ər, əs, ağ"-dan əmələ gəlmüşdir. Mənası: ər - işiq, əs - damışan, sözlə döyüşən və Ağ - saf, Ağ insan olmaqla "danışan saf ağ insan işığı" mənasını daşıyır. Arsak anlamını, istilahını "Ağvan"la əlaqədə görən İ.Hüseynov fikrini belə açıqlayır: "Ağvan" isə "saf Ağ insan məkanı" deməkdir...

Beləliklə, nə Arsak xoronimi, nə də bu adı daşıyan ərazidə, nə ərməni-haylar yaşamış, nə də bu onların dilinə aid sözdür.

Ataqut - toponimdir (Xocavənd bölgəsi, kənd adı). Baş qut, qədim türk dilində asimandan, kosmosdan gələn qut, kömək, dağ yaq mənasındadır. Elmi izahı hələlik açılmamışdır.

Axullu - patronimdir (Xocavənd bölgəsində kənd adı). Axullu, təhrif olunmuş Haxillı nəslinin adını daşıyır. Başqa bir izaha görə, o, fonetik dəyişikliyə uğramış "ağ" tərkibli toponimdir. Ağ eli - "hörmətə malik, uca, etibarlı, yuxarı eldən olanlar məskəni" deməkdir. Ərməni-haylar onu təhrif edərək "Axullu" şəklində salmışlar.

Aterk - toponimdir (Ağdərə bölgəsində qala və kənd adı). Qalamın xarabalıqları indi də durur. Aterk qədim türk dillərində "artuk" olub - "hər şeydən artıq, yüksək" mənasını verən sözün ərməni-hay dilinə uyğunlaşdırılmış Haterk formasıdır. Qalani inşa edənlər və qalada ilk yaşayınlar albanlar olmuşdur.

Aterkin türk dillərində başqa bir izahı da var - "ərtuk" - minbaşı, minlerin ərəni, başçısı".

Aşağı Quşçular - etnonimdir (Şuşa bölgəsində kənd adı). türk dilli Quşçu tayfasının adından yaranmışdır. Kənd onun ilk sakinləri - quşçuların adını daşıyır. "Aşağı" sözü isə səmt göstəricisidir.

Aşağı Orataq - spesifik toponimdir (Ağdərə bölgəsində kənd adı). 19-cu yüzillikdə buraya köçürülmüş ərməni-hay ailələri kəndin adını ərməniləşdirmiş - "Nekrin Horataq" adlandırmışlar (Nekrin - ərməni-hayca - "aşağı" deməkdir).

Bəzi tədqiqatçıların rəyinə görə, "Orataq" sözü İran mənşəli olub: "ora, oura" - qala və tağ, teg - yer bildirərək "qala yeri" mənasındadır.

Aşağı Qılıncaq - Patronimdir (Xocalı bölgəsində kənd adı). 1826-1828-ci illərdə Rusiya-İran müharibəsindən sonra İrandan köçürülüb burada məskunlaşdırılmış ərməni-hay ailələri kəndin adını dəyişib Nerkin - Qılıncaq adlandırmışlar. 1992-ci ildə Azərbaycan hökuməti öz qərarı ilə kəndin adını özünə qaytarmışdır. Qilmca - şəxs adıdır.

Badara - patronimdir (Xocalı bölgəsində kənd və çay adı). Padar qıpçaq-oğuz türk tayfasının adı ilə bağlıdır: ər, igid "pad" tayfası deməkdir. Dilimizin bəzi dialektlərində "badara" "kiçik əkin yeri" mənasında da işlənir.

Eyniadlı kəndlər Azərbaycanın Oğuz, Ağsu, Dəvəçi bölgələrində də mövcuddur.

Bazarkənd - etnonimdir (Ağdərə bölgəsində kənd adı). "Bazar", "Basar" türkdilli tayfanın adından yaranmışdır. (Xatırladıq ki, Qərbi Azərbaycanın tarixi Basarkeçər bölgəsi indiki "Ərmənistən" adlanan dövlətin ərazisində qatılmışdır).

Ballica - etnonimdir (Xocalı bölgəsində kənd adı). "Bolu", "bolluca" türkdilli tayfa adıdır ("bulu, bala" - kökündədir), "ca" - çoxaltma şəkilcisiidir. Beləliklə, Ballica - çoxlu bolular yaşayan yer, məkan adıdır. Xalq etnomologiyasına görə isə, bu sahədə çoxlu ballıca (əfkəot) bitkisi olduğundan kənd də onun adı ilə adlandırılmışdır. Xocalı bölgəsi ərazisində Ballica adında yaylaq yurdu, çay da vardır. Keçmişdə bu torpaqlar Gençə quberniyasının dövləti Əhmədbəyli kəndinin əhalisine məxsus yayaq idi. Sonralar çar Rusiyasının "xeyir-duası" ilə burada gəlmə ərməni-haylar yerləşdirilmişdir. Mənbə məlumatına görə kəndin ərazisi keçmişdə xanənde Xan əmi Şuşinskiyin babasının mülkü olmuşdur.

Başkənd - spesifik toponimdir (Xocalı bölgəsində kənd adı). Qarabağ silsiləsinin yamacında, Mıxtökən dağının ətəyində

Balıca çayının mənbə hövzəsində yerləşir. Başkənd qonşu kəndlərə nisbətən yuxarıda - baş tərəfdə qərar tutduğundan belə adlanmışdır: "yuxarıda, başda yerleşən kənd".

Beşdəllər - toponimdir (Xocalı bölgəsində kənd adı). Kosalar kəndi yaxınlığında yerləşir. Xalq etimologiyasına görə "Beşdəli" yozumu mövcuddur. "Dəli" qədim oğuz-türk dillərində "qoçaq, cəsur, igid" deməkdir (Koroğlunun dəliləri - igidləri).

Baş oba - spesifik toponimdir (Əsgəran bölgəsində kənd adı) Mixtökən dağının yamacında hündürlükdə salınan yaşayış yeri - Baş oba (kənd) adlanır.

Bəhlul - Patronimdir (Xocalı bölgəsində kənd adı). Canhəsən, Kosalara gedən yoluñ solunda səfəli dağ yamacında yerləşir. Bəhlul şəxs adılə bağlıdır. Gəlmə ərmənilər-haylar kəndin adını dəyişib öz dillərinə uyğunlaşdıraraq "Paxlul" deyirlər. Eyniadlı kənd tarixi Qərbi Azərbaycanda da var idi.

Bolutan - etnonimdir (Xocavənd bölgəsində kənd adı). "Bolu" və "tan" sözlərindən yaranmışdır. "Bolu" - ən qoçaq, zirək, igid" mənasındadır. Bolutan - igid Boli tayfasının yaşadığı məkanı, yeri bildirir. Gürcüstanda bölgə mərkəzi Bolnisi etnonimi də bu nəslin adı ilə bağlıdır.

Bünyadlı - patronimdir (Xocavənd bölgəsində kənd adı). Güney Azərbaycanda yerləşən Qarabağ mahalından (1840-ci ildə) buraya köçüb gəlmiş və bu kəndin əsasını qoymuş Bünyadlı nəslinin adını daşıyır.

Vəng - spesifik toponimdir (Ağdərə bölgəsində kənd adı). Vəng xristian məbədi, "kilsə, monastr" mənasındadır. Xatırladım ki, Qafqaz Albaniyasının ilk dini xristian dini olmuşdur.

Vəngli - spesifik toponimdir (Ağdərə bölgəsində kənd adı). "Kilsəli yer, kənd" deməkdir.

Vərəndə (əslində Berendey) - passiv xoronimdir (Quruçay və Qarqarçay çayları arası - Xocavənd və Xankəndi ərazisinin keçmiş adı). Doğma türk tayfasından "ayrılmış nəsil" deməkdir.

Qazançı - etnonimdir (Ağdərə bölgəsində kənd adı), Kazançı, qədim bulqarların kaqan (xaqan) türk tayfasının adının təhrifidir. Mənbələrin verdiyi məlumatata görə miladdan önce 2-ci yüzillikdə bu tayfa bulqarların tərkibində Zaqqafqaziya torpaqla-

rına gəlmişlər ("çı" isə mənsubiyət əlamətidir). Bu etnonimin arealı çox genişdir. Yalnız Qafqazda "qazan" adlı 24 coğrafi ad qeydə alınmışdır. Ukrayna, Başqırdıstan, Tatarıstan və Qərbi Sibirde belə etnonimlər indi də mövcuddur.

Qazax bulağı - hidronimdir (Aşağı Xanbağının tuşunda, şimal səmtində bulaq adı). Mövcud izaha görə Rusiya və Qarabağ xanlığı arasmada Kürəkçay müqaviləsi bağlandıdan sonra rus ordusunun Sinja alayı Xankəndində yerləşdirilmişdir. Alayın əksər əsgərləri və bir qism zabiti atlı qazaxlardan ibarət idi. Onlar müntəzəm olaraq atlarını bu bulağa (su verməyə, yumağa) apardıqları üçün yerli əhali bulağa da Qazax adı vermişdir.

Qarabağ - etnoxoronimdir (Aran və Yuxarı (dağlıq) Qarabağın vəhdətində olan geniş ərazinin adı). Qarabağ etnoxoronimi iki tərkib hissədən ibarətdir; "qara" - böyük, əzəmətli, möhtəşəm... və "bak" - el, oba, tayfa, soy (qədim türk dillərində) bildirməklə - "böyük tayfa" mənasındadır. Mənbələrdən məlum olur ki, qədim türklərin - peçeneqlərin tərkibində "qarabağ" adlı tayfa var idi ki, Azərbaycanın qərb ərazilərinə axın etmiş və burada məskunlaşmışdır. Qarabağlıların eyniadlı şəhəri elmə miladın 7-ci yüzilliyindən məlumdur. Qarabağ etnoniminin arealı genişdir. Qarabağlı (Özbəkistanda), Qarabağ (Türkmənistanda, Əfqanistanda, Şimali Qafqazda, Türkiyədə və s. yerlərdə) adı ilə qeydə alınmışdır.

Qalayçılar - Spesifik toponimdir (Xocavənd bölgəsində kənd adı). Sənət peşə bildirən "qalayçı" sözü və "lar" cəm şəkilcisinən ibarət olub kənd sakinlərinin vaxtıla məişətdə işlətdikləri, əsasən misdən olan məişət əşyalarını qalaylamaq məşğiliyyətini bildirir. Başqa bir izahata görə, "qalayçılar" nəsil adı olmuşdur.

Qaradağlı - etnonimdir (Ağdərə bölgəsində kənd adı). Qızılbaşlara mənsub qaradağlı tayfasının adından götürülmüşdür. Güney Azərbaycanda Qaradağ mahalı, Quzey Azərbaycanda kənd, yer və dağ adları qeydə alınmışdır.

Qaybaly - patronimdir (Şuşa bölgəsində kənd adı). Qədim zamanlardan bu ərazidə məskunlaşmış Qaybaly nəslinin adını daşıyır. "Qay" - möhkəm, davamlı, "bali, bolu" sözünün etimologiyası yuxarıda izah olunduğu kimi tayfa adıdır. Möhkəm, döyümlü, dönməz bali (bolu) tayfasının yaşadığı el, oba, məkan deməkdir.

Qaralar - etnonimdir (Ağdərə bölgəsində kənd adı). N.Y.Marr yazır ki, "Uti" (Qafqaz Albaniyasının aborigen türk tayfalarından biri) sözünün mənası "qara adamlar" deməkdir. Belə çıxır ki, utilər - qara adamlar, qaralar, qara nəslindən olanlar mənasındadır ki, qədim dövrlərdə bu yerli türk tayfası Qarabağın torpaqlarında yaşamışlar. Qaralar tayfasının tapındığı müqəddəs yer - Qaraman baba (piri) bu ərazidə yerləşir. Bu pir bölgənin Sırxavənd kənd camaatının ziyarətgahı sayılır.

Qarakötük - spesifik toponimdir (Xocalı bölgəsində kənd adı). Vaxtilə Güney Azərbaycanın Qarabağa köçürülmüş ərməni-hay ailələri Qarakötük adlı yerdə məskunlaşaraq kənd salmışlar. Sonra etimologiyası məlum olmayan İliş adlandırılmışdır.

Qaragav - spesifik toponimdir (Xocalı bölgəsində kiçik kənd adı). Qaragav - "Böyük, çətin keçilən dağ aşırımı" mənasındadır.

Qarakənd - antroponimdir (Xocavənd bölgəsində kənd adı). Kəndin ilk sakinlərinin başçısı olmuş Qara (hündür, ucaboylu zəngin) adlı kişinin adını yaşadır. Onun keçmiş adı Qız qaladır. Yaxınlıqdakı Qızqala adlı qəsr xarabalıqları indi də durur. Gəlmə ərməni-haylar ona Karaşen də deyirlər. "Şən" türk dillərində yaşayış yeri, kənd deməkdir. Bu söz sonralar ərməni-hay dilinə keçmişdir).

Qarmırgüğ - spesifik toponimdir (Xocalı bölgəsində kənd adı). Ərməni-hay dilində "xarmır, qarmır" - qırmızı, güğ - kənd sözlərindən düzəlmışdır. Sovet quruluşunun adım "əbədiləşdirmək" üçün kəndə belə ad vermişlər. Qarmırvan, Qırmızı bazar - kənd adları da bu qəbildəndir.

Qiş - spesifik toponimdir (Xocavənd bölgəsində kənd adı). "Aqiş, ağac, müqəddəs ağac" mənasındadır (qədimdə alaçıqlara dayaq, direk olan xüsusi hazırlanmış ağaclarla dünya, həyat ağacı deyərmişlər). Qafqaz Albaniyası ərazisində, o cümlədən tarixi Qarabağda yaşayan yerli tayflarda inam olmuştur. Qiş kəndində indi də qədim alban kilsəsi vardır.

Qoçbəyli - antroponimdir (Xocavənd bölgəsində kənd adı). Qoçbəy şəxs adından yaranmışdır, kəndin əsasını qoymuş şəxsin adını daşıyır. 1992-ci ildən Qoçbəyli adlandırılmışdır.

Dızaq - passiv xoronimdir (Tarixi Qarabağın dağlıq hissəsində Xocavənd bölgəsi ərazisində bir mahal adı). Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasında bu ad "Diznak" formasında işlənmişdir. Bu torpaqlar Bərdə hakimi Mehinbanuya mənsub idi. Dizak orta fars (pəhləvi) dilindəki "dizək" - qala sözündən yaranşa da, onun qədim türk dilindən xoronimə keçməsi şübhə doğurmur.

Daşaltı - spesifik toponimdir (Şuşa bölgəsində kənd adı). Bu kənd 18-ci yüzillikdə Zəngəzur qəzasının Düzəburd kəndindən köcmüş azər türkləri və erməni-hay ailələrinin Şuşa qalasının cənub ətəyindəki dərədə, Daşaltı ("qayaaltı" mənasında) adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Əhalini buraya Qarabağ xani İbrahim xan köçürmüştür.

Dağdağan - spesifik toponimdir (Xocalı bölgəsində kənd adı). Kəndin ərazisində çoxluq təşkil edən dağdağan həmişəyaşıl ağaç cinsidir. Ağdam və Ağcabədi bölgəleri arasında Dağdağan adlı çay da var.

Daşbulaq - spesifik toponimdir (Xocalı bölgəsində kənd adı). Badara çayının (Qarqar çayın sol qolu) sahilində qərar tutmuş bu kənd öz adını eyniadlı çaydan almışdır. Coğrafi ad isə "daş və bulaq" sözlərindən yaranaraq "daşlı yerden çıxan bulaq" mənasındadır. Kənddə qədim alban kilsəsinin xarabalıqları indi də durur.

Daşkənd - spesifik toponimdir (Xocalı bölgəsində kənd adı). 19-cu yüzilliyin ortalarında çar Rusiyasının kömeyilə İrandan ərməni-hay ailələri burada yerləşdirilmişdir. Gəlmələr kəndin adına öz dillərinə keçmiş "şən"lə əvəz edərək "Daşuşen" qoymuşlar. Eyniadlı başqa bir kənd bölgənin mərkəzində cənubda yerləşir və mənası: "daşlı yerdə məskən, kənd" deməkdir.

Dərbənd - Qafqaz Albaniyasının ən iri qala - şəhərlərindən biri olduğundan onun taleyi ilə sıx bağlılığını Qarabağın tarixi, mədəniyyəti və xristianlığı dövründə də vahid bir məkan çərçivəsində - 1806-cı ilədək Azərbaycanın tərkibində olmasını nəzərə alaraq Dərbənd toponiminin də etimologiyasını, açımını diqqətinizə çatdırmağı lazımlıdır. Öncə "kaspi qapıları" (miladdan xeyli qabaq), qədim Qafqaz Albaniyasının "Şimal qapıları", "hun qapıları" ... adlarını daşmış Dərbənd: "dər" - qapi və "bənd" - sədd sözlərindən ibarətdir. Bu toponimin başqa bir izahında gös-

tərilir ki, oğuz türk dilində “Debr-kent” qalaşəhər mənasını verir. Çox ehtimal ki, ad indiki Dərbəndin əvvəlki adlarından biridir. Belə ki, “Debr-kent-Derbent” sonra dəyişərək indiki formada – Dərbənd olmuşdur. Dərbəndə miladın 7-ci yüzülliyyində Kiçik Asiyaya açılan “dəmir qapı” da demişlər. Orxan Yenisey yazılarında “Temir-kapka” (“dəmir qapı”) formasında qeyd olunur. Ləzgilər ona “Darbənd”, farslar “govşaq, keçid”, antik yunan və roma müəllifləri - “Kaspi, Alan qapıları”, orta yüzülliklərdə ona “Çara, yaxud Çala qapıları”, bizanslar - Tsur, gürcüler - “Dziqvish-Kari” (yəni “dəniz qapıları”) və Daruband, monqollar - Kaxulqa (Qapılar), ruslar - “Dəniz qapıları, yaxud Derben” və s.

Ərəblər isə bu füsunkar təbiətli ərazilərə ayaq basandan sonra ona “Bab-al-əvvab” (“qapılar qapısı”) demişlər. Mənbə məlumatına görə qalanın nə az, nə çox 5 min ildən yuxarı yaşı var və onun tikintisi Alban əhalisinin gücünə, vəsaiti hesabına 100 il müddətə başa gəlmiş, burada on minlərlə alban işləmişdir. Dünyanın en möhtəşəm, əzəmətli sədlərindən biri sayılan Dərbənd sədlərinin uzunluğu üç min beş yüz metr olan hər iki divarı Çalğan dağından başlayaraq Xəzər dənizində qurtarır. Onun dörd bir yanında möhtəşəmliyi və keçilməzliyilə ad çıxarmış 11 qapısından hazırda 6-sı qalmışdır. Məhz bu qapıları görüb ərəblər qalaya “Bab-əl-əvvab” - “Qapılan qapısı” demişlər.

Dərbənd qapıları haqqında məlumatə antik dövr müəlliflərindən Strabon, Diodor Sistiliyalı, Böyük Plini, Qay Sevtoniy, Ptolomey, Tatsit Kutsi, Dionun əsərlərində rast gəlinir.

Dəhrəv - lal toponimdir (Xocalı bölgəsində kənd adı). Mənbə məlumatına görə onun ilk adı Qayabaşı olmuşdur. Gelmə-köçürülmə ərmənilər-haylar (1828) burada məskunlaşdıqdan sonra kəndin adını dəyişib Dəhrəv qoymuşlar.

Zamanpəyə - antroponimdir (Şuşa bölgəsində, Qarabağ silsiləsində kənd adı). Onun əsl adı Amanpəyədir. Oykonim Zaman şəxs adından və pəyə sözündən yaranmışdır. Zamanın mal-qara saxlayan pəyəsi, mənasındadır. Kəndin əsasını xəlfəli tayfasına inənsub ailələr qoymuşlar.

Zarılı - etnonimdir (Şuşa bölgəsində kənd adı). Zarılı sözü Zarılı qalasının adı ilə üzvi surətdə bağlıdır. Alban salna-

məçisi M.Kalankaytuklu məşhur tarixi əsərində qeyd edir ki, Qarabağda barsilləri barslı adıyla tanıyırlar. Onlar türk qəbiləsinə mənsubdur və indiki zarılıların əcdadları hesab olunur. Metateza nəticəsində “Barslı” dəyişərək “Zarılı” olmuşdur. Etnonimin bir açımı belədir. Digər izaha görə Zarılı “zar-is-li” formasında olub, zar (sar), sar-Allaha inam, inanan deməkdir. “İs” isə “uc-el” tayfa adıdır - Zarisdən olanlar, zarılılar mənasındadır. Dəqiq elmi izahı hələlik müəyyən edilməmişdir.

Zarılı kəndi Xan qızı Banu Natəvana məxsus kəndlərdən biridir.

Zərdəxaç - spesifik toponimdir (Xocavənd bölgəsində kənd adı). O tat dilində olan “zərd” - sarı və “xaç” sözlərindən yaranmış “sarı qızılı xaç” mənasını verir. Kəndə bu ad salındığı ərazi-nin adından götürülmüşdür.

Zərli bağı - toponimdir (Xocalı bölgəsində bağ-yer adı). Zərli bağı Daşkənd yaxınlığında, Ağa körpüsü yanında, bir tərəfdə daş karxanası; qum, daş əhəngi; digər - aşağı hissəsində müxtəlif gül-çiçək kolları həmin əraziyə xüsusi kolorit, əsrarəngiz görkəm verir, şəfəqli, Zərli göstərdiyinə görə Zərli bağ adlandırılmışlar (zər rəng mənasındadır). Gelmə ərməni-haylar bu toponimi öz dillərinə uyğunlaşdıraraq “Zərrin bağı” deyirlər.

İlis - toponimdir (Xocalı bölgəsində kənd və çay adı). Güney Azərbaycanın Qaradağ mahalından 19-cu yüzülliin ortalarında gəlmə ərməni-haylar - iki çayın (Qarqarla) qovuşan ilis adlı yerində məskunlaşmış və saldıqları kəndə İlis adı vermişlər. Toponimin elmi izahı hələlik müəyyənləşdirilməmişdir.

İmanqulular - etnonimdir (Şuşa bölgəsində kənd adı). İmanqulular nəslindən, soyundan olanlar “İmanqulugiller” mənasındadır. Həmin ərazidə eyniadlı meşə və mineral bulaq vardır.

İmarət Qərvənd - spesifik toponimdir (Ağdərə bölgəsində kənd adı). Qərvənd türk tayfasına mənsub ailələr burada məskunlaşaraq kənd salmışlar, imarət-mülk, tikili deməkdir. Bu kəndi eyniadlı Qərvənd kəndlərindən fərqləndirmək, seçmək, ayırmak üçün “imarət” sözü əlavə olunmuşdur.

Eban - etnonimdir. 1727-ci ilə aid mənbədə Yuxarı (dağlıq) Qarabağda kənd adı. Qədim türk mənşəlidir. Aban tayfasının adın-

dan götürülmüşdür. Yayılma ərazisi genişdir. Tarixi Qərbi Azərbaycanda (indiki “Ərmənistan”da) İrəvan əyalətinin Dərəleyəz əyalətinin nayihəsində əhalisi azər türklərindən ibarət kənd var idi. Gürçüstəndə üç: Avanç, Abonoeti və Abanosxevi 19-cu yüzillikdə Batum əyalətinin Artvin dairəsində Avana kənd adları vardır.

Avan, yazılı mənbələrə görə, 6-cı yüzillikdən məlumdur. Əslində bu tayfa m.ö. 7-6-cı yüzillikdə sakların tərkibində qarqarlarla bərabər Cənubi Qafqaza dönmüşlər.

Ebani qədim türk dilində oba (el) və urartu dilində “uni” şəkilçisindən yaranmışdır.

Edilli - etnonimdir (Xocavənd bölgəsində kənd adı). Şimali Qafqazda İdil, İtil, Adil, Edil Xəzər türk tayflarına məxsus şəhərlərdən birinin və indiki Volqa çayının qədim adıdır. Şəhər və çay öz qədim adlarını xəzər türk tayflarının birinin adından götürmüştür. Qafqaz Albaniyasının torpaqlarına axın etmiş edillilər burada kənd salmış və məskunlaşmışlar. Bu tayfa qaraqalpaqların və noqaylarm ərazisində indi də yaşamaqdadır.

Əmiranlar - patronimdir (Xocavənd bölgəsində kənd adı). Vaxtile bu kəndi Əmirallar - “əmir Ali” nəslinə mənsub ailələr saldıguna görə belə adlandırmışlar.

Kərkicahan - spesifik toponimdir (Xocalı bölgəsində kənd adı). Kərkicahan şəklində də işlənir. “Kərki, qırğı, çalğan” və yer bildirən “can” topoformatdan əmələ gəlmışdır. Qarqar etnonimi də bu sözlə bağlı olub eyni mənşəlidir, “igid, cəsurlar məskəni” mənasındadır.

Kərkicahanın ətrafında xeyli diqqəti çekən toponimlər vardır: Zərli yer, Qızıl qaya, Güllü Təpə, Qozlu dərə, Duzlaq, Məscid yeri, Hacı yurdu, Daş aşiran, Qayabaşı, Öküzuçan, Yağlı təpə, Bəylər bulağı, Hacı bulağı, Göy bulaq, Soyuq bulaq və s. və i.a. - hamısı da şəffaf türk mənşəlidir.

Bu kənd öz uzun ömürlü adamları ilə tanınır. Qatırçı Murad və Pullu Mələk - 160 ilə yaxın ömür sürmüşlər. Mələk Sima - 130 yaş, 100-120 il yaşayan kənd sakinlərinin sayı daha çoxdur.

Qarabağın zəngin bəylərindən - Məhəmməd ağanın Kərkicahanda da ikimərtəbəli mülkü var idi. Onun iki qızı: Afərim və Tehu kəndin işgalma qədər burada yaşamışlar.

Kolani - etnonimdir (Xocalı bölgəsində kənd adı). 18-ci yüzilliyin ortalarından bu qədim türk tayflarından biri, Qarabağ xanlığında məskunlaşmış ərazi Kolani mahalı adlanırdı. Mirzə Adığözəl bəy Uşaqçı kəndindən Göyçə gölünə qədər uzanan Tərtər çayı hövzəsində kolamların yaşadığını qeyd edir.

Kolanılar əsasən Qarabağ, Naxçıvan və Şirvan torpaqlarında məskunlaşmışlar. Onların adını daşıyan kəndlərə Ağdam, Yevlax, Sabirabad, Siyəzən və Şahbuz bölgələrində də rast gəlinir.

1992-ci ildə kəndi ərməni-hay millətçiləri yandırmışlar.

Kosalar - etnonimdir (Xocalı bölgəsində kənd adı). Qarabağ xanı Mehdiqulu xana mənsub xəlfəli tayfasının bir tırəsinin adıdır. Yerli məlumatə görə kəndin salınma tarixi Zəngəzur ərazisinin Kosalar (indiki Ağaqlan) kəndindən gəlmış ailələrlə bağlıdır. Kosalar etnoniminin arealı genişdir. Bu adda kəndlər Ağdam, Qazax, Lənkəran bölgələrində də salınmışdır.

Günəşli - etnonimdir (Xocalı bölgəsində kənd adı). “Günəş-li” komponentlərindən ibarət olub “Günəşli tayfasına mənsub olanlar” deməkdir. 19-cu yüzillikdə Güney Azərbaycamın Qaradağ mahalından köçürülüb getirilmiş ərməni-hay ailələri burada yerləşdirilmiş, kəndin adı dəyişdirilərək Noraşen (yəni “yeni kənd”) adlandırılmışdır.

Göykəbir - oykonimdir (Xocalı bölgəsində kənd adı) “Göy” və “kəbir” sözlərindən yaranmışdır. “Kəbir-kavar-kəvir” xəzərlərin tərkibində olan böyük nəsil adıdır. Kəbir və ya Kəbirin mənası - “Coşan, daşan, mübariz” mənasını veren “kob-kopköt” sözü ilə “ər, kişi adam” sözünün birləşməsindən əmələ gəlmışdır. “Göy” istilahı isə “uca, yüksək” deməkdir.

Laçınlar - patronimdir (Şuşa bölgəsində kənd adı). Xəlfəli tayfasına mənsub bir tırənin, nəslin adıdır. Həmin nəsil “cəngavərlik” rəmzi olan onqon - quş, laçm adlı quşun adını özünə götürmiş, “laçının nəslindən olanlar” mənasını verir.

Maqavuz - etnonimdir (Ağdərə bölgəsində kənd adı). “Maqa” və “uz” sözlərindən yaranmışdır. “Maqov” - məkan, məntəqə, məskən deməkdir, “uz” isə qədim türk tayflarından birinin adıdır. “Maqovlu uzlar” mənasını verir. Bu etnonimi Zəngəzur bölgəsindəki Maqovuz kəndindən köçüb gəlmış ailələr

gətirmişlər. Başqa izahatda “maqlar eli” məna daşıdığı göstərilir. Kəndin ilkin adı - Çardaxlı tədricən unudulmuşdur.

Madagiz - etnonimdir (Ağdərə bölgəsində kənd adı). O “mada”, “maday” və “giz” sözlərindən ibarət olub, “güclü, qüdərətlə maday türk tayfası” mənasındadır. Bu, Madagiz etnoniminin bir açımıdır. Lakin “Azərbaycan toponimləri” ensiklopedik lüğətde (“Azərbaycan ensiklopediyası”, Bakı, 1999) xarabalıqları indi də qalmış Metagiz qalasının adından yaranması göstərilir. Madagizin elmi izahı hələ ki, açılmamışdır.

Mahbəyli - etnonimdir (Şuşa bölgəsində kənd adı). Qarabağın ən qədim nəsillərində birinin adım yaşıdır. Həmin nəslin başçısı, ağısaqqalı Malibey olmuşdur. “Malı”, “boli” - ən qoçaq, ən zirək, ən cəsur tayfa, nəsil mənasında işlənir. Eyniadlı kənd Laçın bölgəsində də vardır.

Manikli - patronimdir (Ağdərə bölgəsində kənd adı). Malik adlı türk ərenin nəslindən olanlar burada kənd salmış və onun adını yaşadıqları məskənə qoymuşlar. Ərmənilər-haylar bu kəndə “Manuklu”, yəni “Kiçik kəndlə” adı vermişlər.

Məlikcanlı - patronimdir (Xocavənd bölgəsində kənd adı). 19-cu yüzilliyin əvvəllərində Güney Azərbaycanın Qaradağ məhaləsindən gəlmis məlikcanlı nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdı. Bu kəndin başqa adı - “Qarabağnamə” səlnaməsinin müəllifi Mirzə Adığözəlbəyə məxsus olduğundan Adığözəlbəyli idi.

Məmişlər - patronimdir (Şuşa bölgəsində kənd adı). Məmiş adlı türk ərenin adı ilə bağlıdır. Xəlfeli nəsillərindən biri Məmiş adlandırılaraq məmiş nəslinə mənsubiyyəti bildirir, yəni məmişlilər, məmişlər. Bu nəsildən olan ailələrin saldığı kənd Məmişlər adlandırılmışdır. Həmin kənd Qarabağın axırıncı xam Mehdiqulu xana məxsus idi.

Mehdibəyli - antroponimdir (Xocalı bölgəsində kənd adı). Mehdi azər türkünə məxsus şəxs adıdır. Kənd əhalisinin ilk başçısı, ağısaqqalı olmuş Mehdi bəyin adı onun başçılığı altında salmış kəndə verilmişdir. 19-cu yüzillikdə İrandan gəlmə ərməni-hay ailələri burada məskunlaşdırılmış - Mehdişən adlandırmışlar (“Şen, şin” - qeyd etdiyimiz kimi, türk dillə-

rindən ərməni-hay dilinə keçmiş, “kənd”, yaşayış məskəni deməkdir.

Mehmandarov bağı - spesifik toponimdir (Şuşa bölgəsində Mehmandarovlar nəslini tərəfindən salınmış tut bağlarının adı). Sovet dövründə gəlmə ərməni-haylar bu toponimin izini itirmək məqsədilə burada Stepanakert su elektrik stansiyası tikmiş və ona qısa Stepges adı vermişlər. Deyilənə görə Mehmandarovun bağ yerində Sovet dövründə də uzun müddət bayram günlərində gəzintilər, şənliklər təşkil olunardı.

Mets Qaladərəsi - Hidribləşdirilmiş toponimdir (Şuşa bölgəsində kənd adı). Şuşa qalasının adı ilə adlandırılmışdır. “Mets” sözü sonralar əlavə olunmuş ərməni-hay dilində “böyük, iri” deməkdir. “Böyük qaladərəsi” mənasında işlənir.

Mirzələr - patronimdir (Şuşa bölgəsində kənd adı). Xəlfeli tayfasına mənsub bir nəslin adıdır. Kəndin ilk sakinlərinin Xəlfeli tayfası mirzələr nəslinin adını daşıyır. “Mirzələrin nəslindən olanlar, mirzələr” deməkdir.

Muşkabad - spesifik toponimdir (Xocavənd bölgəsində kənd adı). 19-cu yüzillikdə Türkiyənin Muş əyalətindən buraya köçürülmüş ərməni-hay ailələrinin məskunlaşdırıldığı yeri gəldikləri kəndin adı ilə Muşkabad (yəni Muşkəndi) adlandırılmışlar. Kənd əhli Mehdiqulu xanın rəiyyətləri idi.

Meşəli - spesifik toponimdir (Xocalı bölgəsində kənd adı). Fisdiq, palid, çökə, vələş və s. ağaclarla zəngin meşəlikdə salındığına görə kəndə Meşəli adı verilmişdir. Məşhur Qırxızı dağlarının ətəyində yerləşir. Kəndin ərazisində qədim qəsr, türbə, alban kilsəsi, imarət, kurqan və digər maddi mədəniyyət abidələri vardır.

23 dekabr 1991-ci il tarixdə ərməni-hay işgalçılari kəndin güclü müqavimetinə baxmayaraq onu zəbt edib yandırmışlar.

Mədət - antroponimdir (Xocalı bölgəsində kənd adı). Mənbələrin verdiyi məlumatata görə, Rusiya-İran müharibəsinin (ruslar tərəfdə) iştirakçı, ərməni-hay generalı Mədətov (Türk mənşəli soykökünə fikir verin) kəndi öz mülkiyyətinə çevirib adını da Mədətşen (Mədət kənd) qoymuşdur.

Muğanlı - etnonimdir (Xocalı bölgəsində kənd adı). Muğanlı antik dövrdən “Mik-muq-maq” tayfasının adını bizim günlərə kimi

yaşadır. Muğanlı adlı məskən yerləri Ağdam, Qazax, Ağstafa bölgələrində, Muğanda, tarixi Qərbi Azərbaycanda da mövcuddur. Bu etnonimə Orta Asiyamın türk ölkələrində də rast gəlinir.

Beləliklə, muq-maq azər türklərinin tayfa adıdır, "an" isə "məskən, yaşayış yeri, məkan" bildirir.

Naxçıvanlı - toponimdir (Xocalı bölgəsində kənd adı). Naxçıvandan Qarabağa köçüb gələn ailələr saldıqları kəndin adını da Naxçıvanlı qoymuşlar, yəni bu adı özlərilə göttirmişlər.

Sonradan gəlmə ərməni-haylar buranı Naxçıvanik kimi tələffüz edirlər.

Her-her - etnonimdir (Xocavənd bölgəsində kənd adı). Çox geniş yayılmış Qarqar etnoniminin təhrif formasıdır. Qarqar adının etimologiyası isə yuxarıda izah olunmuşdur.

Pircamal - spesifik toponimdir (Xocalı bölgəsində dağətəyi kənd adı). Onu Beyləqandan köçüb gəlmış ailələr saldığı ehtimal olunur. Kənd bu ərazidə mövcud Pircamal pirinin (ocağının) adı ilə bağlıdır.

Səfixanlar - patronimdir (Şuşa bölgəsində kənd adı). Bu kəndin sakinləri Səfixanlar nəslindən olduğuna görə məskunlaşdıqları kendi nəsil başçısı, aqsaqqalı Səfixanın adı ilə adlandırmışlar, yəni Səfixana məxsusdur.

Seyidbəyli - antroponimdir (Xocalı bölgəsində kənd adı). Kənd əhalisinin ilk başçısı, aqsaqqalı olmuş Seyid adlı şəxsin adı ilə belə adlanmışdır. Seyidbəyli kəndi, yəni Seyidbəyə məxsus kənd. 19-cu yüzillikdə buraya köçürülmüş ərməni-hay ailələri kəndin adını öz dillərinə uyğunlaşdırıb "Seyidşen" adlandırmışlar. 1992-ci ildə kəndin doğma adı bərpa edilmişdir.

Seyidlər - etnonimdir (Şuşa bölgəsində kənd adı). Kəndi Seyidlər nəslindən olan ailələr saldıqlına görə də Seyidlər adlanmışdır.

Sığnax - spesifik toponimdir (Xocalı bölgəsində kənd adı). Azər türkçəsində "müdafıə, sığınacaq yeri" mənasında işlənir. Sığnax toponimi geniş areala malik olub erkən orta yüzilliklərdə Dəşt-i-Qıpçaq çöllərində qıpçaqların Sığnak adlı mərkəz şəhəri olmuşdur. Azərbaycanda sacilər sülaləsinin banisi Əbu-s-Sac Divdad Sığnak mahalından çıxmışdır.

Sisakan - passiv xoronimdir. Tarixi Qarabağın əyalətlərin-dən birinin adıdır. Onun ərazisində yaşamış "sak" türk tayfasının adıyla bağlıdır. Sisakan -sakların məkanı deməkdir (indiki Sisian).

Syunik (Sünik) - passiv xoronimdir. Tarixi Qarabağın əyalətlərin-dən birinin adıdır. Sisakanın qonşuluğunda yerləşir. Urartu mənbələrinə görə, "Tsiuni" anlamının bir variantı olub "su ətrafi" (yeni göl ətrafi) deməkdir. İndiki Sevan gölünün adı da "su" sözdündəndir. Gölün belə adlandırılması qədim vaxtlardan onun ətrafındaancaq türkdilli tayfların məskunlaşmasına dəlalet edir.

Sırxavənd - patronimdir (Ağdərə bölgəsində kənd adı). Böyük türk Kolanı tayfasının Sırxavənd nəslinin adıdır. "Sırx" - çəkinən, "vənd" - "bənd, bağlı" deməkdir.

Sixtorəşen - spesifik toponimdir (Ağdərə bölgəsində kənd adı). Əsl adı Şıx Dursundur. Kənd öz adını yaxınlıqdə yerləşən Şıx Dursun pirinin (ocağının) adından almışdır. Ərməni-hay ailələri, 19-cu yüzillikdə bu torpaqlara köçürürləndə azər türkləri onlar tərefindən sixşdırıldıqdan çıxıb getməyə məcbur olmuşlar. Fürsətdən istifadə edən ərmənilər-haylar dərhal kəndin adını dəyişib Sixdoraşen (ərməni-hay dilindən "Sarımsaqlı" kəndi) qoymuşlar. Guya kəndin ətrafında yabani sarımsaq ("qarğı sarımsaq" da deyirlər) bol olduğuna görə belə adlandırmışlar.

Sos - spesifik toponimdir (Ağdərə bölgəsində kənd adı). Sos sözünün keçdiyi tekamül yol belədir; önce sus-şış-şəş, sonra Sos olmuşdur. Türkçədən mənası "yağmurlu, dumanlı, nəmli yer" deməkdir. Bu kəndi 19-cu yüzilliyin başlangıcında Xocavənd bölgəsinin Tuğ kəndindən və Güney Azərbaycandan köçüb gəlmış ailələr salmışlar. Elmi ədəbiyyatda Suz, Sus formasında işləməsinə rast gəlinir.

Umadlu - etnonimdir (Ağdərə bölgəsində kənd adı). Kolanı tayfasının Umadlu (umudlar) tırəsinin məskunlaşması nəticəsində yaranmış kənd adıdır. Keçmiş adı Arıxanadır.

Umadlu adlı kəndlər Ağdam və Tərtər bölgələri ərazisində də vardır.

Talış və Haterk - etnonimdir (Ağdərə bölgəsində kənd adı). Mənbələrdə göstərilir ki, Qızılbaş tayfa ittifaqında yeganə irandilli tayfa talışlar Səfəvilərin hakimiyyətinə gəlməsində və

dövlətin möhkəmləndirilməsində müəyyən rol oynamışlar. Bu xidmətlərinə görə Səfəvi hökmdarları onlara Azərbaycanda müxtəlif yerlərdə torpaq sahələri bağışlamışlar (Quba, İsləməlli, Ağdərə, Hacı Qabul və Şəmkir bölgələrində). Belə kəndlərdən biri də Ağdərədə Haterk kəndidir. Əslində Ağ-terek sözünün ərməni-hayca təhrifidir. Aq-Terek, Əşterek sözü ilə mənşəcə eynidir (Qazaxistanda Heşterek kənd adı var). Qədim türk dillərində “terek” - “şam ağacı” mənasında işlənmişdir.

Tərtər - etnonimdir (Aran Qarabağda eyniadlı bölgənin mərkəzi və çay adıdır). Qədim türk dillərində “dördər” mənasındadır (necə ki, Tovuz - doqquz oğuz, Ağstafa - oğuz tayfa və s.). Qıpçaq türk tayfa ittifaqına daxil olan tərtər tayfasının adını yaşıdır.

1949-cu ildək bölgə və onun mərkəzi Tərtər adını daşıyır- di. 1949-1991-ci illər dövründə bölgə və şəhər inqilabçı Mirbəşirin (Qasimov) adı ilə adlandırılmışdır. 1991-ci ildən bəri bölgə və onun mərkəzinin keçmiş türk adı bərpa olundu.

Tağavard - spesifik toponimdir (Xocalı bölgəsində kənd adı). Yerli məlumata görə, Şuşa qəzasının keçmiş Şüşülü, Dırnavas, Tuğ, Domi kəndlərindən köçüb gəlmiş ailələr burada yeni kənd salmışlar. Bəzi tədqiqatçıların fikrincə, Tağavard - “qala məhəlləsi” deməkdir. Başqa bir ehtimala görə onun mənası “Gül tağı”dır.

Topxana - spesifik toponimdir (Şuşa qalası yaxılığında meşəli yer). Mənbələrin məlumatma görə Qarabağ xani İbrahim Xəlil xan (1750-1806) Şuşa qalasına hücumla keçmiş İran şahı Ağa Məhəmməd şah Qacarın (100 minlik ordusu) burada yerləşdirilmiş, 50 topdan Şuşanı atəşə tutmuşdur. Sonralar həmin meşəli yer bəməzə qalalar arasında “Topxana” adı ilə tanındı.

Tuğ - etnonimdir (Xocavənd bölgəsində kənd adı). Qədim qıpçaqların tuq tayfasının adı ilə bağlıdır və tuğlular bu kəndin ilk sakinləri olmuşlar. “Tuk-duk” - minə qədər say çoxluq mənasında da (minbaşı) işlənir.

Avropada məşhur ilk insan düşərgələrindən: Azix və Tağlar mağaraları bu kəndin yaxılığındadır. Burada Tuğ meşəsi, Tuğ çayı da var. Tuq adının areali genişdir; Şimali Qafqazda Tuk çayı, Türkmenistanda Tuğ dağı və s. mövcuddur.

Ulubab - spesifik toponimdir (Xocalı bölgəsində kənd adı). Müqəddəs Ulu Baba piri (ocaq) yaxınlığında yerləşir. “Ulu” qədim türk dillərində, “Böyük, əzəmətli, qədim, müqəddəs” mənasını bildirir. Bəzi mənbələrdə “Ulu-Babi” yazılır. “Babi” qədim pir, ocaq adı olub, ehtimala görə bu pir şəliyin babi məzhəbinə mənsubluğunu ilə bağlıdır.

Rəsmi məlumata görə Ulubab kəndini 19-cu yüzilliyin ortalarında Seyidbəyli kəndindən çıxmış ailələr salmışlar.

Ərmənilər-haylar burada məskunlaşdıqdan sonra (19-cu yüzillik) Ulubabanın adını dəyişib “Uraxaç” qoymuşlar. “Uru” azər türkçəsində “Ulu” sözünün təhrifidir. “Xaç” qıpçaq türk dilindən götürülmüş “xoruq”, “qoruq” sözündən yaranmış və o “Tanrı qorusun” mənasındadır. Savaşa qatılan, səfərə yollanan qədim türklərin bayrağında bir qayda olaraq “xoruq-qoruq” (“xaç”) nişanı-inamı olardı. Bu nişan-əlamət albanlara, iverlərə (gürçülərə) və ərməni-haylara Dərbənddə oturmuş qıpçaqlardan keçmişdir.

Xankəndi - oykonimdir (keçmiş DQMV mərkəzi). Qarqar çayının sol sahilində (bir kilometrliyində) yerləşir. Xan yurdu - Xankəndi Qarabağın axırıncı xam, qurucu İbrahimxəlil xanın oğlu, Mehdiqulu xan tərəfindən salınmışdır. Xan kəndinin yaxınlığındaki gursulu Xan bulağı da Mehdiqulu xana məxsus idi. Qarabağ xanlığının ərazisi Rusiya imperiyasına qatıldıqdan 17 il sonra (Kürəkçay müqaviləsi, 1805-ci il) **Xankəndi sahibinin arvadı Bədircahan bəyimə** bağışlandı.

DQMV yaradıldıqdan bir ay sonra vilayətin mərkəzi Şuşadan Xankəndinə köçürüldü və onun adı dəyişdirilərək Stepanakert adlandırıldı.

1991-ci ildə onun ilkin adı - Xankəndi özünə qaytarıldı.

Xanbağı - Xankəndinin salınmasından once Qarabağ xani İbrahimxəlil xan Cavanşirin dövründə Qarqar çayının hər iki sahilə boyu müxtəlif tut növlərindən ibarət Aşağı və Yuxarı Xanbağında tut bağları salınmışdır. Xanın şərəfinə xalq arasında bağlara “Xan bağı” deyimi də o vaxt meydana gəlmişdir. “Şuşa” qəzetiinin yazdığını görə (aprel 2005-ci il, 4) burada yerləşən zorxanaya xan özü də tez-tez baş çəkəmiş. Kürəkçay müqaviləsindən az sonra xanın geləcək qatılı mayor İ.Lisaneviçin komandanlığı

altında olan 500 nəfərlik yeger alayı öz topxanası ilə önce "Xanbağı"nda yerləşdirilmişdir.

19-cu yüzilliyin 2-ci yarısında Aşağı Xanbağında Qarabağın zəngin adamlarından Məhəmməd Ağa daşdan ikimərtəbəli ev tikdirmişdir. Ona məxsus Kərgicahan və Ballicadakı ikimərtəbəli evlər də Şura hökuməti dövründə müsadirə olunaraq inəktəb binasına çevrilmişdi.

Xanbulağı - hidronimdir. Xankəndinin şimal-şərqində gur sulu bulağın adı. Deyildiyi kimi, bulağı Mehdiqulu xan çəkdirmişdir. Gəlmə ərmənilər-haylar bulağın adını öz dillərinə uyğunlaşdıraraq "Vrraqn", yəni "gur bulaq" sözü, "gur, qaynar" mənasını verir.

Xatimbəyli - patronimdir (Ağdərə bölgəsində kənd adı). Xatimbəyli nəslİ bu kənddə məskunlaşlığı üçün həmin nəslin adını yaşıdır.

Xanyurdu - Xənəzək. Toponimdir (Xocalı bölgəsində kənd adı). 19-cu yüzillikdə Zəngəzur qəzasından köcüb gəlmış ərməni-hay ailələri tərefindən zəngin Məhəmməd ağaya məxsus Xanyurdu deyilən yerdə Xanadzax adlı (ərməni-hay dilində) kənd salmışdır. 1918-ci ildə bu kənddə yuva salmış daşnak töröküntüləri yaxınlıqda yerləşən dağ döşündəki Canhəsən kədində basqınlar etmiş, evləri talan edib, mal-qaramı sürüb aparmışlar.

Xəlfəli - etnonimdir (Şuşa bölgəsində kənd adı). Xəlfəli türk tayfasının adıyla kənd belə adlandırılmışdır. Açımı belədir: "Xəlifə xidmətində duran". Şahvevən tayfasının bir qoluna mənsub olan tayfa. Xəlfəli kəndi Mehdiqulu xana məxsus idi.

Xonaşın - passiv xoronimdir (Xocavənd bölgəsində və Qarabağ düzünün bir hissəsinin qədim adıdır). "Kitabi Dədə Qorqud" dastanında adı çəkilən Xan Uşun adından götürülmüşdür. Başqa bir məlumatda görə hun türk tayfasının adı ilə bağlıdır. "Şen, şin" sözəlirinin açımını isə yuxarıda vermişik.

Xaçmaz - etnonimdir (Xocalı bölgəsində kənd adı). Qafqaz silsiləsinin ətəyində, Xankəndi-Füzuli yolunun kənarında yerləşir. Kəndi Bərgüşad və Zəngəzurdan köcüb gəlmiş ərməni-hay ailələri salmışlar. Xaçmaz türk mənşəli xeçmataki tayfasının adını

yaşadır. Eyni adlı şəhər - Quzey Azərbaycanın şimal-şərq bölgəsində yerləşir və rayon mərkəzidir.

Xəllili - etnonimdir (Xocalı bölgəsində kənd adı). Onu Xəllili tayfası salmış, öz adını ona vermişdir. Xəllillilər Qərbi Türküstandan qayıtmadılar. Xəlil şəxs adı ilə bağlayan tədqiqatçılar da vardır.

Xocavənd - spesifik toponimdir. Eyniadlı bölgənin mərkəzidir. Qədim adı Qaranluqdur. 19-cu yüzillikdə Türkiyədən buraya köçürülmüş ərməni-hay ailələri önce Nijni Qaranluq, Cümə bazarı, sonra isə Xonaşen adlandırmışlar. 1940-cı ildən bolşevik inqilabçısı A.F.Myasnikovun təxəllüsü Martuni adı ilə, 1991-ci ildən bəri Xocavənd adlandırılmışdır.

Xocalı - etnonimdir (ərməni-hay işgalinə qədər eyniadlı bölgənin mərkəzi). Yaşayış məskəni Xocalı türk nəсли tərefindən salındığına görə onun adını yaşıdır.

Xocavənd bölgəsində eyniadlı çay, Səlyanda - kənd, Əsgəran və Füzulidə dağ vardır.

1905-1907-ci illərdə Xocalı ərməni-hay millətçiləri tərefindən yandırılmışdır. Xocalının mərd bəyləri (Səfiyar və başqları) Xocalı xarabağının yaxınlığında, Allahverdi bəyin tut bağının cənubunda yeni Xocalı kəndi salındı. O üç yaşayış məskənini birləşdirdi: birinci Xocalı, eyniadlı çayın sol sahilində, İlis çayının Xocalı çayına qovuşduğu ərazidə köhnə Xocalı, ikincisi Xocalı çayının sağ sahilində "Qala dərəsi", üçüncüsü Xocalı və Qarقار çaylarının arasındakı köhnə poçt stansiyası ərazisində 1918-1919-cu illərdə tarixi Qərbi Azərbaycandan zorakılıqla qovulmuş Azərbaycan türklerinin saldığı "Qaçqınlar" Xocalısı.

1991-ci ilin məlumatına görə, Xocalıda 7 minə yaxın Azərbaycan türkү yaşayırı. Şəhərin ətrafında Tunc və Dəmir dövrünə aid Nekropol, kurqan çölü və s. aşkar edilmiş, tapıntılar - maddi-mədəni nümunələrin dövrü; Xocalı-Gədəbəy mədəniyyəti adlanırmışdır.

Çanaxçı - patronimdir (Xocalı bölgəsində kənd adı). Çanaxçı adlı nəslin adı ilə belə adlandırılmışdır. Bu kəndi 19-cu yüzilliyin ortalarında keçmiş **Qaradağ kəndindən** köcmüş 4 ailə salmışdır. Onlar ağacdan çanaq qablar hazırlamaqda peşəkar usta-

lar olduğundan yaşadıqları məskəni də Çanaxçı adlandırmışlar. Eyniadlı kənd Daşkəsən bölgəsində də mövcuddur.

Çıldırən - spesifik toponimdir (Ağdərə bölgəsində kənd adı). Bu adı 1828-ci ildə Türkiyədən - Çıldırən kəndindən Qarabağa köç etmiş erməni-hay ailələri gətirmişlər. Sonrakı illərdə Çıldırən ərməni-hay dilinin təsirinə məruz qalaraq Çıldırən şəklinə salınmışdır.

Çıraquz - etnonimdir (Xocavənd bölgəsində kənd adı). "Çıraq" ("Şirak") və "uz" adlı iki qədim türk tayfa adlarının birləşməsindən yaranmışdır.

Cavadlar - patronimdir (Xocalı bölgəsində kənd adı). Bu kəndin əsasını qoyan nəslin - Cavadlar nəslinin adını daşıyır. "Cavadın nəslindən olanlar, cavadlılar, cavadgillər" mənasındadır.

Canhəsən - antroponimdir (Xocalı bölgəsində kənd adı). Kənd onun əsasını qoymuş başçı Canhəsənin adı ilə belə adlandırılmışdır. "Canhəsənin nəsli yaşayan kənd" mənasındadır.

Cəmlli - patronimdir (Xocalı bölgəsində kənd adı). Bu kəndin bünövrəsini qoyan, onu abadlaşdırın qıpçaq türklerin bir qolu - Cəmlli nəslinin adını yaşıdır. 18-ci yüzilliin sonlarında Qazax mahalından Qarabağa köçmüş Cəmlli tayfasına mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. 1991-ci ildə kəndi ərməni-hay separatçıları yandırmışlar.

Şükürün bağı - Xankəndi və Kərgicahanın cənub-qərbində bağ adı. Şükür adlı varlı bir şəxsin meyvə ağaclarından (tut, gilas, gavalı, alça, qoz, ərik, şafatalı və s.) ibarət zəngin bağı indi də qalmaqdadır.

Şırlan - spesifik toponimdir (Şuşa bölgəsinin ərazisində kənd adı). Sarıbaba dağının ətəyində yerləşir. O Xəlfəli tayfasına mənsub ailələrin burada məskunlaşması ilə əlaqədar yaranmışdır. Adını yaxılıqdakı eyniadlı Mineral bulağının adından almışdır.

Şotlanlı - məğrur Qırıqız dağlarının ətəyində yaylaq adı. Eyniadlı kənd Ağdam bölgəsində yerləşir. Mövcud ehtimala görə (alim Teymur bəy Alban Hacıyev) norveçlərin ejdadları kimi Şotlandlıların da ulu babaları Azərbaycandan getmədirler. Şair-publisist Əyyub Şırlanlı uzun ömürlü qohumlarından, həmyerlilərindən eșitdiyinə görə bu yaylağın məşələrində çox nadir palid

ağacı bitir. Hələ 19-cu yüzillikdə şotlandlılar burada qırıldıqları qırmızı palid ağaclarım Xocalıdan sonra Yevlax dəmir yoluna daşıdır, oradan da Şotlandiya ölkəsinə. Yerli camaat buranı onların şərəfinə belə adlandırmışlar. Qəti söz demək tədqiqatçılarımızın öhdəsinə düşür.

O da həqiqətdir ki, qədim türk sivil dünyasının bir parlaq işaretisi da Qarabağda onun Ağdam bölgəsinin Şotlandı kəndində və Qırıqız dağlarının Şotlandlı yaylağının sehirli və sırrlı adında bu gün də yaşamaqdadır.

Yal oba - spesifik toponimdir (Xocalı bölgəsində kənd adı). Mıxtökən dağının döşündə salınmış kənddir. Onun adı "Yal" (dağ beli), "oba" və ya "kənd" sözlərindən ibarətdir. Çağdaş kənd keçmişdə mövcud olmuş oba əsasında yaranmışdır.

ORONİMLƏR

Ağburun dağı - metafizik oronimdir (Xocavənd bölgəsində dağ adı). Dağa belə ad suxurların rənginə (ağımtıl rəngdə olması) və çıxıntının buruna oxşarlığına görə verilmişdir.

Alaqaya dağı - metafizik oronimdir (Xocalı bölgəsində dağ adı). Dağ, onun bir hissəsinin ala (boz rəngdə) olması ilə bağlı belə adlandırılmışdır.

Altıntaxta dağı - spesifik oronimdir (Laçm və Xocalı bölgələri arasında aşırım). "Altm" türk dillərində "qızıl, qırmızı" və "taxta" - "dağda düz yer" sözlərindən yaranmışdır. Yəni, dağlıq ərazidə düzən yer, yastı yer. Onun yaxınlığında mövqeyinə görə Altıntaxta aşırımı yerləşir.

Tarixi Qərbi Azərbaycanda bu adda dağ vardır.

Ağacan yaylağı - patrooronimdir (Xocalı bölgəsində yaylaq adı). Ağacan şəxs adıdır. Keçmiş vaxtlarda burada yayladığına görə onun adı də Ağacan yaylağı adlandırılmışdır.

Bala oylaq dağı - spesifik oronimdir (Xocalı bölgəsində dağ zirvəsinin adı). Qarabağ silsiləsində zirvə. İki sözdən yaran-

mışdı; "bala" və "oylaq" - yer, sahə mənasındadır. Balaoyaq - "balaca yer, kiçik sahə" deməkdir.

Bədirxan dağı - antroponimdir (Ağdərə bölgəsində dağ adı). Mövcud izaha görə dağ ərazisində təsərrüfatı olmuş şəxsin - Bədirxanın adını daşıyır.

Bəzirqan dağı - antroponimdir (Laçın və Şuşa bölgələri arasında dağ). Oronim "bəzirqan" sözündən olub, tacir mənasındadır. Ehtimal ki, buradan ticarət karvan yolu keçdiyindən aşırım belə adlanmışdır.

Boğurxan dağı - antroponimdir (Xocavənd bölgəsində dağ adı). Boğurxan bəzi mənbələrdə Bağırqan da adlanır. Dağın adı Boğurxan qayasının adilə bağlıdır. Burada müqəddəs yer, qədim məbəd xarabalığı - Pir vardır.

Böyük Kirs - oronimdir. Allı, Quruçay və Köndələnçay çayları öz mənbələrini Qarabağ dağ silsiləsinin ən yüksək zirvələrindən biri olan Böyük Kirdən (h-2725m) götürürler. Oronimin açımı aşağıda verilir.

Kirs (Kars) - "uca, hündür", "sildirilmiş dağ", zirvə mənasında işlənməsi ehtimal olunur.

Bugadaş dağı. Metafizik oronimdir (Şuşa bölgəsində dağ adı). Dağa, onun zahiri görünüşünə görə - məsafədən bugaya oxşamasma görə belə ad verilmişdir.

Buzluq dağı - metafizik oronimdir (Ağdərə bölgəsində dağ adı). Dağ, onun zirvəsində bütün il boyu buza görə belə adlanmışdır.

Bçənəxut dağı - etnooronimdir (Xocalı bölgəsində dağ adı). Qədim türk tayfası "peçeneqlər"in ərməni-hay dilində tələffüz formasıdır (Türkçə "beçənə"), "xut" isə monqol dilində "maldar" el-obanın yaylağı, yəni "maldar peçeneqlərin yaylaq düşərgəsi".

Qarabağ sira dağları - etnooronimdir. Qarabağ türk tayfasının məskunlaşdığı ərazidə yerləşdiyinə görə, belə ad verilmişdir. Bu dağlar şimal-qərbədən cənub şərqə doğru, təqribən 100 km məsafədə uzanır. Ən hündür zirvəleri, Gamiş (3724 m), Qız qala (2843 m), Böyük Kirs (2725 m), Qırqxız (2827 m) və s. Etimologiyası kitabda verilmişdir.

Qarabağ yayları - etnooronimdir. Ona belə ad mövqeyinə, yerləşdiyi yerə görə verilmişdi. Onu tarixi Qarabağ şəhərində (Horadız qəsəbəsi yaxınlığında Qarasu çayının mənsebində) yaşayış əhalisinin yaylaq yurdu olması ilə də izah edənlər var.

Qarabəy dağı - antropooronimdir (Ağdərə bölgəsində dağ adı). Qarabəy adlı şəxsin ("böyük bəy") adı ilə əlaqələndirilir.

Qaraçuq dağı - oronimdir (Xocavənd bölgəsində dağ adı). "Dədəm Qorqud" dastanında adı çəkilir. Etimologiyası dəqiqlikmamışdır.

Qacar qayası - etnos adilə bağlı oronimdir (Şuşa bölgəsində dağ adı). Oronim adını böyük Qacar türk tayfasının adından almışdır.

Qız qalası dağı - spesifik oronimdir (Xocavənd bölgəsində dağ adı). Qarabağ dağ silsiləsinin ən hündür zirvələrindən biridir. Zirvəyə belə ad mövqeyinə (alınmazlığına, məğrur durumuna) görə verilmişdir.

Qırqxız dağı - oronimdir (Xocalı bölgəsində dağ adı). Qarabağ sira dağlarının şimal hissəsinin adıdır. Zirvələrin birində, guya 40 qız üçün qala tikilmiş (xarabalığı indi də durur) və bura Qız qalası adlanmışdır. Dağa belə ad verilməsi rəvayətlə izah olunur... Dumanlı havada yolunu azmış 40 qız duman, çən çəkiləndə özlərini yağı düşmən əhatəsində görüb Ulu Tanrıya üz tutur və yalvarırlar ki, yağı əlinə düşməkdənə, onları daşa döndərsin. Məcüzə baş verir, 40 qızın qırkı da daşa dönür. Həmin vaxtdan da bu dağa Qırqxız deyirlər.

Dozak dağı - oronimdir. Tarixi Dizak mahalının təhrif olunmuş adıdır. İrəlidə izah olunduğu kimi, o fars dilində "dizak" - "qala" mənasını bildirir. Dizaq - sira dağlarının adı da Dizak kimi, dağda yerləşən qala adından götürülmüşdür.

Daşlı Təpə - oronimdir (Xocalı bölgəsində təpə adı). Onun zirvəsi daşlı, çıraqlı olduğuundan belə adlandırılmışdır.

Dəlikdaş - oronimdir (Xocalı bölgəsində dağ adı). Vulkan mənşəlidir. Səthində təbii oyuqlarım (Abşeron yarımadasının bəzi çimərliklərində qayalardakı kimi) olması ilə bağlı dağ belə adlanır.

Darılı düzü - oronimdir (Xocalı bölgəsində yer adı). Canhəsən kəndinin ərazisində dağ ətəyində dari dənli bitkisi əkilən əkin-biçin yerinin adıdır. Zəminin ortasında kiçik meşəlikdə sərin sulu bulaq və üstündə “xoruc” (xaç) olan daş -alban piri vardır.

Ziyarət dağı - oronimdir (Xocavənd bölgəsində dağ adı). Keçmişdə müqəddəs sayılan, ona tapınan və sitayış olunan dağ olmuşdur. M.Kalankatuklunun məlum səlnaməsindən “Dizapayt” kimi adı çəkilir. O yazar ki, türk massaget (maskut da yazılır) hökmdarı Sanatürk 337-ci ildə öldürdüyü xristian missioneri Qriqorisin meyidi tərəfkeşləri tərəfindən getirilərək burada torpağa tapşırılmış və sonralar Ağıqlan piri kimi tanınmışdır. Məhz buna görə də dağa Ziyarət dağı demişlər.

Kasabet - Ağdərə bölgəsində dağ adı. Hibrid oronimdir. “Kas” türk dillərində “dağ çıxıntısı”, “hündür sahil”, “bet” isə ərməni-hay dilində “baş” sözlerindən yaranmışdır. “Kas”的in başqa izahı da var.

Keçəl dağ - oronimdir (Ağdərə bölgəsində dağ adı). Dağa, belə ad, onun çılpalqlığına, bitki örtüyünün olmamasına görə verilmişdir.

Keçəl yal - spesifik oronimdir (Xocalı bölgəsində dağ adı). O Kərgicahan yaxınlığında yerləşir. Qarabağ silsiləsində aşırımdır. Səthi çılpaq, bitki örtüyü olmadığından xalq arasında ona “keçəl yal” deyilir. Bu səpkili adlara Ağdam, Tərtər, Qəbələ, Gədəbəy, Şahbuz, Şuşa və Şərur bölgələrində də rast gəlinir.

Kötük - toponimdir (Xocalı bölgəsində kənd və dağ adı). İlkin adı Kötikdir, ondan da önce - Ağdar olmuşdur. Ketik olması Qafqaz Albaniyasındaki Ketik inəbədinin (12-ci yüzillik) adı ilə izah olunur. Əslində, Kötük qədim türk dillərində “gədik” mənasındadır. Bölgənin ərazisində eyniadlı meşə də vardır.

Kilsəli - spesifik toponimdir (Xocalı bölgəsində alban kilsəsi olan xarabahım adı). Kərgicahanın ərazisində dağ meşəsinin içində Kilsəli adlanan qədim yer adıdır. Alban kilsəsinin sal daşdan ucuq divarlarında diqqəti çəkən milli naxışlar indi də durur. Nankor qonşularımız ərmənilər-haylar Yuxarı (dağlıq) Qarabağda ixtiashaşlara başlayanda kilsənin divarında bir daşı ərməni-hay dilində yazılmış qırmızı rəngli daşla əvəz etmiş, guya kilsə

qriqorian kilsəsinə məxsusdur, yəni alban kilsəsini saxtakarlıq edərək öz adlarına çıxırlar.

Kilsəli ərazisində diqqəti çəkən vacib bir cəhət də ondan ibarətdir ki, kilsənin yaxınlığında yerləşən qəbiristanlıqda torpağa tapşırılanlar üzü qibləyədir.

Tədqiqatçıların fikrinə görə burası son orta yüzillikdə yaşayış məskəni olmuşdur.

Kiçik Kirs dağı - spesifik oronimdir (Xocalı və Şuşa bölgələrində dağ adı). Büyük Kirs dağından fərqləndirmək, ayırmak üçün belə adlanmışdır. Onun zirvə hündürlüyü 1374 m. Kirs, qeyd etdiyimiz kimi “böyük, uca, sıldırımlı dağ” mənasındadır.

Güllüçə dağ - fitonim-oronimdir (Xocavənd bölgəsində dağ adı). Dağın səthində üstünlüyü təşkil edən bitki örtüyünə - çoxlu gül-çiçək olmasına görə dağa xalq arasında Güllüçə adı verilmişdir.

Mavaz - oronimdir (Yuxarı - dağlıq Qarabağda dağ və kənd adı). Onun mənşəyi ehtimal ki, qədim türk dillərində körpə uşaqlara himayəçilik edən Umay ilahəsinin adından və “Vaz” sözlerindən yaranmışdır (mənası “dağ çökəyi”). Həqiqətdə də bu dağın zirvə yarganlığına hələ uzaq keçmişdən indiyədək körpə uşaqlar xəsteləndikdə buraya - ziyaretə gətirilməsi məlumudur.

Məhəmməd Ağanın yaylağı - antroponim-oronimdir (Xocalı bölgəsində yaylaq-yurd adı). Qarabağın zəngin adamlarından olan Məhəmməd Ağanın Mixtökən dağının şərqi zirvəsi döşündə şəfali alp çəmənliyinə bürünmüş yaylaq yurdu yerləşirdi. 91 yaşlı anam Ağca nənə danışardı ki, o hələ lap balaca uşaq vaxtında Məhəmməd Ağanın söz-söhbəti el-obanı gəzirdi. Ağa yaylağa köhlən atın belində qabaqda, xanımı isə zəngin xalılardan düzəldilmiş kəcavada nökerlərin ciyinləri üstündə aparılardı. Bir müddət sonra isə onların arxasında cins mal-qara, qoyun, keçi sürüsü mələyə-mələyə yola düşərdi.

Məhəmməd ağanın dağ evinin xarabalığı indi də qalmaqdadır.

Murov dağ - oronimdir (Ağdərə bölgəsində dağ adı). Onun etimologiyası hələlik açılmamış sırr olaraq qalır. Bu adı ilk dəfə 13-cü yüzillikdə coğrafiyaçı Zəkeriyyə Qəzvini qeyd etmişdir.

Mixtökən dağı - spesifik oronimdir (Xocalı bölgəsində dağ adı). Dağın alp otlaklı zirvəsinə aparan yol çinqilliqla örtülmüşdür. Bu sərt və dik yoxusu yolla yaylağa hərəkət edən qoşqu heyvanların, mal-qaranın dırmaqlarından nal, mix qopub düşərdi, yoluñ daş çinqillərinə davam gətirə bilməzdi. Ona görə bu dağa xalq arasında Mixtökən dağı demişlər.

Məmmədadzor - hibrid patro-oronimdir (Xocavənd bölgəsində dağ adı). Şəxs adı Məmməd və sonradan ona əlavə olunmuş ərməni-hayca “dzor” - “dərə” sözlərindən ibarətdir. “Məmmədin dərəsi” deməkdir. Bu adda yaxınlıqdə kənd də vardır.

Sağsağan dağı - zoonimik oronimdir (Xocalı bölgəsində dağ adı). Dağ, burada tez-tez rast gəlinən sağsağan quşunun adıdan götürülmüşdür.

Tuğ dağı - Etnosla bağlı oronimdir (Xocavənd bölgəsində dağ adı). Mövqeyinə - qədim Tuğ kəndinin yaxınlığında yerləşdiyinə (zirvəsində eyniadlı qalanın xarabaliğı indi də durur) görə bu sıldırımlı dağa da Tuğ türk tayfasının adı verilmişdir.

Rus dərəsi - oronimdir (Xocalı bölgəsində meşə adı). Canhəsən kəndinin cənub etəyində six meşə dərədir. 19-cu yüzilliyin ortalarında Qarabağ xanlığı Rusiya imperiyasının tərkibinə qatıldıqdan sonra rus əsgərləri bu diyarda görsənməyə başlamış və ilk dəfə bu dərədə peydə olanda kənd əhalisi bununla əlaqədar dərəyə “rus dərəsi” demişdir.

Sarıbaba dağı - antropónim oronimdir (Şuşa və Laçın bölgəlerinin sərhəddində dağ adı). Bu dağda Sarıbaba adlı sitayış yeri - pir (ocaq) olduğundan ziyarətgaha çevrilmiş və onun adılə Sarıbaba dağı adlanmışdır.

Üçtiq dağı - spesifik oronimdir (Xocalı bölgəsində dağ adı). Cox güman ki, Üctaq - üç tağ sözünün təhrifidir. Dağ, tutduğu coğrafi mövqeyinə görə belə adlanmışdır.

Həsən qaya - antropónim oronimdir (Ağdərə bölgəsində dağ adı). Həsən adlı şəxsin başçılığı altında kənd salınmış və kəndin adı dağa verilmişdir.

Çaxmaq zirvəsi - spesifik oronimdir (Şuşa bölgəsində dağ adı). Dağa, onun zahiri görüntüsünə görə, yəni şış formasında olmasına görə belə ad verilmişdir. Etnonim türk mənşəli Çaxmaq

tayfasının adını daşıyır. Əslində isə həmin dağ ərazisində polad parçasını çırpanda qıgilcım saçan çoxlu çaxmaq daşı olduğu üçün belə adlanmışdır.

Ceyrandağ - zoonimik oronimdir (Şuşa bölgəsində dağ adı). Qarqar çayının hövzəsində meşəli dağdır. Xalq deyiminə görə, ovçu dağlar gözəli - ceyranla rastlaşanda o körpə balasına süd verirmiş. Balasına süd verməsi onu ölümən qurtarmışdır. Həmin ana ceyranın adilə meşədə ocaq (pir) də var. Elə dağa da pirlə əlaqədar Ceyrandağ adı verilmişdir.

Yağlı təpə - spesifik oronimdir (Xocalı bölgəsində təpə adı). Kərgicahan qəsəbəsi yaxınlığında yerləşir. Bölgənin ahıl nəslinə yaxşı məlumdur ki, təpədə tərkibi yağlı bitkilərə rast gəlinir ki, bu da mal-qaraya yaxşı yem otlağıdır. Bu səbəbə təpəyə “Yağlı təpə” demişlər. Bu kefiyyəti özündə ehtiva edən adlar tarixi Zəngəzurda - Yağlı dərə, Laçın bölgəsində Yağlı dərə çayı rast gəlinir. Yağlı təpə adlı toponim Xankəndi yaxınlığında da vardır.

Yalobakənd - spesifik toponimdir (Xocalı bölgəsində kənd adı). O üç sözdən “Yal”, “oba” və “kənd” sözlərindən yaranmışdır. “Yal” - “dağ beli” mənasındadır. Adı çəkilən kənd mövcud olmuş “oba” əsasında meydana gəlmişdir. Kosalar kəndi yaxınlığındadır.

Xocayurd dağı - spesifik oronimdir (Ağdərə, Kəlbəcər və Xocalı bölgələri ərazilərində dağ adı). Hündürlüyü 2402 m. Burada yaylaq yurdları olmuşdur. Oronim Xoca (tacir, alverçi) və yurd sözlərindən yaranmışdır.

Xoruz təpə - etno-oronimdir (Xocalı bölgəsində təpə, yüksəklik adı). Cəmlli kəndi yaxınlığında yerləşir. Tədqiqatçıların fikrinə görə Xoruztəpə oronimi turkdilli Kəngərli tayfa birliyinə daxil olan Xoruz (Xoroz, Xoruz da yazılır) tıresinin adı ilə əlaqələndirilir.

HİDRONİMLƏR

Ağçay - hidronimdir. Qarqarçayın sol qollarından biridir. Xocalı bölgəsi ərazisindən də eyniadlı çay axır. Çayların suyu dumdurul və içməyə yararlı olduğundan belə adlanır.

Araz çayı - spesifik hidronimdir. Tarixi Qarabağın cənub sərhəddi boyu axır. "İslam hökmərinin fəlsəfəsi" kitabında (38-ci "Babqapı"sında) göstərilir ki, məşhur Əshabi-Rəs tayfası Həzrəti Süleymandan qabaq yaşamış və onların yaşadığı məmləkətdə çayın adı Araz (başqa qədim mənbələrdə "Əress") olub. Uzunluğu min km-dən çox olan bu çay Kiçik Asiyənin şərqindən başlayır və Azərbaycanda Qızıl-Ağac körfəzində Xəzərə töküldü (fikir verin, qədimdə Araz Kür çayına qovuşmadan sərbəst, ayrıca axaraq dənizə gedirmiş). Bu çay atəşpərəstlərin müqəddəs kitabı "Avesta"da "Daiutua" kimi qeyd olunur.

Araz qədim mənbələrdə: Araks (yunan), Erask (ərməni-hay), Ərras (əreb), Ərəs (fars) kimi də göstərilmişdir. Araz çayının adına Hekateyin (m.ö. 6-ci yüzillik), Herodotun (m.ö. 5-ci yüzillik) əsərlərində də rast gəlinir.

Onun sahilərində yaşayan qədim türk mənşəli tayfların dillərində Araz (Ərəz, oraz, uraz) - "sakit axan", "xeyirxah", "fayda verən" sözlərindən yaranmışdır.

Urartu mənbələri bu hidronimi daha qədim vaxtlarda - m.ö. 8-ci yüzillikdə Mina adlandırdığını yazar və Urartu çarı I Arkişti Mina çayını keçərək tarixi Qərbi Azərbaycana (indiki Ərmənistana) hərbi yürüş etməsi göstərilir.

Mina sözü Altay dil ailəsinə mənsub olub tunqus - mancur dillərində "mu, mie" - "su" mənasını verir.

Əslində, Araz hidronimi onun sahilərində yaşayan və tarix boyu ondan faydalanan qədim türk mənşəli tayfların dillərində Ərəz, Uras, oraz (uraz) - yəni, bir daha təkrar edirəm, "dinc, xeyirxah, fayda verən" sözlərindən yaranmışdır. Həqiqətən də, Kür çayı ilə müqayisədə Araz nisbətən sakit, dinc axarılıq fərqlənir.

Təsadüfi deyil ki, el-obada Kür çayına - "Dəli Kür", Araza isə "Xan Araz" deyilir. "Araz çayının suyu şirin, ləzzətli və yün-gündür" (İbn Havqal, əreb coğrafiyaçısı). Dövrümüzün Araz çayı

Türkiyədən mənbə götürüb tarixi Qərbi Azərbaycan (indiki "Ərmənistən") ərazisindən keçərək Azərbaycanın Muğan çöllərində - Sabirabad yaxınlığında Kür çayı ilə qovuşur. İndiki uzunluğu 1072 km-ə bərabərdir.

Balıca çay - hidronimdir (Xocalı bölgəsində çay adı). Başlangıçını Balıca yaylalarından alıb Xocalı bölgəsinin ərazisində axaraq Qarqar çayına töklür. Çay coğrafi mövqeyinə, yaylaq Balıca (xatırladaq ki, "bali, boli" türk tayfasının adı ilə bağlıdır) kəndinin yaxınlığından axmasma görə belə adlanmışdır.

Vaçar çayı - hidronimdir (Ağdərə bölgəsində çay adı). Xaçın çayının sol qoludur. Dil mənsubiyyəti və mənşəyi hələlik dəqiq açılmamışdır. Hidronimin alban dilinə mənsub olması ehtimalı var (Vaçe, Vaça, Vaçar - alban çap adları yada salaq).

Qarqarçay - hidronimdir. Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Ağdam, Ağcabədi bölgələri ərazisindən keçən uzunluğu 115 km olan çay adıdır. Miladdan da önce onun hövzəsində yaşamış aborigen türk mənşəli Qarqar tayfasının adını əks etdirir. Qarqar knyazlığı, Qarqar düzü, Karkar şəhəri, Azərbaycan torpaqlarında müxtəlif bölgələrində bir neçə Qarqar yaşayış məskəni tarixdə silinməz izlər qoymuşdur. Onun sorağı Şimali Qafqazdan, Orta Asiyadan, Balkan yarımadasından, Homerin bəşəri "İlliada" dastanından gəlir.

Hidronimin açımı belədir: "qırğı ər" ("şıgıyan ər"), "ersar", "ərsar" və çağdaş dövrümüzə Qarqar formasında çatmışdır.

Dar çay - spesifik hidronimdir (Xocalı bölgəsində çay adı). Dağ çayıdır. Xankəndi şəhərindən Canhəsən, Kosalar, Cavadlar... kəndlərinə gedən yoluñ kəsiyində hündürlüyü 7 m olan şəlalə diqqəti çəkir. Gur sulu çay yuxarı və aşağı axarında sanki məcrasına sığır, məcra ona darlıq edir, mane olur. O ensiz keçidlər-dən, dərələrdən, qayalıqları yararaq nərildəyə-nərildəyə baş alıb gedir. Əhalisi bu əlamətinə görə ona hələ çox qədim vaxtlardan Dar çay adı vermişdir. Dar çay bol suyunu Qarqar çayına gətirir.

Daşaltı çayı - spesifik hidronimdir. Şuşa bölgəsində çay adıdır. Çaya belə ad, onun coğrafi mövqeyinə görə verilmişdir. O, Daşaltı kəndinin ərazisindən axır.

Zarılı çay - etno hidronimdir (Şuşa bölgəsində çay adı). Qarqar çayının sol qoludur. Zarılı kəndinin yaxınlığından axlığına görə, yəni coğrafi mövqeyinə görə ona Zarılı türk tayfasının davamçıları - zarılıların adı verilmişdir. O, Xəlfeli çayı ilə qovuşaraq Qarqar çayını əmələ getirir.

İncə çay - spesifik hidronimdir (Ağdərə bölgəsində çay adı). Mənbəyini Qarabağ dağ silsiləsindən alıb əsas etibarilə Tərtər və Yevlax bölgələrinin ərazisindən keçərək Kür çayına töküür. Çaya belə ad, onun eyniadlı dərənin və kəndin yaxınlığından axmasına görə verilmişdir.

İsaxan çayı - antroponim hidronimdir (Xocavənd bölgəsində çay adı). Füzuli bölgəsinin ərazisində axan məşhur Quruçay çayının sol qoludur. İsaxan adlı şəxsin adını daşıyır.

Kərgicahan çayı - etnohidronimdir (Şuşa bölgəsində çay adı). Qarqar çayının sol qoludur. Eyniadlı kəndin yaxınlığından axlığına görə, belə adlanmışdır. Hidronimin açımı Qarqar etnonimindəki izahla - "qırğı ər" tayfasının məkanı anlamı ilə bağlıdır.

Kür çayı - spesifik hidronimdir. Zaqqaziyənin əsas su arteriyası, Türkiyə, Gürcüstan və Azərbaycanın ərazilərindən keçib Xəzər dənizinə töküür. Uzunluğu 1515 km, o çılgın, kür xüsusiyyətinə görə belə adlanmışdır.

Azərbaycanda yaşayan türk qırızlıların və buduqluların dilində indi də "Kür" sözü "su, çay" mənasında işlənir.

Qafqaz Albaniyasının (indiki Quzey Azərbaycan) ən qədim qüdrətli türk mənşəli tayflarından biri - albanlar m.ö. Kür çayının orta axarında yaşamışlar.

Kür çayı haqqında antik mənbələrdə də məlumatlar vardır. Qədim yunan, latin, ərəb, fars, türk, gürcü və erməni-hay dilli mənbələrdə "Kor, Kur, Kir, Kirn, Əl-kurr, Mktuari" və s. və i.a. kimi adlar çekilir. Kür hidroniminin türk dillerində "bol" (suyu), "sürətli", "inadkar", "güclü", "məğrur" mənalarını daşıyır.

Həqiqətən də Kür çayı Cənubi Qafqazda ən böyük və bol suyu olan çaydır.

Köndələnçay - spesifik hidronimdir (Xocalı bölgəsində çay adı). Mənbəyini Böyük Kirs dağının ətəklərindən götürür. Uzunluğu 102 km. Sularını Araz çayma gətirir. Köndələnçayın

hövzəsində son Tunc dövrü və antik dövrə aid arxeoloji abidələr aşkar edilmişdir. Türk mənşəlidir - "eninə, əyri axan çay" deməkdir.

Sunca çayı - spesifik hidronimdir (Xocalı bölgəsində çay adı). Xocalı çayının sol qoludur. Sincinka kəndinin yaxınlığından axlığına görə belə adlanmışdır. Qarabağın axırıncı xanı Mehdiqulu xanım (1806-1822) dövründə Rusiyadan göndərilmiş hərbi Sunca alayı önce burada - Xocalı ərazisində hərbi düşərgə salmış, adını da məskunlaşdıqları yerə vermişlər. Həmin yerin adı ilə çay da qısa olaraq Sunca adlanmışdır.

Tərtər çayı - etnohidronimdir (Kəlbəcər, Ağdərə, Tərtər və Bərdə bölgələrinin ərazisində axan çay adı). Kür çayının sağ qoludur.

Tərtər adı ilk dəfə 7-ci yüzillikdəki hadisələrlə bağlı alban səhnəməcisi M.Kalankatuklunun kitabında ərməni-hay dilinə uyğun şəkildə - Trtu kimi çekilir. Çayın adını 9-cu yüzilliyin ərəb müəllifləri əl-Beləzuri "Turtur", Əhməd ibn Asəm əl-Kufi - "Tərtər" formasında qeyd etmişlər.

Bəzi alımlar görə çay öz adını 4 türk qıpçaq tayfa birliliyinin adından almışdır ("Dörd ər").

Türkşünas O.Süleymenova görə "rus knyaz"ı İqora qarşı vuruşan polovets tayfasının bir qolu "tertob-içlər" idilər.

Bəzi mənbələrdə o "tert", "tört", "tert oba" şəklində də rast gəlinir.

Torağay çay - zoonimik hidronimdir (Ağdərə, Tərtər bölgələri ərazisində axan çay adı). Tərtər çayın sol qoludur. Çaya belə ad Torağay təpəsinin yaxınlığından axlığı üçün verilmişdir.

Xalq deyiminə görə, burada çoxlu torağay quşu olduğuna görə belə adlanmışdır.

Turşsu çay - spesifik hidronimdir (Şuşa bölgəsində çay adı). Turşsu müalicə keyfiyyətli mineral bulaqların yaxınlığından axlığına görə belə adlanmışdır.

İsa bulağı - hidronimdir (Şuşa bölgəsi ərazisində meşəlikdə bulaq adı). Qarabağın ən qədim (bəlkə də Qafqaz Albaniyasında xristianlığın yayılma dövründən mövcuddur) bulaq adlarından biridir. Yerli mənbələrdə göstərilir ki, Albaniyada xristian dini -

Tək Allahlılıq qəbul olunanda İsa peyğəmbərin adı hər yerdə əziz tutulardı. Qədim ənənəyə görə bulaq çəkmək, insanlara su vermək öncə dini xadimlərə ehsan, savab sayılarmış. Bu məqsədlə Qarabağın ən saf və şəffaf sulu bulağı İsa peyğəmbərin adıyla adlandırılmışdır.

Bu peyğəmbərin adım daşıyan ikinci bulaq (o da sərin buz kimi və şəffafdır) İsmayıllı bölgəsində məşhur Basqal kəndində yerləşir.

Xanbulağı - hidronimdir (Xankəndinin şimal-şərqində gur sulu bulağın adı). Xankəndi və Xanbulağı Qarabağın son xanı Mehdiqulu xana məxsus idi. Gəlmə ərməni-haylar Qarabağın bir sıra toponimləri kimi onu da öz dillərinə uyğunlaşdıraraq “Vrrakn”, “gur bulaq gözü”, “gur, qaynar” mənasını verir. Yeni Azərbaycan türklərinə məxsus türk mənşəli Xan bulağını da “özünüküldəşdirmək” fikrindədirler.

ALBAN XRİSTİAN DİNİ İSTİLAHLARI LÜĞƏTİNDƏN

Xristianlığın yayıldığı ilk Qafqaz ölkələrindən ön sıradə Albaniya durur. Tək Allahlılığı təbliğ edən xristianlıq Qafqaz Albaniyasının ilk dövlət dini olduğunu, 4-cü yüzilliyin başlangıcında geniş yayılmasını və onun əksər atributlarının Altay qırqaq türklərindən qaynaqlanmasını və sonra xristian dünyasına keçməsini nəzərə alaraq dini ədəbiyyatda daha çox işlənən bir qism istilahların aşağıda açısını verməyə lüzum görüləm. Fəqət, bu açmalar ulu əcdadlarımızın zəngin etnomənəvi dəyərlərini daha dərinden anlamağa, təsəvvürümüzün genişlənməsinə əyani yardımçıdır və güman edirəm ki, bu səpkidən məlumatlar oxucular da da maraq doğuracaqdır.

Tenqriyə (Səma Allahına, ulu Tanrıya) inam və ibadət ilk dəfə Altayda qeydə alındığı üçün söhbətə də ondan başlayaqq.

1. **Apokalipsis** - xristian dininə aid kitabda yazılır ki, “Yesua” adlı birisi “İesus Xristos” a çevrilmişdir. Altayda sivilizasiya - mədəniyyət iki min il öncə yaranmış, dünya mədəniyyəti-

nin mərkəzinə çevrilmişdir. Dünyanın hər yerindən buraya bilik, savad almağa gələnlər olur. Apokalipsis buna işarə edərək xəbər verir ki, İsa peyğəmbər Tək Allah'a inamı - Tenqriyə inamı burada görür. İlk adı “Yesua” sonraları “İesus Xristos” a çevrilir.

2. **Altay** - Bu dağlar türklərə inam bağışladı, Səma Tenqrisinin – ulu Tanrıni tanıdı, onun ən uca zirvəsi - Üç-Şumer, dünyanın mərkəzi sanılıb, onun haqqında nağıllar, əfsanələr yaranıb, dualar oxunub. Şumer dağı unikal və universal kosmoqonik simvoldur. Qədim qırqaqlar sonra başqa zirvələrə - uca səmalara söykənən zirvələrə - xan Tenqri və Borusu zirvəsi ətrafına toplasıb Tenqriyə inam bəsləyiylər. Bu dağların qayalarında rəsmələr çəkir, mətnlər yazılırdı (sağdan sola, runi yazısı).

Sonra minlərlə dindarlar Tibet dağlarına, Kaylas dağına ayaq açıdlar, Tenqriyə tapındılar, ona inam götirdilər, ziyarət etdilər.

3. **Abbat.** Sinaqoqda (yəhudî din məbədi) müəllime “abo” və ya “avva” deyə müraciət olunur. Bu söz Avropanı lərzəyə salmış, hun türklərinin böyük sərkərdəsi Attilanın vaxtında yaranmış - “abata” - “ata yanında olmaq” mənasını ifadə edir.

4. **Altar**, qədim türk dillərində “səcdəgah” deməkdir. O, “Ala tor” sözlərindən ibaret olub “ala-alan, götürən”, səma Tenqrisinə (Tanrısına) müraciət, “tör” - şərəfli yer, girişə eks yer - yəni Alanın fəxri yeri - ala tordan, alator, sonra dəyişilərək Alator və nəhayət altar, alteriya şəklinə düşmüştür.

5. **Aykone.** Qədim türk sözüdür. Açımı belədir: “ürəyini aç”, “ürəyindəkiləri danış, de” (Allaha dua edərkən ürəyindəkiləri ona aç, danış).

Aykone artıq bütün Avropa dillərində eyni məna, məzmun daşıyır (“Ay” - de, danış, “kon-könü” deməkdir). Sonra yaranmış ikona sözünün sinonimidir.

6. **Amin.** Duanın sonu, təsdiqi bildirir. “Müdafıə olunuram, təhlükəsiz vəziyyətdəyəm” - deməkdir. Amin sözü miladdan öncəyə aiddir. Qədim türklər kömək üçün bu sözlə əcdadlarının ruhuna müraciət edərdilər.

7. **Akafist.** Qədim türk sözüdür; “aq apizik”, “aq”-xoş, yaxşı, “apizik” (abizik) - həsr etmək; xüsusi dua. Çar taxt-tacına çıxan çarın xeyir-dua mərasimi. Səma Tenqrisini tərifləyən dua.

Xristian kilsəsi bu dua mərasimini türklerdən 7-ci yüzillikdə götürmüştür.

8. **Boq.** Qədim türk dillərində “əbədiyyat, kainat və əbədi istirahət”, rahatlıq mənasındadır. “Boqun başqa bir izahına görə - Ali şüur, kamala malik varlıq, mütləq kamil, qadir, dünyani, göyü yaranan və onu idarə edən varlıq”. “Boq-Bok-Boje-Bojiç” - “əbədiyyətə, sükuta çatmaq” mənasındadır.

9. **Qospodi.** Qədim türk dillərində köz bodı” (qoz bodı, qosbodi, qospodi (köz - göz bodı) - yetkinləşmək).

10. **Katalikos.** Qədim türk sözü “katıl”, “katılmaq”, “ittifaq”, “birleşmə” istilahından yaranmışdır, “os” - sonluğu sonralar yunanlar tərəfindən əlavə olunmuşdur. “Katalikos” sözü ilk xristian ruhanisi olmuş parfiyalı Qriqorisin vaxtında (2-3-cü yüzillikdə) meydana gəlmış və xristian dini vasitəsilə eyni zaman kəsisiyində Albaniya, İveriya və Ərməniyədə kilsə xadimlərinə şamil edilmişdir. Müasir anlamda katalikos - din başçısı deməkdir. “Katalikos” sözü hələ qədimdə, qıpçaq türkləri Dərbənddə oturanda (1-2-ci yüzilliklər) ilk dəfə Qafqazda qeyd olunmuşdur.

11. **Kadilo.** Fimiamla dolu olan qab-kadilo, katsiya, hansı ki, xristian ibadətində istifadə olunur. Adı çəkilən sözlər qədim türk mənşəlidir - “qarşısını almaq”, tüstü ilə “qəzəbli ruhları qovmaq: katit-kadit-kadilo”.

12. **Kaylas** - Kaylas və Üç-Şumer zirvələri ziyarətə gələn türkləri həyəcana, heyrətə gətirir və sevindirirdi. Tenqriyə ibadət açıq havada, dağların ətrafında icra olunurdu. Çox-çox sonralar Büyük (Ulu) Çölə gelmiş qıpçaqlar dağ zirvəsini xatırladan təpələr düzəldir, onun ətrafinə toplaşaraq ibadət edər, ürəklərindəki dərd-səri boşaldardılar («ay kone», sonra da «ikona» sözləri də ilk dəfə burada yaranmışdır). Türkler ibadət etdikcə yüngülləşər və daxilən, ruhən-mənən təmizlənərdilər.

Göy Səmanı dünyanın çadırı və Tenqrini - Ulu Tanrıını orada bilirdilər. İnam artdıqca başlarmı yuxarı - göyə tutub, “Boq, Alla, Xoday, Xudaya” deyirdilər.

13. **Kilsə.** Türkler dini məbədlərə “kilisa” deyirdilər. Kilisə müqəddəs Kaylas dağının adıdır. Qədimdə türkler onun ətrafında toplaşaraq Tenqriyə (Səma Tanrısına) ibadət edərdilər. Qədim

kilsə məbədləri kərpicdən, özü də xaç şəklində olan özül üzərində tikilirdi. Belə kilsələr türk ustaları tərefindən ərməni-haylar məskunlaşdıqları yeni torpaqlarda - Ərməniyədə də inşa olunmuşdur. Kilsələr, məbədlər dağ kimi şıxvari tikilir, dağ zirvələrini xatırladırı və Tenqriyə tuşlanmış halda, möhtəşəm, əzəmətli. Kilsələrin altarı, bir qayda olaraq Ulu Şərqə - Altaya tuşlanmış, sonra bu ənənə bütün xristianlıqla qəbul olunmuşdur.

Xristian ərmənilər-haylar üçün inşa olunan ilk kilsələrin divarlarında türk üstalarına mənsub tamğalar (möhür) var. Onların sayı 23-dür.

Zvardnots, Dvin, Kotavank, Djvari və başqa yaşayış yerlərində türk dili yazıları təpiilmişdir. Qədim türk dini abidələri Dağıstanda, Tataristanda, Başkortostanda, Kazaxstanda (Aktyubinsk yaxınlığında) da mövcuddur.

Kilsə mahnıları da qədim türklerdən götürülmədir.

Rusiya kilsə şərqişlərində “Znamyonni”, “Kryukovi” - türkçə “dini əlamət, işarə” bildirir. İkinci söz “körk”dən ibarət olub qədim Altay kilsə mahnılarında da saxlanılmışdır...

Qafqazda ilk xristian kilsəsinin əsası Albaniyada 304-cü ildə qoyulmuşdur. Şəki bölgəsində Kiş kəndindəki məbəd isə ilk alban kilsələrindən olub daha qədim dövrə aiddir.

14. **Kolokol.** Vətəni Tibetdir. Onun miladdan çox-çox önce Ablom adlı türk ixtira etmişdir. Dərbənddə qərar tutmuş qıpçaq türkərdə olan kolokoldan birinci buraya gəlmış ərmənilər-haylar istifadə etmişlər. Türklerin hədiyyə verdiyi Tibet zəngi burada (Eçmiadzin kilsəsində) saxlanır.

15. **Monastr.** “Manasa”, türkçə “ruh”, “tar” - “xilas et!” Ruhun günahlardan təmizlənməsi, xilas olunması mənasım daşıyır.

Qeyd: Beləliklə, Altay Tək Allahlığın qədim və ilk beşiyi olmuşdur. Allaha - Səma Tenqrisinə (Tanrıya) ilk inam gətirənlər isə qədim türkərdir. Altayın əski dilində “Türk” sözünün bir sıra mənası, izahi olmuşdur ki, onlardan biri də təsadüfi deyil ki, «Səma ilə doldurulmuş ruh» daşıyıcısı deməkdir.

TARİXİ QƏRBİ AZƏRBAYCANIN - İNDİKİ «ƏRMƏNİSTAN»IN İZAHLI TOPONİMİK LÜĞƏTİNDƏN

Öncə etiraf edim ki, milli etnomənəviyyatımızın ən dəyərli amillərindən biri Azərbaycanın uzunömürlü türk mənşəli toponomləridir.

Azər türk əhalisinin öz doğma dədə-baba yurdlarından - "Ərmənistən"dan (21-ci yüzilliyn astanasında) vəhşicəsinə qovulması, dünya ictimaiyyətinin gözü önündə dövlət səviyyəsində "etnik temizləmə" siyasetinin həyata keçirilməsinin acılarını yaşıdagımız bir çağda tarixi Qərbi Azərbaycanın coğrafi adlarının diqqətə öyrənilməsi, elmi şəkildə işlənib çap olunması və geniş yayımı fövqələdə əhəmiyyət, aktuallıq kəsb edir. Bu tarixi həqiqətlər hörmətli ağsaqqalımız, akademik Budaq Budaqov və xalq arasında geniş tanınmış tarixçi alim Qiyasəddin Qeybullayev "Ərmənistanda Azərbaycan mənşəli toponomlərin izahlı lügəti" adlı sandallı əsərində (1998-ci il) öz real və dolğun əksini tapmışdır.

Müəlliflərə dərin minnətdarlıq hissi bildirərək biz həmin kitabdan və bu səpgidən olan digər mənbələrdən istifadə edərək kitabımızda toxunduğumuz məsələ çərçivəsində adı çəkilən diyarın - tarixi vətənimizin toponimik lügətindən nümunəvi parçanı diqqətinizə çatdırmağı rəva bildik.

Bələliklə:

Tarixi Qərbi Azərbaycanın (indiki "Ərmənistən") toponimik fondaundan

Tarixi xoronimlərin (mahal adlarının) izahlı lügətindən

Ağababa mahali - Tarix boyu Türkiyənin Şərqi Anadolu bölgəsinin tərkibində olmuşdur. Passiv spesifik xoronimdir. Rusiya imperiyasının işgalçılıq müharibəsi nəticəsində Tiflis quberniyasının (Qars qəzası) Ağababa nayihəsi şəklində Rusyanın hüdudlarına qatılmışdır.

Şura hökuməti dövründə - 1930-cu ilə qədər Gümrü qəzasının Ağababa nayihəsi adlanmış, sonra onun ərazisində Amasiya inzibati rayon yaradılmışdır.

Ağababa adlı, İrəvan xanlığı ərazisində kənd də olmuşdur. Mənbələrin məlumatına görə, bu kənd öz adını yaxınlıqdakı dağ adından götürmüştür. Ağababa dağında müqəddəs ocaq - pir vardır ki, əhali arasmada Ağababa piri kimi tanınır. Dağ adını ondan almışdır. Ağababa dağ silsiləsi Baş Güney, Qaya Güney, Qızıl-dağ, Keçid, Keçəldağ, Göydağ, İkiqat, Naxoşdağ, Tayaqaya və b. zirvələri qeydə alınmışdır. Göründüyü kimi bu oronimlərin hamisi şəffaf türk mənşəlidir. Ağababa isə "Əxi-baba" adının təhrif formasıdır (ərebcə "babanın qardaşı, ekizi" deməkdir).

Qırxbulaq mahali - Tarixi İrəvan xanlığında mahal adı. Spesifik xoronimdir.

17-ci yüzillikdən öncə İrəvan əyalətinin Kotak mahalı adlanırdı. Sonralar mahal ərazidə yerləşən məşhur Qırxbulaq kəndinin adından götürülmüşdür. Ərmənilər-haylar onu tərcümə edərək "Xotatsaxpyur" kimi işlədirler.

20-ci yüzilliyin əvvəllerində yerli azər türkləri qovulmuş, onların yurdunda Türkiyədən gəlmə ərməni-haylarla məskunlaşdırılmışdır.

1940-cı ildə "Ərmənistən SSR" hökumətinin fərmanı əsasında bölgə Aqunk adlandırılmışdır.

Quqar - "Ərmənistən"ın Pəmbək bölgəsində tarixi mahal adı. Ərməni-hay dilli mənbələrdə Quqark kimi 5-ci yüzillikdə çəkilir (M.Xorenatsi). Quqarlar m.ö. 7-ci yüzillikdə şimaldan gələn sakların (skiflərin) tərkibindəki türk mənşəli tayfa adıdır. Quqarçay hidronimi (bölgədə) həmin tayfanın adını əks etdirir.

Dərələyəz mahali - Bu tarixi azər türk mahalı Şərur-Dərələyəz vilayətinin dağlıq hissəsini əhatə edirdi. Passiv xoronimdir. Məlum Türkmençay müqaviləsindən sonra Rusiya ərazisinə qatılmış, ölkədə ərazi inzibati bölgüsü aparıllaraq İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasına daxil edilmişdir.

Şura hökuməti dövründə onun ərazisi iki: Keşikənd və Soylan rayonlarına bölündürülərək Dərələyəz mahal adı sıradan çıxarılmışdır.

Dərələyəz dağ silsiləsi isə Hayotsdazor adlandırılmışdır.

Dərələyəz, azər türkəsində "dərə" (Vadi mənasında) və Alagöz türk tayfasının adından yaranmışdır.

Zəngəzur mahalı. Zəngəzur dağ silsiləsilə Qarabağ yayası arasında yerləşir. Passiv xoronimdir. Mahala Zəngi dərəsi də deyilir. Rus imperiyasının işgali dövründə Zəngəzur mahalı Yelizavetpol (Gəncə) quberniyasının tərkibinə daxil edilmişdir.

Şura hökuməti vaxtında “Ərmənistan SSR” hüdudlarına qatılmış və bu ərazidə dörd: Meğri, Qafan, Gorus və Qarakilsə rayonları yaradılmışdır.

Tarixi Zəngəzur mahalının yaşayış məskənlərilə bərabər onun ərazisində yerləşən dağ, yaylaq yurdları, çay və bulaq adları da sərf türk mənşəlidir (Qarıcıq, Xustub, İslıqlı, Bərgüşad, Gəzbel dağ adları, Miyanbutu, Şahbaz yurdu, Səlefir, Şükrətas, Dərbənddaşı adları Hüseynbəyçimən, Savxan, Xəlləgah yaylaq yurdları, Oxçuçay, Bəsit, Bazarçay (Bərgüşad), Gilan, Meğri, Saqqarsuyu çayları, Darbərə, Kahlan, Şırşırı, Haralaybəkovlu, Bəhrəməy bulaqları) və s.

Karpibasar mahalı - Tarixin müəyyən zaman kəsiyində İrəvan xanlığının tabeliyində mahal adı. Passiv xoronimdir. Mahalın mərkəzi Böyük Karbi olmuşdur. Tarixi Qərbi Azərbaycanın qədim oronimlərindən biridir. Mənbələrdə onun adı müxtəlif formalarda diqqətə çarpar: “Qərbi qalası”, “Gərbi, Kərbi” və “Karpi”. Karpi adı çəkilən mahalın ərazisində yerləşən qala adıdır. Qalanın sahibi türk Şeyx Həsən olduğu göstərilir. Karpi xoronimin arealı genişdir. Aparılmış tədqiqat işləri toponimin türk mənşəli olmasını göstərir.

Cuvaş dilində “kar, qar” - möhkəmləndirilmiş yer, “qala” mənasını daşıyır. Cox ehtimal ki, toponimin sonluğu “pi” (“bi”) sözü “məskən” deməkdir. (Kaspi: “kas” və “pi” - kasların yeri, yurdu).

Göyçə mahalı. Bu tarixi mahalın hüdudları Göyçə gölünün sahilləri boyu geniş bir ərazini əhatə edirdi. Passiv xoronimdir.

İlk dəfə miladın 488-ci ilində Alban kilsəsinin Aluen (Aquen də yazılır) toplantısında Koqçay (Göyçə hidroniminin qədim ərməni-hayca yazılışıdır) keşisinin də iştirak etməsi qeyd olunmuşdur. I Şah İsmayıllı Xətainin dövrünə aid fərmandada “Göyçə mahalı” adı işlənmişdir.

Müxtəlif tarixi mənbələrdə; “Göyçə Tengiz”, “Qoqca Tengiz”, “Qeqarkuni gölü” şəklində rast gəlinir. Gölün ərməni-hay-

dilində “Sevan” adı orta yüzilliklərə aiddir. Əslində, “Sevan” ərməni-hayların dilində “Sevanq” formasında işlənmişdir. Gölün içərisində “Ada” adlı kiçik bir ada vardır ki, orada azər türkləri - yerli sakinlər tərəfindən Qaravəng adlı monastr tikilmişdir. Ərmənilər-haylar bu adı dillerinə tərcümə edərək “Sev-vank” adlandırmışlar (tərcüməsi «Qara monastır»).

Monastrın yerləşdiyi ada ərməni-hay dilli mənbələrdə (11-ci və 17-ci yüzilliklərdə) “Sevank adası” kimi qeyd olunmuşdur. Mənbələrin məlumatına görə, 17-18-ci yüzilliklərdə günahkar saylan ərməni-hay monaxları Eçmiadzin kilsəsinin qərarı əsasında buraya sürgünə göndərilmişlər.

Şura hökuməti dövründə “Göyçə” hidronimi fərmanla “Sevan” adlandırılmışdır.

Göyçə mahalı tarixən azər türkləri yaşayan bölgə olmuşdur, 18-ci yüzilliyin ortalarından bu mahal Eçmiadzin kilsəsinin yox, Kəlbəcər bölgəsində yerləşən Xotavəng monastrının idarəsi altında olmuşdur. Gölün sahillərindəki ərazidə olan Kamaxi, Battakal, Pşmakal, Buğdatəpə, Qaradonlu, Portak, Korataq, Ozan, Teqqi və b. azər türklərinin yaşayış məskənləri Göyçənin içərisindəki monastrın nəzarəti altında idi. Yazılışından da görünür ki, çəkilən kənd adları ərməni-hay dilində təhrif olunmuş türk mənşəli toponimlərdir.

Musa Kalankaytuklu məşhur səlnaməsində yazar ki, (697-ci ilə aid məlumatda) Göyçənin içərisində adada qalanı tutduqdan sonra Mərvan ibn Məhəmməd “oradan o Ərməniyəyə keçib Bizans və ərməni qoşunlarını məğlub etdi”.

Vaxtilə İrəvan xanlığına mənsub olan bu səfali yerlər çar Rusiyası dövründə İrəvan quberniyasının tərkibinə daxil edilmişdir.

“Ərmənistan SSR”də inzibati ərazi bölgüsü aparıklärən Göyçə mahalının torpaqlarında beş rayon - Çəmbərek, Basarkeçər, Aşağı Qaranlıq, Kəvər və Yelenovka rayonları yaradılmışdır.

Göyçə Azərbaycanın el sənətkarları - aşıqların beşiklərindən biri sayılırdı; Aşıq Ali, Aşıq Ələsgər, Aşıq Əsəd, Aşıq Qurban, Aşıq Musa, Aşıq Qasim, Aşıq Nəcəf, Aşıq Sayad, Aşıq Məhərrəm, Aşıq İmran buradan çıxmışlar.

Gorus mahalı - Miladın 18-19-yüzilliklərində keçmiş Zəngəzur ərazisində mahal adı. Passiv etnoxoronimdir. (indiki "Örmənistan" m Gorus rayonu).

Mahalin adı Qafqaz Albaniyasının Qoroz qalasının adından götürülmüşdür (M.Kalankaytuklu). Qoroz qalasının adı hələ 11-ci yüzilliye aid mənbədə de çəkilir. Qədim türk mənşəli "erus" tayfasının adını eks etdirir. Elmi ədəbiyyatda bu tayfanın adı Qors, Xors, Xoruzlu, Hors formalarında rast gəlinir.

Loru mahalı - Rusyanın işgalçılıq müharibəsindən sonra Loru mahalı ərazisində Tiflis qəzası daxilində Borçalı distansiyası yaradılır. 1880-ci ildə Borçalı qəzası təşkil olunur və onun ən böyük nayihəsi, Borçalının dağlıq hissəsini əhatə edən Loru olur. Ona Dağ Borçalısı da deyilir. Passiv xoronimdir.

1918-ci ilin oktyabr ayında ərməni-hay daşnak hökümetinin silahlı qüvvələri Borçalıya hücum çəkərək Loru və Pəmbək bölgələrini zəbt etdilər. Yanvar 1919-cu ildə Tiflisdə keçirilmiş "Örmənistan"-Gürcüstan konfransında Loru nayihəsi neytral zona elan edilir və ... 1921-ci ilin sonunda iki bolşevik hökuməti arasında razılığa əsasən Loru mahalı "Örmənistan" a verilir. 1922-ci ilin dekabrında Voronsovka bölgəsi də "Örmənistan"ın Loru-Pəmbək qəzasına qatılır. Beləliklə, "Örmənistan"ın hüdudlarına qatılmış Loru mahalı ərazisində dörd rayon – Barana, Allahverdi, Cəlal oğlu və Vorontsovka inzibati rayonları yaradıldı. Sonrakı illərdə türk mənşəli üç rayon adı (Barana, Allahverdi və Cəlal oğlu) dəyişdirildi.

Pəmbək mahalı - Pəmbək və Bazum dağ silsilələri arasında yerləşən ərazinin tarixi adı. Passiv xoronimdir. Şura hökuməti dövründə mahalin torpaqları iki: Hamamlı və Böyük Qara Kilsə inzibati rayonlar arasında bölüşdürüldü.

Mənbələrin məlumatına əsasən tarixin müəyyən zaman keşiyində Borçalı xanlığına daxil edilmişdir. Şura hökuməti dövründə rayon adları ərməni-hay adları əvəz olundu. Pəmbək mahalının adı isə rayonlaşdırma ilə əlaqədar "sıradan" çıxarıldı - rəsmən sənədlərdən silindi.

Saatlı mahalı - Keçmiş İrəvan əyalətinin ərazisində yerləşmiş mahallardan birinin adı. Passiv etnoxoronimdir. 14-cü yüzi-

likdə türk Ağqoyunlu hakimi Ararat əyalətinin əmiri Əmir Saadın adı ilə bağlıdır. Tabeliyində olan türk tayfası onun adılə Saadlı, (sonralar metateza nəticəsində Saatlı) adlanmışdır. Hətta, Arpa çayını aşağı axarı və xan Arazın sol sahilinə Çuxur Saad adı verilmişdir (ərməni-hay mənbələrində "Sahatanom"). Çuxur Saad vaxtilə geniş ərazini əhatə edirdi. 16-cı yüzillikdə bu əyalət Dərəçiçək, Abaran və Şirəkel mahallarına çevrilmişdir.

Qaraqoyunlu hakim İsgəndərin dövründə saatlıların haki-miyyətinə son qoyulduğundan onun azər türk əhalisi müxtəlif əyalət və mahallara və Qarabağa köçmüştür.

Qarabağ xanlığının ana şəhər-qalası - Şuşanın inşa olunmasında Saatlı türkləri yaxından iştirak etmiş və məskunaşdıqları məhəlləni öz adlarılı - Saatlı adlandırmışlar. Hətta 19-cu yüzilliyin əvvəllərində Qarabağda 15 ailədən ibarət Saatlı eli yaşayırı.

Qızılay Azərbaycanda Saatlı, Gürcüstanda Dmanisi bölgəsində Saatlı etnonimləri bu qədim tayfanın məskunlaşması nəticəsində yaranmışdır.

Sisyan mahalı - Qafqaz Albaniyasının qədim və tarixi Sisakan əyalətinin adı. Passiv etnoxoronimdir. Sonrakı dövrə mahala çevrilmiş və adını Sisyan kənd adından götürmüşdür. O m.ö. 7-ci yüzillikdə Cənubi Qafqaza axın etmiş türk mənşəli sakların məskunlaşmasına yaranmışdır. Si - Sakan, Ar-Sak, Bala (Pala) – Sakan, Sakasın, Sakasena (Şakaşena) və s. və i.a. etnonimlər sak türk tayfalarının adı bilavasitə bağlıdır. Sisyan (Si-sakan) sakların içerisinde "Si" sülaləsinin adından və "Sakan" ("Saklar") sözlərindən yaranmışdır. 13-cü yüzilliyin əvvəllərinə aid mənbədə Yuxarı (dağlıq) Qarabağda Saqanans-Sakan yurt (sakların yurdu), Zaqtala bölgəsində Sakantala və b. etnonimlərdə əksini tapmışdır. Qədim ərməni-hay dilli mənbələrdə Si-uni ("uni" -şəkilçisi ərməni-hay dilinə urartululardan keçmiş - "ölke", "diyar" demekdir) orta yüzilliklərdə Sisakan adlanırdı. 1590-cı ilə aid türkcə mənbədə "Sisyan" kimi qeyd olunur. Sisyan etnonimi Sisakan adının təhrif formasıdır.

Sürməli mahalı - Keçmiş İrəvan xanlığının ərazisində mövcud mahallardan birinin adı. 4-cü yüzilliye aid Surb-Mariya monastrının adılə bağlıdır. Mahalda adı təhrif olunmuş qala da var idi.

Surmari qalasının və ondan şimal tərəfdə Qarabağ qalasının adları ilk dəfə Alp Arslanın Ani qalasının tutması ilə (1064 il) əlaqədar hadisələrdə çəkilir.

Əmir Teymurun herbi səfəri ilə bağlı (1386 il) hadisələrə aid mənbədə Surmari adlanır (qalanın hakimi türk ərəni Tutan idi). Əmir Teymurdan da qabaq, 1225-ci ilə aid hadisələrdən danışan mənbədə göstərilir ki, Surmari əyalətinin başçıları Şerafeddin Uzdərəl, Hüseməddin Xızır, Qalabaşı isə Sansak xan adlı türk başbilenləri idilər.

11-ci yüzilliyə aid ərməni-hay dilli mənbədə qalanın adı Surp-Mari kimi qeyd olunur. "Surb" sözü yunancadır, "monastr" deməkdir.

Şəmsədil mahalı - Tarixi Yelizavetopol (Gəncə) quberniya-sının Qazax qəzasında mahal adı. Passiv etnoxoronimdir. Ərməni-hay dilli mənbələrdə 1587-ci ildən Şəmsəddin formasında məlumdur. Türk Qızılbaşların tayflarından biri Şəmsəddinlu adlanırdı. O Şəmsəddinlu elinin adı əks etdirir. Bu türk eli 1515-ci ildə Şəmsəddinlu bölgəsində məskunlaşmışdır (ərməni-haylar sonrakı zaman kəsiyində onu Berd, yəni "qala" adlandırmışlar).

Tovuz bölgəsindəki Goyçəli kəndinin əvvəlki adı Şəmsədil olmuşdur.

Başqa bir mənbə məlumatına görə erkən orta yüzilliklərdə bu mahal Qafqaz Albaniyasının Parisos (Pərisuz) əyaləti olmuşdur. Bu əyalətin adı "Alban tarixi"ndə də çəkilir.

11-ci yüzilliyə aid məlumatə görə, Şamxorçay, Pərisuz şəhər xarablığı içərisindən axır və sonra Paris adlı çayın qolu ilə qovuşurdu.

Sörəyel mahalı (Şirak-el) - Hazırda adı çəkilən tarixi mahalın çox hissəsi Türkiyə ərazisindədir. Passiv xoronimdir. Əhalisi bütünlükle azər türklərindən ibarət idi.

Şirak yer adı ilk dəfə ərməni-hay dilli mənbədə qeyd olunmuşdur (M.Xorenatsi). 16-ci və 18-ci yüziliklərin mənbələrində "Şirəqala", "Şirə kala" kimi işlənmişdir. Şirak etnonimi qədim qala adından, qala isə qədim türk Şirak tayfası adından yaranmışdır. Miladdan önce şimaldan gəlmiş Şirak tayfası Cənubi Qafqazın iki bölgəsində; Qafqaz Albaniyasının Alazan Qabırı çayları-

nın aşağı axarı hövzəsində və indiki "Ərmənistən" (tarixi Qərbi Azərbaycan) ərazisində məskunlaşmışdır.

Digər mənbələrdən məlum olur ki, qədim Şaman türkləri olan Şirəklərin m.ö. 3-2 yüzilliklərində Don-Terek çayları ətrafinə yaşadığı və qüdrətli Xəzər türklərinin bir qolu sayılan bu türk boyları Qafqaz dağlarını aşaraq Azərbaycanda və Araz-Arpa çayları boyu yerleşmişlər.

Miladın 2-ci yüzilliyində yaşamış antik müəllif Ptolemey bu türklərin yaşadığı ərazini "Şirakene" ("ene" - yunanca "yer, məkan, məskən" bildirir). Ondan da öncə Urartu qaynaqlarında "Eriax" adlanır. Etnonimin təhrif forması sonrakı yüzilliklərdə də müşahidə olunur. "Kitabi-Dədə Qorqud" dastanında bu el Şirəkūvan, ərməni-hay dilli mənbələrdə "Şirakavan", orta yüzilliklərdə şirakların yaşadığı bu ərazi "Şirak ölkəsi", əyalət - Şirak -el, sonra da təhrif forması "Şörəyel" adlanmışdır. 18-ci yüzillikdə - Şörəyel mahalı indiik Düzkənd, Aqin, Artik və Talik inzibati rayonların ərazisini əhatə edirdi.

Qeyd edək ki, indiki "Ərmənistən" dövlətinin ərazisi Rusiya imperiyasının hüdudlarına qatılana qədər cəmi 15 mahaldan ibarət İrəvan xanlığının torpaqları idi. Tarixi İrəvan xanlığının əhalisinin böyük əksəriyyəti isə azər türklərindən ibarət idi. Təəssüf ki, xanlıq dövründə mahallarda yaşayan əhalinin sayı və etnik tərkibi haqqında bu gün səhih məlumat yoxdur. Çünkü vaxtında belə bir qeydiyyat aparılmışdır. Lakin mahallarda yerləşən kəndlərin adları və onların ümumi sayı məlumdur.

Yuxarıda çəkilməyən digər mahalların adları və mahala daxil olan yaşayış məskənlərinin toponimik siyahısı diqqətinizə təqdim olunur.

Aparan mahalı - Maqni, Hovanavəng, (Böyük) Karbi, Karbi, Akina - Kök, Qalaça, Künbəz, Bazarcan, Şirak-qala, Camuşi, Təkərlı, Qara Kilsə, Astvatznekel, Kuşçu, Əli-kicik, Xəmirli, Molla Qasim, Damcılı, Saçlı, Əmirli, Külliçə, Melkumkənd, Məlik kəndi, Qundaqsaz, Çoban-Kərəkməz, Sarab-qala, Çərgi və s. cəmi 39 kənd.

Vedibasar mahalı - Xorvirab, Vedi, Əli-Məhəmmədi qışlağı, Şotli, Xalisə, Dəvəli, Taşlı, Goravan, Yevgicə, Əfşar, Sədərək,

Asii, Körki, Qazılı, Qaraxaç, Comuşbasan, Yexin, Cirmanis, Kasız, Armik, cəmi 20 kənd.

Dərəkənd - Parçenis mahalı - Qaraqala, Pirili, Turabi, Qamışlı, Qatırlı, İnce, Abbas gölü, Əli-Kosa, Parçenis-xaraba, Xəmir-Kosan, Dəmir Sixan, Alçalı, Qara-Ceyran, Gəndzək, Gülebi, Əkerək, Hakımlı, Sar Abdal, Çiçəkli, Kələkli, Quş bulaq, Kırk-bulaq, Qalaca, Aqtاش, Pir Dəmir, Tikanlı, İrabad, Çiraqlı, Osman-kərdi və s. cəmi 55 kənd.

Dərəçiçək mahalı - Allah-Pars, Rovzanlar, Gümüş, Arrakan, Dəlilər, Cabralı, Dərəçiçək, Şollak, Qaxsi, Ağpara, Makravank, Axta, Rəndamal, Zəncirli, Fəruq, Babakişi, Dəli Paşa, Tavusarx, Qaraqala, Karus-Künü, Xorxor, Xomadzor, Tsaxmakarberd, Çibikli və s. cəmi 37 kənd.

Zəngibasar mahalı - Zəngi çayının adilə bağlıdır. İzahi verilmişdir: 1) Şinqovit-Bayat, Çarbaq (Çexarbaq), Şinqovit, Noraqovit, Beybutabad, Uluxanlı, Necli, Hacı İlyas, Qalalı, Ağcaqışlaq, Şirabad, Arbat, Xacə-paraq, Göy-kümbəz, Sarvanlar-xaraba, Dəmirçi, Qaraqışlaq, Vəzməziyar, Sarvanlar, Reyhanlı, Abubəndi, Seyidkəndi, Sarıclar, Şöllü-Mehmandar, cəmi 25 kənd.

Seyidli-Axsagh mahalı - Dian, Qaracalar, Avan, Maxta, Kuş, Qotul, Uçan, Dixir, Parsi, Kotanlı, Nəzəravan, Hor, Qəzənfər, Sariqol, Uşı, Babakişi, Kalaşkəndi, Tahid Qarayevran və s. cəmi 20 kənd.

Sərdarabad mahalı - Şərifabad, Qarxun, Türkməndi, Marxara-kök, Çubuqçu, Armudlu, Uzunoba, İydəli, Xacə-Varəli, Quzugündən, Təpədevi, Kərimarx, Sərdarabad, Molla Bayazit, Keçili, Evçilər, Ağça Arx və s. cəmi 22 kənd.

Göycə mahalı - Bəyli-Hüseyn, Zeynalaqalı, Rəhman kəndi, Ağ-qala, Əkrivəng, Qızılçık (Abdulkəndi), Noridus, Qışlaq, Gavar, Kul-Əli, Kosa -Məhəmməd, Paşa kəndi, Başkənd, Eyraniş, Dəlikdaş, Göl-kəndi, Gözəldərə, Qaranlıq, Zol-Ağac, Kolani, Yarpızlı, Zaqalı, Qızıl bulaq, Qırxbulaq, Basar-keçər, Ellicə, Məzrə, Kiyasman, Ağbulaq və s. cəmi 59 kənd.

Talin mahalı - Eşinək, Nor-Talin, Mehribani, İrinda, Qaragovmaz, Ağcaqala-Yuxarı, Ağcaqala-Aşağı, Yaşıl, Baxşış, Baxca-

cik, Senk-Hacı, Badalı, Aralıq, Hin-Talin, Gözülü, Nor-Karmazili, Kul-Dərviş, Adiyaman, Saatlı və s. cəmi 20 kənd.

Beləliklə, İrəvan xanlığının bütün mahallalarında 522 kənd vardı. Göstərilən kəndlərin adı və sayı qeyd edək ki, xanlığın Rusiya imperiyasına qatılana qədər olan məlumatdır. Gətirilən siyahıdan aydın görsənir ki, toponimlər (kənd adları) bir neçəsi istisna olmaqla böyük əksəriyyəti türk mənşəlidir. Odur ki, cəsarətlə demək olar ki, bu kəndlərdə yaşayan əhalinin böyük əksəriyyəti də azər türklərindən ibarət idi.

Lakin 1828-1830-cu illərdə İrədan və Türkiyədən gəlmə və gətirilmə ərməni-hayların tarixi xanlığın ərazisində yerləşdirilməsi nəticəsində Qırxbulaq mahalında - 26, Zəngibasar mahalında - 7, Qarnibasar mahalında - 43, Vedibasar mahalında - 33, Şərrur və Sürmeli mahallalarında - 39, Dərəkənd - Parçenis mahalında - 8, Saadlı, Talin, Sərdarabad, Karbibasar, Aparan və Dərəçiçək mahallalarında - 90-a yaxın və nəhayət Göycə mahalında 27 kənd, ümumiyyətlə, 310 kənd azər türklərindən "təmizləndi" – cinayətkar "etnik təmizləmə siyasəti"nin təməli qoyuldu.

Öz dədə-baba yurdlarından qovulan azər türklərinin ulu əc-dadları bu ellərə məlum olduğu kimi hələ miladdan da öncə 8-ci yüzilliyin əvvəllerindən başlayaraq, miladın 11-12-ci yüzilliyinə qədər indiki "Ərmənistən" respublikasının ərazisində məskunlaşmış qədim türk mənşəli tayfalar: kimmer (qamər), sak, quqar, şirak, alban, aran, katak, sadak, peçeneq, kəngər, qarqar, səlcuq-oğuz tayfaları və b. ibarət idi.

RAYON ADLARI

1. Abaran rayonu - Keçmiş İrəvan xanlığı ərazisində mahal, sonra nayihe, Şura hökuməti dövründə - 1939-cu ildən Aparan şəklində rayon və onun mərkəzinin adı. Abaran kəndi və onun yaxıñğından axan eyniadlı - Abaran çayın adı ilə adlanmışdır.

Arealı genişdir. 19-cu yüzillikdə Şimali Qafqazda Kuban əyalətinin Maykop dairəsində, Azərbaycan ölkəsinin ərazisində (Qusar və Xaçmaz bölgelərində) mənşəcə eyni olan çay, dağ və kənd adları vardır.

Abaran passiv etnoxoronimdir, o qədim abar türk tayfasının adını daşıyır. Abaran sözü isə abarların məskunlaşdıqları yeri, məkanı bildirir. Belə ki, mənbədə miladın 2-3-cü yüzilliyində Kür çayı sahilində Obaran adlı tayfanın yaşaması göstərilir. 5-ci yüzilliyin müəllifi Prisk Paniyski 463-cü ilə aid hadisələrdə Cənub-Şərqi Avropa çöllərində hunların tərkibində Abar tayfasının adını çəkir. 10-cu yüzillikdə xəzərlərin içərisində abar tayfası da mövcud idi.

Odur ki, erməni-hay müəlliflərinin "Abaran" (onların dilində təhrif olunmuş "Aparan") "saray" sözündən ibarət olması fikri qondarma və uydurmadır. Abaranın türk mənşəli etnonim olmasına 16-cı yüzillikdə Rəvan əyalətində Abaranoğlu kəndinin adı da dəlalet edir.

Ağın rayonu - Tarixi Şorayel (Şirak-el) mahali ərazisində Şura hökuməti dövründə təşkil olunmuş rayon və onun mərkəzinin adı. "Örmənistan SSR" hökumətinin fərmam əsasında 12 oktyabr 1961-ci ildən Anı rayonu adlandırılmışdır. Passiv spesifik xoronimdir. Ağın tarixi İrəvan xanlığı ərazisində kənd, Şirak vadisində dağ adı. Türk dillerində "eqin" - "təpə, yüksəklik" mənasındadır.

Allahverdi rayonu - Dağ Borçalısının tarixi Loru mahali ərazisində (indi "Örmənistan"ın Tumanyan bölgəsində) 9 sentyabr 1930-cu ildə yaradılmış rayon və onun mərkəzinin adı. Passiv xoronimdir. 19 oktyabr 1969-cu ildən sonra Tumanyan rayonu adlandırılmışdır.

"Örmənistan SSR" hökumətinin fərمانları əsasında bölgədə yerləşən türk mənşəli kəndlərin adları da dəyişdirilmişdir.

Amasiya rayonu - Tarixi Ağbabə mahalı ərazisində Şura hökuməti dövründə (9 sentyabr 1930-cu ildə) yaradılmış rayon və onun mərkəzinin adı. Passiv xoronimdir. Anadolunun şərqində Qars əyalətində eyniadlı kənd vardır.

Mənbələrde Amasiya qədim yunan yaşayış məskəni kimi göstərilir (1-ci yüzillikdə yaşamış məşhur yunan coğrafiyasıնası Strabonun doğuldugu yerdir).

"Örmənistan"da (tarixi Qərbi Azərbaycandakı) Amasiya (əslində Hamasiya) qala xarabalıqlarının adından götürülmüşdür. Etimoloji mənası amazonkalarla bağlılığı ehtimal olunur.

Axta rayonu - Tarixi Dərəçiçək mahali ərazisində (9 sentyabr 1930-cu il) yaradılmış rayon və onun mərkəzinin adı. Passiv xoronimdir. 30 iyun 1959-cu ildə rayon və onun mərkəzi "Örmənistan SSR" hökumətinin fərmani əsasında Hrazdan adlandırılmışdır. Axta xoronimi Türkiyədən (Şərqi Anadoludan) gətirilmişdir. Mənbələrin məlumatına görə Padar türk tayfasının bir qolu Axtaçı adlanırdı. Cox ehtimal ki, Axta xoronimi onunla bağlıdır.

Aşağı Qaranlıq - Tarixi Göycə mahali ərazisində Şura hökuməti dövründə (9 sentyabr 1930-cu il) yaradılmış inzibati rayon və onun mərkəzinin adı. Passiv spesifik xoronimdir. 3 yanvar 1935-ci ildə "Örmənistan SSR" hökumətinin fərmani əsasında Martuni adlandırılmışdır.

Rayon mərkəzinin azər türk əhalisi hələ 1918-ci ildə qovulmuş, Türkiyədən gəlmə ermənilər-haylar yerləşdirilmişdir.

19-cu yüzillikdə eyniadlı kənd və bölgə Yuxarı (dağlıq) Qarabağda da qeydə alınmışdır (Xocavənd bölgəsində)

Əştərək rayonu - Tarixi İrəvan xanlığının Karpibasar nayihəsində (sonralar Eçmiadzin qəzasında) Şura hökuməti dövründə (1930-cu ildən) yeni yaradılmış inzibati rayon və onun mərkəzinin adı. Passiv xoronimdir. Azər türklərinin yaşadığı qədim kəndlərdən biri olmuşdur...

1828-ci ildən sonra yerli əhalisi qovulmuş, gəlmə ermənilər-haylar yerləşdirilmiş və kəndin adı dəyişdirilib. Aştarak adlandırılmışdır. Bu toponim elmə Əştərək şəklində 15-ci yüzillikdən məlumdur. 1728-ci ilə aid bir məlumatda Haşterek kəndin adı çəkilir.

1441-ci il tarixdə İrəvan əyalətinin xeyirxah türk hakimləri bu kəndi bütün torpaqları ilə bərabər Eçmiadzin kilsəsinə bağışlamışlar.

Sonrakı yüzilliklərdəki mənbələrdə onun adı Xaş-Terek (Xaş-Tarak qışlağı - Qars əyalətinin Kağızman dairəsində), Həşterək kəndi (Qazax qəzasında), Qafqaz Albaniyasında (Arsakda) erkən orta yüzilliklərdə Az-Terek (ərməni-hayca təhrifi Haterk) toponimləri mənşəcə eynidir. Beləliklə, aydın olur ki, toponimin ilk forması Xoş-Terek (Xaç-Terek) olmuş, 15-ci yüzillikdən Əştərək şəklinə düşinüsdür. Xaç-Terek, "xaç" (xaç daş mənasında) və qədim türkçə terek- "Şam ağacı" komponentlərindən yaranmışdır. Xaç-Terek toponiminin başqa izahı da vardır.

Barana rayonu - Dağ Borçalının tarixi Loru mahalı ərazisində Şura hökuməti dövründə (31 dekabr 1937-ci ildə) yaradılmış inzibati rayon adı. Passiv etnoxoronimdir. 4 yanvar 1938-ci ildə rayon və onun mərkəzinin adı "Ərmənistan SSR" hökumətinin fərmanı əsasında dəyişdirilərək Noyemberyan adlandırılmışdır.

Barana etnoxoronimi Qaraqoyunlu türklərinin Barani tayfasının adından yaranmışdır.

Basarkeçər rayonu - Tarixi Göyçə mahalı ərazisində Şura hökuməti dövründə (9 sentyabr 1930-cu ildə) yaradılmış inzibati rayon və onun mərkəzinin adı. Passiv etnoxoronimdir. 11 iyun 1969-cu ildə Vardenis adlandırılmışdır. Mənbələrin məlumatına görə tarixi Sürməli mahalında Ağbazar və Qarabazar kəndləri var idi. Ehtimal olunur ki, Basarkeçər etnonimi də məhz "Bazar" deyilən yerdə Köçər kəndi mənasındadır. Köçər isə məlum qədim türk tayflarından birinin adıdır.

"Ərmənistan" ərazisində bütün bölgələrdə olduğu kimi burada da türk mənşəli coğrafi adlar soyqırıma məruz qalmış, onlarla kənd, dağ, çay, bulaq adları "Ərmənistan SSR" hökumətinin fərmanları əsasında ərməni-hay adalarılə əvəz olunmuş - bu torpaqlarda türkərin yaşamاسına dələlet edən tarixi həqiqətlərin izini itirmək üçün yeni "addimlar" atılmışdır.

Böyük Qarakilsə rayonu - Tarixi Pəmbək mahalı ərazisində Şura hökuməti dövründə (9 sentyabr 1939-cu ildə) yaradılmış inzibati rayon və onun mərkəzinin adı. Passiv xoronimdir. 3 yanvar 1935-ci ildə rayon önce Kirovakan, sonra da Quqark adlan-

dırılmışdır. 1990-ci ildə rayon mərkəzinin adı Vanadzorla əvəz olunmuşdur.

"Ərmənistan SSR" hökumətinin müxtəlif fərmanları əsasında bölgənin türk mənşəli kənd, dağ və çay adları da dəyişdirilmişdir.

Vedi rayonu - Tarixi Vedibasar mahalı ərazisində Şura hökuməti dövründə (9 sentyabr 1930-cu ildə) yaradılmış inzibati rayon və onun mərkəzinin adı. 15 may 1968-ci ildə rayon Ararat adlandırılmışdır.

Passiv xoronimdir. Vedi xoronimi ərəb dilində "vadi" deməkdir.

"Ərmənistan SSR" hökumətinin müxtəlif fərmanları əsasında bölgədə yerləşən 50-dən çox türk mənşəli yaşayış məskənlərinin adları da soyqırıma məruz qalmış, yer üzündən silinmişdir.

Qara kilsə rayonu - Tarixi Zəngəzur mahalı ərazisində Şura hökuməti dövründə (9 sentyabr 1930-cu ildə) yaradılmış inzibati rayon və onun mərkəzinin adı. Passiv spesifik xoronimdir. 2 mart 1940-ci ildə rayon Sisyan adlandırılmış, onun mərkəzi Qara Kilsə kəndi isə Sisivanla əvəz olunmuşdur.

Qara Kilsə toponiminin areali tarixi Qərbi Azərbaycanda genişdir; Axuryan, Quqark, İrəvan, Abaran, Quksyan bölgələrində eyni adlı kəndlər var idi.

Bölgənin Bazarçay çayının mənzərəli sahili yaxınlığında Darvazatəpə adlı dağda tarixi Şəki qalasının xarabalıqları indi də durur.

(m.ö. 7-5-ci yüzilliklərdə buraya axın etmiş saka türk tayfları tərəfindən ucaldılmışdır. Şəki əyalətinin alban knyazı Səhl ibn Sambatin iqamətgahı kimi Babək hərəkatının süqutununda şahididir. Mənbələrin verdiyi məlumatə görə, Şəki qalasında 12-ci yüzillikdə dahi Nizami Gəncəvi görkəmlı sərkərdə Qızıl Arslanla görüşü olmuşdur.

Qafan rayonu - Tarixi Zəngəzur mahalı ərazisində Şura hökuməti dövründə (9 sentyabr 1930-cu ildə) yaradılmış inzibati rayon və onun mərkəzinin adı. Etnoxoronimdir. Çar Rusiyası vaxtında bölgə Yelizavetpol (Gəncə) quberniyasının tərkibinə qatılmışdır.

Qafan adı Kiğı və Oxçu çaylarının qovuşduğu yerdə Zeyvə kəndinin yaxlığında dağ zirvəsindəki əski Qafan qalasının adından götürülmüşdür. Qafan adı orta yüzilliklərdə Albaniyada və Qərbi Azərbaycanda (indiki "Örmənistan") məskunlaşmış qədim türk tayfa birliyi - peçeneqlərin "kapan" tayfasını eks etdirir. 16-ci yüzilliyə aid arxiv sənədində Tovuz nayihəsində Kapanlu tayfasının və hazırda Azərbaycan ərazisində Qapanlı kəndlərinin adları ilə mənşəcə eynidir. Etnonimin arealı çox genişdir. Stavropol əyaləti, Türkiyənin Qars əyaləti, Batum əyaləti, Şimali Qafqazda (Vladiqafqazda), Albaniyada, tarixi Arsakda və s. yerlərdə Qafan adlı kənd, dağ, çay vardır.

Qəmərli rayonu. Ağrı vadisində tarixi Gərbibasar mahalı ərazisində Şura hökuməti dövründə (9 sentyabr 1930-cu ildə) yaradılmış inzibati rayon və onun mərkəzinin adı. Passiv etnoxoronimdir. 4 sentyabr 1945-ci ildən Artaşat adlandırılmışdır.

1588-ci ilə aid mənbədə göstərilir ki, qışı Qarabağda, yayı "Örmənistan" yaylaqlarında keçirən iki Kamerlu-je və Kamerlu-je Cadid adlı türk tayfları mövcud idi. Hər iki tayfa adı Kəmərli (Qəmərli) tayfasının adından köklənir. Tarixi mənbələrdən məlumdur ki, bu türk tayfları Qərbi Azərbaycana (indiki "Örmənistan" a) m.ö. 8-7-ci yüzilliklərdə Qara dənizin şimal sahillərində «miqrasiya» etmiş və burada məskunlaşmışlar.

"Örmənistan SSR" hökumətinin fərmanları əsasında bölgənin 50-dən çox türk mənşəli yaşayış məskənlərinin adları da məhvə məruz qalmışdır.

Qızıl Qoç rayonu - Tarixi Ağbabə mahalı ərazisində Şura hökuməti dövründə (31 dekabr 1937-ci ildə) yaradılmış inzibati rayon və onun mərkəzinin adı (31.05.1946-ci ildə Haric adlandırılmışdır). 4 yanvar 1956-ci ildə Qukasyan adlandırılmışdır. 1990-ci ildə isə Aşosk adı ilə əvəz olumuşdur.

Qızıl Qoç kənd ərazisində suxurun rəngi qırmızıya çalan yaylaq yurdunun adındandır. Xoronimin 2-ci hissəsi - "Qoç" sözü qırmızı rəngli daşdan yonulmuş "qoç" daşlarını bildirir. Məlumdur ki, Azərbaycan və "Örmənistan" (tarixi Qərbi Azərbaycan) ərazilərində aşkarlanmış xeyli miqdarda daşdan yonulmuş at, qoç heykəlcikləri ancaq və ancaq türk mənşəli tayflara mənsubdur

(Taqar arxeoloji mədəniyyətinin əhatə etdiyi Sibir - Yeniseyət-rəfi ərazidə və Minusin çökəkliyində m.ö. 700-100 illəri əhatə edən qoç heykəlləri aşkar edilmişdir).

"Örmənistan SSR" hökumətinin fərmanları əsasında bu bölgənin də eksər türk mənşəli yaşayış məskənlərinin adları silinərək ərməni-hay sözlərile əvəz olunmuşdur.

Düzkənd rayonu - Tarixi Şerəbel (Şirak -el) mahalı ərazi-sində Şura hökuməti dövründə (31 dekabr 1937-ci ildə) yaradılmış inzibati rayon və onun mərkəzinin adı. 7 dekabr 1945-ci ildə Axuryan rayonu adlandırılmışdır.

Qədim tarixi Gümru şəhəri bu bölgədə yerləşir. Həyati boyu onun əski adı - ünvani, dəfələrlə dəyişikliyə məruz qalmışdır: önce Kumayı, sonralar Gümru, rus imperiyası dövründə (1837-ci ildən) Aleksandrapol, 1924-1990-ci illərdə Leninakan, indi isə Kumayı adlanır. Belə dəyişiklik bölgənin türk mənşəli kənd, dağ, çay adlarına da toxunmuşdur.

Zəngibasar rayonu - Tarixi İrəvan quberniyasının eyniadlı mahalı ərazisində Şura hökuməti dövründə ilk dəfə - 31 dekabr 1937-ci ildə, 2-ci dəfə 14 yanvar 1960-ci ildə yaradılmış inzibati rayon adı. Passiv etnoxoronimdir. Rayon mərkəzi önce Üluxanlı, sonra Zəngibasar və nəhayət - Masis adlandırılmışdır.

Zəngibasar etnoxoroni mi iki komponentdən yaranmışdır: Zəngi (Zəngə də yazılır) Qızılbaş türklərinə qoşulmuş Zəngi tayfasının adını yaşıdır, "basar" (əslində "bazar") isə yer adıdır - toponimdir. Beləliklə, Zəngibasar - "zəngilərin yaşıdığı, məskunlaşlığı yer" mənasındadır.

"Örmənistan SSR" hökumətinin fərmanları əsasında bölgənin türk mənşəli 40-dan çox yalnız yaşayış məskənlərinin adı dəyişdirilmişdir.

Karvansaray rayonu - Tarixi Qazax-Şəmsəddil sultanlığı ərazisində Şura hökuməti dövründə (9 sentyabr 1930-cu ildə) yaradılmış inzibati rayon və onun mərkəzinin adı. 1935-ci ildə İcevan adlandırılmışdır (Məlumat üçün; Karvansaray müxtəlif vaxtlarda Səlim və Ayrıca adlanmışdır).

"Örmənistan SSR" hökumətinin fərmanları əsasında bölgənin 40-dan çox türk mənşəli kənd adları dəyişdirilmişdir.

Keşikkənd rayonu - Tarixi Şərur-Dərələyəz qəzasında (indi Ararat rayonunda) kənd adı. 1727-ci ilə aid sənəddə Keşik formasında işlənir. Şura hökuməti dövründə - 1931-1935-ci illərdə, Keşikkənd inzibati rayonunun mərkəzi olmuşdur. 1935-ci ildə kənd Mikoyan, 1957-ci ildə Legeqnadzor adlandırılmışdır.

1920-ci ildə bölgədə 66 sırf azər türkləri yaşayan kənddən 1988-ci ilə cəmi 7-si qalmış və onları da həmin ilin sərt qış aylarında ərməni-hay millətçiləri zorakılıqla boşaldılmışlar.

Kəvər rayonu - Tarixi Göycə mahalında, Şura hökuməti dövründə (9 sentyabr 1930-cu ildə) yaradılmış rayon və onun mərkəzinin adı. Passiv xoronimdir. 13 aprel 1959-cu il tarixdək Bayazid rayonu, sonra isə Kamo rayonu adlandırılmışdır (Kamo, peşəkar bolşevik, inqilabçı idi, onun əsl adı S.A.Ter-Petrosyandır).

Tarixi Qərbi Azərbaycanın ən səfali yaylaqlarından biri - Göycə yaylağının böyük bir hissəsi Kəvər bölgəsinin ərazisinə düşür.

1905-1919 və 1948-1951-ci illərin faciəsini yaşamış azər türk əhalisi soyqırıma məruz qalmış, dədə-baba yurdları yağılmış, sonra da sağ qalanlar Şura hökuməti dövründə deportasiya olunmuş bölgələrdən biri də Kəvərdir. Saxtakar ərməni-hay tədqiqatçıları bu coğrafi adm ərməni-hayca "qavar" - "mahal", "daire", "nahiyyə" sözündən yarandığını sübut etməyə çalışırlar. Bu elmdən uzaq uydurmadır. Cünki inzibati ərazi bölgüsü vahidiyi bildirən söz xoronim heç vaxt ayrıraqda yaşayış məskəni adına çevrilə bilməz. Digər tərəfdən Kəvər etnonimdir - erkən orta yüzilliklərdə burada məskunlaşmış xəzərlərin Kəbər tayfasının adını eks etdirir.

Gorus rayonu - Tarixi Zəngəzur mahalı (18-19-cu yüzilliklər) ərazisində Şura hökuməti dövründə (9 sentyabr 1930-cu ildə) yaradılmış rayon və onun mərkəzinin adı. Bazarçay (Bərgüşad) çayı Gorus bölgəsinin ərazisindən axıb keçir. Büyük İslıqlı dağının bir hissəsi və Üctəpə dağı da bölgənin ərazisindədir. Passiv etnoxoronimdir. Albaniyanın Qoroz qalasının adından götürülmüşdür. Bu qalanın adı isə 11-ci yüzilliye aid mənbədə çəkilir. Etnonim, tədqiqatçılarımızın fikrinə görə, təkrar edirəm, qədim türk mənşəli "gerus" tayfasının adından götürülmüşdür. Azərbaycan və "Ərmənistən" (tarixi Qərbi Azərbaycan) ərazisində bu tayfanın

adi: Qors, Xoruzlu, Hors şəklində qalmışdır. Bu adda yaşayış məskənlərinində Qızılbaş Gorus tayfasının Səfəvi şahlarının məskunlaşması nəticəsində yaranmışdır.

Meğri rayonu - Tarixi Yelizavetpol (Gəncə) guberniyasının Zəngəzur qəzasında (indi "Ərmənistən" in Meğri rayonu) Şura hökuməti dövründə (9 sentyabr 1930-cu ildə) yaradılmış inzibati rayon və onun mərkəzinin adı. Rayon mərkəzi Araz çayının Meğri adlı qolunun sahilində yerləşir. Miladın 12-13-cü yüzilliklərin ərməni-hay dilli mənbələrində Arevik kimi qeyd olunmuşdur. Meğri adı 1576-ci ildən məlumdur və o ərməni-hay dilində belə işlənir. Əslində bu toponim, "Miğri"dir, yaxınlıqdə yerləşən dağın adından götürülmüşdür. "Miğri" toponimi türk dillərində ehtimala görə "Miqir, mukir, muxor" - yəni "yarğan, uçurum, qobu" sözdən yaranmışdır. Arealı genişdir; Anadoluda, Azərbaycanda, Dağıstanda yayılmışdır.

"Meğri" toponiminin mənbələrdə digər bir ehtimal izahı da mövcuddur. Guya o Mehranilər sülaləsinin banisi Mehranın adı ilə bağlıdır. Başqa bir izaha görə, Meğri toponimi "meğ, mağ, muğ" - atəşpərəstlərin adından köklənmişdir. Dürüst elmi izah isə gələcək tədqiqatçıların işidir.

Sərdərabad rayonu - Tarixi İrəvan xanlığına məxsus mahal ərazisində, Ağrı vadisində, Şura hökumətinin dövründə (9 sentyabr 1930-cu ildə) yaradılmış rayon və onun mərkəzinin adı. Passiv xoronimdir. 2 mart 1935-ci ildə Hoktemberyan (yəni "oktyabr" inqilabı şərəfinə) rayon adlandırılmışdır. "Ərmənistən SSR" hökumətinin fərmanları əsasında bölgənin 30-dan çox azər türk mənşəli ancaq yaşayış məskənlərinin adları da dəyişdirilmişdir.

Soylan rayonu - Tarixi Dərələyəz mahalı ərazisində Şura hökuməti dövründə (15 oktyabr 1931-ci ildə) yaradılmış rayon və onun mərkəzinin adıdır. Passiv xoronimdir. 12 oktyabr 1956-ci ildə inzibati rayon Əzizbəyov adlandırılmış, 1991-ci ildən bir daha dəyişdirələrək Vayk rayonu adı ilə əvəz olunmuşdur.

"Ərmənistən SSR" hökumətinin fərmanları əsasında bölgənin türk mənşəli kəndlərin adları dəyişdirilmiş, 1918-ci ildə Ərgəz, Novlu, 1937-ci ildə Təxtalar, Qabaxlı, 1948-1950-ci illər-

də Bulaxlı, Məmmədrza, Arınc, Çaykənd, Zirək, Qayalı kəndləri xarabalığa çevrildiyindən bu coğrafi adlar da məhv edilmişdir.

Talin rayonu - Tarixi İrəvan xanlığının ərazisində yerləşən mahalda Şura hökuməti dövründə (9 sentyabr 1930-cu ildə) yaradılmış inzibati rayon və onun mərkəzinin adı. Toponim ilk dəfə 12-ci yüzillikdə alban tarixçisi Mxitər Qoşun "Alban xronikası" adlı əsərində çəkilir. 1590-ci ilə aid mənbədə Rəvan əyalətində bir nayihənin adı olmuşdur.

Passiv xoronimdir. Sonrakı yüzilliklərin mənbələrində Talin-Saqır, Yuxarı və Aşağı Talin kənd adları kimi qeyd olunur. Talin qədim türk dillərində "Tal-söyüd" sözündəndir. Ərzrum əyalətində Tal (Strabonun əsərində Talina) toponimi ilə əlaqəsi ola bilər.

19-cu yüzillikdə Şimali Qafqazda Ter əyalətinin Teymur-xanşura, Xasavyurt və Qrozni dairələrində - Tal toponimləri qeydə alınmış və onlar mənaca eynidir.

"Ərmənistən SSR" hökumətinin fərmanları əsasında bölgənin 30-dan çox azər türk mənşəli yaşayış məskənlərinin adları dəyişdirilmişdir.

Üçkilsə rayonu - Tarixi İrəvan əyalətində Ağrı vadisində Şura hökumətinin dövründə (9 sentyabr 1930-cu ildə) yaradılmış inzibati rayon və onun mərkəzinin adı. Passiv xoronimdir. 12 mart 1945-ci ilə qədər rayon və onun mərkəzi Vağarşap, sonra isə Eçmiədzin adlandırılmışdır.

"Ərmənistən SSR" hökumətinin fərmanları əsasında bölgəni 40-a yaxın azər türk mənşəli kənd adı ərməni-hay sözlərilə əvəz olunmuşdur.

Hamamlı rayonu - Tarixi Pəmbək mahalı ərazisində Şura hökuməti dövründə (31 dekabr 1937-ci ilə) yaradılmış inzibati rayon və onun mərkəzinin adı. Passiv xoronimdir. 26 sentyabr 1949-cu ildən Spitak rayonu adlandırılmışdır. Hamamlı toponiminin etimologiyası burada çıxan müalicə əhəmiyyətli isti sulu mineral bulaqlarla bağlıdır. Azərbaycanın Qax bölgəsi ərazisində yerləşən İlisu kəndində "Xavənə hamamı" isti su bulağının adı ilə mənaca eynidir.

"Ərmənistən SSR" hökumətinin fərmanları əsasında bölgənin 22 azər türk mənşəli kənd adları dəyişdirilmişdir.

Cəmbərək rayonu - Tarixi Göycə mahalı ərazisində Şura hökuməti dövründə (3 dekabr 1937-ci ildə) yaradılmış inzibati rayon və onun mərkəzinin adı. O göstərilən vaxta qədər Dilican rayonunun tərkibində olmuşdur.

Bölgədə azər türklərindən başqa, 18-ci yüzilliyin əvvəllərində köçürülmüş malakanlar da yaşayirdı. Ərmənilər-haylar isə bu diyara 19-cu yüzillikdə İran və Türkiyədən köçürülmüşlər. Gelmə ərməni-hay daşnakları girov götürülmüş el aşığı Nəcəfə qarşı görülməmiş qəddarlıq, qansızlıq törətmışlər. Aşiq Nəcəfə 2 gün ac-susuz çalıb oxumağa məcbur etmiş, sonra da Kül təpəsinin üstündə kürəyinə qaynar samovar bağlayaraq əzab-əziyyət, işgəncə ilə öldürmüşlər.

1920-ci ilin sonuna dək Gəncə quberniyası Qazax qəzasının Cəmbərək nayihəsi qismində Azərbaycanın tərkibində mövcud idi. Sonra Şura hökuməti dövründə Cəmbərək Azərbaycandan qopardılaraq "Ərmənistən" a qatılmışdır. 11-ci sovet ordusunun köməyilə Azərbaycanın Göyçə və Qaraqoyunlu bölgələri də - 6 min kv km bir ərazi, ərməni-hay dövlətinə bağışlandı. 1938-ci ildə Azərbaycanın Gədəbəy bölgəsinin Köhnə Başkənd kəndi də yenicə təşkil olunmuş Cəmbərək rayonunun tabeliyinə verildi.

1937-ci ildə 11-ci sovet ordusunun şərəfinə Krasnoselo adlandırılmışdır.

Azərbaycan türkçəsində Cəmbərə "Dağ döşündə böyük hamar yer" deməkdir.

Calaloğlu rayonu - Tarixi Dağ Borçalınm Loru mahalı ərazisində (indi "Ərmənistən" in Stepanavan rayonu) Şura hökuməti dövründə inzibati rayon və onun mərkəzinin adı. Passiv patronimdir. 1924-cü ildə rayon mərkəzi Stepanavan adlandırılmışdır.

Calaloğlu kəndini 16-ci yüzilliyin ortalarında türk Qızılbaşların Çəpni tayfasının əmiri Məhəmməd bəy Calaloğlu salmışdır.

İrəvan (Yerevan) - Ağrı vadisində, Zəngi çayının sahilində yerləşən şəhər adı, spesifik toponimdir. Müxtəlif tarixi dövrlərdə Çuxur Səəd vilayətinin, İrəvan xanlığının, İrəvan quberniyasının, nəhayət qondarma "Ərmənistən SSR"nin mərkəzi olub. Hazırda "Ərmənistən" respublikasının paytaxtidır.

1936-ci ilə qədər İrəvan (Ervan), Ervan, Rəvan, həmin tarixdən isə Yerevan adlandırılmışdır. Mənbələrə görə İrəvan 6-7-ct yüzilliklərdən məlumdur. Urartu qaynaqlarında çəkilən Yerebuni qalasının İrevana heç bir aidiyyatı yoxdur. Toponim türk dillərində “ir” - “dağın gündüşən tərəfi” (güney), “dalğavari dağ zirvəsi” və fars dilində “van” - “yer” sözündən yaranmışdır. Toponimin indiki yazı forması - “Yerevan”, İrəvan adının ərmənicə-hayca yazılışıdır.

19-cu yüzilliyin əvvəllərində İrəvan 2 hissədən - Təpəbaşı və Dəmirlubaq hissəsindən ibarət idi. Şəhərin sonrakı inkişafında onun ətrafında Abbas dərə, Keşəqli, Abaqayat, Qızılqaya, Dərəbağ, Dərəkənd, Dalma, Noraqeq, Xosrovabad, Səbzik yaşayış sahələri belə adlanırdı.

İrəvan Səfəvilər dövlətinin dövründə (onun tərkibində) I Şah İsmayılin diqqət merkəzində olmuşdur. Şahın görkəmli sərkərdəsi Rəvanquluxan bu yerlərə hakim təyin olunduqdan sonra yaşayış məskəni xeyli abadlaşdırılır və inkişaf edir.

Məhəmməd Xudabəndə (1578-1587) vaxtında İrəvan şəhəri daha da böyüyür, burada gözəl memarlıq üslubunda Xan imarəti tikilir. Xan bağı salınır (18-ci yüzillikdə Qarabağ xanlığında olduğunu kimi).

4 iyun 1679-cu ildə baş vermiş zəlzələ şəhəri yerlə-yeşən etmişdir. Lakin qala yenidən bərpa olunmuş, gücləndirilmişdir...

1 oktyabr 1827-ci ildə rus generalı Paskeviçin komandanlığı altında rus ordusu şəhər-qalanı işğal etdi. Türkmençay müqaviləsi ilə İrəvan xanlığı zorla Rusiya imperiyasına birləşdirildi. Elə bu dövrdən qədim türk-oğuz qalası - İrəvan ərməniləşdirmə-haylaşmaya məruz qaldı.

1849-cu ildə İrəvan quberniyası yaradıldı. İrəvan onun mərkəzi oldu.

1918-1920-ci illərdə İrəvan şəhəri ərməni-hay daşnak hökumətinin, 1920-ci ildən etibarən isə “Ərmənistán SSR”nin paytaxtı olmuşdur.

Qeyd etdiyim kimi, miladdan da xeyli öncə (bu yüzilliklər, minilliklərlə hesablanır) Qərbi Azərbaycan torpaqları, Kiçik Asiya türk dünyasının besiyi olmuş, buradan çıxmış onlarla, yüzlərlə türk mənşəli tayflar Şərqi - Altaya, Sibirə, Şimala - Moskovaya

qədər, qərbə - Balkan yarımadasına, Baltikyanı ölkələrə (gənclik illərində Litva, Latviya və Estoniya ərazisində türk mənşəli toponimlərə rast gəldikdə qəlbimə anlaşılmaz bir qürur hissi dolur, ulu babalarımızın bu yerlərdəki ünvani, sorağı türk mənşəli toponimlər məni riqqətə gətirirdi. Təəssüf ki, həmin toponimlərin hələ əksəriyyəti tədqiq olunmamış qalmışdır).

Sonra da Frenkistan, İspaniya, İngiltərəyə qədər hərbi türk axım, yerli tayfları heyretə gətirmiş, minilliklərdən sonra onların çoxsaylı nəsil davamçıları geriyə - öz dədə-baba yurdlarına dönmüşlər. Onlardan bizə məlum olan hunlar, saklar (skiflər), kimmerlər (qamerlər), Qarqarlar, Ağ hunlar, kəngərlər, qıpçaqlar və onlarla başqları ən qədim vaxtlardan tarixi Qərbi Azərbaycanda minilliklər boyu yaşamış, yaratmış, gələcək nəsillərə maddi-mədəniyyət nümunələrlə bərabər bu gün əvəzi olmayan etnomənəvi dəyərlə - tarixi həqiqətləri yaşıdan minlərlə toponimlər - coğrafi adlar; dağ, göl, çay, kənd, qala, yaylaq yurd adları yadigar qoymuşlar.

Bu gün mən ulu əjdadlarımı iftixar, qürur hissili yad edir, onların səsi-sədasi, ünvani olan türk toponimlərini doğma dilimizdə xüsusi bir məmnunluqla səsləndirirəm. Çünkü bu toponimlər xalqımızın tarixi keçmişini, gerçekliyini yaşıdadır, xalqımıza qarşı yönəldilmiş ardı-arası kəsilməyən təcavüzlərə, irticalara, yüzlərlə növbənöv iftiralara, uydurmala və nehayət saxtakarlıqlara baxmayaraq tarix susmur, həqiqətləri unutmur, yaşıdadır.

KƏND ADLARI

Qərbi Azərbaycan (indiki “Ərmənistán”) toponimiya fondunda türk mənşəli kənd adlarının xüsusi çekisi vardır. Onların əksəriyyəti yüzilliklər, minilliklər boyu bu torpaqlarda yaşamış qədim türk etnoslarının adlarını əks etdirən etnonim və patronimlərdən, eponimlərdən ibarət olub türklərin mənəviyyatını zənginləşdirən amilə çevrilmişdir. Bu müdдəaların nə dərəcədə həqiqətə uyğun olmasını qənaət etmək üçün aşağıdakı nümunələrə müraciət edək, diqqət yetirək.

Abdallar - Tarixi İrəvan xanlığının Karpibasar mahalında kənd adı. 1728-ci ilə aid mənbədə onun “Kasim vələdi Yusif” adlı mülkədara məxsus olması göstərilir. Azər türklərindən ibarət əhalisi qovulduğdan sonra kənd dağıdılmışdır. Abdal etnoniminin areali çox genişdir. Abdal (Ağhun) adlı qədim türk tayfası Şimali Qafqazda, Azərbaycanda, eyni zamanda Türkiyədə, tarixi Qərbi Azərbaycanda, başqırdılarda, qaraqlapqlarda, qazaxlarda və türkinənlərdə vardır. 1727-ci ilə aid mənbədə Yuxarı (dağlıq) Qarabağın Vərəndə (əslində Berendey) mahalında Abdal kəndi, Zəngəzur qəzasında Abdallar kəndi, Ordubad bölgəsində Abdal dağ adı, Ağdam və Tovuz bölgələrində Abdal kəndləri qeydə alınmışdır.

19-cu yüzillikdə Şimali Qafqazda Ter əyalətində Abdal dağ adı da türk mənşəli Abdal (Ağhun) tayfasının adı ilə bağlıdır. Bu tayfa 5-6-ci yüzilliklərdə Orta Asiya, Əfqanistan və Çin Türküstanını əhatə etmiş dövlət başçısı - Eptalın adı ilə adlanmışdır.

1588-ci ilə aid mənbədə Qarabağ düzündə Həsən Abdallı elinin məskun olduğu göstərilir.

Abana - Tarixi İrəvan əyalətinin Dərələyəz nayihəsində kənd adı. Yayılma coğrafiyası genişdir, Gürcüstanda üç - Abana, Abanostı, Abanosxevi, 19-cu yüzillikdə Batum əyalətinin Artvin dairəsində Avana və Yuxarı (dağlıq) Qarabağda Evan kənd adları ilə eyni mənşəlidir. Qədim türk mənşəli Aban tayfasının adından götürülmüşdür.

Abbaslar - Tarixi Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indiki “Ərmənistən”ın Gorus rayonunda) kənd adı. 20-ci yüzilliyin 30-cu illərində kollektivləşmə dövründə kənd dağıdılmışdır.

Etnonim kəndin əsasını qoymuş türk nəslinin adını daşıyır.

Avşar - Tarixi İrəvan xanlığının Vedibasar mahalında kənd adı. 1590-ci ildən məlumdur. Səlcuq oğuzlarının Avşar tayfasının adını daşıyır. Yayılma coğrafiyası çox genişdir. Yalnız Türkiyə ərazisində Avşar adlı 86 kənd vardır.

Ağdaban - 1728-ci ildə İrəvan əyalətinin Zarzəmin nayihəsində kənd adı. “Ağdaban” toponimi torpaq suxurlarının rənginə görə belə adlanır. “Daban” sözü isə monqol dilində “dağ aşırımı” deməkdir.

Ağdərə - Tarixi İrəvan xanlığının Dərələyəz mahalında kənd adı. 1919-cu ildə onun azər türk əhalisi qovulduğdan sonra dağıdılmışdır. Dərənin adı rəng bildirən “ağ” (torpağın, suxurların rənginə görə) və “dərə” sözlərində yaranmışdır.

Eyni adlı toponim Yuxarı (dağlıq) Qarabağda da mövcuddur – bölgə adıdır.

Azaklar - Tarixi İrəvan xanlığının Qırxbulaq mahalında kənd adı. 1828-ci ildə onun azər türk əhalisi qovulmuş, kənd isə dağıdılmışdır.

Azaklar etnonimdir, kəndin əsasını qoymuş türk mənşəli nəslin adıdır. Ehtimal ki, azaklar, miladın əvvəllərində Şimali Qafqazda yaşamış Yazık tayfasının adından götürülmüşdür. İ.Filavi yazır ki, Yazık peçeneqlərin bir tayfasıdır.

Ayrım - Noyemberyan rayonunda kənd adı. Orta yüzilliklərdə İrəvan əyalətində məskunlaşmış türk mənşəli Ayrım (Ayrum) tayfasının adından götürülmüşdür. Ayrım, “El-Rum” adının təhrifidir. Onların tarixi Qarabağda da yaşamaları haqqında yuxarıda geniş yazmışam.

Alavar - Gürcüstanda Borçalı qəzasında (indiki “Ərmənistən”ın Quqar rayonunda) kənd adı. Türk dillərində “alay”, hərbi hissə və “var” sözlərində yaranmışdır. 19-cu yüzillikdə azər türkçəsində “düşərgə yeri” mənasında işlənmişdir.

Alpout - Tarixi İrəvan əyalətinin Şirəkel nayihəsində kənd adı. 1728-ci ildə qeydə alınmışdır. Qədim türk mənşəli Alpout tayfasının adından götürülmüşdür. Rus mənbələrində ilk dəfə 1380-ci ildə Kulikovo çölündə döyüşlə əlaqədar çəkilir. Alpout 14-15-ci yüzilliklərdə Qaraqoyunluların bir tayfası idi. Azərbaycanda Qazax, Bərdə, Ucar, Göyçay və b. bölgələrdə Alpout kənd, Şirvanın dağlıq hissəsində Alpoutdağı adları ilə mənaca eynidir.

Andi - Tarixi İrəvan xanlığının Vedibasar mahalında kənd adı. 1828-1832-ci illərdə onun azər türk əhalisi ərmənilər-haylar tərəfindən qovulmuş, kənd isə dağıdılmışdır. Etnonimdir, türk mənşəlidir. Qədim coğrafi adlardan biridir. O 8-ci yüzillikdə mövcud idi. F.Buzand (5-ci yüzillik) Alagöz dağının (ərməni-hay dilində Araqats alındırılmışdır) dərəsində Andzin adlı kəndin olmasına qeyd edir.

Qarabağ, onun qadim tayfları və toponimləri

Bu toponim II Sarqonun (m.ö. 720-705) assurca kitabəsində Cənubi Azərbaycan ərazisində (indiki Qızılızən çayı hövzəsində) Andiya əyalətinin adı çəkilir.

Arealı genişdir - Şimali Qafqaz, Dağıstan, Gürcüstan, Naxçıvan və s. bölgələrdə rast gəlinir.

Ərəb mənbələrində Həndan, indiki Xanta, Yuxarı (dağlıq) Qarabağda 1288-ci ilə aid mənbədə erməni-hay yazılış dilində Handaberd (And qala) toponimi məlumdur.

Türk dillerinə “anta, anda, andi, andi” - “izləmək, gözləmək”, “kesik çəkmək” sözündən yaranmışdır.

Aran - Tarixi İrəvan əyalətinin Qırxbulaq nayihəsində kənd adı. O İsmayıllı Abdulla adlı şəxsə məxsus idi. Bu toponimin iki izahı mövcuddur: 1) qədim türk mənşəli aran tayfasının adından götürülmüşdür, 2) qədim türk dillərində aran - “qışlaq yeri, mülayim iqlimli yer” sözündən əmələ gəlmışdır. Eyni adlı eponim Yuxarı (dağlıq) Qarabağda da mövcuddur.

Arbat - Tarixi İrəvan qəzasında (indiki Masis rayonunda) kənd adı. 1728-ci ilə aid mənbədə - Arebat. Ərəbcə “rabat” - “sərhəd məntəqəsi”, “din uğrunda mübarizlərin istehkamı” (V.V.Bartold). Türkmenistanda Daş Arbat və Qızıl Arbat şəhərinin (S.Ataniyazov) və Azərbaycanda (19-cu yüzillik) Cavad qəzasında Arbat kənd xarablığı adları ilə eyni mənşəlidir.

Arpaçay - Tarixi Şərur-Dərələyəz qəzasında axan çayın və onun sahilində yerləşən kənd adı Şura hökuməti dövründə erməni-hay dövlətinin fərmanı ilə Axuryan adlandırılmışdır. Qədim türk dillərində “abra” - “xeyir verən, firavan yaşamağa səbəb olan” sözündən ibarətdir.

Aşağı Qarabağlar - Tarixi İrəvan xanlığının Vedibasar mahalında kənd adı. 1988-ci ildə onun azər türk əhalisi son nəfərədək Azərbaycana qovulmuşdur. Mənşəcə qədim kəngərlərin Qarabağlar qolunun adından götürülmüşdür. Eyni adlı etnonim Naxçıvan MR Şərur bölgəsində indi də vardır.

Aşağı Qarxun - Eçmiadzin rayonu ərazisində kənd adı. 13-cü yüzillikdə, monqolların tərkibində gəlmiş Türk mənşəli Karkın tayfasının adından yaranmışdır. Yuxarı Qarxun kənd adı ilə mənşəcə eynidir. Eyni mənşəli kənd adı Yevlax bölgəsində də mövcuddur.

Baba kişi - Tarixi İrəvan quberniyasının Eçmiadzin qəzasında (indiki Abaran rayonunda) kənd adı. 1918-ci ildə Türkiyədən gəlmiş ermənilər-haylar yerli azər türk əhalisini qovmuş, orada özləri yerləşmişlər.

Kənd öz adını Babakışi adlı mülkədarın adından götürmüştür.

Balaxanlı - Tarixi Şörayel mahalında kənd adı. 1828-1832-ci illərdə azər türkləri gəlmə erməni-haylar tərəfindən qovulmuş, kənd isə daşıdılmışdır.

Balaxan kəndinin bünövrəsini qoymuş əmirin adıdır. Bu kəndin digər adı Borçalıdır. 15-ci yüzillikdə qızılbaşların Borçalı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Balaxanlı bu əmirlərdən biridir.

Bayan - Tarixi İrəvan xanlığının Karnibasar mahalında kənd adı. Qədim türk mənşəli Bayan tayfasının adından götürülmüşdür. Uyğurlarda, qırqızlarda, türkmənlərdə indi də Bayan tayfası vardır.

Azərbaycanda Daşkəsən bölgəsində Bayan kəndi Cənubi Azərbaycandakı xeyli Bayan kənd adları ilə mənşəcə eynidir. Onun digər adı - Basın-eli olmuşdur.

Basın, mənbələrin məlumatına görə m.ö. 7-ci yüzillikdə gəlmiş sak türk birliliyinin bir qolu sayılır. Tarixdən məlumdur ki, onların əsas hissəsi Türkiyənin şərqində və Yuxarı (dağlıq) Qarabağda, Gəncə bölgəsində məskunlaşmış, eyniadlı çarlıq yaratmışlar (Ksenofont, “Kitabi-Dədə Qorqud”, Q.Qeybullayev).

Bayandur - Tarixi Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indiki “Ərmənistən”ın Sisyan rayonunda) kənd adı. 19-cu yüzilliyin ortalarında azər türk əhalisi zoraklığa məruz qalmış, qovulmuş, boşaldılmış kəndə gəlmə erməni-haylar yerləşdirilmişdir. 1959-cu ildə erməni-hay hökumətinin fərmani əsasında kəndin adı təhrif olunaraq Vaqatur adlandırılmışdır. Oğuzların Bayandur tayfasının adından götürülmüşdür. Eyniadlı kənd Şurəkəl nayihəsinin ərazisində mövcud idi.

Bayburd - Tarixi İrəvan xanlığının Qarnibasar mahalında kənd adı. 1728-ci ildən məlumdur. Anadoludan gətirilmə addır. 5-ci yüzillikdə erməni-hay dilli mənbədə Baybert yazılmışdır. “Kitabi-Dədə Qorqud” eposunda Bayburd kimidir. 15-ci yüzillikdə

Qızılbaş tayflarının birinin adı Bayburten adlanırdı. 19-cu yüzillikdə Qars dairəsində Borçalı qəzasında Bayburt adlı kəndlər qeydə alınmışdır. Etnonim türk dillərində “bay - varlı, zəngin, böyük” və sami mənşəli akkad dilinə mənsub “birtu” - “şah qarnizonumun yerləşdiyi qala” (erməni-hay dilində işlənən “bert, berd” - “qala” sözü də “birtu” sözündən götürülmüşdür) sözlərindən yaranmışdır.

Baharlı - Tarixi Yelizavetpol (Gence) quberniyasının Zəngəzur qəzasında (indiki “Örmənistan”ın Sisyan rayonu) kənd adı. Qaraqoyunluların Baharlı tayfasının adından götürülmüşdür. Eyniadlı kənd Qafan rayon ərazisində yerləşir. Tarixi Qarabağda da eyniadlı etnonime rast gəlinir.

Besini - Tarixi İrəvan xanlığının Dərəçiçək - mahalında kənd adı. Eyniadlı kənd 1728-ci ilə aid mənbədə Qırxbulaq nayihəsində qeydə alınmışdır. Kənd oradakı qədim Besini qalasının adı ilə adlanmışdır. Qala isə qədim türk mənşəli Peçene (Peçeneq) tayfasının adındandır. Məlumdur ki, peçeneqlər şimaldan hələ miladın əvvəllərində kəngərlərlə birlikdə (ehtimal ki, hunların tərkibində) gələrək Şərqi Anadoluda, indiki “Örmənistan”da və Qafqaz Albaniyasında (xüsusilə de Arsakda) məskunlaşmışlar.

Örməni-hay dilli mənbələrdə Bznunik, ərəb qaynaqlarında - Bacunays, Becini, Albaniyada (7-10-cu yüzilliklərdə) Becans, Pazkank və s. bu etnonimi əks etdirir. Eyniadlı etnonimlər Gürcüstan və Azərbaycanda da qeydə alınmışdır.

Bəydilli - Tarixi İrəvan əyalətinin Qırxbulaq nayihəsində (1728-ci il) kənd adı. Səlcuq oğuzlarının Bəydili tayfasının adından götürülmüşdür.

Bəhlul - Tarixi İrəvan qəzasında kənd adı. Bəhlul türk mənşəli eponimdir, şəxs adıdır. Kəndin bünövrəsini qoymuş mülkədar Bəhlülün adıyla bağlıdır. Kəndin ərməni-hay əhalisinin bir qismi sonrakı illərdə Qarabağ bölgəsiə köçmüş və fərqiñə varmadan Xan-kəndi yaxınlığında kənd salaraq onu Paxlul (Bəhlul) adlandırmışlar.

Qaraqoyunlu - Tarixi İrəvan qəzasında kənd adı. Digər adı Çığın Qaraqoyunludur. Kəndin adı 13-15-ci yüzilliklər Ön Asyanın və Cənubi Qafqazın siyasi həyatında mühüm rol oynamış Qaraqoyunlu türk tayfa birləşməsinin adını əks etdirir. Mənbələr-

də qaraqoyunluların; hacılı, ağaççılı, bayramlı, əyinli, duhanlı, al-pout, qaramanlı, baharlı və s. tayflardan ibarət olması göstərilir.

Qıpçaq - Tarixi İrəvan əyalətinin Şirakel nayihəsində kənd adı. Şirak əyalətində Şirakel monastri 895-ci ildə tikilmiş və qədim türk tayfası - Qıpçaqların adını daşıyır.

Qıpçaqların Cənubi Qafqazda məskunlaşması miladın əvvəllərinə təsadüf edir. Kompakt halda isə 13-cü yüzillikdə gəlmışlər.

Azərbaycan ərazisində (Zaqatala bölgəsində) Qıpçaq kənd və Qıpçaq çay adları ilə mənşəcə eynidir.

Qurdlar - Tarixi Yelizavetpol (Gence) quberniyasının Zəngəzur qəzasında (indiki “Örmənistan”ın Qafan rayonunda) qədim kənd adı. Məşhur Kəngərlərin Qurtlar tayfasının adını yaşadır. Eyni adlı kəndlər Azərbaycanın Ağdam və Bərdə bölgələrində mövcuddur. Pənahabad qalasında bir məhəllənin adı Qurdlar idi.

1988-ci ildə ərməni-hay millətçiləri kəndi dağıtmışlar.

Qaşı (Quşçu) - Tarixi Sürmeli mahalında kənd adı. 1988-ci ildə onun yerli azər türk əhalisi ərməni-haylar tərəfindən qovulmuş, kənd dağılmışdır.

Bu etnonim qədim türk Kuşı (Kuşçu) tayfasının adından götürülmüşdür. 19-cu yüzillikdə yalnız Qafqazda 38 Kuşı və Quşı (Quşçu, Quşılər, Quşçular) etnonimi qeydə alınmışdır. Mənbələrin verdiyi məlumatata görə Quşılər Cənubi Qafqaza miladın 3-4-cü yüzilliklərində gəlmişlər. Mənşəcə Orta Asiyadan olub Kuşan çarğıını (eyni zamanda Hindistanda) yaratmış türklərdə Quşçu, farslarda Kuşan tayfası Orta Asiya, İran, Hindistan və Cənubi Qafqazda külli miqdarda etnonimlərdə silinməz izlər qoymuşlar. Şuşa bölgəsində Aşağı və Yuxarı Quşçular adlı kənd indi də vardır, işğal altındadır.

Darğalı - Tarixi İrəvan xanlığının Qarnibasar mahalında kənd adı. 1918-ci ildə onun azər türk əhalisi qovulmuş, kənd boşaldılmış, evlərə Türkiyədən gəlmış ərməni-haylar yerləşdirilmişdir. Kəndin adı isə 1949-cu ildə Anastasavan adlandırılmışdır.

Dərbənd - Tarixi Aleksandropol qəzasında kənd adı. 1728-ci ildə Şirəkel nayihəsində (indi Axuryan rayonunda) eyni adlı kənd olmuşdur. Hələ 1878-ci ildə kəndin yerli azər türk əhalisi qovulmuş, Türkiyədən gəlmə ərməni-haylar yerləşdirilmişdir.

1946-ci ildə kənd Karmkar adlandırılmışdır. İlk dəfə "Kitabi Dədə Qorqud" dastanında çəkilən iki Dərbənd toponimindən birinin Kaqızman Dərbəndinin adındandır. Dərbənd - "dağ keçidi, bənd" mənasında işlənir. Eyni adlı toponim tarixi Qafqaz Albaniyası dövründə mövcuddur və onun adını daşıyan şəhər indi Dağıstanda Rusiya Federasiyasının erazisindədir.

Dilican - Tarixi Qazax adlı qəzada (indi Ərmənistamn Dilican rayonu) kənd adı. Qazax elində inahalın adı kimi Qamçı xana mənsub olması haqqında ilk dəfə səyyah Şarden qeyd etmişdir. Mənbələrdə onun Göyçə nayihəsində Dilican kimi yazılır. Ola bilsin ki, əhalinin miqrasiyası ilə əlaqədar bu ad gətirilmişdir (Şərqi Anadoluda Qars əyalətində də eyniadlı Dəlican nayihəsi və kənd vardır).

Dulus - Tarixi Zəngəzur qəzasında (indi "Ərmənistan"ın Sisyan rayonunda) kənd adı. 16-18-ci yüzilliyin mənbələrində qədim türk Tulus tayfasının adını eks etdirir. Altayda yaşayan Telənkət tayfasının bir qolu Tolos adlanır. Toloslard 13-cü yüzillikdə Monqol hərbi yürüşlərində iştirak etmişlər.

Azərbaycanın Cəbrayıł bölgəsindəki Tulus kənd adı ilə mənşəcə eynidir.

Eli-Qəmərli - Tarixi Sürməli qəzasında kənd adı. Əslində, Eli-Qəmərli, yəni qədim türk Qəmər (Kəmər, kimmer) tayfasının adından götürülmüş "Qəmərli eli" olmalıdır.

Əlincə - 1728-ci ildə İrəvan əyalətinin Aralıq nayihəsində kənd adı. Əslində Eli İncə, yəni "İncə eli tayfası". Qıpçaqların Əncə tayfasının adını eks etdirir. Naxçıvan MR-də olan Əlincə qalasının adı ilə eyni mənşəlidir.

Əsəd qala - Tarixi Şirakel qəzasında kənd adı. Həmin kəndin yaxlığında yerləşən Əsəd-qala qalasının adı ilə adlanmışdır. 1946-ci ildə "Ərmənistan SSR" hökumətinin fərmam ilə Vaqramberd adlandırılmışdır.

Əski para - "Ərmənistan"ın Noyemberyan bölgəsində kənd adı. Əskipara toponimi iki komponentdən: "əski" və "para" (İrəndillərində) sözlərindən yaranmışdır ki, onun da mənası "kənddən aralı əkin yeri, bostan əkilən sahə" deməkdir. Eyni adlı kənd Azərbaycanın Qazax bölgəsində də vardır.

İstisu - Tarixi Şərur Dərələyəz qəzasında kənd adı. 19-cu yüzilliyin ortalarında kəndə gəlmə ərməni-hay əhalisi yerləşdirildikdən sonra onun adı dəyişdirilib Cermuk (İstisu) adlandırılmışdır. Eyni mənşəli toponim Kəlbəcər bölgəsində də vardır.

Yuxarı Abdallar - Tarixi Qarni nayihəsində kənd adı (1828). Qədim savaşlarda fərqlənən igid türk Abdal tayfasının adından götürülmüşdür (Bu tayfa haqqında kitabda ətraflı yazmışam).

Yuxarı Qarabağlar - Tarixi İrəvan qəzasında kənd adı. Etnonimdir. Kəngerlərə məxsus Qarabağ tayfasının məskunlaşması silə əlaqədar yaranmışdır.

Yuxarı Qarabağ - 1590-ci ildə Rəvan əyalətinin Vedi nayihəsində kənd adı. Etimologiyası Şəffafdır.

Yuxarı Qarxun - Tarixi Eçmiadzin qəzasında kənd adı. Səlcuq oğuzları Karkin tayfasının adını eks etdirir. Etnonimdir. 1918-ci ildə yerli azər türk əhalisi qovulmuş, Türkiyədən qaçmış ərməni-haylar burada yerləşdirilmişdir. 1946-ci ildə kənd ərməni-hayca Djararat adlandırılmışdır.

Yuxarı Kolanı - Tarixi Eçmiadzin qəzasında kənd adı. Etnonimdir. Azərbaycanın Qarabağ bölgəsində yaşamış Kolanı türk tayfasının bir qisminin buraya miqrasiya edib məskunlaşması nəticəsində yaranmışdır.

Kəvər - Tarixi İrəvan xanlığının Göyçə mahalında kənd adı (indiki "Ərmənistan", Kamo rayonu). 1829-cu ildə Türkiyə ərməniləri-hayları yerləşdirildikdən sonra adını dəyişib Nor Bayazid (Yeni Bayazid) adlandırmışlar.

Ərməni-hay tədqiqatçıları Kəvəri "qavar" - "mahal, dairə, nahiye" sözündən yarandığını yazmaqdə və bu fikrin üstündə durmaqdə həqiqətdən uzaq düşürlər. Cünki, inzibati ərazi bölgü vahidi bildirən söz heç vaxt toponim ola bilməz ("ölkə, əyalət, mahal", o cümlədən ərmənicə-hayca "qavar"). Digər tərəfdən 20-ci yüzilliyə qədər əhalisi erkən orta yüzilliklərdə burada yaşamış xəzərlərin Kəbər tayfasının adının fonetik formasıdır.

Kəmərli - Tarixi Qarnibasar mahalında kənd adı. Etnonimdir. Mənbələrdən məlumdur ki, m.ö. 8-7-ci yüzilliklərdə qardaş türk qanı axıtmaq istəyində olmayan (saklarla savaşa girişməyən) Qara dənizin şimal sahillərində məskunlaşmış kimmerlər (qamər-

lər) Cənubi Qafqaza üz tutmuş, burada Urartu çarı I Rusun elan etdiyi müharibəyə qatılmış, qalib gəlmış və burada məskunlaşmışlar. Kəmərli etnonimi həmin türklərin adını yaşıdır və onun areali genişdir.

1946-cı ildə Kəmərli kəndi Artaşat adlandırılmışdır.

Kərki - Tarixi İrəvan qəzasında kənd adı. Etnonimdir. 19-cu yüzillikdə Quba qəzasında Kərki - Ezan, Naxçıvan qəzasında (Ordubad bölgəsi) Kərki kənd adları ilə mənşəcə eynidir.

Türkmənlərdə və özbəklərdə Kərki tayfası vardır. Qədim türk mənşəli Kərəki etnonimi bu tayfanın saldığı kəndlərin adında eks olunur.

Kəsəmən - Tarixi Novobayazid qəzasında (Basarkeçər rayonunda) kənd adı. Qazaxlar Kəsəmən tayfasının adından götürülmüşdür. 16-ci yüzillikdə Qarabağda Qoçubəyə və Zülfüqar bəyə məxsus Kəsəmənli tayfası yaşıyırı.

Koroğlu - Tarixi Novobayazid qəzasında kənd adı. Etnonimdir. Kənd Qızılbaşların Zülqədər tayfasının qolunun məskunlaşması nəticəsində yaranmışdır. Səlcuq oğuzlarının Karik tayfasının adının təhrifidir. 1610-1630-cu illərdə fealiyyət göstəmiş xalq qəhremanı Koroğlunun adilə xeyli patronim bağlıdır.

19-cu yüzillikdə Qars əyalətinin Ərdahan dairəsində Koroğlu dağı, Kağızman dairəsində Koroğlu qalası və "Koroğlu dağı, qalası", Oltin qəzasında Koroğlu qala xarabalığı və "Koroğlu başı" dağı, Gədəbəy bölgəsində "Koroğlu zağası", "Koroğlu dərəsi" və "Koroğlu qalası", Şəmkir, Tovuz və Ağdam bölgələrində eyni adlı "Koroğlu qalası" - toponimlərin hamisini Koroğlunun adilə bağlı olması ağlabatan məntiq deyildir. 17-ci yüzilliyin əvvəllərinə aid erməni-hay dilli mənbədə Şərqi Anadolunun Tokat əyalətində göstərilən Çanqlubel dağ adından məlum olur ki, Koroğlu dastanındaki Çənlibel dağı və qalası Azərbaycanın hüdudlarında olmamışdır.

Kosalar - 1590-cı ildə tarixi Rəvan əyalətinin Abaran mahalında kənd adı. Özündə türk mənşəli tayfa adını eks etdirir. Etnonimdir. Eyni mənşəli etnonimlər Azərbaycanda, o cümlədən Yuxarı (dağlıq) Qarabağda da mövcuddur.

Kürdəmir - 1728-ci ildə tarixi Dərələyəz nayihəsində kənd adı. Etnonimdir, iki komponentdən ibarətdir: "kürd" və "əmir" şəxs adından yaranmışdır. Eyniadlı şəhər və bölgə Azərbaycanda (mərkəzi Aranda) da mövcuddur.

Kürədiz - 1590-cı ildə Rəvan əyalətinin Məvəziyi Xatun nayihəsində kənd adı. Türk dillerində "kora" "qışlaq yerində gecələr mal-qaranı saxlamaq üçün tövlələr" və "düz" sözlərində yaranmışdır. Azərbaycanda Füzuli bölgəsindəki Horadiz bu toponimin təhrifidir.

Koran - Tarixi Sərdərabad mahalında kənd adı. 1870-ci illərdə kəndin azər türk əhalisi qovulmuş və xaricdən gəlmə erməni-haylar yerləşdirilmişdir. 1949-cu ildə kənd ərməni-hay dilində Nor-Kesariya adlandırılmışdır.

Koran Qərbi Azərbaycanın qədim etnonimlərindən biridir. Bu kəndi Qarabağın Kolanı tayfasının Goran qolu salmışdır. Hələ orta yüzilliklərdə Baban, Ruvaduz, Xankəndi, Baxdian, Boxan və Ərdalan əmirliklərində yaşamış bir türk tayfası Goran adlanırdı.

Azərbaycanda Goran (Goranboy) kəndinin bölgə mərkəzinin adı ilə mənşəcə eynidir. Arealı, göründüyü kimi, genişdir.

Gəncək - Tarixi Dərələyəz mahalında kənd adı. Passiv etnonimdir. Rəsmi 1728-ci ildən Gəncə şəklinde məlumdur. Azərbaycanın Gəncə şəhərinin adı ilə səsləşir. Tarixi mənbələrdən məlumdur ki, m.ö. 3-cü yüzillikdə Gəncə adlı şəhər Cənubi Azərbaycanın ərazisində Atropatena dövlətinin paytaxtı olmuşdur. Atəşpərestlərin əsas məbədi - Baş Od məbədi də burada yerləşirdi. Gəncə şəhəri miladın 7-ci yüzilliyində Bizans imperiyası tərəfindən dağdırılmışdır. Onun xarabalıqları Təxtil Süleyman adlanır.

Azərbaycanın Quzeyində (şimalında) yerləşən Gəncə şəhərinin yaranması və adının etimologiyası barədə müxtəlif fikirlərin mövcudluğuna baxmayaraq, bizə elə gəlir ki, bu şəhər qədim vaxtlarda sakların (skiflərin) tərkibində Azərbaycana gəlmiş (m.ö. 7-ci yüzillikdə) Gəncək tayfasının adı ilə bağlıdır. Mənbələrin təsdiq etdiyi məlumatə görə Gəncə şəhəri m.ö. 5-ci yüzillikdə yaranmış və Kür-Araz çayları arasındaki geniş ərazini əhatə edən Sak çarlığının ana şəhəri olmuşdur. Gəncək etnoniminin areali çox əhatəlidir. Şərqi Türküstanda (qədim sakların yaşadıqları əra-

zi) oğuzların içérisində Gəncək tayfasının mövcudluğunu məşhur Mahmud Qaşqarı də qeyd edir.

Bələliklə, Qızılay Azərbaycan və tarixi Qərbi Azərbaycan ərazilərində eyni mənşəli toponimlər, etnonimlər uzaq keçmişdə Azərbaycanın vahid məkana malik olmasına bir daha dəlalət edir. Elmi cəhətdən tam əminlik əldə etmək üçün hər iki cəhətdə (Qızılay və Qərbi Azərbaycanda) oxşar və mənşəcə eyni mənali toponimlərin yaranma tarixini daha dəqiq tədqiq etmək, türk rühunda elmi əsərlər yazmaq və təbliğ etmək gələcək tədqiqatçı alimlərin öhdəsinə düşür.

Gülablı - Tarixi Eçmiədzin qəzasında (indiki "Ərmənistan"ın Abaran rayonunda) kənd adı. 18-ci yüzilliyə aid ərməni-hay dilli mənbədə Gülabudur kimi qeyd olunmuşdur. Azərbaycanın Ağdam bölgəsində Gülablı dağı və Gülablı kənd adları ilə yazılışca eyni olsa da etimologiyası hələlik məlum deyil.

Cümürü - Tarixi Aleksandropol qəzasında kənd adı. 19-cu yüzilliyin 2-ci yarısında qəza mərkəzi olmuşdur. Qədim və ilkin formasi Kəmər-Qəmər (antik mənbələrdə kimmer, kimmerlər), ərmənicə-hayca tələffüzü "kumayr" və bu etnonim qədim türk Kəmər (Qəmər) tayfasının adını əks etdirir.

Meğri - Tarixi Zəngəzur qəzasında (indiki "Ərmənistan"ın Meğri rayonunda) kənd adı. Meğri adı mənbələrdə ilk dəfə 1576-ci ildən çəkilir. Əslində, Miğridir. "Miğri" ərmənicə-hayca tələffüzüdür. Açımlı, Meğri dağı - oronimi haqqında irəlidə ətraflı məlumat verilir.

Muğanlı - 18-ci yüzilliyin 1-ci yarısında Karbi nayihəsində (indiki "Ərmənistan"ın Artaçat rayonunda) kənd adı. 1728-ci ilə aid mənbədə kənd əhalisinin türk Boyat tayfasına mənsub oması göstərilir. Muğan düzü etnonimi 393-cü ildən məlumdur. Bu coğrafi ad 11-13-cü yüzilliklərdə mövcud olmuş Muğan şəhərinin adı ilə menaca eynidir. Tarixi mənbələrdən məlumdur ki, Muğan düzündə yaşamış türk mənşəli tayflar Muğanlı adlanmış və məlum hadisələrlə (mühəribələrlə) əlaqədar müxtəlif ərazilərə səpələnmişlər. Ağdam, Qazax bölgələrində Muğanlı, Gürcüstanda Yor-Muğanlı, Taş-Muğanlı, Kirəc-Muğanlı kəndləri bu tayfanın məs-

kunlaşmasılı yaranmışdır. Mənbə məlumatına görə Cənubi Qaf-qazda 19 sayda Muğanlı adlı kənd vardır.

Peçeneqli - Tarixi Qırxbulaq nayihəsində kənd adı. Etno-nimdir. Qədim türk mənşəli peçeneq tayfasının adını yaşıdır.

Saatlı - Tarixi İrəvan əyalətinin ərazisindəki mahallardan birinin adı. Passiv etnoxoronimdir. Miladın 11-ci yüziliyində türk Ağ-qoyunlu hakimi Ararat əyalətinin emiri Əmir Saadın adı ilə bağlıdır. Ona tabeliyində olan türk tayfası onun adılə Saadlı, sonralar metateza nəticəsində Saatlı adlanmışdır. Hətta Arpaçayın aşağı axarı və Arazın sol sahilinə Çuxur Səəd adı verilmişdir (ərməni-hay mənbələrində "Sahatanos"). Çuxur-Səədin geniş ərazisi 16-ci yüzillikdə Dərəçiçək, Abaran və Şirəkel mahallarına ayrılmışdır.

Qaraqoyunlu hakim İsgəndərin dövründə saatlıların haki-miyətinə son qoyulduğundan onun azər türk əhalisi müxtəlif əyalət və mahallara və Qarabağa miqrasiya etmişlər.

Sabunçu - Tarixi İrəvan qəzasında kənd adı. Türk mənşəli Sabunçu tayfasının adını əks etdirir. 19-cu yüzillikdə Qars əyalətinin Kaqızman dairesində Sabunçu, 1728-ci ilə aid mənbədə Karbi nayihəsində Sabunçu, Qarnı nayihəsində Sabunçulu kənd adları mənşəcə eynidir.

Azərbaycanda Sabunçu (Abşeron yarımadasında), Zaqtala ərazisində Sabunçu etnonimləri mövcuddur. Xanlar bölgəsi Fatılı kəndi yaxınlığında "Sabunçu dərəsi", Qax bölgəsi Qıpçaq kəndi ərazisində Sabunçu kənd xarabaliyi və Sabunçu arxi adları da mənşəcə eynidir.

Sabunçu adında tarixi Eçmiədzin qəzasında dağ adı, Karbi nayihəsində kənd adı, xaraba kənd adı vardır. 1978-ci ildə Sabunçu kəndi ərməni-hay hökumətinin fərmani əsasında Araksavan adlandırılmışdır.

Sadaxlı - Tarixi Aleksandropol qəzasında xaraba kənd adı. 1828-1832-ci illərdə kəndin azər türk əhalisi qovulduğdan sonra dağıdılmışdır. Qədim türk mənşəli Sadak tayfasının adını yaşıdır. Azərbaycan və Gürcüstan ərazilərində çoxlu Sadaqlı və Sadixli adlı etnonimlər mövcuddur. Onların hamısı mənşəcə eynidir. "Ərmənistan"da tarixi Talin mahalında, Karbi nayihəsində, Zəngəzur qəzasında eyniadlı kəndlər olmuşdur.

Salahlı - Keçmiş Qazax qəzasında (indi “Ərmənistən”in İcevan rayonunda) kənd adı. Azərbaycanın Qazax bölgəsindəki Salahlı, Daş Salahlı kənd adları mənşəcə eynidir. Yəni bu kəndlərin adları Azərbaycanın qazax tayfa birliyinə daxil olan salahlı tayfasının adilə bağlıdır (mənbələrdə “salehli eli” kimi də yazılır).

1799-cu ildə gürçü çarı II İraklinin təzyiqlərinə dözə bilməyən Qazax əllərinin bir hissəsi - kəsəmən, poylu, salehli, cəmilli, dəmirçili, boyəhmədli, qazaxrəhimli və b. tayfalara məxsus 1200 ailə Gəncə və Qarabağa köçmüşlər.

Sarıcallar - Tarixi Zəngəzur mahalında kənd adı. 18-ci yüzilliyin 1-ci yarısına aid mənbədə Qırxbulaq nayihəsində Sarıcallar adının etimologiyası eyni məna daşıyır. Nəsil adıdır.

1588-ci ilə aid bir mənbədə Qarabağda qışlağı olan bir türk boyu Sarıcalı adlanırdı. 18-ci yüzilliyin əvvəllərində Azərbaycanın Ağdam bölgəsində yaşayan türk tayfalarından biri Sarıcalı eli adlanırdı. Qarabağ xanlığını yaradan və yaşıdan, onu qüdrətli feodal dövleti səviyyəsinə qaldıran xan və bəylər - Sarıcalı Cavanşir sülaləsi bu türk tayfasından çıxmışdır.

Sarıcalı tayfasının adilə bağlı Qərbi Azərbaycanın Karbi və Qarnı nayihələrində kənd adları qeydə alınmışdır.

Sədərək - Tarixi Vedibasar mahalında kənd adı. 1968-ci ildə kəndin azər türk əhalisi qovulmuş və kənd dağdırılmışdır. “Sədər” ərəb sözüdür, mənası “hərbi dayanacaq”, “baş düşərgə”dir.

Sədərək toponimi Azərbaycanın Naxçıvan MR bölgə və onun mərkəzinin adıdır.

Sisyan - Qafqaz Albaniyasının qədim Sisakan əyalətində kənd adı. Kənd və onun adilə adlandırılmış Sisakan əyaləti m.ö. 7-ci yüzillikdə Cənubi Qafqaza axın etmiş türk mənşəli sakların (skiflərin) məskunlaşmasılə yaranmışdır. Si-sakan, Ar-sak, Balasakan, Sakasin, Sakasena və s. və i.a. etnonimlər sakların adilə bilavasitə bağlıdır. Sisyan (Si-sakan) sakarın içərisində “Si” sülałəsinin adından və “Sakan” (“Saklar”) sözlərindən yaranmışdır. 13-cü yüzilliyin əvvəllerinə aid mənbədə Yuxarı (dağlıq) Qarabağda Saqanans - Sakak yurt (Sakların yurdu), Zaqatala bölgəsində Sakantala və b. etnonimlərdə əksini tapmışdır.

Qədim ərməni-hay dilli mənbələrdə Si-uni (“uni” - şəkilçisi ərməni-hay dilinə urartulardan keçmiş “ölke, diyar” deməkdir).

Orta yüzilliklər dövrü ərəblərdə Sisakan adlanırdı. 1590-cı ilə aid türkçə mənbədə “Sisyan” kimi qeyd olunmuş etnonim Sisakan adının təhrif formasıdır.

Sonqurlu - Tarixi İrəvan quberniyasının Aleksandrapol qəzasında (indiki Artik rayonu) kənd adı. Başqa adı “Qızıl çäqçäq”dır. Şirəkel mahalında Qızıl Çakçak kəndinin adı çəkilir və onun Sonqurlu olduğu qeyd olunur (Sonqurlu türk tayfasının adıdır).

Sos - Tarixi Göycə mahalında kənd adı. Qədim türk dilində “Sos” - “qovaq” (rus dilində «sosna» sözü - “şam ağacı” deməkdir), “ağcaqayın”, “gümüşü qovaq” sözündəndir. 5-ci yüzillikdə Arnavir yaxınlığındakı ağ qovaq meşəsi sos adlanırdı (M.Xoreratsi).

Azərbaycanın Laçın bölgəsində Sus və Sus-Zabuq kənd adları, Qax bölgəsində Suskənd, Yuxarı (dağlıq) Qarabağda Sos kəndi, Şahbuz bölgəsində Sələ-sus (Türkçə “sələ” - “künc, bucaq” və sus “su axan yer” - Badamlı mineral bulağının olduğu) yer adı və b. toponimlər vardır.

Suvərri - Tarixi Sisəcan nayihəsində (15-ci yüzilliyin ortaları) kənd adı. Cox güman ki, miladm əvvəllerində Şimalı Qafqaz çöllərində yaşamış qədim hun mənşəli Savar (Suvar, Sivir, indi isə Sibir) tayfasının adındandır. Onun adı ilk dəfə antik müəllifi Klavdi Ptolemy çəkmişdir.

Azərbaycanda Dəvəçi bölgəsində Şabran və Beləsuvar bölgə adlı etnonimlər bu tayfanın adını yaşadır. Ehtimal ki, hunların və xəzərlərin tərkibində Suvarlar Qərbi Azərbaycan (indiki “Ərmənistən”) ərazisine də gəlib məskunlaşmışlar.

Ozanlar - Tarixi Zəngibasar mahalında kənd adı. 18-ci yüzilliyin 1-ci yarısında türkçə mənbədə göstərilir ki, İrəvan əyalətinin Qarnı və Vedi nayihələrində, Ozanlı, Qırxbulaq nayihəsində Ozan adlı kəndlər vardır.

“Kitabi Dədə Qorqud” dastanındaki “ozan” - “aşiq”, “xalq müğənnisi” istilahı həm də bir elin adıdır. 1588-ci ilə aid mənbədə Qarabağın “Otuziki ulusu”nda (Bərdə bölgəsində) Ozan adlı el qeyd olunmuşdur.

Qədim Gəncə şəhərinin əski məhəllələrindən biri məhz bu elin adını eks etdirir.

Urmiya - Tarixi İrəvan qəzasında kənd adı. Urmiya gölü etrafından (indiki İran Azərbaycanında) gəlmə ərmənilər-haylar 1988-ci ildə saldıqları yeni yaşayış məskənинe Urmiya gölünün adını vermişlər. Gölün adı isə qədim türk sözü olub, "Ur" - "yükseklik", "ucalıq" və "miya" isə "su", "göl" istilahından yaranmışdır. Göl doğrudan da dəniz səviyyəsindən 1300 m yüksəklikdə yerləşir.

Xatunarx - Tarixi Karbibasar mahalında kənd adı. 17-ci yüzilliyin 70-ci illərində Çuxur-Səəd bəylərbəyliyi Səfixan Qarasu çayından çəkdirdiyi su kanalından onun arvadı isə bu kanaldan arx çəkərək kənarında eyniadlı (Xatun arx) kənd saldırmışdır. Həmin vaxtdan arxa və kənd Xatunarx adı verilmişdir. 18-ci yüzillikdə Şuşa yaxınlığından Ağdamaya qədər Xurşud Banu Natəvan öz vəsaiti hesabına su arxı çəkdirmiş və o da "Xatun arx" adlandırılmışdır. Tarixi Qərbi Azərbaycanda və Qarabağda adı çəkilən spesifik toponimlər qeyrətli türk qadınm - Xatunla bağlıdır və onlar eyni mənalıdır.

Xələc - Tarixi Zəngəzur qəzasında (indiki "Ərmənistən"ın Qafan bölgəsində) kənd adı. Yerli tələffüz forması Xalaç, mənşəcə türk səlcuq oğuzlarının tərkibində tayfa adı. Eyni mənşəli etnonimlər Azərbaycan ərazisində də çox yayılmışdır.

Xələfli - Tarixi Sürməli qəzasında kənd adı. Orta yüzilliklərdə Qarabağda yaşayan bir maldar el də Xəlfeli tıresinin adını daşıyırırdı. Və onların saldıqları kənd indi də qalmaqdadır, (Cəbrayıl bölgəsi) ərməni-hay işğalı altındadır.

Xıdırlı - Tarixi Qarnibasar mahalında kənd adı. Etnonimdir. 1828-1832-ci illərdə onun azər türk əhalisi qovulmuş, kənd xarabalığa çevrilmişdir. Qovulmuş ailələr Qarabağa gəlmış və Ağdam bölgəsində məskən - yurd salaraq adını da Xıdırlı qoymuşlar. Xıdırlı türk mənşəli nəsil adıdır.

Hacı Qara - Tarixi Eçmiadzin qəzasında (indiki Quqar rayonunda) kənd adı. Gəlmə ərmənilər-haylar bu kəndə yerləşdirildikdən sonra yerli azər türk əhalisini sixışdırıb qovmuşlar. 1935-ci ildə kənd Haykeşat, 1940-ci ildə Spitak, 1946-ci ildə - Maka-

raşen, 1957-ci ildə Yerpapat adlandırılmışdır. Kəndin əsasını isə türk Hacı Qara adlı şəxs qoymuşdur.

Hacıkənd - Quqar və Yexeqnadzor rayonlarında kənd adı. Patronimdir. 1918-1919-cu illərdə yerli azər türk əhalisi qovulmuş, gəlmə ərmənilər-haylar yerləşdirilmişdir. 1935-ci ildə Quqar bölgəsindəki Hacıkənd - Debed, Yexeqnadzor bölgəsindəki Hacıkənd isə Şatik adlandırılmışdır. Azərbaycanın Xanlar bölgəsində də Hacıkənd vardır.

Herher - Tarixi Şərur-Dərələyəz qəzasında kənd adı. Etnonimdir. Mənbələrdə Hərhər kimi qeyd olunmuşdur. Əslində Qarqar etnoniminin təhrifidir, Qarabağda da eyniadlı etnonim vardır.

Horadız - Tarixi Şərur - Dərələyəz qəzasında kənd adı. Spezifik toponimdir. Mənbələrdə Horadız, Oradız kimi işlənmişdir. Əslində, Oradız olmalıdır. Danışqda əvvəlinə "h" səsinin əlavəsi ilə türk dillərində "ora" - "çökəklik" və "düz" (düzən) sözlərindən ibarətdir. Füzuli bölgəsində də eyniadlı toponim vardır.

Hunut - Tarixi Zəngəzur qəzasında (indiki "Ərmənistən"ın Meğri rayonunda) kənd adı. Etnonimdir. "Hun" və qədim türk dillərində cəm bildirən "ut" şəkilçisindən ibarətdir. Hun, məlum cəngavər, döyüşkən türk tayfasının adıdır (5-ci yüzillikdə Avropanı lərzəyə salıb onu fəth edən hunlar!...).

Çanaxçı - Keçmiş Zəngəzur qəzasında (indiki "Ərmənistən"ın Qafan rayonununda) kənd adı. Arealı genişdir. 19-cu yüzillikdə Qafqazda Çanaxçı adlı 8 yaşayış məskəni (kənd) vardı. Yuxarı (dağlıq) Qarabağda Çanaxçı (digər adı Avataran) kəndinin adı ilə eyni mənalıdır. Toponimin açımı - "ağacdən çanax qabı düzəldən" (peşəkarlar) deməkdir.

Çaxırlı - Keçmiş Novobayazid qəzasında kənd adı. Digər adı - Qızılbulaq. Qazaxların Çaxırlı tayfasına mənsub ailələrin Qızılbulaq adlı yerdə məskunlaşması ilə əlaqədar yaranmışdır. Çaxırılar isə qədim türkmənşəli bolqarların Çakar tayfasına mənsubdur. Mənbələrdən məlum olur ki, Qaraqoyunlularda Çekurlu adlı tayfa olmuşdur.

Cəmbərək - Keçmiş Qazax qəzasında (indiki "Ərmənistən"ın Krasnoselsk rayonunda) kənd adı. Azərbaycan dilində

“Çembərə” - “dağ döşündə böyük hamar yer (yal)” deməkdir (Bakıda keçmiş Çembərəkənd).

Çıraqlı - Keçmiş Sürməli mahalında kənd adı. 1828-1832-ci illərdə Türkiyə ərməni-hayları yerli azər türk əhalisini qovmuş, kəndi dağıtmışlar. Kəndin adı tarixə 1728-ci ildən məlumdur. I Şah Abbasın dövründə Qızılbaş tayflarından biri Çıraqlı idi. Bu tayfa qədim türklər sayılan Sırak tayfasına mənsubdur. 16-ci yüzilliyin sonuna aid mənbədə göstərilir ki, Qarabağda Çıraqlı adlı bir ulus yaşayırı. O da məlumdur ki, 19-cu yüzillikdə Azərbaycan ərazisində Qılınclı tayfasının bir qolu Çıraqlu idi. Qeyd etmək vacibdir, Çıraq-qala qalasının adında olan “çıraq” (türk dillərində Çerak, Çorak, Coqrak - mineral bulaq deməkdir) sözü ilə elaqəsi yoxdur.

Çobankərə. Keçmiş Eçmiadzin qəzasında kənd adı. Kənd qazaxlara mənsub Çobankərə tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Çobankərə tayfası qədim türk mənşəli Kəngər-peçeneqlərin Çupan tayfasından ibarətdir. Bu barədə 10-cu yüzilliyə aid mənbədə qeyd olunmuşdur. Çobankərə tayfası peçeneqlərin Gor (Gur), Goyərçin, Kapan (Qapan) karabaq, Kola (Kula) tayfları içerisinde daha qüdretli, sözükəsərli el kimi tanınırdı.

Dilimizdə heyvan otaran çoban sözünün Çopankərə etnonimi ilə heç bir elaqəsi yoxdur.

Çorlu - Keçmiş İrəvan xanlığının Talin mahalında kənd adı. 1828-1832-ci illərdə Türkiyə ərməni-hayları yerli azər türk əhalisini qovmuş, kəndi xaraba qoymuşlar. Qədim türk mənşəli peçeneqlərin tərkibində Çor (Çur) adlı tayfasının adını yaşadır. 16-ci yüzilliyə aid bir mənbədə göstərilir ki, Qarabağın “Otuz iki ulusunda” (Bərdə bölgəsində) Çorlu Qazılı adlı bir maldar eli yaşayır.

Çul - Keçmiş Şərur-Dərələyəz mahalında kənd adı. Digər adı Ağxaç. 1950-ci ildə kəndin azər türk ailələri Azərbaycana köçürülmüş, kənd isə Artavan adlandırılmışdır.

Türk mənşəli Çol (Çul) tayfasının adını yaşadır.

Çuxur yurd - Keçmiş Zəngəzur qəzasında (indi “Ərmənistan”ın Sisyan rayonunda) kənd adı. 1918-ci ildə azər türk əhalisi qovulmuş, kənd isə xarabaya çevrilmişdir. Azərbaycan ərazisində Şamaxı bölgəsində Çuxuryurd kəndi ilə eyni mənşəlidir. Xankəndində Çuxur məhəllə adlı yaşayış sahəsi də vardır.

Cəngi - Keçmiş Aleksandropol qəzasında (indi Abaran rayonunda) kənd adı. Yerli azər türk əhalisi 1948-1953-cü illərdə Azərbaycana köçürülmüş, onların evlərində ərməni-haylar yerləşdirilmişdir. Kənd sonra Vartablur (1950) adlandırılmışdır.

Cincavat - Keçmiş Sürməli qəzasında kənd adı. 1918-ci ildə azər türk əhalisi Türkiyə ərməni-hayları tərəfindən qovulmuş və kənd dağıdılmışdır. Miladın 3-cü yüzilliyində Bakurun başçılığı altında Gürcüstan axın etmiş Cinli tayfasına yaşamaq üçün Orbet (gürcüçə “Qartal yurdu”) verilmişdir. Cinlilerin hakimləri orta yüzilliklərdə həmin qalanın adı ilə Orbelianlar adlanmışlar. Cinlilər isə həmin qalanı “Üç ox” adlandırmışlar. İndi gürcülər onu tərcümə edib Şamşvilde (gürcüçə “Üç ox” deməkdir) deyirlər. 1117-ci ildə Lori qalasına çəkilmiş Orbelianların çoxunu gürcüler qırmış, bir hissəsi Zəngəzura (Sisiana) gəlmiş və xristianlığı qəbul etmişlər. Cinlilər Çıldır, Axalkələk və Axisxa bölgələrini əhatə edən Cavax əyalətində (gürcüçə Cavaxeti) yaşadıqlarına görə Cin-Cavat (yəni “Cavaxetidə yaşayan cinlilər”) adlanırdılar.

Çin Türküstənindən gəlmiş bu elin etnik adı “Üç ox” idi ki, bu da “Kitabi Dədə Qorqud” dastanında oğuzların bir hissəsinin “Üç ox” adlanması ilə təsdiq olunur.

Cinlilərin digər hissəsi erkən orta yüzilliklərdə Kür çayı sahillərində yaşayırdılar. 11-ci yüzilliyə aid bir mənbədə verilən məlumatata görə ərəb valisi Mərvan ibn Məhəmməd 696-ci ildə xəzərlərə qarşı hərbi səfərə çıxaraq “Çinlərin ölkəsinə” Kür sahilinə gəlmiş hökmədar Çin Bakurdan 70 min nəfər xidmətçi qadın tələb etmişdir.

Çin-Bakur 70 min silahlı kişini arabalarda qadın paltarında çayın (Kürün) kənarına getirərək valiyə xəbər çatdırır ki, qadınları aparmaq üçün adam göndərsin.

Mərvanın ordusu Kür çayını keçən kimi arabalardakı döyüşçülər qəflətən orduya hücum edərək hamısını qarışmışlar. Bu Cinlilərin kifayət qədər döyüşkən, mübariz və böyük el olmasına dəlalət edir. Sonralar onlar islami qəbul etmiş və Qazax ellərinə qarışmışlar.

18-ci yüzilliyin ortalarında qırurlu cinlilər bir neçə tayfa ilə birlikdə gürcü hakimiyyətinə boyun əyməkdən imtina edərək

Qarabağa köçmüsələr (bu barədə yuxarıda yazmışıq). Miladın 3-cü yüzilliyində elbəyi Mamiqunun başçılığı ilə Ərməniyə ərazisine gəlmış cincililər isə xristianlığı qəbul edərək sonrakı yüzilliklərdə ərməniləşdirildilər.

Şabanlı - Keçmiş Abaran mahalında kənd adı. 19-cu yüzilliyin əvvəllerində Kengərlərin Şabanlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır.

Şaqanlı - Keçmiş Şuraqel qəzasında kənd adı. Cənubi Qafqaza gəlmış türk mənşəli Çagan (Şagan) tayfasının məskunlaşması nəticəsində yaranmışdır. 19-cu yüzillikdə Qars əyalətində Şagan (xaraba kənd) Azərbaycanda Birinci Çağan (Şamaxı bölgəsində) və Şağan (Abşeronda) kənd adları ilə eyni mənşəlidir.

Sadak - 1718-ci ildə keçmiş Sisyan nayihəsində kənd adı. Etnonimdir. Qədim türk mənşəli Sadak tayfasının adındandır (bu barədə yuxarıda yazmışıq).

Şəki - Keçmiş Zəngəzur qəzasında (indi "Ərmənistən" in Sisyan rayonunda) kənd adı. Etnonimdir. 1590-ci ildən məlumdur.

Şəki erkən orta yüzilliklərdə Sisakan knyazlığının mərkəzi olmuş qalanın adıdır. Kənd onun yaxınlığında qalanın adını eks etdirir. Qalanın adı isə bu yerlərə m.ö. 7-ci yüzillikdə gəlmış Şaka (Sak) türk tayfasının adımdandır. 19-cu yüzillikdə Qars əyalətinin Ərdahan bölgəsində iki Şəki, Cənubi Azərbaycanda Şaqalı (əslı Şakali) və Şakabad Quzey Azərbaycan ərazisində Şəki (şəhəri) adları ilə eyni mənşəlidir.

Şirabad - Keçmiş Zəngibasar mahalında kənd adı. 1728-ci ilə aid mənbədə Qırxbulaq nayihəsində belə kənd adı qeyd olunmuşdur. 19-cu yüzilliyin ortalarında kəndin azər türk əhalisi qovulmuş və xaricdən gəlmış ərmənilər-haylar yerləşdirilmişdir. 1935-ci ildə kənd ərməni-hayca Parakar adlandırılmışdır. Kəndin təməlini türk mənşəli Şir eli tayfası qoymuşdur. "Abad" isə kənd mənasındadır, yəni Şirkəndi (Şir tayfasının kəndi).

1598-ci ilə aid mənbəyə əsasən Bərdə sancağında Şir adlı tayfa yaşayırıdı. 1283-cü ilə aid Xatavəng kitabesində Yuxarı (dağlıq) Qarabağda bir kəndin adı Şirman (ərməni-hayca Şirmənans) yazılmışdır.

Şirakqala - Keçmiş Eçmiadzin qəzasında kənd adı. Miladın 5-ci yüzilliyində ərməni-hay dilli mənbədə adı çəkilir (M.Xorenatsi). 1590-ci ilin məlumatında "Şirəqala", 1728-ci ilə aid mənbədə Şirəkala kimi qeyd olunur.

1878-ci ildə kəndin azər türk əhalisi qovulmuş, xaricdən gəlmə ərməni-haylar burada yerləşdirilmişlər. Kənd yaxınlığdakı qədim qalanı, qala isə qədim türk mənşəli Şirak tayfasının adı ilə adlandırılmışdır (Şirak, Sira etnonimi haqqında irəlidə yazılmışam).

Şınıq - Tarixi Borçalı qəzasında (indi "Ərmənistən" da) kənd adı. Ərməni-hay dilində təhrif olunaraq Şnex adlandırılmışdır. 1887-ci ilə aid məlumatə görə kəndin ilk sakinləri yunanlar olmuşlar. Kənd Dəvəb çayının vadisində "Şınıx dərəsi" adından götürülmüşdür. Qədim türk dillərində "çinq, şinq" - "sildirim" sözündəndir. Azərbaycanda da belə toponim vardır. Gədəbəy bölgəsində «Ərmənistən»la sərhəddə Şınıx kənd adı çəkilən toponimlə mənaca eynidir.

Şırran - Tarixi Vedibasar mahalında kənd adı. 1930-cu ildə Şura hökuməti dövründə, kollektivləşmə ilə əlaqədar kənd ləğv edilmişdir. Azərbaycanda Yuxarı (dağlıq) Qarabağın Şuşa bölgəsində Şırlan və Ordubad bölgəsində Şırran-Su kənd adları ilə eyni mənalıdır. Şırran, suyun şırıldaya-şırıldaya axması, yaxud, "fəvvərə vuran yeri" mənasmdadır.

ORONİMLƏR

Alagöz - Tarixi İrəvan xanlığı ərazisində ən böyük dağın adı. Ərməni-hay dillərində olan qədim mənbələrdə (5-ci yüzilik) "Araqats" kimi qeydə alınmışdır (F.Buzand və M.Xorenatsi). Ərməni-hay tədqiqatçılarının Alagöz oronimini ərməni-hay dilində izah etmək cəhdləri nəticəsiz qalmışdır.

Azərbaycanın Qax rayonundakı Sarıbaş kəndi yaxınlığında Alagöz dağının adı ilə eyni mənalıdır. Alagöz qədim türk sözüdür. O "ala" və "kəz" ("gəz") sözlərindən yaranmışdır. "Ala" türk dillərində "geniş" ("böyük") deməkdir (Alazan, əslində "Alaözən" - "Geniş çay" mənasındadır), "köz" ("kəz" - dağ başında batıq yer"). Tarixi İrəvan quberniyasının Sürməli qəzasında Dərəgəz, Laçın bölgəsində "Alaözən" kimi qeyd olunur.

gəsində Çilgəz, Naxçıvanda Maqqız, Quba və Şamaxı bölgələrinin sərhəddində Kəlgəz və s. dağ adlarında bu söz iştirak edir.

Beləliklə, Alagöz (əslində Alagəz), dağın başında, zirvəsində “geniş batıqlı” anlamındadır.

Allah - Əkbər. Tarixi İrəvan qəzasında dağ adı. Azər türklərinin qədim ziyarət yeri - pir. Allah-Əkbər adlı Qars əyalətində dağ var. Onlar mənaca eynidirlər. “Allah” sözü həm ərəbcə “Allah” (İlahi), həm də türk dillərində “Əlek” (“Ələh”) - “müalicə əhəmiyyətli mineral su, bulaq” mənasındadır. Abşeron yarımadasının şərq qurtaracağı yaxınlığında Pirallahi adasının adında məhz “bulaq” mənası əksini tapmışdır. Arealı genişdir.

Altuntaxt - Tarixi Dərəçiçək mahalında dağ və yaylaq yurd adı. Türk dillərində “altun” - “qızıl” (bəzi hallarda “qırmızı”) mənasında ərəb dilindən yaranmışdır.

Laçın bölgəsində Altuntaxt dağı, Şuşa bölgəsində Altuntaxt aşırımı adları mənaca eynidirlər.

Aramlı - Tarixi Zəngəzur qəzasında (indi “Ərmənistən”ın Sisyan rayonunda) Bərgüşəd dağ silsiləsində zirvə adı. Etimologiyası tayfa adı ilə bağlı olması ehtimal olunur.

Ardaq - İrəvan bölgəsinin ərazisində, onun qərbində dağın adı. 20-ci yüziliyin 30-cu illərində dağ ərməni-hay dilində Arsar adlandırılmışdır.

Armaç - Tarixi Zəngəzur qəzası ərazisində dağ adı. Bərgüşəd dağ silsiləsindəki Aramazd zirvəsilə mənaca ehtimal ki eynidir. “Avesta”da Ahuramazda (Hörmüzd) Allahının adından götürülmüşdür. Ərməni-hay tarixçisi M.Xorenatsi yazır ki, Aramazd ərmənilərin (-hayaların) baş allılıridir. Axi xristian dininə qədər zaman kəsiyində ərmənilər-haylar da farslarla birlikdə atəş-pərəstliyə inam gətirmiş, oda onlar da sitayış etmişlər.

Arxaşan - Tarixi İrəvan quberniyası ərazisində dağ adı. Eyniadlı iki dağ Novobayazid qəzasında yerləşir. Oronim türk mənşəlidir; “dağın arxası” və “an, in” isə “mağara, kaha” - heyvan yuvası mənasındadır.

19-cu yüziliyin sonlarında Şərur-Dərəleyəz qəzasında bu adda qışlaq olmuşdur. Arealı genişdir. Azərbaycanda Qaynararxas (Oğuz bölgəsi), Q.Arxac (Yuxarı (dağlıq) Qarabağda), Qara Ar-

xac (Gədəbəy bölgəsində), Arxac dərəsi (Qubadlı, Cəbrayıł bölgələrində) dağ adları ilə eyni mənalıdır.

Arçazur - Qafan bölgəsində dağ adı. Hibrid oronimdir. Türk dillərində “arç” (ardic) və ərməni-hayca “dzor” - “dərə” sözlərindən yaranmışdır - “ardic dərəsi” deməkdir (ərməni-hay dilində isə “arç” - “ayı” mənasındadır). Alban çarı - sərkərdə Cavanşirin qatili Varazo məhz bu mahaldandır.

Ahudağ - Tarixi Novobayazid qəzasında dağ adı. “Ahu (Ceyran) olan dağ” deməkdir. Azərbaycanda Şamaxı bölgəsində də Ahudağ adlı dağ vardır. Eyni mənəni daşıyır.

Babakar - Boz Abdal dağ silsiləsində dağ adı. Əslində Babaqar. Məlumdur ki, “Baba” (müqəddəs yer, pir mənasındadır) türk dillərində “qar” isə “alınmaz qaya” (“Sıldırım” mənasındadır). “Qar” komponentinin iştirakıyla yaranmış oronimlərin coğrafiyası çox genişdir. Ərməni-hay tədqiqatçılarının “kar” məfhumunu “daş”la əlaqədar izahı əsassızdır; elmi, məntiqi əsası yoxdur.

Bazum - Pəmbək çökəkliyi ilə Lori yaylağı arasında dağ belinin adı. Bazum qədim türk sözüdür: “baz” (“bayz”) - “sildirimiş dağ” mənasındadır.

Bazikit - Tarixi Aleksandropol qəzasında dağ adı. Qeyd olunduğu kimi “baz” türk dillərində “sıldırım dağ” deməkdir. “İkit” isə “igid” sözdəndir. Ərməni-hay müəllifləri bu türk mənşəli oronimi təhrif edərək “Baze-İkit” şəklində işlədirlər.

Bayat dağı - Pəmbək dağ silsiləsində dağ adı. Mənbələrin məlumatına görə səlcuq oğuzlarının Bayat tayfasının adını yaşıdır. Qarabağ xanlığının banisi Pənah Əli xanın Ağcabədi və Ağdam bölgəleri arasında tikdirdiyi ilk qalanın adı da Bayat idi. Eyni mənşədən ibarətdir.

Baybucan - Tarixi Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi “Ərmənistən”ın Sisyan rayonunda) dağ adı. 19-cu yüzillikdə Dağıstan əyalətində Buçançay, Tiflis quberniyasında Bucançay, Borçalı qəzasında Bucan-Ər dağ adları - oronimləri ilə eyni məna daşıyır.

“Kitabi-Dədə Qorqud” dastanında Bay Becan şəxs adı ilə səsləşir. Oronimin 1-ci komponenti “bay” “böyük, varlı” deməkdir.

Ballıqaya - Tarixi Zəngəzur qəzasında dağ adı. Ərməni-hay müəllifləri onu Meqrakar adlandırmışlar (hərfi tərcüməsidir). Yuxarı (dağlıq) Qarabağdakı Ballıqaya ilə eyni mənşəlidir. Oronimdir, qayada bal arısının yuva salmasına bağlıdır.

Bartaz - Meğri rayonu ərazisində yerləşən Meğri dağ belində bir zirvənin adı. Azər-türkçəsində “barı, hasar”, “qala divarı” və türk dillərində “Tas” - “qaya” sözlərindən yaranmışdır.

Beqludağ - Tarixi Novobayazid qəzasında dağ adı. Arealı genişdir. Türk mənşəli oronimdir. Ehtimal ki, türk dillərində “bekle” - “möhkömləndirilmiş yer”, “qala”, “istehkam” sözündəndir.

Bezmindağ - Tarixi Zəngəzur qəzasında (indi “Ərmənistan”ın Sisyan rayonunda) dağ adı. Oronimdə “bayz, baz” qeyd olunduğu kimi “sildirim” mənasındadır. «Mengi» - «buzlaq», «daim qar olan sildirim» deməkdir.

Bərkli - Talin bölgəsi ərazisində dağ adı. monqol dilində “böرك” - “parçalanmış daşlı yüksəklik” sözündən yaranmışdır. Başqa izahı da ehtimal olunur.

Bozburun - Tarixi İrəvan qəzasında dağ adı. Suxurların boz rəngə çalması və “burun” sözlərindən yaranmışdır. Yəni “Burun formalı dağ çıxıntısı”. Belə çıxıntılarla əlaqədar Azərbaycanda bir sıra toponimlər yaranmışdır (Abşeronda - Ağburun, Siyəzən bölgəsində Qızılburun, Beyləqan bölgəsində Daşburun və b.).

Böyük Aqdağ - Tarixi Göycə bölgəsində Qelam (ərməni-hayca Qeğam) dağ tırəsinin zirvələrindən birinin adı. 1930-cu illərdə “Ərmənistan SSR” hökumətinin fərmanı əsasında “Spitak-sar” (ərmənicə-hayca tərcüməsidir) adlandırılmışdır.

Böyük Buğutlu - Tarixi İrəvan qəzasında Pəmbək dağ silsiləsinin bir zirvəsinin adı. “Buğut” qədim türk dillərində “erkək geyik” (maral) mənasındadır. Dağın belə adlanması onun qoynunda yaşayan marallarla bağlıdır.

Buğatəpə - Şirak dağlarında zirvə adı. 1930-cu illərdə ərməni-hay hökumətinin fərmanı ilə dağ “Sulasar” adlandırılmışdır. Buğatəpə göründüyü kimi türk mənşəli oronimdir. Dağda, keçmişdə buğa maralm olmasıyla əlaqədardır.

Buğdatəpə - Tarixi Aleksandropol qəzası ərazisində dağ adı. Göycə bölgəsində Qelam (Qeğam) dağ belində zirvədir.

1728-ci ilə aid mənbədə “Buğda təpə” kimi qeyd olunmuşdur. Azərbaycanın Gədəbəy bölgəsində yerləşən Buğdadağ - Su toponimi ilə eyni mənalıdır.

Vəlidədağ - Tarixi İrəvan qəzasında dağ adı. Oronimin ərəb mənşəli olması ehtiial olunur. “Veli” (Vali) - “hakim” deməkdir. Azərbaycanın Yardımlı bölgəsində Vəlidədağ və Şerur bölgəsindəki Vəlidədağ adları ilə mənaca eynidir.

Qarabəkir - Tarixi İrəvan qəzası ərazisində dağ adı. Vulkan mənşəli dağ suxurlarının rəngini ifadə edən “qara” və türk dillərində “bukur” - “qozbel” sözlərindən yaranmışdır. Azərbaycanın Şamaxı bölgəsində Cəngi meşəsində və qonşuluğunda Qəleybuquqrad dağının (və qala xarabalıqlarının) adı ilə eynidir.

Qaraburun - Tarixi İrəvan qəzasında dağ adı. Dağın burun formasında - irəliyə doğru çıxıntısına görə belə adlanır.

Qaradaş - Tarixi Sürməli qəzasında dağ adı. Ehtimal ki, hündürlüyünə görə belə adlanır (Abşeronda Qaradağla eyni mənalıdır). Böyük daş, hündür dağ.

Qaradığa - Tarixi Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi “Ərmənistan”ın Qafan rayonunda) kənd adı. Əslində, bu toponim “Qaradığə”dən, türk dillərində “qara” və “tigey” - “meşəsiz təpə” ifadəsindən götürülmüşdür.

Qaraltəpə - Tarixi Aleksandropol qəzasında dağ adı. Əslində bu dağ “Qara yal” olmalıdır, rəng bildirən “qara yal” mənasındadır.

Qarataq - Oktemberyan və Talin rayonlarının sərhədlərində dağ adı. Qaradağ oroniminin qədim tələffüz formasıdır.

Qaratəpə - Tarixi Novo-Bayazid qəzasında dağ adı. “Böyük, yaxud hündür təpə” mənasındadır.

Qaraxaç - Tarixi Aleksandropol qəzasında dağ adı. Burada, üstündə xaç formasında rəsm olan daş adındandır. Qafqaz Albaniyasında (eləcə də Qərbi Azərbaycanda) xristianlıq yayılan dövrde iri daşların üstündə xaç (TÜRK dillərində “xoruq, qoruq - Tanrı qorusun” mənasındadır) şəkli çəkilir, sonralar bu yerlər pire - ziyyərət yerinə, ocaqlara çevrilirdi (belə bir xaç rəsmi olan daşlı bulaq Yuxarı (dağlıq) Qarabağda Xocalı bölgəsində Canhəsən kəndində, Darılı adlı əkin-biçin sahəsinin məşəliyində indi də mövcudur. Bu barədə yuxarıda yazımişq).

Xankəndi yaxınlığında Uraxaç (əslində Uluxaç adının ərməni-hayca tələffüzüdür) və qədim Xaçın qalasına da (1223-cü ildə monqol işgalçları dağıtmışlar) şamil etmək olar.

Qaraxaç - Tarixi Aleksandropol qəzası ərazisində yaylaq - yurd adı. Burada sitayış edilən qara rəngli, üstündə xaç rəsmi olan daşın adından götürülmüşdür.

Qarniyarıq - Tarixi Novobayazid qəzası ərazisində dağ adı. Pəmbək dağ silsiləsinin zirvələrində birinin adı. Vulkan mənşəli bu dağın krateri yarıq olduğundan belə adlanmışdır. 17-ci yüzillikdə Güney Azərbaycan ərazisinin Salmas əyalətində Qarniyarıq qala adı ilə mənaca eynidir. Eyniadlı dağ Eçmiadzin və Sürməli qəzalarında da olmuşdur.

Qaşataq - Tarixi Göyçə bölgəsində dağ zirvəsinin adı. Türk dillərində “qaş” (“dağın qaşı”) və “Taq” - “dağ” sözlərində yanmışdır.

Qızılburun - 1590-cı ildə Rəvan əyalətinin ərazisində dağ adı qeydə alınmışdır. Dağda buruna oxşar çıxıntı ilə əlaqədar dağa belə ad verilmişdir.

Bu dağın adı 18-ci yüzillikdə ərməni-hay dilli mənbələrdə də çəkilir.

Qızıl qaya - Tarixi Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında (indi “Ərmənistən”in Krasnoselsk bölgəsində) qışlaq adı. Qayanın rəngilə əlaqədardır.

Qızılıziyərət - Tarixi Eçmiadzin qəzası ərazisində iki dağ adı. Onlardan biri Ağaman silsiləsindəki zirvə vulkan mənşəlidir. “Ərmənistən SSR” hökumətinin fərmanı əsasında dağ “Tirinqatər” adlandırılmışdır.

Qızıllar - Tarixi Sürməli qəzasında dağ adı. Əslində Qızıllar 19-cu yüzilliyin əvvəllərində Naxçıvan və İrəvan xanlıqlarında yaşamış Qızılli türk tayfasının adından götürülmüşdür. Qızılli tayfası bu dağı özünə yaylaq yurdu seçmişdir.

Qızılcaq - Tarixi Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi “Ərmənistən”in Sisyan rayonunda) dağ adı. Dağ məşələrində qızılcaq (zoğal) ağaclarının bolluğu nəticəsində dağa da belə ad verilmişdir. (“Kitabi - Dədə Qorqud” dastanında zoğal sözü “qızılcaq” sözü ilə işlənmişdir).

Qırxtəpə - Tarixi Aleksandropol qəzasında dağ adı. Qədim türk dillərində “kirka” - “bərk suxurlu yüksəklik” mənasındadır.

Qısır dağ - Tarixi Novobayazid qəzasında dağ adı. Meşəsiz, seyrək bitki örtüyü olan dağ mənasındadır. Eyniadlı dağ tarixi Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi “Ərmənistən”in Sisyan bölgəsində) dağ adı. Ərməni-haylar onun adını dəyişərək Amupsar adlandırmışlar.

Qoqaran - Tarixi Aleksandropol qəzasında Şirak dağında zirvə adı. Oronimin etimologiyası qədim türk Quqar (Qoqar) tayfasının adını əks etdirir.

Qomaran - Tarixi Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi “Ərmənistən”in Qafan rayonunda) dağ adı. Oronim; “qol” (“kom”, “kum”, “qum”) və “ərən” komponentlərindən yaranmışdır. 19-cu yüzillikdə Qars əyalətində; Aqt-Kom, Vayz-Kom, Bayram-Kom, Aqit-Kom, Ağ-Kom, Dağıstan əyalətində; Xəzər-Kom, Borçalı qəzasında; Qara-Kom, İrəvan quberniyasının Sürməli qəzasında; Qurukom, Bakı quberniyasının Cavad qəzasında Gorus-Qum kənd adında və digər toponimlərdə bu söz iştirak edir.

Aran adında türk tayfası da olmuşdur.

Beləliklə, Qomaran “qışlak vadisi, yeri” mənasını verir.

Türkmənçay müqaviləsindən sonra Qarabağ köçürülmüş ərməni-haylar yerləşdirildikləri ərazini Avetarans - indiki Aranzəmin, Tovuz bölgəsində Aran kəndi və Arandağ dağ adı məlumdur.

Qotuz - Tarixi İrəvan qəzasında dağ adı. Türk mənşəli oronimdir; “qut”, “kut” (mənəsi - “möhkəmləndirilmiş yer”) şəklində Qərbi Azərbaycanın (“Ərmənistən”in) ərazisində bir sıra toponimlərdə işlənmişdir. Oronimin “uz” komponenti müxtəlif məna daşıyır. (Azərbaycanda Maqovuz, Çiraquz, Şatarız, Yuxarı (dağlıq) Qarabağda Avdur kəndinin yaxınlığında Buquz qalasının adı və s.). Bəzi etnonimlərdə qədim türk mənşəli “uz” tayfasının adını əks etdirir (Maqov+uz, Çiraq+uz və s.). 19-cu yüzilliyin əvvəllərində Zəngəzurun Sisyan mahalında azər türklərindən ibarət Uz kəndinin adı məlumdur.

Qotuz oronimində “Uz” sözü türk dillərində “dərə” mənasındadır.

Qoçbaş - Tarixi Sürməli qəzasında dağ adı. Başında qoç (vəhşi erkək qoyun, keçi) yaşayan dağ mənasındadır. Azərbaycanın Yuxarı (dağlıq) Qarabağında Qoç-bək ("bək" - "təpə" mənasında), Kəlbəcər bölgəsində Qoçdağ adları məna etibarilə eynidir.

Qoşa bulaq - Tarixi Novobayazid qəzasında dağ adı. Dağa iki - qoşa bulağın mövcudluğu onu belə adlandırmışa səbəb olmuşdur.

Qundaq - Tarixi Rəvan əyalətinin Zebil nayihəsində yerləşən Qundaq yaylaq adı 1590-cı ildə qeydə alınmışdır. Passiv etnooronimdir. Yaylaq yurdu dağın adı ilə adlanmışdır. Dağın adı isə Azərbaycan xalqının etnogenetisinin formallaşmasında iştirak edən hun tayfasının adılə bağlıdır (Hundağ).

Dandar - Noyemberyan (keçmiş Barana) bölgəsində Cücevan kəndinin cənub-qərbində dağ zirvəsinin adı. Qədim türk tayfası Dandar (Dondar)m adını əks etdirir.

Qars əyalətinin ərazisində də eyni adlı dağ vardır.

Dəvəboynu - Tarixi İrəvan qəzasında dağ adı. Dəvenin boyuna oxşarlığıma görə belə ad verilmişdir.

Dəvəgözü - Tarixi İrəvan qəzasında Qelam (Qeğam) dağ tırəsində qərbə doğru uzanan bir dağ belinin adı. 1930-cu ildə "Ərmənistən SSR" hökumətinin fərmanı ilə "Uxtupar" adlandırılmışdır.

Dəlidağ - Tarixi Novobayazid qəzasında dağ adı. Azərbaycan və "Ərmənistən"da (Tarixi Qərbi Azərbaycanda) mövcud 10 Dəlidağ oronimindən biridir. Dəlidağ - yaylaq yurd yerləridir. Gözlənilmədən havanın tutulması, dəyişməsi (dolu, yağış, qar yağması) ilə əlaqədar bəzi dağlara zarafatla xalq arasında verilən ad.

Dəmirli dağ - Zəngəzur dağ tırəsində bir zirvənin adı. 1930-cu ildə ərməni-hay dilinə tərcümə olunaraq dövlət fərmanı ilə onu "Katasar" adlandırmışlar.

Eranos - Tarixi İrəvan qəzasında dağ adı. Qədim türk Aran tayfasının adından götürülmüşdür. Eranos adlı etnonimlər İrəvan xanlığının Karbibasar mahalında da qeydə alınmışdır.

Ziyarət - Tarixi Eçmiadzin qəzasında dağ adı. Eyniadlı dağ Novobayazid və Aleksandropol qəzalarında da vardi.

İlandağ - Tarixi Aleksandropol qəzasında dağ adı. Arealı genişdir; Axalkələk qəzasında, Bakı quberniyasında (Cavad qəza-

sında), Naxçıvan qəzasında yerləşən İlandağ adları etimoloji cəhətdən eyni mənalıdır. İlə qədim Alan türk tayfa adının təhrif formasıdır.

Şimali Qafqazda yaşayan qaraçaylar, bolqarlar özlərini "alan" adlandırlırlar.

İldirimtutan - Tarixi Novobayazid qəzasında dağ adı. Etimologiyası şəffaf oronimdir, şərhə ehtiyac yoxdur.

Yağlı - Qars əyalətinin Ərdahan dairəsində dağ adı. 19-cu yüzillikdə Dağıstan ərazisində Yağlı - Güney (dağ adı), Azərbaycanın Şamaxı qəzasında Yağlı təpə (dağ adı), Kutaisi quberniyasında (Şaporan qəzasında) Yağlı təpə (dağ adı), Qarabağda Yağlavənd (kənd adı), onun Kərkicahən kəndi yaxınlığında Yağlı təpə (təpə adı) və s. və i.a. oronimləri və toponimləri mənaca eynidir.

Ehtimal ki, bəzi toponimlərdə "yağ" sözü mal-qaranın südünün çox yağlı olmasını təmin edən otlaq mənasında işlənir.

Yasaul - Tarixi Aleksandropol qəzasında dağ adı. Türk dil-lərində "yas" ("yastan") - "dağ döşündə yasti yer" və "ul" - "yükseklik", "dağ" sözlərindən yaranmışdır. Abşeronda Yasamal "dağ döşündə yerləşən, çox geniş olmayan az maili sahə" toponimi ilə mənşəcə eynidir.

Katax - Tarixi Sürməli qəzasında dağ adı. Miladın əvvəllərində başlayaraq Azərbaycan və "Ərmənistən" (Tarixi Qərbi Azərbaycan) ərazilərində Katak, Katuk formalarında toponimlər geniş yayılmışdır. 7-ci yüzilliye aid bir mənbədə Albaniyanın Arsak əyalətində bir mahal Tuç-Katak kimi qeyd olunur (Kür çayınm sol sahili - Xaçm və Qarqar çay hövzəsini əhatə edirdi).

17-ci yüzillikdə bu toponim Yuxarı (dağlıq) Qarabağda Kötüklü kəndinin adında qalmışdır. 5-ci yüzillikdə Zəngiçay axan bir əyalətin adı Katak (ərməni-hayca Katayk) məlumdur. Katak Zəngibasar mahalın əvvəlki adıdır. Katak etnooronimdir. Adını daşıdığı türk mənşəli tayfa Deşti-Qıpçaq çöllərində yaşamış peçeneqlərin bir tayfasıdır (Tun-Katay). Qazaxlarda, özbəklərde, başqırdılarda, qırğızlarda, qaraqalpaqlarda - Kataq, Katak tayfları ilə peçeneqlərin Katak tayfası eyni mənşəlidir.

Kəpəs - Tarixi Zəngəzur qəzasında dağ adı. Azərbaycanın Gəncə bölgəsindəki Kəpəz dağ adı ilə mənaca eynidir. "Kəp" sözü türk dillərində "pilləli qayalı dağ" deməkdir.

Kirkibaş - Tarixi Novobayazid qəzasında dağ adı. Türk dillərində "Kırka" - "bərk suxurlu yüksəklik" və "baş" sözündən yaranmışdır.

Göyçəli - Tarixi Aleksandropol qəzasında dağ adı. Etimologiyası şəffaf oronimdir, şərhə ehtiyac yoxdur.

Maraldağ - Tarixi Novobayazid qəzasında Göyçə gölünün cənub hövzəsində dağ adı. Dağda maral olduğundan belə adlandırılmışdır.

Mığrı - Tarixi Zəngəzur qəzasında (indi "Örmənistan"ın Sisyan rayonunda) dağ adı. 19-cu yüzillikdə Kutaisi quberniyasının Siqnax qəzasında Miqariya dağı, Dağıstan əyalətinin Samur dairəsində Miqir-Ağ kəndi, Borçalı qəzasında Miqarlı kəndi, Zaqatala dairəsində Mikirli çayı, Zəngəzur qəzasında Böyük Miqri və Kiçik Miqri kəndlərin adları ilə eyni mena daşıyır. Türk dillərində "miquer, mukir, muxor" - "yarğan, uçurum" mənasındadır. Başqa bir izaha görə "çoxsayılı qobu, yarganlı yer" - bu fikrin müəllifi Murzayev, paradoks da olsa deyilən açımlara - "heç yerə tökülməyən, daim axmayan çay" ifadəsini əlavə edir.

Pirdağ - Tarixi Şərur-Dərəleyəz qəzasında dağ adı. Müqəddəs yer, ocaq (pir) olan dağ. Novobayazid qəzasında eyniadlı dağ vardır.

Sarıbaba - Tarixi Zəngəzur qəzasında dağ adı. Burada mövjud müqəddəs yer (ocaq) Sarıbaba pirinin admdan götürülmüşdür. Sarıbaba dağ adı Azərbaycanın Şuşa bölgəsində də vardır.

Sarıqaya - Tarixi Aleksandropol qəzasında dağ adı. Spesifik oronimdir. Eyni mənşəli dağ və kənd adları Novobayazidin Şirakel ərazilərində də vardır.

Taksar - Tarixi Zəngəzur qəzasında (indi "Örmənistan"ın Sisyan rayonunda) dağ adı. Əslində, Taq-hasar. Türk dillərində "Taq" - "dağ" və hasar (ərəbcə) - "qalaça", "tsiklopik tikinti" "hörük daşı" sözlərindən yaranmışdır.

Taya qaya - Tarixi Novobayazid qəzasında dağ adı. "Ot tayaşı" formalı qaya sözlərindən ibarətdir.

Təkə dondurən - Tarixi Şərur - Dərəleyəz qəzasında dağ adı. Şəffaf türk mənşəli oronimdir.

Topdağ - Tarixi İrəvan qəzasında dağ adı. "Top" iki mənada işlənir, dağın, təpənin yumruvari formasını, həm də ağacların topa halda yerləşməsini göstərir. Bir ərəb mənbəyində Babəkin son döyüsdən sonra Top adlı meşədə daldalandığı qeyd olunur. 19-cu yüzillikdə Naxçıvanda Top, Qax bölgəsində Top-Görüş ("topa kövrüş ağacliği"), Oğuz bölgəsində Top, İsləməlli bölgəsində Topçu və b. adlarla mənşəə eynidir. Topdağ oronimində Top sözü məhz dağın yumru, girdə formada olmasını göstərir.

Heydər bəy - Borçalı qəzasında (indi "Örmənistan"da) dağ adı. Oronimin əvvəlinə "h" səsi əlavə olunmuş, əslində "aydar" - "kəkil", "başın ortasında (təpəsində) tük topası" ifadəsindən götürülmüşdür.

Cənubi Azərbaycanda Heydər baba dağının adı da "aydar" - "kəkil" sözündəndir. Qazaxstanda Aydarlı təpəsi - oronimi də bu mənşəlidir. Qazax və Gədəbəy bölgələrinin dəndəki Kəkildağ və Şamaxı bölgəsindəki Kəkilməhər toponimləri də mənaca eynilik təşkil edir.

Çaldaq - Tarixi İrəvan qəzasında dağ adı. Dağ suxurlarının bozumtul rəngə çaldığı səbəbdən dağı belə adlandırmışlar. Azərbaycan ərazisində Çaldaş (Gədəbəy bölgəsi), Çaldag (Tovuz bölgəsi), Çalburun, Çalbayır (Kəlbəcər bölgəsi) da bu səpgidəndir. "Çal" sözü oronimlərin sonunda yazıldıqda məzmun dəyişir. Bu halda, "çal" sözü türk dillərində "kiçik dağ, təpə" mənasındadır (Xanlar bölgəsində - Molla çal, Qazax bölgəsində - Ağ Molla çal, Qax bölgəsində Vəzirçal və s.).

Çaldaş - Tarixi Novobayazid qəzasında dağ adı. "Bozumtul rəngli qaya" mənasındadır.

Çardaş - Tarixi İrəvan qəzasında dağ adı. Türk dillərində "çar" - "dərə", "sildirilmiş sahil", "yarğanlı dərə" və daş (qaya) sözlərindən yaranmışdır.

Çinqılıdağ - Novobayazid qəzasında dağ adı. Türk dillərində "çinqıl" (Azərbaycan türkcəsində "çinqıl") dağın lava mənşəli daşlıq ərazisi, "daş qırıntıları" sözündəndir. 19-cu yüzillikdə Borçalı qəzasında Çinqılıdağ, Naxçıvan qəzasında Cindağ, Cindaşı,

Çindərəsi, Qars əyalətinin Ərdahan dairəsində Cindağ və Cinqaya, Azərbaycanın Zaqatala bölgəsində Cintaxta dağ adları eyni mənalıdır.

Şarukar - Tarixi Zəngəzur qəzasında dağ adı. Mənbədə Şarkar yazılır. Qazax qəzasındaki Şarukar dağ adı ilə eyni mənalıdır. Türk dillərində “şar” və “qar” sözlərindən yaranmışdır.

Bakı qəzasında Şaravaiz dağ, Şamaxı qəzasında Şaradlı, Şimali Qafqazda Nalçik dairəsində Şari-tau coğrafi adlarla səsləşir.

Şarukarın etimoloji mənası “sildirilmiş (alınmaz) qaya”dır.

Şahdağ - Tarixi Novobayazid qəzasında dağ adı. 19-cu yüzillikdə C.Qafqazda 6 Şahdaq var idi. Fars dilində “şəx” - “nə-həng qaya”, “dağ beli”, “bərk suxur” və “dağ” sözlərindən ibarətdir. Azərbaycanın şimal-şərqində Şahdağ və Naxçıvanda Şahtaxtı dağ adları eyni mənalıdır.

Sirvan - 1590-ci ildə keçmiş Rəvan əyalətində Ələyəz dağında yaylaq adı. Akademik Budaq Budaqov və tarixçi alim Q.Qeybullayevin fikrinə görə, Türkiyə və “Ərmənistən” ərazilərində Şirvan toponimləri m.ö. 7-ci yüzillikdə sakların tərkibində Orta Asiyadan gelmiş türk mənşəli Şirvan tayfasının adını bildirir. Əski runi abidələrində (Türk) Sir kimi qeyd olunmuş tayfanın (belə bir fikir də var ki, Sir-Dərya çayının adında qalmışdır) adı ilə Şirvan etnonimi eyni mənşəlidir.

HİDRONİMLƏR

Bazarçay - Tarixi Zəngəzur qəzasında çay adı. Sularını Sisyan dağlarından götürür, Bərgüşad çayla qovuşur. Hidronim qədim Bazar türk tayfasının adını daşıyır.

19-cu yüzillikdə Lənkəran qəzasında qeydə alınmış Bazarçay hidronimi ilə eyni mənalıdır.

Bakugöl - Tarixi Eçmiadzin qəzasında Alagöz dağında 3200 m hündürlükdə göl adı. Bakı Ələyəz dağının zirvələrindən birinin adıdır. “Baku” qədim türk dillərinin birində “təpə”, “baqu” isə “cərgə, sira təpələr” və azər türkçəsində “göl” sözlərindən yaranmışdır. “Təpəlik yerde göl” deməkdir.

1930-cu illerdə “Ərmənistən SSR” hökumətinin fərmanı ilə ərməni-hay dilinə tərcümə olunaraq “Baqu - Liç” (“göl”) adlandırılmışdır.

936-ci ilin ərəb mənbəyində adı çəkilən Bakı, “Baku” şəhərinin adı ilə mənaca eynidir. Əslində Bakı (Baki, Baq...) tayfa adıdır. Arealı genişdir. Ərməni-hay müəllifi Efrikyan yazır ki, Alban çarı Vaqaqan (III Vaqaqan - müəllif) 500-cü ildə Bakını öz qızı Varsenikə bağışlamışdır.

Qanlı göl - Tarixi Novobayazid qəzasının ərazisində göl adı. Etimologiyası göldə bədbəxt hadisələrin baş verməsilə izah olunur.

Qaragöl - Tarixi Eçmiadzin və Sürməli qəzalarında göl adı. 1728-ci ilə aid mənbədə Sürməli ərazisindəki göl Qaragöl Arslan kimi göstərilir. Eyni adlı göl Ələyəz dağının cənub yamacında yerləşir. Ərməni-hay müəllifləri “qara” rəng sözünü “kar” (“daş”) sözü ilə əvəz etmişlər.

Qaranlıq - Tarixi Aleksandropol qəzasında çay adı. Burada eyni adlı kənd də var idi. Qaranlıq kəndindən Quzey Azərbaycana - Qarabağ bölgəsinə köçmüş əhalinin bir qismi (19-cu yüzillik) məskunlaşdıqları yere Qaranlıq adı vermişlər. Türk dillərində «az sulu çay» və ya «gölməçə» deməkdir.

Qarasu - Ararat vadisində çay adı. Ərməni-hay müəllifləri onun adını öz dillərinə hərfi tərcümə edərək “Sevcur” adlandırımlılar.

Qaraçoban - Tarixi Aleksandropol qəzasında çay adı. Naxçıvan MR Şərur bölgəsinə Künnüt adlı kənd yaxılığında “Qara Çoban” düzünün adı ilə etimoloji baxımdan eyni məna daşıyır.

Qarnıçay - Tarixi İrəvan qəzasında çay adı. Qarnı adında sözügedən ərazidə xeyli kənd, qala, yaşayış məskənləri, mahal adları mövcuddur. Bu toponim Qərbi Azərbaycanda en qədim adlardan biridir. İlk dəfə onun adı 5-ci yüzillikdə ərməni-hay dilli mənbələrdə çəkilir (F.Buzand). Hidronim türk mənşəlidir və onun arealı genişdir. Belə ki, 19-cu yüzillikdə Şimali Qafqazda Maykop ərazisində Qarna, Dağıstan əyalətinin Kaytaq - Tabasaran dairəsində Qarınçay və b. mənaca eynidir. Keçmiş Yelizavetopol (Gəncə) guberniyasında Qarna-Ker, tarixi Sisian mahalında 1728-

ci ildə "Hayiyeyi-herni" (təhrifdir), əslində Qarni və Qarnix qeydə alınmışdır. 18-19-cu yüzilliklərdə Yuxarı (dağlıq) Qarabağda Hernə-Gerek, Sürməli qəzasında Karnix, Anadoluda Kari və s. toponimlər bu səpgidən sayılır. Qədim türk bulqar dilində «kar» - «şəhər», «qala» sözündəndir.

Qızıl çay - Tarixi İrəvan qəzasında çay adı. Şəffaf hidronimdir.

Qırxbulaq - Tarixi İrəvan xanlığında bulaq adı. Mahal və eyniadlı kənd bu ərazidə yerləşən Qırxbulağın adından götürülmüşdür. Bu hidronimi ərməni-hay müəllifləri "Xotatsaaxpyur" adlandırmışlar. 1940-ci ildə kəndin də adını dəyişib ərməni-hayca Aqunk qoymuşlar.

Vaxtile İrəvan qalasına su təminatı, bu gur sulu bulaqlardan axıdıldırdı.

Qoturbulaq - Tarixi Tiflis quberniyasının Borçalı qəzasında (indi "Ərmənistan"ın Stepanavan rayonunda) bulaq adı. O Yerleşdiyi ərazidəki kənd də eyni adı daşıyır. 1935-ci ildə ərməni-hay hökumətinin fərمانı əsasında "Qatnaxpyur" (yəni "Süd bulağı") adlandırmışlar (məlumatla görə qoturluq xəstəliyini müalicə etmək üçün istifadə olunan mineral sulu bulaqdır).

Daşlı göl - Tarixi Novobayazid qəzasında Ələyəz dağında 3250 m hündürlükdə göl adı. Daşlı-qayalı dərədə yerləşdiyinə görə belə adlanmışdır. 1930-cu ildə ərməni-hay dilinə tərcümə olunaraq "Kariiliç" sözü ilə əvəz olunmuşdur.

Dəvə gözü - Qelam dağ tərəfindən axan çayın adı. 1930-cu ildə "Ərmənistan SSR" hökumətinin fərmanı ilə "Uxtuakunk" adlandırılmışdır.

Dəli çay - Tarixi Eçmiadzin qəzasında çay adı. Başlanğıcım Ələyəz dağlarının ətəklərindən götürür. Ərməni-hay müəllifləri onu "Qexarot" adlandırmışlar.

Dəmirli bulaq - Tarixi Eçmiadzin qəzasında bulaq adı.

Eynur bulağı - Tarixi İrəvan əyalətində yaylaq adı. Səlcuq oğuzlarının Eynur tayfasının yaylaq yurdu olduğundan yaylağa da, buradakı bulağı da həmin tayfanın adı verilmişdir.

Zəngi - Tarixi Eçmiadzin, Novobayazid və İrəvan qəzalərindən axan çay adı. Göyçə gölündən başlanğıc götürüb sularını

Araz çayına gətirir. Çayın 2-ci adı Razdan (ərməni-hayca "Hrazdan") formasında 5-ci yüzillikdən məlumdur (M.Xorenatsi).

Karbi - Tarixi Aleksandropol qəzasında çay adı. Sularını Pəmbək dağlarından götürür və eyni adlı çaya töküür. Hidronim adını Karbi qalasının adından götürmüşdür.

Kərkər - Bayk (keçmiş Soylan) bölgəsindən axan Araz çayının qollarından birinin adıdır. Qədim və çox yayılmış türk tayfasının adını yaşadır. Qarqarın təhrifidir. 1930-cu ildə Şura hökuməti dövründə fərmanla çayın adı ərməni-hay dilində Erer adlanılmışdır. Qarqar adlı çay Yuxarı (dağlıq) Qarabağda da mövcuddur.

Göyçə - Tarixi İrəvan xanlığının ərazisində göl adı. "Kitabi - Dədə Qorqud" dastanında o "Kökçə tenqiz", Əmir Teymurun dövründə "Kökçə Tengiz", Həmdullah Qəzvinin əsərində (14-cü yüzillik) "Qekçə Tengiz" və s. və i.a. adlanmışdır.

Gölün bu adı suyunun açıq havada göy (mavi) rəngə çalması ilə izah olunur. (Quzey Azərbaycandakı Göy göl kimi). Ərməni-hay dilində gölün adı 5-ci yüzillikdə "Qelam dənizi" kimi işlənir (M.Xorenatsi). Ərmənilər-haylar bu gölə "Qeqam dənizi", "Qelam gölü" de demişlər. 17-ci yüzilliyin əvvəllerinə aid başqa bir ərməni-hay dilli mənbədə Göyçə mahalı "Göl olan" adlandırılmışdır. Orta yüzilliklərin ərməni-hay müəllifləri gölü "Qekarkuni gölü", "Göyçə" mahalını isə "Qeqam ölkəsi" adlandırırlar. Gürcü mənbələrində Göyçə gölü və mahalı üçün işlədilən Kelakuni, əslində eyni adın müxtəlif tələffüz formalarıdır. Mənşə etibarilə qədim türk hidronim sözü qol (göl) sözündən yaranmışdır. M.ö. 8-7-ci yüzilliklərdə urartular Göyçə mahalını Kelakuni şəklində işləmişlər.

Gölün ərməni-hay dilində "Sevan" adlandırılmasında orta yüzilliklərə aiddir (ətraflı Göyçə mahalı haqqında məlumatda verilmişdir). Qısaca onu da qeyd edək ki, ərmənilər-haylar sonra gölün içərisindəki adada olan Qaravəng məbədinin adını öz dillərinə tərcümə edərək "Sevvang" adlandırılmışlar.

Sərdarbulaq - Tarixi Sürməli qəzasında bulaq adı. Hidronim şəxs adı ilə bağlıdır.

Toxmaxan - göl - Tarixi İrəvan qəzası ərazisində göl adı. Hidronim şəxs adı ilə bağlıdır.

Çamxal - Tarixi Aleksandropol qəzasında çay adı. 19-cu yüzillikdə Qars əyalətinin Ərdahan dərəsində Yalaguz - Çam dağının adında yazılın çam metateza nəticəsində - "Şam ağacı" sözü ilə eyni mənalıdır.

Şirinsu - Ələzçay ilə Dəli çaym qovuşduğu yerde hündürlüyü nə az, nə çox - 150 m olan şəlalə adı. Əslində Şirən - Su adlanır, yəni ucadan şırıldaya-şırıldaya təbiətin bülür sükutunu, fəzanı yara-yara tökülen su.

Şura hökuməti dövründə - 1934-cü ildə "Ərmənistən SSR" hökumətinin fərmanı əsasında bu heyrət doğuran türk şəlaləsi Kaxsacur (əslində "Kaxtsuracur" - hərfi tərcümədir) adlandırılmışdır.

Şorgöl - Tarixi Sürməli qəzasında göl adı. Etimologiyası şəffafdır (duzlu göl).

Şorsu - Tarixi İrəvan qəzasında göl adı. Etimologiyası şəfəf hidronimdir ("suyu duzlu olan").

NƏTİCƏ. *Yuxarı (dağlıq) Qarabağın və tarixi Qərbi Azərbaycanın (indiki "Ərmənistən") ərazisində mövcud toponimlərin lügətindən, fondundan bəhs edən bu nümunəvi bölmələrdən də yeganə və inkarolunmaz bir həqiqət üzə çıxır ki, məladdan da xeyli öncə bu torpaqlarda yalmız qədim türk mənşəli tayflar, boyalar yaşmış və məskunlaşmışları bölgələrin toponimlərində silinməz izlər qoymuşlar. Bu coğrafi adlar ulu ecdadlarımızın səsi-sorağı, tarixi ünvanıdır.*

Tədqiqatımın yekunları əsasında ümumi toponimlərin bir qismini əhatə edən tərtib etdiyim lügətlərdə əksini tapmış mahal, yaşayış məskəni, dağ, göl, çay adları - toponimlərdən də aydın olur ki, indiki "Ərmənistən" ərazisində erməni-hay dili bazasında yaranmış coğrafi adlar cüzi saydadır və onların da əksəriyyətini son yüzilliklərə (19-cu yüzilliklərdən bəri) aid etmək olar. Buradan bir daha o nəticəyə gəlmək olur ki, lap əski dövrlərdən başlayaraq bu torpaqların ilkən və əzəli sahibləri - aborigen tayfları, boyaları, nəsilləri ancaq və ancaq türk mənşəli olmuşdur.

Genetik cəhətdən bir soykök üzərində təşəkkül tapmış və inkişaf etmiş dil, inam, adət-ənənə eyniliyi, etnomənəvi və məkan vahidliyi onları - gələcək azər türklərini ümumi bir məxrəcə - konsolidasiyaya qovuşdurmuş, avtoxton xalq kimi formalasdırılmış və yetkinləşdirmişdir.

Təkrar da olsa qeyd edim ki, söyügedən bölgələrin ilkin və əzəli sahibləri çağdaş Azərbaycan xalqının tərkib hissəsini təşkil edir. Odur ki, Azərbaycan xalqının haqqı olan torpaqların əsil, həqiqi tarixinin indiyə qədər elmi və dərindən tədqiq olunub yazılmaması, mövcud nailiyyətlərimizin isə zəif təbliği ucbatından beynəlxalq səviyyədə özünəməxsusluğumuzu, etnomənəvi dəyərlərimizin layiqince üzə çıxarılmaması dərin təəssüf hissi oyadır.

Buna görədir ki, xalqımızın etnik tarixinin obyektiv siması bu gün də öz layiq olduğu yeri tapmamışdır. Bir sıra aparıcı alimlərimizin (tədqiqatçılarımız) antik dövrdən başlayaraq xalqımızın mənşəyi, deyilən zaman kəsiyində özlərini qüdrətli dövlət qurumları kimi göstərmiş; Mana (Manna), Mada (Maday, Midiya), Atropatena və Alban dövlətlərinin türk inənşəli etnoslarının siyasi dövlət qurumları olduğundan - real tarixi görə bilməmiş, Azərbaycan və "Ərmənistən" torpaqlarında türk mənşəli tayfların, boyaların, nəsillərin, sülalələrin zaman və məkan vahidliyini müəyyən edə bilməmişlər. Zaman-zaman xalqımıza rusların və erməni-hayların bizim tariximizə dair qərəzli mülahizələr dolu kitablarından, "əsərlər"indən gətirilmiş fikirlərə uyğun mülahizələr təqdim olunurdu.

Müstəqil təhlili türk düşüncəsinin mehsulu ortaya gəlmirdi. Şablon, məlum mühafizəkar təfəkkür üstün mövqeyə malik idi.

Təəssüflə qeyd edirəm ki, xalqımızın qədim və erkən orta yüzilliklərə aid etnik tarixindən bəhs edən tədqiqat əsəri indiyə qədər yoxdur.

Xalqımızın mənşəyi, tarixi həqiqətləri əks edirən milli konsepsiyanın yaranması, şübhəsiz ki, müsbət haldır. Çağdaş türk düşüncəli alimlərimizin (B.Budaqovun, M.İsmayılovun, Y.Yusifovun, Q.Qeybullayevin, S.Əliyarovun, Q.Hacıyevin, T.Məmmədovun, X.Xəlillinin, dilçi alimlərdən N.Xuduyevin, T.Hacıyevin, F.Cəlilovun, Qəzənfər Kazimovun, Ə.İsmayılovun) tədqiqat işləri

sayesində müəyyən edilmişdir ki, Azərbaycan ərazisində türk-mənşeli etnoslar aparıcı mövqeyə malik olmuşlar. Mənna, Mada və Alban dövlətləri məhz türkmənşeli tayflara mənsub siyasi qurumlar idi. Burada aydın görənir ki, xalqımızın etnomənəvi tarixində, dilində, mədəni irsində ardıcılılıq, ənənəvilik və varislik minilliklər boyu davam etmiş və bu gün də mövcuddur.

Azərbaycan ərazisində yaranmış toponimlər və şəxs adlarının açımı, onların türkmənşeli olmasını bir daha sübut edir. Son elmi araşdırmlardan məlum olur ki, Azərbaycan və "Ərmənistan" (tarixi Qərbi Azərbaycan) toponimləri qədim türkçədir.

Bələliklə, Azərbaycan və indiki "Ərmənistan" adlanan ərazilərdə Miladdan da xeyli önce, minilliklərdə türkmənşeli etnosların yaşaması, əkinçiliklə, maldarlıqla və digər təsərrüfat sahəsi ilə məşğul olması, öz türk adlarını - ünvanlarını etnonimlərdə ifadə etməsi faktı inkarolunmaz həqiqətdir və bu gerçəklilikləri daha dolğun üzə çıxarıb geniş təbliğ etmək üçün yeni vahid milli konsepsiya gündəmə getirilməlidir.

Son vaxtlar Azərbaycan məmələkətinin tarixi həqiqətlərini yaşıdan toponimlərin tədqiqinə, öyrənilməsinə və təbliğinə həsr olunmuş kitablar, elmi məqalələr içerisinde aqsaqqalımız, akademik Budaq Budaqov və xalq içinde geniş tanmış tarixçi alim Qiyasəddin Qeybullayevin "Ərmənistanda Azərbaycan mənşeli toponimlərin izahlı lüğəti" (1998-ci il) öz elmi çəkisi və dəyərilə diqqəti cəlb edir. Bu və bu mövzuya həsr olunmuş digər əsərləri, mənbələri diqqətən təhlil etdikdən sonra kitabımıda toxunduğum məsələ çərçivəsində Qarabağın və onunla genetik bağlı olan Qərbi Azərbaycanın (indiki "Ərmənistan"ı) toponimik lüğətindən nümunəvi parçasını və "Ərmənistan" SSR Ali Soveti Rəyasət Heyətinin fermanları əsasında (1920-1991-ci illərdə) dəyişdirilmiş azərtürk mənşeli toponimlərin bir qismini diqqətinizə çatdırmağı rəva bildim.

«Ərmənistan» SSR Ali Soveti Rəyasət heyətinin fermanları əsasında (1920-1991-ci illərdə) dəyişdirilmiş azər türk mənşeli toponimlərin siyahısından bir qismi

sıra №	əzəl adı	yeni verilmiş ad	yerləşdiyi bölgə	fermanın verilmə tarixi
1	Avdalağlı	Vağachen	Martuni	03.01.1935
2	Avdallar	Hatsavan	Abovyan	04.04.1946
3	Adamxan	Vardadzor	Martuni	03.07.1968
4	Ağa dərəsi	Qatnaxpyur	Abovyan	04.04.1946
5	Ağbulaq	Ağperek	Hoktemberyan	04.04.1946
6	Ağqala	Berdunk	Kamo (Qavar)	09.04.1991
7	Ağkilsə	Kraşen	Axuryan	07.12.1945
8	Ağkilsə	Germakavan	İcevan	09.04.1991
9	Ağcaqala	Tsaxkalanc	Eçmiadzin	25.01.1978
10	Ağcaqışlaq	Getaşen: sonra Qetazad	Artaşat	21.06.1948
11	Ağudi	Aquti	Sisyan	09.04.1941
12	Ayığrolu	Aknalıç	Eçmiadzin	25.01.1978
13	Almalı	Xudzorud	Əzizbəyov (sonra Vayk)	12.11.1946
14	Alagöz	Araqats	Talin	31.07.1950
15	Arazdəyen	Yerusx	Ararat	03.03.1968
16	Ayrım	Ptxavan	Noyemberyan	10.09.1991
17	Aşağı Ağdan	1. Morut, sonra 2. Haykaxpyur	İcevan	25.05.1967
18	Aşağı Qarabağlar	1. Çimənkənd, sonra 2. Urtatzor	Ararat	25.01.1978
19	Aşağı Qarkın	Arans	Eçmiadzin	25.01.1978
20	Aşağı Zeyvə	Hartaşen	Eçmiadzin	25.01.1978
21	Aşağı Xatınarxi	Qay	Eçmiadzin	25.01.1978
22	Babacan	Çanatağ	Vardenis	09.04.1991
23	Bahar	Artunk	Vardenis	09.04.1991
24	Bala Ayrım	Pokr Ayrım	Tumanyan	1991-ci ildən sonra
25	Bala kənd	Dovex	Noyemberyan	04.01.1938
26	Bazarçay	Qorayk	Sisyan	1991-ci ildən sonra

27	Bayandur	Vağadur	Gorus	07.05.1968
28	Baxçalar	Baqaran	Hoktemberyan	03.07.1968
29	Başkənd	Akunk	Abovyan	04.04.1946
30	Bəbirli	Vartaşen	Ani	03.02.1947
31	Beykənd	Mets Parni	Spitak	09.04.1991
32	Bozabdal	Bazum	Quqark	25.01.1978
33	Böyük Qarakilsə (şəhər)	Kirovakan (şəhər)	Axuryan	03.01.1935
34	Böyük Qaraqoyunlu	Əzizli, sonra Norabak	Vardenis	03.01.1935
35	Böyük Şəhriyar	Nalbandyan	Hoktemberyan	19.04.1946
36	Böyük Kəpənəkçi	Musaelyan	Axuryan	03.01.1999
37	Vaqudi	Vağadin	Sisyan	«-«
38	Qaradağılı	Meqaket	Artasat	21.07.1947
39	Qazançı	Meqrəşen	Artik	31.05.1946
40	Qalalı	Noraber	Ani	03.02.1947
41	Qaraqoyunlu	Ferik	Eçmiadzin	25.01.1978
42	Qarğabazar	Haykaşen	Ecmiadzin	25.05.1967
43	Qedirli	Lencanist	Ararat	03.07.1968
44	Qəmerli	Artasat	Artasat	04.09.1945
45	Qəmerli	Metsamor	Eçmiadzin	15.07.1946
46	Qızılıqç	Haric	Artik	31.05.1946
47	Qırxbulaq	Aunk	Vardenis	03.01.1935
48	Daşkənd	Hayrk	Vardenis	09.04.1991
49	Daşqala	Karaberd	Ani	03.02.1947
50	Dədəli	Yeğnik	Talin	12.11.1946
51	Dəllər	Dalar	Artasat	03.01.1935
52	Dərbənd	Karmakar	Axuryan	26.04.1946
53	Dəvəli	Ararat	Ararat	03.01.1935
54	Düzkənd	Baroj	Talin	03.01.1935
55	Ellər	Abovyan	Abovyan	12.10.1961
56	Əlibəyli	Atarbekyan	Eçmiadzin	04.09.1946
57	Əlevəz	Yeğegis	Yeğeqnadzor	09.04.1991
58	Əlögöycək	Kuçak	Aparan	03.01.1935
59	Əlixan	Getik	Qukasyan	03.01.1935
60	Zəngilər	Zorak	Masis	09.04.1991
61	Zeyvə	David-Bek	Qafan	29.06.1949
62	Zərkənd	Kut	Vardenis	09.04.1991
63	Irəvan	Irəvan, sonra Yerevan	Masis	1828 1936

64	İmirlı	Andarut	(Əştərek, Aştarak)	01.12.1949
65	İydəli	Pşavan	Hoktemberyan	10.04.1950
66	İstisu	Cermuk	Əzizbəyov, sonra Vayk	1936
67	Yaqublu	Meğrut	Quqark	01.04.1946
68	Yanıxpəyə	Meşəkənd, sonra Antarageğ	Krasnoselo	25.01.1978
69	Yelqovan	Kotayk	Abovyan	31.07.1965
70	Yuxarı Ağdan	Ağdan, sonra Qandzakar	İcevan	25.05.1967
71	Yuxarı Xatınarx	Hankaşen	Eçmiadzin	25.01.1978
72	Yuxarı Kolanlı	Qriboyedov	«-«	«-«
73	Yuxarı Qarxun	Crarat	«-«	04.04.1946
74	Yuxarı Türkmenli	Abaqa	«-«	03.01.1975
75	Yuxarı Zeyvə	Taronik	«-«	25.01.1978
76	Yuva	Saumyan	Artasat	19.04.1950
77	Karvansaray	İcevan	Araqats	25.01.1978
78	Kankan	Hatis	Abovyan	«-«
79	Kavtarlı	Panik	Artik	«-«
80	Kələk arx	Şenavan	Hoktemberyan	04.04.1946
81	Kərim arxi	Sovetakan	«-«	03.01.1935
82	Kərkibəş	Şəfəq	Vardenis	25.05.1967
83	Kəripli	Qexadir	Abovyan	03.01.1935
84	Kiçik Şəhriyar	Nor Hardaes	Hoktesberyan	03.07.1968
85	Korbulaq	Şenkani	Araqats	25.01.1978
86	Kotanlı	Karmraşen	Əzizbəyov, sonra Vayk	«-«
87	Körpəli	Arşadyus	Eçmiadzin	03.01.1935
88.	Gabud	Kapuyt	Əzizbəyov	03.07.1948
89.	Gərgər (Qarqar)	Puşkino	Stepanavan	14.02.1937
90	Gərməz	Kamarik	Abovyan	25.01.1978
91	Gözəldərə	Qexadir	Aparan	31.05.1946
92	Göykümbez	Qexanist	Masis	01.12.1949
93	Göykilsə	Kaputan	Abovyan	03.01.1946
94	Göllü	Ardenis	Amasiya	09.04.1991
95	Gülablı	Qoqaran	Spitak	26.04.1946
96	Goran	Dzoraqlux	Aparan	15.07.1946
97	Gümrü	Aleksandropol, Leninakan,	Axuryan	1837 1924

		Kumayıri, Qyunrı.		1990 1992
98	Leləkənd	Varaşen	İcevan	25.01.1978
99	Ləmbəli	Bağrataşen	Noyemberyan	18.06.1960
100	Mehriban	Katnaxpyur	Talin	19.04.1950
101	Meşəkənd	Antarueç	Krasnoselo	09.04.1991
102	Molla Dursun	Şaumyan	Eçmiadzin	03.01.1935
103	Muğan	Hovtameç	«-«	25.01.1978
104	Muğam	Hovtaşen	Artaşat	20.08.1945
105	Mügancıq	Ayqedzor	Gorus	19.04.1950
106	Nüvədi	Nonadzor	Meğri	1991-ci ildən sonra
107	Sabunçu	Hatsaşen	Talin	25.01.1978
108	Sabunçu	Araksavan	Artaşat	«-«
109	Sarvanlar	Sis	Masis	09.04.1991
110	Sisyan	Hatsavan	Sisyan	02.03.1940
111	Talış	Aruç	Əşterək, Aştarak	11.11.1970
112	Tovusqala	Berd	Şəmşəddin	01.12.1940
113	Türk	Axurik	Axuryan	03.01.1935
114	Torpaqqala	Xnaberd	Artaşat	01.12.1949
115	Uz	Uyts	Sisyan	09.04.1991
116	Uzunoba	Arqavand	Hoktemberyan (Armavir)	10.04.1947
117	Uzuntala	Onut Ayqehovit	İcevan	25.05.1967 12.02.1969
118	Uluxanlı	Masis	Masis	31.07.1950
119	Xeyirbəyli	Yervandaşat	Hoktemberyan	25.05.1967
120	Hamamlı	Spitak	Spitak	26.09.1949
121	Hacıqara	Ayqeşat	Eçmiadzin	03.01.1935
122	Hamasa	Amasiya	Amasiya	31.07.1950
123	Horadiz	Oradis	Əzizbəyov	03.07.1968
124	Çanaxçı	Sovetoşen	Ararat	10.09.1948
125	Çaykənd	Dprabak	Krasnoselo	09.04.1991
126	Caxmaq	Kamxut	Amasiya	09.04.1991
127	Cəmbərək	Krasnoselo, sonra Cambarak	Krasnoselo	1991-ci ildən sonra
128	Çıraxlı	Crarat	Axuryan	07.12.1945
129	Cengi	Vardablur	Araqats	19.04.1950
130	Cennətli	Zovaşen, sonra Lancarat	Artaşat	01.04.1940 20.10.1967
131	Cifteli	Zuyqaxpyur	Qukasyan	12.11.1946
132	Cloyxan	Beniamin	Axuryan	07.12.1945

IV BÖLME

Müəllifi, onun mənəvi dünyasını daha yaxından tanımaq, özü və yaradıcılığı haqqında təsəvvürü artırmaq üçün «Qarabağ» qəzetində (2007-ci il, 11,12,13,14-cü sayılarda) ilk dəfə çap olunmuş «Abdal kəndinin əhvalatları» bədii yazısını və səhifələrində uzun müddət silsilə yazılarla çıxış etdiyi «Kredo» qəzetinin əməkdaşı, yazıçı-publisist Fariz Çobanoğlunun apardığı «Tarixin tələb etdiyi nədir?...» adlı geniş müsahibənin mətnini bu kitaba daxil etmək məsləhət oldu.

Güman edirik ki, hər iki yazı yaşadığımız ağırlı-acılı həyatımızla, Qarabağın hazırkı durunu ilə bilavasitə bağlı olduğundan bu gün də öz aktuallığını itirməmiş və qarabağsevər oxucular üçün də maraqsız olmaz.

Beləliklə, öncə Azərbaycanda demokratik cumhuriyyət dövlətinin çəvrilişinə (aprel, 1920) qədər Qarabağda cərəyan edən hadisələrə həsr olunmuş «Abdal kəndinin əhvalatları», sonra da «Tarixin tələb etdiyi nədir» yazıları diqqətinizə təqdim olunur

ABDAL KƏNDİNİN ƏHVALATLARI

Haqqında söhbət aparmaq istədiyim Abdal Qasıim (Abdal onun ləqəbidir) Ağdam bölgəsinin Abdal kənd sakini idi. Onun adı ilə bağlı, xalq arasında indinin özündə də dolaşan əfsanəvi əhvalatlar bolşeviklərin inqilabından (1918-1920-ci illər) qabaq, Qarabağda erməni-hay millətçilərinin ixtişaşlar törətdikləri illərə təsadüf edir.

Abdal Qasıim həyatı boyu el-obanın namusunu, qeyrətini qoruyub, kasıblara, zəiflərə arxa durub, zoraklıqlıq, haqsızlıq edənləri, harınları cəzalandırıb. Bir sözlə, o, el adamı olub, el-obaya yarayıb, özünə hörmət, nüfuz qazanıb və nəhayətdə doğma kəndinin namus-qeyrət rəmziyənə əvrilib. Onun həyatının mənasını, gördüklliəri əməlləri dərindən dərk etmek üçün mənsub olduğu Abdal türklərinin keçmişinə nəzər salılması yerinə düşər. Atalar nahaq yerə deməmiş: "Ot kökü üstə bitər".

Beləliklə, Abdallar haqqında.

Tarixi mənbələrdə Şimali Qafqaz çöllərində - Qara və Xəzər dənizləri arasındaki ucsuz-bucaqsız ərazilərdə Ulu Çöldə (indiki Rus Cölü) 300 ildən çox (650-965) böyük imperatorluq yaratmış qüdretli Xəzər tayfa birliklərinin tərkibində, savaşlarda mərdliklə döyüşən, cəsarətli, herbi fəndlərilə seçilən, fərqlənən abdal qövmlərin də adları çekilir (Suriya rahibi Zaxarios Retor).

Məlumdur ki, xəzərlərin Qafqaz Albaniyasına (indiki Şimali-Quzey Azərbaycan), tarixi Qərbi Azərbaycana (indiki «Ərmənistən») dəfələrlə hərbi yurşu olmuş və onlarla birlikdə abdal nəsilli türklərin də Qafqaz bölgəsinə gəlməsi və onun füsünkar təbiətli torpaqlarında məskunlaşması inkarolunmaz tarixi hadisədir.

Yaşadıqları məskənə, kəndə də öz tayfasının, nəslinin adını vermeklə eyniadlı etnonimlər yaratmışlar.

Bu gün Abdal etnonimi geniş areala malikdir. Belə coğrafi adlara Türkiyənin Anadolu bölgəsində, tarixi Qərbi Azərbaycanda (indiki Ərmənistanda) və Gürcüstanda da rast gəlinir. Şuşa və Laçın bölgələri arasındaki Abdal kəndinin comərd kişiləri – ərenlər 1918-ci ildə 4 minlik daşnak ordusunun Qarabağa yeritmək fikrində bulunan tayqulaq ərməni-hay generalı Andranik Ozanyanı, Şuşa qalasında oturmuş general-qubernator Xosrov bəy və böyük qardaşı Sultan bəyin (Sultanovlar) başçılığı altında mühasirəyə alıb onu dağıdanda, xüsusi qəhrəmandıq göstərmişlər.

Külli Qarabağda ad çıxarmış Abdal nəslindən olan ailələrin bir qismi də Ağdam bölgəsinin Abdal (Gülablı) kəndində yaşayır. "Keçmiş zamanda" deməyimlə bildirmək istəyirəm ki, Qarabağ savaşında onlar da Ağdam camaati ilə birlikdə indi respublikanın müxtəlif şəhər və kəndlərində məcburi köçkün həyatını yaşıyırlar...

İndi isə keçək əsas mətləbə. Abdal Qasımın mərdliyilə vəhdətdə olan onun xeyirxahlığı gənc Azərbaycan türklərinə və gələcək nəsillərə nümunə olaraq bu gün də aktuallığını saxladıqdan onunla bağlı bir neçə əhvalatı oxuculara da çatdırmağı özümə borc bilirəm.

Baş vermiş bu əhvalatları Bakıda yataqxanada məskunlaşmış məcburi qaçqın - Qarabağ müharibəsi əlili, Ağdamın Qasımlı kənd sakini, gələcək iki əsgər atası Rza Rzayev danışdı, müəllif

də deyilənləri qələmə aldı. Neçə ki, müdriklər demiş, "Deyilən söz uçur, yazılın qalır".

Bir məqamı da öncə qeyd edim ki, hadisələrdə iştirak etmiş adamlar çoxdan dünyasını dəyişdiyinə görə, onların adlarını (Abdal Qasım və onun silahdaşı Lal Məhəmməd istisna olmaqla) olduğu kimi yox, dəyişdirilmiş halda yazmaq zorundayam. Beləliklə, birinci əhvalat.

"Pındığ"ın ölüm hökmü

Vaqe olan əhvalatın 1918-ci ilin yazında, Şuşa qalası ərməni-hay millətçiləri tərəfindən blokadaya alınan bir dövrdə, külli Qarabağın müqəddəratıyla bilavasitə bağlı olduğundan onu oxucuların diqqətinə çatdırmağı özümə borc bilirəm. Torpağı, milləti uğrunda fədai olanlar heç vaxt unudulmamalıdır.

Beləliklə, keçək metləbə. Bahar bayramı ərefəsində xilaskar türk əsgərləri başda Nuru Paşa olmaqla Ağdama çatır. İş elə gətirir ki, komandanlıq Abdal kəndində yaşayan Qasımın evinə düşür. Abdal Qasım bu yerləri qarış-qarış tanıldığı və ərməni-hay dilini mükəməl bildiyi üçün Nuru paşa ona etibar edib özünə bələdçi götürür və səhv etmir.

Axşam çəngi bayram süfrəsinə oturanlar arasında Nuru paşanın yavəri də var idi. O, süfrədə düzəlmüş ləziz nemətləri gözdən bir-bir keçirir, qeyri-adi iri findıqları görür. Təəccübünü gizlədə bilməyib süfrədən bir neçə iri findığı ovcuna götürür: "Əfəndim, bunlar nə yekə "pındıqdır" deməsi Abdal Qasımın diqqətindən yayınmır. Findığa - "pmdıq", fabrikaya - "pabrika" deyimini ancaq ərməni-haylar işlədir. Bunu bilən Abdal Qasım işarə ilə paşanı bayırca çağırır: "Əfəndim, sənin yavərin ərmənidir ki!" - deyəndə gənc paşa duruxub çəşir. Qayıdır ki: "mən bu adamla neçə ildir oturub-dururam, duz-çörək kəsirəm, hətta savaşlarda bir olmuşuq, nə danışırsan!"

Abdal Qasımın əlacı kəsilir, onunla şərt kəsir: "Onda icazə verin, əfəndim, onu dərəyə aparıb işini bitirim, sonra lazımı

yerinə baxış keçirin - müsəlman olsa, bir gülə də mənim başıma çaxın!"

Abdal Qasım haqlı imiş. O, öz sayıqlığı sayesində bəlkə də, paşanı ölümündən qurtarmış oldu. Milliyetçə ərməni-hay olan yavər ele-belə öz xoşu ilə türkə təmənnasız xidmət etməzdi. Mütləq onun beynində fitnə-fəsadlı planı varmış, kiminləsə bağlı imiş və o, bu sırrı özü ilə o dünyaya apardı...

Nuru paşa haqqında kiçik arayış. Azərbaycan xalqının xilaskarı ığid sərkərdə Nuru Paşa Əhmədəoğlu 29 yaşında general-leytenant, 1949-cu ildə 60 yaşında rəhbərlik etdiyi zavodda partlayışdan həlak olub. Allah rəhmət eləsin.

İkinci əhvalat

Danışırlar ki, Abdal Qasım səfərdən doğma kəndinə dönəndə yüzbaşı Möhsümün ətrafında xeyli silahlı kişi toplaşdığını görüb maraqlanır; xeyir ola, nə baş verib?

Həyəcanlı kənd sakinləri dünən qonşu Dəhrəv kəndində yaşayan ərmənilər-hayların Abdal kəndinə basqın edərək yüzbaşı Möhsümün qızını girov götürmələrini danışırlar.

Abdal Qasım narahatçılıq keçirən yüzbaşı Möhsümə yaxınlaşış ondan soruşur:

- A Möhsüm, camaati belə toplamaqda məqsədin nədir?
- Basqına basqına cavab verib qızı girovluqdan qurtarmaqdır!- deyir.

Abdal Qasım ona qulaq asıb başını bulayır.- Yox, a Möhsüm, bu yolla həm qızını məhv edərsən, üstəlik xeyli adam qırılar! Sən icazə ver, bu işə biz qarşıq, mən, bir də Lal Məhəmməd.

Yüzbaşı bir az fikirləşib Qasımın haqlı olduğunu başa düşür və onunla razılışır. O bilirdi ki, Abdal Qasımın bütün ərməni-hay yaşayan kəndlərdə öz adamları var, nə dediyini yaxşı bilir.

Həmin günü gecədən xeyli keçmiş Abdal Qasım və Lal Məhəmməd atlanıb yola çıxdılar, üz tuturlar Dəhrəvə. İki kənd arasındaki meşədən çıxmaga az qalmış atdan düşüb üzəngini verir

həmkəndlisinə. Özü də tək-tənha piyada yollanır kəndə. Ona lazım olan evin sahibi - əlaltı ilə görüşəndə ərməni-hay İşxan qorxu və təşviş içində:

- Ara, Qasım, qurd ürəyi yemisən, gecə yarısı səni buraya nə gətirib? Nə qədər ki, sağ-salamatsan çıx get, yoxsa mənimlə görüşdüyünü bilsələr, vallah, məni də, külfətimi də qırarlar!

Abdal Qasım onu sakinləşdirib deyir ki, girov qızın saxlandığı evi, mənə nişan ver. Ondan sonra mən səni görməmişəm!

İşxan "qonağın" sərt, tünd xasiyyətinə, comərdliyinə bələd olduğundan dərhal həmin evi nişan verir.

Az sonra hündür barıdan həyətə düşən Abdal Qasım ətrafa diqqətlə göz gəzdirib, evin dəhlizinə yaxınlaşır. Dəhlizdəki düzülmüş ayaqqabılardan müəyyən edir ki, kişilər və qadınlar hansı otaqlardadır. O, ehtiyatla qadınlarm otağına yaxınlaşış qapını astadan döyür. İçəridən harsını (Qarabağda ərməni-hay qadınlarına harsın deyilir) səsi cavab verir: "Hinça?" (yəni "nədir?") Abdal Qasım onların dilində sakit, arxayıñ səslə deyir ki, ona alışqan lazımdır: "Axçı, min spiçka dor!" Qasımın səsini eşidən girov qız bu səsi tanıyıb, qapıya yaxın gəlir. Başa düşür ki, Abdal Qasım onun dalınca gəlib.

Harsın qapını açanda Abdal Qasım dərhal onun ağızını tutub ərməni-hay dilində deyir: "Evin dörd tərefinə nöyüt tökdürmüşəm. Səs-küy salsañ, evlə qarşıq sizin hamınızı da yandıracam! Mənə qız lazımdır! Onu aparandan sonra bir saat ərzində səsini çıxarma!.."

Abdal Qasımı yarım saat vaxt lazım idi ki, özünü qızla bərabər meşəyə Lal Məhəmmədə çatdırınsın.

Girov qızı Lal Məhəmmədə təhvil verəndə Dəhrəv kəndində səs-küy qalxır. Abdal Qasım həmkəndlisi yola salanda tapşırır ki, özünü yetirsin Abdala, qızı kəndə qoyub silahlı kişiləri getirsin dərədə pusquda dursunlar. Mən onlara qoşulub dediyim yerə gətirəcəyəm.

Az sonra Abdal Qasım baxıb görür ki, budur, ərmənilər-haylar alt ağ geyimdə atlarını meşə səmtinə çapırlar. Başa düşür ki, onlar seçilək üçün belə geyimmişlər. Vaxtı itirmədən, dərhal üst paltarım çıxarıb gözləyir. Gözü qızmış ərmənilər-haylar meşə-

yə girəndə Abdal Qasım da qoşulur onlara və ucadan ərmənicə-hayca qışqırır ki, bu Abdal Qasının işidir və qaçırlan girov qızın yerini o bilir. "Atları mənim dalınca sürün!" - deyib atını sürüb irəli keçir.

Dərəyə çatanda Abdal Qasım öz doğma dilində:

- Qırın bu köpək uşaqlarını! - deyib özü də beşəçiləni çevirir ərməni hayların səmtinə. Həmin gecə azgınlaşmış ərməni-hay düşələri məhv edilir. Ağ geyimləri kəfənə dönür. Yüzbaşı Möhsümün və Abdal kədinin namusu Qasının sayəsində beləcə qorunur.

Üçüncü əhvalat:

Axşamüstü toran qarışan vaxt Abdal Qasım evinə qayıdar-kən qonşusu Kərəm kişi ilə hal-əhval tutanda onu bikiş görür. Maraqlamır:

- Kərim dayı, qanım niyə qaradı?
- Necə deyim, oğul? 15 baş mal-qaramı aparıblar. Gümanım gələn yerə baş çəkdim. Gördüm deyən olmadı. Axi sən də bili-r-sən 8 baş külfətimi onunla dolandırıram.
- Fikir eləmə, inşaallah, tapılar!
- Nə deyim, qadan alım, amma Qasım, sən istəsən, əlbəttə, tapılar. Sən ki külli-Qarabağa yaxşı bələdsən.

Ertəsi günü 15 atlı kənddən uzaqlaşır. Axtarış başlamır. O kənd sənin, bu kənd mənim (nağıllarda olduğu kimi), nəhayət, mal-qaranın izinə düşüb gəlib çıxırlar qonşu bölgənin Kolanı kəndinə. Abdal Qasım 13 atlını kənddən kənardı saxladıb özü Lal Məhəmmədlə üz tuturlar kəndə tərəf. Mal-qaranın izi Kolanının giriçeyində bağlı-bağlı həyətə aparırıdı. Eşməbiş bir kişi darvaza qabağında arın-axyayıñ oturub qəlyan çəkirdi. Atlılar ona yaxınlaşıb salam-əleykümdən sonra bir tamşının evini soruşurlar. Eşməbiş bir köhlən atlara baxır, bir beşəçilan tüfənglərə, bir də atların belində şux oturanlara, ürəyindən, gələn adamları təksilah edib, atlara da sahib durmaq istəyi keçirir. Fürsəti əldən verməmək üçün kişi cəld ayağa durub:

- Olmaya, Allah qonağımız? Allaha da qurban olum, onun qonaqlarına da! Düşün atdan, bir stəkan çay için, sonra siz özüm apararam ünvana.

Abdal Qasım həmkendlisinə göz vurub atları sürürlər həyətə. Ev sahibinin başı atları rahatlamağa qarışanda ayıq-sayıq Abdal Qasım adəti üzrə həyətə göz gəzdirib eyvana nəzər salır. Burada çoxlu ayaqqabı, çəkmə görüb başa düşür ki, eşməbiş kişi onlara kələk qurur. Amma geri dönmək də onun xasiyyətində deyildi. Lal Məhəmmədlə beşəçilan əllərində evin qapısını açanda 20-yə yaxın yeyib-içən kişi görülür. Salam verdikdən sonra silahlar saxlanılan yerə yaxınlaşıb, guya tüfənglərini ora qoymaq fikirindədirler, birdən hamı üçün gözlənilmədən hər ikisi beşəçiləni hazır vəziyyətə gətirib oğru başçısını hədəfə götürürler.

- Tərpenməyin! Mənim adım Abdal Qasimdir! Sürbə gətiriyiniz mal-qaranı dalınca gəlmişik.

Oğrubaşı bu adı eşidəndə sevincə:

- İgidin adını eşit, üzünü görmə! - buna deyiblər. Qadan alım, ay Qasım! Keç yuxarı başa - mənim yanımı. Mal-qaram apararsan, amma otur bizimlə, bir loxma çörək kəs!

Bu səmimiliyin karşısındakı Abdal Qasım tüfəngini aşağı salır. Cöldə qalmış həmkəndlilərini də qonaqlığa dəvət edirlər. Yeyib-içəndən sonra mal-qaranı həyətə çıxarırlar. Abdal Qasım bir heyvanın əskik olduğunu görür, təəccübə üzünü çevirir oğrubaşına tərəf. Qonağın nə demək istədiyini başa düşən oğrubaşı etiraf edir ki, birini kəsmişik, günahımızdan keç.

Abdal Qasım ciddi və sərt halda:

- Bura 15 baş heyvan gətirmisiniz. 15-i də geri qaytarılmalıdır. Oğrubaşı naəlac qalıb öz adamlarına tapşırır ki, kəsilən heyvandan bir az da ətlisi gətirilsin.

Beləliklə, məsələ Abdal Qasının səbəbinə itkisiz və qan tökülmədən həll olunur. Kərəm kişinin mal-qarası özüne qaytarılır.

Dördüncü Əhvalat:

Bu əhvalat Ağdam bölgəsinin aşağı kəndlərində vəqə olur. İki nəsil arasında davam edən ədavət qan tökülməsilə, adam itkiyi ilə nəticələnir. Ədavət aparan tərəf varlı-hallı, həm də kişilərin sayı üstün olmaqla, «başbiləni» də qəddar və pis adam idi. İkinci tərəfin adamları sayca az olsalar da, el-obada namuslu, zəhmətkeş, xeyrxah kimi tanınırlılar.

Zəngin nəslin "başbiləni" dəyirmançı Həsənqulu günlərin bir günü rəqibi İlyas kişiyyə sıfariş göndərir ki, "özlərinə kəfən hazırlasmlar, bu gün-sabah hücum çəkib nəslində olan bütün kişiləri qıracaqlar!".

İlyas kişi pis vəziyyətə düşür, çox götür-qoydan sonra qohumu vasitəsilə Abdal Qasıma məktub göndərir. Hal-qaziyəni ona çatdırmaqla eks tərəfin güclü olduğunu, nahaq yerdən xeyli adamın tələfatına səbəb ola biləcək bu mənasız savaşa düşmək istəmədiyini bildirir...

Abdal Qasım məktubu oxuyub fikrə dalır. Az sonra yerindən durub yaraqlananda atası onu saxlamaq istəyir: "Oğul, şər qarışan vaxtdır, hara belə yiğisərsən?" müraciətinə Abdal Qasım qısaca:

- Ata, söhbət namusdan gedir. Məni kişi sayıb, dalmca adam göndəriblər. Mütləq getməliyəm, - deyir.

Ata onu fikrindən daşınmağa çalışsa da, nəticə vermir.

Abdal Qasım beşəçiləni da götürüb gələn qonaqla evdən çıxırlar. Yol gedə-gedə Abdal Qasım namərd dəyirmançı Həsənqulunun nə vaxt və hansı yolla kəndə qayıtdığım öyrənir.

Yay fəqli idi. Hər gün adəti üzrə Həsənqulu şər qovuşanda dəyirmanda işlərini yekunlaşdırır, kəndə öz evinə qayıdarmış. Kəndə yolu meşənin içindən hündür bir qoz ağacının yanından keçirmiş. Atlılar buraya çatanda Abdal Qasım atdan düşür, onun cilovunu verir qonağa və tapşırır ki, aralıda - məşəlikdə gizlənsin. Ancaq onu çağıranda gələr.

Özü isə qırvaqliqla qoz ağacına qalxır, pusquda durur...

At kişiyyən tərəfə boylananda görür ki, çıçırla üç atlı gəlir; bunların ikisi Həsənqulunun cangüdənləri, biri qabaqda, digəri

onun ardınca qoz ağacına yaxınlaşanda birdən xoflanmış Həsənqulu atının cilovunu çekir, at dayamr. O da ayıq-sayıq adam olur:

- Adə, uşaqlar, bu ağaç axı mənə yaman şübhəli görsənir, tutun onu zalpa! Bunu eşidən Abdal Qasım cangüdənlər tüfənglərini hazır vəziyyətə getirib atəş açınca dərhal təhlükəsiz yerdə - ağacın gövdəsində gizlənir. Qoz ağacının budaqları atəşə tutulur.

Atəş kəsiləndən sonra meşəyə sükut çökür. Həsənqulu arxayınlışib yolunu davam edəndə qoz ağacının üstündən atəş açılır. Gülə Həsənqulunu atından yerə salır. İkinci gülə irəlidə gedən cangüdəni haqlayır, o biri cangüdən qaçmaqla canını ölüm-dən xilas edir.

Abdal Qasım İlyas kişinin qohumunu çağırıb meyidlərdən hansının Həsənqulu olduğunu soruşur. Qonağın göstərdiyi adamın başını kəsir, onu göndərir İlyas kişiyyə. Özü isə arın-axrayın atına atlanıb yollanır öz kəndinə...

Beləliklə, zəif saylan nəslin namusu qorunur və nahaq qırğınıqın qarşısı alınır.

Bu əhvalatın üstündən bir neçə il keçir. İlyas kişi kiçik oğlunun toy məclisinə Abdal Qasımı da dəvət edir. Abdal Qasım oturub-durduğu dostu, həmkəndlisi Lal Mehəmmədi (əslində o, Lal deyildi, az danışan idi və qorxusuz-ürküsüz, cəsur mərd adam olmasına görə camaat ona belə "ləqəb" vermişdir) də götürür yola çıxırlar. Kəndə girəndə İlyas kişiyyə xəber çatdırırlar ki, bəs Abdal Qasım toya təşrif buyurur. Bunu eşidən toy əhli böyükli-kiçikli, hamı gələn fəxri qonaqları qarşılamağa çıxır.

İlyas kişi iftixar hissili, məmnun halda gələnlərlə görüşüb onları toy məclisinə aparır. Məclisi idarə edən toybəyi Fəzailin (başı kəsilmiş harınlanmış, dəyirmançı Həsənqulunun kiçik qardaşı, kəndin bütün toylarında özbaşına toybəyi olarmış) beyninin "qurd"u tərpənir. "Məqamdır, düşmən öz ayağı ilə gəlib, qardaşının qisasını barı onu məclisde sindirmaqla alımlı!" - düşünür.

O vaxtlar kişini, ərəmi el arasında söz ilə sindirmaq ölümənən betər imiş. O, Abdal Qasımı görüb, hamı eşitsin deyə, ucadan:

- Qonağımız bir anlığa ayaq saxlaşm! Mən görürəm, qonaq bizim toylara birinci dəfədir ki, gəlir. Odur ki, bizim toy qaydala-

rimizə riayət olunmalıdır (əslində bu Fəzailin uydurması, kələyi idи, el-obada belə adət-ənənə yox idi).

Arif Abdal Qasım toybəyinin pis niyyətini dərhal anlayıb onu qabaqlayır. Sual verir:

- Aqqa (abdallar qardaşa "aqqa" deyirlər), damş görek bu nə adətdir?

Fəzail özünü bir az da dartıb cavabında bildirir ki, qonaqlar ayaqqabılırmı çıxardıb, toyxanarı biz deyən qədər ayaqyalın dövrə vurmalıdır! Qasım Abdal halını pozmadan gülür və deyir:

- Sizdə adət belədir, aqqa? Bizim adətlərimiz isə tamam başqadır. Biz getdiyimiz toyda birinci toybəyini çağırırıq yanımıza, ayaqqabımızı çıxarmadan minirik onun boynuna. Sonra da ürəyimiz istədiyi yerə qədər aparır və bizi əyləşdirir.

Toybəyi Fəzailə bəlli idi ki, Abdal Qasım dediyini edəndir. Boyun qaçıranın aqibəti ölümlə nəticələnir. Odur ki, tutduğu işə peşmançılıq çəksə də, naəlac qalib ona yaxınlaşır və Abdal Qasımu alır daılın, aparır istədiyi yerde oturdur.

Abdal Qasım və Lal Məhəmməd bir az toyda feyzlənib, sonra keçirlər onların şərəfinə həyətdə ağaclar altında, xüsusi güşədə düzəldilmiş süfrə başına. Toybəyi özünü sindirməmiş kimi apararaq qoşular onlara. Yeyib-içəndən sonra, kölgəsində oturduqları nəhəng armud ağacına xoca-xoca adlı quş qonur. Fəzail ona baxır, beyninin "qurdú" yenidən tərpənir.

- Ayə, Qasım, səni çox deyirlər sərrast gülə atansan. De görüm o xoca-xocanı vura bilərsənmi?

Burada deyiblər də, lənət sənə şeytan! Abdal Qasım əlini ehmələca beşəcişləna aparanda Lal Məhəmməd işi anlayır, cəld həmkəndlisinin əlindən tutur ki:

- Ustad, o quşu icazə ver, mən atım!

Lal Məhəmməd yaxşı bilirdi ki, Abdal Qasım silaha əl atsa, Fəzailin işini bitirecək, qan tökülcək. Toy yasa çevriləcək, peşmançılıq olacaq. Bu isə arzu olunmazdır.

Dostunun hərəkətlərindən razı qalan Abdal Qasım bilirdi ki, Lal Məhəmməd mahir atıcıdır, odur ki, arxayınlıqla:

- Neynək, aqqa, sən at!

Abdal Qasımin razılığını alan Lal Məhəmməd üzünü çevirir Fəzailə, sual edir:

- Başı düşsün, leşi qalsın, yoxsa leşi düşsün, başı qalsın?

Toy əhli də bu səhbəti eşidib həyətə toplaşmışdı, kişilər arasında gedən xatalı səhbətə diqqət kəsilmüşdilər.

Fəzail bir anlığa fikrə gedir, düşünür ki, quşun leşi iri olduğuna görə o budaqlara ilişib qala bilər odur ki, deyir:

- Başı qalsın, leşi düşsün!

Lal Məhəmmədin tüfəngə əl atması ilə güllənin açılması bir anda baş verirdi. Xoca-xocanın leşi şappılıyla yerə düşür, başı isə ağaçda qalır. İlyas kişi, sükut içində bulunan qonaq-qaralar və qohum-əqrəbələr Lal Məhəmmədin bu məharetinə gurultulu alqışlarla qarşılıdlar. Sərrast atıcı isə özünə məxsus soyuqqanlıqla Fəzailə belə deyir:

- Abdal Qasım əl atanda silaha - analar "oğul vay" deyər, bacılar "vay qardaş" qışqıra-qışqıra şivən qoparar, saçlarını yollarlar...

Danişrlar ki, həmin günü Fəzail toy məclisini tərk edir və bir daha onu toylarda toybəyi rolunda gördüm deyən olmur.

Ağdam bölgəsinin Abdal kənd sakini Qasımin sərgüzəştləri bununla bitmir. Onun haqqında görənlər, eşidənlər çox maraqlı, ağlışımaz, fövqəladə əhvalatlar danişrlar. Bütün bunlarm fövqündə qırmızı xətlə Abdal Qasımin el-obasının namusunu, qeyrətini çəkən, xeyirxah əməlleri ağızdan-ağıza keçir, nəsillərdən-nəsillərə və adamlarımızı mərd olmağa, düşməndə barışmaz, vətən təəssübkeş olmağa səsləyir.

Ruhun şad olsun, Abdal Qasım!

Tarixi arayış. Arxiv materiallarında göstərilir ki, 1918-ci il Şuşanın ağır günlərində (ərməni-hay millətçilərinin törətdikləri qırğınılar nəzərdə tutulur), hansı ki, şəhərin xarici aləmlə əlaqələri kəsilmüşdi; əsas Əsgəran yolu silahlı daşnak destələri tərəfindən tutulmuş, ətraf kəndlərlə gediş-geliş kəsilmiş, bir sözlə, Şuşa qalası mühəsirə vəziyyətinə düşmüdü. Bu barədə Üzeyir Hacıbəyovun baş redaktor olduğu "Azərbaycan" qəzeti müntəzəm olaraq jurnalıst Xəlil İbrahimlinin "Təhlükə qarşısında" başlığı altında yazılarını dərc etmişdir. Həmin qəzeti 16, 21, 22, 25 oktyabr

1918-ci il tarixli saylarındakı silsilə yazınlarda Abdal Qasım haqqında verilən qısa məlumat diqqətimizi cəlb etdi. Oxular üçün də onun maraqlı olacağını nəzərə alıb, bir hissəsini olduğu kimi diqqətinizə çatdırıram:

"Şəhərin (Şuşanın - müəllif) yolu hər tərəfdən bağlı olduğundan...cahanla əlaqə kəsilmişdi... Ətraf ilə şəhər arasında əlaqəni kəsməmək üçün bir çarə vardı: bəzi bələd adamlar cığır yolları ilə şəhərdən çıxaraq, gecə ikən Ağdam, Qaryaginə (Füzuli - müəllif) gedərək məktub aparsın, cavab gətirsin.

Başqa çarə yox idi.

Buna görə idi ki, Abdal Qasım, Gülablı Heydər və Daşdəmir nam üç şəxs Şuşa üçün qasid kəsilmişdi. Birincisi Malibəliyə. digər ikisi Ağdam yoluna bələdçi və qasid təyin edilmişdir. Son zamanlar həmin adamların bələdçiliyi ilə məskur dağ yolu ilə şəhərə silah dəxi daşınır. Belə ki, Gülablı kəndindən bir neçə adam göndərilərək Ağdamdan Gülablıya, Malibəylinin adamları Gülablıdan Malibəliyə daşıyırırdılar. Nəhayət, şəhərdən hər məhəllədən üç müsəlləh kişi seçilərək, Malibəylidən gecə ikən şəhərə getirildilər..."

Beləliklə, "Qarabağ" qəzetində Abdal Qasımın namuslu, qeyrətli, comərd əren, vətən təssübkeşi olması haqqında verilən silsilə yazılarım həyatı həqiqətlərdən kökləndiyi üçün (sən demə) hələ 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin mətbuatında da işıqlandırılmışdır.

Bu gün rəhmətlik Abdal Qasım aramızda yoxdur. Lakin onun xeyirxah əməlləri, Vətən naminə igidiyi bizi ərməni-hay işgalı almada inildəyən Qarabağ torpaqlarını azad etməyə ruhlandırır və bu heç də təsadüfi deyil. Çünkü bu haqq-ədalət Ulu Tanrıdan gəlir.

TARİXİN TƏLƏB ETDİYİ NƏDİR, YAXUD QARABAĞIN AYDINI İLƏ SÖHBƏT

Aydın Qarabağlı indi təqaüddə olan jurnalistdir, toponomiya tədqiqatçısıdır. Uzun müddət Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Kinematoqrafiya Komitəsində məsul vəzifədə çalışıb. Bir neçə kitabı müəllifidir. Onun "Coğrafi adların sırrı", "Azərbaycan turist cığırlarında", "Qədim və indiki Abşeronə səyahət" kitabları Azərbaycan elminə dəyərli töhfələr kimi alımlarımız tərəfindən yüksək qiymətləndirilib, ədəbi-elmi ictimaiyyət arasında dərin maraqla qarşılanıb.

Aydın Qarabağlı xeyli müddətdir ki, redaksiyamıza gəlib gedir, bizimlə əməkdaşlıq edir, dəyərli məsləhət və fikirlərini bizimlə bölüşür. Bütün hallarda biz ondan nə isə öyrənirik. Adı söhbətində, şirin bir xatiresində, nə bilim, elmin, sənətin müxtəlif sahələrinə münasibətində, dostluq-yoldaşlıq prinsiplərinin gözlənilməsində və s. və ilaxır mətləblərdən danışanda da biz onu böyük məhəbbətlə dinləyir və heç də günümüzün hədər keçmədiyini düşünürük. Onun qəzetimizdə "Qarabağ: onun qədim tayfaları, toponimlər" adı altında dərc olunan silsilə yazılarını hər dəfə oxuduqca bütün Qarabağın həyatı ən incə ştrixlərinə kimi gözlərimiz önündə canlanır. Adət-ənənəsindən tutmuş dini etiqadlarma, həyat tərzinə, milli-mənəvi abidələrinə kimi. Nəinki yazdıqlarımı oxuyanda, ele onun özü ilə üzbüüz danışanda da bu hissi keçirir, həmin mənzərənin şahidi oluruq. Bir sözlə, Aydın Qarabağlı bizim üçün canlı Qarabağ timsalındadır. Və ən başlıcası, bütün mədəni, mənəvi keyfiyyətləri ilə ziyalıdır. İndi dəbdər, əline qələm götürəni ağına-bozuna baxmadan hamiya ziyalı demək. Gərəkdir ki, ziyalı sözü Aydın müəllim haqqında deyiləndə əvvəline bir ləyaqətli sözü də yazasan. Çünkü həqiqətən o kişidə ziyalı ləyaqəti, ziyalı təpəri, ziyalı qəlbi var. Daha nə deyim, nə yazım ki, ona olan məhəbbətimin qarşısında yazdıqlarım sönük görünməsin. Əslində, heç bu qeydlərə ehtiyac da yox idi. Çünkü o, çox sadə insandır və zənnimcə, bərbəzəkdən də xoşa gələn deyil. Amma hər kəsin öz haqqı var. Gərək kimsənin də

haqqına göz yummayanın. Yaxşıya yaxşı, pisə pis deyiblər. Aydın müəllim bu dünyanın ən yaxşı adamları sırasındadır. İnsanın ən böyük mükafatı da adamların onun haqqında bu birçə “yaxşı” kəlməni işlətməsidir. Mənim üçün maraqlı deyil ki, Aydın Qarabağlı gərək indi professor olaydı, elmlər doktoru dərəcəsi alaydı, nə bilim, yüksək bir vəzifədə çalışydı. Yaxud bir ləyaqətsizin vətəndaşlıq hissindən, duyğusundan məhrum birinin tutduğu dövlət əhəmiyyətli postlardan birinde xidmət göstərəydi. Əlbəttə, olsa daha yaxşı olardı. Yəqin onda indikindən daha çox xalqa fayda verə bilərdi.

Bəs mənim üçün maraqlı tərəf nədir? O sadaladığım titulların bəzi sahibləri qəlbi-qəlbi kürsülərin üstündə moizə oxuyanlar görəsən nədən yaxşı ola bilmirlər? Nədən ziyalı ola bilmirlər? Onları safçürük edə bilsən yüzündə beşinin qəlbində ziya taparsan-tapmazsan. Görünür, ziyalı olmaq çətindir. Siyasetçi olmağa nə varmış? İndi şairlərimizin, yazıçılarının da bir qismi dönüb olub siyasetçi. “Bir əli ilə müasirlikdən, Qərbən möhkəm-möhkəm yapısanlar o biri əlində Bəhmənyarın, Nəsiminin ideyalarını saxlamaga çalışırlar”. Lap nağıllardakı “qa-qu” məsələsi yadına düşür. “Qa deyəndə ət, “qu” deyəndə su veririk. Yalnız “qa”nın, “qu”nın dalına düşənlər, mənəviyyatını bu yolda qurban verən ziyalılar həqiqətən Şərq fəlsəfi fikrindən, onun ibretamız fikirlərindən sadəcə bir rəmz kimi istifadə edərək gözdən pərdə asırlar. O pərdənin da-lında isə Qərbin “parçala, hökm sür” siyasetilə gödən yırtmaqla məşguldurlar. Belələrinə də ziyalı deyək, Aydın Qarabağlı kimilərinə də. Yox, bu, ədalətsizlik olardı. Bu ölkənin ziyalılarını gərək ən azı iki qismə böləsən - ləyaqətlilər və ləyaqətsizlər.

Biz Aydın Qarabağlıdan danişirdik. Çox böyük inamla qeyd edirəm ki, Aydın Qarabağlı Azərbaycanın ləyaqəti ziyalılarının görkəmli nümayəndəsidir. Daxili, mənəvi aləmi ilə vəhdət yaranan, əqli-düşüncəsi, bütün əməli prinsipləri ilə əsl vətəndaşdır. Baxmayaraq ki, ağrılı-acılı bir tale yaşayıb. Həyatın çətin sınalqları ilə, sərt üzü ilə illərlə üz-üzə dayanıb. Fəqət xasiyyətinə, xarak-terinə bir misqal da olsa haram qatmayıb. Yaxşı olaraq da qalıb.

Adamları ən müxtəlif keyfiyyətlərinə görə saysız-hesabsız qruplara bölmək olar. Amma mənim üçün bir bölgü var: yaxşı və pis adamlar. Elə isə bu dünyanın ən yaxşı adamlarını hər zaman

oxuyun. O cümlədən, indi sizə təqdim etdiyim söhbəti də diqqət-dən qaçırmayın.

- Aydın müəllim, siz Qarabağın dilbər guşələrindən olan qədim-qayım Xankəndində doğulmuşunuz. Uşaqlığınız və bir qədər də gəncliyiniz o yerlərdə keçib. Hələ başqa mətləblərə keç-məzdən əvvəl sovet dövründə vilayətin mərkəzi kimi Xankəndində həyat səviyyəsi necə idi? Hansı elm, sənaye obyektləri vardi?

- Xankəndi Qarabağ silsiləsinin Şərq ətəyində, dağ çayı efsanəvi Qarqarın sol sahilində Bakıdan 329 km aralıda yerləşir. Sovet dövründə sənaye mərkəzlərindən birinə çevrilmişdir. Respublika hökumətinin yaxından köməyi sayəsində burada yüngül sənaye: Qarabağ ipək kombinatı, ayaqqabı və tikiş fabrikları, xalça emalatxanası və yeyinti sənayesi (şərab və konyak zavodları, ət-süd kombinatları) inkişaf etmişdir. İşıq texnikası avadanlığı, avtomobil təmiri, asfalt-beton zavodları, mebel fabrikları və s. fealiyyət göstərirdi.

Xankəndində Pedaqoji İnstitut, Müəllimləri Təkmilləşdirmə İnstitutu, Tibb Texnikumu, musiqi məktəbi, Tarixşünaslıq muzeyi, dram teatrı, qış və yay kino-teatrları, Azərbaycan Yəziçilər İttifaqının Dağlıq Qarabağ filialı, vilayət kitabxanası - bir sözlə, vilayət əhalisinin normal yaşamaq şəraiti yaradılmışdır. Bölğənin azər türkləri vilayətin iqtisadi və mədəni inkişafında yaxından iştirak edir, onun zavod və fabriklərində, mədəni quruculuq işlərində çalışırdılar.

Xankəndinin mərkəzi hissəsi planlı şəkildə tikilmiş, küçələr, səkilər boyu bəzək ağacıları ekilmişdir. Havası təmiz, əhalisi bulaq suları ilə təchiz olunmuşdur. Səfali yerdir. Bəlkə bu keyfiyyətlərinə görə (bunu məktəb illərində eşitmədim) - sağlam iqliminə, təbiətinə (havasına, suyuna) görə Xankəndini İsveçin kurort şəhəri Davosla müqayisə edirdilər.

- Qarabağ və onun tarixi ilə bağlı yazdığınız sanballı, xüsusilə bu günümüz üçün son dərəcə əhəmiyyətli məqalələrinizdə Xankəndinin tarixini də geniş araşdırmış, bu barədə olan bilgilərinizi həm də geldiğiniz son qənaətləri müasir gəncliyin diqqətinə bir ziyalı fədakarlığı ilə çatdırırsınız. Bəlkə fürset var ikən yenidən qısaca bir-iki kəlmə ilə qayıdaq o tarixə. Keçmiş bilməyənlər üçün tarix həmişə təzədir, bəlkə maraqlıdır, daha doğrusu, tarixi

arxivlərdən yeni səhifelərə, Günəş işığı düşən səhifələrə çıxarımağa həmişə ehtiyac var. Ən azı tarixi “yeyən, həqiqətləri pozan parazitlər - güvələr Günəş işığından qorxurlar. Çox vaxt ölürlər.

- Xankəndinin yaranma tarixi də maraqlıdır. Hərçənd ki, “Realni Azərbaycan” qəzetiñin təsisçisi və baş redaktoru Eynulla Fatullayev qəzetində (aprel 2005-ci il) onun haqqında ermənilərin-hayların dəyirmanına su tökən yazı ilə çıxış etmişdir (“Karabaxski dnevnik”).

Bu barədə “Mədəniyyət” qəzetində yazdığınıma görə, qısa olaraq onu demək istərdim ki, Xankəndinin bünövrəsi Qarabağ xanlığının banisi Pənahəli xan Saricallı Cavanşirin nəvəsi, Natəvan xanımın atası Qarabağın son xanı Mehdiqulu xan tərəfindən qoyulmuşdur. Gursulu Xan bulağı da ona məxsus idi. Sonralar bütün bu sahələr Xankəndi daxil olmaqla hədiyyə şəklində arvadı Pəricahan xamma çatmışdır. Xankəndinin ilk sakinləri qonşu kəndlərdən: Malibəyli, Kosalar, Canhəsən və digər kəndlərdən buraya köçürülmüş azər türk ailələri olmuşdur. Ermənilər-haylar Xankəndinə çox-çox gec və rusların köməyiylə Qərbi Azərbaycandan (indiki Ermənistən), Zəngəzurdan, Tiflisdən buraya gətirilmiş və məskunlaşdırılmışlar.

İndi özü mənşəcə azər türkü (?) olduğu halda, mənəvi sərvətimiz, ünvanımız, tariximiz olan Xankəndini inkar edib “Stepanakert” sözünə dəstək vermək, onun Sovet illərində də Laçın, Kəlbəcər qədər Azərbaycanın olmaması qələmə almaq ən azı Azərbaycana, onun xalqma, mənəviyyatına xəyanətdir!

- Uşaqlıq və məktəb illərinizi necə xatırlayırsınız? Bilirom o illərə qayıtməq nə qədər xoşdursa, bir o qədər də acidir. Fəqət tarixdir. İndi həsrətində olduğumuz Qarabağın, Xankəndinin keçmişidir.

- Evimiz Xankəndinin mərkəzində, “Oktyabr” kino-teatrına ləp yaxın idi. Həyətimizdə böyük, qollubudaqlı tut ağacı vardı - Şah tut. Züleyxa xalam və xala uşaqları ilə bir həyətdə olurduq. Tut ağacının qanadlarını öz aramızda böülüdürmüşdük. Çox-çox sonralar bu şah tutu ailəmizlə müqayisə edərdim: budaqları biz idik, onun gövdəsi, kökü isə valideynlərimiz. Biz oğlan uşaqları: Oktay, Altay, Zaur, Firdovsi və mən tutun budaqları kimi onun

möhəşəm gövdəsinə, o isə torpağımıza bağlı idi. Şah tut ağacı ağımız kəsəndən ailəmizin simvoluna, rəmzinə çevrilmişdi.

Böyük Vətən müharibəsinin başlanması xəberini, yaxşı yadimdadır, ele şah tutun üstündə eştidim. Atam kommunist olduğu üçün müharibəyə 1-ci “eşelonda” apardılar. Ondan sonra onu bir daha görmədik...

Züleyxa xalam tədbirli, ağıllı, qürurlu bir qadın idi. Anam Ağcam darıxmaga qoymadı. Onun müdrik məsləhətləri və köməyi sayəsində ağır müharibə illərində nə bizim, nə də onun ailəsi korluq çəkmədi.

Anam qeyrətinə siğışdırmadı, ərə getməyib bizə - iki qardaş, iki bacıya həm analıq, həm də atalıq etdi.

Xankəndində Nizami adına orta məktəbdə təhsil almışam. Şəklim daimi vilayət üzrə əlaçılarsı lövhəsinə vurulardı. Məktəbin direktoru rəhmətlik Qədirov Abdulla insanpərvər, haqqı-ədaləti qoruyan idi. Bununla belə ermənilər-haylar BVM-də əsir düşmüş Qasım dayıma görə məni məktəb komsomol komitəsinin katibliyindən azad etdilər, komsomoldan çıxardılar və indi də araşdırıcı bilmədiyim səbəbə görə məni kamal attestatı imtahanlarında qiymətimi kəsib medaldan məhrum etdilər. Kimdir günahkar, indi də bilmirəm.

4 illik hərbi qulluqdan sonra Vətənə dönenədə 5 ay vilayət partiya və sovet orqanlarında kürsülərdə oturan vəzifəli ermənilər-haylar get-gələ salıb, iş vermədilər. Məcbur olub Bakıya qayıtdım, dənizdə - “Xəzərneft” donanmasının kranlı gəmilərində sükançı işlədim. Donanmanın gəmiləri Xəzərdə işləyən dəniz neftçilərinə tikinti materialları, avadanlıqları və s. daşımaqla məşğul idi. Bir il sonra anamı, qardaş və bacılarımı da Bakıya gətirdim... 1988-ci ilin hadisələri başlayanda başa düşdük ki, mənə Xankəndində ermənilər-haylar iş verməməkdə, bezdirməkdə məqsədləri bu yolla Yuxarı (dağlıq) Qarabağda etnik təmizləmə aparmaq imiş. Bunu biz çox gec başa düşdük. Neçə-neçə türklərin, onların ailəsinin də aqibəti belə olmuşdur.

Bu gün, bu ahil çağında özümüzə bir məmənunluq hissi keçirirəm ki, ailədə atam müharibəyə səfərbər olandan sonra erkən onun ailəyə kömək, işləmək funksiyaları mənim kövrək ciyinlərəmə çökmüşdü: yayı, ana tərəfdən babam Museyib kişinin yaşadı-

ğı kəndə - Canhəsənə gedər, yay məktəb tətili müddətində zəmindi sahə götürər, biçin biçərdim. Əmək günlərimdə yağı, pendir, bugda qazanıb evə “əlidolu” dönerdim. Payız aylarında məktəbli dostum rəhmətlik Bəndali ilə ətraf meşələrdən qış üçün ikitəkərlə arabada quru odun, kötük daşıyardıq.

İmkan edib arada bazar günləri səhər tezdən kəndə qalxar (arası 7-8 km) təbiətin yetirdiyi nemətlərdən alma, armud, qoz, findiq, yiğär, axşam çığı evə əlidolu qayıdardım. Bütün bunları özüm könüllü edərdim və gördüyüüm bu əməllərdən bir məmənnüluq, rahatlıq hissələri yaşayardım. Bəli, uşaqlığımı, məktəb illərimi bax belə yola vermişəm, yaşamışam.

İndi həmin illəri yada salanda mənim halal zəhmətlə çörək qazanmağında, yetkinləşməyimdə öncə anam Ağcaya (onun bu ilin yanvarında 92 yaşı tamam oldu), rəhmətlik Züleyxa xalama, Rəşid dayımın arvadı - Qəmər bibimə, Qasim və Yunis dayılarıma minnətdaram, Allah onlara qəni-qəni rəhmət eləsin!

- Aydin müəllim, siz ürəyində dərin-dərin sirləri olan adam təsiri bağışlayırsınız. Bəlkə də, kədər deyəcəkdim, ona görə demədim ki, kədərə şərik tapılmayanda da dönüb olur elə sərr. Bu mənada, sırli adam dedim. Bir də ki, dərin axan çayların təlatümü daxilde olur - sakit və lal axırlar. Amma zaman-zaman öz zənginliklərini qoruyub-saxlayırlar.

- Öz-özlüyündə hər bir kəs sırli bir aləmdir. Mən belə adamları iki qismə böldərdim. Onlardan bir qisminin sırli, qapalı görsənməsi zahirən olur, ünsiyyətə girdikdən sonra o kəs ki, səmimidir, ürəyi pak və açıqdır, daha “sırli” adam olmur. İkinci qism “sırli” adamlar, mən belə hesab edirəm ki, bəlkə özgələrinin ona etibar etdiyi “sırleri” saxlamağı bacarır. Öz “sırlerini” də, başqalarının sirlərini də açıqlamır, qoruyur. Belə adamlar, adətən sakit təbiətli adam təəssüratı yaradır. Güman edirəm bu genetik anlamdır, irsən keçmədir. Həyat, mühit bu anlamlı bir az “hamar-lasa, cılalasa” da, irsi keçmə, özünəməxsusluğunu qoruyub saxlayır. Mənim Tahir adında əmim oğlu var. Yaşı 70-i çoxdan ötüb. Deyirlər ki, o ağızdan çox “yavadır”, rəhmətlik ata tərəfdən Süleyman babama çəkib. Bilmirəm, Tahirin ağızını “boş” qoymasını görməmişəm. Amma onun ürəyiaçıq, əliaçıq, az danışan, sə-

rast söz deyən, hər sözündə, kəlməsində onun mehriban, qohumcanlı, istiqanlı olmasını hiss edirsən, duyursan. Bax buna görə də qohum-əqrəba onu çox isteyir. Deməli, genetik amil, faktorun həyatda inkarolunmaz rolu var.

İradəli adam səbirli, təmkinli olur, təmsil etdiyi sələflərindən də ireli gedir, nailiyyətləri daha sanballı olur. (Bircə misal götərim: yazıçı Anar rəhmətlik atasından xeyli irelidə durur).

Bu baxımdan rəhmətlik atam səbirli, düzümlü kişi olub, ailə və qohumlara can yandıran, mehriban, eyni zamanda tələbkar, ciddi adam sayılıb. O, Qafqaz İstehlak Kooperasiyasının DQMV Mərkəzi İdarəsində ermənilərin içində böyük təlimatçı işləmiş, özünə layiq nüfuz qazanmış Ümumqafqaz Kooperasiya işçilərinin Rostov şəhərində keçirilmiş (1939) 2-ci qurultayma həllədici səsle nümayəndə seçilmişdir.

Mən belə bir kişinin irs davamçısı olmağımla fəxr edirəm. Bəli, təbiətən sakitəm, səmimi adamlarla ünsiyyətə üstünlük verirəm. Qeyri-səmimiyyətlə qarşılaşanda onu ağır keçirirəm, barışa bilmirəm. Haqsızlığa qarşı barışmazam, bütün iradəmlə, əzmlə ona qarşı duroram, ruhdan düşmürem. Bu mübarizə illərlə davam etsə də qərarımızdan dönmürəm. Haqqımı sübut edənə kimi gedirəm. Etiraf edim ki, bu, asan başa gəlmir. Lakin nahaq yerə deyilmir ki, “haqq naziler, amma üzülməz!”

Sözü, əməli üstüstə düşən insanlardan xoşum gelir. Bu, mənim həyat kredomdur: istər qohum-əqrəba, istər dost-tanış olsun, fərqi yoxdur.

Genetik anlama qayıdaraq bir daha israrlıyam ki, həyatda irsi davam, yaşatma var, o mövcuddur. Atam atasının irsi davamçısı olduğu kimi mən də atamın davamçısı, oğlum Pərviz mənim davamçımdır. Burada peşə, ixtisas, vəzifə əsas amil deyil. Ola bilsin ki, irsi keçim iki nəsil öncə gələn sələflərə aid olsun. Vəcibi, mühüm irs mövcudluğu, belə də milli keyfiyyətlər – mahiyət özünəməxsusluq... Demək isteyirəm ki, Qarabağın aborigen-avtoxtan əhalisi türk mənşəli tayfalar; qarqarlar, utilər, qismən kaspilər, savdeylər və s. bizim genetik ulu əcdadlarımız çox-çox uzaq keçmişdə burada yaşamış, öz doğma torpaqlarının keşiyində durmuş, onu qorumuş, dünyalarını dəyişəndə isə öncə bu müqəd-

dəs torpaqlar - Qarabağ onların nəsil davamçılarına ötürüle-ötürülə biz çağdaş azər türklərinə çatdırılmışdır. Bu tarixi həqiqət elm aləminə çoxdan məlumdur. Hərçənd Qarabağın dağ və aran torpaqlarının böyük qismi bu gün müvəqqəti; erməni-hay işgali altındadır. Lakin təcavüzün axırı yoxdur (Napoleonu, Hitleri digər işgalçılardan aqibətini yada salm). Qarabağ əhalisinin doğma torpaqlarımıza qaytarılmasına mənim şəkki-şübəm yoxdur!

Bu gün məni düşündürən, təəssüfləndirən, ağrından bir də odur ki, 16 ildən çox bir zaman kəsiyində füsunkar təbiətli Qarabağ indi istedadlar yetirmir, xalqımızın mənəvi yüksəlişində istənilən səviyyədə iştirak edə bilmir. Çünkü on, yüz minlərlə Qarabağ azər türkү onun ədəbi-bədii, təbii mühitindən, şəfali havasından, suyundan - bir sözlə, əvəzolunmaz durumundan məhrum olub; məcburi köçkünlər, qacqın həyatı sürür. Fəqət, belə də qalmaz.

O ki qaldı daxili kədərin insanın zahirində görünməsinə, özünəməxsus cizgilər yaratmasına, onun ovqatma daimi təsir etməsinə, insanın gözündə, sıfətində, ümumiyyətlə təbiətində yeni bir rəng, çalar əmələ gətirməsinə - əlbəttə, bu, var və insanlıq bu yükdən qaça bilməz. Bu yükün əzabını daşıdıqca o da zaman-zaman öz izini qoyur, cığırını sahr. Biz istəsək də, istəməsək də, o cığırı kənardan baxanlar görürler.

- Aydın Qarabağının özü kimi imzası da bizə doğmadır. Lap Qarabağın özü qədər doğma, əziz. Qarabağ üçün ürəyi döyünenlər sizinlə səhbət edib həsrətlərinin gözünə vüsal qata bilərlər. Bəs görəsən, sinəsi Qarabağla bağlı əhvalat, rəvayət və hadisələrlə dolu olan tədqiqatçının "Qarabağlı" imzasının tarixi necədir, nə vaxtdan bu imza ilə çıxış edir?

- Bəli, "Qarabağlı" imzası götürməyim təsadüfi deyil. Yuxarıda qeyd etdim ki, 4 illik hərbi qulluqdan Xankəndinə dönəndə "vəzifəli" ermənilər-haylar mənə sadəcə olaraq iş vermədilər, bezikdirdilər. Vadar olub Bakıya qayıtmalı oldum. Qarabağlı olmağımı özümde yaşatmaq üçün (bu da genetik anlamin, bağlılığın bir cəhətidir) 1957-ci ildən ADU-ya qiyabi təhsilə daxil olandan, respublika qəzetlərində ("Azərbaycan gəncləri", "Azərbaycan pioneri", "Malodyoj Azerbaydjana", "Bakı" axşam qəzeti) "Qara-

bağlı" imzası ilə çıxış etməyə başladım. Bəlkə də bu həssaslıq - hadisələri qabaqcadan duymaq, onu qabaqlamaqdır...

1988-ci il Yuxarı (dağlıq) Qarabağda erməni separatçılarının töredikləri qiyam, yerli avtoxton azər türklerinin oradan etnik təmizlənməsi, müharibə, Xocalı soyqırımı, torpaqlarımızın işgal olunması, öz vətənində məcburi qacqınlar, köçkünlər ordusunun yaranması... bütün bunlardan sonra "Qarabağlı" imzası qələmimi hadisələrin axarına çevirdim. Saxtakar, nankor erməni-hay müəllifliyinə qarşı, onların iç üzünü ifşa etməyə, erməniçiliyin tarixən lap qədim dövrlərdən mahiyyətini, tarixi həqiqətləri, gerçəkliyi üzə çıxarmaqla yanaşı, soydaşlarımızı da, bir növ maarifləndirmək, doğma elobamızın ən qədim sakinləri - azər türklərini, təyfalarını və onların dilində yaranmış ilk türk toponimlər, etnonimləri açıqlamaqla bir daha sübut olunur ki, ermənilər-haylar Azərbaycana, Qarabağa, ümumiyyətlə, Qafqaz bölgəsinə gəlmədilər. Onların dini də, dili də götürülmədir.

İndi qəzətlərdə ("Kredo", "Qarabağa aparan yol", "Mədəniyyət", "Qarabağ" və s.) dərc olunmuş və olunan yazılarının altında "Qarabağlı" imzası bir də Vətən həsrəti, torpaq həsrəti - nigarancılığı, narahatçılığı özündə ehtiva edir. Həyatda aydınlar, qarabağlılar çoxdur. Amma Vətənimizin coğrafi adları ilə, toponimlərlə məşğul olan tədqiqat aparan Aydın Qarabağlı bir nəfərdir. Mən istəməzdim bu fikrim təvazökarhdan uzaq kimi qəbul olunsun.

Qeyd etdiyim kimi, uşaqlıq və yeniyetmə çağlarımı Xankəndində yaşamış və ilk dünya baxışım, görünüm, burada formalaşırdı. 1958-ci ildən Xankəndində ermənilər-haylar mənə iş vermədikləri üçün Bakıda "lövbər" salmağa məcbur olmuşam.

1957-ci ildə hazırlanıb qiyabi ADU-ya (jurnalistika fakültəsinə) daxil olmuşam. Mənim Bakıda işləməyim və təhsilim ailəmizin (anam, bacılarım və kiçik qardaşım) də Bakıya köcməsini gündəmə çıxardı və təbii olaraq onları yanına gətirməli oldum.

Həmin gündən Xankəndində azər türklərinin sayı 5 nəfər azaldı. Bəs bizim kimi "köçənlərin" sayı? Bu, o vaxt heç kəsi maraqlandırmır və düşündürmürdü...

- Bir qədər də əmək fəaliyyətiniz barədə... Ömrünüzün çoxunu hara "xərcləmisiniz?" Əlbəttə, mənim üçün bu sualın

cavabı bəllidir. Oxuları nəzərə alsaq, onda gərək siz deyəsiniz mən də yazam.

- Əmək fəaliyyətimi məlum səbəblərə görə Bakıda başlamış və 2001-ci ildə başa vurmuşam. Hazırda təqaüdçüyəm, yaradıcılıqla məşğulam. Tədqiqatımın mövzusu Azərbaycanın toponimiyası da, uzun müddət Azərbaycan Respublikası Dövlət Kinematoqrafiya komitəsi, (35 il fasılısız) son 12 il isə onun hüquqi varisi "Azərkinovideo" İstehsalat Birliyində məsul vəzifələrdə çalışaraq səy və bacarığımı milli kinomuzun inkişafına həsr etməklə yanaşı, 1960-cı illərdən başlayaraq bu günə kimi toponimlərin etimologiyası ilə məşğulam. Etiraf edim ki, bu maraq məndə çox erkən, hələ Xankəndində Qarqar çayına baş vuranda oyanmışdı. Kimdən soruşanda niyə "Qarqar" adlanır bu çay? Hami çıxını atırdı.

İkinci dəfə belə bir sualımı Bakıda verdim: 1950-ci ilin yayı əlaçı şagird qismində məni Bakıya göndərmişdilər ki, respublikanın digər rayonlarından da əlaçılari burada toplayıb qatarla bizi Moskvaya yola salsınlar.

Yaxşı yadımdadır. Qız qalası ilə üzbeüz taxtadan düzəldilmiş cimərlik var idi. Mən suda üzməyi Qarqarda öyrəndiyimə görə cəsarətə bilet alıb Xəzərlə ilk dəfə burada görüşdüm. Sudakı neft iyi məni tutdu. Yeni tanışlarımından - bakılılardan soruşanda "Xəzər nə demekdir", yenə cavab ala bilmədim.

Üçüncü dəfə belə bir sual mən Bakı şəhər ekskursiya bürosunda metodist işləyəndə meydana çıxdı.

Şamaxının Cəngi meşəsinə səfərə çıxmışdım. Təcrübəli bələdçimiz yol boyu ekskursiya obyektləri haqqında maraqlı saylığı məlumatları bize həvəslə çatdırırdı. Bakının 50 km-də hündür təpəliklərin dolanbac yollarına çatanda bələdçi qayıdı ki, qədimdə bu hündürlüklərdə Cəngi qalası olmuş, təhlükə zamanı buradan Bakıya gündüz tüstü, axşam və gecə çağları tonqal, alovla düşmənin hücumları haqqında xəbər verirlərmiş. Söhbətini yenicə bitirmişdi ki, məni narahat edən sualı – niyə Cəngi, mənəsi nədir? - deyəndə bələdçi cavab verə bilmədi, pərt oldu... Həmin vaxtdan, belə deyərdim, həyatımın müəyyən aylarını, illərini toponiyamnın öyrənilməsinə həsr etdim. Sonra Milli Elmlər Aka-

demiyasının Coğrafiya İnstitutunda, akademik Budaq Budaqovla, coğrafiya elmlər namizədi toponimiya şöbəsinin o vaxtkı müdürü rəhmətlik Rəmzi Yüzbaşovla, əməkdaşları Mahirə xanımla, Nadirlə tanış olub xeyli ədəbiyyat əldə etdim və suallarımın cavablarını öyrənməyə başladım.

Öyrəndim ki, Qarqar çayının adı qədimdə türk qarqarlarının ("Qırğı ərlərin, şığıyan ərənlərin"), Xəzər - türkmənşəli tayfa adının və Cəngi isə çoxsimli qədim musiqi alətinin adından yaranmışdı.

Bakı şəhər Ekskursiya Bürosu və Bakı Ekskursiya və Səyahətlər Bürosunda topladığım bilgiler əsasında xidməti istifadə üçün neçə-neçə bukletlər buraxıldı və nəhayət, 1969-cu ildə ilk "qaranquş" - kitabçam, "Coğrafi adların sırrı" - işıq üzü gördü.

1988-ci ildə Rəhmətlik Rəmzi Yüzbaşovun, yazıçı Əlfı Qasimovun tövsiyə və təkidi ilə hazırladığım yeni kitabça rus dilində çıxdı.

Azərbaycan toponimiyası ilə bağlı iki kitabçam: "Turistskiy Bakı" və "Qarabağ, onun qədim tayfları və toponimləri" "sandıq" ədəbiyyatıdır. Öz sponsorunu gözləyir. Etiraf edim ki, xeyirxah adamların məsləhəti ilə yeni bir nəşr (kitabça) üzərində işlərimi qurtarmışam. Adı belədir: "Sırlı-sədalı, qədim və indiki Abşeronə səyahət". Bu kitabçada xalqımızın zəngin mənəvi irsi, tarixi abidələri şərh olunmaqla, Abşeron yarımadasında yerləşən kənd və qəsəbələr haqqında məlumatla yanaşı, bu adların - toponimlərin etimologiyası barədə də elmi populyar açıqlama verilir.

- **Aydın müəllim, siz iman sahibiniz. Hər kəsin özünün inandığı adamlar var ki, onlar heç vaxt gümanını itirmirlər. Və o cümlədən, mənim ən çox inandığım adamlardan biri də Aydin Qarabağlıdır. Bir də hamimizin inandığı Allah var. Qaçanın da, qovanın da üz tutduğu Allah...**

- Allahın varlığıma, mövcudluğuna ağlım kəsəndən inam getirmişəm, xüsusilə, son on illiklər ərzində Mir Möhsün Ağanın əzəmetli məqbərəsini ziyaret edəndə, onun ruhunun ürəyi təmiz insanlarla Allah-təala arasında vasitəçi olmasına inanıram. Həmin anlar ilahi düşüncələrlə yaşayıram.

On ağır, gərgin günlərimdə Şüvəlana yollanıb, Büyük Ağanın qəbrini ziyarət edərək üzümü Ulu Tanrıya tutmuşam və indi-

yədək naümid qalmamışam. Şükür Ulu Yaradanın qüdrətinə! Hər dəfə müqəddəs yerləri once də ocaqları (pirləri) ziyarət edərkən onların göylərlə, insanın isə Ulu Tanrı ilə yaxaklığını duyuram, hiss edirəm. Hər dəfə ziyarətdən bir yüngüllük, gümrahlıq aparıram. Qadir Allaha inam gətirən hər kəs bu inamlı yaşamalı, gecə-gündüz bütün söz-söhbətlərin əməllə vəhdətini də özü ilə daşımmalıdır. Güman edirəm Allah yolunu - haqq-ədalət yolunu seçmiş, ona tapınan adamlar ancaq və ancaq səmimi olanlardır, saf, sağlam əqidəli, xalqına, torpağına bağlı olmalıdır. Belə adamlar Ulu Tanrıının həmdini daha tez duyur və bəhrəsini görür (Necə ki, Azərbaycanın işi haqdır) və Allah-teala nəzərini onun üstündən əsirgəmir. Şükür olsun onun həmdinə, qüdrətinə!

- Mühəribə şəraitində yaşayan, torpaqlarının böyük bir hissəsi düşmən tapdağında olan Azərbaycan ziyahları üzərlərinə düşən ciddi məsuliyyətlə nə dərəcədə hesablaşırlar. Ümumiyyətlə, onlar bu məsuliyyətin qarşısında bir iş görürlərmi?

- Çağdaş ziyahlarımız indi çox mürəkkəb bir zaman durumunda yaşıyır, yaradır. Ürəyi Vətən eşqilə vuran, düşünən beyin sahibləri - ziyahlarımız 70 illik sovet dövründəki ideologiyasından sonra (məhdudiyyət, məhrumiyyət və s.) çoşğun və ehtiraslı bir axınla öz soyköküne, dilimizə, dinimizə, tarixi keçmişimizə qayıtmada böyük bir intibah dövrünün bünövüsünü qoyurlar. Biz türkçülüyə qayıdırıq, itirilmiş böyük və qüdrətli dünyamıza.

Ziyalı müdrik sözünün, kəlamının cəmiyyətdə önəmi böyükdür. Bu baxımdan ətrafına onlarca ziyalı müəllifləri pleyadası toplamış "Kredo"nun özünəməxsus rolu var. Bu qənaətə gəlməkdə əsasım şəxsi müşahidələrimdir. Belə ki, xeyli vaxtdır saxtakar təcavüz xislətli erməni-hay müəlliflərini ifşa edən "Qarabağ, onun qədim tayfaları və toponimlər" adlı silsilə yazılarımla bağlı mənim baş redaktor hörmətli Əli Rza Xələfli və redaksiya əməkdaşları səmimi, mehriban və işgūzar münasibətimiz yaranmışdır (Belə işgūzar mühitin "Qarabağa aparan yol" qəzetinin redaksiyada da mövcudluğunun şəxsən şahidiyəm). Bu isə ziyalı müəllifləri özünə cəlb edir və yaradıcılığa ruhlandırır. Ziyalı zümrəsindən olan müəlliflərin əksəriyyəti cəmiyyətdə tanmış elm adamları, söz ustaları - yazarlar, sənətkarlardır. Odur ki, "Kredo"

oxocular arasında populyardır və maraqla oxunur. Bu, öncə onun baş redaktoru Əli Rza müəllimin adılə, onun aşib-coşan, tükənməz və dəyərli yaradıcılığı ilə, insanpərvərliyi ilə bağlıdır. Onun sayəsində xalqımızın neçə-neçə məşhur, görkəmli elm xadimləri, söz ustaları, səhnə və firça ustaları haqqında və tarixi keçmişimizə dair dərin məzmunlu yazılar verilir, camaatımızın daha çox maariflənməsinə fəal kömək edir.

Hətta redaksiyaya gələn ziyahları şəxsən tanış edir, aralarında körpü salır, onları daha da yaxınlaşdırır. Bu minvalla şəxsən mən xalqımızın neçə-neçə dəyərli şəxsiyyətləriylə tanış olmuşam və bu tanışlıqlardan məmənunluq duyuram.

"Kredo"nun xeyrxiqli fəaliyyətindən danışmaqla qurtarmaz. Onlardan hirini qeyd etmək istədiyindəyəm. O, AMEA-nın tarix, coğrafiya, dil və ədəbiyyat institutları ilə six əlaqə saxlayaraq müntəzəm qaydada onlara (təmənnasız ağır iqtisadi-maliyyə durumuna baxmayaraq) xeyli qəzet saylarını göndərir.

Bir ziyalı müəllif kimi şəxsən Əli Rza müəllimə və onun başçılıq etdiyi kollektivin hər bir üzvünə möhkəm cansağlığı, türkçülüyün inkişafında daha fəal olmağı arzusundayam. Bu gün bunu bizdən təşəkkül startı götürmiş türk dünyası gözləyir. Redaksiya həyatınə daha bir istəyim var: o gün olsun ki, Qarabağın azad olunması müjdəsini gətirən ilk qəzətərdən biri "Kredo" olsun!

Ədəbiyyatda, dilçilikdə türk mənşəli dövlətlər arasında yaranan mədəni-iqtisadi əlaqələrin getdikcə genişlənməsi və möhkəmlənməsi də buna dəlalət edir. Bunu duyan düşmənlərimiz açıq-açıqına hər cürə bu labüb tarixi prosesin gedisatına mane olmaq zorundadırlar.

Hətta əqidəcə zəif "ziyahılar" onların "toruna" düşür, Vətənə, mənsub olduğu xalqa xeyanet etməkdən belə çəkinmirlər (tarixçi-alim, albanşunas Fəridə Məmmədova, "Realniy Azerbaydjan" qəzetiñin təsisçisi və baş redaktoru Eynulla Fətullayev). Bu dırnaqarası "ziyahılar" haqqında mənim kəskin tənqidi yazılarım "Mədəniyyət" və "Qarabağa aparan yol" qəzətlərində çap olunmuşdur (dekabr 2005, aprel 2006). Fürsətdən istifadə edərək Prezident Aparatında, Nazirlər Kabinetində məsul vəzifələr tutan şəxslərə müraciət edirəm: azər türklərinin mənəviyyatına, tarixi-

nə xəyanət edən bu üzdəniraq "ziyalılara" qarşı ən ciddi addım atılmalıdır. "Realniy Azerbaydjan" qəzeti bağlanmalı F.Məmmədovun "Kafkazskaya Albaniya i albantsi" kitabına yasaq qoyulmalıdır, satışdan yığışdırılmalıdır. Mənəvi zərərə görə onlar məhkəmə qarşısında, qanun qarşısında cavab verməlidirlər. Mən başqa yol görmürəm, çünki ideoloji düşmənlərimiz bizimlə cəbhədə üzbeüz durduğumuz erməni düşmənlərimizdən də qat-qat təhlükədirler, onlar ağacın içine soxulmuş qurdurla bənzərdir. Belə hallarda qəti addımların atılması labüb və qaçılmazdır. Axı azər türkləri müharibə şəraitində yaşayır! Açığını etiraf edim ki, respublikada sosial durum çox mürəkkəbdir. Cəmiyyətdə son illər qütbleşmə prosesi getdikcə dərinləşir, siyasi və ictimai partiya və təşkilatların durmadan artması da cəmiyyətdə hökm sürən həcmərclikdən, geniş xalq kütlələrin konsolidasiyadan uzaq düşməsi, vahid, milli ideoloji konsepsiyanın olmamasından xəbər verir.

Bir tərəfdə varlanma, zənginləşmə, digər tərəfdə kasıbçılıq, ehtiyac... bütün bunlara səbəb ölkədə məmər özbaşnalığı, polisin, məhkəmənin, səhiyyənin... rüşvətxorluğun və korrupsiya xəstəliyinə qarşı qəti mübarizənin aparılmamasıdır. Məncə, sadaladığım bu və ya digər halların da ziyyəli məsuliyyətinə dəxli var. Və bu halların aradan qalxmasında ziyalıların birbaşa xidmətləri görünümlədir.

1918-ci ildə Azərbaycan ərazisində – Bakıda, Qubada, Şamaxıda... Qarabağda antik müəllif Strabonun təbirincə desək, "erməni başkəsənleri"nin törətdikləri vandalizmi, soyqırımı deyəndə, önce 91 yaşlı anam – Ağca nənəmin, Züleyxa xalamm uşaqlıqda bizimlə apardıqları söhbətləri yadına düşür. Ona görə ki, onlar ermənilərin-hayların qəddarlığından, bizə düşmən kəsilmələrin-dən danışanda, bizim erməni-hay dığaları (Qarabağda erməni yekəbaş, dikbaş oğlanlarını istehza ilə "dığa" deyə çağırırdılar) ilə dostluq etməyimizin əleyhinə çıxanda - bütün bunlar mənə nağıl təsiri bağışlayırdı. Sən demə, "Qarabağ" ermənilərinin bir qismi "qoyun dərisi" geymiş canavar imiş.

Anam və xalam dönə-dönə Canhəsən kəndində, hələ ləp erkən, uşaq yaşlarında gözlərile gördükleri, şahidi olduqları erməni-hay vəhşiliyindən danışardılar.

...Darlı deyilən yerin hündürlüyündə keşik çəkən kənd sakinləri səhərin alatoranlığında böyük bir silahlı erməni dəstəsinin Canhəsən istiqamətində irəliləməsini dərhal kəndə xəbər verirlər. Camaat evini-eşiyini, mal-qaranı, bütün əmlakını, vədövlətini qoyub,ancaq canların salamat qurtarmaq üçün yaxınlıqdakı meşəyə, oradan da Kosalar kəndinə köməyə üz tuturlar. Geri qayıdanda kəndi tərk etməyə çatdırmayan yaşılı ər-arvad – Beyaz xammla, Məşədi Zeynalabdini eybəcər hala salıb, lüt həyət ağacından asılmış görülürələr. Bax budur, erməni xasıyyəti-xisləti! Bu gerçeklik, tarixi həqiqətlər haqqında danışmağı sovet dövrü bolşeviklər bizə yasaq etmiş, dığaların neçə-neçə belə vəhşiliklərini ört-basdır etmişdir.

Güman edirəm ki, azər türkərinin belə soyqırıma məruz qalması faktları bir-bir toplanmalı, rəsmi olaraq beynəlxalq təşkilatlara, önce də Avropa məhkəməsi qarşısında qəti olaraq iddia qaldırmalıdır. Bu da erməni-hay xislətini ifşa edən daha bir addım kimi bu günün ziyalisının üzərinə düşən məsuliyyətdir və Avropada onunla hesablaşmalı olardılar.

- Mənə elə gəlir ki, siz bu baredə alnıcıq-üzüağsınız. Cünki bir ziyyəli olaraq üzərinizə düşən məsuliyyətin öhdəsində imkanlarınız daxilində gelmişiniz. Kifayət qədər böyük zəhmət və əzmlə tariximizin bir çox səhifələrinə işıq salmaq üçün çalışmışınız. Sizi tanışyanlar bunu bilir.

- Azərbaycanın toponimlərini tədqiq etmək, öyrənmək və onları mətbuatda təbliğ etməyi - həyatımın mənası hesab etmişəm. Gənclik illərində coğrafi adlara olan marağım "xobbi" seviyyəsində olub, bu elm sahəsinin nə dərəcədə məsul, ciddi olmasına dərk etdikdən sonra, ötən yüzilliyin 60-cı illərində rus dilində "Molodyoj Azerbaydjana", daha sonra isə "Vişka" qəzetində "Taniş adların tarixi" başlığı altında xüsusi rubrika açılmışdı ki, hər həftə şənbə saylarında Azərbaycanın toponimləri haqqında məlumatları mən toplayıb verirdim. Qəzetlərin sifarişlərini icra etmək üçün o dövrün tanınmış alimlərlə tanış olmuş, dəfələrlə Qasim Güll, İsa Cəfərzadə, Zelik Yamposki, Rəmzi Yüzbaşov və digər alimlərimizlə Bakı səyahətlər təşkilatında çoxsaylı görüşlərimdən, bu sahəyə aid, xüsusilə rus dilində mövcud ədəbiyyatdan

aldığım bilgiler əsasında, təkrar edirəm, "Coğrafi adların sırrı" (azər türkçəsində, 1969) "Turistskimi tropami Azerbaydjana" (rus dilində 1988) kitabçılarını ərsəyə çatdırmış, respublika qəzetlərində müntəzəm yazılarla çıxışımı davam etdirmişəm. "Turistskimi tropami Azerbaydjana" kitabımin işq üzü görməsində Rəmzi Yüzbaşovun və sevimli yazıçıımız Əlfi Qasımovun köməyi az olmamış, mən onlara indi de rəhmət oxuyuram.

Sonra ailə-məişət məsələləri bir müddət məni tədqiqat-yaradıcılıq işindən ayırdı. O illərə görə indi dərin təəssüf hissələri keçirirəm.

Şükürler olsun ki, son 4 ili yenidən yaradıcılığa, toponimlərin öyrənilməsinə və qələmə alınmasına başlamışam. Yorulmaz toponimiya tədqiqatçısı alim Rəmzi Yüzbaşov haqqında xüsusi danışmaq istərdim.

- Buyurun, bu da bir borcdur, ziyalı borcu, elə həm də ziyalı məsuliyyətidir.

- Ruhu şad olsun. Milli Elmlər Akademiyasında bu yaxınlarda onun 100 illiyini qeyd etdilər. Bu tədbirin təşkilatçılara, oncə də aqsaqqalımız akademik Budaq Budaqova minnətdaram. R.Yüzbaşovla bağlı xatirələrimdən birini sizə danışacağam.

...1985-ci il idi. İndi olmasın, Rəmzi müəllimə zəng çaldım. Hal-əhval tutmaq istəyirdim. Sözarası vacib bir məsələ ilə bağlı ona baş çəkməyi xahiş etdi. Masanın üstündə 5-6 broşüra həcmində kitabçıları göstərdi və əsəbi halda: "Bunları Mərkəzi Komitə göndərib. Görürsən, bu alçaq erməniləri? Qarabağa səyahətə gəlirlər, guya ata-baba yurduna gəlirlər, alban kilsələrini də erməni kilsəsi kimi qələmə alırlar. Bəla burasındadır ki, bu nəşrlərin hamısı rus dilində və Moskvada çap olunur. Ruslar onları dəstəkleyirlər. Bunlara cavab verməliyik, özü də rus dilində. Bu məsələni götür öhdənə, rus dilini sən yaxşı bilirsən axı! Nə material, kömək lazım gəlse, mən hazır"... Hazırladım, amma kitabçıyı nəşriyyatda qəbul etmədilər ki, mənim elmi dərəcəm yoxdur, bu sahədə çalışmiram, bir də ki, belə mövzu iş planımızda yoxdur, o, daha çox elmi işlənib, daha nə bəhanələr..!

İşin xatırınə kitabçamı yenidən turizm baxımından hazırladım və adını dəyişib indiki adı saxladım. Kitabçanın 1988-ci ildə

çap olunmasına hər kəsdən çox rehmətlik Rəmzi müəllim məmənunluğunu bildirdi. Onunla bağlı xatirələrim çoxdur. Onlardan bir səhbəti, görüşümüzü unuda bilmirəm.

...Montin adlı qəsəbədə mənzilində növbəti dəfə görüşdük. Həmişə olduğu kimi, həyat yoldaşı rehmətlik Həvvə xanımı da qarabağlı olduğundan, kişi bizə "sataşardı". Pürəngi çay süfrəyə qoyulandan sonra Rəmzi müəllim, nankor qonşularımız – ermənilər dən səhbət saldı. Onlardan söz düşəndə kişi sakit danişa bilmirdi. Emosional, kəskin ifadələr (o dövredə görə) işlədirdi. O damşırdı ki, ermənilər Şamaxıda neçə-neçə evləri yandırmış, minlərlə azər türkünü əzab-əziiyyətə öldürmüşlər. İkicanlı qadınların qarnına süngü soxur, neçə-neçələrinin başını kəsir, şaqqlayardılar. Məsələ burasındadır ki, bolşeviklər də onların tərəfində bizə qarşı - silahsız, dinc əhaliyə qarşı vuruşurdular. Türkler bir az da yubansayıdlar Şamaxıda, onun kəndlərində bir nəfər azər türkү qalmazdı. İndi qardaş, birləşməliyik. Bizim birliyimiz olmasa, 1918-ci ilin soyqırımı tekrar olacaq, ermənilər bizim torpaqlarda at oynadacaqlar!"...

Rəmzi müəllim hey danişir, acı xatirələri bitmirdi. Mən ona diqqət kəsilərək düşünürdüm, bu kişidə bu yaşda qeyrətə bax, millətin qeydinə qalmasına, nə isə millətin xeyrinə bir iş görməsinə necə də can atır, can yandırır. Allah sənə rehmət eləsin Rəmzi müəllim! Sənin dediklərin doğru çıxdı. Çox təəssüf ki, kommunist rejimi rəhbərlərinə ünvanladığınız məktublara laqeyd baxdlar, nəzərə alınmadı, beyinləri, iradələri ancaq beynəlmiləlçilik xəstəliyinə tutulmuşdu.

Çap olunan kitabçam haqqında səhbətə qayıdaraq onu qeyd edim ki, 1988-ci ilin noyabr ayı idi... On minlərlə adam mərkəzi meydana - Azadlıq meydanına (keçmiş Lenin) toplaşib Qarabağda erməni özbaşınalığına son qoyulmasını tələb edirdi.

Hökumət qorxusundan (?) meydana sovet silahlı əsgər bölmələrini yeritmişdi. Kitabçamdan 50-ni götürüb diplomata doldurdum və yollandım mitinqə. Həmin kitabçıları sıravi əsgərlərdən tutmuş, zabitlərə və Bakı şəhər komendantı generala təqdim etdim, sonra o, məndən razılığı "Vişka" qəzeti vasitəsilə bildirib yazdı ki, müəllif biz hərbçiləri Azərbaycana xoş məramla turist kimi səyahətə gəlməyi arzulayır.

Dünya həmin dünyadır. Dəyişən illər, dövlət qurumları olur. Formasiyalar biri digərini əvəz edir. Hansı formasiyada yaşamağımızı mən indiyə kimi dürüst, dəqiq müəyyən edə bilməmişəm. Sovet qurumu, rejimi qarışq bir dövr. Adını da qoymuşuq: Keçid dövrü.

- Bax belə bir qarışq dövrde düşmənlə mübarizə (qalan bütün məsələləri bir kənara qoyaq) aparmaq üçün ən önməli keyfiyyəti gündəmə gətirmək qaçılmazdır. Bu keyfiyyəti nədə görürsünüz?

- Bizim üçün bu gün sabah önməli məsələ öz aramızda, bütövlükdə xalqımızda birlik yaratmaqdır. Bu birliyə nail olmaq üçün qəzet səhifələrində, televiziya verilişlərində müntəzəm bu amala xidmət edən müxtəlif, məzmunca vahid bir xətt - birləşmə - ana xətti olmalıdır.

Zənginimiz, kasibimiz da bu gün birləşməlidir. Bizim gücüümüz, qüdrətimiz - birliyimizdədir. Birləşməsək, biz gələcəkdə daha çox dəyərlərimizi, bizə miras qalmış maddi-mədəni irsimizi və nəhayət, mən bunu istisna etmirəm, işğal altında olan torpaqlarımızı da itirə bilərik. Biz daha ağır faciələrlə üzləşə bilərik.

Başımıza daha ağır fəlakətlər gəlməsin deyə yubanmadan əməlli-başlı, dövlət səviyyəsində düşünülmüş milli ideologiyamız, konsepsiyanız hazırlanmalı və həyata keçirilməlidir. Bu konsepsiya uzun illəri əhatə etməli və nəhayət, dövlət və xalq bir olmalıdır. - Vahid. Tam! Bütöv!

Qəzət səhifələrində laqeydliyi qamçılayan yazılar da verilməlidir. Azərbaycan türkünə laqeydlik yabançıdır, bizə yaraşmır!

Bir də mənim müşahidə etdiyim və dərindən düşündüyüm ən vacib məsələ cavanlarımızın alverə qurşanmasıdır. Mən alver deyirəm, küçədə, meydançalarda, metro stansiyaları etrafında şıdrığı gedən alverdən, kommersiyadan yox! Bu, millətin gen fondunu - gəncliyi korlayır. Onların beynində, canında ancaq bir məsələ fırlanır; alver, daha çox pul qazanmaq, hansı yolla olursa-olsun.

Bu gənclərin əksəriyyəti vətənsevərlikdən artıq uzaq düşmüşdür, aralanmışdır. Buna sıxır çekilməlidir. Bax milli ideoloji - konsepsiya bir də buna görə lazımdır. Bu cavanlara real iş yeri açmalı, onlar faydalı əməklə təmin olunmalıdır, ailəsini zəhməti

müqabilində qazandığı halal pulla saxlamalıdır ki, onu yedirən, boy-a-başa çatdırın torpağın qədrini bilsin, canı qədər istəsin, onun müdafiəsində dursun.

Vətən hesab etdiyimiz torpaqda neçə-neçə ulu nəslimiz uyuyur, yüzilliklər boyu, on minlərlə azər türkү bu torpaq uğrunda əlində silah vuruşaraq şəhid olub, uğrunda fəda olduğu torpağa tapşırılıb. Bunu heç vaxt və heç kəs unutmamalıdır. Vətən torpağı ən müqəddəslərin müqəddəsidir. Onu bizə ırs qoyan atababalarımızı minnətdarlıqla xatırlayıb biz də onu gələcək nəslə ləyaqətlə ötürməliyik.

- İndi torpaqlar sülh yolu ilə alınır. Bəlkə, gənclərə toxunmayaq, qoy alverlərini etsinlər (zarafat)?

- Dünya praktikasında nə oxumuşam, nə də görmüşəm, nə də eşitməmişəm ki, mühəribəyə uzun illər hazırlısh işğal etdiyi torpaqları düşmən masa arxasında, sülh yolu ilə geri qaytarsın. Özü də erməni-hay kimi düşmən. O, Türkiyədə (Anadolu bölgəsində Van gölü ətrafında) öz dövlətini qurmaq üçün türklərə qarşı böyük xəyanətlər etdi, üşyan qaldırdı, arxa cəbhədə dinc türk əhalisinin (kişiləri mühəribədə döyüşürdü) divan tutdu.

Türk əsgərləri məcbur olub ailələrinin müdafiəsinə qalxdı. Onda xain və qorxaq ermənilər-haylar geri çəkilən rus ordusuna qoşularaq rusların əlilə Qərbi Azərbaycan torpaqlarına qəçib gəldilər, torpaqlarımızı zəbt etdilər, sonra da bolşeviklərin əlilə Azərbaycanda Zəngəzur, Göyçə, Basarkeçər, Gürcüstandan türk Borçalısının Lori nayihəsini qopardıb yararlandılar və respublika yaratdilar. Sonra da Qarabağın dağlıq hissəsinə silahlı satqın təkqulaq general Andranik Ozanyanın başçılığı altında hücumlar, yenə də azər türklerinin soyqırımı, kəndlərini yandırıb yerlərini xarabazaça çevrilməsi və s. və i.a.

Vandalizm nəticə verməyəndə, ermənilər-haylar əl atdlar hiyləyə, siyasətə. Qarabağın dağlıq hissəsində muxtar vilayət yaradılmasına nail oldular ki 66 ildən sonra ayağa qalxıb onu işğal etsinlər. Ərmənistən prezidentləri (Köçəryan, Sarkisyan...) bu ali vəzifəyə, "Qarabağ hərəkatı"nın dalğası üstündə gelməsi heç kəsə sırr deyil. Sualınıza sualla cavab verirəm, belə ölkə başçısı sülh yolu ilə torpaq qaytarar? Qətiyyən yox! Belə ölkə başçısına

müharibə ilə cavab vermək lazımdır. Müharibə etmək üçün Azərbaycanın bugünkü iqtisadiyyatı hərbi rejimə keçməli, hərbi potensial, peşəkar hərbi kadrlar hazırlamalıdır. Çünkü müharibə qəçiləlməzdir. Əgər biz işğal altındaki torpaqlarımızı sülh yolu ilə azad edə bilmiriksem, deməli, bu yol müharibədən keçir.

- Axırmacı sualımı da gəncliyin üzərinə gətirmək istəyirəm. Müasir-ədəbi gənclik və sizin ümidiiniz

- Müasir gənclik, ümumi götürülsə, istedadlı və ümidvericidir. Yaşlı nəslin təcrübəsi, müdrikliyi gəncliyin aşılı-daşan enerjisilə vəhdət yaratса, bir məxrəcə gətirilsə, cəmiyyətin sivil tərəqqisi daha sanballı olar.

Müasir gəncliyin vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi fikir ayırmak alverle məşğul olan gənclər haqqında ciddi düşünülmüş layihələr və onları faydalı əməyə cəlb etmək lazımdır.

Gənclik xalqın geleceyidir. Xalqın geleceyi isə etibarlı əllərə təhvil verilməlidir. Bu, bizim ölkə üçün taleyülü məsələdir. Çox ciddi məsələdir, odur ki, ona da ciddi müdrik mövqedən yanaşmah, məşğul olmalı və nəhayət, qeyd etdiyim kimi xalqımızın monolit, vahid birliyini təmin etməliyik. Bu gün bunu bizdən tarix tələb edir!

- Çox sağ olun, Aydın müəllim! Əlavə sualla siz artıq yormaq istəmirəm. Gözəl və mənali söhbət üçün təşəkkür edirəm. Gün o gün olsun ki, qədim Xankəndində bir ocaq başında söhbətimizi davam etdirək. Ayrılıqdan, kədərdən daha betəri yurd həsrətindən çox-çox uzaqlardan səsimiz-sorğumız gəlsin. Bir də onu deyərdim ki, zamanın kəşməkeşlərindən kimliyindən, nəciliyindən asılı olmayıraq sizin kimi ziyahlarımız öz mənəvi simalarımı qoruyub saxlaya bilirlərsə, bu, mənəvi nemət tarixin bayaq siz dediyiniz tələbindən də üstündür. Yəni ki, tarixin tələb etdiyi mənəvi-fiziki bütövlüyə qovuşmağa gücümüz çatar, təki ona sarı can ataq. Allahm göstərdiyi yola, səmtə - qibləyə doğru yeriyək. Bu yolda ölsək də, qalsaq da ağrımızıza, əzablarımıza baxmadan həmin tərəfə böyük inamlı addımlayaq. Mən demirəm yüyürek, addımlayaq.

Müsahibəni apardı: Fariz COBANOĞLU

YEKUN SÖZÜ

Beləliklə, indiki ərməni-hay xalqının qədim ecdadları ("brągilər" - "işkillər" - "səllimə itləri", Heredot) miladdan önce, qürətli türk Qamerlərin (kimmerlerin) zərbələrindən dağıdılmış Balkan yarımadasındaki Frigiya ölkəsindən Kiçik Asiyaya gəlmədilər (ərmənişünas H.Q.Adonts). Onların bir qismi sonrakı yüzilliklərdə xəbisliyinə, xislətinə görə təqib olunaraq Qafqaza miqrasiya etmiş və burada məskunlaşmışlar (M.X.Abeqyan, İ.İ.Şopen, İ.M.Dyakonov, Brokqauz-Yefron, Q.A.Kapantsyan, V.A.Parsanyan və b.).

V.L.Veličko, E.Q.Veydenbaum, H.H.Şavrov və digərləri isə göstərirlər ki, Yaxın Şərqdə özünə forpost yaratmaq üçün çar Rusiyası ərmənilərin-hayların Qafqaza kütləvi şəkilde köçürülməsini 19-cu yüzilliyin 1-ci yarısında həyata keçirmişdir. Önce çar fərmanı əsasında (21 mart 1828-ci ildə - Novruz bayramı ərəfəsində) azər türklərinə məxsus - İrəvan və Haxçıvan xanlıqlarının torpaqları hesabına qondarma "ərməni vilayeti" yaradıldı. Bu dövrdən başlayaraq artıq 200 il zaman kəsiyində Azərbaycan torpaqlarında iki millət arasında qarşıdurma, münaqişələr səngimir, davam edir, sonra da qanlı savaşlarla nəticələnir. Belə ki, 1918-ci ildə Rusiya imperiyası çökəndə başda daşnak liderləri olmaqla, ərməni-hay millətçiləri qədim oğuz əllərində Ararat Respublikası yaratmaqla Qafqazda ilk dəfə ərməni-hay dövlətçiliyinin təməlli qoyuldu və birinci gündən qonşularına: azər türklərinə, gürcülərə qarşı açıq təcavüzə, müharibəyə başladılar. Bunun nəticəsində 200 min azər türkü doğma ocaqlarından qovuldu. Minilliklər, yüzilliklər boyu yaşadıqları türk torpaqları - Qarabağın Qərb hissəsində, yəni Qərbi Azərbaycan - Zəngəzur və Goyçə (Sevan) işğal olunub Ararat Respublikasına birləşdirildi.

Şura hökuməti qurulanda da həmin torpaqlar onlarda saxlandı. Sonrakı sovet illərində (1920-1988) ərməni-hay millətçiləri siyasetbazlıqla keçdilər. Xaricdən "tarixi vətəni"nə dönen ərməni-hayları yerləşdirmək bəhanəsilə Sov. İKP MK Siyasi Bürosunun qərarı ilə Qərbi Azərbaycanın (indiki "Ərmənistən") yenə də 200 mindən çox türk əhalisi deportasiyaya məruz qaldı. Azər türklə-

rinə qarşı zoraklıq, müharibə bununla bitmədi, SSRİ dağlında ikinci dəfə qanlı-qadəl Müharibə başlandı (1988-1993). Bu dəfə ərməni-hay hərbi qüvvələri Qarabağın dağlıq hissəsini işgal etdilər (hansı ki, 1918-ci ildə burada onların təcavüz təşəbbüsleri boşça çıxmışdı). Müharibəni davam etdirərək Yuxarı (dağlıq) Qarabağa qonşu olan 7 bölgəni də (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıllı, Qubadlı, Zəngilan) zəbt etdilər, bölgələrin əhalisi məcburi köçkünə çevrildi, onların bütün əmlakı, tarixi abidələrimiz, muzeylər, mədəniyyət sarayları... bütün var-dövlət, meşələr belə - yeraltı və yerüstü sərvətlərimiz talan edildi, əkin-biçin, otlaq torpaqlarımıza od vuruldu.

Bələliklə, daşnak partiyasının məramnaməsində nəzərdə tutulmuş Naxçıvan, Axalkələk və Qarabağ vilayətlərinə qarşı qəsəbkarlığa hökm verildi. Qarabağın işgali "ərməni-hay qəsəbkarlıq aysberq"inin bize görünən, məlum olan tərifidir. Ərməni-hay millətçilərinin işgalçılıq planları çox uzağa gedir.

Belə ki, Türkiyə, Gürcüstan, hətta Rusiyaya (Şimali Qafqaz) qarşı torpaq iddiaları artıq gündəmə gətirilmiş və onların başbilənləri bu yolda gecə-gündüz "iş" aparrırlar.

Ərməni-hayların Azərbaycana qarşı müharibəsinə dönyanın ən böyük iki dövləti ABŞ və Rusiya təkan və dəstək vermişlər. Adı çəkilən nəhəng, hərbi qüdrətə malik dövlətlər arasında təsirdairəsinin - dönyanın yenidən bölüşdürülməsile bağhdır. Odur ki, Qarabağ müharibəsinin sülh yolu ilə həlli - açarı, bu iki super dövlətin ABŞ və Rusyanın əlindədir.

Vətən torpaqlarının azad olunmasının ikinci yolu (birincisi - çox uzun çəkəcək, atalar demiş "bu xəmir çox su aparacaq") - xalq müharibəsidir. Üçüncü yol yoxdur!

HÖRMƏTLİ QARABAĞSEVƏR OXUCU!

Öncə vaxt ayırib zəhmətimin bəhrəsi - "Qarabağ, onun qədim tayfaları və toponimləri" kitabımı oxuyub başa vurmağınızı görə Sizə minnətdaram.

Özünüz də əmin olunuz ki, Qarabağın və ümumiyyətlə Böyük Azərbaycammızın qədim türk tayfalarını üzə çıxarmaqla, onların vahid avtoxton xalq kimi yaratmışları maddi-mədəniyyət nümunələri, etnomənəvi dəyərlərini öyrənməkdə və təbliğ etməkdə bu kitab ilk addimlardan biridir. Güman edirəm bu təşəbbüsümə dəstək verilecək və sabah onlarla təəssübkeş bilgili müəllif toxunulan mövzunu nəinki davam etdirəcək, ona daha dərindən və hərtərəfli nüfuz edərək xalqımızın keçmişinə aid tarixin neçə-neçə açılmamış səhifələrini aşkarlayacaq, oxucularımızın yeni-yeni bilgilərlə maariflənməsinə kömək edəcəklər. Əminəm ki, onlar keçmişimizi, ulu babalarımızı, qədim basılmaz türk tayfalarını da-ha dolğun və yaxından tanıtmaqdə Sizə yardımçı olacaqlar. Uzaq zaman kəsiyində əcdadlarımızın dilindən çıxmış uzunömürlü yüzlərlə, minlərlə türk mənşəli makro və mikro toponimlərin, etnonimlərin vasitəsilə gözəl təbiətli, zəngin sərvətli və qüdrətli Vətənimizin torpaqlarındaancaq vəancaq Ulu Tenqriye (Səma Allähina, Tanrıya) inam gətirən türk tayfalarının yaşaması, onu qoruması daha geniş bəlli olacaq, gələcək türk nəslimizi vətənpərvərliyə, birliyə səsləyəcək, ruhlandıracaq, həm də bədxah qonşularımızın saxtakarlığı, iblis niyyəti, şeytan əməlləri ifşa olunacaqdır!

Əminəm ki, işgal olunmuş torpaqlarımız, o cümlədən qədim Qarabağ öz əsil sahiblərinə qaytarılacaqdır. Nahaq yere tökülen günahsız qanlılara görə, şəhidlərimizə, isti ev-eşiyindən didərgin düşən bir milyondan çox soydaşlarımıza görə qəsəbkarlar Uca Allah qarşısında cavab verməli olacaqlar. Buna şəkk-şübhəm yoxdur. Bu həyatda (dünyada) hər kəs nə edirə (istər xeyirxahlıq, istərsə də bədxahlıq) buna müqabil çəkidiə, ölçüdə də pay alacaqdır. Amin!

Sizə minnətdarlıq hissili

ƏDƏBİYYAT SİYAHISI

1. Azərbaycan tarixi. I-VI cildlər. Bakı: Elm, 1998-1999.
2. M.Kalankaytuklu. Albaniya tarixi .
- M.Qoş. Alban salnaməsi. Bakı: Elm, 1993
3. Yesai Həsən Calal. Alban ölkəsinin qısa tarixi. Bakı: Elm, 1989.
4. Azərbaycan toponimləri (ensiklopedik lügət). Bakı, 1999.
5. A.Zöhrabbəyov. Odlu diyar. Bakı, 1978
6. A.A.Bakıxanov. Gülüstani-irəm. Bakı, 1991.
7. B.Ə.Budaqov. Azərbaycan təbiəti. Bakı: Maarif, 1988.
8. B.Ə.Budaqov və Q.Ə.Qeybullayev. Ermənistanda Azərbaycan mənşəli toponimlərin lügəti. Bakı, 1998
9. B.Ə.Budaqov. Türk uluslarının yer yaddaşı. Bakı: Elm, 1994.
10. Z.Bünyadov. Azərbaycan Atabəyləri dövləti. Bakı, 1985.
11. Q.Ə.Qeybullayev. Qədim türkələr və Ermənistən. Bakı, 1992.
12. Q.Qeybullayev. Azərbaycan türkərinin təşəkkülü tarixindən. Bakı, 1994.
13. K.Əliyev. Antik yazıçılar Azərbaycan haqqında. Bakı, 2001.
14. K.Əliyev. Atropatenah Mitridat. Bakı, 1986.
15. Ş.S.Fətullayev. 19 və 20 yüzilliyin əvvəllərində Azərbaycanda şəhərsalma və memarlıq (rus dilində). L., 1986.
16. Qarabağlı Saleh bəy. Azərlər. I cild. Bakı, 2005.
17. Etnoqrafiyanın əsasları (rus dilində). M.: Ali məktəb, 1968.
18. Etnoqrafiya (rus dilində). M.: Ali məktəb, 1982.
19. F.Ağasıoğlu. Azər xalqı. Bakı, 2005.
20. D.Axundov. Erkən orta əsrlərdə Azərbaycan memarlığı. Bakı, 1986
21. S.Vəliyev. Qədim, qədim Azərbaycan. Bakı, 1997.
22. A.Düma. Qafqaz səfəri. Bakı, 1986.
23. V.L.Veliçko. Qafqaz. Bakı, 1995.
24. N.Rzayev. Əcdadlarımızın izi ilə. Bakı, 1992.
25. L.N.Qumilyov. Xəzərətrafi xalqların minillik tarixi. Bakı, 1991.
26. Q.N.Hümbətov. Unudulmuş kurqanlar. Bakı, 1998.
27. Azərbaycan etnoqrafiyası. Bakı: Elm, 1988.
28. Qarabağnamələr. Bakı: Yazıçı, 1991.
29. N.Axundov. Qarabağ salnamələri. Bakı: Yazıçı, 1989.
30. F.Məmmədova. Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası. Bakı: Elm, 1986.

31. Q.A.Qeybullayev. Azərbaycanın toponimiyası. Bakı: Elm, 1986
32. Y.V.Yusifov və S.K.Kərimov. Toponimikanın əsasları. Bakı: Maarif, 1987.
33. Q.Ş.Kazimov. Azərbaycan dilinin tarixi. Bakı: Təhsil, 2003.
34. N.Nəbiyev. Coğrafi adların mənşəyi. Bakı: Azərnəşr, 1965.
35. R.Yüzbaşov. Azərbaycan coğrafiya terminləri. Bakı, 1966.
36. C.Zeynaləoğlu. Müxtəsər Azərbaycan tarixi. Bakı, 1992.
37. Ş.Sediyev. Dil haqqında hekayələr. Bakı: Gənclik, 1959.
38. Ə.Əl-Bakuni. Abidələrin xülasəsi və qüdrətli hökmədarın möcüzələri. Bakı: Şur, 1992.
39. "Tarix, felsefə, hüquq" toplusu. Azərb. SSR EA. Bakı: Elm, 1988.
40. R.Göyüşov. Qarabağın keçmişinə səyahət. Bakı: Azərnəşr, 1993.
41. İ.A.Babayev, Q.M.Əhmədov. Qəbələ. Bakı: Elm, 1981.
42. M.İsmayılov. Şəki. Bakı: Azərnəşr, 1982.
43. H.Həsənov. Söz və ad. Bakı: Maarif, 1984.
44. İ.Əliyev. Dağlıq Qarabağ. Bakı: Elm, 1989.
45. V.Riziyev. Azərbaycanın tarixi coğrafiyası. Bakı: Araz, 2002.
46. B.Məmmədov. Natəvanın şair qohumları. Bakı: Yazıçı, 1989.
47. Asif Ata. Türklüyüümüz. Bakı, 1995.
48. A.İsmayılova. Dağlıq Qarabağın toponimlərinin tədqiqi. *Monoqrafiya*. Bakı, 1995
49. Q.Qeybullayev. Qarabağ etnoqrafiyası. *Monoqrafiya*. Bakı, 1995.
50. X.Xəlilov. Qarabağın elat dünyası. Bakı, 1990.
51. X.Xəlilli. Qarabağ: etnomənəvi inkişafı tarixi. Bakı: Günəş, 2006.
52. H.Həsənov. Borçalı həqiqətləri 1989-1993. Bakı, 2006.
53. M.Vəlili. Azərbaycan. Bakı, ADN, 1993.
54. T.Əhmədov. El-obamızın adları. Bakı: Gənclik, 1984.
55. C.Əliyev, B.Budaqov. Türkələr, azərbaycanlılar, ərmənilər: soyırımlı, tarixi həqiqət. Bakı: Azərbaycan, 2003.
56. Jorj de Molevil. 1915 ilin ərməni faciəsi. Bakı: Elm, 1990
57. Ə.Ələkbərov. Qədim türk-oğuz yurdu - "Ərmənistən". Bakı: Sabah, 1994.
58. T.Əyyubov. Azərbaycan SSR-in karst mağaraları. Bakı, ADN, 1978.
59. M.H.Vəliyev (Baharlı). Azərbaycan. Bakı, 1993.
60. Qarabağ Azadlıq Təşkilatı. Qarabağ dünən, bu gün və sabah. Bakı, 2005, 2006, 2007 illərin toplusu.

61. Q.Cavçavadze. Ərməni alımları və fəryad edən daşlar. Bakı: Azərbaycan, 1995.
62. S.N.Qlinka. Ərmənilərin Rusyanın Azərbaycan hüdudlarına köçürülməsinin təsviri (rus dilində). M., 1831.
63. Ağastöglü. Qədim türklər (Saqa-qamər boyları). Bakı, 2006.
64. M.Sədi Koçaş. Tarixdə ərmənilər və türk-ərməni münasibətləri. Azərbaycan ensiklopediyası. Bakı, 1998.
65. D.B.Şelov. İtirilmiş və tapılmış Tanais şəhəri (rus dilində). M.: Elm, 1967.
66. Ş.A.Esayan., M.N.Poqrebova. Zaqqafqaziyənin skif abidələri. M.: Elm, 1985.
67. R.Özdək. Türkün Qızıl kitabı. Bakı: Yaziçı, 1992.
68. Z.Göyalp. Türkçülükün əsasları. Bakı: Maarif, 1991.
69. Azərbaycan Elmlər Akademiyası, A.Bakıxanov adına tarix institutu. Gəncə. Bakı: Elm, 1994.
70. Ə.Nicat. Nağıllara dönmüş tarix. Bakı, ADN, 1993.
71. V.Qurko-Kryajin. Ərməni məsələsi. Bakı, 1990.
72. R.B.Göyüşov. Qafqaz Albaniyasında xristianlıq. Bakı: Elm, 1984.
73. B.İbrahimov. Kamilliyin kamil zirvəsi. Bakı, 2005.
74. K.Vəliyev. Elin yaddaşı dilin yaddaşı. Bakı: Gənclik, 1988.
75. E.B.Taylor. İbtidai mədəniyyət (rus dilində). M., 1989.
76. İ.Əliyev. Atropatenanın tarixi ocerki (rus dilində). Bakı: Azəməş, 1989.
77. "Araz" toplusu, N5. Bakı: Azəməş, 1990.
78. M.A.Mirzəyev. Kaspi xəritələrində adlar. Bakı: Azəməş, 1988
79. Dağlıq Qarabağ. İdrak qalib gələcək (sənədlər və materiallar). Bakı: Azəməş, 1989.
80. Dədə Qorqud dastanları. Bakı: Maarif, 1980.
81. Azərbaycan tarixi sənədlər və nəşrlər üzrə. Bakı: Elm, 1990.
82. R.Yüzbaşov. Rəmz. Bakı, 2006.
83. M.Qəhrəmansoy. Gürcü-azərbaycan dil paralelləri. Bakı, 1992.
84. N.Q.Yan. Çingiz xan. Bakı: Gənclik, 1983.
85. B.Ögəl. Böyük Hun imperiyası (1-ci və 2-ci cildlər). Bakı: Gənclik, 1992.
86. O.Süleymenov. Az-Ya. Bakı: Azərnəş, 1993.
87. M.Aci. Avropa, türklər, Böyük Çöl (rus dilində). M., 2006.
88. M.Aci. Türkler və dünya: ən sırlı tarix (rus dilində). M., 2006.
89. A.Abdullayev. Mənalı ömür yolu. Bakı: Nurlan, 2006.

90. F.Şuşinski. Şuşa. Bakı: Gənclik, 1998.
91. Qarabağlı Saleh bəy. Ermənilik. Bakı, 2002.
92. Qarabağlı Saleh bəy. Dünyanın taleyi. Bakı, 2001.
93. Ə.Çingiz oğlu, F.Baxşəliyev. Qarabağın el və obaları. Bakı: Şuşa, 2007.
94. X.Xəlilli. Azərbaycan türklərinin etnogenezi və milli inkişaf tarixi. Bakı, 2007.
95. H.B.Hüseynov. Dərbənd şəhərinin qısa ensiklopediyası (rus dilində). Dərbənd: Jupiter, 2006.
96. H.B.Hüseynov. Dərbənd və Kitabi - Dədə Qorqud (rus dilində). Dərbənd, 2007.

Kitaba daxil edilmiş xəritələr, rəsmlər və foto-şəkillər "Azərbaycan tarixi atlasi", "Qarabağ" (rus dilində) toplusundan və digər etibarlı mənbələrdən götürülmüşdür.

MÜNDƏRİCAT

Müəllifin ön sözü.....7

I BÖLMƏ

Qarabağa söz çələngi.....	9
Qarabağın qədim əyalətləri və tayfları.....	11
a) Kaspiana əyaleti, kaspilər.....	14
b) Arsak əyaləti, qarqarlar	20
c) Albaniya, albanlar	33
ç) Sakasena əyaleti, saklar	40
d) Utı əyaləti, utilər	50
Tarixi Qarabağın digər türk mənşəli tayfları (Sode və sodaklar, aranlar, dondarlar, peçeneqlər, kəngərlər, hunlar, xəzərlər, xurslar, oğuzlar, abdallar, qazaxlar, qaramanlı, ayrımlar, tərtərlər, tuğlar və s.)	53
Tarixi həqiqətləri yaşıdan toponimlər.....	80
Qarabağda bəylərbəylik, məliklik və xanlıq dövrü	84
Yuxarı (dağlıq) Qarabağa, onun keçmişinə səyahət	109
Xocalı dünyası.....	120
Tanrıverdi kişinin sarayı və müğam aləmi	124
Xankəndi – Xan yurdunun səlnaməsi.....	130
Qarabağın taxt-tacı Şuşa qalası	149
Tarixi Qərbi Azərbaycanın toponimləri	173
Bəzi soydaşlarımızın sapdılmaları.....	209

II BÖLMƏ

Tarixi saxtalaşdırılanlar	218
Ərmənilər-haylar («bragilər», «işkillər» - «Səllimə itləri») tarixin yaddaşında.....	228
Tarixdə ərməni-hay saxtakarlığı, üstəgəl Fəridə Məmmədova sindromu.....	238
Ərmənilər-hayların irqi, dili, dini və soyadları.....	248
Ərmənilərin-hayların «torpaq iddiaları».....	260

Tarixdə «Ərməni məsəlesi» və qırğınlar (yaxud Qarabağ 1918-20-ci və sonrakı illərdə).....	265
Ərməniliyin-haylığın iç üzü	275
Qarabağın ağır günləri və xilaskar türk əsgərləri.....	287
a) Cəzasına çatan tayqulaq «general»	298
b) Şuşaya od vuranlar	301
v) Qəsbkarlıq	307
q) Yuxarı (dağlıq) Qarabağ 1988-1993-cü illərdə.....	315

III BÖLMƏ

Yuxarı (dağlıq) Qarabağın izahlı coğrafi adlar lügətindən.....	333
Alban xristian dini istilahları lügətindən	368
Tarixi Qərbi Azərbaycanın – indiki «Ərmənistən»ın izahlı toponimik lügətindən.....	372

IV BÖLMƏ

Abdal kədinin əhvalatları	435
Tarixin tələb etdiyi nədir, yaxud Qarabağın Aydını ilə söhbət.....	447
Yekun sözü.....	467
Son söz əvəzi – müraciət.....	469
Ədəbiyyat siyahısı.....	470

Aydın Babaş Məmmədov

Qarabağ, onun qədim tayfaları və toponimləri

Bakı – Mütərcim – 2008

Nəşriyyatın direktoru
Telman Vəlixanlı

Nəşriyyat redaktoru
Əliş Mirzalı

Kompüter tərtibatı
Vəfa Əhmədova

Çapa imzalanıb: 14.11.2008.

Format: 60x84 1/16. Qarnitur: Times.

Ofset kağızı: əla növ. Ofset çap. Həcmi: 30 s.ç.v. Tiraj: 750.


Sifariş № 45. Qiyməti müqavilə ilə.

"Mütərcim" Nəşriyyat-Poliqrafiya Mərkəzi

Bakı, Rəsul Rza küç., 125

Tel./faks 596 21 44

e-mail: mutarjim@mail.ru



*Aydın Qarabağılı imzası ilə
mətbuatdan tanınan müəllif
(Aydın Babaş oğlu Məmmədov),
1933-cü ildə Xankəndində
anadan olmuş, orta təhsilini
Nizami adına orta məktəbdə
almış, hərbi qulluqdan sonra
doğma yurduna qayıtsa da,
vilayət komsomol, sovet və
partiya təşkilatlarının erməni
rəhbərləri onu qəsdən işlə təmin
etmədikləri üçün Bakıya
dönməli olmuşdur. İşə düzəlib,
təhsilini ADU-da qiyabi davam
etdirmiş, jurnalist ixtisası
almışdır. Azərbaycan və rus
dillərində çıxan respublika
qəzetlərində toponimiyaya aid
yazılıları müntəzəm dərc olunur.
«Coğrafi adların sırrı» (Bakı,
1969), «Туристскиму тропами
Азербайджана» (Bakı, 1988),
«Qədim və indiki Abşeron'a
səyahət» (Bakı, 2006) kitabları
nəşr olunmuşdur.*